



ustad  
**US**  
sənətkarlar

**İSA MUĞANNA**

**SEÇİLMİŞ ƏSƏRLƏRİ  
ALTI CİLDƏ**

**3**

"AVRASIYA PRESS"  
BAKİ  
2009

MƏHSƏR

*Mən cümlə cahanü kainatəm  
Nəsimi*

## İNKAR

### 1

Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni – Qızıl Orda hakimi Toxtamış xanla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb bu dəfə Bağdada qədər gedib çıxmış, oradan qayıdanda isə İran-Rum sərhədində İldırım Bayəzidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini yaz açılan qədər Zəncanda qoyub, Bayəzidin lap qulağının dibində – Ərməndə qışlamağa getmişdi. Bu o deməkdi ki, Teymur artıq öz qüdrətinə inanır və Sultan Bayəzid kimi şöhrətli bir cahan-girdən belə çəkinmirdi. Bu vaxt Rum torpağı içərisində, öz iqamətgahı Bursda oturub tərpənməyən Bayəzidle birlikdə, Rum qılıncına itaət edən hakimlərin hamısı gərgin diqqətlə, Teymurun yeddiyüzminlik selinin hərəkətini izləyirdi. Artıq hamiya məlum idi ki, həmlələrini qara atlı, qara geyimli süvarilərin ox yağmuru ilə başlayıb, kəhər atlı, qırmızı geyimli bölkülərin axını ilə qurtaran bu dəhşətli selin qarşısında duruş gətirə biləsi bir qüvvə yoxdur. Sayca çox ordu ilə bərabər, Teymur həm də rəhmsizliyi ilə dünyani sarṣitmişdi. İnsan başından minarələrin, xəndəklərə töküüb diri-diri basdırılan minlərlə adamin sorağını alan hakimlər, Teymurun

MƏHSƏR  
R o m a n

yaxınlaşdığını eşidən kimi qala divarları arasına çekilir, fürsət var-kən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsirdilər.

Yeddi yüz minlik selin viran qoyduğu ərazidə tək bir ölkə qalmışdı ki, Teymur onu rəsmən səltənətinə daxil etsə də, əslində təslim edə bilməmişdi.

O ölkə Azərbaycan idi.

Qalalar arasında tək bir qala qalmışdı ki, Teymur onu uzun illər ərzində mühəsirədə saxlasa da, heç cür ala bilmirdi.

O qala Naxçıvanda Əlincə qalası idi.

Əlincənin hələ təzə mühəsirə edildiyi vaxtlar, Teymurun ordu rəislərindən Əmir Qıymaz Naxçıvanı dağıtmış, gizlin, yeraltı yollarla Əlincəyə əsləhə və azuqə daşıyan əhalidən beş yüz nəfər kişi seçib, şəhərdə Ziyaülmülk günbəzi adlanan məbədgaha doldurmuş və pəncərələrdən uzun müddət az-az saman tüstüsü buraxaraq, işgəncə ilə boğdurmuşdu ki, bu qırğın salamat qalanlara ibrət olsun, daha heç kəs qala müdafiəçilərinə kömək göndərməyə cürət etməsin. Lakin hələ Ziyaülmülk müsibətindən əvvəl də qalada teymurilərə müqavimət göstərəcək qədər qüvvə vardı. Arazin o tayında Təbrizdən, Kür boyunda Tauş qalasından, Şamxordan və Gəncədən, Şirvan səmtində Şəkidən əli silah tutanların hamısı axışib Əlincəyə dolmuşdu. Qalanın içərisindəki geniş dağ yastanasında dəmyə taxıl əkir, mal-davar saxlayır, daşlardan sızan bulaq suyu içir, hündür bürclər və sildirim qayalar belində gecə-gündüz keşik çəkir və fürsət düşdükçə enişəşəği töküldürdülər.

Lakin teymurilərlə döyüşən yalnız qala müdafiəçiləri deyildi.

1393-cü ilin yazında Əlincəni mühəsirədə saxlayan ordunun qarovalı qoşunları ilə gecə qaranlığında gizlin yolla tuluqlarda qala-yaya neft aparan naməlum bir dəstə arasında qısa, amma qanlı bir toqquşma baş vermişdi. Bu, uzun illər ərzində, ilin bütün fəsillərində baş verən həm azərbaycanlılar, həm də teymurilər üçün adı bir hadisə idi. Ancaq Teymurun Bağdad yürüşündən qayıtdığı vaxta düşdüyünə görə bu hadisə narahatlılığı və səs-küyə səbəb olmuş, Şirvanşah İbrahim toqquşmada həlak olan alimənsəb teymurilərin qəbirleri üstündə təziyyə namazı qılmaq üçün Şirvan sədrəddini<sup>1</sup> Şeyx Əzəmin və vəzirlər vəziri qazi Bayəzidin başçılığı ilə Şamaxı-

---

<sup>1</sup> Sədrəddin – yüksək ruhani rütbəsi

dan Naxçıvana mötəbər məscid əhlindən ibarət böyük bir dəstə göndərmişdi. Məqsəd qalaya neft aparanların neft mənbəyi Bakıya, bakılırlara və ümumən Şirvana dəxli olmadığını, yəni İbrahimin öz qüdrətli müttəfiqinə xəyanət etmədiyini sübuta yetirmək idi. Ancaq iş elə gətirmişdi ki, bu barədə deyib-danışmağa ehtiyac qalmamışdı: Qazi Bayəzid döyüş meydandan neft aparanların mənsubiyyətini göstərən bir papaq tapıb Şeyx Əzəmə vermiş, Şeyx Əzəm isə bu papağı əvvəlcə Teymurun oğluna – İran və Azərbaycan hakimi Miranşaha göndərmək istəmiş, sonra Miranşahın öz iqamətgahı Sultaniyyədə olmadığını öyrənib, bu vaxt sorağı Bağdad-Təbriz yolundan gələn Əmir Teymurun özünə göndərmiş və tapşırılmışdı desinlər ki, Əmir Teymurun müzəffər ordusunun yeddi il ərzində Əlincə qalasına bata bilməməsinin sırrı bu papaqdadır.

Papaq bəyaz keçədən idi. Ərmən, yunan keşislərinin papaqlarına – mitraya bənzəyirdi. Qabağında göy ipəkdən barmaq enində şəridi, kənarlarında at qılından hörülümuş bir qarış uzunluğunda möhkəm saçاقları vardı.

Şeyx Əzəmin müridləri Bağdad-Təbriz yolunda Əmir Teymurun düşərgəsinə yetişib kim olduqlarını, nə üçün gəldiklərini deyib, hökmdarın hüzuruna çağırılınca, onlarla birlikdə çadırda dəvət olunan alimənsəb seyidlər birağızdan təsdiq etmişdilər ki, bu papaq İran və Azərbaycan əsnafının<sup>1</sup> “Fəzl” adlandırdığı din düşməni kafir Fəzlullah əl-Hürufinin müridlərinə məxsusdur, belə uzunsaqlı bəyaz papağı ancaq o məlunlar – hürufilər qoyurlar.

Fəzlullah adında və “hürufi” kəlməsində nə hikmət vardısa, deyirlər ki, Teymur qapqara olub, papaq əlində, dinməz-söyləməz çadırдан çıxıb, dərhal səfər elan etmişdi.

Bu vaxt Şeyx Əzəm artıq Şamaxıda imiş, Novruz bayramı və şahın tacgüzərliq günü münasibəti ilə Şirvanşah İbrahim, ailə üzvləri və alimənsəbləri ilə birlikdə məscidə dəvət edibmiş. Namaz qurtarandan sonra, şah yiğışib getməyə hazırlaşanda, kim isə onu xəncərlə vurmağa cəhd etmiş, amma şahın üstünə cumduğu məqamda özü öldürülmüşdü.

Şamaxıda yayılan xəbərə görə, sui-qəsdçini sıfətdən heç kəs tanımamışdı, ancaq ölümün cibindən əlisbanın baş hərfi “əlif” şəklində bir açar tapılmış, bu açarı xüsusi mücrü içində şah dərgahına

<sup>1</sup> Əsnəf – “sinif” sözündən; peşəkarlar

aparıb İbrahimə təqdim edən Şeyx Əzəm və onu müşayiət edən müridləri demişdilər ki, onlar yaxşı bilirlər – bu açar da hürufilərə məxsusdur.

Bütün bunların nəticəsində, Teymurləng zamanının ən məşhur həkimlərindən<sup>1</sup> və Teymurun ən güclü düşmənlərindən biri – Şeyx Fəzlullah Cəlaləddin Nəimi öz daimi iqamətgahı Bakını tərk edib, böyük qızı, həm də varisi Fatma və yaxın dostları ilə birlikdə, gah Bakı civarının ibadətgah və karvansaralarında, gah da Şirvanın müxtəlif guşələrində, yerini tez-tez dəyişə-dəyişə gizlənməyə məcbur olmuşdu... Illər keçəcək, bir vaxt gələcək, ölüünün cibinə qoyulan açarın köməyi ilə düzəldilmiş siyasi fitnə bir də Heratda, Teymurun oğlu Şahruxon iqamətgahında bir qədər başqa şəkildə təkrar olunacaq, hürufilər yalnız “ənəlhəq” deyib Allahi insanda görən küfr əhli kimi yox, həm də sui-qəsdçilər və qatil dəstəsi kimi qələmə veriləcək, bu iftiranın və şəriət qanunlarının əsasında, ən görkəmli islam xadimlərinin imzası ilə, hürufi elminin mahiyyətini təhrif edən fitva<sup>2</sup> çıxarılib uluslara, şəhərlərə göndəriləcək, beləliklə, Teymur səltənətinin paytaxtı Səmərqəndən başlamış, Teymurun varislərinin və əmirlərinin hakim olduqları yerlərin hamisində, hürufi əqidəsinə qulluq edənləri təqib və qırğınların yeni dalğası başlanacaq, Fəzl müridlərinin böyük əksəriyyəti məhv olacaq, salamat qalanlar yazacaqdılar: “Başımız çox bələlər çəkmişsə də, biz amal və əqidəmizdən imtina etmirik. Biz bilə-bilə həyatdan əl çəkmiş, arvad-uşaqlarımızı qəddar düşmənin əlində qoymuşuq və son nəfəsimizə qədər mübarizə apararaq, Hüseyn<sup>3</sup> kimi öz həyatımızı əqidəmizə qurban verməyincə sakit olmayıacağıq”.<sup>4</sup> ... Illər keçəcək, bir vaxt da gələcək, həyatı əqidəyə qurban verməyi insan üçün ən yüksək kamillik hesab etsələr də, onlar, qələbə arzusu ilə, müxtəlif təriqətlərə qoşulmağa vadar olacaqdılar, bu səbəbdən də bir tərəfdən islam təzkirəçiləri, o biri tərəfdən frəng<sup>5</sup> səyyahları onları şıə, qələndəri, bəktaşı və sair, hürufilikdən kəskin

<sup>1</sup> Həkim – filosof

<sup>2</sup> Fitva – hökm

<sup>3</sup> Hüseyn (*Həllac Mənsur*) – X əsrədə İslam qaragüruhuna qarşı məşhur həllacı hərəkatının başçısı, bütün Şərqdə qəhrəmanlıq rəmzi kimi tanınmışdır.

<sup>4</sup> Şahruxa sui-qəsd münasibətilə Səmərqəndə göndərilən məktubdan

<sup>5</sup> Frəng – avropalı

fərqlənən təriqət adları ilə adlandırılacaq, beləliklə, bu dolaşıqlıq və hərc-mərclik içerisinde, hürufi anlayışı üzərinə qatı bir anlaşılmazlıq dumanı çökəcək, zaman keçdikcə sonrakı əsrlərdə bu duman daha da qatlaşacaqdı.

Teymurun Azərbaycana ilk yürüşləri zamanı bu deyilənlərin hələ heç biri baş verməmişdi və “hürufi” kəlməsi altında tamamilə aydın bir qüvvə tanınırıdı. Nə qədər ki, Teymur Bağdaddan qayıtmamışdı, Şirvanşah İbrahim bu qüvvəyə nəinki toxunmurdı, əksinə, yalnız özünə məlum olan səbəblərə görə, hətta onun artıb yayılmasına da kömək edirdi. Fəzlin iqamətgahında gizlin Əmin Məhrəm adı ilə tanınan bir alimənsəb, şahın tapşırığı ilə Arazın o tayından Şirvana pənah gətirən qaçqınlara Fəzl adından taxıl, paltar-palaz və sair, güzəranlıq üçün vacib şeylər paylatdırırdı, qaçqınlar da, təbii olaraq, gəlişlərinin lap ilk günlərindən Fəzlin alim-şair müridlərinin, xəlifələrinin<sup>1</sup> məclislərinə can atıb, onların moizələrinə qulaq asırdılar. Sifətlərində eyni müsibətin damgasını gəzdirən, hamısı bir-biri kimi bağriyanıq didərginlər o moizələrdə, hər şeydən əvvəl, söz yox ki, təsəlli və təskinlik axtarırdılar. Ancaq moizə zamanı elmə maraq göstərənlər daha çox olurdu. Belələri yaşıdan asılı olmayaraq savad öyrənir və hürufi elmini tədris edirdilər. Vaxtı yetişəndə isə, nəhayət, “Dilbərin<sup>2</sup> məskəninə”, “Yarı<sup>3</sup>-pünhanın” hüzuruna çağırılırlılar. Ziyarətə gedən zəvvarsayağı, pay-piyada Bakıya gedib, orada Fəzlin özünü, varisi Fatmanın və ya onların vəkil etdikləri adamın iştirakı ilə keçirilən təntənəli məclisdə suallara cavab verir, hürufi nizamnaməsi əsasında “həqqə vəfadarlığın şərtlərini”, yəni nəyə qabil olduqlarını, elmə məhz nə ilə xidmət edəcəklərini danişib, “kamillər məclisinin” razılığından sonra xırqə, papaq, qurşaq və taxtadan qayrılmış xırdaca rəmzi qılınc alır, Fəzlin “Cavidannamə”sin<sup>4</sup> öpüb, ustada, onun elminə və qayəsinə son nəfəsə qədər sadıq qalacaqlarına and içirdilər. Beləliklə, rəsmi “Fəzl müridi” adına layiq görüldükdən sonra, bu adamlardan bir qismi müxtəlif gizlin

<sup>1</sup> Xəlifə – müavin

<sup>2</sup> Dilbər – ürkək aparan

<sup>3</sup> Yarı – köməkçi, yardımçı, yoldaş; Fəzlullah Nəiminin gizlin adlarından.

<sup>4</sup> “Cavidannamə” – “Əbədilik əsəri”, Fəzlullah Nəiminin əsas kitabı.

tapşırıqlarla “doqquz şəhərdə doqquz həq ocağı”na, o cümlədən vəliəhd Miranşahın bilavasitə hakimiyyəti altında olan Naxçıvana, Təbrizə və Marağaya göndərilirdilər ki, bu şəhərlərdə öz həmvətənləri arasında “Fəzl həqiqətini yaymaq” işində təcrübə qazanıb sınaqdan çıxınlar və daha geniş miqyasda fəaliyyətdə olmaq üçün Mazandarana, Kürdüstana, Bodlisə, Sərxəsədə, Bəlxə, Kirmana, Hörmüzə, Şiraza, Bağdada, Şama və hətta Səmərqəndə getsinlər.

Fars və ərəb dillərini mükəmməl bilib, Fəzlin kəlamlarını bu dillərdə asanlıqla izah etməyi bacaran alim və şair müridlər, təcrübə və sınaq dövrü keçirmədən, qiyafələrini dəyişdirib dərvish libasında, Teymurun ordusunun ardınca düzülən araba və dəvə karvanlarına qoşulub qonşu diyarlara gedir, bir-birinin ardınca dağlıdan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurdsuz-yuvasız, ac-yalavac insan selinə qarışır, ucuq divarlar mətərisində, kalafalarda tüstülənən ocaqlar qıraqında moizə oxuyurdular, qan-qırğın içinde dinə, Allaha, peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümidi, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cir-cındırlarını əsdirə-əsdirə: “Ənəlhəq!” – qışqıran dəstədəstə allahlar yaranmasına səbəb olurdular və insan ləyaqətini hər şeydən yüksək tutan bu allahların sərgərdanlıqdan əl çəkib, salamat qalan şəhərlərin karxanaları, bazarları ətrafında – əsnaf icmalarında birləşməyini tövsiyə edirdilər.

Bu daim gəzərgi alim və şairlərdən – “rəmzi qılınc bahadırları”ndan başqa, Şirvanda üçüncü qism müridlər də vardi ki, bunlar Fəzldən xırqə alandan sonra, öz adı həyat tərzlərinə qayıdır, məskən saldıqları yerlərdəki karxanalarda keçə atır, papaqcılıq eləyir, mümkün olduqda icarə ilə yer əkib taxılbecərir, mal-davar saxlayır, qazandıqları para və nemətləri əsnaf icmasının ixtiyarına verib, həm öz ailələrini, həm də ustadin və xəlifələrin möclislərini təmin edir və nə vaxt isə doğma yurdlara dönüb, Fəzlin vəd etdiyi “ədalət səltənətində” yaşamaq ümidi ilə Fəzl qiyamının başlanmağını və Teymur səltənətinin dağlılaşacağı gözləyirdilər. Bunlar Bakıdan Şamaxıya, Şəkiyə və Şəbrana qədər, Dərbənddən, Xəzər sahili boyundan Muğana qədər, Şirvanşahın ixtiyarında olan torpaqlarda bütün şəhərlərə, karvan yolları üstündə örtülü bazarlara, karxanalara və həmin karxanalar üçün barama, yun, dəri verən

kəndlərə, obalara, qışlaq və yaylaqlara səpələnmişdilər. Fəzlin öz iqamətgahını tərk etdiyi günlərdə, gecələr onun daim hərəkətdə olan kiçik atlı dəstəsi ilə xüsusi qasidlərlə<sup>1</sup> əlaqə saxlayıb, mənzil-başında onu qarşılıyıb yeni məkanda gizlədənlər haman bu oturaq müridlərdi. Bütün hürufilər kimi, bu müridlər də qeyri-adi dərəcədə cəsarətli, ölümdən pəsinməyən “qorxudan xalı” adamlardı. Fürsət düşdükcə, Şirvan ərazisi daxilində Fəzli axtaran atlı dəstələrin başçısı, şahın böyük oğlu vəliəhd Gövhərşahın qarşısını kəsib, Teymurun səfərdən qayıtdığı bir vaxtda, Əlincədə döyüş meydانına hürufi papağı atılmasının da, sui-qəsдин də düşmən işi olduğunu, Fəzli təqib etməklə şahın böyük səhvə yol verdiyini və əgər Fəzlin başına bir iş gəlsə, bütün müridlərin rəmzi qılıncları atıb silaha sarılıcaqlarını bildirirdilər. Vəliəhd Gövhərşah, Fəzli heç də həbs etmək yox, şahla danışığa çıxarmaq üçün axtardığını söyləyib, müridləri sakitləşdirməyə çalışırdı. Lakin Əmin Məhrəm adı ilə tanınan gizlin dost tamam başqa, həyəcanlı xəbərlər göndərmişdi: Vəliəhd Miranşah Şirvanşah İbrahimin Şeyx Fəzlullahı öz himayəsində saxladığını və bununla səltənətə xəyanət etdiyini atasına sübut etmək niyyəti ilə Sultaniyyədən Şamaxıya qasid yollayıb Fəzlin dərhal tutulmasını və Naxçıvana, Əlincə yanındakı düşərgəyə göndərilməsini tələb etmişdi, şah isə əksinə, Əmir Teymura həmişəki kimi sədaqətli olduğunu göstərmək məqsədilə, Fəzli hökmədara öz əli ilə təhvil vermək qərarına gəlmışdı.

Fəzlin özündən, dəstəsindəki müşayiətçilərindən və xəlifələrindən başqa, müridlərdən heç biri Əmin Məhrəm adlı doston üzünü görməmişdi. Ancaq onun etibarına və sədaqətinə heç kəsin şübhəsi yox idi. Hələ ilk qaçqınlar dəstəsinə Fəzli adından çörək paylatdırıb siğınacaq verdiyi vaxtdan bu günlərə qədər Əmin Məhrəm Fəzli nə xəbər çatdırılmışdı, hamısı doğru çıxmışdı. Əlincədə döyüş meydənına papaq atıldığını, papağın Əmir Teymura göndərildiyini də, Şamaxıda, Şah məscidində sui-qəsдин nə məqsədlə düzəldildiyini də Əmin Məhrəm xəbər verib Fəzli duyuq salmışdı. Odur ki, vəliəhd Gövhərşahın sözləri müridləri sakitləşdirmək əvəzinə daha da narahat edir və çaxnaşdırırıdı: “Dünya elmlərinin

<sup>1</sup> Qasid – səy edən, çalışan. Hökmədarların məktub, məlumat aparıb-gətirən qasidlərindən fərqli olaraq, Fəzlin qasidləri həm də səlahiyyətli icraçılar idi.

məcmuindən yaranmış “Cavidannamə” ilə iki qarış üzündə rəmzi qılınıcı bütün silahlardan kəsərləri hesab edən və ömürlərində bir dəfə də əllərinə həqiqi qılinc almayan bu adamlar, doğrudan da, silahlanmağa, Fəzlin yolunda canlarını fəda etməyə hazır idilər.

Fəzlin Bakını tərk etdiyi gündən bir il sonra – 1394-cü ilin yazında müridlər arasında Əmin Məhrəmin sonuncu xəbəri yayıldı: Şeyx Əzəm rəsmi fitva ilə Fəzli kafir, xəlifələri və müridləri isə mürtəd<sup>1</sup> elan etmiş, üstəlik, şah da möhür basıb, şeyxə hürufiləri bu fitva əsasında mühakimə etmək ixtiyarı vermişdi, Əmin Məhrəm məsləhət görürdü ki, Fəzli ailəsi və yaxın dostları ilə birlikdə, Şirvan torpağından çıxıb əlçatmaz dağlara çəkilsin, müridlər isə təgyirlibas olsunlar və imkan tapdıqca onlar da gedib, təhlükə sovuşana qədər gizlənsinlər. Bu məsləhət özü də Əmin Məhrəm dostun sədaqətini, Fəzli başda olmaqla hamını məhkəmə və edam təhlükəsindən qorumaq cəhdini göstərirdi. Lakin gizlin dost ancaq xəlifələrlə görüşdüyü üçün müridlərə bir o qədər də bələd deyildi və xəbəri yox idi ki, vaxtilə doğma yurdlarından didərgin düşüb Şirvanda nicat tapan bu adamlar, ötən illər ərzində bu torpağa öz xərabə qalmış yurdlarından daha çox bağlanmışdılar, Bakını “işıqsaçan pir, səcdəgah”, cümlə Şirvani isə “Nicat yurdu” adlandırdılar. Bundan başqa, müridlər yaxşı bilirdilər ki, Şirvandan getmək, ümumiyyətlə, vətəni tərk etmək demək idi. Bütün Qarabağda, Naxçıvanda və Gəncə tərəflərdə teymurilərin atdan da iti qaçan dəvələr belində silahlı nəzarət dəstələri gəzisir, Mavəraünnəhrdən, Xarəzm'dən tökülb gəlib bu yerlərin canına daraşmış saysız-hesabsız xəborgir dərvişlərin nişan verdikləri az-maz şübhəli adamı belə, sorğusuz-sualsız, diz çökdürüb boynunu vururdular. Rəmzi qılinc bahadırlarının və qasidlərin götirdikləri xəbərlərə görə, Şirvan ərazisindən kənardada daha heç kəs əkin-tikinlə məşğul olmurdu. Təbrizdə çörəyin batmanı altmış dirhəmdən doqquz dinara<sup>2</sup> qalxmışdı. Təbriz əsnafi düşmən əlində ölməyi acliqdan şərəfli bilib, özünü Miranşahın Sultaniyyədən göndərdiyi tamqaçılarn<sup>3</sup> mühafizəcilerinin qılinci altına atırdı, buna görə də şəhərdə əhalinin yarıdan çoxu qırılmış, əsnaf məhəllələrində evlər boş, dükanlar

<sup>1</sup> Dindən xaric

<sup>2</sup> Bir dinar – yüz dirhəm

<sup>3</sup> Tamqaçı – vergi yiğan

bağlı qalmışdı. Bütün bunlardan aydın idi ki, Şirvani tərk etdikdə müridlər Azərbaycanın heç bir yerində qərar tuta bilməyib Ruma, Ərəb İraqına, Əcəm İraqına və ya Suriyaya hicrət etməli olacaq, hələlik ancaq insan bətnində yetişən Fəzl qiyamı gecikəcək, vətən daha bir müddət, bəlkə də həmişəlik yağı tapdağında qalacaqdı. Odur ki, gizlin dostun məsləhəti ilə heç kəs, o cümlədən Fəzl özü də razılaşmadı. Naməlum bir məkanda məşvərətdən sonra, gecə qaranlığında, Şirvanın müxtəlif tərəflərinə atlı qasidlər çapıb, müridlərə nazik Səmərqənd kağızında çoxlu surəti çıxarılmış bir məktub payladılar.

O məktubda yazılmışdı:

“Bizə xəbər çatıb ki, Allah yanında hörməti artıq Seyid Əli dərvişlikdən qayıdır köhnə iqamətgahımızda bizi axtarır. O əziz və istəkli dərvishimə mənim atılıq salamımı yetirin və deyin ki, Bakı daha qalmalı yer deyil, qoy təcili oradan çıxın və heç yerdə ləngiməyib birbaş Şamaxıya getsin. Darvazada Dost Əmin Məhrəmin adamı dayanacaq, o adam Seyid Əlini şəhərdə görüş mənzilinə, Yusiflə Mahmudun yanına aparacaq və Yusiflə Mahmud Seyid Əlini bütün işlərdən hali edəcəklər. Seyid onlarla birlikdə gedib uca minbər qabağında, adı yüksək olanın hüzurunda namaz qılsın və məramımızı o Adıyüksəyə yetirsin. Məbada, məbada bir adamın görünə görün-sün. Seyidin şəxsən özünə çatdırın ki, Şamaxıya ordudan çoxlu təg-yırlıbas adam gedib, şəhərdə gizlənib. Bir aydan çoxdur ki, dərvish-lərim o təg-yırlıbasların harada olduqlarını öyrənə bilmirlər. Onları kim isə, Adıyüksəyin alimənsəblərindən biri himayə edib gizlədir. Seyid onların əlinə keçsə, her şey məhv olar. Yusiflə Mahmuda özüm tapşırımişam: əgər Seyidə bir təhlükə üz versə, onlar Dost Əmin Məhrəmə bildirəcəklər və Əmin Məhrəm özü uca minbər qabağında namaz qılıb, o Adıyüksəkdən iltimas edəcəkdir. Lakin Seyid bilməlidir ki, Əmin Məhrəmin sözü keçməyə də bilər. İşlərimiz elə gətirib ki, o əziz dərvishimə məhəbbətimin sonsuzluğuna və onu gör-mək istəyimə baxmayaraq, məcbur olub bilə-bilə onu təhlükənin qucağına atıram. Çünkü indi ümidiñ yalnız onun kəlamının qüdrətinə və yalnız onun namazınadır. Yalnız o bizi batinlikdən çıxara bilər”.

Məktub bundan ibarət idi.

Nə ünvani vardi, nə də imzası. Lakin müridlər Fəzlin müşayiət-çilərinin dəst-xətlərini ilk baxışdan tanıydırlar.

Məktubdakı rəmzlər də hamiya məlum idi: “Allah” – Fəzlə, “uca minbər” – şah təxtinə, “Adiyüksək” – şahın özünə, “Bir adam” – Şeyx Əzəmə, “Ordu” – teymurilərə işarə idi. “Namaz qılmaq” isə gizlin danişq demək idi. Belə çıxırkı ki, Fəzl, Seyid Əli adında, haradansa uzaq səfərdən qayıtmış müridinin şahla gizlin danişığından başqa daha heç bir qurtuluş yolu görmürdü.

Bu məktub yayıldan sonra, nəhayət, məlum oldu ki, Fəzlin batinliyi – gizlənməsi çox sürməyəcək, bu yaxın günlərdə nə isə həllədici bir hadisə baş verəcəkdir. O hadisənin xeyri, şəri isə indi ancaq Şirvanşah İbrahimin iradəsindən asılıdır.

Müridlər arasında çaxnaşmanı gərgin bir durğunluq əvəz etdi. Hami gözünü Şamaxının başı üzərində, dağ döşündə boz daş divarları yüksələn Gülüstan sarayına dikib, oradan xəbər gözləməyə başladı.

## 2

Salnaməçi yazır ki, bu hadisələrdən on iki il əvvəl, 1382-ci ilin ilk baharında Şirvan camaati qiyam qaldırıb Şamaxıda Kəsrani sülaləsinin fars hökmranlığını devirəndə, bu qiyamdan bütün Şirvanda tək bir nəfərin xəbəri yoxmuş, o da İbrahim imiş. Səhər-dən günortaya qədər cütłə yer əkib, bərk yorulub, əkinin qıraqında, ağaç altında uzanıbmış. Təxt-tacı zülməkardan alıqdan sonra özlərinə adil şah axtaran qiyamçı əsnaf və rəncbərlərin elçiləri, İbrahimi quru torpaqda şirin yatmış görüb oyatmağa qiymayıblar. Üzünə gün düşdüyü üçün üstündə çadır qurublar, dövrəsində oturub, başlayıblar gözləməyə.

Şamaxılı silahsazlar, nəqqaslar, misgərlər, kümçülər, boyaqçılar, papaqcılar, başmaqcılar, xülasə, əsnaf əhlindən kim varmışsa hamısı şad-xürrəm piçildəşmiş ki, dünyanın işinə bax, biz ədalət yolunda qan töküb qurban vermişik, amma ədalət başını atıb yatır və yəqin heç yuxusunda da görmür ki, şah olub.

Rəncbərlər isə İbrahimin gah yorğun xarıları ilə cütünə, gah da toz-torpaqlı əllərinə baxa-baxa xoşbəxtlikdən ağlaşırımlışlar, “ölmədik, bu günü də gördük”, “Şirvanın bəxt ulduzu doğdu!” – deyirmişlər.

İbrahim, nəhayət, gözlərini açıb başı üzərində çadır və ətrafında yiğnaq görəndə, deyilənə görə, təəccübən nitqi tutulub, bir xeyli dinib-danişa bilməyib. Qiyam elçiləri onu başa salıblar ki, sən tariximizdən bizə məlum olan adil şahımız Mənütçöhrün<sup>1</sup> nəslindənsən, özün də rəncbər içində rəncbərsən, töycünün, tamqanın, zülm qamçısı altında oğul-uşaq saxlamağın nə olduğunu bilirsən, o biri tərəfdən, üstümüzə Teymurləng gələcək<sup>2</sup> deyirlər, Toxtamış xan gələcək deyirlər, bizə öz adamımız, can-ciyərimiz lazımdır ki, həm qədir-qiyəmətimizi bilib verginin altında qəddimizi əyməsin, həm də öz oğul-uşağımızdan, etibarlı ordu yiğib yurdumuzu talanmağa, yad tapdağında qalmağa qoymasın, odur ki, istəsən də, istəməsən də hamılıqla səni özümüzə şah eləmişik. Budur, Kəsranilərin qəflə-qatarını gətirmişik, arvadını çağırtdır, oğul-uşağını götür gedək, başla şahlığı.

Yeni Şirvanşaha hörmət və rəğbətlə bu əhvalatı nəql edən salnaməçiyyə məlum idi ki, İbrahimin hələ əli cüt məcində olduğu vaxtlar, o əkin yerindən bir qədər aralı Şəki civarındaki mülkdə və Dərbənddə onun çoxlu qohum-əqrəbəsi varmış, Mənütçöhrün ölümündən iki yüz altmış ildən çox bir müddət keçsə də, onun nəslindən Mənütçöhrün özü kimi adil bir şah çıxacağını və bunun da məhz İbrahim olacağını qiyamdan hələ bir neçə ay əvvəl ölkəyə yayan da haman qohumları imiş. Amma salnaməçi nə Şəki civarındaki mülkdə yaşayış qohumlarının haqqında bir söz deyir, nə də Dərbənddəkilərin haqqında. Desəydi, ondan soruşa bilərdilər ki, əgər obaları gəzə-gəzə Mənütçöhr törəməsi İbrahim barədə camaatı xəbərdar edən adamlar İbrahimin öz qohumları imişsə, bəs necə olub ki, İbrahim bütün Şirvan torpağında gedən bu söhbətdən, üstəlik də qiyamdan xəbər tutmayıb, bütün Şirvan ayağa qalxıb zülm təxtini yixmağa getdiyi halda, təkcə o, başını atıb yatıb.

Belə bir sual verilsəydi, “rəncbər içində rəncbər” şahın şəxsiyyəti ətrafında düzəldilmiş nağılin şehri dağılıb həqiqətin üzə çıxmamasına səbəb ola bilərdi.

Həqiqət isə belə idi ki, Mənütçöhr törəməsinə qiyamdan çox-çox əvvəl hər şey məlum idi.

<sup>1</sup> II Mənütçöhr (1096-1120)

<sup>2</sup> O ili Teymur “kəşfiyyat yürüşü” adlanan ilk, qısamüddətli yürüşünə başlamışdı.

O, axırıncı Kəsrani hökmdarı Huşəng ibn Kavusun əmisi – Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani olsalar da, azərbaycanlılarla qohumlaşış qaynayıb-qarışdıqdan sonra, həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir nəslə mənsub idi. Huşəng, atası Kavus ibn Keyqubadın təxt-tacına sahib olanda, ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimini isə, hələ o vaxtdan öz təxt-tacı üçün təhlükə bilib, Dərbənddən və Şamaxıdan kənar, kiçik bir əraziyə hakim göndərib, Şəki cıvarındaki haman mülkdə<sup>1</sup> bir növ sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra, quru torpaqda yatıb şah çadırında oyanan İbrahim, Şirvan əsnafının silahlandığını da, zülm təxtilin devriləcəyi və əmisi oğlu Huşəngin qətl olunacağı günü də əvvəlcədən biliirdi. Cünki əli cüt məcində olsa da, qiyam başçıları – əsnaf ustabaşları ilə dərbəndlilərin gizlin məşvərətində qiyam gününü təyin edən də, Huşəngin qətlinə hökm verən də özü idi. Hətta o günü İbrahimin özünün yer əkməyə gedəcəyi və qiyam elçilərinin onu cüt arxasında görəcəyi də əvvəlcədən danışılmışdı: atasının köhnə dostu, özünün şəriət müəllimi Qazi Bayəzid belə məsləhət bilmışdı və İbrahim bu məsləhəti dərhal bəyənmışdı.

Odur ki, haman ilk bahar günü, siyasetinin dayağı cütdən həvəslə yapışış çoxlu işləmiş və bu cür ağır zəhmətə bir o qədər də vərdiş etmədiyi üçün bərk yorulmuşdu. İbrahimin əvvəlcədən bilmədiyi təkcə bu idi ki, adı hakim ikən, Huşəngin kəndxudalarının nəzarəti altında keçirdiyi dərdli, üzüntülü illərinin sonu olan bir gündə gözünə yuxu gedəcək və qiyam elçiləri onun üstündə çadır quracaqlar. Odur ki, gözlərini açıb başı üzərində çadır görəndə, doğrudan da, təəccüb-lənmişdi. Amma deyilən qədər də yox, bu təəccüb, əlbəttə, bir an olmuşdu. Elçilərin arasında hərbiyunları, hələ lap cavankən at belində, Dərbənd bahadırları ilə məşq etdiyi vaxtlardan ona tanış olan əyri Dağıstan qılınclarını və oğlu Gövhərşahın sevincdən pörətmüş üzünü görər-görməz o hər şeyi başa düşmüş, ancaq əlbəttə, sevinçini bürüzə verməmişdi. Əgər Gövhərşah orada olmasaydı, İbrahim

---

<sup>1</sup> Mülk və ya ocaklıq – hakimin istifadəsinə verilən torpaq sahəsi belə adlanırı.

bəlkə soruşa da bilərdi ki, kimsiniz və məndən nə isteyirsiniz. Lakin onun cəsarətinə və müdriklisinə səcdə edən oğlunun qarşısında həddindən artıq riyakar görünməmək xatirinə susub, qiyam elçilərinin özlərinin dillənməsini gözləmişdi. Elçilər onu böyük minnət və yalvar-yaxarla təxt-səltənətə dəvət edəndə, Mənuçöhr törəməsinin ala gözlərinin üstünə çəpər kimi enən uzun, qonur kirpiklərinin arxasında necə incə bir təbəssüm gizləndiyini hətta indi, on iki il keçdikdən sonra da bir kimsə bilmirdi. Çünkü incə mətləblərini İbrahim, hətta “Gövhərim” adlandırdığı oğluna da açmırıldı.

Şirvanşah İbrahim belə adam idi.

Hələ Əmir Teymurla müqavilə bağlanılan ildən İbrahimə məlum idi ki, bu müqavilə vəliəhd Miranşahın ürəyindən deyil. Müqaviləyə əsasən, Miranşahın ulusunda – Dərbənddən başlamış Bağdada və Həməddandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmənlilik etdiyi böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ıxtiyarı verilmişdi, vəliəhd Miranşah isə, hakimiyyətə qiyamlı gəlmış İbrahim kimi tədbirli bir adamın Hülaku ərazisi daxilində müstəqiliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılgın danışındı... Əmir Teymurun yaşı artıq altmışdan ötmüş, üstəlik də, cavanlıqla ox yaralarından zədələnmiş bədəninin bir şaqqaşı qurumuş, deyilənə görə, sağ qolu və sağ qıcı şam kimi ağarmışdı. Səfər vaxtı düzənlik yerlərdə, dəniz otu və ya yunla doldurulmuş arabada uzanır, dağlıq və dərə-təpəli yerlərdə, at belində uzun müddət yol gedəndə dodaqlarını bir-birinə sıxıb, bir kəlmə də danişmirdi. Bütün bunlar İbrahimini gələcəyə baxmağa, hakimiyyət vəliəhd Miranşahın əlinə keçdirkə nələr baş verəcəyini müəyyənləşdirib qabaqcadan tədbir görməyə vadar edirdi... Yeddi il bundan əvvəl, Şeyx Fəzlullahın Şirvana təzə gəldiyi vaxtlar, İbrahim Bakı hakimi Hacı Firidunu saraya çağırıb, şeyxə Bakıda iqamətgah verməyi, onun müridlərini isə karxanalarda, dükan-bazarnda yerləşdirməyi tapşıranda, Şeyx Əzəmlə bərabər, möclisin bütün üzvləri və hətta şahın kölgəsi kimi dayanıb daim onun fikirlərini təkrar edən köhnə müəllimi – vəzirlər vəziri Qazi Bayəzid də bu tapşırıqla razılaşmadıqlarını bildirdilər. “Dinimiz içində on iki sufi təriqətindən ikisi xüsusən qeyri-məqbul və zərərlidir ki, onun da ən zərərlisi hürufilikdir”, – dedilər. “Fəzlullahın elmi küfrdür.

Müsəlmanla tərsaya<sup>1</sup>, yəhudü ilə bütərəstə fərq qoymur. Onun elminə görə toz-torpaq da, kəlb<sup>2</sup>, kərkəs<sup>3</sup> də allahdır” – dedilər.

İbrahimin təxtə çıxdığı gündən bəri birinci dəfə idi ki, alımən-səb təbəələri onun sözünü çevirib üzünə ağ olurdular.

İbrahim kirpiklərini gözlərinin üstünə endirib, daş kimi tərpən-məz üzlə oturub, qapalı bir dünyaya çevrilmişdi. Təxtin arxasında, gümüş haşıyəli xirdaca qalxanları sinələrinə sıxıb, əlləri qılıncların qəbzəsində, hərəkətsiz dayanmış, danışmağa ixtiyarları olmayan candarlardan<sup>4</sup> başqa, bu məclisdə təkcə Gövhərşah dillənmirdi. Bir də ki qurşağının üstündən sallanan bir batman əti qucaqlayıb, hamidən aşağıda oturmuş tacırbaşı Hacı Nemətullah, şahın sözünün yerə düşməyindən pərt olub susurdu. Lakin bir azdan İbrahim, nəhayət, kirpiklərini qaldırıb Hacı Nemətullahha baxdıqda, Hacı şahın ondan nə istədiyini başa düşdü və buxağının ətini əsdirə-əsdirə danışmağa başladı: “Dünya kaf-nun<sup>5</sup> üstə bərqərardır. Söz və hik-mət əhlinə, o cümlədən Şeyx Fəzlullahə hörmət borcumuzdur... Yaxşı və yamanı da, müsəlmanı və tərsəni da, pakı və murdarı da bir olan Allah özü yaradıb. İti-pişiyi də, qarğıa-quzğunu da özü yaradıb. Əgər Fəzlullah bu məxluqatda da Allahın əlamətini görürsə, deməli, onun gözü bizimkindən işiqlidir”.

Hacı Nemətullahın bu məntiqi müqabilində yalnız Şeyx Əzəm danışa bilərdi və şahın səbrinə bələd olan məclis indi onun məhz Şeyx Əzəmə üz tutacağına gözləyirdi.

Lakin Hacı sözünü tamamlayanda İbrahim dərhal ayağa qalxdı: “Şeyx Fəzlullah bizim düşmənimizin düşmənidir. Elmi küfr də olsa, özü bizə gərəkdir”, – dedi və bununla da məclis qurtardı.

O məclis olanda Əmir Teymurla müqavilənin bağlılığı gün-dən cəmisi bir il keçmişdi, bütün dünyada məşhur ipəyi ilə özü özünə təhlükə yaradıb, tez-tez qonşu xanların, sultanların hücum və talanlarına məruz qalan Şirvanda əmin-amanlıq məhz həmin müqavilənin sayəsində bərpa olunduğu üçün İbrahimin əyan-əşraf və

---

<sup>1</sup> Tərsa – xaçpərest

<sup>2</sup> Kəlb – it

<sup>3</sup> Kərkəs – quzğun

<sup>4</sup> Candar – şahın şəxsi müdafiəçisi

<sup>5</sup> Kaf-nun – (kon) – olsun. İslam anlayışına görə, dünya Allahın bu kəlmə-sindən yaranmışdır.

üləmasının hamısı hələ bu müqavilənin sevinci ilə yaşayırıdı. Kür boyu Aran torpaqlarından və Şamaxı ilə Mərəzə arasında karvan yolu üstündəki toxmacarlıqların ara-bərəsində tikilmiş kümuxanalarlardan onlarla dəvə belində şəhərə daşınan qızıl qiymətli baramanın daha heç bir talançıya, qarətçiye qismət olmayacağını düşündükcə, onlar teymuriləri heç də düşmən yox, əksinə, dost və himayədar hesab edirdilər, Əmir Teymurla onun varislərini, o cümlədən Miranşahı da, qan içinde üzən dünyada yeganə salamat ada kimi qalmış Şirvanın qələsi, qalxanı hesab edir, gündə beş dəfə qıldıqları namazı Əmir Teymurun adı ilə başlayır, həm öz aralarında, həm şah hüzurunda söhbətlərini də Əmir Teymurla başlayıb onunla da qurtarırdılar. Odur ki, “düşmən” deyərkən İbrahimin teymuriləri nəzərdə tutduğu onların xəyalına da gəlmədi. Çünkü bu adamlar hələ nə Miranşahın düşmənciliyindən xəbərdardılar, nə də İbrahimin teymurilərə gizlin düşmən münasibətindən. Şeyx Fəzlullahın kainatdan və insandan bəhs edən elminin, əslində, teymurilərə qarşı çevrilmiş silah olduğunu isə, İbrahimin özü ilə Gövhərşahdan başqa hələ bir kimsə bilmirdi. Buna görə də o məclis hürufilərin xeyrinə qurtardı və Fəzl Bakıda iqamətgah aldı.

O vaxtdan keçən yeddi il ərzində Teymur səltənəti nə qədər böyüsə də və Səmərqənd əmiri yenilməz bir cahangir kimi şöhrətlənib yeni qüdrət kəsb etsə də, Fəzl müridlərinin ayağı dəyən yerlərin hamısında yüz minlərlə adam teymurilərə itaətdən çıxıb “batın<sup>1</sup>” olmuş və ya əlçətməz-ünyetməz dağlara, sildirim qaya-liqlara çəkilmişdi. Hürufilərin “Fəzl günü” yetişəndə batinlərlə birgə bütün o dağlar, qayalar da teymurilərin üstünə yeriməli idi. İbrahimə lazımlı olan da bu idi. Onun fikrincə, Şeyx Fəzlullah artıq işini görüb qurtarmışdı. İşin sonrasını daha şeyx özü görməməli idi. Əvvəla, ona görə ki, yeddi il bundan əvvəl Şirvana adı şeyx adı ilə gəlmış bu adam, indi artıq “mühiti-əzəm şeyxi”, “xilaskar Mehdi”<sup>2</sup>, “Natiq”<sup>3</sup>, “Allah” adlanır və yalnız teymurilərin zülmü

<sup>1</sup> Batın – Quranın bətnində – daxilində gizlin mənə axtaran, ortodoksal dinə düşmən adam

<sup>2</sup> On ikinci imam əl-Mehdinin “xilaskar” adlandırılması xilafət daxilində mübarizə ilə əlaqədar id: öz zamanına görə mütərəqqi sufi təriqətləri Mehedinin nüfuzunu Mehəmmədin ilk xəlifələri Əbu-bekrə, Ömərə, Osmana və onların davamçılarının hakimiyyətinə qoymuşdular.

<sup>3</sup> Natiq – peyğəmbər

altında olan şəhərlərdə yox, Şirvanın özündə də əsnafın səcdəgahına çevrilirdi. O biri tərəfdən, Fəzlin gizlin iqamətgahının Bakıda və hürufi ocağının Şirvanda olduğu daha heç kəsdən gizlin deyildi. Kiminsə xəyanəti üzündənmi, yoxsa teymurilərin bütün Şirvanda qorxusuz, qadağasız gəzişən xəbərgir dərvişlərinin səyi-ləmi, hətta İbrahimin hürufilərlə son dərəcə məxfi əlaqəsi də Miranşaha çatdırılmışdı. İndi söhbət ancaq bu əlaqənin üstündə idi. Ya Miranşah İbrahimin hökmdara və səltənətə xəyanətini sübut edib, nəhayət, arzusuna çatmalı, ya da İbrahim hürufilərlə dost yox, düşmən olduğunu sübut edib, uzaq yürüşdən qələbələrlə qayıdan hökmədarın görüşünə həmişəki sədaqətli müttəfiq kimi getməli idi.

\* \* \*

Gülüstan sarayının əsas binası xanəgahla Şah məscidinin arasında, gizlin yeraltı yollar üstündə ağ mərmərlə döşənmiş geniş, hamar meydan vardı. Əmin Məhrəm haradansa çapar göndərib Fəzlin elçisi Seyid Əli ilə onun yoldaşları barədə şahı xəbərdar etdiyi günün axşamı, ikinci namazından sonra İbrahim bu meydanda dayanmışdı.

Sarayda bu saat ruhi rahatlıq və Allaha yaxınlıq saatı olduğu üçün, şahın bütün ailə üzvləri və yaxın adamları xanəgahın birinci mərtəbəsinin qiblə tərəfindəki hündür qübbəli ibadət otağında mehrabın qabağına toplaşmışdılar. Bir az əvvəl İbrahim özü də orada idi. Başında bəyaz əmmamə, əynində ağ ipək çəpkən üstündən həmişə ibadət vaxtı geyindiyi göy ləbbadə, Şeyx Əzəmlə Qazi Bayəzidin ortalığında dayanıb, mükəbbirin<sup>1</sup> oxuduğu ayənin bir kəlməsini də ötürmədən, səliqə-sahmanla namaz qılırdı. Sonra seyxlə qazını şübhələndirməməyə çalışaraq, könlünün təklik istədiyini bildirib, ikinci mərtəbədə xəlvətiyyəyə<sup>2</sup> qalxdı.

Xanəgah elə tikilmişdi ki, ibadət otağından mükəbbirin səsi daşların arası ilə keçib, xəlvətiyyənin qübbəsində əks olunub, minden, bütün aydınlığı ilə eşidilirdi. Odur ki, İbrahim, bir qismini ibadət otağında dinlədiyi surənin ikinci qismini pillələri qalxanda, axı-

<sup>1</sup> Mükəbbir – namazı idarə edən

<sup>2</sup> Xəlvətiyyə – yalnız şahla onun yaxın nədimlərinə məxsus otaq

rını isə artıq xəlvətiyyədə canamaz önündə diz çökəndə təkrar edirdi. Gündə beş dəfə, hər dəfə də azı yarım saat ibadət çox vaxt apardığı üçün namazı pozmaq günah sayılsa da, işi yol verməyəndə bəzən o, iki-üç namazı birləşdirib bir dəfəyə qılırdı, bəzən də indiki kimi, yarımcıq qalxıb xəlvətiyyəyə gəlirdi. Şahın hürufilərlə əlaqəsinə aid, faş olmuş sirləri içərisində tək bir açılmamış sırr qalmışdı: Fəzllə xəlifələrinin Dost Əmin Məhrəmi ilə vəliəhd Gövhərşahın eyni adam olduğunu hələ heç kəs bilmirdi və İbrahim, yeddi il ərzində xüsusi diqqət və qayğı ilə qoruduğu bu sırrı axıra qədər qorumaq fikrində idi. Buna görə də Fəzl elçilərini Gövhərşahın heç kəsə etibar etməyib şəxsən özünün gətirəcəyini eşidəndə, oğlunun bu gözlənilməz ehtiyatsızlığından narahat olub, onun çaparını dabani üstə qaytarmışdı ki, Gövhərşah onları ibadət vaxtı, bütün ibadətlərdən uzun sürən ruhi rahatlıq saatında gətirsin.

Elçilərin taleyi əvvəlcədən həll edilmişdi. Şeyx Əzəmin iddiasına görə, Fəzlullahın elmini öyrənən bütün mürtədlər kimi, elçilərin də nəfəsi sehrli və zəhərli idi, buna görə də onlar elçixanaya və ya pişgaha<sup>1</sup> buraxılmadan eşikdə həbs edilməli və bu vaxt şahı kafırlərin sehr və zəhərindən qorumaq üçün şeyx özü də orada olmalı, Fəzlullahın xəlifəsi Seyid Əlinin kəlməsi müqabilində kəlmə deyib, onu zərərsizləşdirməli idi. İbrahim buna razılıq vermişdi. Lakin elçiləri Gövhərşahın özünün müşayiət etdiyini biləndə, rəsmi fitva ilə dindən xaric olunmuş adamların arasında vəliəhdı Şeyx Əzəmin görməsini istəməyib, ruhi rahatlıq saatinə, adətən məsciddə keçirən şeyxi də xanəgaha çağırıldı və xahiş etdi ki, namazdan sonra şeyx ibadət otağında qalıb özü şahzadələrə hədis oxusun.

İbrahim hiss edirdi ki, cavanlıqdan qanına hopmuş məxfi fəaliyyət vərdişi onu həddindən artıq ehtiyatkar edib. Hələ dağ döşlərinin qarlı vaxtında ləşgərgahdan qoşunla gedib Fəzlullahı axtaran vəliəhdin axtardığını tapmayıb elçilərlə qayıtmrasında şeyx bəlkə də heç nə görməzdidi. Lakin İbrahim onu da hiss edirdi ki, hürufilər Şirvanda yurd salandan bəri fikirdən və yuxusuzluqdan sıfəti zərd olmuş Şeyx Əzəm, rəsmi fitvanı əlinə alandan sonra, indi daha heç kəsə güzəştə getməz, öz elmləri ilə insanı Allaha şərik çıxaran kafırlərə kömək üstündə hətta şahın Gövhərini, əqli və gözəlliyi ilə bütün

---

<sup>1</sup> Pişgah – sarayın baş salonu, şah təxti qoyulan yer

Şamaxıya işiq saçan vəliəhdii təqsirləndirməkdən də çəkinməz. Odur ki, xəlvətiyyədə ən etibarlı qulamından vəliəhdin elçilərlə gəldiyini eşidəndə və dərhal ləbbadəsinin ətəyini yiğisdirib aşağı düşəndə də İbrahimin fikri şeyxin yanında idi.

İbadət otağının yeganə pəncərəsinin dəmir şəbəkələrinin altı-guşəli ulduzları arasından süzülən işiq altında, pillədə ayaq saxlayıb yuxarıya qulaq verdi və yalnız şeyxin bəlağətli səsini eşidib, onun hədis başladığına əmin olduqdan sonra meydana endi, çıraxdarların saysız-hesabsız məşəllə işıqlandırıldıqları meydanın aşağısında, dərgah qapısının – baş darvazanın qabağında əsləhələri parıldasañ əsgərxas dəstəsinə doğru addımladı.

Sağ-soldan qara mahud geyimli, sarı tumac çəkməli, qədd-qamətli adamlar peyda olub, əllərindəki yalın qılıncları böyürlərinə, gümüş haşıyəli, xırda, yüngül qalxanları döşlərinə sıxıb təzim edir və dinməz-söyləməz, gendən-genə şahı müşayiət edirdilər. Bunlar hələ Şəki civarında ikən gecə-gündüz səbir və sədaqətlə İbrahimin keşiyini çəkib, indi də hər yerde onun arxasında gəzən candarları, dərbəndlə ana qohumları və qayınları idilər, Şamaxıda bu adamların hər birinin böyük mülkü, var-dövləti, qul-qaravaşı, Şamaxı ətrafında hər birinin ayrıca toxmacarlığı, kümhanası vardi. İbrahim onlara dəfələrlə ali mənsəb təklif etmişdi, artıq ahillaşib ağırlaşdıqlarını xatırladıb, demişdi ki, oğul-uşaq arasında rahat güzəranlığa başlasınlar. Lakin bu ahıl candarlar indi zamanın daha qarışq olduğunu, dostla düşmənin seçilmədiyini söyləyib, belə bir zamanda oğul-uşaq arasında rahat yaşamağa razı olmamışdılar.

İbrahim bu sədaqətlə qohumlarının müşayiəti ilə dərgah qapısında əsgərxas dəstəsinə yaxınlaşanda, oradan bir nəfər irəli çıxıb təzim etdi. Bu, Gövhərşahdı. İki mehtərin zorla sakitləşdirdiyi göydəmir atı kimi; dəbilqəsinin qabağındakı göy tovuz lələyi, alını, gicgahlarını sıxıb dəbilqənin arxasında düyünlənmiş göy tirməsi və əynindəki polad sinəbəndi ilə, özü də başdan-ayağa səma rənginə çıldırdı. Qaralmış üzündə vaxtilə atasının kimi qızılı olan yumşaq bığı, saqqalı da yanıb qonurlaşdıgı üçün, açıq rəngli, badamı gözləri indi daha işıqlı və daha gözəl görünürdü.

İbrahimin yeddi oğlu bir yana idi, təkcə Gövhərşah bir yana. Cəmisi beş-on günlük ayrılıqdan sonra belə, bu sərvboylu, qulac-qollu bahadırı körpə kimi qucaqlamaqdan özünü saxlaya bilmirdi.

Gülüstan sarayında və bütün Şamaxıda danışıldır ki, vəliəhd ata nənəsinə, yəni İbrahimin mərhum anasına çox oxşadığını görə şah onu bu qədər sevirdi. Şahın ana qohumları isə bilirdilər ki, məsələ yalnız oxşarlıqda deyildi. Dərbənddən Şəki cıvarına, oradan da Şamaxıya köçmüş qohumların yadında idi ki, İbrahimini anasından lap cavan yaşında, demək olar ki, uşaqqən ayırmışdır. Gövhərşah isə böyük at minən, qılınc tutan vaxtına çatdıqdan sonra, Kəsranınlərin ciddi nəzarətinə baxmayaraq, yasağı ayaqlayıb, tez-tez Dərbəndə qaçmış, nənəsinin gizlin qonağı olub, yenə Şəki cıvarına qayıdanda nənənin dilindən atasına çoxlu bayatı aparmışdı. O illərin məhrumiyyətlərlə dolu ağır günlərində, Mənütçöhr törəməsi ilə görüşə gələn rəiyiyət yanında cütün məcindən yapışib, səhərdən axşama qədər işləyib yorulandan sonra İbrahim haman ağacın altında uzanıb, başını oğlunun dizinin üstünə qoyardı. Bunun nə demək olduğunu yaxşı bilən Gövhərşah isə, hələ o yeniyetmə vaxtında hamını valeh edən incəlik və həssaslıqla, asta-asta nənəsinin bayatlarından oxumağa başlardı: “Naçar ağlama. Qapını bağlayan fələk, bir gün açar, ağlama...” Bir-birindən kövrək və yaniqli olsada, o bayatıların heç birində ah-nalə və göz yaşı yoxdu. Hamısı qaranlıq içində işiq, ümidsizlik içində ümid görmək üçün deyilmişdi və bunları oxuya-oxuya, İbrahimin nəzərində, Gövhərşah özü də ümid və işiq timsalına çevrilmişdi. Qiyamdan bir gün əvvəl, əmisi Bəhlulla birgə silahlanıb, atası ilə vidalaşanda Gövhərşah atının cilovunu çəkib yenə də nənəsinin bayatlarından oxumuş və İbrahim, atlilar uzaqlaşib bələni aşana qədər oğlunun səsini eşitmışdı.

Səhərisi, gəzərgi qohumları Şəki cıvarında gizlənmiş İbrahimini tapıb, Gövhərşahın qiyamçıları Şamaxı üstünə bayati ilə apardığını xəbər verəndə, İbrahim gözlərində yaş titrəyə-titrəyə qəhəqəhə çəkib: “Kəsrani xanədanını yıxsa, elə anamın bayatıları yıxacaq!” – demişdi.

Hakimiyyətə gələndən sonra, tacgüzərlilik gününün axırında, boz çuxa və şıspapaq əvəzində, əynində zər naxışlı, qırmızı ləbbadə, başında dörd barmaq enində, firuzə qasılı tac, camaatin görüsünə çıxıb ənam paylayanda İbrahim, başqa qiyam başçıları sırasında Gövhərşahı da hüzuruna çağırıldı, Kəsranınlərin şah tövləsində Hüşəngin şəxsi atları arasındaki göydəmir atları ona bağışladı, heç

kəs soruşmadı ki, tövlədə daha gözəl kəhər atlar olduğu halda, şah oğluna nə üçün göydəmirləri bağışlayır. Sonra İbrahim oğlunun dəbilqəsinin üstündən öz əli ilə göy tirmə bağlayıb, tirmənin arxasına da eyni rəngdə tovuz lələyi taxdı. Yenə də heç kəs soruşmadı ki, şahlığın rəngi qırmızı rəng olduğu halda şah öz varisinə nə üçün göy tirmə ilə göy lələk bağışladı. İbrahim isə, hələ o vaxtdan Gövhərşaha gizlin qıbtə ilə baxan ikinci oğlu Xəlilullahda həsəd oyatmamaq xatırınə açıb demədi ki, bu səma rəngini Gövhərşaha ucalıq rəmzi kimi bəxş edir; onun öz vəliəhdinə məhəbbətində, atalıq hissindən əlavə, bu cür, mərhum anasından yadigar qalmış bayatı kövrəkliyi də vardı və məhz bu kövrəkliyə görə idi ki, beş-on günlük ayrılıqdan sonra Gövhərşahla görüşəndə onu qucaqlayıb bağına basmasa rahat olmurdu.

Bununla belə, bu axşam oğlunu soyuq qarşılıdı.

Gövhərşahın arxasında, onun təlimxanada aramsız məşqlərinin bəhrəsi olan cavan bahadırlar – əsnaf oğulları, köhnə Şirvan ənənəsi ilə, sağ əllərini qılinc qəbzəsinə, sol əllərini bürünc sinəbənddə həkk olunmuş öküz başının<sup>1</sup> üstünə qoyub təzim etdilər. İbrahim, hərəsi bir əsgərxas qoşununun<sup>2</sup> başında, Şirvanı əriş-arğac gəzdikdən sonra əlibəş qayılmış bu bahadırların heç üzlərinə də baxmadı. Öz açaçısı ilə birgə, şah buyruğuna müntəzir dayanmış zindan rəisinə ötəri nəzər salıb irəli keçdi və nəhayət, bəyaz geyimli Fəzl elçilərini gördü.

### 3

Onlar üç nəfərdi.

Gövhərşah əvvəlcə üçünü də bir yerdə, “Şeyx Fəzlullahın xəlifələri” adı ilə, sonra yoldaşlarından bir neçə addım qabaqda dayanmış ucaboy gənci Seyid Əli ibn Məhəmməd, arxadakılardan üzü tamam qırışsa da, iri gözlərindən zəhm yağan pərbudaqlı adamı Mövlana Mahmud, onun yanındakı dəyirmi sıfətli, pəhləvan siqlətli gənci isə rəis Yusif adı ilə təqdim etdi.

<sup>1</sup> Öküz – yerin dayağı rəmzi, şirvanşahların totemi

<sup>2</sup> Əsgərxas qoşunları (bir qoşunda yüz seçmə əsgər) yalnız sarayın mühafizəsi üçün hazırlanısa da, şahın şəxsi tapşırıqlarına da əməl etməli idi.

İbrahim Fəzlin müxtəlif şəhərlərdə gizlin şəraitdə işləyən və Fəzlə də həmişə gizlin görüşən batın xəlifələri haqqında, demək olar ki, heç nə bilmirdi. Son vaxtlar yalnız Yusifin adını çox eşidirdi. Əmin Məhrəmin məlumatına görə, Yusif əslən təbrizli idi. Əvvəllər əxi<sup>1</sup> içində qəssab olmuş; Təbriz əxiləri icma daxilində qardaşlıqla kifayətlənib, din və dövlət işlərinə qarışmadıqlarına görə, onlardan ayrılib bir müddət hərbiyin olmuş və nəhayət, hürufilərə qoşulmuşdu. “Fəzl müridi” adı aldıqdan sonra isə Yusif Fəzlin Təbrizdəki gizlin məkanında – Əxi Qəssab iqamətgahında rəis olmuşdu. Təbrizdən çıxanda Şeyx Fəzlullah onu birdən-birə xəlifə təyin etmiş, Bakıda iqamətgahını yenə də onun ixtiyarına vermiş, Bakıdan çıxanda isə, nədənsə, Şirvan xəlifəsi Mövlana Mahmudun işlərini də ona tapşırmışdı. Odur ki, Gövhərşah rəis Yusif adını çəkəndə İbrahim dərhal başa düşdü ki, demək, Fəzlullahı gizlədən həmin bu hərbiyun xəlifədir. Amma onun bütün diqqəti irəlidəki gəncdə idi.

Qəzəlləri və rübatları Şirvan xanəndələrinin dilindən düşməyən bu şairi o çoxdan tanıydı.

Onun hakimiyyətinin ilk illərində Şamaxıda yerli farslardan Katibi adında şair çox məşhur idi. Hələ Huşengin zamanından farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi, İbrahimî də qəsidə ilə qarşılımış və o vaxta qədər görünməmiş bir miqdarda ənam – on min qızıl dinar almışdı. Lakin tac-güzarlıq günü ziyafətgahda qiyam başçıları gözlənilmədən səs-küy qaldırıb Katibidən rəncərə şahı hamının başa düşdüyü dildə mədh etməyi tələb etmiş, Katibi isə türkçə tək bir misra: “Tikandan bərgi-gül hasil olmaz”, – deyib məclisdən çıxmış və o vaxtdan sər-xoşluğa qurşanmışdı.

İbrahim uşaqlıqda və ilk gənclikdə Qazi Bayəzidin mədrəsəsində rəsmi fənlərin tədrisini tamamladıqdan sonra müəlliminin kitabxanasında siyasetə və dövlət idarəsinə dair kitablarla bərabər Şirvan şairlərinin divanlarını da eyni aludəliklə mütaliə etdiyinə görə sözün qiymətini yaxşı bilir və Şəki cıvarında kiçik bir mülkdə

<sup>1</sup> Əxi – “qardas”; VII əsrən başlayaraq əvvəlcə ərəb ordularında əsgərlik edən azərbaycanlılar arasında, sonra bütün Yaxın Şərqi peşəkarlar arasında geniş yayılmış hərəkat

oturan Mənütçöhr törəməsinin bütün Şirvanda nə yolla məşhur-laşdığını heç vaxt unutmurdı. Odur ki, Katibini küsdürənlərin günahını bağışlaya bilmirdi. Əmir Teymurla müqavilə bağlanmışan il, bu münasibətlə düzəldilmiş ziyaftədə bir nəfər də şair tapılmadıqda, İbrahim əmr etdi ki, günahkarlar, Katibi ilə dostlarının daimi məs-kəninə çevrilmiş, meyxanə küçünə gedib, vaxtilə dillərindən çıxmış kobudluğa görə şairdən üzr istəsinlər və car çəkib, Şamaxıda şer deməyə qabil kim varsa, hamisini ziyaftgaha dəvət etsinlər.

Günahkarlar sırasında təzəcə Bakı hakimi və bəhrəs-sədr<sup>1</sup> təyin edilmiş Hacı Firdun da vardı. Xoşrəftar və rəhməl rəncbər şahın gözlənilməz sərtliyindən özlərini itirmiş təbəələr dərhal dağılışanda hacı da qalxıb getdi və haradansa solğun bənizində iri gözləri gecə kimi qaranlıq görünən bir gənc tapıb gətirdi.

O vaxt bu gənc şairin on altı, on yeddi yaşı ancaq olardı. Heç üzündə tük də yoxdu. Ancaq yaxşı ailədə tərbiyə almış bir yeni-yetmə kimi, şah hüzurunda əsla sixilmədan, təmkin və ləyaqətlə danişmağa başlayıb, rəncbər şahı tərifə layiq sözü olmadığını söylədi. Hacı Firdunun çəşqinqılığını gördükdə isə, şahın sağ tərəfində, vəzirlər vəziri Qazi Bayəzidlə yanaşı kürsüdə oturub qızıl camda şərab içən Katibiyə baxıb, yaşına yaraşmayan arifanə bir təbəssümə: “Amma tikandan bərgi-gül hasil edə bilirəm”, – dedi və elə bununla söz sərrafi olduğunu sübut etdi.

O günü və sonralar İbrahim bir neçə dəfə bu gəncin rübaiłerinə və ud çala-çala oxuduğu aşiqanə qəzəllərinə qulaq asdı.

Xüsusilə, rübaiłər xoşuna gəlirdi. Çünkü bu gəncin rübaiłəri onun anasının bayatılara bənzəyirdi. O bayatıların nəyə qadir olduğunu yaxşı bildiyi üçün İbrahim “Türkün tikanlı dilindən bərgi-gül hasil edən” bu rübaiłərin qüdrətini də dərhal duydı və elə birinci gün tapşırı ki, bu gəncdən muğayat olsunlar, Şirvanın şair-lərini düşkünləşdirən meyxanələrdən saqındırıb qorusunlar, çünkü kamala dolanda bu gənc Gülüstan sarayının gülü, şahın mötəbər ədibi və cəmi Şirvan əhlinin istəklisi olacaq.

Lakin tezliklə İbrahimə xəbər verdilər ki, o şair Şamaxını tərk edib gedib. Əvvəlcə dedilər Bakıda Şeyx Fəzlullahın qızına aşiq olub və qızı ona vermədikləri üçün Məcnun kimi çöllərə düşüb.

---

<sup>1</sup> Dəniz işləri üzrə vəzir

Sonra dedilər şeyxin kitablarını oxuyub hürufi olub, teymurilərin dağıtdıqları şəhərlərdə, obalarda dolaşır. Xülasə, o gedən getdi, bir də qayıtmadı.

O illərdə İbrahim, Şamaxıya vaxtlı-vaxtında duz, neft və balıq göndərə bilməyib hakimiyyətdə təcrübəsizlik göstərən Hacı Firiduna kömək məqsədilə tez-tez Bakıya səfər etməli olurdu.

O səfərlərindən birində Bakıda İbrahim təəccüblü bir hadisəyə təsadüf etdi.

Sifəti kəhrəba rəngində, ariq, uzun bir gənc, bazar barışının üstündə dayanıb, şah pişvazına çıxan camaata müraciətlə şeir oxuyur və “Ənəlhəq” qışqırırdı.

İbrahim dönüb Hacı Firiduna baxdı: “O gənc göydən düşüb nədir, bilmirmi ki, onun dediyi sözü ucadan demək olmaz? Çağır onu, tənbəh elə, bir də belə iş tutmasın”, – dedi.

Lakin Hacı Firidun şah buyruğundan boyun qaçırdı: “O Nəsimi-dir, şahım. Öz ustadı, mühiti-əzəm şeyxi ona qışqırmağı qadağan etmir, mən nəkarayam qadağan edim?”

Nəsimi adını eşitdikdə, İbrahim istər-istəməz cilovu çekib, bir daha o gəncə baxdı və bu dəfə onu tanıdı.

Qazi Bayəzid, həmişəki kimi, şahın sağ tərəfində, hamidan yanında idi; daim sərxaş Katibi ilə dostlarının İbrahimə xoş gəlmədiyini bildiyi üçün, onun üzündəki marağın görən kimi məsləhət verdi: “İndi ki, yeri bəlli oldu, buyur daha burdan bir yana getməsin, qayıdanda özümzlə dərgaha aparaq”.

Amma İbrahim razı olmadı. Şairin əynindəki bəyaz xırqəyə işarə edib: “Yox, qazi, o mənim hakimiyyətimdən kənardır”<sup>1</sup>, – dedi.

İllər dolandıqdan sonra, “hakimiyyətdən kənar” şair, indi Fəzl xəlifəsi Seyid Əli adı ilə meydana çıxmışdı və İbrahim bu seyidin Fəzl elçisi olduğunu unutmuş kimi, dayanıb ona tamaşa edirdi. Yeniyetmə vaxtında öz qeyri-adi təmkin və ləyaqəti ilə, bir az sonra ehtiyatsız qışkırtısı ilə şahı heyrətləndirmiş Nəsimi, indi cismani kamilliyi ilə onu valeh etmişdi.

Ancaq, əslində, cismən Nəsimi çox da dəyişməmişdi. Bəyaz xırqənin yapincısayaq qunları çıyılınlarını boyuna münasib göstərsə

<sup>1</sup> Sufi təriqətlərinin xırqələrini geyinən müridlər, bir qayda olaraq, hökmədar iradəsindən yüksək “həq iradəsinə” tabe “həqqi bilən” sayılırlırlar və hökmədarlar çox vaxt bununla hesablaşırlırlar.

də, yaxın həmdəmləri bilirdilər ki, onun ciyinləri bir o qədər də enli deyildi. Bütün uzun və arıq adamlar kimi, hətta sinəsində çökəklik vardı. Yalnız sıfətinin kəhrəbasında və gözlərinin işq saçıq qaranlığında nə hikmət vardısa, Nəsimi şax dayananda, tamaşasına duranlar onun ümumi görkəmində heyran qalmalı bir əzəmət görürdülər.

Vəliəhdindən başqa bir o qədər də müdrik adamlarla əhatə olunmayıb, bu qanlı-qadalı və çalxantılı zəmanədə hər şeyi tək-başına, daimi sinir gərginliyi bahasına həll edən İbrahim bu əzəmətin ona yox, bir ayrisına xidmət etdiyinə təəssüflənirmiş kimi, bir az əvvəlki sərt və qəzəbli gəlişinin tamam əksinə, sakit və hətta hüznlü səslə dillənib soruşdu ki, bütün Şirvanın İmadəddin Nəsimi adı ilə tanıldığı şair, nə vaxtdan Seyid Əli olub?

Nəsimi əzəmətini daha da gözəlləşdirən məlahətlə gülümsündü.

– Yarandığım gündən Seyid Əliyəm, şahim, – dedi. – Mənim əcdadım seyid olub. Əli isə öz övladına Əli qüdrəti diləyən bir sufi-nin mən dünyaya gələndə qulağıma piçıldadığı addır.

Saraya – elçixanaya buraxılmadan, darvaza qabağında hörmətsiz qarşılandıqlarına baxmayaraq, Nəsimi şahin heç də pis başlama-dığını görüb, söhbətin ahəngini davam etdirmək niyyəti ilə:

– İmadəddin mənim ikinci adımdır. Nəsimi isə, ustad dimağının nəsimidir<sup>1</sup>, – dedi və elə bununla da şahin üzünü dəyişməsinə səbəb oldu.

İbrahim birdən-birə tutuldu:

– Mən Fəzlullahın özünü çağırmışdım, – dedi. – Hardadır şeyx?

Şahla birgə onun sağ ciyininin arxasında vəliəhd də, bir qədər geridə candarlar və bahadırlar da qulaq kəsilib, elçinin bu çətin suala necə cavab verəcəyini və Fəzlin gizlənməsini nə ilə əsas-landıracağını gözlədilər.

Şahin suali böyük izahat tələb edirdi. Nəsimi isə qısaca:

– Fəzl laməkandır<sup>2</sup>, şahim, – dedi və bu gözlənilməz cavabla hamını, o cümlədən İbrahimin özünü də diksindirdi.

“Laməkan” Quran kəlməsi idi və yalnız bir olan Allaha aid idi. Bu kəlməni bəni-insana aid etmək ağlagəlməz dərəcədə böyük günah idi.

<sup>1</sup> Bahar yelidir.

<sup>2</sup> Məkansızdır, hər yerdədir.

Amma İbrahimi diksindirən bu deyildi.

Hürufilerin Fəzlullahı Allah adlandırdıqlarını o, çoxdan bilirdi, eşitmişdi ki, Fəzl sözü – “həq sözü”, Fəzl iradəsi – “həq iradəsi” sayılırdı. Bunları İbrahim o qədər eşitmişdi ki, hətta qulağı dolmuşdu. “Laməkan” kəlməsini Nəsimidən bir başqa vaxtda və başqa şəraitdə eşitsəydi, o, buna bəlkə də heç əhəmiyyət verməzdi. İndi isə bu kəlmə ona ox kimi dəydi. Çünkü Nəsimi Fəzli “laməkan” adlandırmaqla ustادının Allah kimi gözə görünməz və toxunulmaz olduğuna işarə edir və açıq-açığına bildirirdi ki, şahın onu axtartdırması əbəsdir. Başqa sözlə, Fəzli şah hüzuruna çağırmaq, Allahın özünü çağırmaq kimi bir şeydir.

“Laməkan” kəlməsinin mənası belə idi.

İbrahim bu mənəni dərhal anladı və dərhal da hökm verdi:

– Fəzlullaşa çatdır: sübh namazına qədər gəlməsə, xəlifələri edam olunacaq!

Hələ ustadın “uca minbər qabağında namaz” barədə məktubunu oxuyub, məxfi otaqda Mahmud və Yusiflə görüşəndə Nəsimi yoldaşlarına demişdi ki, məramını “Adıyüksəyə” çatdırmağı Fəzl yalnız ona – Nəsimiyə həvalə edib, buna görə də Yusiflə Mahmudun onunla birgə şah dərgahına getməsinə heç bir ehtiyac yoxdur, şah xəlifələri girov saxlayıb Fəzlin özünü tələb edə bilər.

Yusif rişxəndlə gülüb xəbər almışdı ki, başqa vaxtlar öz ehtiyatsızlığı ilə xəlifələrin hamisinin narazılığına səbəb olan şair, indi nə əcəb belə ehtiyatkardır? Yoxsa təkbaşına hünər göstərib Fəzlin xilasını öz adına yazmaq xəyalındadır?.. Nəsimi, ustadın taleyinin həll olunduğu bir vaxtda hər şeyi ölçüb-biçmək istədiyini söylədikdə isə yoldaşları xırqələrinin yaxalarını açıb, qurşaqla bədənlərinə sarıldıqları dəri cildli, qalın kitabları göstərib demişdilər ki, əgər o, bu ağır-batman kitabları gizlin aparıb şaha təqdim edə bilərsə, qoy tək getsin; Gülüstan sarayında Şeyx Əzəmin min bir gözü, min bir qulağı var. Şah hüzuruna Nəsiminin “Cavidannamə” ilə getdiyindən xəbər tutsa, şeyx kitablarla birgə Nəsiminin özünü də yandırıtmazmı?.. Nəsimi bu sual qarşısında aciz qalıb, yalnız Fəzlin kitablarını salamat aparmaq xatırınə Yusiflə Mahmudun onu müşayiət etməsinə razı olmuşdu.

Məxfi mənzildən çıxıb Dost Əmin Məhrəmlə görüşəndə, dərgah qapısından keçib meydanda gözlənilmədən şahın əsgərxas

dəstəsi ilə qarşılaşanda və hətta, indi şahla kəlmələşəndə də Nəsiminin bütün diqqəti yoldaşlarında idi. Xəlifələrin həbs edilməsi, kitabların ələ keçməsi deməkdi. Kitabların ələ keçməsi isə “uca minbər qabağında namazın” sırının açılması, elçilərin şahi hürufi etmək niyyətində olduqlarının aşkar çıxması demək idi. Odur ki, şah, Fəzl gəlməsə xəlifələrin edam olunacağını deyəndə, Nəsimi də istər-istəməz dəyişib, birdən-birə qeyri-adi zəhm kəsb etmiş gözlərini şahın gözlərinin içində dikdi:

– Dərgaha biz birgə gəlmışik, birgə də ölücəyik! Əvvəl məni dinlə, şah, sonra edam buyur! – dedi.

Lakin dayanıb rüsxət gözləmədi. Sözünə ara vermədən, hökmədar qarşısında hökmədar kəskinliyi ilə:

– Fəzlə məlumdur ki, Əlincədə döyüş meydانına atılan papaq da, məsciddə qurama sui-qəsd də sənin öz əməllindir! – dedi. – Sənin yüksək adını və ləyaqətini xələldər edən bu əməllər bizim hamımızı məyus edib. Amma biz səni bu əməllərə vadər edən səbəbləri bilirik və bir o qədər də rəncidə olmur uq. Bəla ondadır ki, Miranşah bu işlərdən xəbər tutub və atasına xəbər göndərib ki, papaq sənin Əlincə qalasına köməyini gizlətmək, sui-qəsd isə bizi məlum etmək üçündür. Əmir Teymurla ittifaqın pozulur, şah! Fəzli düşmənə təslim etmək niyyətindən əl çək və məni dinləyib Fəzl məramından agah ol!

Yalnız bir neçə ən yaxın adamın iştirakı ilə icra edilmiş hadisələrin şahın “öz əməli” olduğu düşmən qulağına və hürufilərə necə çatmışdır?! İbrahim heyrətini gizlədə bilməyib, ciyni üzərindən arxaya baxdı. Gövhərşah irəli gəlib təzim etdi.

– Dərgahında xəyanət var, şahım, – dedi. – Miranşahın ordu-sundan çoxlu təgyirli bas adam gəlib şəhərdə gizlənib. Sənin alimənsəb təbəələrindən kim isə o adamlara vəd edib ki, Fəzli tutub onlara təhvıl verəcək.

İbrahim gərgin fikirdə idi.

Kəsrani xanədanına o, ancaq qiyam gücü ilə yox, həm də Huşəngin ən yaxın alimənsəb təbəələrinin xəyanəti nəticəsində qalib gəlmişdi: gecə ikən kiçik dəstələrlə gəlib Şamaxının qala divarlarının arxasındaki karvansaralarda gizlənmiş qiyamçıları şəhərə haman alimənsəb təbəələr buraxmışdılar. Sonralar İbrahim, Əmir Teymura daimi tabelik rəmzi olaraq qala qapılarının çıxarılmasını

əmr edərkən, bu əmrdən özünü itirmiş Qazi Bayəzidə: “Mənim qələm təbəələrimin qəlbindədir, əgər təbəələrim mənə axıra qədər sədaqətli olub ürəklərinin qapılarını xəyanət üzünə açmasalar, şəhər qapılarının açılığından qorxmaram”, – demişdi. Hələ o vaxtdan hiss olunurdu ki, xəyanət əli ilə hakimiyyətə gələn İbrahim, özü də xəyanətdən qorxdığı kimi heç nədən qorxmurdu. Həddindən artıq tədbirli davranışının bir səbəbi əgər gənclik illərinin vərdişi idisə, o biri və bəlkə daha ciddi səbəb xəyanət xofu idi. Odur ki, oğlu alimənsəb təbəələrdən hansınısa Miranşaha xidmət etdiyini xəbər verəndə İbrahimin sıfətini soyuq tər basdı.

Sui-qəsd haqqında danişqda, şahla vəliəhddən başqa, cəmisi üç nəfər iştirak etmişdi: Qazi Bayəzid, Şeyx Əzəm və Hacı Firidun. Qaziyə İbrahim özünə inandığı kimi inanırdı. Demək, iki nəfər qalırdı: Şeyx Əzəm və Hacı Firidun. Xain hansı idi?

İbrahim Hacı Firidunla çox az-az, ildə iki-üç dəfə görüşürdü. Lakin hacinin qəlbini gözlərində idi və İbrahim, ifrat şorabdan həmişə bir qədər süzgün baxan o xirdaca gözlərdə məhəbbətdən, sədaqətdən və birdən-birə yüksək rütbəyə çatmış bir adamın öz himayədarına xidmət həvəsindən başqa heç bir kənar, şübhəli şey görmürdü. Demək, Şeyx Əzəm?!

İbrahim Nəsimidən aralanıb gəzinməyə başladı.

Vaxtilə Əmir Teymur Şirvanla müqavilədən sonra Şamaxiya vali göndərdiyi vəliəhd Miranşahı elə o ili geri çağıranda, Gülüstən sarayında hamı bunu Teymurun öz müttəfiqinə külli-ixtiyar verməsi kimi başa düşüb sevinmişdi. Təkcə İbrahim özü qüssə ilə gülümsünüb: “Xəbərgir dərvişlər olan yerdə valiyə nə hacət?” – demişdi.

Miranşah Şamaxıdan yola düşən günü, şəhərin dövrəsindəki yeddi karvansarının yeddisindən də dərvişlər qoşun kimi çıxmışdılar, şısuclu mütrüb papaqlarını göyə ata-ata, heybətli “Yahu, Yahu!” qışqırtıları ilə, vəliəhd müşayiət etmişdilər və onun bir-birinin ardınca atlığı kisələrdən atların dirnaqlarının altına səpələnən qızıl-gümüşü yiğisdirib şəhərə qayıtmışdilar. Kimisi qoldan, kimisi qışdan sıkəst olan, hətta üz-gözlərində də köhnə döyüş yaralarının izi qalan bu adamların keçmişdə kim olduqlarını bilmək çətin deyildi. Əyinlərində asım-asım cir-cındırla və mütrüb papağı ilə diqqəti yayındırıb mənsubiyyətlərini gizlətsələr də, onlar indinin

özündə də dərviş əsası əvəzində əllərində silah – batqan gəzdirildilər. Ya da batqanın yumruq irilikdə qurğuşununu bellərinə sarıqları mumyalı kəmənd ipinin ucuna bağlayırdılar. Karvan-saraların aralarındaki bazarlarda qurğuşunları başları üzərində firladaraq, qəhqəhə ilə darğaları qovur, tacirlərin, sövdəgərlərin yük taylarını, əvvallarını, səbətlərini açıb dağıdırdılar, cir-cindirləri arasında gəzdirdikləri dəri torbaları doldurub qoz, findiq, xurma, sucuq yeyə-yeyp, “Yahu! Yahu!” qışqıra-qışqıra, bütün günü küçə və meydanlarda dolaşırdılar. Bu qışqırtılar Əmir Teymurun hər yerdə hökm sürən yazılmamış qanunlarının və Miranşahın qoyub getdiyi hakimiyyətin səsi idi. novruz və tacgüzərləq günlərində, qurban bayramında, mövludda<sup>1</sup> və orucluqda dərvişlərin birbaş saraya doluşub, şah məscidinin ətrafında, Şeyx Əzəmin iqamətgahının hücrələrində yurd saldıqlarını, xüsusilə şeyxin müridlərinin bu əlləri batqanlı adamlara necə itaətlə qulluq etdiklərini görəndə, İbrahim hakimiyyəti üzərindəki hakimiyyətin ağırlığını daha çox duyur, bu ağırlığın altında sıxıldığını, saraya təpilən xəbərgirləri buradan qovmağa belə qabil olmayıb kiçildiyini hiss edirdi. O əmin idi ki, Şeyx Əzəmlə müridlərinin dərvişlərə qulluğu və itaəti də Şirvanşahın Əmir Teymura sədaqətini göstərir. Buna görə də şeyxin əlləri batqanlı dərvişlərlə ünsiyyətindən nəinki şübhələnmir, əksinə, bayramlarda öz mətbəxindən şeyxin iqamətgahına ətirli, ədvayıatlı xörəklər göndərib, bu ünsiyyəti daha da dərinləşdirirdi ki, dərvişlərdən teymurilərin Əlinçə düşərgəsinə və Sultaniyyəyə gedənlər oradaancaq xoş sözlər danışınlar. İndi belə çıxırdı ki, dərvişlərlə şeyxin ünsiyyətini dərinləşdirməkələ İbrahim öz ayağı altında qazilan quyunu dərinləşdirmişdi. Miranşaha xidmət edən alimənsəb doğrudanmı Şeyx Əzəmdi? Doğrudanmı İbrahim bu qədər kor və fəhmsiz olmuşdu?!

O, meydanda vurnuxub, gah Fəzl elçilərinə, gah da ibadət otağının tək pəncərəsinə tərəf baxırdı. Sinəsində elə təlaş vardı ki, elə bil iki yerə parçalanıb eyni vaxtda həm elçilərlə, həm də şeyxlə danışmaq istəyirdi. Lakin dumanolu bir şübhə İbrahimini Nəsiminin üstünə qaytardı. Bu vaxta qədər onda heç kəsin görmədiyi hiddətlə:

– Xəyanət bəni insanın mayasındadır! Mənim təbəəm Miranşaha xəbər çatdırıbilər, – dedi. – Bəs sizə kim çatdırıb bu xəbərləri?

---

<sup>1</sup> Məhəmmədin anadan olduğu gün

Nəsimi bu dəfə tamamilə sakitcə dedi:

– Fəzl müridi çatdırır, şahım.

– Fəzl müridi Miranşahın hüzurunda oturur?!

Nəsimi istər-istəməz gülümsünüb:

– Müridimiz Əmir Teymurun öz hüzurunda oturur, – dedi və dərhal hiss etdi ki, bundan sonra “namaz” baş tutmaya bilməz.

## 4

Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları, yasəmən və qızılıgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada, yoğun daş dirəkləri və ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana binasının gecələr səhərə qədər yanmış məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal qayatək qalın divarları bozarındı. Bu divarların içərisi bir zaman Kəsranilərin dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanları, kaman və tirləri, kəmənd, gürz və toppuzları, maral buynuzları, tovuz lələyi, durna teli və sair, uzaq səfər və şikar xatırələri ilə bəzənərmiş. Yuxarı başında, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, hündür gümüş təxtə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm basanda: “Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq”, – deyib, haman pərdəni qoparıb camaatin ayağının altına atmış, qızıl dirəkləri əridib dinar kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adı taxtadan, bəzək-düzəksiz bir təxt qoymağın buyurmuşdu.

İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayraqı altında, haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl<sup>1</sup> və qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və döşəkcələrdən başqa heç nə yoxdu. İbrahim candarlarının müşayıti ilə gəlib təxtə oturanda, ikindi namazından sonra vaxtını adətən ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar tavandan nazik zəncirlərlə asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndlilər və şamdanlarda şamları yandırmağa tölsirdilər.

---

<sup>1</sup> Kitabaltı

İbrahim əlinin sərt hərəkəti ilə rədd edib onları qovdu.

Xanəgahın ikinci mərtəbəsindən divanxananın damına, oradan da divarın içərisi ilə burula-burula təxtin arxa tərəfinə enən daş pilləkənin ayağında və kandarda zirehli, dəbilqəli silahdarlar<sup>1</sup> öz yerlərini tutanda, İbrahim onları və hətta bir-birindən balaca, on-on beş yaşlarında xidmət qulamlarını da qovdu.

Bu saat şaha baxan hər bir göz İbrahimə xəyanət gözü kimi, şah kəlməsini eşidən hər bir qulaq xəyanət qulağı kimi görünürdü. Odur ki, yalnız Gövhərşahla candarlardan və sütunların dibrəndə qollarını sinələrində çarpezlayıb sütunların kölgələri kimi hərəkətsiz dayanmış iki nəfər buyruq qulamından başqa içəridə heç kəsin qalmadığına əmin olduqdan sonra, divanxananın uzaq dərinliyində başmaqlarını çıxarıb gözləyən bəyaz geyimli elçilərin hüzura gəlməsinə izin verdi.

Onun sağ əlinin altında, üstünə qırmızı ipək salınmış xirdaca bir mücrü, o mücrünün yumşaq məxmər yerliyində bir zərrəbin və əlifbanın baş hərfi “əlif” şəklində yüngül bir açarvardı. Nə qədər ki, Nəsimi ilə kəlmələşməmişdi, İbrahim o yüngülcə açarı Fəzlullahla Teymur və Teymurla Miranşah arasında siyasetinin açarı hesab edirdi. Şeyx Fəzlullah hüzura gətirildikdə, İbrahim, nədənsə, hürufiləri də “məqbul sufi” sayan bəzi mötəbər məscid əhlinə və öz üləmasına o açarı göstərib: “Bu açar Şeyx Fəzlullahın müridlərinə məxsusdur. Bununla müridlər şeyxin gizlin qapılарını açırlar”, – deyəcəkdi. İbrahim hətta onu da bilirdi ki, açarın üstündə yalnız zərrəbinlə görünməsi mümkün olan otuz iki<sup>2</sup> nöqtə vardi; Fəzlullah, sui-qəsd kimi, şübhəsiz, açarın da düzəlmə olduğunu söyləyib, hər şeyi inkar etdikdə, İbrahim açara hamının zərrəbinlə baxmasını buyuracaq və nəhayət, şeyxi həbs etməyə məcbur olduğunu bildirəcəkdi. Hər şey beləcə, əvvəlcədən düşünülmüş, Şeyx Fəzlullahın ətrafında heç bir qurtuluş yolu olmayan, möhkəm bir tor qurulmuşdu. Sui-qəsddən sonra Fəzlullahın Bakını tərk etdiyini eşidəndə də, bu gün Gövhərşahın Fəzlullah əvəzində elçilərlə gələcəyini biləndə və hətta darvaza qabağında Nəsiminin “laməkan”

<sup>1</sup> Silahdarlar səfər vaxtı şahın yolunu adamlardan təmizləmək üçün saxlansalar da, başqa vaxtlar saray daxilində keşikçilik də edirdilər.

<sup>2</sup> Əlifbada hərflərin sayı, idrak rəmzi, “Əlif” açarla qapi açanlar idrak qapısını açırdılar.

kəlməsindən diksinəndə də İbrahim, Şeyx Fəzlullahın tordan çıxa biləcəyinə inanmirdi. İndi isə şeyxin əvəzinə özünü tor içində görürdü. Bu torun bir ucu burada – dərgahda, xəyanət əlində, o biri ucu Miranşahın göndərdiyi “təğyirlıbas adamların” əlində idi. Amma hələ nə xain dəqiq məlum idi, nə də o adamlar. İbrahim qeyri-müəyyənlilikdən, səbirsizlikdən nəfəsinin təngidiyini və tezliklə nə isə bir tədbir tökülməsə hər şeyin məhv olacağını hiss edirdi. Odur ki, Fəzl elçisinin niyyətini bilməyə də tələsib, onun yaxınlaşmasını belə gözləmədən:

– Danış! – dedi.

Nəsimi isə tələsmirdi.

Fəzlin şəxsi tapşırığı ilə iş görəndə, xüsusilə, hökmdarlar hüzurunda “namaz qılmalı” olanda o heç vaxt tələsməzdı.

Uzaq səfərlərdə sərbəst yerimək və yorulmamaq üçün ətəkləri dilim-dilim kəsilmiş xırqəsini yelləndirə-yelləndirə, dizə qədər çəkilmiş boz, qalın corablarda xeyli yoğun görükən möhkəm qıçalarını bir qədər gəndən gətirə-gətirə, aşılanmış qoyun dərisindən, yumşaq, sarı məstlərini xalı-xalçalı döşəməyə tərəddüsüz yatımla basa-basa, asta və ləngərli addımlarla yaxınlaşıb, iyirmi beş yaşındadə ikən dünyanın hər üzünü görmüş, durub-toxtamış nər bir kişi və ömrü saraylarda keçmiş bir əyan ləyaqəti ilə təzim etdi. İbrahimin gərgin və tutqun baxışı müqabilində, indi onun gözlərinin qaranlığında bir cüt bulaq qaynağında parıldayan dənəciklər kimi fikir qığılçımları qaynayıb şölənirdi. Fəzlin iqamətgahını yeddi il hər cür bəlalardan qoruduqdan sonra birdən-birə hər şeyi tapdalayan məkrli İbrahimini həq yoluna döndərməyin çətinliyi əvvəlcədən məlum olsa da, nədən, necə danışacağını yaxşı bilən elçi, öz qüdrətinə inam və etiqadla sözə başlayıb, şeir və moizə oxumaqdan qəlibləşmiş, rəvan və bələğətli səslə:

– Ustadımın məramı səninlə ittifaqdır. Teymurun əsarətindən qurtarmaq və Miranşah təhlükəsindən xilas olmaq üçün biz sənə hər cür kömək etməyə hazırlıq, – dedi.

Bundan sonra o, iki şərt söyləməli idi. Lakin hər iki şərti şahın kəskin etirazla qarşılıyacağını bildiyi üçün hələlikancaq birini:

– Ümdə şərtimiz: şah və şahın bahadırları gərək hürufi elminə istinad etsinlər, – dedi və susub şahın etirazını gözlədi.

Fəzlin alim və şair müridlərinin – rəmzi qılınc bahadırlarının hökmdarlara, hakimlərə, sərəsgərlərə elm öyrənməyi təklif etdikləri

İbrahimə çoxdan məlum idi. Hələ Əlincənin mühasirə edildiyi vaxtlar, orada qala rəisi sərdar Altunla Şəki hakimi Seydi Orlat kimi etiqadlı müsəlmanların da hürufi elmini tədris edib “Ənəlhəq” dediklərini eşidəndə, İbrahim bu xəbərdən təəccübənləmiş və “o kafirlərlə kəlmə kəsənlərin hamısı mürtəd olub itaətdən çıxır” – deyən Şeyx Əzəmin narahatlığının ciddiliyini ilk dəfə o xəbərdən sonra başa düşüb, dərhal Bakıya sıfariş göndərmişdi ki, Fəzlullahın yalnız Arazın o tayından gələnlərə elm öyrətməsinə rüsxət verilib, qoy müridlər onlara nə danışırlar danışınlar, şahın Şirvan təbəələrinə isə yaxın düşməsinlər. Hacı Firidunun dediyinə görə, Fəzlullah bu sıfarişdən narazı qalmamış və hətta, xüsusi məclis çağırıb Bakı müridlərinə tapşırmışdı ki, şahın sıfarişini Dərbəndə, Şəbrana, Şəkiyə də çatdırınsınlar, Şirvan əhlindən heç kəs məclislərə dəvət olunmasın. Doğrudur, sonalar Şeyx Əzəmin müridləri tez-tez xəbər gətirirdilər ki, Fəzlullah vədina əməl etmir, Şirvanda daha rəsmi tədris məclisləri olmasa da, hürufilər öz işlərindən qalmırlar, karxanalarda, dükən-bazarda, əkin-tikində, toyda-yasda və hətta, məsciddə ibadət vaxtı da dinc oturmayıb, öz küfrləri ilə camaati başdan-beyindən çıxarırlar. Lakin bu xəbərlər İbrahimini daha bir o qədər təşviş salmırıldı. Çünkü vaxt keçdikcə, hürufi elminin həllarda və kimlər arasında yayıldığı barədə Gövhərşahın məlumatını dinlədikcə, İbrahimdə belə qənaət hasıl olmuşdu ki, bu elm basqın, talan və qan-qırğınlara görə Allaha ası olanlardan başqa heç kəsin qəlbinə yol tapmaz. Əlincədə mühasirə müsibətləri çekən hakimlərin yanına dönə-dönə mürid getdiyi halda, ötən illər ərzində Fəzlin Şamaxıya, Gülüstan sarayına bir dəfə də adam göndərməməsi özü də İbrahimin qənaətini möhkəmləndirmişdi. Buna görə də Fəzл elçisinin təklifi onun üçün son dərəcə gözlənilməz oldu. Əvvəlcə duruxub Nəsimiyə təəccübə baxdı, Hürufi elminə istinad etməyin nə demək olduğunu düşündükdə isə, gündə beş dəfə mehrab qabağında diz çöküb böyük və adil yaradandan “cəmi günahlarının, üsyən və xətalarının bağışlanması”<sup>1</sup> diləyən bütün sadıq müsəlmanlar kimi İbrahim də Allah xofuna biganə qala bilməyib dik atıldı.

– Yəni həqqi danaq?!

Nəsimi eyni səmimiyyətlə:

– Əksinə, şahım, biz həqqi danmiriq, – dedisə də İbrahim buna inanmadı. Gözlərində qığılçımlar qaynaşan elçi indi ona iblis kimi

---

<sup>1</sup> Qurandan

görünürdü və İbrahim böyük qələbələr vəd edən siyasetinin sehrinə qapılıb bütün Şirvani iblis yuvasına çevirdiyini zənn edirdi. Əgər “müridi əmir Teymurun hüzurunda oturan” Fəzlullah onu Miranşah təhlükəsindən qurtarmağı vəd etməsəydi və o, Fəzlullahın bu vədi həyata keçirməyə qadir olduğuna inanmasayı, şaha küfr öyrənməyi təklif edən o itaətsiz iblisin özü və xəlifələri ilə bərabər Şirvan ərazisində bütün hürufilərin qılıncdan keçirilməsinə hökm verməkdən çəkinməzdi.

İbrahim qəzəbindən titrəyərək:

– Fəzlullaha çatdır ki, boğazımı kəmənd salınıb Miranşahın atının quyuğuna bağlanmağima razı olaram, Allahdan dönmərəm! – dedi.

Nəsimi hökmədarların qəzəbnak çağlarını az görməmişdi. Yoldaşları daim tövsiyə edirdilər ki, hökmədarlarla açıq danışmasın, Fəzlin özünün və digər rəmzi qılınc bahadırlarının moizələrində olduğu kimi, həqiqəti pərdəleyib, müsahiblərinin qəlblərinə ehtiyatla açar salsın. Nəsimi elmi bu üsulla yaymağın əleyhinə deyildi. Çünkü bu ustadin üsulu idi, bir olan Allahdan başqa bütün həqiqətləri məhv edən zəmanənin özünün tələb etdiyi üsul idi. Lakin o, həmişə yalnız açıq danışmaqla qalib gəlmışdı və buna görə də hətta, havası ölüm qoxuyan yerlərdə də həqiqəti aydın söyləməyə vərdi etmişdi: Əvvəla, təcrübədən bilirdi ki, hökmədarlar öz alimənsəbləri, üləma, ədib və nədimləri ilə uzun söhbətləri nə qədər xoşlayırlarsa, başqları ilə danışanda bir o qədər səbirsizdirler. İkiinci, əmin idi ki, Fəzl sözü açıq deyiləndə daha kəsərli olurdu.

– Biz Allahın yox, yalançı “lailahəilləllah”<sup>1</sup> inkarına durmuşuq, şahım, – dedi. – Fəzlin kitablarını sənət töhfə gətirmişik. Ustadımızın kəlamını mənim səsən, həqiqəti fəhm edərsən.

Yusiflə Mahmud Nəsiminin kitab barədə söz salmağa tələsдинi düşünüb, narazılıqla bir-birinə baxsalar da, kitabları xırqələrinin altından çıxarmağa məcbur oldular.

İbrahimin dumanlanmış gözləri Nəsimidən başqa heç kəsi və heç nəyi görmürdü.

– Əgər Allahın birliyində deyilsə, həqiqət hardadır? Kəlbədə, kərkəsdə?! – dedikdə, hətta səsi çıldırdı.

Fəzlin kəlb, kərkəs və ümumiyyətlə, murdar yeyən heyvanatda guya allahlıq görməsi Fəzl elminin düşmənlərinin uydurması idi.

<sup>1</sup> “Allahdan başqa Allah yoxdur” – İslamin baş müddəəsi

Onların iddiasına görə guya Fəzl insanla heyvanatı, ilahi və gözəl olanla murdarı, yəni padşahla rəiyyəti eyniləşdirirdi. Bu uydurmaya yalnız Fəzl elminə bələd olmayanlar inana bilərdilər. Buna görə də Nəsimi şahin qışqırtısını təbii bir şey hesab etdi və səbirlə şərhə başlayıb:

– Həqiqət cümlə aləmdədir, şahım, – dedi. – Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Amma hər xəlq edə bilənə Allah demək olmaz. Çünkü Allah kamil deməkdir. Kamillik isə yalnız insana xas olan şeydir.

Bu, böyük və mürəkkəb bir moiəzinin başlangıcı idi. Lakin İbrahim elə başlanğıcda onun sözünü kəsib, eyni səbirsizliklə:

– Mən şaham! Qılinc tutan əl lazımdır mənə! – dedi. – Fəzlulla-hın elminə istinad etmədən döyüşmək olmaz?!

– Döyüşərsən, bəlkə qalib də gələrsən. Amma qələbəni müha-fızə edə bilməzsən, şahım. Çünkü mayası elmdən olmayan qələbə özülsüz binadır.

İbrahimin gözləri divanxananın divarlarını dolandı. Ancaq fikri divanxanadan uzaqlara getdi.

– Bəs İldirim Bayəzidin binası nə üstündə bərqərardır? O ki sizin elmə vaqif deyil! Bəs Teymurun səltənəti?!..

Bu məntiq müqabilində elçinin cavab tapa bilməyəcəyini gü-man edən İbrahimin dodaqları əsəbi istehza ilə titrədi.

Lakin Nəsiminin bu dəfəki cavabı daha gözlənilməz oldu:

– Bayəzid də, Teymur da müdrik cahangirlərdir, şahım! Amma onlar da qələbəni mühafizə edə bilməyəcəklər, çünkü əsgərləri acizdirlər.

– Necə?! Dünyaları fəth edən əsgər – aciz?!

Nəsimi inam və qətiyyətlə:

– Əsgərin gücü qılıncda yox, əqidədə olmalıdır, şahım! – dedi.

– Onların etiqadı Quranadır. Quran isə deyir: insan zəif və aciz xəlq olunub. Taleyi alnına yazılıb, yəni özünün iradəsi yoxdur və heç bir şeyə qabil deyil.

Bələya düçər olan insan “təvəkkül Allaha” deyib bir olan Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Quran və lailahə illəllah hökmü belədir, şahım, həqiqətdə isə insan din kitablarının yazılmamasından çox qədimlərdə mövcud olmuş xalıq zərrələrin məcmuindən yaranıb. Yəni insan özü xalıqdır, amma cəhalət əsirliyində, özündən bixəbərdir.

Elmimiz günəşin cisimlərə, ali olanın ibtidaiyə təsiri üzərində qurulub, şahım. Təsirin bəhrəsi zərrə bətnində təbəddülətənən başlanır. Hər bir zərrənin bətnində hərəkət və yaranış var, şahım, göz istəyir görsün. Hər bir zərrə öz səsi ilə “xalıqəm” deyir, qulaq istəyir eşitsin. İnsan yalnız cəhalət üzündən görmür zərrəni. Əgər zərrəni görsə, cümlə aləmi görər, aləmi görsə, özünü görər və fəhm edər ki, cəmi kainatda “xalıqəm” deyən nə varsa, hamısı onun özündədir! Tanımır özünü insan, şahım, odur ki, yalan etiqad quludur. Aləmi və aləm içində özünü dərk edən kamil insan isə kamili bişəkk Allah bilib “Ənəlhəq!” – deyir, “Həq-təala Adəm oğlu özüdür!” – deyir. Belə insan lailahəilləllah xofundan xali, qadir və yenilməzdir, şahım! – Nəsiminin gözlərinin qaranlığında şimşəklər çaxdı və o, bütün varlığına hakim bir ehtirasın alovu ilə alışaraq: – İnsana etiqad et, şahım, xilasımız bundadır! – dedi.

İbrahim yavaş-yavaş əylilib təxtə çökdü, heyrət, qorxu və çəşqinqılıq içində donub qaldı.

Nəsimi “Cavidannamə”ni mehz belə vaxtlarda təqdim edərdi. Kitabları yoldaşlarından aldı, Fəzl kəlamının müqəddəsliyinə işarə olan təntənə ilə əlləri üstündə aparıb, təxtin böyrünə kağız-barat üçün qoyulmuş gümüş sininin içində yiğdi və geri çəkilib:

– Fəzl sənə aləm, insan və idrak haqqında həqiqətlərin tükənməz xəzinəsini göndərib, şahım, – dedi. – Amma bu xəzinənin açarı bizdədir. İstərsən, mən hər gün gəlib kitabları şərh edərəm və çox keçməz ki, elmimizi mənim sərsən.

İbrahimdən qeyri-iradi qısıq, xoflu bir gülüş qopdu.

– Və allah olaram?!

Nəsimi bütün ciddiyəti və sonsuz etiqadı ilə:

– Dünyanı allahlar idarə etməlidirlər, – dedi. – Əks təqdirdə dünya cahil əsarətində qalar və məhv olar.

Elə bu vaxt da Şeyx Əzəmin heybətli qışqırtısı eşidildi:

– Tutun kafirləri!

Divanxananın arxasından, şah məscidinin həyətindən buraya açılan qapıdan Fəzl elçilərinin üstünə qara xırqəli, yaşıl çalmalı adamlar töküldü. Bunlar Şeyx Əzəmin müridləri idilər. Əvvəlcədən tapşırıq almış kimi, şaha etina etmədən, elçiləri bir göz qırılımında süpürləyib apardılar.

Şeyx özü xanəgahdan divanxananın damına, oradan da divarın içəri tərəfi ilə, burula-burula təxtin arxasına enən pillələrdən düşdü.

Şahla vəliəhddən başqa bu pillələrə ayaq basmağa heç kəsin ixtiyarı yoxdu. Şahdan və Gövhərşahdan sonra dərgahda üçüncü şəxsiyyət olan Şeyx Əzəm də, Qazi Bayəzid, şahzadə Xəlilullah və başqları da yalnız şahın özünün izni ilə bu yolla gələ bilərdilər. Çünkü bu yol, xanəgahın birinci mərtəbəsində pişgahdan başlayıb, şahın xəzinəxanasının, xəlvətiyyənin, ikinci mərtəbədə əndərunun<sup>1</sup> qapıları önündən və nəhayət, divanxananın qübbəsi altında saxlanılan gizlin cəbbəxanadan<sup>2</sup> keçirdi. Bu yolla gəlməklə Şeyx Əzəm bütün qayda-qanunları tapdamış, üstəlik, pillədə dayanıb, şahın hürufilərlə danışığına qulaq asmış, bununla da kifayətlənməyib şah hüzurunda, şah iradəsinin hər şeydən yüksək olduğu yerde “Tutun kafirləri!” – deyib hökm vermişdi.

İbrahim bayaq təxtdə necə oturmuşdusa, eləcə də qalmışdı. Gərginliyin son həddində birdən-birə açılmış, tamamilə aydın beyin və qəribə soyuqqanlıqla şeyxin bəyaz əmmamə və pəmbə saqqal arasında uzun, ağsümük sifətinə, qan çəkmiş iri gözlərinə baxırdı. Pillə üstündən qışqıranda şeyx nə qədər heybətli idisə, indi təxt önünə gələndə bir o qədər sərt və qətiyyətli idi.

Qurşağının altından uzun bir kağız lüləsi çıxarıb:

– Əmir Teymurun kəlamı mübarək seyidi Şeyx Bərəkə özü mənə yazıb ki, “bu kafirlərin elmi ilan zəhərindən bədtərdir!” Bunlarla kəlmə kəsən hökmardalar cismən səlamət qalsalar da, bətnən ölürlər, şah! – dedi.

Sonra şaha heç gözəcə da baxmadan:

– Kafirin küfrü oda yaxılacaq! – deyib kitablara doğru yönəldi.

Yalnız bu vaxt İbrahim nəhayət dikəlib, şeyxin qabağına keçmək istəyən Gövhərşaha mane oldu, şeyx kitabları gümüş sinidən götürüb getdikdən sonra isə o, başı üzərindəki yaşıl bayraqa işarə edib:

– Onun hakimiyyətinə zor göstərmək olmaz. Bu vaxta qədər əqlimizlə səlamət qalmışiq. Əqlimiz varsa, indi də sovuşarıq, – dedi və axşamdan bəri bir dəfə də üzünə baxmadığı oğluna nə isə çox diqqətlə baxıb, onun təxt qabağında daimi kürsüsünü göstərdi. – Otur, danışaq.

Üç ay bundan əvvəl, Miranşahın Fəzlullahı tutub göndərməyi tələb edən məktubunu alanda, İbrahim məclisdə soruşmuşdu: “Nə

<sup>1</sup> Əndərun – binanın qadınlara məxsus hissəsi

<sup>2</sup> Cəbbəxana – silah anbarı

yazaq bu Maranşaha<sup>1</sup>?”. Hamı təəccüb etmişdi ki, Əmir Teymurun vəliəhdı, İranın və Azərbaycanın hökmdarı Miranşahın belə qəti tələbi müqabilində Fəzlullahı dərhal həbs etməkdən qeyri bir çarə olmadığı halda, şah nə üçün cavab yazmaq istəyir? Təkcə Gövhərşah birdən gülümsünüb: “Yazaq ki, indi qışdır, yaz açılsın, tutub göndərərik”, – dedikdə İbrahim oğlunun alnından öpüb: “Sən həmişə mənim ürəyimdən xəbər verirsən, Gövhərim!” – demişdi. Bundan sonra ötən üç ay ərzində o, düşündüyü kimi, Miranşahı gözləməyə məcbur etməklə vaxt qazansa da, hürufilərlə dost yox, düşmən olduğunu sübut edə bilməmiş, əksinə, bir tərəfdən döyüş meydanına atılan hürufi papağı ilə, o biri tərəfdən, qurama sui-qəsdlə həm teymurilərin, həm də hürufilərin yanında özünü ifşa etmişdi. Bunun əsas günahkarı, əlbəttə, o özü idi. Bəs Fəzlullahın əvəzində Şamaxiya elçilərlə qayıdan oğlu nə fikirləşirdi? Şirvanı əriş-arğac dolaşdıqdan sonra əliboş qayıtmaqla yalnız atasının təxt tacını yox, bütün Şirvanı təhlükə altında qoyduğunu başa düşürdümü? Miranşah təhlükəsindən qurtarmaq üçün Fəzlullahın Şirvanşaha necə kömək edəcəyini bilirdimi? İbrahim ondan çox şey soruşmaq istəyirdi. Buna görə də, fikri həbs edilmiş elçilərlə Şeyx Əzəmin yanında olsa da, oğluna kürsü göstərdi.

Ancaq Gövhərşah oturmadı.

– Danışq vaxtı deyil, şahim. Elçiləri seyxin əlində qoymaq olmaz, – dedi.

İbrahim fikri qırılmış kimi, barmaqlarını alnına sürtüb soruşdu:

– Teymurun hüzurundakı Fəzl müridi kimdir? Mənsəbi, adı?

Gövhərşah yerə baxdı.

– Elə adamların adlarını hürufilər gizlin saxlayırlar, şahim!

– Dost Əmin Məhrəmdən də?

– Əlbəttə, şahim. Sirdir.

– Öyrən!

Gövhərşah əlini sinəsinə qoydu.

– Məni məzur tut, şahim! Öyrənə bilmərəm, – dedi.

İbrahim eyni qəribə diqqətlə onu süzürdü.

– Fəzlullah ittifaq istəyir, amma əvəzində küfründən və qeyri-müəyyən xidmətdən başqa heç nə təklif etmir. Bunca təhlükəli

---

<sup>1</sup> Maranşah – ilanlar şahı. El arasında Miranşaha belə deyirdilər.

ittifaqa razılıq vermek üçün mən heç olmasa o müridin nə ixtiyar sahibi olduğunu bilməliyəm.

Gövhərşah susurdu.

İbrahimin nəzəri gümüş siniyə tərəf dolanıb, birdən yenə oğlunun üzünə sancıldı.

– Nəsimini dirləyəndən sonra, əstəğfürullah, mən özüm də şəkkak oldum. Yeddi ildir sən onlarla ünsiyətdəsən. Necə olub ki, yeddi ildə sənə elm öyrənməyi təklif etməyiblər? – Lap çoxdan ürəyini deşən bu sualı, nəhayət, dilinə götirdikdə, İbrahim oğlunun üzündə heç bir dəyişiklik görmədi.

Gövhərşah tamamilə adı bir xəbər söyləyirmiş kimi:

– Təklif olub, şahim, – dedi. – Onlar mənə Fəzlin “Cavidan-namə”sini bağışlayıblar.

– Oxuyursan o küfrü?

– Bəli, şahim!

İbrahim ağır-ağır soruşdu:

– “Lailahəilləllah”a şəkkin var?

– Fəzl həqiqətlərinin odu köhnə etiqadları çox tez yandırır, şahim! Müəllimimiz Qazi Bayəzid mənə beş yaşından namaz qıl-dırırdı. İndi mən namaz qılmıram və inanıram ki, həqiqət cümlə aləmdə və insanın özündədir, – deyib Gövhərşah sözünü Nəsiminin sözləri ilə qurtardı.

İbrahimin sıfəti avazımışdı.

– Nəsimi mənə dedi: “Şah və şahın bahadırları hürufi elminə istinad etsinlər”. Mənim bahadırlarım necə? “Cavidannamə”ni onlar da oxuyurlar?

– Bəli, şahim. Bahadırlarımız da elm öyrənirlər.

– Sənin təklifinlə?

– Bəli, şahim.

İbrahim boğulurdu:

– Gövhərim!.. Gövhərim, bunun cəzası edamdır!

Gövhərşah bu söhbətə çoxdan hazırlaşmışdı və ikindi çəngi hürufilərin şəhərdəki gizlin mənzilinin həyətində Nəsimi ilə görüşəndə özü demişdi ki, əgər şah Fəzl məramını qəbul etməsə, elçilər həbs olunsalar, o vaxt Dost Əmin Məhrəm işə qarışacaq və nəinki şahın Gövhərinin –vəliəhd və sərdarının, hətta bahadırların da Fəzl elmi ilə aşinalığını açıb söyləyəcək. Gövhərşaha çətin

gələn ancaq bu idi ki, söhbət açılanda atasının necə sarsılacağını əvvəlcədən görürdü. Lakin İbrahim bir daha:

– Edamdır bunun cəzası! – dedikdə, Gövhərşah onu daha da sarsıtmaga məcbur olub:

– Onda gərək Şirvan əhlinin yarıdan çoxunu edam edəsən, şahım! – dedi. – Şamaxıda, Bakıda, Şəkidə əsnaf əhlinin hamısı və Fəzl müridləri ilə üns bağlayan rəiyyətin də hürufi elmini tədris edir.

– Rəiyyətim də?!

– Bəli, şahım, hətta elmə vaqif olmayanların da Fəzlə böyük rəğbəti var. Məscidlərdə Fəzlin pünhan canişinləri otururlar, imkan olanda, xəlvəti moizələr oxuyurlar. Lap çoxdan belə iş gedir. Yeddi ildir... Mən bunu sənə deməli idim, şahım! Çünkü Şirvanla, Aranla birgə indi cəmi Azərbaycan Fəzl məramını həq məramı bilir və “Fəzl həqdir” deyir.

– Sus!.. Bəsdir!..

İbrahim başdan-ayağa tər içində idi. O özü də məhz bu cür başlamış, Huşəngin əvvəlcə bütün Şirvan miqyasında əsnafını, rəiyyətini, sonra burada – Gülüstan sarayında Dərbəndilərə rəğbət bəsləyən alimənsəbləri öz tərəfinə çəkmişdi. Fəzlullah daha müdrik, daha usta idi: o, Şirvanşahın Gövhərini – qəlbini ovlamışdı!

İbrahim təxtə qapanıb nə qədər oturduğunu bilmədi. Əmin idi ki, Gövhərşah nə əqidənin sahibi olur-olsun, atasına xəyanət etməz; onun oğlu ata təxtinə göz dikən vəliəhdlərdən deyil, Fəzlullah yəqin ki, bunu bilirdi. Elə isə qəsdi nə idi? Nə üçün, hətta tərsa, frəng elmərinə aid kitabları olan böyük kitabxana sahibi, elm sahibi Qazi Bayəzidi deyil, məhz vəliəhdidən keçirmişdi? Bu barədə düşünəndə İbrahim xatırladı ki, oğlunu Fəzlullahın qucağına atan, onu Dost Əmin Məhrəm edən, əslində, özü idi. Bəs necə olmuşdu ki, belə səhvə yol vermişdi?

Fəzlullahı gec-tez cismən məhv etmək lazıim gələcəyini ilk gündən bildiyi üçün o, nə özü şeyxin görüşünə getmiş, nə də onu hüzuruna çağırmışdı. Qaçqınlarla və hürufilərlə əlaqəsini isə yalnız Gövhərşaha etibar etmişdi. Səhvi bunda idimi? Yox, o öz Gövhərindən başqa heç kəsə, hətta on yaşından dizinin dibində oturduğu safqəlbli, nurani müəlliminə də etibar edə bilməzdı: Qazi Bayəzid çox yumşaq və iradəsiz adamdı. Səhv yəqin bunda olmuşdu ki, Gövhərşahın da hürufi elmi ilə maraqlanacağına, daha doğrusu, “Fəzlhəq”

deyilən o sehrlı adamın, hətta şah atasını hamidən yüksək hesab edən Gövhərşahı da öz tərəfinə çəkməyə qadir olduğuna inanmamışdı.

Fəzl adı gələndə İbrahim bu adamı sayı-hesabı olmayan təriqət başçılarından biri hesab etmişdi. Nəsimi ilə danışığı onun bu təsəvvürünü dəyişdirdi. Gövhərşah isə hər şeyi alt-üst etdi. İbrahim yalnız indicə dərk edirdi ki, Fəzlullah adı təriqət başçısı deyil, onun elmi, doğrudan da, ilan zəhərindən betər imiş! Bu elmi öyrənənlər, doğrudan da, “lailahəilləllah” xofundan xali kimi görünürdülər.

O, başını qaldırıb, oğlunun tamamilə sakit, gözəl və nurlu üzünə tamaşa etdi. Ağır-ağır, düşünə-düşünə danışmağa başladı:

– Mən Arazın bu tayında, o tayında əlli şəhərdə olmuşam, torpağımızı addim-addim gəzmişəm və Azərbaycanın heç yerində Şirvan əhli qədər mömin camaat görməmişəm. Şəki cıvarında yanına gələnlər hamısı Quranla gəlirdi. Kimi dindirirdim hafiz çıxırdı. Məni başa sal görüm, necə oldu ki, camaat belə birdən-birə Qurani-şərifdən əl çəkdi?!

Ömründə bir dəfə də ona qışqırmayan atasının “sus” kəlməsi Gövhərşahın ürəyinə ağır daş kimi düşmüdü. Buna görə də onun rəftarındakı dəyişiklikdən necə sevindisə, hətta özünün tamamilə hürufilər sırasında olduğunu gizlətmədən:

– Biz Qurandan əl çəkməmişik, şahım, – dedi.

– Bəs “lailahəilləllahın inkarına durmuşuq” nə deməkdir? Qurani-şərifin cövhəri lailahəilləllah deyilmə?! “İnsan özü xaliquşdur”, “Həqq-təala Adəm oğlu özüdür!” – İnkər deyil, bəs nədir bunlar?!

Gövhərşah fikrə getdi.

– Fəzlin Quranə münasibətinin şərhi çətindir, şahım!

– Mən bilmək istəyirəm! Qurandan əl çəkməyibsə, bəs Nəsimi nə üçün tərsa kimi, Qurani-şərifin tərsinə danışdı?

Gövhərşah, doğrudan da, böyük çətinlik hiss edirdi. “Cavidannamə”ni çoxdan bəri gah ləsgərgahda, gah da Qazi Bayəzidin kitabxanasında vəliəhd üçün ayrılmış hücrədə gizlədib, imkan tap-dıqca oxuduğuna və fürsət düsdükçə xəlifələrlə Quranın şərhinə dair elmi söhbətlər etdiyinə baxmayaraq, onun Fəzl elmində anlamadığı, qarışiq və ziddiyətli görünən şeylər çoxdu.

– Əlbəttə, Nəsimi nə danışdışa, hamısı ustad sözüdür. Amma Fəzl özü başqa cür yazar, şahım, – dedi. – “Cavidannamə”də Fəzl Quranı şərh edir: “Quranın bətni var, o bətnin də bətni var” – deyir, biri digərinin içində yeddi bətn göstərib buyurur ki, həqiqət yed-

dinci bətnədir. Peyğəmbər deyir: “İnsan aciz xəlq olunub”. Fəzl bu kələmi şərh edib deyir ki, peyğəmbər ab-atəş-xak-bad<sup>1</sup> cümləsi, zərrələr məcmui olan kainatı yeganə xalıq bilirmiş, insanın acizliyini və köləliyini də öz yaradıcısı olan kainatdan xəbərsizliyində və nadanlığında görürmüş, buna görə də Fəzl buyurur ki, otuz iki həq kələmi olan hürufatın əsrarına vəqif ol, dünyani və dünya içində öz bətnini dərk et! Dünya ilə birliyini gör! O vaxt xalıqın sərrindən agah olarsan.

— Qurani-əzimdə mən belə şeylər oxumamışam!

Gövhərşah razılıqla baş endirib:

— Heç kəs oxumayıb, şahim! — dedi. — Peyğəmbər iyirmi üç il, əldə qılinc, döyüşüb, fəth etdiyi yerlərdə dini zor və qılıncla qəbul etdirib. Quran onun öz zamanında mövcud deyilmiş, şahim. Ölüm ayağında peyğəmbər əlini bir taxta qaba uzadıb, bir kəlme: “Quran”<sup>2</sup> deyib. Məlum olub ki, iyirmi üç il ərzində vəhyy<sup>3</sup> zamanı kəlamlarını quru kürək sümüklərinə yazdırıb o taxta qaba atırmış. Din də elə o qabda imiş, şahim! Amma sümüklərin üstündə yazılar qarşıq və əlaqəsiz imiş. Peyğəmbərin ölümündən sonra, xəlifələr sümüklərin üstündəki kəlamlar əsasında kitab yazdırıblar. Amma peyğəmbər kəlaminin cövhəri başqalarının fikirlərinə və İncildən, Tövratdan iqtibasa qarışib, əslini itirib, həqiqətdən uzaqlaşıb, insan əbədi aciz və bir olan Allahın qulu kimi qələmə verilib. Fəzl mövcud Quranın bətnlərində peyğəmbər kəlamlarını axtarır və yalanı doğrudan ayırır.

— Demək, Fəzlullah Quranın əksinədir!

— Mövcud Quranın, şahim. Fəzl insani Məhəmməddən, İsadən və Musadan əvvəllər də mövcud olan həqiqətə qaytarır, “Fövqəlbəşər Allah yalandır” — deyir, “yalana kölə olma, Allah sənin özündədir, Allah sən özünsən” — deyir.

İbrahim dəhşət içində ayağa qalxdı, əlini əlinə vurub, təxṭin qabağındaki qırmızı xalçaya işarə etdi. Qulamlar xalçanı kənara çəkib, daş döşəmədə qaralan six şəbəkəli ağır dəmir qapağı qaldırdılar. Daş pillələr İbrahimini divanxanadan mərmər meydanın altındakı pis qoxulu, çalın-çarpaz yolların ayricinə, bu yollardan biri isə onu zindana doğru apardı.

<sup>1</sup> Su-od-torpaq-hava

<sup>2</sup> Quran — oxunmalı

<sup>3</sup> Vəhyy — dərk etmə məqamı. İslamda peyğəmbərin bir olan Allahdan buyruq aldığı vaxt.

## ETİQAD

### 5

Şirvanın bütün Azərbaycanda, İranda və hətta İraqda, Suriyada da məşhur təbabət ocağı Məlhəm, Aran düzənliyindən üzüyuxarı Şamaxıya doğru dağlara dırmandıqca seyrəlmək əvəzinə daha da qalınlaşan meşələrin qurtaracağında, yaşıł dağ döşündə appara kimi saralan müalicəxana binası ilə onun yanında bacalarından daim tüstü qalxan karvansaradan, bunların dövrəsində bir neçə alçaq daş evdən və tək minarəli kiçik bir Məsciddən ibarət idi.

Deyilənə görə müalicəxana ilə karvansara iki yüz əlli il əvvəl, Mənütçöhrün zamanında tikilibmiş. O məşhur şirvanşahın öz dərgahından göndərdiyi təbibdən savayı buraya Gəncədən və Təbrizdən də təbib və əttarlar gətirilib, təbabət mədrəsəsi açılıbmış. Tələbələr dağ yamaclarından, dərə və təpələrdən gül-çiçək yiğarmışlar, əttarlar dərman-dava hazırlayarmışlar. Yalnız şirvanşahın özü, ailə üzvləri və alimənsəb təbəələri deyil, İrandan, İraqdan da at və dəvə belində günlərlə yol gəlib Məlhəmdə müalicə olunarmışlar.

Müalicəxananın dümağ, mərmərəbənzər divarları zaman keçdikcə camaq bağlayıb, saralıb kəhrəba rənginə düşmüşdü. Suyunun haradan gəlib haraya axlığı məlum olmayan, amma həmişə şəh kimi dumdurı olan dəyirmi hovuzun ətrafında, yonma daş döşənmiş geniş həyətin dövrəsində karvansara hücrələritək xırda hücrələr vardi. Bu, müsafirlərin hamısının gördüyü, tanıldığı üst mərtəbə idi.

Alt mərtəbəyə isə ancaq təbibxunkarın<sup>1</sup> icazəsi ilə getmək olardı. Orada, yeraltı qulaqbatıran səssizliyində, hücrələrin divarları içərisində qoyulmuş novlarda, yenə də haradan gəlib haraya axlığı məlum olmayan suların şırtlılarından mahnı yaradılmışdı. Həmin mahnılı hücrələrdə ruhi xəstələr yatmışlar.

O hücrələri birləşdirən yeraltı həyətlə məscidin arasında yeraltı yol vardi. Ruhi xəstələr yuxudan oyananda, üzləri niqablı təbiblərin müşayiəti ilə məscidə, mehrab qabağına aparılar, üzü niqablı mühəddisin<sup>2</sup> hədislərini dinləyib, onun yanında namaz qılıb dua edər,

---

<sup>1</sup> Baş həkim

<sup>2</sup> Mühəddis – nəql edən, hədis deyən, məlumatlı, bilikli ruhani

eşiyə buraxılmadan, məsciddə yeyib-içəndən sonra yenə mahnılı hücrələrə qaytarılmışlar və ancaq tamam sağalanda günəşli həyat və insan üzü görərmişlər.

Deyilənə görə bu cür müalicəxana nə vaxtsa, bütün dünyada yalnız Rumda – qədim Perqamda mövcud olmuş. Hansı fatehsə Perqamla birlikdə müalicəxananı da dağıtmış, xəstə ruhlar məl-həmi mahnılı hücrələr dildə-ağızda nağıl kimi, əfsanə kimi dün-yanı dolaşıb, nəhayət, bir də burada, Şamaxının yaxınlığındakı dağ döşündə əmələ gelmişdi. Təbabət ocağı Məlhəmin şöhrətini dün-yaya yayan da əslində həmin bu mahnılı hücrələrdi.

Buraya qəflə-qatırlı, təxt-rəvanlı şah və sultanlarla, hakimlər və sərəsgərlərlə bərabər, var-dövləti başdan aşan tacirlər və sövdə-gərlər də gələrdilər; yuxusu ərşə çəkilmiş qocalarla bərabər cavan-lar da, mələk, huri timsalında, zər-zibələrə gözləllər də gələrdilər. Şəfa tapıb, axırıncı dəfə hücrədən məscidə və məsciddən yaşıl yamacı çıxanda, bir qayda olaraq, özləri ilə gətirdikləri qızıl-gümüşü məscidin qabağında yiğışan zəlillərə, dərvişlərə, seyidlərə paylardılar, sonra evbəev gəzib, ömürlərini xəstələrə, təbib və tələbələrə, molla və mollaçalarla qulluq etməklə keçirən Məlhəm camaatına ənam paylar, bəzən əyin-başlarının zər-zibasını və hətta palтарlarını da bu evlərdə qoyub, köhnə-köskül geyinib çıxardılar. Beleliklə, illər keçdikcə təbabət ocağı Məlhəm həm də müqəddəs pir və ibadətgaha çevrilmişdi. Məlhəm camaati isə tək Şirvanda və ümumən Azərbaycanda deyil, bütün İran və Turanda, Allahın könlünün ən xoş saatında yaratdığı peyğəmbər nəslindən, pak, mömin və xoşbəxt seyidlər nəсли kimi tanınmışdı.

Şamaxı müftisi, Şirvan sədrəddini Şeyx Əzəm həmin bu nəslin xoşbəxtlərindəndi.

Gözünü dünyaya açanda, Məlhəmin bir çox seyid övladları kimi, o da hər şeydən əvvəl Quranı əzbərləyib hafiz olmuş, əvvəlcə mədrəsədə molla, sonra haman tək minarəli məsciddə mühəddis olmuşdu. Yaşı əllidən ötənə qədər mehrab qabağında gündə beş dəfə üzünə niqab çəkib, yanına gətirilən xəstələrə şəfa diləmiş və bütün məlhəmlilər kimi, o da öz xoşbəxtliyini şəfa tapanların xoş-bəxtliyində görmüşdü. Bu vaxtlar onun mühəddislikdən başqa heç bir rütbə və ya mənsəbi yoxdu. Şamaxıda qiyam günü, Huşəng qətl ediləndə, Kəsranilərin sədrəddini öz müridləri və fars xanədanının

pərəstişkarı olan üləma ilə birlikdə Şamaxıdan çıxıb getmiş və o vaxtdan sədrəddin tirməsi Şah məscidində, qara ələm bayraq-larının arasında asılı qalmışdı. Şamaxıdan Məlhəmə gəlib-gedən alimənsəblər danışırılar ki, orada boynuna sədrəddin tirməsi salınmağa layiq bir adam qalmayıb, din və dövlət işlərindən kənar, guşənişin zahidlər belə, İbrahimim din və Allah yolundan azmış mür-təd, “farsı atıb türkü tutan nadan” adlandırırlar. Odur ki, Qazi Bayəzid, İbrahimə məsləhət görüb ki, sədrəddinliyə namizədi Məlhəm seyidlərinin arasında axtarsın. Belə danışqlar vaxtı ali-mənsəblər hamısı ona Məlhəm seyidlərinin əməlisaleh mühəddi-sinə baxırdılar. Çünkü hamısı onu yaxşı tanıyor və bilirdi ki, bu mühəddis ömründə tək bir dəfə günah işləyib: hədisə və namaza gələ bilməyən xəstələri yolu xarkən, mahnilı hücrələrdən birində ağlayıb boynuna sarılan bir hurini rədd etməyib, sonralar o huri sa-ğalsa da hücrədən çıxa bilməyib, nəhayət, ayın-günün tamamında, öz can köynəyinə bükdüyü çəğanı mühəddisin qucağına verib: “Övladımızın adını Şəms qoydum, əsl adını Allah versin!” – deyib ölmüşdü. Lakin bu çoxdan olub keçmişdi. Ruhən şəfa tapsa da, günəşli gün görmədən dünyadan gedən o hurinin dəfnindən sonra Məlhəm mühəddisi özü də bir müddət üzündən niqabı götürməyib, niqab altında göz yaşı tökə-tökə saralmış və bununla, hər bir günahı üçün əzab çəkməyə qadir, pak və sadıq bir bəndə olduğunu sübut etmişdi. Odur ki, şamaxılı alimənsəblər onu sədrəddinliyə ən la-yıqli namizəd hesab edirdilər. Yayan isti günlərində mahnilı hüc-rələrdə dincəlməyi xoşlayan tacirbaşı Hacı Nemətullah isə onu indidən “Şeyx Əzəm” adlandırırdı. Lakin bu ad mühəddisin durğun üzündə heç bir tərənnüş əmələ gətirmirdi. Camaat onsuz da ona “şeyx” deyirdi və təbabət ocağında mövqeyi onsuz da əzəmi idi: burada şəfa tapan şahlar, sultanlar baş əyirdi ona. Şahzadələr, xatun və məlikələr baş əyib, əlindən, ətəyindən öpürdülər. Təbrizin Şirvandan barama aparan tacirləri, uzaq frəng ellərindən gətirilmiş nadir incilərlə dolu mücrülərini onun mehrabının qabağında qoyub gedirdilər. Bütün bunlar Məlhəm mühəddisinə hər hansı bir sədrəddindən qat-qat yüksəyə qaldırmışdı. Onun tək minarəli kiçicik məsciddəki hücrələri və məscidlə yanaşı dağ döşündəki evi isə dünyanın ən zəngin şah və sultanlarının xəzinələrindən də zəngin idi.

İbrahim özü də onu sədrəddinliyə yaxşı namizəd hesab edir və bu vaxt Şamaxıda məscid, mədrəsə və üləma başlı-başına qaldığı üçün, tez-tez Məlhəmə adam göndərib şeyxin ağzını arayır, onun köhnə Kəsrani xanədanı ilə “rəncbər şaha” münasibətini öyrənir və ruhanilərin “rəncbər şaha” münasibətinin, ümumiyyətlə yaxşı olmadığını bildiyinə görə, rəsmi təklif etmədən, şeyxin özünün dərgahə gələcəyini gözləyirdi. Şeyx isə şah və sultanların, xatun və məlikələrin ruhunu xarab edən bu qan-qadalı dünyanın işlərinə qarışmaq istəməyib, öz xeyrxah və müqəddəs guşəsindən kənara çıxməq niyyətində olmadığını bildirirdi.

Lakin aramsız çaxnaşmalar zəmanəsi tezliklə onu da öz yuvasından oynatdı.

Günlərin birində seyid qohumları şeyxə xəbər verdilər ki, Cəlairi səltənətinin hökmdarı, Təbriz təxtinin sahibi sultan Əhməd bir dəstə tabeİNlə<sup>1</sup>, Məlhəmə gəlir; hakimiyyət uğrunda öz qardaşları ilə çekişmələrdə ruhu sarsıldığı üçün burada dincələcək, seyidləri ziyarət edəcək, şirvanşahla görüşəcək, sonra özünün Əlincə və Naxçıvan təbəələri ilə görüşməyə gedəcək, – Sultan Əhməd Cəlairinin Şamaxıya göndərdiyi qasid belə deyib. Tacirbaşı Hacı Nemətullah isə deyir ki, Sultan Əhmədə inanmaq olmaz. O, insanlıqdan xaric, bir torba ət kimi shəydir. Tərpənəndə başdan-ayağa buğum-buğum titrəyir, puçur-puçur tər tökürlər, baxanda adəmin yazığı gəlir, amma əslində mürtəd və nacinsdir, öz əyan-əşrəfinin arvadlarını oğurlatdırır. Təxtə çıxdığı heç bir il deyil, Təbrizdə soydurmadığı, yağmalatmadığı bir tacir qalmayıb. Yarandığı gündən bütün karvan yollarının qovuşağı və dünya ticarətinin mərkəzi olan Təbrizə indi bir karvan da yaxın düşmür. Sultan Əhmədin rəsmi tabeİN libası altında gizlənmiş qudlurlarının qorxusundan hamı yolunu dəyişib Ruma gedir. Odur ki, tacirbaşı Hacı Nemətullah da Təbrizdən ayağını kəsib. Hacı əmindir ki, Məlhəmdə dincəlmək, seyidləri ziyarət, İbrahimlə görüş – hamısı bəhanədir, ömrünü ziyaftədə keçirən o ət torbası at belinə qalxıbsa, demək, qəsdi var. Hacı məsləhət görür ki, şeyx başda olmaqla bütün seyidlər xəzinələrini basdırınsınlar, özləri də bu xata sovuşana qədər çəkilib bir yana getsinlər.

<sup>1</sup> TabəİN – sarayda xüsusi xidmətlər üçün saxlanılan silahlı adam

Şeyx öz hücrəsində qohumlarına, sonra Hacı Nemətullahı qulaq asdı. Lakin nə qohumlarının həyəcanından narahat oldu, nə də tacirbaşının məsləhətindən. Əllərini hücrənin qaranlıq qübbəsinə tərəf qaldırıb, etiqad və əmniyyətə: "Xudavəndi-aləmin pənahında olana zaval yoxdur!" – dedi. Sonra Şirvan tarixindən səhbət açıb dedi ki, ulu hökmdar Mənütçöhr, Məlhəm pirinin binasını qoydurandan bəri Şirvan torpağına nə qədər basqın olub: xəzərlər və alanlar, tatar, moğul və qıpçaqlar iynədən-sapa yığışdırıb aparıblar; İranın və Azərbaycanın Cəlairilərdən əvvəlki qəsbkarları – Hülakular səmum kimi əsib, Şirvani dəfələrlə yağmalayıblar, amma səcdəgahlara, o cümlədən Məlhəmə heç kəs toxunmayıb. Sultan Əhməd Cəlairi, yəni bu qədərmi dinsizdir ki, pir və ibadətgaha əl uzatsın?!

Şeyx gecəyərənən ötənə qədər səhbət eləyib, seyidləri arxayınlasdırdı. Sonra canamazını qoltuğuna vurub dərəyə endi, meşənin qalın yerində, yastı qayalar, mamırlı daşlar arasında qıjıldayan dağ suyunda çimib pak oldu və üzünü qibləyə çevirib, bu yeri-göyü, ayı-ulduzu yaradana yalvardı ki, insanı bəd əməllərdən qorusun; hərislik və qəddarlıq olmasın, vaxtsız ölüm və ayrılıq dərdi olmasın, yer üzündə əmin-amanlıq olsun, ayağımızın altında gəzən qarışqaya da zaval toxunmasın, ilan sürünsün, balası da dalınca... Hər namazdan sonra, Quranı unudub, öz sadə Məlhəm ləhcəsində beləcə yalvarmaq onun köhnə adəti idi. Bu dəfə meşədə yarpaq işildaşana qədər yalvardı. Axırda haqq dünyada olanlara, o cümlədən on beş il bundan əvvəl ona günəşzülü övlad bəxş edib gedən o huriyə də rəhmət oxuyub, nəhayət, canamazını yığışdırıb. Xəstə ruhlar Məlhəmində sübh namazına durmaq üçün hamının onu gözlədiyinə şübhə etmədən, meşədən, çay qıjılıtisindən uzaqlaşıb döşə qalxanda isə Məlhəmi viranə gördü.

Müalicəxana ilə karvansaranın və evlərin ara-bərəsi meyitlə dolmuşdu. Tapdanıb yapılmış yaşılıqlı şirəm-şirəm qan donmuşdu, ağ ciğirlər da qırmızı boyanmışdı. Orda-burda tək-tək seyid və bir neçə ahıl təbib dayanmışdı, lakin bu sağ qalanların da yalnız nəfəsləri gedib-kəlirdi.

Şeyx meyitlərin arasında dolandı, evləri gəzdi, müalicəxananın, karvansaranın, məscidin hücrələrini gəzdi. Hər yerdə qapı və pəncərələr sindirilib dağıdılmışdı, hər yer talanmışdı.

Öz evinə şeyx ləp axırda getdi. Dəmir sandıqlardan xəzinəsi ilə birgə yeganə övladı, günəşüzlü qızı da yoxa çıxmışdı.

O gün, o gecə və sabahı Məlhəmə dəstə-dəstə atlı və piyada insan seli axdı. Məscidin arxasındaki döşdə, çoxdan çöküb batmış köhnə qəbirlərin ətrafında böyük qəbiristanlıq əmələ gəldi. Vaxtilə Mənütçöhrün öz dərgahından göndərdiyi təbibin nəslindən olan təbib və əttarların çoxu bu qəbiristanlıqda dəfn edildi. Beləliklə, təbabət ocağı Məlhəmin şöhrətli çağları qurtardı. Məlhəm pirinin şeyxi ilə onun sağ qalan qohumları isə qara geyinib, onlar üçün indi qəm ocağına çevrilmiş ata-baba yurdunu tərk etdilər, yönlərini Araza və Təbrizə tərəf döndərib, gündə bir kənddə, obada, yaylaq və qışlaqda gecələyə-gecələyə, sayılıq edə-edə Sultan Əhmədin sorağı ilə yol getməyə başladılar.

Həmin bu vaxtlar Şirvanda, Qarabağda və Naxçıvanda başları müträb papaqlı, əlləri batqanlı teymuri dərvişlərin ilk dəstələri görünməyə başlamışdı. Bunlardan bəziləri bu vaxt hələ İranda mühərribə edən Əmir Teymurun ordusundan təzə ayrılib Mavəraün-nəhrə və Xarəzmə gedirdilər. Bəziləri isə Mavəraünnəhri və Xarəzmi gəzib, yenə İrana qayıdırıldılar. Amma vətənə gedənlər kimi, qaydanlar da dərvişliyə təzə başladıqları üçün Azərbaycanda hələ bir o qədər həyasızlıq eləmirdilər; tüstüsü çıxan həyətlərə doluşanda: “Dinimiz bir, dilimiz bir!” – deyib ərklə qazan ağızı açır və yatmağa yer istəyirdilər, ya da haradansa özləri ilə gətirdikləri mal-davar ətini ocağa töküb, ala-çıy, kül-kömürünü çırpıb, dışlərinə çəkə-çəkə yola düzəlirdilər. Təsadüf Məlhəm şeyxini bu dərvişlərlə rastlaşdırılmış və bir yanda Qızıl Orda hakimi Toxtamış xandan, o biri yanda Cəlairi hökməarı Sultan Əhməddən xəbər verən bu dərvişlər ona demişdilər ki, Allah-tala Əmir Teymuru bütün cahangirlərə qənim yaradıb, ancaq indilikdə Əmir Teymurun Sultan Əhməd Cəlairidən böyük düşməni yoxdur; müqəddəs Məlhəmə basqın edib, Məlhəm şeyxinin qızılını aparandan sonra Sultan Əhməd Qarabağın və Naxçıvanın varlılarını da yağmalayıb, bu tərəflərdən yiğdiyi xəzinəni Əlincə qalasında gizlədib, oğlu ilə tabeinqəlinin bir qismini Əlincədə xəzinəyə keşikçi qoyub Təbrizə qayıdırıb, orada hətta öz təbəələrini də yağmalayıb, tacirlərdən başlamış, əsnafa, xirdavatçılara, papaqcı və başmaqcılara qədər, hamının vəzndən yüngül, qiymətdən ağır nəyi varsa yiğişdirib və guya

təbəələrinin varidatını Əmir Teymurdan qorumaq niyyəti ilə, hesabəlməz xəzinə, çoxlu gözəl kəniz və qul-qaravaşla İsfəhana qaçıb təbrizlilər özləri Əmir Teymurun yanına gedib xahiş ediblər ki, Sultan Əhmədi tutub qətlə çatdırısn və öz varislərindən birini təxtə çıxarıb, Təbrizdə Çingiz xan törməsi, Hülaku xan nəticəsi Qazan xan Hülakunun səltənətini bərpa etsin. Odur ki, Əmir Teymur indi ordusunu İsfahanın dövrəsinə yığıb şəhəri mühasirə edib, Sultan Əhmədin təslim olmasını gözləyir. Əmir Teymurun çoxlu daşatan, qayaatan mancanağı var. Heç bir daş-divar tab gətirməz o mancanaqların qabağında. Ancaq deyirlər İsfahan gözəl şəhərdir, Əmir Teymur isə insaflı və ədalətlidir, başı üzərində peyğəmbərin cənnət rəmzi yaşıł bayrağını gəzdirir, əlində islamın həq qılıncını, həq yolundan azanlara, dinsizlərə, nacınlərə divan tutur, zülm və zillət çəkmiş Məhəmməd hümmətini qanadının altına yığıb pənahında saxlayır, seyidlərə, dərvişlərə bol-bol ənam paylayıb, dünya malından qane edir. Məlhəm şeyxinin dərdinin əlacı da Əmir Teymurdadır.

Bu xəbərlər şeyxi hay-küylü dərviş dəstələrinə qoşub o ilin yayında Arazdan keçirdi, çayları, bulaqları şor dadan dağlardan aşırıb Azərbaycanın günbatanına, sonra da fars məkanı İsfahana doğru apardı.

Dərvişlər yalnız qaranlıq qarışanda dayanır, ikibir-üçbir, hara gəldi döşənişib, kürək-kürəyə verir, bir də işıqlaşanda “Yahu, Yahu!” qışqırtıları ilə yola düzəlib gedir, nicat ümidi ilə onlarla ayaqlaşmağa çalışan Məlhəm şeyxi ilə onun bərkə-boşa düşməmiş seyidlərini də çəkib aparırdılar. Bu dərvişlərin nə Şirvandakı əlləri qavallı, qolları kəşkülli abdal dərvişlərə bənzəri vardi, nə də Rumdan gələn, qoltuqları dümbələkli, dilləri münacatlı mövləvi dərvişlərə. Kəşkül əvəzində cir-cındırlarının arasında quyu kimi dərin torba gəzdirirdilər. Heç bir təriqətə mənsub deyildilər. İmamlardan və imamzadələrdən xəbərləri yoxdu. Əməlli-başlı bir surə, ayə və namaz da bilmirdilər. Şeyx hər addımda duyurdu ki, bunnarın dini, Allahı və peyğəmbəri də Əmir Teymurdur. Dünyanı başına götürən qışqırtı-bağırtıları ilə bərabər, əllərindəki ölüm silahı batqan və bellərində kəmənd ucundan sallanan qurğuşun da Məlhəm şeyxinin etiqadına yad gücdən xəbər verirdi.

Lakin şeyx hələ bilmirdi ki, onda nicat ümidi oyadan da əslində elə bu güc idi. Məlhəmdən çıxanda o, özü ilə canamazdan başqa

heç nə götürməmişdi, gündə beş dəfə açıb yerə sərdiyi bu canamazdan, Məlhəm məscidinin qaranlıq hücrəsində, atasının dizi dibində böyümüş övladının ağ mərmər üzü ilə qara ceyran gözlərindən başqa heç nə görmür və hər surənin axırında onun yalvarışlarını təkrar edən seyidlərin piçiltildən başqa heç nə eşitmirdi. Şeyx hələ dərk etmirdi ki, canamazı açıb surə başlayanda da, bir olan xilaskara yalvaranda da, nicatı yalnız bu dərvişlərin pərəstiş etdikləri güc və qüdrətdə göründü. Odur ki, qatar-qatar alçaq dağlar arasında, geniş dərədə son dəfə dincələn dərvişlərdən İsfahana az qaldığını, bu dərə ilə gedib tezliklə Əmir Teymurun dərgahına yetişəcəyini biləndən sonra şeyx, daha qurşağıın altından çıxartmadığı canamazı ilə birgə dua-sənasını və bir olan xilaskara yalvarışlarını da unutdu.

O günü dərvişlər onu qızını qatlamağa qoymadılar. Əmir Teymurun düşərgəsində qurban bayramına çatmaq üçün bəzən hətta yürüüb şeyxlə seyidləri də yanlarında sürükledilər.

Nəhayət, nəfəsini dərib, dünyaya baxanda şeyx əvvəlcə ağ atlı, şış dəbilqəli, dəmir geyimli adamlar gördü, – bunlar Əmir Teymurun qarovalı qoşunları idi, İsfahanın dövrəsində gecə-gündüz keşik çəkirdilər. Sonra hündür qala divarları və divarlardan bəridə, yaşıllıqda taxta qanadlarını sallayıb yatan nəhəng kəpənəklər gördü, – dərvişlər dedilər, bunlar Əmir Teymurun haman daşatan mancanaqlarıdır. Sonra göyün üzünü tutub yağış buludu kimi qarın sallamış qatı tüstü gördü, tüstünün altında, düzəngahda təsbeh dənələritək six-six, həlqə-həlqə düzülmüş saysız-hesabsız çadır, saysız-hesabsız ocaq və ətürpədən insan qaynaşması gördü. Mal və buğa böyürtləri, at kişnərtisi, dəvə nəriltisi, qoyun-quzu mələşməsi ilə uğuldayan, tüstü, kabab, qovurma və tər qoxuyan bu qaynaşma, üzgün və halsiz şeyxi içərisinə alıb yedirib-içirtdi, danışdırıb, Şirvan-dan Əmir Teymuru deyib gölməyinin səbəbini öyrəndi, ipək diyarı Şirvan haqqında, İbrahimin xasiyyəti, şahlığı və ordusu haqqında çoxlu sual verdi. Şeyx gah bu, gah o biri ocağıın qirağında, gah bu, gah o biri çadırda, dadını-duzunu bilmədiyi bayrampayı yeyə-yeyə, ömründə birinci dəfə ürəyini bulandırsa da imtina etmediyi at südü içə-içə, onu danışdırılanların hamısına eyni məmnuniyyətlə cavab verib, bildiklərini söyləyirdi və hamının ayağına döşənib: “Məni hökmdarın yanına aparın, Əmir Teymura iltimasımı özüm deyim. Dünya malında gözüm yoxdur. Bircə balamı qaytarsın”, – deyirdi.

Nəhayət, onu düşərgənin harasında isə, nisbətən seyrəklik və yaşılıq bir yerə apardılar. Şeyx papaqlarında tovuz lələkləri, bel-lərində qaş-daşlı kəmər, qilinc və qəmələri parıldayan böyük əmirlər gördü.

Sonra böyük ağ çadır və çadırın üstündə peyğəmbərin gümüşü ayparalı yaşıl bayraqını görüb salavat çevirdi.

Çadır tərəfdən ona doğru qolları çırməkli qara qullar yüyürdü.

Qullardan birinin əlində tiyəsi parıldayan əyri qəmə, o birisinin əlində ləyən vardi.

Şeyx qorxub özünü itirdi. Lakin qullar ona çatanda böyük əmirlər də yaxın gəldilər və şeyxin üstünə göyçək bir quzu atdırılar. “İndi ki, pirdən golibson, al kəs bu quzunu. İsfahanı bu quzu basa-caq”, – deyib gülüşdülər.

Şeyx bir quzuya, bir qəməni onun ovcuna basan qulağı sırgalı qula, bir də qabağındakı qızıl ləyənə baxdı, deyilənlərdən heç nə anlamasa da, quzunu üzü qibləyə yıxdı, “Bismillah!” – deyib qəməni çəkdi.

Qullar qanın bir damlasını da yerə düşməyə qoymayıb, buğlana-buğlana, qızığın-qızığın, əlüstü qızıl cama boşaldıb apardılar, əmir-lər də yenə nə isə deyib gülə-gülə onların ardınca ağ çadira get-dilər. Nə o günü Əmir Teymur ağ at belində, əmirlərinin, varis-lərinin müşayiəti ilə İsfahana daxil olanda, nə də sonralar, oğulları Miranşah, Şahrux və Ömrə Mirzədən, nəvələrindən və əmirlərin-dən, bir də yürüşlərdə hökmədarın yanınca gəzib onun zəfərlərinin tarixini yanan salnaməçi Şamidən başqa bir kimse bilmirdi ki, Əmir Teymur, Məlhəm şeyxinin kəsdiyi quzunun qanını içdikdən sonra yatağa uzanıb, Sultan Əhməd Cəlairinin səhərdən danışığa gəlib elçi çadırında gözləyən vəzirini çağırtdırmış və vəzirin gözü qaba-ğında bir ləyən qan qusub, sonra demişdi: “Görürsən ki, Ölürəm, müharibəlik halim yoxdur. Altı aydır oturmuşam burda. Ordu xəzi-nəmi yeyib qurtarib. Əsgərlərə aylıq verməyə bir dinarım da qal-mayıb. Sultan Əhmədə de xərcimi versin, çıxıb gedirəm, meyitimi Səmərqəndə çatdırıb öz torpağında basdırınsınlar”.

Sevincindən özünü itirmiş vəzir, çadırda ata minməyi belə unudub, səhərə yüyürmiş, iquamətgahında onu gözləyən Sultan Əhmədə: “Ölür! Öz gözümlə gördüm, bir ləyən qan qusdu! Can üstədi! Keçinir!” – dedikdə Sultan Əhməd də sevincindən ağılını itirib, ömründə bir dəfə də ordu qabağında döyüşə getmədiyi

halda, bu dəfə özü darvazaları açmağı əmr edib şəhərdən çıxmış və başdan-ayağa qızıl içində parıldayan Səmərqənd əmirini öz qırmızı süvarisinin səfləri arasında, at belində sağ-salamat gördükdə, dəhşətdən titrəyib, kiçik bir dəstə ilə canını götürüb qaçmışdı. Beləliklə, altı ay ərzində Əmir Teymurun ən zorba daşatan mancanaqlarının da kar etmədiyi qalın, hündür, üçqatar qala divarlarının darvazalarının hamısı açıq qalmış və qırmızı süvari, müdafiə ümidi ilə geri cuman cəlairilərin ardınca şəhərə dolmağa başlamışdı. Bu vaxt Məlhəm şeyxi hələ də ağ çadırın qabağında, axşamın sərt aya-zindan donmuş quzunun yanında idi.

Böyük əmirlər, nəfəsləri bug püskürən, tərli, köpüklü atlarını onun böyür-başında fırlatdılar, şaqqlıtlı qəhqəhələrlə “Quzu İsfahanı basdı!” – dedilər, onun və quzunun üstünə qızıl səpələyib getdilər.

Şeyx isə nə quzuya toxunurdu, nə də ayağı altında parıldışan qızillara. Birdən-birə yer titrəyəndə və ordu şəhərə dolmağa başla-yanda şeyxin gözlərindən yaşı açılmışdı. Ərzaq qoşunlarının əsgər-ləri və düşərgədə hələ də sür-sümük gəmirib doymaqla bilməyən əlləri batqanlı dərvişlər qızılı yiğişdirib torbalarına dolduranda, şeyx bunu da görmürdü, gah hündür divarlar arxasında, rənginə gü-nəşdən sarılıq çökmiş uca minarələrə, gah da sağ-solundan gəlib keçən, tükənmək bilməyən ordu selinə baxa-baxa, hönkürə-hön-kürə, şəhərə doğru gedirdi. Ömründə o, tək bir dəfə, Məlhəmin mahnılı hücrələrindən birində, can köynəyinə bükdüyü körpəni onun qucağına verib keçinən o hurinin yanında belə ağlamışdı, bir də indi. Məlhəmə haradan gəldiyini, kim olduğunu, hətta adını da bilmədiyi o hurinin yadigarının xilasına az qaldığını düşünəndə gözlə-rindən yaşı açılıb, ağsümük yanaqları uzunu, daşdan sızan bulaq suyu kimi töküldü. Məlhəm müsibəti onun yaddaşında ömürlük həkk olunmuşdu, dərədə namaza durmağa yollananda sağ-salamat qoyub getdiyi, qayıdanda isə hamisini qan içində döşəli gördüyü qohumlarının, təbiblərin, tələbələrin meytiləri, ata-baba yurdunun o səhərki görkəmi, müalicəxana ilə evlər və evlərlə məscid ara-sındakı ağ cığırlarda qırmızı gölməçələrə qədər gözündən getmirdi. Bununla belə, o, müharibənin nə olduğunu bilmirdi. Şeyxə elə gəlirdi ki, Məlhəm pirinin möminini hörmət-izzətlə qarşılıyib ocaqdan-ocağa, çadırdan-çadıra gəzdirə-gəzdirə, israrla bayram payı yedirən bu müsəlmanlar, onun üstünə ovuc-ovuc qızıl səpə-ləyib, peyğəmbərin bayraqı altında həmləyə gedən bu dəmir

geyimli bahadırlar, onun dünya malına həris və nacins sultan əlində əzab çəkmiş həsrətli övladını dərhal xilas edib əl üstə gətirəcəklər. “Al, bu da sənin Günəşin, ya şeyx! – deyəcəklər. Bu ümidlə də minarələrdən gözünü çəkmədən, Əmir Teymurun xilaskar ordu-sunu və öz balasını ovsunlaya-ovsunlaya, yanaqları uzunu yaş axıda-axıda gedirdi.

Bir az sonra ordunun içində düşdüyüni hiss edəndə belə, dayanmadı. Ayağının altında yer daha bərk titrəyirdi, ətrafında gurultu artıqca toz dumani da qatilaşırkı və bu dumanda səssiz-səmirsiz kəlgə kimi gəlib-keçən atlı qaraltilardan başqa heç nə görünmürdü.

Sonra şeyx yalnız dəmir şaqqlıtları eşitdi və qığılçım yağışı gördü.

Sonra qaynar sudan çıxmış kimi buğlanan at sağrısı gördü və sinəsində sümüklərinin xırçılıtsını eşitdi. Bundan sonra daha heç nə görmədi və heç nə eşitmədi.

O axşam və o gecə İsfahanın baş darvazası ilə teymurilərin düşərgəsi arasındaki düzəngahda, seyrək təpələr belində böyük-böyük tonqallar yanındı. İsfahan əhalisi, ana qucağında südəmərlər-dən başlamış, başı gora titrəyən qocalara və qorxudan ağrı çəkən boylu zənənlərə qədər at döşündə bu tonqalların işığına gətirilmişdi. Din və Allah yolundan azmiş sultani altı ay himayə etdiklərinə görə və İsfahana peyğəmbərin həq bayraqı ilə gələn orduya tələfat verdiklərinə görə, bu qurban bayramı günü isfahanlılar Əmir Teymurun hər əsgərinə bir qurban verməli idilər və bu qurbanların hamısı əli qılinc tuta bilən kişi olmalı idi. Lakin İsfahanda Əmir Teymurun əsgərlərinin sayı qədər kişi yoxdu. Təpələrdən birinin belində, məşəllər arasında təxtdə oturmuş hökmdara hərənin bir baş aparmalı olduğunu, kim aparmasa öz başının kəsiləcəyini biləndə, qırmızı süvari dərhal camaatın arasına dolmuşmuş və bir azdan onda bir nəfər də kişi qalmamışdı. Odur ki, qalan əsgərlər yeniyetmələri və on-on iki yaşında oğlan uşaqlarını da nizə qabağında camaatdan ayırib, diz çökdürüb boyunlarını vurmuşdular. Əllərinə yeniyetmə və uşaq keçməyən axırıncı əsgərlər isə zənənlərin başlarını qırxbı, kişi başı əvəzində təhvıl vermişdilər.

Səhər açıldı, belində tonqal tüstülənən təpələrin arasında, İsfahanın qala divarları hündürlüyündə ən uca bir təpə əmələ gəlmışdı.

Bütün bunları Məlhəm seyidləri öz gözləri ilə görmüşdülər.

Şeyxin isə gözləri yumulu idi.

Seyidlər yüz yumurtanın çırışını qayırıb onun sinəsinə, kürəyinə və çiyinlərinə yaxdilar. Sarığın üstündən taxta çıllıkları düzüb bir də sarıdilar. Çiyinlərində ölü kimi aparıb, ərzaq qoşunlarının düzənliyə səpələnmiş at arabalarından birinə qoydular və ertəsi günü, qarovalı qoşunlarının arasında ordu düşərgədən çıxanda onlar da yola düşdülər.

Təkathlı, ikitəkərli hündür və yüngül araba şeyxi Əmir Teymurun ordusu ilə birgə bütün qışı İranda dolandırdı, dörd ay sonra, günəşli bir yaz günü aparıb Təbrizin Qazan xan zamanından qalmış, müdafiə üçün yararsız qala divarlarının yaxınlığına çıxartdı.

Sultan Əhməd yenə qaçıb, bu dəfə Əlincəyə pənah aparmışdı. Əmir Teymur isə artıq şəhərdə idi. Şeyxin arabası dayananda divarların arxasından buruq-buruq toz qalxırdı. Orda evləri uçurub daşını qala divarlarının dibinə daşıyırdılar. Sultan Əhmədin qol-qıçları kəməndlə sariqli tabeinlərini, onların arvad-uşaqlarını, qohumlarını xərəklərə atıb, daş, gil və palçıqla birgə yuxarı qaldırıb, diri-dirili divarlara hörürdülər.

Divarlar bircə gündə bir adam boyu hündürləşdi.

Axşamüstü əlleri ləyənli, malakeşli, başaçılıq, ayaqyalın əsnafı şəhərdən çıxarıb, qova-qova haraya isə apardılar. Divarların üstündə tabeinlərlə arvad-uşaqlarının, qohumlarının başları qaralırdı. Diri ikən dəfn edilmiş bədbəxtlər hələ də nəfəs alıb yaşayırdılar. Məlhəm şeyxləri ana dilində Əmir Teymura lənət deyirdilər. Allaha, peyğəmbərə yalvarır, “Gəl, ey sahibəzzaman!” – deyib, həzrət Mehdini köməyə çağırırdılar.

Qaranlıq qarışdı, gecəyarı oldu, lakin səslər kəsilmədi.

Daşların dili şeyxin ətini ürpədirdi. İsfahan qırğını barədə seyidlərin yol uzunu, arabada danışdıqlarına qulaq asıb, övladını görməyə ümidiyi itirəndən sonra, şeyxin taxta çıllıkları altında sıxılmış sinəsində insana nifrətdən, dilində insana lənətdən başqa heç nə yoxdu. Haqqında tək bir dəfə tacirbaşı Hacı Nemətullahdan eşitdiyi o murdar ət torbasına nifrəti isə elə idi ki, onun tabeinləri gözünün qabağında qılıncdan keçirilsəydi, şeyx bu qırğından hətta sevinərdi də. Bununla belə, Təbrizin divarları üstündəki cəhənnəmdə insanın əzabına dözmədi. Hətta öz müsibətini və bu müsibətin törənməsində tabeinlərin günahını da unudub, bütün gecəni o cəhənnəmin iniltılərinə qulaq asdı.

Səhərisi ölü başların hədəqədən çıxmış gözləri ilə şeyxin gözlerinin fərqi çox az idi. İndi o özü də Əmir Teymura lənət oxumağa hazır idi. Lakin bu vaxt seyidlər şəhərdən gəlib Şəmsin tapıldığını xəbər verdilər və şeyx, taxta çilikləri arasında sixılmış dar dünyasında necə heyrətli bir dəyişiklik əmələ gəldiyini bilmədən, özünü arabadan yerə atdı.

Seyidlər onun qoluna girib apardılar.

Dörd ayda birinci dəfə idi ki, şeyxin ayağı yerə dəyirdi. Ağsümük üzü daha da avaziyib göyümtül çalırdı. Qan çekmiş gözlərinin rəngi də dəyişib, boz-bulanıq kor gözlərinə oxşayırıldı. Şəhərin girəcəyində, tərifini hələ Məlhəmdə eşitdiyi məscidləri və uçurulub dağdırılmış evlərin xərabəliklərini də, qapıları taybatay açıq, ləmələri boş dükənləri və bu dükənlərin cərgələrindən o yanda, örtülü bazar meydanında seyidlərin yara-yara keçidləri izdihamı da gör-mədi. Sultan Əhmədin kənizləri arasında Şəmsi isə dərhal gördü.

Şeyx sonralar bildi ki, o, tək deyilmiş: Şirvandan, Qarabağdan, Naxçıvandan yağmalanmış varidatının, oğurlanmış qızının, arvadının, bacısının ardınca düşüb, Əmir Teymura pənah gətirənlərin sayı-hesabı yox imiş. Sultan Əhməd Əmir Teymurun Təbrizə yaxınlaşdığını eşidib, gecə ikən qaçmağa hazırlaşanda, kənizlərinin üst-başlarında az-çox qiymətli nə varsa, hamısını çıxartmış və tək bir kəbinli arvadından başqa, bütün hərəmxananı atıb getmişdi. Hərəmxana əvvəlcə, Əmir Teymurla dil tapmaq ümidi ilə burada qalan əyanların, sonra da teymurilərin şəhərə girən ilk dəstələrinin əlinə düşmüş, nəticədə kənizlərdən bəzilərinin saraydan meyitləri çıxarılmışdı. Əmir Teymurun əmri ilə əsl sahiblərinə qaytarılmaq üçün meydana gətirilənlər isə diri ikən ölü kimi döşəli qalmışdır. Örpək və paltar əvəzində əyin-başlarında cırıq-cırıq ipək parıldayan, bədənlərinin açıq yerlərini örtməyə belə səy göstərməyən bu gözəl kənizlər dəstəsinin tapdanıb zay edilmiş, dirçəlməyinə ümid olmayan bir çiçəkliyə bənzəri vardi. Meydanın ətrafına toplaşmış atalar, ərlər, qardaşlar, bu məhv olmuş çiçəkliyə baxdıqca, kimi açıq-açığına hönkürüb ağlayırdı, kimi də göz yaşını içərisinə, ürəyinin özəyinə axırdı. Amma kənizlərə yaxın gedən yoxdu. Bədbəxt müsəlmanlar, aylarla axtarış, nəhayət gördüklləri əzizlərinə murdar ətə baxan kimi baxırdılar.

Təkcə Məlhəm şeyxi qızının ağ mərmər üzünü görən kimi seyidlərin əlindən çıxıb yerə yixıldı, dörd əl-ayağı üstündə,

iməkləyə-iməkləyə: “Bircə balam, Şəmsim, qibləgahım, səcdəgahım!” – deyə-deyə, taqətsizlikdən titrəyə-titrəyə gedib özünü qızının üstünə saldı.

Seyidlər yaxınlaşanda ata-bala, ikisi də yerdə, toz-torpaq içində bir-birinə sarılmışdı.

Seyidlər onları bir-birindən ayırmayıb, ikisini də birgə qaldırdılar.

Allah-taala öz istəkli bəndələrinə əzab verib, sınaqdan keçirib, sədaqətlərinə əmin olduqdan sonra murada çatdırmışdı. Seyidlər bu fikirdə idilər, odur ki, Allahın bu istəkli bəndələrini buradan birbaş məscidə aparmaq istəyirdilər. Şeyxin isə indi Əmir Teymuru görəməkdən başı üzərində peyğəmbərin bayrağını, əlində islamın qılıncını gəzdirən xilaskara səcdə etməkdən böyük arzusu yoxdu. Lakin Əmir Teymur artıq Təbrizdə deyildi. Onun o ili Ərməni, Qaxeti də fəth edib, hər yerdə dinsizlərə divan tuta-tuta Kür aşağı gəlib Qarabağda qışlamaq üçün düşərgə saldığını və orada İbrahimilə müqavilə bağladığı şeyx, Məlhəmdə eşitdi. Bu vaxt Şirvandan Qarabağa yeni-yeni əlləri batqanlı dərviş dəstələri keçib-gedirdi. Şeyx yenə də dərvişlərə qoşulub Əmir Teymurun səcdəsinə getmək niyyətində idi. Lakin anadan olduğu mahnilı hücrədə müalicə edilən Şəmsin göz yaşına dözməyib, səfər fikrindən daşındı və Qarabağ əvəzində Şamaxiya gedib, Əmir Teymur əvəzində onun oğlunun, Şirvan bahadırları kimi sarı tumac çəkmə geyinmiş Şirvan valisi vəliəhd Miranşahın çəkmələrindən və qılincından öpdü. Oradan çıxanda isə artıq boynu tirməli Şeyx Əzəm kimi, şah məscidinin minbərinə qalxıb ilk moizəsini oxudu. “İnsan həq yolundan azib, həris, nacins və murdar olub. İsfahanda, Təbrizdə qırğınlar Allah-taalanın öz buyruğudur və Əmir Teymurun əməli həq əməlidir”, – dedi.

Bu, Şeyx Əzəmin Əmir Teymura xidmətinin başlangıcı idi.

Müqəddəs Məlhəm mühəddisinin tanınmaz olub, sonralar hürüfilərə, Fəzl elmini tədris edən əsnafa və bütün dinsizlərə, Allah-sızlara qənim kəsilən Şeyx Əzəmə çevriləşsinin tarixçəsi belə idi.

Günlər keçəcək, şeyxin ilk moizəsindən bir neçə ay sonra Naxçıvandan Şamaxiya qaçqınlar gəlib, daşatan mancanaqların Naxçıvanı necə daşıldığını, Ziyaülmülk günbəzi altında, saman tüs-tüsü içində beş yüz nəfərin necə ilan kimi qırırla-qırırla öldüyüni danışacaqdılar. Sonra Ərmən dağlarından qaçqın qocalar, qadın və

uşaqlar arasında, döşüxaçlı, gözüyaşlı, cavan bir keşiş gəlib, Ərmən çaylarında su əvəzində insan qanı axdığını söyləyəcəkdi. Lakin bu xəbərlərin heç biri Şeyx Əzəmin yeni etiqadında təbəddülət əmələ gətirməyəcəkdi. Çünkü bu xəbərlərin yayıldığı vaxtlar, qaçqınlarla bərabər teymuri dərvişlər də Şamaxıya gəlib, Ərmən əsnafının və naxçıvanlıların Əlincəyə kömək göndərdiklərini və buna görə də Allah qəzəbinə düşər olduqlarını danişacaqdılar.

İllər keçəcək, bir vaxt da gələcək sultan Əhməd Cəlairi Əlincədə mühəsirədən qaçıb, Təbrizdə bir neçə gün hökmənlilik edəcək, taxıl alverindən varlanmış tacirləri soyub, bu dəfə Bağdada qaçacaq, sonra Əmir Teymur vəliəhd Miranşahi cəmi İran və Azərbaycanın hakimi təyin edib, Sultan Əhmədin izi ilə Bağdada gedəcək, üç gün, üç gecə mancanaqlardan daş yağıdır, nəhayət, qala divarında deşik açıb şəhərə daxil olacaq, Sultan Əhmədin buradan da qaçdığını və onun – Teymurun köhnə düşmənlərindən Qaraqoyunu Yusifə qoşulduğunu bildikdə, Bağdad camaatının yarısını qala divarları arxasında xəndeklərə tökdürəcək, o biri yarısını öz ata-analarının, qardaş-bacılarının, oğul-uşaqlarının üstünü torpaqlayıb diri-dirili basdırmağa məcbur edəcəkdi. Dərviş libasında, Əmir Teymurun ordusunun ardınca Bağdaddan qayıdan Fəzl müridləri, o xəndeklərdə, torpağın üstündə saysız-hesabsız körpə uşaq əli gördük-lərini danişib: “Torpaq töküləndə atalar, analar uşaqlarını başlarının üstünə qaldırırmışlar”, – deyəndə, bütün Şirvan Əmir Teymura lənət oxuyacaq və yalnız bu vaxt Şeyx Əzəm etiqadının sarsıldığını hiss edib, mehrab qabağında diz çökəcək: “Kimə inanım, nəyə inanım, ya rəbbim?!?” – deyəcəkdi. Lakin daha gec idi. Çünkü bu vaxt artıq bütün Şirvan “Mənəm Allah!” deyənlərlə dolmuşdu və bu allahsızlar Şeyx Əzəmi yer üzündə görünməmiş qırğınlara bais olan murdar sultandan daha çox dəhşətə gətirib, hətta yuxusunu da azdırılmış, gözlərini qan çanağına döndərmişdi. Odur ki, Miranşahın öz ordusundan göndərdiyi təgyirlibas adamlar, Fəzlullahın məkanını öyrənməyi tələb edəndə, seyx başı alovlu, İbrahimin hüzuruna yüyürmüş, “Şamaxının aqibəti Bağdaddan da betər görünür!” – deyib, danişığa gələn Fəzl elçilərini dərhal tutmağı və divan ayağına çəkib onlardan Fəzlullahın yerini öyrənməyi tələb etmişdi. İbrahim buna razılıq verəndə seyx nə qədər sevinmişdisə, o axşam şahın kafırlərlə divanxanada danişiq apardığını eşidəndə bir o qədər

təşvişə düşmüş, bu xəbəri gətirən müridləri ilə birgə iqamətgahına gedib, çoxdan bəri ona qeyri-rəsmi müridlik edən əlləri batqanlı dərvışlərin böyük bir dəstəsinə rəsmi xirqə geyindirmiş və İbrahimin hüzurunda elçiləri tutmağa tələsmişdi. Bu hərəkəti ilə şaha xəyanət etdiyini o heç ağlına da gətirmirdi. Çünkü bir tərəfdən İbrahimin tapşırığı ilə Əlincəyə gedib, orada döyüş meydanından tapılan hürufi papağını Əmir Teymura göndərməklə, o biri tərəfdən Miranşahın təgyirlibas adamlarını öz iqamətgahında gizlətməklə necə mürəkkəb və təhlükəli bir siyaset dünyasına düşdüyünü o qədər də dərk etmirdi. Şeyxi düşündürən yalnız bu idi ki, nəyin bahasına olur-olsun kafir tutulmalı, Şirvan Allah qəzəbindən və qırğın təhlükəsindən qurtarmalı idi. Bunun üçün o, şahı da, lazıim gəlsə, özünü də qurban verməyə hazır idi. Odur ki, şah iradəsinin hər şeydən yüksək olduğu şah hüzurunda elçiləri tutdurmaqdən çəkinməmişdi. Elçiləri zindana aparıb dəmir qəfəslərə saldırandan sonra isə, təzə xirqə altında köhnə dərviş torbasından paslı mismarlar çıxarıb, onun işarəsini gözləyən teymurilərə külli-ixtiyar verib, kafirin məkanını öyrənməyi tapşırılmışdı.

## 6

Yeraltı yolun dolanbacları ilə irəlidə əlləri məşəlli candarlar, ortada İbrahim özü, axırdı isə Gövhərşahla əsgərxas dəstəsi gedirdi.

Zindanın buz soyuqluğu saçan nəm şəbekələri görünəndə qarışq qışqırtılar eşidildi. Şeyx Əzəmin yeni müridlərindən və onların mismarlarından hələ heç kəsin xəbəri olmasa da, İbrahim elçilərə işgəncə verildiyini dərhal başa düşüb tələsdi.

Candarlar yüyürüb şəbekəli qapını açıdalar, əsləhələrini cingilti ilə yiğişdirib, divara qısilıb şaha yol verdilər.

Zindanın dərinliyində, yağı çıraqları ilə işıqlanmış vahiməli yarıqaranlıqda qaynaşan qara xirqəli adamlar, məşəlləri görən kimi səslərini kəsib, duruxub, gözlərini şaha dikmişdilər. Onların ortalığında, üç yanaşı qəfəsdə elçilər üç yanaşı şam kimi ağarırdılar. Bir az kənarda Şeyx Əzəmin əmmaməsi və ciyinlərindən başmaqlarının burunlarına qədər sallanmış sədrəddin tirməsi ağarırdı. İbrahimin təşrifindən ehtiyatlansa da, şeyx bu yeraltının sahibi və mütləq hakimitək dayanıb şahın özünün ona yaxınlaşmasını gözləyirdi.

Lakin vəliəhd Gövhərşahın arxasında gələn əsgərxası gördükdə, yəqin ki, hər şeyi anlayıb, birdən həyəcanla irəli yeridi.

– Allah xatırınə, müdaxilə etmə, şah! – dedi. – Müqəddəs kələma görə, kafirin kitabları ilə bahəm bu məlunlar da oda yaxılacaqlar!

– Oda yaxmağın nə xeyri, şeyx? Bəlkə Əmir Teymura hədiyyə göndərəsən onları və mənim hürufilərlə əlaqəmi sübuta yetirəsən?!

– Bu şübhə İbrahimin ağlına indi gəlmirdi. Şeyxlə necə danişacağını o hələ divanxanada ikən düşünüb, buraya tamamilə aydın fikirlə gelmişdi: – Özün eşitdin, mən Fəzlullahın təklifini rədd etdim. Çünkü bir olan Allahla peygəmbərdən və Qurani-şərifdən qeyri istinadgahım yoxdur mənim, ola da bilməz! Ancaq mən Fəzlullahı höbs etməyə qadir deyiləm, şeyx! Miranşaha çatdır, Fəzlullah məndən və Miranşahdan da, bəlkə Əmir Teymurun özündən də qüdrətli hökmdar olub. Açıq qəfəsləri, burax onun elçilərini getsinlər.

– Sən kafiri tutmalısan, şah! Yoxsa məhsər qopar, Şamaxının daşı daş üstündə qalmaz! – Şeyxin dünya nemətlərindən məhrum zahid bədənini titrətmə götürmüdü.

Şahın soyuq qətiyyəti qarşısında geri çökilib, müridlərinə toxunduqda elə bil birdən dayaq təpiş onlardan yapışdı:

– Bu adamlar Əmir Teymurun dərvişləridir. Əmir Teymur bu adamlara inanır, bunların nişan verdikləri dinsizləri səlamət qoymur. Kafiri tutmasan sənə də aman verməz!

İbrahim gen-bol xırqələr içində sərbəst dayanmış, hamısı bir-bir tek gödək, enlisifət adamlara göz gəzdirdi. Onun ən çox ehtiyat etdiyi bir hadisə baş vermişdi. Xəbərgirlər dərgahda ən gizlin danişqlara qulaq asırdıllarsa, hətta zindana yol təpiş, şahla vəliohdinin Fəzl elçilərini azad etməyə geldiklərini öz gözləri ilə görürdülərsə, şirvanşahın xəyanətini sübut üçün daha nə lazımdı?!

Lakin İbrahim özünü itirmədi.

O, Əmir Teymura sədaqətini sübut etmək üçün Fəzldən başqa da qurbanlar hazırlamışdı. Şeyx Əzəm o qurbanların siyahısında yoxdu. İndi burada İbrahim birdən-birə şeyxi də siyahıya daxil etdi və tələsmədən, ağır-agır sözə başlayıb:

– Bəzi həqiqətləri mən şahlar şahı<sup>1</sup> Əmir Teymurun hüzurunda, yalnız onun özünə açmalı idim, – dedi. – İndi ki, cənab dərvişlər də

<sup>1</sup> Teymurun belə rütbəsi yoxdu. Yalnız İranda və Azərbaycanda onu “şahlar şahı” adlandırırlar.

burdadırlar, qoy bilsinlər və şahlar şahına çatdırınsınlar: kafirin bu vaxta qədər tutulmamağının bir təqsirkarı var, o da sənsən, Şeyx Əzəm! Əgər sən hürufi elminin Əmir Teymura müxalif olduğunu vaxtında deyib məni xəbərdar etsəydin, mən Fəzlullahı iqamətgah verməzdim, hürufilər Şirvanda yurd salıb bunca qüvvətlənməzdilər və Əmir Teymurla cəngə girişməyə cürət etməzdilər. Günahın hamısı səndədir, şeyx!

İttihad elə gözlənilməz oldu ki, dərvişlərlə birgə şeyx özü də çəşdi.

O, riya bilmirdi. Nə qədər məşəqqət çəksə də hiylə öyrənməmişdi. Odur ki, şahın məntiqinin təsirindən ayılıb, onun nə qədər ədalətsiz danışdığını duyduqda, birdən kükrəyib, bütün qəlbi ilə üşyan etdi:

— Allahdan qorx, ədalətsizlik etmə, şah!..

İbrahim aman vermədi, bu dəfə daha güclü və daha inandırıcı məntiqlə:

Din və etiqadımızın keşiyində duran sənsən, Fəzlullahın küfrünün bu qədər yayılmağının günahkarı da sənsən, şeyx! – dedi. – Mən hələ yəqin etməmişəm, əfəllik və səbatsızlıq üzündən küfrə rəvac veribsən, yoxsa ki, qəsdən? Yəqinim hələlik budur ki, Əmir Teymurun təbəəliyindən çıxanlarla birgə mənim təbəələrim də kafirin elmini tədris edib hürufi olublar. Sənin günahın üzündən, hürufilər indi mənim özümü hədələyirlər. Vəliəhd Gövhərşahın atının qabağına çıxıb deyirlər: “Şah Fəzli həbs etmək niyyətindən əl çəksin, yoxsa rəmzi qılıncları atıb silah götürərik”. Mənim cəmi altmış min əsgərim var, Fəzlullahın müridlərinin isə hesabı yoxdur. Mən məlum məkanda, darvaza qapıları çıxarılmış şəhərdə otururam, hürufilər hər zaman mənim üstümə həmlə edə bilərlər.

Fəzlullah isə Allah kimi məkansız və gözə görünməzdir, mən onun üstünə ordu göndərmək imkanından da məhrumam. Belə olan surətdə mən onu necə həbs edim, şeyx?!

Danişdinqça İbrahim köhnə vərdişi üzrə kirpiklərinin çəpəri arxasından baxıb, dərvişlərə göz qoyurdu. Dəlillərinin təsirsiz qalmadığını gördükdə daha bir kəlmə də artıq söz demədən dönüb sağ ciyininin arxasında güclü nəfəsini hiss etdiyi oğluna baxdı.

Gövhərşah əsgərlərə işarə etdi və əsgərlər qəfəslərə tərəf yönəldilər.

Şeyx fəryad edirdi:

– Məhşər qopacaq, şah! Əsgərlərin divarlara hörüləcək! Təbəələrinin başlarından minarə qurulacaq! Övladlarını torpaq udacaq! Kafirin sehrinə uyma, buraxma bu məlunları! Bunlar səni sehrləyiblər. Beynin zəhərlənib, Allah xofundan xali olub!..

Lakin onun bütün səyi hədər idi.

Hamısı cavan və dəmir kimi möhkəm əsgərxaslar dəmir barmaqlıqları əydilər, elçiləri qəfəslərdən çıxardılar.

İbrahim dözülməz sinir gərginliyindən sonra pillədə divara söyənən, indi də bu yarımcان adamlara göz qoyur və onların baxışlarında cüzi də olsa əzab, işgəncə əlaməti görmədiyinə heyrət edirdi.

Şeyx Əzəm səsini kəsmirdi:

– İnsan deyillər onlar, şah! Ağrı bilmirlər! İblisdirler! – deyirdi. İbrahim ona qulaq asa-asə elçilərdən gözünü çəkmirdi. Mismar zərbələrindən hər üçünün xırqələrinin qurşaqdan yuxarısı arı pətə-yitək şan-şan idi. Keçə geyimin altından axan qan onların biləklərində və əllərində donub barmaqlarında lülələnmışdı. Qalın, boz corablarda, başmaqların çalkeçir qayışları arasında da qan laxtalanmışdı. Amma elçilər, elə bil doğrudan da, ağrı hiss etmirdilər. Bu qeyri-adilik İbrahimini necə tutdusa, o özü də bilmədən sidq-ürəklə və dərin təəssüflə: “Kaş mənim bütün əsgərlərim belə iblis olaydır!” – dedi və buyurdu ki, Gövhərşah onları elçixanaya aparsın.

On il bundan əvvəl, elmini geniş miqyasda yaymaq üçün ziarrətgahlara səyahətə çıxanda Fəzl, peşəkarlarının və ümumən əhalisinin böyük əksəriyyəti batın sufi olan şəhərlərdə – Bağdadda, Hələbdə, Surda moizələr oxuyub, Məkkəyə gedərkən yolüstü bir neçə gün Beytül-müqəddəsdə<sup>1</sup>, məsciddə qalmış, daş pillələrlə yerin təkinə enib, orada İsa peyğəmbərin körpəliyinin yadigarı olan, böyük qayığa bənzəyən daş beşikdə və Məryəm ananın mehrabının qabağında namaz qılan müsəlmanlarla, ibadət edən yəhudilərlə, tərsalarla səhbət etmiş, bəşərin birliyinə, dil, din, etiqad ayrılığının sonralar əmələ gəldiyinə dair fikirlərinin bu adamlarda sevinc doğurduğunu görüb, özü də böyük sevinc duymuşdu.

İkiillik dərvişliyində Nəsimi də ustadin getdiyi yolla gedib, o da bir neçə gün Beytül-müqəddəsdə qalmış, amma ustadından fərqli

---

<sup>1</sup> Yeruşəlim

olaraq, ənəlhəq məramından sevinən müxtəlif etiqadlı adamlardan əlavə, Beytül-müqəddəsdə o, əfsanəyə bənzəyən bir həqiqət də kəşf etmişdi.

Suriya əhalisinin və ətraf camaatın Qüds adlandırdığı bu qədim-lərdən qədim şəhərin dövrəsindəki dağlı, dərə-təpəli ərazi yamyaşılı idi, şəhərin özündə isə bircə dənə də ağaç yoxdu. Uzaqdan baxanda dəyirmi ot tayasına bənzəyən, sal daşdan ibarət dağ elə bil nəhəng bir qılıncla köndələninə kəsilib hamarlanmış və bu hamar daş lövhə üstündə şəhər salınmışdı. Yağış yağında, arxası şəhərin şərqində qala hasarına söykənən məscidin qurğuşun lövhələrlə örtülü damın-dan başlamış, daş küçələrin daş səkilərinə qədər tərtəmiz yuyuldu. Rumdan, İrandan, İraqdan, Suriyadan, Misirdən dəstə-dəstə ziyarətə gələn zəvvvarlar ətrafda dağ yamaclarını örtmiş zeytin ağaclarının kölgəliklərində, çay, bulaq, arx, bağ-bostan kənarlarında dincəldikdən sonra axın-axın yeriyb, qurğuşun damı parıldayan məscidin arxasında böyük dəmir çənlərdən axan yağış suyu ilə yuyunub, hindlisayağı, bəyaz parçaya bürünürdülər və ucadan bir kəlmə də danışmadan, qab içitək təmiz küçələrdə, səkilərdə başmaqlarını belə taqqıldatmadan, lal axınlı, dünyanın ən böyük məscidində ibadətə, dünyanın ən qədim peyğəmbərlərindən Musa ibn İmranın, Süleyman ibn Davudun, onların qohumlarının, varislərinin, xələflərinin qəbirlərini ziyarətə gedirdilər.

Səma suyu ilə pak olan bu bəyaz kütlələr Beytül-müqəddəsdə ülviyət və xoşbəxtlik göründülər.

Nəsimi isə yalan və bədbəxtlik göründü.

Məsciddən o tərəfdə – Məkkə səmtində “Məhşər dərəsi” deyi-lən böyük dərə vardı. Şəhərin dövrəsindəki cənnət yaşıllığının əksinə, nəhəng xəndəyə bənzəyən o dərədə quru daşlıqdan və qəbirə bənzəyən bədheybət ovruqlardan başqa bir şey yoxdu, buna görə də Məhşər dərəsinə “Cəhənnəm dərəsi” də deyirdilər. Yollarda bədəvilərin basqınlarına məruz qala-qala, talana-talana, yarıac, yaritox, aylarla gəlib, paklıq və xoşbəxtlik həsrəti ilə Beytül-müqəddəsi ziyarət edən kütlələrdən xəstələr ayrılib, həmin bədheybət ovruqlarda məskən salırdılar. Özləri ilə gətirdikləri varidatı xərcləmədən, yeməyib, içməyib, ölümlərini gözləyirdilər və ölürdülər ki, məhşər günü ölürlər dirilməyə başlayanda, Allaha yaxın olan bu məkanda dirilsinlər... Beytül-müqəddəsdə bir-birindən

zəngin bazarlar vardı, bu bazarlara ilin bütün fəsillərində Rumdan Misrə qədər, hər yerdən hər cür nemət gətirilirdi, qışda qovun-qar-pız, üzüm, nar, yazın ilk günlərində təzə xurma, alma, armud olurdu. Bazarların hamısında çardaqlar altında loğmanlar, əttarlar otururdular. Amma Məhşər dərəsində ölməyə gedən xəstələrə nə bir tikə yemək aparan olurdu, nə də dərman-dava. Oraya yalnız böyük məsciddən bir qədər aralı ikinci məsciddən və kilsədən qarageyimli, əlləri xərəkli adamlar gedirdilər, ölenləri xərəklərdə aparıb dərənin o başında – dağ ətəyində dəfn edirdilər və ölenlərin varidatını “torpağa tapşırırdılar ki, məhşər günü sahiblərinə qaytarılsın”. Həmin qarageyimlilər şahid idilər ki, ölenlərin varidatına tamah salıb o qəbiristanlıq gedənləri yer udurdu və birbaş cəhənnəmə düşdükləri üçün yerin altından onların qışqırtıları eşidilirdi. Odur ki, Beytül-müqəddəsdən o səmtə heç kəs getmirdi. Bu minvalla keçən yüz illər ərzində yalnız ötən il Fəzл müridləri, əlləri xərəkli adamlara qoşulub, o səmtə gedib, cəhənnəmin səsini eşitdilər. Amma səs yerin altından yox, Məhşər dərəsindəki bədheybət ovruqlardan gəlirdi.

Müridlər, odtək qızmış daşlar arasında susuzluqdan, acliqdan qıvrılan, amma sudan və yeməkdən inadla imtina edən bədbəxtlərə zorla su içirtdi, yemək verdilər. Nəsimi ovruqlar arasında, dərənin boğucu üfunətində axşama qədər müridlərə kömək etdi və bütün günü danişdı. Yəhudilərlə, ərəblərlə ərəb dilində, farslarla fars dilində, türklərlə türk dilində danişdı. “Yalan qurbanınız, ey bədbəxtlər!” – dedi. “Məhşər günü və ölülərin dirilməsi haqqında iddialar uydurmadır!” – dedi. Lakin bu kütlə onun sözünə biganə idi. Birinci dəfə idi ki, adamlar ona lal-kartək baxırdılar, dillə-nənlər isə şəkkak, kobud və təhqirəmiz danişirdi: “Nə istəyirsən bizdən? Təmənnan nədir?” – deyirdilər.

Axşama yaxın müridlər tamam usandılar. “Can ağrısı hakimdir burda. Ağrı olan yerdə nə söz?” – dedilər.

Nəsimi müridlərlə razılaşdı. Boşalmış su tuluqlarını ciyinlərinə atıb, yorğun-arğın, kədər və yasla qayıtmaga başladılar. Amma Nəsiminin ayaqları getmirdi. Məhşər dərəsi ilə yox, elə bil bütün yer üzü ilə, üfunətli ovruqlarda yad-yabançı adamlarla yox, elə bil bütün bəşərlə vidalaşıb, kimsəsizliyə, mənasızlığı, faniliyə gedirdi.

Fikir qığılçımı nədən və necə alışdı? Bunu heç kəs, Nəsimi özü də bilmədi, sanki kənar bir iradə hökmü ilə, birdən geri dönüb, dərə

dolusu qışqırdı: “Eşit, ey qafil! İnsan əbədi yaşaya bilər! Cismən əbədi yaşaya bilər insan!” – dedi.

Müridlər ayaq saxlayıb təəccübələ ona baxdılar. Nə Fəzlin elmində belə bir fikrə rast gəlməmişdilər, nə də başqa öyrəndikləri, bildikləri elmlərdə. Bunca əcaib fikir Nəsiminin ağlına hardan gəlmüşdi? Həmişə, hər yerdə, hər bir şəraitdə qalib, tərifli xəlifə, bu lənətli dərədə ümidsizlikdən dəli olmuşdu, nə idi? Bu şübhələrini müridlər sonralar danışdırılar. Orada, qəfil qışqırtıdan və əcaib fikirdən çəşib qaldıqları anlarda isə lal-dinməz dayanıb, gah Nəsimiyə, gah da qaranlıqda ovruqlardan bir-birinin ardınca dikələn, ağır-ağır yaxınlaşan xəstələrin qaraltılarına baxırdılar.

Nəsimi o gecə Məhşər dərəsində sübhə qədər moizə oxuduğunu, səhərisi dərədə bir nəfər də xəstə qalmadığını xatırlayıb, elçixanaya təbib çağırın və onların – elçilərin bədənlərindəki ağır yaralardan ölmədiklərinə heyrətini bildirən şahın cavabında:

– Ölüm də yalan etiqad və cahillik bəhrəsidir, şahım! Cümlə aləmdə təbəddülətən bixəbər olduğu kimi, insan öz cismində, zərrələr bətnində təbəddülətən da xəbərsizdir. Cismində zərrələrin xislətini öyrənsə, xalıqi cümlə aləm tək insan özü də əbədi ola bilər, – deyib, Məhşər dərəsindəki kəşfini təkrar etdi.

İbrahim onun gözlərindəki qıçılcım qaynağı ilə həməhəng sözlərinə valehliyini gizlətmədən, elçixananın kandarında gözləyən adamları dörə<sup>1</sup> dəvət etdi.

Şahın şəxsi təbib-xunkarı əvvəlcə Nəsiminin, sonra Mövlana Mahmudla Yusifin yaralarını sarıdı. Şahın şəxsi ləyəndarı, qoşa əlində gümüş ləyən, onların qabağında diz çökdü və şahın şəxsi abdari onların əllərinə su tökdü. Sonra Gövhərşah onları böyük qəndilləri, şamdanları ilə bərq vuran pişgaha apardı.

Dəhlizlərdə candarlarla birgə əsgərxas dəstələri də dayanmışdı. Elçilərin ardınca bütün qapılar bağlanırdı.

O gecə, o bağlı qapılar dalında şirvanşahla hürufilərin ittifaqı barədə bir parça kağızda bir kəlmə də yazılmadı. Hər şey Fəzlin tapşırıldığı kimi “qayət məxfi” və şahın arzu etdiyi kimi yazı-pozusuz oldu. Çünkü əslində bu heç də rəsmi ittifaq deyil, Fəzlin məktubunda göstərilən “namaz”ın davamı idi. Bu “namaz” əsasında, İbrahim,

<sup>1</sup> Dör – “dövrə” sözündən, məclis yeri, otağın yuxarı başı

Fəzllə müridlərinin Şirvan ərazisi daxilində təhlükəsizliyini qorumağa, hürufilər isə, Əmir Teymurun yanında xidmətdə olan pünhan müridin köməyi ilə İbrahimə hər cür məlumat çatdırmağa, Əlincə qalasının reisi sərdar Altunla, Əlincənin müdafiəsində iştirak edən Şəki, Gəncə, Şamxor, Tauş hakimləri ilə qarabağlılar və naxçıvanlılarla İbrahimin əlaqələrini möhkəmləndirməyə, nəhayət, vaxtı yetişəndə Əlincə ətrafında Miranşaha qarşı müharibənin təşkilində iştirak etməyə və Arazın o tayında qiyam qaldırıb, Təbriz təxtini Miranşahdan alıb İbrahimə verməyə boyun oldular.

Sonra İbrahim elçiləri ziyafətgaha dəvət etdi.

Lakin onlar ziyafətə qalmadılar. Yeni müttəfiqlərə hörmət əlaməti olaraq İbrahimin öz əli ilə doldurduğu qızıl şərbətilerdə Şirvanın məşhur “reyhani” şərabından içib, təşəkkür və təzim edib dərhal çıxdılar.

Nə qədər üzgün olsalar da, hər üçünün gözlərində daha güclü etiqad və böyük qələbə sevinci parıldayırı.

Məxfi görüş mənzilində qasid müridlərlə görüşdükdən sonra Yusiflə Mövlana Mahmud atlanıb Fəzli batılıkdan çıxarmağa tələsdilər. Nəsimi isə bir neçə müridin müşayıti ilə səmt-sorağı Yusiflə qasidlərdən başqa hələlik heç kəsə məlum olmayan yeni iqamətgaha yola düşdü. Bu vaxt Seyid Əlinin “namaz”ının nəticəsini yaymaq üçün Şamaxı ətrafindan Şirvana dağlışan qasidlər kar-xanalara, icmalara, kənd və obalara onun bir rübaşını aparırdılar:

Həqq əyan oldu, gəlin, həqqi görün!  
Həqqi batildən<sup>1</sup> seçin, forqı görün!  
Bədrimin üzündəki şeqqi görün!  
Aləmə siğmaz Ənəlhəqqi görün!

Bu, həm şad xəbərdi, həm də çağırış. O gecə və səhərisi bu rübai minlərlə insanı intizar və narahatlıqdan qurtarıb xoşbəxt etdi.

---

<sup>1</sup> Batıl – qeyri-həqiqi, saxta

## TƏCRİD

Şirvanın gecəsi təzə ot və şeh ətri ilə dolu idi. Ətraf dağların sazağı, çən-çərməsi aşağılarda da duyulur və hərdən atlıların üzünə soyuq vururdu, amma dərhal da ötəri yel kimi keçib gedirdi. Çünkü bu aşağı dərə və təpələrin hakimi bahar idi. Çökək, çaxrax yerlərdə, yarğan və selavlarda, dağların qar suyundan əmələ gəlmış qısa ömürlü şırranlar səslənirdi və bu vaxt yarpız ətri hər şeyi üstələyirdi. Dikdirlərdə atların dirnaqları quraxılmış güney torpağını döyəcləyəndə isə gah dalğa-dalğa yovşan ətri gəlir, gah da talatala lalə çöllərinin yanğısı duyulurdu. Sel-su şırlıtlısından uzaq olan belə quraq yerlərin nal tappiltalarından daha da dərinləşən sükutunda Nəsimi hər şeyi, dəmir qəfəsdə işgəncəni də, şahla danışqları və hətta bir az əvvəl dünyaya sığışmayan qələbə sevincini də unudub, indi yalnız bir nəfərin, bağıriyanıq lalə timsallı könül həmdəminin, həsrəti Fatmasının haqqında düşünürdü. Hərdən haradansa kişnərti eşidiləndə müridlər dərhal cilovları çəkib dayanır, atların səksəkə ilə qırılılan qulaqlarından və təpə qaraltılarından başqa qaranlıqda heç nə seçilməsə də, gözlərini o yan-bu yana gəzdirə-gəzdirə təhlükənin sovuşmasını gözləyirdilər, ya da cəld çapıb çökəklərə enirdilər ki, aşağıdan baxıb yuxarılarda, ulduzlu göy altında gəlib-gedənlərin qaraltılarını görə bilsinlər. Bu vaxt enişlərdə at büdrədikcə, Nəsiminin yapışib qurumuş sarğıları ordan-burdan yaranın üstündən qopurdu, sinəsi və kürəyi yenidən göz-göz olub göynəyirdi. Lakin nə təhlükə ehtimalı onun fikrini Fatmadan ayıırıldı, nə də canındakı göynətilər. Onun səfərdən qayıtdığı Fəzllə, müridlərlə birgə Fatmaya da məlum idi və Fəzllə, müridlərlə bərabər indi, yəqin ki, Fatma da vüsəl gözləyirdi: bu qaranlıq gecədə harada isə atlarını çapan Yusiflə Mövlana Mahmud, Seyid Əlinin namazdan sağ-salamat, həm də böyük qələbə ilə dönüb yeni iqamətgaha getdiyini xəbər verəndə, yəqin ki, Fatma da vüsəl sevinci ilə iqamətgaha tələsəcəkdi. Ancaq Nəsimi vüsəl bətnində ayrılıq görürdü, sevinc içində kədər.

Bir neçə il bundan əvvəl Fəzlin Div<sup>1</sup> hüzurunda oturan pünhan müridi, xəbərgir dərvişlərdən birisinin Miranşaha məktubunu ələ keçirib iqamətgaha göndərmişdi. Orada Fəzlin başqa xəlifələri ilə bərabər Nəsimiyə aid məlumat da vardi: “Nəsimi türk içində məşhur şair və xanəxərab bir aşiqdır”.

Dərviş doğru yazmışdı. Amma bütün gizlin və aşikar düşmənlər tek o da Nəsiminin xanəxərablığının səbəbini bilmirdi. Çünkü hürufilərin bütün xoşbəxtlikləri və bütün bədbəxtlikləri kimi, hətta Nəsiminin “xanəxərablığı” da Fəzl elmi ilə əlaqədardı.

Elmə görə, “Fəzl həqdir” deyərkən müridlər Fəzli cəmi dünəyada və dünyani Fəzldə görürdülər: Fəzlullah – dünyanan ləyaqəti deməkdi, bu ləyaqət dünyyanın özündən yaranmışdı və cəmi bəşərə mənəsub idi, ancaq bəşər hələ qeyri-kamil olduğu üçün fəzlindən – öz ləyaqətindən təcrid idi, kamilləşəndən sonra cümlə aləmdən yarandığını və aləmi bətnində gəzdirdiyini, yəni özünün xalıqlıyini dərk edəcək, ikilik – xalıqlə xəlq olunmuşun ayrılığı qurtarıb vəhdət yaranacaq, bəşər “əliftək<sup>2</sup> vahid” olacaq və o vaxt din, dil, əqidə ayrılığı da olmayıacaq, hamı bir-birini asanlıqla anlayacaq, beləliklə yer üzündə zülm, qılinc, qan, qorxu və sair – insan ləyaqətini əskildən heç bir şey qalmayacaqdı. Odur ki, Fəzl əqidəsini qəbul edən hər bir təzə adam, vəhdət yolunda yeni addım sayılırdı və müridlərin sayı çoxaldıqca vəhdətə gedən yol da qısalırkı. Lakin çətinlik heç də təzə adam cəlb etməkdə deyildi. Əksinə, cahangirlərin qılıncları işlədikcə, zülm artdıqca Fəzlin adına pənah gətirib elm öyrənənlərin sayı da artırıldı, zülm özü zalimliyə qarşı çevrilirdi, qaranlıqdan işığa, soyuqdan istiyə ehtiyac törəndiyi kimi, cahilliyyin özündə kamilliyə ehtiyac yaranırdı. Əsl çətinlik və bəla onda idi ki, ömürlərini vəhdət uğrunda çarpışmaya həsr edənlərin özlərində qeyri-kamillik aşikara çıxır və vəhdət yolunda elə maneələr əmələ gəlirdi ki, onu aradan qaldırmağa Fəzlin də qüdrəti çatmadı.

Belə maneələrdən biri Fəzl varisi Fatmanın məhəbbətinə xəlifələrin münasibətindən əmələ gəlmişdi.

Xəlifələr yaxşı bilirdilər ki, “bişək həq” adlandırdıqları Fəzlin özü də idrak yolunda olan ölümlü insandı. Onun bətnində Fəzl-həqqin isə yaşı bəlli deyildi; tədrisin ilk mərhələsində, lailahəilləllahın,

---

<sup>1</sup> D i v – cahillik rəmzi, burada Teymur

<sup>2</sup> “Əlif” – “A” – Allah – cümlə aləm

peyğəmbərin, Quranın hələ inkar edilmədiyi mərhələdə müridlərə deyirdilər ki, Məhəmməd peyğəmbərin merac vaxtı görüb aşiq olduğu gözəl insan sıfəti də elə Fəzl-həqqin, yəni kamil insanın sıfəti imiş; bu insanın nə əvvəli vardı, nə də axırı: Fəzl dünyadan getdikdən sonra həq ruhu onun ən çox sevdiyi adama köçüb, onun cismində yaşayacaqdı. Fəzlin ən çox sevdiyi adam isə övladı və varisi Fatma idi. Demək, Fatma onun ruhunu öz bətnində yaşadıb özündən sonrakı varisin və ya bir başqa, çox sevdiyi adamın cisminə köçürməli, beləliklə, Fəzl-həqq nəsildən-nəslə keçib əbədi yaşamalı idi. Buna görə də Fəzl varisi Fəzlin özü qədər kamil olmalı və ən ali kamillik meyarında – məhəbbətdə səhv etməməli idi. Əks təqdirdə həq ruhu və onunla birlikdə vəhdət arzusu da, vəhdət uğrunda mübarizə əzmi də məhv olar, insan getdikcə kamilləşmək əvəzinə cahilləşər və dünya əbədi cəhalət qaranlığına gömülmə bilərdi. Fəzlullah Nəiminin sevimli övladı Fatmaya bele bir tale nəsib olmuşdu. Özü hələ təzətəzə yaşamağa başlamış zərif bir qız ikən özündən sonrakı nəsillərin taleyinə cavabdeh olmuşdu.

Fatma kimi sevməli, kimə ərə getməli idi?

Bu sual səkkiz xəlifənin səkkizini də düşündürür və narahat edirdi.

Yalnız doqquzuncu xəlifə – Seyid Əli narahat deyildi: Fatmanın kimi sevdiyini və necə sevdiyini o, hamıdan yaxşı bilirdi.

Bakıda ilk müstəqil məclislərini onlar həmişə bir-birinin köməyi ilə keçirirdilər. Sonralar Şirvanın müxtəlif yerlərində, əsnaf icmalarında məclislərə də birgə gedərdilər və bu vaxt onları müşayiət edən müridlərdən heç nə gizlətməzdilər. Nəsimi özünün və ustadının qəzəllərindən oxuyardı, Fatma isə Nəsiminin və atasının qəzəllərindən. Bütün səfərlərdə yan-yana getməyə öyrəşmiş atlar, bir-birini əvəz edən səslərin avazına uyub yavaşıydılar. Varisdən həmişə beş-on addım irəlidə gedən müridlər də, sağ-soldakılar və arxadakılar da cilovları çəkib, gah karvan qumrovu kimi kövrək qadın səsi ilə, gah da məhəbbətdən titrəyən, vurğun kişi səsi ilə oxunan qəzəllərin sehrinə qapılardılar. Məclisdə gah Fatma ud çalar, Nəsimi Fəzlin və özünün qəzəllərindən oxuyardı, gah da Nəsimi ud çalar, Fatma atasının və Nəsiminin qəzəllərindən oxuyardı.

Qayıdanbaş yenə atları yan-yana sürərdilər, yəhərdən-yəhərə əyilib, qol-boyun olub, yenə də səs-səsə verərdilər. Xəlifələrin

hamısından cavan, hamısından məlahətli doqquzuncu xəlifə ilə varisin Fəzl ruhunu əbədiləşdirməyi vəd edən bu gözəl ünsiyyətin-dən vəcdə gələn müridlər isə bütün yolu onları “ənəlhəq” qışqırtı-ları ilə müşayiət edərdilər.

Səfərlərdən birindən qayıdanda Nəsimini iqamətgaha çağırırlar.

Fəzl qapısı “əlif” aşarla açılan zirzəmidə, kitabxanasının ona əliksir təsiri bağışlayan tünd dəri qoxusunda təkcə oturmuşdu.

“Xoş gəldin, gözüm nuru”, – deyib öz həmişəki həlim rəftarı ilə Nəsimini qarşısındaki döşəkcənin üstünə dəvət etdi.

Sonra onu nə üçün çağırduğunu unutmuş kimi, bir müddət susdu.

Nəhayət, başını qaldıranda isə bəd xəbəri danışmağa dili gölmüş kimi qısaca: “Xəlifələr Fatmaya təcrid buyurdular”, – dedi.

Nəsimi oturub Fəzlin üzünü baxır və birgə səfərlərə, səs-səsə verib qəzəl oxumağa beləcə birdən-birə son qoyulduğuna inana bilmirdi.

Məhəbbətdən təcridlik yalnız tədris və sınaq dövrlərində olan müridlərə aid idi. Bu dövrləri keçirmiş yetkin adamin könlünü sindirmaq əqidəyə zidd idi – qan tökməyə, adam öldürməyə bərabər idi. Bəs xəlifələri Fatmanın və Fatma ilə birgə Nəsiminin könlünü sindirmağa, üstəlik, Fəzli bu dəhşətli hökmlə razılaşmağa vadar edən nə idi? Fəzlin iradəsi həq iradəsi idi, istəsəydi, xəlifələrin iradəsini sindirib hökmü ləğv edə bilərdi. Bəs niyə ləğv etməmişdi?

Nəsimi ondan heç nə soruşmadı.

Qalxıb, iri ağır dəmir şamdanlarda tək-tək yanmış şamlarla işıqlanmış taxta və qarğı rəflərin arasında vurnuxa-vurnuxa bir xeyli gözlədikdən sonra, Fəzlin müəmmalı sükutundan darıxbı, çıxmaga məcbur oldu.

Bakının üç tərəfi üçqatar qala divarları və su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdu. Dördüncü tərəfi dənizə söykənmişdi. Fəzlin iqamətgahı və zirzəmidəki şəxsi kitabxanası elə dar, elə qarşıq küçə, dalan və döngələr arasında yerləşirdi ki, bunun hansı tərəfə – dənizəmi, quruyamı yaxın olduğundan baş açmaq çətin idi. Xırda-xırda otaqlara ayrılmış, birmərtəbə alçaq binadan aşağıya – kitabxanaya bir yol, kitabxanadan eşiyyə isə iki yol vardı. Bunlardan biri şəhərdə, iqamətgaha gəlib-gedənlərə nəzarət edən müridlərin papaqçı dükənlərinin yerləşdiyi küçəyə, o birisi qaranlıq dəhlizlə üzüaşağı uzanıb qala divarı arxasında dənizə çıxırdı.

Orada, yenə də yalnız “əlif” açarla açılan dəmir qapının dalında, camaq bağlayıb göyərmiş daşlar arasında, dalğaların zərbindən daim yırgalanın bir qayıq saxlanırdı. O qayıq Fəzlin ən yaxın məslək-daşlarından bir qisminin, o cümlədən arvadının və qayınlarının tutulub Təbrizdə edam edildiyi məlum olandan sonra qoyulmuşdu ki, təhlükə üz versə müridlər Fəzli o qayıqla təhlükəsiz sahile apar-sınlar. Ancaq sonralar, beşik kimi yırgalanın qayıq Fəzlin kiçik qız-ları Aişə ilə İsmətin və mayasızlıqdan-südsüzlükdən saralmış bir cüt körpə oğlunun istirahət, oyun, əyləncə yerinə dəmir qapının dənizdən nəm çəkən sərin kandarı isə Fatma ilə Nəsiminin sevimli guşələrinə çevrilmişdi. Bürkülü yay gecələrində Fəzl dəmir qapını açdırıb, zırzəmiyə gələn dəniz havasında, şam işığında, döşək-çəsinin üstündə oturub “Cavidannamə”nin növbəti təzə hissəsini yazanda, ana deyilənin nə olduğunu bilməyib, gözlərini açandan bacıları Aişə ilə İsmətə isinişmiş körpələr qayıqda oynayar və bəzən gecəni də orada yatardılar. Fatma ilə Nəsimi isə kandarda yanaşı oturub, onların keşiyini çəkərdilər. Beləliklə, Nəsimi Fəzlin ailəsinə əbədi bağlanmışdı. Kənar adamlar onu şeyx Fəzlullahın doğma oğlu bilirdilər, müridlər isə Fəzlin onu oğulluğa götürdü-yünü güman edirdilər. Yalnız Fəzlin özü Nəsimi məclislərdən qayı-danda hərəsi onun bir çiyindən sallanan İsmətlə Aişə və bir də varisi məclislərə müşayiət edən müridlər bilirdilər ki, Nəsimi Fatmaya “hüsünü kamilim” deyirdi, Fatma isə Nəsimiyə “kəhrəba üzlüm, gecə gözlüm” deyirdi.

Təcrid xəbəri birdən-birə hər şeyi məhv etmişdi.

O xəbərdən sonra Nəsimi ilk dəfə kandarda tək oturdu. Bütün gecəni qaranlıq dənizə baxdı. Səhərisi isə Fəzlin hüzuruna divanə kimi qayıdı: “Mənə dərvişlik buyur, ustad!” –dedi və heç kəslə, hətta, hər gün onu Bakının müxtəlif guşələrində gözləyən sevimli şagirdləri ilə də vidalaşmadan, Fəzldən tapşırıq alıb, bir neçə müridin müşayiəti ilə elə o günü Bakıdan çıxdı.

O gündən keçən iki ildə Nəsimi İranı, İraqı, Suriyanı gəzmiş, Bağdadda, Hələbdə, Beytül-müqəddəsədə, Məkkədə, qayıdanbaş isə Ərdəbildə, İsfahanda, Təbrizdə, Naxçıvanda olmuşdu, onlarla ziyarətgahda moizə oxuyub Fəzl həqiqətini yaymış, onlarla qalada məclis keçirib, o qalalarda öz dəstələri ilə gizlənən hökmardarların, sərəsgərlərin, əsnafın qəlbini yeni etiqad odu salmış və bu müddətdə

“hüsünü kamil yarıını” vəsf edən saysız-hesabsız beyt yazmışdı, amma divanəlik əsəri heç də azalmamış, təcridə qarşı üşyanı heç də yatmayıb, əksinə, daha da kükrəmişdi. İbrahimin ziyafətgahında qızıl şərbətidə şərab içib qələbə sevincini duyduğu andan alovlanıb, vüsal həsrəti ilə yanındı. Odur ki, nə hərdən gecənin qaranlığını yaran kişnərtiləri eşidirdi, nə müridlərin çaxnaşış yoldan o yan-bu yana sapmağını hiss edirdi, nə də canındakı ağrıları. Lalə çölünün erkən yanğı qoxusunu duyduqca, o, zil qaranlıqda qanqırımızı lalələr göründü və lalələr arasında “hüsünü kamilini” göründü. Nəsiminin xəbəri yoxdu ki, ikiillik aramsız dərvişlikdən və nəhayət, dəmir qəfəsdə işgəncədən üzülmüş cismi artıq yuxuda idi: o, düşünə-düşünə yatır və yata-yata düşünürdü. Gecə yolu, uzaq, yaxın kişnərtilər, ətrafında gah çaxnaşan, gah da onu aralığa alıb lal axınla aparan müridlər və hətta canındakı ağrılar da onun həyatının adı təfərrüati idi, buna görə də at belində röyalı düşüncələrinə heç nə mane olmurdu.

Fatmanı yox, xəlifələr əslində onu təcrid etmişdilər. Doğrudur, bunu heç kəs açıb-ağartmırıldı, çünkü Seyid Əli də xəlifə idi, xəlifənin qeyri-kamilliyyi haqqında danışmaq onu xəlifə təyin etmiş Fəzlin və “kamillər məclisi”nin səhvini etiraf demək idi, odur ki, nə dərvişlik zamanı, nə də dərvişlikdən qayıdanda rastına çıxan yoldaşları bu barədə Nəsimiyə heç nə deməmişdilər,ancaq Nəsiminin özünün yadında idi ki, hələ xəlifə kürsüsündə oturduğu ilk günlərdə yoldaşları ondan şikayətlənmişdilər: “Rəmzlərimizə biganədir. Əşarı sirrimizi aləmə faş edir. Moizələri açıq-saçıq və ziyanlıdır”, – deyib Fəzlə xəbərdarlıq etmişdilər. Təcrid bunun nəticəsi idi. Nəsimi bunu qəlbən duyurdu. Amma heç cür izah edə bilmirdi ki, əgər o, doğrudan da ziyankardırsa, bəs Fəzl onu niyə hamidan çox istəyirdi? Əgər bu istək Nəsiminin duyduğu kimi idisə, yəni Fəzl ruhunu Nəsimidə görürdüsə, ruhun sarsılmasına nə üçün razı olmuşdu? İki ildə, dərvişliyin qayğıları içində Nəsimi daim bu suallara cavab axtarmışdı. İndi lalələr arasından boylanan varisin üzündə də həmin sualların cavabını axtarır, təcridə Fəzlin münasibətini görmək istəyirdi: Fəzlin razılığı da, narazılığı da Fatmanın üzündə olmalı idi. Lakin bu ara harada isə, elə bil həm lap uzaqda, həm də lap yaxında “Seyid! Nəsimi!” – deyən tanış, doğma səslər eşidildi və bu səslər birdən-birə hər şeyi dəyişdirdi: Nəsimi

gözlərini açıb, əvvəlcə dağ yamacında gur tonqal, sonra tonqalın ətrafindan üzüşağı onun qabağına gələn bəyaz xırqəli adamları və nəhayət, hüsünü kamilini gördü.

Onu qarşılanlar, varisin daimi müşayiətçiləri – Bakı müridləri idi. Boy-buxunlu müşayiətçilər arasında Fatma, ortadan tünd rəngli qurşaqla çəkilmiş xırqəsi və papağı ilə on beş-on altı yaşında zərif yeniyetməyə bənzəyirdi: varisi təhlükədən qorumaq üçün müşayiətçilər onu mürid paltarında saxlayırdılar. Lakin üst-başlarında rəmzi qılıncdan qeyri bir misqal ağırlığında olsa belə əlavə şey, hətta ülgüt, qayçı gəzdirməyi də azadlığa, sərbəstliyə müxalif hesab edib, üzlərinin tükünü kösövlə qarsıqlarına görə sıfətləri göyümtül çalan müridlər arasında Fatmanın məlek hüsünü dərhal seçilib ayrıldı.

Müridlər vəcdlə “Ənəlhəq!” qışqırdılar.

Nəsimi də eyni vəcdlə, sevinc və xoşbəxtliklə qışqırıb: “Fəzl həqdir!” – dedi.

Müridlər sevimli xəlifənin özünün atdan düşməyinə imkan verməyib, tökülüb onu əl üstə endirdilər. Heç bir rəsmiyyət gözləmədən, bir ailənin üzvləri kimi öpüşüb-görüşdülər və dərhal da kənarə çəkildilər.

Ayrılıq illərində varisin necə qubarlı yaşadığını onlar hamidan yaxşı biliirdilər, buna görə də təcridi pozub onu görüşə gətirmişdilər. Varisə şəxsən nəzarət edən Yusif, müşayiətçilərin bu sərbəstliyindən xəbər tutsaydı, onları bəlkə hətta məclisin mühamkiməsinə verə bilerdi. Lakin Nəsimini hamidan yaxşı tanıyan bütün Bakı müridləri kimi, müşayiətçilər də Fəzl ruhunun Seyid Əliyə keçəcəyinə inanır və əbədiyyəti iki qəlbin birləşməyində, Fatma ilə doqquzuncu xəlifənin evlənməyində görürdüllər. Bu müşayiətçi müridlərin təxmininə görə, əvvəller nə Fatmanın adı Fatma imiş, nə də Nəsiminin adı Əli imiş; Fəzl bu iki nəfər əzizinin taleyinin bir-birinə bağlı olduğunu bildirmək və batın fatimayıləri – Əli şəsini elminin həqiqətinə çağırmaq niyyəti ilə bu adları vermişdi.<sup>1</sup> Məşhur Əli şəsini Fəzl həqiqətini qəbul etməsi vəhdətin yolunda böyük addım ola bilərdi. Odur ki, Fatmanın müşayiətçiləri təcridiayaqlamaqdən çəkinməmişdilər.

<sup>1</sup> Yəni, Məhəmmədin qızı Fatimənin adını öz qızına, Məhəmmədin kürəkəni İmam Əlinin adını isə Nəsimiye vermişdi.

Aşıqlar bir-birinə yaxınlaşanda, müridlər bəlkə hətta onların özlərindən də coşgun xoşbəxtlik duyular. Nəsiminin dilindən çoxdan eşitmədikləri “hüsünü kamilim” kəlmələrini və bunun cəvabında Fatmanın “kəhrəba üzlüm, gecə gözlüm” dediyini eşidəndə hamısı qəhərləndi. Çünkü Fəzл elmi sayəsində nə qədər dəyişsələr də, əslində hamısının könlü sınıq idi, ailədən, oğul-uşaqdan, dost-aşadan ayrı düşüb, nicat ocağı Bakıya təzəcə isnişdikləri vaxt oradan da didərgin olmuş dərdli adamlardılar. Odur ki, iki həsrətlinin qovuşduğunu görüb, onların bir-birini necə əzizlədiklərini eşidəndə qəhərlənməyə bilmədilər.

Sonra Nəsiminin elə bil bütün dünyaya müraciətlə ucalan səsini eşitdilər:

Həmdullah, yarımin gördüm üzün!  
Dilrubə dildarımın gördüm üzün!<sup>1</sup>

Fatma səsini bu hissiyyatla dolu səsə qatıb, uşaq kimi, hıçkıra-hıçkıra ağılayırdı.

Nəsimi onun kobud keçə papaqlı xirdaca başını gah qoşa əlli tutub yaralı sinəsinə sıxırdı, gah da bir əli ilə sinəsindən ayırib, o biri əli ilə gözlərini, yanaqlarını silir və üzünə tamaşa etməkdən doymurdu. Onun sevinci, riqqəti, vəcdi sonsuz idi. Bir az əvvəlki sarsıntılı düşüncələrini və dərvişliyin əzablarını da unutmuşdu, ətrafdan onlara baxan müridləri və hətta iqamətgahda yolunu gözləyən ustادa da unutmuşdu. Onun üçün indi bu xirdaca qadından başqa bütün yer üzündə heç kəs, heç nə yoxdu. Vüsəlm, xoşbəxtliyin sehrinə qapılıb o, hətta Fatmanın ağlamağında da yalnız xoşbəxtlik görürdü.

Fatma hıçkıraqlarını boğub:

– Təcridi ayaqlayıb gəldim, – deyəndə əzizinin cürətinə məftunluqdan Nəsiminin bədəni süstləşdi və o, üzünü Fatmanın keçə papağına söykəyib, gözlərini yumub, sonralar şeir və musiqi məc-

<sup>1</sup> Fəzlin üzünün mənası ilə varisinin – Fatmanın üzünün mənası bir-birinin eyni sayıldıguna görə “Yar”, “Dilbər”, “Dildar” rəmzləri hər ikisində aid idi, odur ki, Nəsiminin “Yar”a, “Dilbər”ə həsr etdiyi şeir həm Fəzл, həm də Fatmaya aid olurdu və ümumən ülvi məhəbbət şerisi sayılırdı.

lislərində Bakı müridlərinin bu görüşdən yadigar kimi oxuduqları qəzəlin ilk beytini dedi:

Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım<sup>1</sup>, mərhaba!  
Ey şəkərləb, yarı-şirin, laməkanım, mərhaba!

– Zərifim, incəm! Mən bilirom, sənin mayan cürətdən yoğrulub, – dedi. – Hər dərədə min div düşmən oldu mənə, nahəq, nacins deyib daş atdırılar, ruhumu əzməyə çalışdılar, əzilmədim, iradəmi sindirməga çalışdılar, sinmadım, çünkü ruhum sənin ruhunla həməhəng idi!.. Zahidin, müftinin, sədrəddinin lənətindən, hakimin, şahin, sultanın ölüm hədəsindən bakım<sup>2</sup> olmadı, həqiqətimizi açıq qışqırdım, hər yerdə, hamiya qalib gəldim, çünkü qələbələrimin sonunda sənin vüsalın vardı!..

Nəsiminin nitqi ürək çırıntısı kimi bir şeydi, danışdıqca danışmaq istəyirdi, hüsnü kamili ilə diz-dizə, üz-üzə oturub, dərvishliyində görüdüyü əzəmi işlərdən səhbət açıb, ayrılıqdan, həsrətdən daha da xirdalaşmış xirdəcə yarının əzablarını unutdurmaq, şirin vüsalını daha da şirinləşdirmək istəyirdi.

Əgər Fatma, nəhayət, gözlərini silib:

– Təcrid hökmədir, – deməsəydi o, xoşbəxtliyin sehrindən ayrılmayacaqdı.

Fatma əllərini onun üz-gözündə, xirqəsinin döşündə qaralan qan ləkələrinin üstündə gəzdirdi, boynuna sarılıb onu öpdü, sonra geri çəkildi və birdən-birə dəyişmiş, qəribə səslə:

– Təcrid ləğv olunmayacaq. Daha görüşməyəcəyik. Əlvida! – dedi və dönüb getdi.

Dünya Nəsiminin gözlərində qaraldı. Bir az əvvəl, at belində yol gələndə vüsal bətnində ayrılıq, sevinc içində kədər görsə də, yəni onun rəmzlərə biganəliyindən, moizələrinin açıq-saçıqlığından narazı xəlifələrin hökmünün asanlıqla ləğv olunmayacağıni duysa da, indi, Fatmanın təmasını və bu təmasla birgə öz ərən gücünü, şəxsinin qadirliyini və əməllərinin siqlətini bir daha hiss etdikdən sonra heç cür anlaya bilmədi ki, bu güc, qüdrət və siqlət müqabilində təcrid niyə ləğv olunmasın?! Səbəb nədir ki, hətta

<sup>1</sup> R u h i - r ə v a n – dəyişikliyə uğramayan, əbədi ruh

<sup>2</sup> B a k – qorxu

Fəzlin xilası da qeyri-kamillik damgasını silmir?! Nəsimi burada ilk dəfə özü ilə məsləkdaşları arasında nə isə, adı narazılıqdan çox-çox fərqli, dərin ixtilaf olduğunu duydu. Lakin bu barədə düşünə bilmədi: dağın yamacından, tonqal işığından qaranlığa burulub gedən Fatma onun idrakını da özü ilə aparırdı.

## 8

Darvaza qabağında, böyük mis qazanda dağ otları, gül-ciçək qaynayırdı. İqamətgaha kim gəlir-gəlsin, necə əhvali-ruhiyyədə gəlir-gəlsin, bu qazanın bihuşdarutək güclü ətrini duyub, aramsız qırğınlar, dəhşətlər zəmanəsində həyatın gözəlliklərinin heç də məhv olmadığını, insanın anasının – xalıq təbiətin öz gedisatından qalmadığını xatırlamalı, Fəzlin hüzuruna sakit sinirlə, düşünən beyninə getməli idi.

Qazandan o tərəfdə, iqamətgaha gələnlərin vacib sözlərini, arzu və diləklərini dərhal Fəzlə çatdırmaq üçün bir neçə mürid dayanmışdı.

Nəsimi ətri də duydu, müridlərin ona müraciətlə dedikləri xoş sözləri də eşitdi. Lakin Fatmanın “əlvida” kəlməsindən başqa heç nəyi dərk etmirdi, Fatmanın birdən-birə dəyişən üzündən başqa heç nəyi aydın görmürdü.

Yalnız darvazadan keçib köhnə karvansaranın həyətinə gedən uzun dəhlizdə tüstülənən yağ çıraqları altında Yusifin ittihamla dolu gözlərini gördükdə elə bil röyadan ayılib ayaq saxladı.

Fəzl elmini tədris edib, xırqə alanlar içərisində elə adam tapıl-mazdı ki, məsləkdaşı ilə üz-üzə gələndə “səlam” əvəzinə “Ənəlhəq” deyib, “Əleyküməssəlam” əvəzində “Fəzl həqdir” cavabı eşitməsin. “Sözünüz səlam<sup>1</sup> olsun” deyən adam özü iyirmi üç il sərasər qılınca çalıb saysız-hesabsız baş kəsdiyinə görə onun “səlam” sözü “qeyri-səmimi” adlandırılmışdı. Odur ki, Fəzl müridləri camaat arasında və dərvişlikdə “səlam” desələr də öz aralarında “Ənəlhəq” – “Fəzl həqdir” deməyə çox ciddi riayət edirdilər. Hətta bir-birini xoşlamayanlar da bu qaydani saxlayırdılar.

---

<sup>1</sup> Sülh

Nəsimi ilə Yusif də qaydaya riayət etdilər, lakin bunun ardınca onların arasında bütün sonrakı keşməkeşli həyat yolunda münəsibətlərini müəyyən edən bir söhbət oldu.

Nəsimi dedi:

– Fatmanı çağır. Onunla danışmamış hüzura gedə bilmərəm.

Yusif dedi:

– Danışıb qurtardınız.

Nəsimi onun dəmir qəfəsdə işgəncədən solmuş sərt üzünə baxıb, hətta boynunu bükdü:

– Yalvarıram, Yusif!

Yusifin sıfəti daha da sərt və imansız oldu:

– Mən çağırsam da varis özü gəlməz.

– Nə üçün?

Yusif rəhmsiz açıqlıqla, birbaşa dedi:

– Səndə qeyri-kamillik var!

Bu cavabı Nəsimi elə bil min dəfə eşitmışdı.

– Nə mənim moizələrimin açıq-saçıqlığı qeyri-kamilliyimə dəlalət edir, nə də əşarimdakı mərdanəlik! – dedi. – Ancaq mən xəlifələrin üzünə qayıtmadım, dərvishliyə getdim, sınaqlardan keçdim, namaz qıldırm, Fəzli batinlikdən çıxartdım. Varisin məhəbbətinə layiq olmaq üçün özgə nə etməliyəm?

– Fəzlin batinlikdən çıxmağı müvəqqətidir. Namazın qanımızı axıtmaqdan qeyri bir xeyri olmadı. Şah sirlərimizdən agah oldu və bildi ki, təbəələri onun hakimiyyətindən kənardır, adı şahdır, özü yox. İbrahim bizi məhv edəcək!

Şəhərdə Əmin Məhrəmlə vidalaşanda Yusif ayrı fikirdə idi – gözlərində qələbə sevinci parıldayırdı. Sonra nə olmuşdu, fikrini niyə dəyişmişdi? Nəsimi bu barədə soruşturmamış, Yusif bu sualı onun üzündən oxudu:

– Sənin cürətin və məlahətin adamı sehrləyir. Şahla rəftarına və zəkana Mahmud da, mən də məftun olmuşduq, – dedi. – Sonradan anladığ ki, çox əndazəsiz sözlər dedin və namaz xeyrimizə olmadı.

Nəsimi cəld soruşdu:

– Fəzl də belə düşünür?

Yusif əsəbi istehza ilə gülüb, üzünü yana tutdu.

– Fəzl səni kamil xəlifə və qüdrətli dərviş kimi qarşılıyacaq!..

Dost Əmin Məhrəm iqamətgahımıza yeni dostlar göndərib.

Elmimizdən bixəbər tacirbaşı Hacı Nemətullah! Mey və zənən düş-künü tacirlər! Fəzlin hüzurunda oturub moizə dinləmək əvəzinə şərab içirlər! İqamətgah nadanla doludur! Sabah İbrahimin alımən-səbləri gələcəklər, birgün özü gəlib başımızın altına balınc qoya-caq, sonra ordusu gəlib Fəzli aparacaq! Budur namazın bəhrəsi!

Nəsimi onun gah xal-xal qızarış pörtən, gah da ağaran üzünə tamaşa edib, hər şeyi açıq danişmağa alışmış bir məsləkdaş təessüfü ilə:

– Ruhun rəvan deyil, Yusif, şəkkak və xəstəssən, – dedi. – Əmin Məhrəm Fəzlə sadiqdir. Hacı Nemətullahı iqamətgaha göndəribsə, demək, hacı da onunla gələnlər də təhlükəli deyillər. Sabah alımən-səblər gələcəklərsə, əmin ol ki, Fəzli dinləyəndən sonra onlar da elmimizi tədris edəcəklər. Ordu gəlsə, başda elmimizə aşina bahadırılarla Gövhərşah özü gələcək. Demək, ordu da təhlükəli deyil.

– Bəs İbrahim özü?!

Nəsimi İbrahimin sarsıntılarını və “namaz”ın təfsilatını xatırladı.

– İbrahimə biz Təbriz təxtini vəd etdik, – dedi. – Azərbaycanı o, “Əlli şəhərli diyar” adlandırır. “Əlli şəhərli diyara” hakim olmaq Şirvanşahın qüdsi diləyi idir. Mən onu inandırdım ki, diləyinə yalnız Fəzl məramı sayəsində çata bilər. Demək, İbrahim özü də təhlükəsizdir. Budur namazın bəhrəsi!.. Çağır Fatmanı!

Yusif tərpənmirdi.

Gözlərini endirib bu dəfə qısaca:

– Təcrid hökmədir, – dedi.

Nəsimi qəzəbindən titrədi:

– Təcrid deyil bu, rüsvayçılıqdır! Zülmdür! – dedi və bundan sonra Yusiflə daha bir kəlmə də danışa bilməyəcəyini hiss edib uzaqlaşdı.

İqamətgah, doğrudan da, qonaqlarla dolu idi.

Şirvanın bütün karvansaralarında, qədim atəşgah, pir və ibadətgahlarında olduğu kimi, burada da dəyirmi səki və nazik daş dirəklərlə əhatə olunmuş geniş həyətin ortasında hovuz vardı. Qonaqlar hovuzun dövrəsində, palaz, keçə üstündə, müridlər isə səkilərdə oturmuşdular.

Nəsiminin gözlərində çıraqların alovları titrəsirdi, nəzəri dumanlanırdı. Yoldaşlarının hamısı, hətta Nəsiminin özü də unutmuşdu ki, onun cəmisi iyirmi beş yaşı vardı. Fəzlə, Fəzl elminə, Fəzl varisinə, Fəzl müridlərinə də məhz iyirmi beş yaşlı bir ürəklə vurğun idi və

bu vurğunluq onu nə qədər mətin və yenilməz etmişdisə, bir o qədər də zərifləşdirib könlünü şışəyə döndərmişdi. Odur ki, Yusifin amansızlığına dözmədi. Əgər bu vaxt harda isə, eynilə tonqal işığına çıxanda olduğu kimi, elə bil həm lap uzaqda, həm də lap yaxında “Nəsimi! Seyid!” – deyən müridlərin qışqırtılarını və bunların arasında “Gözüm nuru!” – deyən əziz, doğma səsi eşitməsəydi, bəlkə hələ bir müddət özünə gələ bilməyəcəkdi.

Fəzl qollarını geniş açıb onun qabağına gəlirdi.

– Gözüm nuru! Sənin bu qələbəni ömrüm boyu unutmayacam, gözüm nuru! – deyirdi.

Gəzdiyi yerlərdə, keçirdiyi məclislərdə Nəsimiyə həmişə bir sual verirdilər: “Fəzlin siması necədir?” Nəsimi də həmişə eyni cavabı verib: “Fəzlin siması təsvirə gəlməz”, – deyirdi. Bu cavab, həm əvvəli, sonu olmayan əbədi Fəzl-həqqə işarə idi, həm də ustadin batinliyi ilə əlaqədardı: Nəsiminin başqa cür cavab verməyə, ustadin üzünü əyan etməyə ixtiyarı yoxdu. Yalnız bunu deyə bilərdi ki, əbədi Fəzl-həqq kimi, Fəzlin üzü də özündən əvvəl yaşayıb-yaradıb dünyadan getmiş bütün kamillərin simalarındakı mənaları özündə cəmləşdirən kamil insan üzüdür. Diyarbədiyar gəzdikcə Nəsimi, ancaq rəmzi qılınc bahadırlarının moizələrini dinləyib tədrisə başlayanlardan, “Dilbərin məskəninə, Yari-pünhanın hüzuruna” getməyə hazırlanlardan heç nə gizlətmirdi: “Mənim üzümə baxın, Fəzli görün”, – deyirdi. Və bu doğru idi. Onların hətta boy-buxunu da, sinədəki çökəkliyə qədər bir-birinin eyni idi. Bu elə heyrətli eyniyətdi ki, onların doğma ata-oğul olmadıqlarını yəqin bilənlər belə şübhə edirdilər ki, bəlkə elə doğrudur. Fərq ancaq bunda idi ki, Fəzlin üzünün kəhrəbasında naxışlar əmələ gəlmişdi və ilbəil artıb dərinləşən naxışlar onu daha zərif, daha məlahətli etmişdi.

O məlahəti yaxından gördükdə, eynilə Fatma ilə görüşəndə olduğu kimi Nəsimi hər şeyi, hamını unutdu və ata həsrəti çekmiş bir oğul riqqəti ilə yüyürüb ustadin boynuna sarıldı.

Lakin nə ustadla şagird görüşü idı bu görüş, nə də ata ilə oğul görüşü idı.

“Cavidannamə”nin bir yerində “ilahi vəcd” deyilən bir hikmətdən söhbət gedirdi. Fəzl orada musiqini və rəqsi təbliğ edir, musiqisinin insana ruhi zənginlik, incəlik, ucalıq, aləmdəki gizlin səsləri eşitməkdən əmələ gələn idrak qabiliyyəti verdiyini və

bunun nəticəsində “ilahi vəcdlə” yaşamayaq xoşbəxtliyi yarandığını sübut edirdi. Elmə vaqif adam nə qədər müdrik olsa da, vəcddən məhrum idisə yarımcıq adam sayılırdı. Odur ki, tədris müddətində müridlərə kaman, ud, surna, ney, tambur, dəf çalmaq, halay vurub “hürufani”, “mənsuri” və “haxışda” oynamayaq öyrədilirdi.<sup>1</sup> Fəzlin Nəsimidən əvvəlki xəlifələrinin hamısı məhz bu cür tərbiyələnmiş adamlardı. Nəsimi isə lap ilk gənclikdən, iquamətgahda ilk şeir və musiqi məclisindən öz fitri vəcdi ilə hamını heyran etmişdi. Onun ümumiyyətlə hissiyyatdan kənar bir söz-söhbəti, hərəketi olmur, nə iş görsə, qəlbən qapılıb, bəzən hətta özünü unudurdu, buna görə də ölçüyə siğışmayan, əndazəsiz bir adam kimi tanınmışdı.

Fəzlin özünə gelincə, əlli beş yaşında zərif ziyalı olduğuna baxmayaraq, o, daha hissiyyatlı idi. Müridlər bilirdilər ki, xüsusilə səfərlərdən qələbə ilə qayıdan dərvişləri ilə görüşəndə Fəzl həmişə vəcdə qapılıb, həyatının ali məqsəd və amalından başqa hər şeyi unudurdu. Belə vaxtlarda heç kəs ona yaxın getməməli, görüş qurtarandan sonra isə hamı susub Fəzlin danışmağa başlamasını gözləməli idi. Çünkü bu görüşlərdən sonra da o, təzə yüksək kəlamlar deyirdi və şagirdlər həmin kəlamları yazıb, məclis quratranda ustadin özünə qaytarıldılar. Bu, “Cavidannamə”nin yeni fikirlərlə zənginləşməsi deməkdi. Odur ki, Fəzl qollarını geniş açıb Nəsiminin qabağına yeriyəndə və onunla qucaqlaşanda da bütün səkilərdən ayağa qalxan müridlər dərin sükut içində bu görüşün bəhrəsini gözləyirdilər.

Lakin ilahi vəcd görüşü də deyildi bu görüş. Bakını tərk etdikdən sonra, bir il sərasər ölümlə həyat arasında yaşayıb, nəhayət, bu gecə batınlikdə çıxmış bir əzabkeşlə onun xilaskarı və sadəcə ola-raq, bir-birindən ayrı həyat bilməyən iki dost qucaqlaşmışdı. Yaxından dirləyən olsaydı, bu vaxt Fəzlin ancaq “Gözüm nuru, gözüm nuru!”, Nəsiminin isə ancaq “Ustadım – Fəzlim, ustadım – Fəzlim!” – dediyini eşidərdi.

Nəhayət, aralanıb, eynilə qızı kimi, əllərini Nəsiminin xırqəsinin döşündə qurmuş qan ləkələrinin üstündə gəzdirəndə, Fəzlin qələm tutmaqdan incəlmış barmaqları ilə birgə səsi də titrədi:

<sup>1</sup> “Hürufani”, “mənsuri”, “haxışda” kütləvi oyun-rəqsdən başqa həm də oxu havalarıdır. “Hürufani” el arasında “rufani” “ruhani” adları ilə, “mənsuri” (hellac Mənsurun eşqinə) “mansırı” adı ilə məshhurdur, “haxışda” xişdamaq, xınclamaq, tən-bəlliyi, ətaləti, süstlüyü əzmək mənasındadır.

– Rəngi-ruyun nə yaman saralıb, gözüm nuru!

Nəsimi ustadın hüzuruna nə kökdə gəldiyini bilir, ancaq buna əhəmiyyət vermirdi. İndi öz görkəmi ilə ustadı necə sarsıtdığını gördükdə, birdən şux əda ilə dikəldi.

– Üzümün sarılığı başım ucalığı deyilmi, ustad?! – dedi.

– Başın həmişə uca olsun, gözüm nuru! Həmdülillah, sağ-səlamət qayıtdın. Dərvişlik qurtardı. Daha səni heç yana burax-maram! – Fəzl onu bir daha bağıra basdı.

Dərvişlikdən qayıdanları, bir qayda olaraq, iqamətgahın ucqar və sakit guşəsində, dağ otlarının cövhərindən süzülmüş qaynar suya salar, paltarını dəyişdirib, ədviyatlı təam verərdilər və əger dərvişin ruhu rəvan deyildisə, bihuşdarı qoxladıb yatırdılar. Nəsimi bütün işlərində və hərəkətlərində tamam sərbəst və azad olduğu kimi, bu qaydaya da riayət etmirdi. Odur ki, məclisə “Ənəlhəq” deyib, Fəzlin müşayiəti ilə yuxarı başa gedib öz xəlifə kürsüsündə oturandan sonra, məclisə qulluq edən şagirdlər heç nə təklif etmə-dən onun özünün xahişini gözlədilər.

Nəsimi heç nə istəmədi.

Fəzlin kürsüsünün dövrəsində on kürsü qoyulmuşdu. Səkkizi Nəsiminin yoldaşlarının – xəlifələrin kürsülüri idi. Mövlana Mahmud təzə tapşırıqla dərvişliyə göndərilmişdi.

Yusif iqamətgahın darvazası ağzında dayanıb, tonqal işığına gələnləri qarşılıyırdu. Qalan altı xəlifə cismən uzaqda, öz iqamətgahlarında idilərsə də, ruhən Fəzlin dövrəsində hesab olunurdular: xəlifə nə qədər ki sağ-salamatdı, onun buradakı boş kürsüsündə heç kəs otura bilməzdi.

Doqquzuncu kürsü Nəsimininindi, onuncu – varisin. Birinci dəfə idi ki, Nəsimi varisin yerini boş görürdü. Məclisdən müridlər ona müraciətlə nə isə deyirdilər, o isə gözlərini Fatmanın kürsüsünə dikib qalmışdı. Fatmasız dünya yenə də qaranlığa gömülmüşdü və Nəsimi yenə də heç kəsi görmür, heç nə eşitmirdi.

Fəzl əlini onun ciyninə qoydu:

– Müridlər səsini eşitmək istəyirlər, gözüm nuru, – dedi.

Fəzlin gözlərində hüzn vardi. O, hər şeyi görür və duyurdu. Lakin elə bu özü, ustadın hər şeyi görə-görə, duya-duya susması Nəsimiyə ağır gəldi və o, sərt, üsyankar bir övlad hərkəti ilə ayağa qalxdı:

– Mən aşiqəm, dilimin açarı könlümdədir, ustad! – deyib Fəzli və onunla bərabər müridləri də məyus etdi.

Ustadın üzündə naxışlar dərinləşdi, müridlərin hamısı gözlərini yerə dikdi. O özü isə heç bir məyusluq hiss etmədi. Təcridin təhqiri könlünü sindirsa da, ruhu əzilməmişdi, əksinə, içərisinə əndazəsiz üşyan odu dolmuşdu. Odur ki, məclisdə başqa etiqadlı yad adamlar olduğunu belə nəzərə almadi.

– Bədnam hicabla<sup>1</sup> bizim təcridimizin fərqi çoxdurmu, ustad?!  
– dedi.

Əgər Fəzl, nəhayət, dillənib: “Hicab daimi buyurulub, köləlik və rəzalət töredir, təcridimiz isə əqlə ehtirasın vəhdəti üçündür”, – deyib lap astadan cavab verməsəydi, Nəsimi yəqin ki, mübahisənin məclisdə qeyri-münasib olduğunu hiss etməyəcəkdi.

Hicabı “daimi” adlandırmاقla Fəzl təcridin müvəqqəti olduğuna eyham vururdu. Nəsimi bu eyhamı dərhal anladı. Amma sakitləşmədi.

– Təcrid əsarətdir, ustad! Sarsıdır! Sindirir! – dedi və yalnız, Fəzlin səsindəki ehtiyatkarlığı duyduğu üçün daha mübahisə etməyib şagirdlərə baxdı.

Şagirdlər onu öz hücrəsinə apardılar.

Köhne iqamətgahdan kitablarını və əlyazmalarını gətirib buraya yiğmişdilər. Ortalıqda, qalın keçə üstündə, döşəkcə yanında bir cüt kəpənək qanadıtək açılmış rəhil, kağız, qələmdən və mürəkkəb, taxta nimçədə badam içi qoymuşdular.

O, xırqəsini soyunub atdı.

Candan düşmüştü, üzülmüşdü. Dizləri öz-özünə büküldü. Keçənin üstünə sərildi. Yenə də yaralarının göz-göz olub qan sızdığını hiss etdi. Hücrənin xirdaca bacası arxasında xirdaca ulduzlar parlayırdı. Ulduzlara baxa-baxa dərvişliyini, uzaq diyalarda, çöllərdə, karvansaralarda, qalalarda qaldığı gecələri xatırladı. “Ümidli gəldim, naümid oldum”, – dedi və birdən beynində şeir qığılçımı alışdı. Dikəlməyə, ayağa qalxmağa taqəti yoxdu. Qələmdavata doğru dizin-dizin süründü, rəhilin qabağında oturub, qamış qələmini götürdü. Şamlar əridikcə, kağıza zərif sətirlər düzüldü:

Şəha<sup>2</sup>, könlüm pərişan oldu sənsiz,  
Cigərim dopdolu qan oldu sənsiz.

<sup>1</sup> Şəriətin “hicab” qanunu qadınlardan örtünməyi tələb edir.

<sup>2</sup> Hökmədar, könlümün hakimi

Yəqindir səndən ayru, şahi-xuban,  
Bu könlüm təxti viran oldu sənsiz.

Kimə bənzərsən, ey sən mahpeykər  
Kim, aləm bəndü zindan oldu sənsiz?!

Gözüm yaşı cahani tutdu, ey can<sup>1</sup>,  
Görən aydır ki, tufan oldu sənsiz!

Nəsimi quluna qıl çarə, dərman,  
Ki, canlı gəldi, bican oldu sənsiz.

Şeri tamamlayıb, əndazəsiz təbiəti ilə uyuşmayan səbir, səliqə-sahmanla üzünü köçürdü və kağız əlində fikrə getdi.

Günlər, aylar keçəcək, Nəsimi Fəzlin müridlərə müraciətlə yazdığı bir sənəddə Fatmanın haqqında “onun vəziyyətini yaxşılaşdırmaq istəyirdim”<sup>2</sup> sözlərini oxuyub bir çox həqiqətləri yenidən dərk etməyə başlayacaqdı. Hələlik o, Fəzlin təcrid, əql və ehtiras barədə dedikləri ilə varisin hüsnünün kamilliyi arasında ziddiyət olduğunu və burada nə isə bir sırr gizləndiyini hiss etsə də, heç cür səngiməyən kükrək üsyəni ilə bütün müəmmaları bir yana atıb,ancaq vüsəl həsrəti ilə qovrulurdu. Odur ki, şagirdlərdən birini çağırıb, qəzəli Fatmaya göndərdi.

Lakin Fatma hücrəsində yoxdu.

Şagird bütün iqamətgahı dolanıb onu heç yerdə tapmadı. Hələ heç kəs, o cümlədən varisin hər addımı üçün cavabdeh Yusif də bilmirdi ki, Nəsimidən ayrıldıqdan sonra Fatma öz müşayiətçiləri – Bakı müridləri ilə dərhal atlanıb Bakıya yola düşmüş, dərədən çıxanda Şamaxı yolu üstündə teymurilərin böyük bir dəstəsi ilə rastlaşmış və yalnız teymurilərin atları yorğun olduğuna görə qaçıb qurtara bilmişdi.

Şagird məlul qayıdib qəzəli qaytaranda, Nəsimi nə isə hiss etmiş kimi, içəridə darixib, hücrənin kandarına çıxdı.

Fəzl danişmağa başlamışdı. Qonaqlara elminin lap ibtidasına dair moizə oxuyurdu:

<sup>1</sup> Can (*və ya canan*) – Allah

<sup>2</sup> “Vəsiyyətnamə”dən

– ...Dünya üzərində hökmranlıq dünyani dərk etmək yolu ilə əldə edilə bilər. Dünyanı dərk etmək isə cisimlərin xislətinin öyrənilməsindən başlanır...

Nəsimi bu moizəni ilk dəfə yeddi il əvvəl, köhnə iqamətgahın haman zirzəmisində, Fəzlin kitabxanasında dinləmişdi. Hüsnü kamilini də, Yusifi də ilk dəfə orda görmüşdü. Camaat dağlışandan və Fəzl iqamətgahın üst qatına qalxandan sonra Yusif ona da çıxmağı təklif edəndə, Nəsimi “Cavidannamə”ni mənimseməmiş burdan çıxmaram”, – deyib özünə gözdən iraq bir guşə seçmiş, tədris müddəti qurtarıb başqa şagirdlərlə birgə xırqə aldıqdan sonra belə, “Cavidannamə” elə bir dəryadır ki, hər damlasında bir dəryanın sırrı var”, – deyib yenidən öz guşəsinə qapılmış və “kəhrəba üzlü” olana qədər iqamətgahdan kənara getməmişdi. Bu müddətdə o, “Cavidannamə”ni başdan-başa əzbər öyrənmiş, lakin Fəzlin ilk moizəsinin bir kəlməsini də unutmamışdı.

– ...İnsan cəmi cisimlərin təzahürü və xalıqın ən kamil yaranmışdır. Axırət dünyası, məhşər günü və ölülərin dirilməsi haqqında iddialar uydurmadır. Hər şey, cənnət də, cəhənnəm də bu dünyadadır... – Fəzlin səsi elə bil illərin uzaqlığından gəlirdi.

Nəsimi cismən hamının gözü qabağında ikən ruhən yenə də başqa aləmə getdi və bu vaxt Fəzlə sual verən adamın səsini eşitmədi.

– Cənnət bu dünyadadır?!

Nəsimidən başqa hamı dönüb səs gələn tərəfə, Fəzlin sözünü kəsməyə cəsarət edən adama baxdı.

Hacı Nemətullah əlində şərabla dolu cam qonaqların ortalığında oturmuşdu.

– Kələməna şəkk gətirdiyimə görə günahımdan keç, ya şeyx! Mən pis eşitdim, yoxsa doğrudan dedin ki, cənnət bu dünyadadır?

Fəzl dedi:

– Bəli, hacı, cənnət bizim öz dünyamızdadır.

– Yəni harda?..

İqamətgahda kirpiyini tərpədən belə yoxdu. Təkcə tacirbaşı açıq-aydın şəkk-şübhə və rişxəndlə danışındı:

– Mən ömrüm boyu savab eləmişəm, ya şeyx! Ac qarın doyurmuşam, sınıq könül sarımışam. İndi ki cənnət öz dünyamızdadır, rica edirəm, göstər gedim oturum öz yerimdə.

Fəzl uzaqdan-uzağşa ona yüngül istehzalı təbəssümlə baxırdı:

– Cənnəti görmək üçün uzağa getmək lazım deyil, – dedi. – Ayağının altına bax.

Hacı baxıb dedi:

– Ayağımın altında heç nə yoxdur.

Fəzl güldü:

– Bir adam ki, ayağının altında torpağı görməsin, cənnəti mən ona necə göstərim, hacı?

Tacirlər qəhqəhə çəkdilər:

– Al payını! Mühiti-əzəm şeyxinə şəkk gətirməzlər. Dərs olsun! – dedilər.

Kiçik qardaşı – Bakı hakimi Hacı Firidun kimi, tacirbaşı Hacı Nemətullah da günlörünü möclislərdə keçirməyi sevən, çoxarvardı, kök, baməzə bir adamdı. Gülüstan sarayından azca aşağıda, alimənsəblərin ən hündür, görkəmli yerləri tutmuş Meydan və Şəbran məhəllələrinin arasında tikdirdiyi böyük mülkündə və qala divarlarının dövrəsindəki yeddi karvansarasının yeddisində də səhərdən axşama qədər qaynaşan qaravaşlarının, kənizlərinin, kəbinli-kəbinsiz arvadlarının sayını çoxdan itirdiyini açıqdan-açıqa deyib gülür və harda bir gözəli gözü tutanda ona da müştəri düşürdü. Odur ki, Hacı Nemətullah, İbrahimin özündən başlamış, Şirvanın bütün alimənsəbləri, hörmətli üləma, seyid və zahidləri ilə qohum olmuşdu.

Lakin onun məşhurluğunun səbəbi yalnız bu deyildi.

Hələ İbrahimin hakimiyyətinin ilk illərində Hacı Nemətullah Bakı ətrafında bütün neft göllərinin aralarında qarovalı komaları tikdirib, əlləri qılınclı qarovalıqlular qoyub, neft alverinə başlayanda, onun bu işi şahın gizlin tapşırığı ilə gördüyündən xəbərsiz alimənsəblər dərhal etiraz etmiş və şah divanına rəsmi şikayətnamə yazıb, bu vaxta qədər hamının işlətdiyi torpaqdan çıxan Allah nemətinə sahib durduğuna görə Hacı Nemətullahı divana çağırmışdır. Hacı isə şaha xəlvəti göz vurub: “Odlu suyu bizim torpağımızda ilk əvvəl peyğəmbər əleyhüssəlamın elçisi görüb, peyğəmbərə xəbər verib peyğəmbər özü “nəf et”<sup>1</sup> deyib, mən də nəf edirəm”, – demişdi. Alimənsəblər peyğəmbərin nefti cəmi bəndələr üçün nəf buyurduğunu söyləyib yenə etiraz etsələr də, sonralar hacının neft yüklü dəvə karvanları ilə Ruma, İранa, İraqa gedib, hesabagəlməz qızıl yükü ilə birbaş şah dərgahına qayıtdığını gördükdə, işin nə

<sup>1</sup> Əslində “nəffat”dır.

yerdə olduğunu anlayıb, daha səslərini çıxarmamışdılar. O vaxtdan hacı, hətta İbrahimin özündən də varlı, əlinin üstündə əl olmayan bir alimənsəb kimi şöhrətlənmışdı. Deyilənə görə səfərlərdə özünün mindiyi dəvələrə xurma yedirir və dəvələrin qabağından xurma götürən qul-qaravaşların dişlərini sindirtirdirdi; qızılınnın başdan aşmasına baxmayaraq, qul-qaravaşlarından bir dinara tamah salanın bir barmağını, beş dinara tamah salanın beş barmağını kəsdirirdi. Amma sıfətində qəddarlıqdan əlamət belə duyulmur, qayğısızlıqdan, əhli-keflikdən başqa heç nə görünmürdü. Odur ki, Fəzllə mübahisəsi də əhli-kef bir adamın qeyri-ciddi söhbəti kimi, tezliklə unuduldu. Hacı dan yeri sökülənə qədər şərab içə-icə moizə dinlədi, Fəzlin batinlikdən çıxmazı münasibəti ilə sübhü musiqi və rəqslə qarşılayan müridlərlə birləşdi. Şəhərə qayıdanda isə, şahın hüzuruna gedib, hürufilərin özlerinin arasında ixtilaf duyduğunu xəbər verdi və İbrahimdən yeni tapşırıq aldı: bundan sonra tacirlər moizə dinləmək adı ilə tez-tez Fəzlullahın iqamətgahına gedib hər şeyə göz qoymalı və hacının duyduğu ixtilafın məhz nədən ibarət olduğunu öyrənib şəxsən şaha çatdırımalı idilər.

## QORXU

### 9

Hələ keçən ilin yazında səs yayılmışdı ki, Miranşah dəli olub. Sonralar uzaq frəng elindən – Kastiliyadan öz hökmdarının tapşırığı ilə Əmir Teymurun hüzuruna gələn bir elçi-salnaməçi ordan-burdan eşitdiyi şayiələr əsasında vəliəhdin həqiqətən dəli olduğunu təsdiq edəcəkdi. Teymurun ətrafında hadisələrin şahidi olan digər salnaməçi isə Miranşahın ovda atdan yixildığını və bundan onun beyninin zədələndiyini yazıb dəlilik xəbərini dolayısı ilə təsdiq edəcək, illər dolanıqca bu məlumat kitabdan-kitaba, nəsildən-nəslə keçib, beləliklə, vəliəhd Miranşahın haqqında tamamilə yanlış təsəvvür yaranmasına səbəb olacaqdı.

Vəliəhdin yalnız ən yaxın əyanlarına və bir də ancaq təbiblərə məlumdu ki, şikara çıxanda mindiyi atın bağrını çatlaşdana qədər çapmağı xoşladığı üçün atla bərabər özünün də dəfələrlə yixildığına baxmayaraq, əslində bundan Miranşaha heç bir zədə toxunmamışdı. Başağrısı ana bətnindən, daha doğrusu, atanın xəstə sinirlərindən gəlmə bir mərəzdi ki, Əmir Teymurun övladlarının hamısında ara-sıra aşikar olurdu. Mərhum oğlu, tirboyunlu Cahangir belə bundan əzab çəkəmiş. Xüsusiylə, döyüsdə uduzmaq, atasının qəzəbinə düşər olmaq təhlükəsi duyanda başından ağrı qalxarmış və bu vaxt özünü vuruşmanın ən qızğın yerinə atarmış. Bu, Cahangirə bütün Mavəräünnəhrdə və Xarəzmdə ən cəsur bahadır şöhrəti qazandırmış və elə bu da onu məhv etmişdi.

Vəliəhdin yenə də yalnız ən yaxın əyanlarına məlumdu ki, qardaşının sağlığında Miranşah daha çox əzab çəkəmiş. Cahangirin əvəzində vəliəhd təyin edildikdən və xüsusiylə Hülaku şöhrətli Təbriz təxtinə sahib olduqdan sonra isə daha heç bir ağrı-acı görməyib mərəzdən canının qurtardığını güman etmişdi.

Əlincədə döyük meydanından hürufi papağı tapılıb hökmdara göndərildiyini və Şamaxıda şah məscidində İbrahimə qəsd edən adamın cibindən hürufi açarı çıxdığını eşidib, bundan sonra İbrahimin xəyanətini heç cür sübuta yetirə bilməyəcəyini anladıqda o, ilk dəfə köhnə mərəzinin oyanmağa başlığıni hiss etdi. Bunun ardınca

Bağdad yolundan hökmدارın əmri gəldi: vəliəhd şirvanşahın köməyi ilə Fəzlullahı tutub Əlincənin qəşərində edam etməli, doqquz naməlum şəhərdə hürufi ocağının doqquzunu da tapıb dağıtmalı, xəlifələrin və müridlərin hamisinin boynunu vurub hürufilərin kökünü kəsməli idi.

Miranşah yaxşı bilirdi ki, Əlincənin bu vaxta qədər fəth edilmədiyinin və qala müdafiəçilərinin hələ də bütün Azərbaycanla əlaqə saxlamağının günahını atası onda gördü və əgər qala tezliklə alınmasa, Bağdaddan qayıdanda hökmədar onu mütləq cəzaçılandıracaqdı. Doğrudur, Cahangirin ölümündən sonra hökmədarın öz başları ağrılı övladlarına, nə vaxtsa, nə üstündə isə cəza verə biləcəyinə heç kəs, o cümlədən Miranşah da inanmirdi. Hökmədarın yürüşlər arası fasılələrdə yazdırıldığı “Tüzik”<sup>1</sup> kitabında varislərə ölüm cəzası yoxdu, səltənətə xəyanət edən, zərərli iş görən və ya əmrə əməl etməyən varis, ancaq rütbədən və varidatdan məhrum edilməli idi ki, bu da Miranşahla qardaşları Şahruxun və Ömər Mirzənin fikrincə, yalnız qorxutmaq, bəd əməllərdən saqındırmaq üçün yazılmışdı.

Şirvanşahın köməyi ilə Fəzlullahı tutmaq, doqquz naməlum şəhərdə hürufi ocaqlarının doqquzunu da tapıb dağıtmak və hürufilərin kökünü kəsmək barədə icrası mümkün olmayan əmrə qulaq asandan sonra isə “Tüzik” əsasında cəzalandırılıb, rütbədən və varidatdan, yəni hakimiyətdən məhrum ediləcəyinə Miranşahın heç bir şübhəsi qalmadı və o, dərhal başından yapışdı.

Onun qızlarında da lap cavanlıqdan ağrılar vardı, hər axşam kənizlər qızlarını ovuşturmayıncı dincəlmirdi. Başağrısının şiddəti bu daimi mərəzi unutdurdu. Bir az sonra isə qızlarının eynilə atasının sağ qıcıtek nazilməyə başladığını gördükdə Miranşah bir daha başını tutub, bu dəfə yatağa düdü.

Təbiblərin hamısı eyni sözləri deyirdi: əlacı rahatlıqdır, bihuş-daru qoxlayıb yatsın, hüzuruna ədib, nədim çağırsın, əyləncəli kitab-lara, könülaçan söhbətlərə qulaq assın, fikir çəkməsin.

Əyanları dedilər ki, qardaşları Şahruxla Ömər Mirzə də tez-tez xəstələnirmişlər. İndi özləri ilə çoxlu kitab, ədib və nədim gəzdirirlər. Kitaba meyl salandan bəri onlarda heç bir azar-bezar yoxdur.

---

<sup>1</sup> “Düzüm”

Doğrudur, söz gəzir ki, Şahrux insanı Allaha şərīk çıxaran və Allah xofunu danan, şəriətin yasaq etdiyi kafir kitablarını da oxuyur, deyilənə görə, qardaşının iqamətgahına bir neçə adam göndəribmiş ki, o adamlar Ömer Mirzəyə də küfr öyrətsinlər. Bunun üstündə alimənsəb seyidlər Şahruxa xəbərdarlıq ediblər və necə olubsa qardaşların arasında ixtilaf düşüb, bu başqa söhbətdir, həqiqət budur ki, aralarına ixtilaf düşsə də, hər iki qardaş mərəzdən xilas olub və məsləhətdir ki, Miranşah da qardaşları kimi eləsin.

Lakin Miranşah əlacını başqa şeylərdə tapdı: ovda, şərabda və qadında.

Başında ağrının artdığını hiss edən kimi ipək yorğan-döşəyin arasında yaytək sixilib oxtək atılırdı. Bəzən hətta çəpkənini də geyinmədən, yalxı can köynəyində atın belinə sıçrayırırdı, adı şikar hay-küyünün əksinə, gərgin sükutla atlarını çapa-çapa gözlərini ondan çəkməyən köhnə uşaqlıq və ilk gənclik yoldaşları əyanların və ordu rəislerinin arasında çapdıqca çapır, hamını yorub taqətdən saldıqdan sonra, nəhayət, cilovu çəkəndə, hələ yəhərdən enməmiş qışqırıb şərab tələb edirdi. Qayıdanbaş, ətrafında qala divarları olmadığına görə geniş yaşıł düzənlilikdə tek qalaçası və daş evləri lap uzaqdan görünən Sultaniyyəyə yaxınlaşanda isə, yuxu və rahatlıq əvəzində, dördinin üçüncü əlacı haqqında düşünürdü. Ancaq buna düşüncə demək olmazdı. Çünkü bəzən ağrının şiddəti, bəzən də ifrat şərab Miranşahın hafızəsini kütləşdirirdi. Təkcə hiss qalırıdı – xəstəlik və onun üç əlacı ətrafında cəmləşib yumaq kimi yumrulanmış, tərpənməz, dəyişməz bir hiss. Gənclikdə qılinc məşqlərindən möhkəmlənmiş bahadır bədəni xəstəliyə müqavimət göstərdikcə, ağrılar içində sixilib dəmirtək bərkiyən o hiss yumağı beynini tutub heç bir başqa hiss və ya düşüncəyə yol vermirdi.

Şərabdan, növbəti kənizdən və nəhayət, ölümtek yuxudan sonra, hərdən Miranşah atasını və atası ilə birgə Bağdad yolundan gələn çapardan eşitdiyi əmri xatırlayırırdı. Xain şahın bu vaxta qədər məhərətlə gizlətdiyi Fəzlullahın heç vaxt ələ keçməyəcəyini, dərvişlərin uzun illər ərzində bütün İranda, Bakıda, Şamaxıda və Gəncədə daim axtardıqlarına baxmayaraq tapılmayan hürufi ocaqlarının yenə də tapılmayacağını, yer üzünü götürmüş “ənəlhəq”in kökünün kəsilməyəcəyini və bunun nəticəsində, şübhəsiz, hökmən cəzalandırılıb hakimiyyətdən məhrum olacağını düşündükdə yenə

də yaytək sıxlıb oxtək atılırdı, Sultaniyyə ətrafindakı düşərgədə yetmiş minlik süvariye yürüş əmri verib, üzü hansı yana düşsə o yana çapır, ağrılarının şiddetli vaxtlarında çeynəyib qanını tökdüyü qara-qançır dilini atın yali üzərində küləyə tuta-tuta, qadın, kişi, qoca, cavan – rastına kim gəlsə qılınçdan keçirirdi. Kənd, şəhər, mədrəsə, məbədgah – rastına nə düşsə fərqinə varmadan dağıdır və yandırırdı.

Belə çılgın yürüşlərdən birində o, Naxçıvanda, Əlincəçay qırığında, vaxtile “Ziyaülmülk müsibəti” ilə şöhrətlənmiş əmir Qiymazın belə qiymadığı, səkilərinə qədər mərmərdən olan əsnaf şəhəri Astarbadı<sup>1</sup> dağıtdı, əhalini qılınçdan keçirtdi. Digər yürüşündə Sultaniyyədən Təbrizə birləştəlik yolu iki günə gedib, hətta Təbrizin ən şöhrətli məscidlərini də dağıtdı və bu vaxt vaveyla qışqıra-qışqıra şəhərdən çıxıb aman istəmək üçün daşatan mancanaqlara tərəf yürüən məscid əhlini də qılınçdan keçirtdi.

Təbrizdən qayıdanda isə ətrafindakı ordu roislərinin hamisini dəhşətə götirən, çılgınlıqla öz gözəl, axar-baxarlı paytaxtına həmlə çəkdi, ulusunun hər yerindən gəlib burada alver edən camaati son nəfərinə qədər doğradı, eni və uzunu min addıma qədər geniş bazar meydanını başdan-başa al qana boyayıb, şəhərin içərisinə cumdu, heç bir təhlükə gözləməyən dinc əhalini qılınçdan keçirə-keçirə düzənliyə çıxıb, orada mancanaqları işə saldırdı, şəhər cıvarındaki ağ mərmər qülləli qalaçanı da büsbütün uçurub-dağıtdı, qalada kim vardısa, hamisini daş yağmuru altında qoydu.

Payızda Bağdad yürüşündən qayıdan hökmdarın bu dağıntı və qırğınlara heyrət etdiyini, xüsusilə Təbriz məscidlərinin xərabəlikləri ilə orada dəfn edilmiş mollaların qəbirlərini görüb: “Övladım Miranşah dəli olub,” – dediyini eşidəndə isə Miranşah həqiqətən dəlitək qışqırıb: “Mən ki onun öz əmrinə əməl edirəm! Dağıdırıram, çünkü bu torpaqda hürufi ocağı olmayan yer yoxdur! Öldürürəm, çünkü bu diyarda hürufi olmayan adam qalmayıb!” – dedi.

Əmir Teymurun məhrum oğlundan sonra ən çox ümid bəslədiyi varisi bir neçə ayın içindəcə bu cür dağıntıya, qana həris bir divə çevrildi. İran ərazisinin bir qismində, Azərbaycanın isə bütün Araz boyu torpaqlarında Miranşah əvəzində indi hamı ona Maranşah deyirdi.

<sup>1</sup> Azadabad da adlanırdı. Eyni vaxtda mövcud olan Astrabad şəhəri ilə qarışdırılmamalı.

Yalnız anası Zəncandan çapar göndərib, onun gördüyü işlərin hökmdarı çox qəzəbləndirdiyini və əgər yenə xətaya yol versə, onun əvəzində oğlu Əbübəkrin hakim təyin ediləcəyini xəbər verdikdə, Miranşah, nəhayət, qılıncı qına qoydu və çoxdan bəri ona bu qədər qandansa tək Fəzlullahın özünü tutmaq üçün tədbir tökməyi məsləhət görən əyanlarını məşvərətə çağırıldı. Şamaxiya, İbrahimdən Fəzlullahı tələb edən məktub da, təgyirlibas adamlar da həmin bu məşvərətdən sonra göndərilmişdi. İndi Miranşahın bütün ümidi o hədə-hərbəli məktuba və vaxtile onun qılıncından öpmüş Şirvan sədrəddini Şeyx Əzəmin iqamətgahında gizlənən həmin təgyirlibas adamlara idi.

Bütün qısı Şamaxıdan xəbər gözlədi. Nəhayət, üstündə İbrahimin möhürü olan cavab məktubunda “İndi qışdır. Yaz açılsın, tutub göndərərik” sözlərini oxuduqda, bu dəfə də həqiqətən dəli kimi heybətli bağırı ilə çadırdan bayıra atıldı.

Bu vaxt o, Ərməndə idi. Üçkilsədə buxarı qabağında oturan hökmdarla onun yorğun ordusunu Sultan Bayəzid təhlükəsindən qorumaq üçün hökmdarın özünün əmri ilə Ərmən paytaxtı Yerzin-qanla Rum arasında düşərgə salmışdı.

Qonşu dağlardan bu düşərgəyə hər gün erməni kahinləri gəlirdi.

Cəmisi bir neçə ay əvvəl buradan Sultaniyyəyə qayıdan tamqaçılar, Ərmənin Yerzinqandan kənar yerlərində bəni-insan qalmadığını söyləmişdilər. Miranşah burada düşərgə salan günü isə, birdən-birə bu qayalı dağlarda bütün qayalar insana çevrildi və onlardan bir qismi – qarageyimli kahinlər qəribə etibarla, qorxusuz-hürküüz tökülüb düşərgəyə endilər.

Minbaşılardan tutmuş, mehtərlərə, nökərlərə qədər, bütün ordu heç nə anlamadan, təəccübə boylanırdı. Vəliəhd dəstənin önündə gələn döşü xaçlı keşisi danışdırından sonra daha anlaşılmaz şeylər baş verdi. Bütün yürüşlərdə Miranşahla yanaşı at sürən ordu rəisləri onun nə bu qədər güldüyünü eşitmışdilər, nə də bu cür uşaqtək hönkürtü ilə ağladığını görmüşdülər. Rəislər həyəcan və narahatlıqla, orda-burda əyanları aralığa alıb sorğu-sual edirdilər: bu tərsa keşisi vəliəhdə nə dedi ki, o bu hala düşdü?

Lakin əyanlar heç nə demirdilər. Çünkü bu, deyiləsi dərd deyildi: Ərmən kahinləri Miranşahın məscidləri, ibadətgahları dağıtdığını eşidib, onu öz adamları bilməş və bu vaxta qədər heç bir müsəlman hökmdarının görmədiyi bu işlər üçün ona səcdə etməyə, üstəlik, hətta himayədarlıq və çörək istəməyə gəlmışdilər.

O günü Miranşah bütün günü içdi, bütün günü gah qəh-qəhə çəkdi, gah da hönkürdü.

O gecə saysız-hesabsız davar kəsdirdi, süfrə əvəzində ipək parça saldırdı, iki tərəfində dəmir qulpları olan dərilər üstündə qalaq-qalaq gətirilən, bütöv qızardılmış qoyun budlarından, qaxacdən bir qismini dərhal kahinlərin evlərinə göndərtdirib, qalanını süfrəyə düzdürdü, öz əli ilə lavaş payladı, qızıl camda şərabdan bir qurtum içib, qonaq üçün şərəf hesab olunan artığını keşişə ötürdü, süfrəyə təzə meyvə, xurma və qax qoyulandan sonra da ayağa qalxmayıb, erməniləri səhərə qədər yedirib içirtdi. Səhər açılında paltarını soyunmadan yatağa uzandı. Oyananda isə yatağının yanında gördüyü burmabırçək tərsa qızının ətəyini qızilla doldurub: “Çıx get!” – dedi... İllər keçəcək, bir vaxt gələcək, dağ belində bürüncə xaçları saralan Üçkilsənin daş qəfəslərindən Miranşahın rəhmdilliyini və əliaçıqlığını təsvir edən səhifələr tapılacaqdı. Lakin Yerzinqanda kilsələri dağıdan, tərsa düşməni Əmir Teymurun oğlunun tərsalara münasibətinin səbəbini nə bu səhifələri tapanlar başa düşəcəkdilər, nə də zaman keçdikcə bu səhifələrin məzmununu şərh edənlər; kimi Miranşahın qəribəliklərdən həzz alan və öz hərəkətləri üçün məsuliyyət hiss etməyən şərab düşkünü olduğunu, kimi onun atası ilə razılaşmadığını və buna görə də həmişə, hər yerdə atasının siyasetinin əksinə işlədiyini, kimi də həqiqətən rəhmdil və əliaçıq olduğunu iddia edəcəkdi. Heç kəsin gümanına gəlməyəcəkdi ki, onun törətdiyi bütün dağıntı və qırğınlarda bərabər, Ərməndəki hərəkətinin də adı və sadə bir səbəbi vardi: çılgınlıq.

Qorxudan xəstəlik – başağrısı əmələ gəlmışdı, başağrısından səhvələr, səhvərdən ümidsizlik, ümidsizlikdən isə çılgınlıq törəmişdi.

İbrahimin cavab məktubu bu çılgınlığı son həddinə çatdırıldı: nə məqsədləsə vaxt qazanmaq istəyən şahın: “İndi qışdır. Yaz açılsın, tutub göndərərik” – sözlərindəki hiylə və tabesizlik onu dəhşətə gətirdi və Miranşah qışqırıb çadırdan bayira atılonda, gözünə sataşan ilk minbaşıya atlanmağı əmr edib onun min süvarisi ilə dərhal Şirvana yola düşdü. Fatma ilə onun müşayiətçi müridlərinin gecə qaranlığında Şamaxı yolunda rastlaşıqları həmin bu dəstə idi.

Bu dəstə hələ Kür qırığında dayananda, onunla Şamaxı arasında çaparlar zənciri düzülmüşdü. Yeddi karvansaradan hansınınşa qaranlıq bir küncündə oturan dərvish Asir, Şeyx Əzəmin iqamətgə-

hindan bir-birinin ardından yeni-yeni xəbərlər gətirən qara xırqəli müridlərdən eşitdiklərini tez-tez çaparlara ötürür, beləliklə, şəhərdə baş verən hadisələr hələ yolda ikən vəliəhdə çatdırılırdı.

Şeyx Əzəmin iqamətgahının hücrələrində, Məlhəm seyidlərinin ədviyyathı xörəklərindən yeyib, səm suyu<sup>1</sup> içə-içə, nə vaxtsa Fəzlul-lahın məkanının öyrəniləcəyini gözləyən təğyirlibas adamlar vəliəhdə karvan yoluna açılan baş darvazanın ağızında qarşılıdalar.

Yalnız hökmdarın təhlükəli düşmənlərindən hansını isə oğurlayıb aparmaq lazımlı gələndə göndərilən bu “təğyirlibas adamlar”, boğazlarından asılı dəri yarıqlıda hökmdarın bağışladığı yurdların, at-ulağın, davarın və başqa mükafatların siyahısını gəzdirən seçmə bahadırlar – çağataylardı. Hökmdarın özünün, oğullarının, nəvələrinin və yaxın qohumlarının ordularında olduğu kimi, Miranşahın ordusundakı təğyirlibas adamlar da dərvişbaşı Asirin nəzarəti altında işləyirdilər və dərviş Asirdən başqa bir də ancaq hökmdarın özünə tabe idilər. Əgər bahadır əmrə əməl etməsəydi, hökmdar onun boğazından yarığını qoparıb varidatdan məhrum edə bilərdi. Bütün orduda hamı üçün qanuni olan qırmancı, qamçı cəzalarının isə bu çağatay bahadırlara dəxli yoxdu: həm öz qəbiləsinə mənsub olduqlarına görə, həm də nə isə çox böyük xidmətlərinə görə hökmdar onları cismani cəzadan azad etmişdi. Lakin darvaza qabağında vəliəhdin qamçısı ilk növbədə bu bahadırların başları üzərində şaqquıldı: İbrahimin xəyanətinə ən yaxşı sübut olan Fəzl elçilərinin zindana salındığı bir vaxtda səm suyundan məst olub yatdıqlarına görə Miranşah onların hamısını maltək döyüb, bədənlərində, üz-gözlərində salamat yer qoymadı. O elə halda idi ki, əgər Şeyx Əzəmin iqamətgahında İbrahimin xəyanətinə dair nə isə yeni bir xəbər, dəlil-sübut tapacağına ümidi olmasaydı, bahadırlara, bəlkə hətta qılinc qaldırmaqdan çəkinməzdı.

Axırıncı bahadır taqətdən kəsilib atın dırnağı altına düşdükdən sonra, Miranşah onlara Şeyx Əzəmin iqamətgahına getməyi əmr edib, nəhayət, atını darvazaya sürdü.

Dəstə vəliəhdin ardına cumdu, gələnlərin teymuri olduqlarını görüb onsuz da müqavimət göstərməyən keşikçiləri və qabağına çıxan gecə qarovalçularını – mirşəbləri tapdayaraq ildirim gurultusu ilə şəhərə girdi.

<sup>1</sup> Səməni suyu – xumarlandıran içki

Miranşah qala bürclərində çalınan təbil səsinə dağ belində divarları qaralan ləşgərgahdan əsgərxas tökülüb Gülüstan sarayının yolunu tutduğunu, sonra xanəgahin hündür damında, məşəllər arasında İbrahimlə vəliəhdinin qaraltılarını gördü.

İbrahimin ordusu Dərbənddə idi, sərdar Bəhlulun başçılığı ilə, müqavilə əsasında orada Toxtamış xanın yolu ağızında dayanmışdı. Şamaxıda cəmisi min nəfər əsgərxasla on nəfər rəisi-ləşgər bahadır, bir də ki, İbrahimin şəxsi candarları ilə silahdarları və mırşəbləri qalmışdı. Şirvanın bütün ərazisində, Bakı hakimi Hacı Firdunun qoşunları ilə kəndxudaların və tacirlərin mühafizə dəstələrindən başqa heç bir qüvvə yoxdu. Miranşah əmindi ki, keçən ilki dağıntılarından şirnikmiş ordusunun bu min nəfərinə yeni talan vəd etsə, onlar İbrahimin hakimiyyəti illərində ipəkdən, bağ-bağatdan, mal-davardan barınıb bolluq içinde üzən Şirvandakı qüvvələrin hamisəna bir yerdə qalib gələr və o, şahı asanlıqla tutub apara bilərdi. Lakin nə qədər çılgınlaşsa da, o hələ ağlını itirməmişdi. İbrahimin tutulması Şirvan ordusunun Dərbənd keçidini tərk etməsinə və Hülaku ərazisinin Toxtamış xanın yeni basqınlarına məruz qalmاسına səbəb olardı. Bundan başqa, dərviş Asırın məlumatına görə, İbrahim bir tərəfdən fitvaya möhür basıb Fəzlullahın həbs edilməsinə və bütün hürufilərin mühakiməsinə fərman vermiş, o biri tərəfdən, hürufilərin Şirvanda kök salmağının günahını “din və etiqad keşiyində duran” Şeyx Əzəmdə görüb özünü təmizə çıxarmışdır. Demək, şahı tutub aparsayıdı, yenə hökmədarın qəzəbinə düşər olmaqdan başqa Miranşah heç nə qazana bilməzdidi. Odur ki, əsgərxasla üz-üzə gələndə dərhal silaha əl atan orduya vuruşmanı qadağan edib, yalnız kiçik bir dəstənin müşayiəti ilə mərmər meydana keçdi və orada qabağına gəlib onu dərgaha dəvət edən Qazi Bayəzidə heç nə demədən, özü kimi çılgın atını birbaş Şeyx Əzəmin iqamətgahına çapdı.

Şahla vəliəhd Gövhərşah kafirin elçilərini dəmir qəfəslərdən çıxarıb aparandan sonra, şeyx özü dustaq kimi, bir müddət zindanda qalmışdı. Riyakar şaha, bu allahsızlar və qorxusuzlar zəmanəsinə nifrəti elə idi ki, bir az əvvəl şahı qan-qırğına bais olmamağa çağıran şeyx indi özü axirəzzaman arzu edirdi.

Onun zədəli sinəsindən ağrı qalxmışdı.

Ağrısı artdıqca gah Məlhəm qırğını, gah İsfahanı, gah da Təbrizi xatırlayır və indi daha çox inanrıdı ki, Əmir Teymurun əməli həq əməlidir: qırğın ərşə dayanmayınca, ölüb yenidən dirilməyincə insan həq yoluna qayıtmayacaq.

Şeyxin can ağrısından və nifrətdən dumanlanan beynində indi bundan başqa bir fikir yoxdu.

Əgər Əmir Teymur indi buradan peyda olub, onun özünə qılinc götürməyi buyursayıdı, Şeyx Əzəm bu əmrə tərəddüsüz əməl edərdi. Belə bir vaxtında, vəliəhd Miranşahın ordu ilə yaxınlaşdığını və ondan – şeyxdən İbrahimin xəyanətini isbat etmək tələb olunduğunu eşitdikdə şeyxin dizlərinə taqət gəldi və o, şahın əl-ayağına düşəndə səliqə-sahmanı pozulmuş üst-başını düzəldib, öz əvvəlki təmkini, dəyanəti ilə, yeraltı yoluñ dolanbaclarından iqamətgaha qalxıb, vəliəhdì qarşılıqla hazırlanıq üçün hazırlıq görməyə başladı.

Kafirin kitablarını öz ibadət otağında, mehrabın söykəndiyi divarda, daş qəfəsədə saxlamışdı.

Şeyx hər şeydən əvvəl, qəfəsəni açdı, fars, ərəb və türk dillərində üç kitabın üçünü də yerli-yerində gördükdən sonra, şah məscidindən təzə xalı-xalça gətirdib bu otağa döşətdirdi, döşəkcə, müttəkkə düzdürdü; Məlhəm seyidlərini çağırıb, ərzaq quyularından ərzaq ehtiyatının hamisini çıxarıb, çoxlu qazan asmağı tapşırıdı.

Təbil səsləri və şəhərə girən ordunun gurultusu eşidiləndə şeyx həyətdə idi.

Molla və mollaçalar hücrələrin kandarlarından cırıq-sökük palazları, həsirləri, hovuzun qıraqlarından abdəst abtavalarını yiğisdirirdilar. Müridlər vəliəhdin yoluna payəndəz döşəyirdilər. Şeyx isə gözlərini darvazadan o yana, şah məscidi ilə divanxananın arasından mərmər meydana dikib gözləyirdi.

Miranşahın başında beş diyarın – Azərbaycan, Qaxet, Ərmən, İran və İraqın hökmərləğinin rəmzi olan beş tovuz lələyi ilə bəzənmiş üçqunc hülaku papağı vardı. Əynindəki zərbaft<sup>1</sup> xalatin döşlərində və ciyinlərində qızıl butalar, belində qızıl kəmər və qızıl-qəbzə qılinc parıldayırdı. Lələklərin aralarında, butaların ortalarında, kəmərində və qılincinin qınında iri-iri nadir daşlar yanındı. Şeyx Əzəm nə bir zaman İranda onu bu libasda görmüşdü, nə də

<sup>1</sup> Zərbaft – qızıl sapla toxunmuş, çox qiymətli ipək növü

sonralar vəliəhdin burada vali olduğu vaxtlar. Əgər vəliəhdı əvvəl-cədən gözləməsəydi, şeyx onu bəlkə də tanıya bilməzdi. Çünkü libasdan başqa, sifət də şeyxin vaxtilə gördüyü sifət deyildi: Miranşahın üzü ətləninmiş, çoxdan daranmayan seyrək saqqalı buruq-buruq olub, sifətini daha da enliləşdirmişdi. Mərmər meydanın arxasında – dərgah qapısında ordudan ayrılib iqamətgaha çapan atlilar arasında, şeyx əvvəlcə onun parıltısını başqalarından ayırdı. Həyətdə, köpük içində xırıldayan ağ atın belindən atılıb onun üstünə yeriyən, bədəndən ariq, üzdən kök adamda isə yalnız enli hökmədar kəməri və qılinc şeyxə tanış gəldi.

Məlhəm məscidində, ruhi xəstələr önungdə ömrünün yarısını zora və qılınca lənət oxuduqdan sonra, taleyin gərdişi ilə özü qılınçdan öpməli olanda, Miranşahın həmin bu uzun, düz qılınçı qızıl qəbzəsindən başlamış, qızın qırmızı tumacı üstündə abi, firuzeyi daşlara qədər şeyxin zehnində həkk olunmuşdu. Odur ki, vəliəhdin özündən əvvəl qılınçını tanıyb, bir zaman bu qılınçdan necə sidq ürəklə öpmüşdüsə, indi də eləcə təzim etdi və üzünə oxtek sancılmış səbirsiz gözlərin tələbi ilə dərhal mətləbə keçib:

– İbrahim hürufilərlə müttəfiqdir, övladım. Mürtəd və xaindir!  
– dedi.

Miranşah titrəyirdi:

– Müttəfiqdir! Xaindir!.. Hökmədar sözə inanmir! Sübut lazımdır!

Şeyx bir daha təzim edib:

– Sübut var, övladım! Kafirin kitabları məndədir, – dedi.

Miranşah duruxdu.

Dərviş Asirin xəbərləri içərisində o, Fəzlullahın öz lənətli “Cavidannamə”sini İbrahimə göndərdiyini və Şeyx Əzəmin kitabları ələ keçirib öz ibadət otağında saxladığını da eşitmışdı. Lakin həbs edilən elçilər müqabilində kitablar onun gözünə görünməmiş, elçilərin azad edildiyini eşitdikdən sonra isə kitabları tamam unutmuşdu. Daha doğrusu, İbrahimin, şübhəsiz, “Cavidannamə”ni də şeyxin əlində qoymadığını düşünüb, bundan da ümidi kəşmişdi, odur ki, “kitablar məndədir” sözlərindən duruxdu.

Şeyx onun sükütündən narahat olub:

– Şəkkin olmasın, övladım, İbrahimin kağız-barat sinisindən öz əlimlə götürmüşəm, – dedi. – Müridlərimlə bahəm, hökmədarın

hüzurunda özüm şəhadət verə bilerəm ki, Fəzlullahın xəlifəsi Əliən-Nəsimi İbrahimə ittifaq təklif etdi, sonra da mürşidinin kitablarını verdi ki, İbrahim kafirin elmini mənimsəsin və öz işlərində onun küfrünə istinad etsin.

Miranşahın içərisində tərəddüldü sevinc titrəyirdi. Heç cür inanı bilmirdi ki, hər bir addımını ölçüb-biçən, hiyləgər İbrahim “Cavidannamə” kimi əşyayı-dəlili şeyxin əlində qoyub belə asanlıqla kəməndə düşə bilər.

Şeyx yenə nə isə danışındı.

– İbrahimin xəyanətini isbata hacət yoxdur, övladım! – deyirdi.

Miranşah daha dözmədi, əlində qamçısını, qulaqlarında qızıl aypara sırgalarını əsdirərək, birdən qışqırıb:

– Gətir kitabları! Gətir! – dedi və səbr edə bilməyib özü də şeyxin ardınca getdi.

Onlar sağ-solunda nazik daş dirəklər düzülmüş, harmalarında yağı çırqları yanmış uzun dəhlizdən və hücrələrin ensiz, alçaq, günbəzvari qapılardan fərqlənən hündür qapıdan keçib, uca qübbəli ibadət otağının genişliyinə çıxdılar.

Seyx vəliəhdidi dörə dəvət edib, özü birbaş mehraba tərəf addımladı. Orada, mehrabın arxasında, divar uzunu çəkilmiş mumiyalı ipdən üstü “lailahəilləllah” yazılı ipək bayraqlar asılmışdı. Şeyxin cibindən açar çıxarıb, divardakı bayraqlardan birini qaldırdığını gördükde, əşyayı-dəlilin, doğrudan da, burada olduğuna Miranşahın heç bir şübhəsi qalmadı.

İbrahimin, nəhayət, kəməndə düşməsi möcüzə idi. Miranşah möcüzəni yaradan adamin çoxlu şamdan başqa heç bir var-dövləti gözə dəyməyən bu otağını qızıl-gümüşlə, ləl-cavahiratla doldurmağa hazır idi. Lakin sevinci çox sürmədi.

Şeyx əvvəlcə açarı əlindən saldı. Sonra bayraqı tutan əli yanına düşdü. Ağır-ağır dönüb vəliəhdə baxanda şeyxin ağsümük üzü ilə saqqalının rəngi arasında olan-qalan fərq də getmişdi.

– Kitablar yoxa çıxıb, övladım!.. – Şeyx ayaq üstdə dirigözlü ölmüşdü. – Baş açmırəm bu nə möcüzədir, övladım. İqamətgahımıza yad adam gəlmir. Bu xanəyə məndən qeyri bir ins-cins ayaq basmir. Baş açmırəm!..

Miranşah isə heç nə demirdi. Şeyxin əksinə, heç təəccüblənmirdi də.

O, atasının “övladım Miranşah dəli olub” sözlərini xatırlayır və fikirləşirdi ki, keçənilki yürüsləritək bu səfəri də günahlarının sayını artırmaqdan başqa heç bir xeyir vermədi.

Hökmdardan izinsiz, ordusunu Ərməndə başlı-başına buraxmışdı. Bu, onun birinci günahı idi.

Əmir Qıymaz Əlincə ətrafındaki mühəsirə ordusunun işi və vəziyyəti haqqında məlumat vermək üçün hər gün ona, o da Üçkilsəyə – hökmdara çapar göndərirdi. Vəliəhdid düşərgədə tapmayan çaparlar indi bir-birinin ardınca Ərmənə yığışib qalırdılar və hökmdara daha Əlincə barədə məlumat çatmadı. Bu, onun ikinci günahı idi.

Hökmdarın cismani cəzadan azad etdiyi bahadırlarını döymüş, hökmdara daimi tabelik rəmzi kimi qapıları çıxarılmış darvazaya həmlə edib, günahsız keşikçiləri və mırşəbləri atların dirnaqları altına salmışdı. Bu, onun üçüncü günahı idi.

Ən böyük günahı isə bu idi ki, Şirvanda hökmdarın iradəsini təmsil edən müttəfiqini düşmənlə əlaqədə taqsırlandırmışa cəhd göstərmiş, şahın öz məktubunda “tutub göndərərik” yazdığını baxmayaraq, o bu vədin yerinə yetirilməsini gözləmək əvəzində Şamaxıya yürüş etmiş, burada isə şahın özü ilə danışmaq, Fəzlullahı tutmaq üçün ondan kömək istəmək əvəzində, Fəzlullahın küfrünün yayılmasına rəvac verməkdə taqsırlandırlan Şeyx Əzəmin iqamətgahına gəlmişdi... Miranşah divarda qaralan boş qəfəsəyə baxa-baxa hökmdardan daha nə kimi ittihamlar eşidəcəyini düşünür və hələ bilmirdi ki, vaxtı yetişəndə, hökmdarın çağırıldığı qurultayda üzünə oxunan saysız-hesabsız günahları sırasında bu son günahlarını da rədd edə bilməyəcək, bəraət üçün ancaq bir neçə kəlmə: “İbrahim iblisdir! Bütün bəlalarımız İbrahimdəndir, siz isə onun əvəzində məni mühakimə edirsiniz!” – deyəcəkdi.

Bu təhlükəni İbrahimin əvəzində özünün mühakimə olunacağıını o çoxdan hiss etmişdi. Şeyxin boş qəfəsəsi önündə isə bu təhlükəni bütün varlığı ilə duydular və burada onu necə başağrısı tutdusa, qışkırtı ilə “əlac” tələb edib bir tuluq şərab içdiyindən sonra, əsgərlərinin sürükləyib götirdikləri qızın ardınca Şeyx Əzəmin içəri yürüüb onun ayaqlarına yıxıldığını və “Balama qıyma! Günəşimi söndürmə!” – deyib hönkürdüyüünü belə görmədi...

Dəmir sinəbəndlə, şisdəbilqəli ağatlı qarovul qoşunlarının nəzarəti altında susan Əlincə qalasının gündoğan tərəfində, qayalı, sildirimli dağların arası ilə uzanıb gedən yaşıl dərənin bürkülü, çerməli yaz axşamlarından birində, Əlincə çayının çaxraxlı sahilində daha bir ağatlı göründü. Yuxarıda, dərənin geniş yerlərində yayılıb, qalın ot və ulğunluqlar arasında nazik sizgintilər kimi ağaran, aşağıılarda isə birləşib daşlı enişdə gur axınla qızıldayan çayın sağ sahilində, dağtək nəhəng qaya belində bu qayanın təbii davamitək ucalan qalanın bürc-ləri qaralırdı. Atlı o yana bir xeyli tamaşa edib teymurilərin sol sahildə dağətəyinə səpələnmiş düşərgələrinə qalxan dolayı ciğirlərə doğru döndü. Başında yaz yağışlarından tükü yapıxmış qumral tülükü dəri-sindən qulaqlı papaq, əynində ərzaq qoşunu əsgərlərinin geyindikləri adı, boz çəpkən, zirehsiz, yaraq-yasaqsız bir atlı idi. Kim deyərdi ki, Mavərəünнəhrlə Xarəzmin, İranla İraqın, Azərbaycanla Ərmənin və Qaxetin hökmədarı Əmir Teymur idi bu atlı?.. Əlincənin divarları arasında otursa da geniş dünya ilə daimi əlaqəsi olan qala rəisi Sərdar Altun, Teymurun üç yüz minlik qırmızı süvarisinin Üçkilsədən çıxdıqdan sonra Naxçıvana burulmadan Qarabağa tərəf getdiyini eşidib, onun geri qayıdacağına gözləmirdi. Qala bürclərində dayanan və ətraf dağların sildirim döşlərində – yeraltı yolların çıxacaqlarında oturan keşikçilər isə ötən yeddi ildə ağatlı qarovul dəstələrini gecə-gündüz görməyə vərdi etdiklərindən, ikindi çəği dərəashağı enən arabalı, dəvəli ərzaq qoşunlarından ayrılib sahildə dolaşan tek atlıyla heç diqqət də yetirməmişdilər. Yalnız teymurilər özləri ərzaq qoşunları ilə onları müşayiət edən qırmızı geyimli bahadırların hökmədərə mənsub olduğunu görmüş, sonra, ərzaq qoşunlarının ilk dəstələri ilə düşərgəyə qalxıb arabalardan yük düşürən qulların əllərində hökmədarın şəxsi avadanlığını tanıyb əl-ayağa düşmüş və tezliklə onun özünü də tanımışdılar.

Qaya torpaqda bitib-bərkiyən kimi, Teymur da atın belində bərkimişdi. Yəhərdə onun şikəstliyi və xəstəliyi bilinmirdi.

Ayağı torpağa dəyəndə isə elə bil yer ayağının altından qaçıdı, iki ərəş<sup>1</sup> uzununda nəhəng gövdə dayağını itirib o yan-bu yana

<sup>1</sup> Ərəş – aşından bir az uzun ölçü

əyildi. Düşərgənin hər yerindən axışib gələn ordu rəisləri, alimən-səb seyidlər və çox vaxt rəsmiyyət gözləməyən batqanlı dərvişlər də əyilib təzim etdilər.

Atdan düşəndə hökmdarın səndələdiyini onlar birinci dəfə gör-mürdülər. Bu cür bərk səndələyiib ayaq üstdə zorla dayandığını isə heç vaxt görməmişdilər. Hökmdar haradansa uzaqdan, həm də heç yerdə dincəlmədən gəlmışdı. Odur ki, yaxınlaşmağa cürot edən ta-pılmadı.

Arxada dayanmış minbaşilar gözləyirdilər ki, irəlidə duran yüksək rütbəli rəislər – tümənbaşilar yaxınlaşacaqlar, tümənbaşilar isə gözləyirdilər ki, hökmdarın köhnə silahdaşı, Naxçıvan hakimi Əmir Qıymaz özü yaxınlaşib qolundan tutar. Lakin Əmir Qıymaz da tərpənmədi.

Hökmdarın köhnə silahdaşlarından salamat qalanların hamısının bəxti yüyrək idi: öz orduları ilə həmişə və hər yerdə hökmdarın ordusunun qabağınca gedir, zəfər, şöhrət qazanır, mükafat alırlar. Əmir Qıymazın altı-yeddi il bundan əvvəlki zəfərləri, mükafatları isə ona çox baha oturmuşdu: Naxçıvan hakimi təyin edildikdən sonra bu lənətli qalanın yanında, qışda şaxtalı küləkləri, yayda boğucu bürkübü ilə cəhənnəmə dönen bu dərədə ilişib qalmışdı.

Mühasirənin birinci, ikinci illərində Miranşah bir neçə dəfə öz ordusunu ilə Əmir Qıymazın ordusunu birləşdirib, qızılqəbzə qılincini siyirib özü həmləyə getdi. Lakin qalanın divarları dibində, nər-divanlardan alov içində tökülüb qalaq-qalaq yiğilan minlərlə meyit qoyub Əlinçəyə batmağın qeyri-mümkünlüyünü bir daha dərk et-məkdən başqa heç nə qazanmadılar və çayın bu tayına çəkilib düşərgənin dövrəsində dərin xəndək qazdırıldılar.

O vaxtdan da əlincəlilərin həmlələri başlanmışdı.

Onlar gah qaladan, qayaların arası ilə səssiz-səmirsiz enib, qarovalı qoşunlarının üstünə tökülürdülər, gah düşərgənin arxasında dağ döşlərində peyda olur, yağış kimi ox yağıdırıb yoxa çıxırdılar, gah da düşərgədən xeyli uzaqda başı ulduzlarla dəyən İlən dağından tökülüb, örüşdə gecələyən ilxıları düzərlərə, dərələrə dağıdırıldılar, sonra da düşərgədən ilxıları xilas etməyə göndərilən qoşunların arasına dolub, xırda-xırda dəstələrlə kürək-kürəyə verib döyüşürdülər. Büyük itkilərdən azalmış ordusunu lüzumsuz vuruşmalar-dan qoruyub saxlamağa çalışan Əmir Qıymaz bütün gecəni qayalıqlardan qılinc-qalxan şaqqlıtları, kişnərtilər eşidirdi, səhər açılanda

isə düşərgə ilə İlan dağı arasındaki boz-yanıq dərə-təpələrə, düzən-gahlara səpələnmiş leş, meyit qaraltıları, əsləhə parıltıları görüb, ilxıları axtarmaq üçün yeni-yeni qoşun dəstələri göndərməyə məcbur olurdu. Beləliklə hər şey yenidən başlanırdı.

Günlər günlərə bənzəyirdi, illər illərə.

Hökmdarın dərvişlərinin dediyinə görə, Əlincədə nə qədər ordu vardisa, bir o qədər də əlləri külünglü kankan vardi. Ömür-lərini Naxçıvanın duz karxanalarında keçirib yerin altında işləməyə öyrənmiş kankanlar son yeddi ildə dünyada misli görünməmiş lağımlar atıb, dağları dağlara calamışdır, buna görə də əlincə-lilərin nə vaxt yerin altında, nə vaxt yerin üstündə oturduqlarını, haradan batıb haradan çıxdıqlarını öyrənmək mümkün deyildi. Bütün bunlar Əmir Teymurun müzəffər əmirini aciz, məyus və miskin etmiş, vaxtilə yanaqlarından qan daman üzünü od rənginə salmışdı; odur ki, Əmir Qıymazın hökmdara yaxın getməyə, onun qolundan tutmağa da cəsarəti çatmadı.

Əlini mehtərlərdən birinin ciyininə atıb xeyli dayandıqdan sonra Teymur, nəhayət, atdan aralandı. Sol ciyinini irəli verib, sağ qızını arxasında ağır yük kimi çəkə-çəkə, dağ ətəyinin daşlarından təmiz-lənmiş, tapdanıb bərkimiş ağ yolla yasti təpə belində qurulmuş ağ çadırı doğru addımlamağa başladı.

Yolun hər iki tərəfindəki yovşanlı təpəliklərdə, saysız-hesabsız, nişangahsız qəbirlərin aralarında, bu qəbirlərin başdaşları tək dayanmış minbaşilar ikiqat olur, hökmdar keçib aralanana qədər qəddlərini düzəltmədən hərəkətsiz qalırdılar. Bu adamlar nə qədər müti görünsələr də, hökmdarın köhnə silahdaşındaki gizli narazılıqdan və vəliəhd Miranşahdakı çılgınlıqdan bunlarda da vardi. Bəzilərində az, bəzilərində çox, amma hamısında vardi. Məhz buna görə də hökmdarın bütün ordularında həlak olanlar, yatalaqdan, vəbadan qırılanlar bir qayda olaraq xəndəklər tökülüb yüz-yüz, min-min basdırıldıği halda, burada ölüleri ayrı-ayrı, həm də yol ağızında dəfn etmişdilər ki, özü heç vaxt Əlincəyə yaxın düşməyən hökmdar, nəhayət, bir gün təşrif gətirəndə yeddiillik mühəsirənin bəhrəsi olan bu böyük qəbiristanlığı öz gözü ilə görsün; ya özü Əlincənin fəthinə bir çarə tapsın, ya bu lənətli qaladan əl çəksin, ya da adı hakim, özü bədbəxt əmirini bu zindandan xilas edib, buraya mühəsirələrdən, səmərəsiz döyüşlərdən bezikməmiş təzə mühəsirə ordusu göndərsin. Bu mülahizələri ilk dəfə kim dilinə gətirmişdi?

Həlak olan əsgərə ilk qəbri kim qazmışdı? Heç kəs bilmirdi. Bilənlər vardısa, onlar da susurdular. Çünkü hökmədarın bütün ordularında olduğu kimi, bu düşərgəyə gələn dərvişlər və seyidlər də hökmədarın qulağı, hökmədarın gözü idilər. Çox güman ki, hər şey öz-özünə, sözsöhbətsiz baş vermişdi. Minbaşılara kim cəsarət edib əmr edə bilərdi ki, hökmədar təşrif gətirəndə qəbirlərin aralarında dayansınlar? Əlbəttə, heç kəs əmr etməmiş və demək, bu da öz-özünə baş vermişdi. Başqa ordularda hökmədarın gəlişindən xəbər tutan kimi qoşunları səfə düzən, əsgərlərin yay-oxlarının sayından başlamış, kəmərlərindən asılı dəri torbalarda iynə-sapa qədər hər şeyə diqqət yetirən rəislərin əksinə, xəndək arasında oturmaqdan cana doyub nizam-intizama laqeydləşmiş bu rəislər, düşərgədə çadırların zir-zibilli araba-rəslərinə pərakəndə səpələnmiş ordunu ayağa qaldırmağı da lazım bilmədən, qəbirlərin başdaşları itək durub, hamısını zinhara gətirmiş mühəsirənin bəhrələrini nümayiş etdirirdilər.

Lakin Teymur nə qəbirlərə baxırdı, nə də qəbirlərin canlı başdaşlarına. Çənəsinin ucunda qırmızıya çalan sarı saqqalını dik tutub, iri, ala gözlərini geniş açıb, qartal burnunun donqarı uzunu baxabaxa, ağır-agır, tərləyə-tərləyə birbaş çadıra gedirdi.

Cox pis axsasa da hərdən çala-çuxura düşüb, yixilmamaq üçün addımlarını itiləşdirəndə atıla-atıla dingildəyə-dingildəyə yerisə də, onun ümumi görkəmi gözəl idi. Gözəl və qorxunc. Xüsusişə gözləri heybətli idi – parlıtızsız, işıltısız, durğun və gərgindi: heç kəsə və heç nəyə baxmasa da, elə bil hamını, hər şeyi, hətta ürəklərdə narazılığı da görür və hamını bir yerdə ittiham edirdi. Kimin ağlına gələrdi ki, əslində bu dəm onu sümüklərində dözləməz ağrılardan və tezliklə gözdən iraq olub əzablarını gizlətməkdən başqa heç nə düşündürmürdü?

Dərədən qalaya baxanda at belində müşayiətiz gəzdiyi kimi, çadıra da tek getdi. Orada, təpənin belində üzüqoylu döşənmiş şəxsi qulları, qaravaşları, kənizləri və hətta ordudan özü ilə gətirdiyi alımənsəb sirdaşları da aralanıb təpənin aşırımına endilər, çadırın qabağında yalnız keşikçi cağatay bahadırları qaldı.

Qaranlıq qarışdı, gecəyərə oldu, lakin hökmədar nə təpənin ayağına yiğişib gözləyən düşərgə sahiblərindən bir nəfər çağırıldı, nə də öz adamlarından.

Düşərgənin üzərini, çadırların ara-bərəsini tüstü-duman bürümüştü. Yeddi ildə xəndək arasında özləri mühəsirə şəraitində

yaşayıb qıtlıq çökmiş əsgərlər, növbəti aylıqdan<sup>1</sup> əlavə, gözlənilmədən hərəsi dörd at qiymətində ənam almış və hökmədarın ərzaq qoşunlarının payladığı bol yeməkdən sonra, sönməkdə olan ocaqların ətrafında, yeddi ildə bəlkə də birinci dəfə rahat, dərin yuxuya getmişdilər. Orada yalnız onbaşilar hələ oyaqdılar – yüksək rütbəli rəislərdən yüzbaşılara və yüzbaşılardan onlara rüsxət gəlməyincə gözlərini yummağa ixtiyarları yoxdu. Beşbir, onbir dövrə vurub, ocaqlara təzək ata-ata söhbət edir, mühasirə illərində döyüşləri uduzduqlarına baxmayaraq, aylıqları kəsilmək, cərimələnmək əvəzinə ənama və bol ərzaq mükafatına layiq görüldükələri üçün, rəhm-dil və səxavətli hökmədarı alqışlayır, onun ayağı dəyən yerlərdə Əlincədən də möhkəm qalaların təslim olduğunu xatırlayıb, başqa ordularda çoxdan unudulmuş İsfahan mühəsirəsindən damışındılar. Əlincəyə və İlən dağına nisbətən xeyli alçaq dağ qatarı ətəyində uzununa səpələnmiş bu nəhəng düşərgədə indi onbaşiların asta danışqlarından, illərlə tapdanıb bərkimmiş quru torpaqda nə isə tapmaq ümidi ilə dodaqlarını, dişlərini ora-bura sürtən qosqu atlarının və axşamdan sağılmaq üçün götürilib burada qalmış madyanların finxırtılarından başqa heç nə eşidilmirdi. Ağ çadırın sükutu hamını, o cümlədən Əmir Qıymazla onun tümənbaşalarını və hətta ərköyüն, səs-küylü batqanlı dərvişləri də sükuta batırılmışdı.

Yalnız gecəyarıdan sonra təpənin dikdirində hökmədarın özü ilə gətirdiyi alimənsəblərdən birinin – Şeyx Bərkənən ağ çalmalı, uzun qaraltısı görünüb, hökmədarın adından hamiya xeyirli gecə arzu etdi və bu vaxt çadırda, nəhayət, çıraq yandırıldı.

Çıraqların sayı artıqca çadır içəridən ağarib, qaranlıqda qar təpəsitək bəyazlaşdı, belinə dolanmış enli ipək qurşaqın qızıl butaları, orta bacadan dik çıxarılmış bayrağın gümüşü ayparası, ətrafdə hərəkətsiz dayanmış bahadırlar, qollarında qalxanların dəyirmi qaraltılarına və əllərində nizələrin sıvri uclarına qədər göründü.

Hökmdar camaat arasında özünü saxlayıb canının ağrılı olduğunu bürüzə verməsə də, onun gecələr oyanıb sübhə qədər yatmadığını bilən az deyildi. Odur ki, düşərgəyə dağılışanlar hökmədarın belə yuxusuz gecələrindən birinin başlandığını zənn etdilər və bu vaxt

<sup>1</sup> Teymurun muzdlu əsgərləri, adəton çox bol – iki at qiymətində aylıq alırdılar. Lakin döyüsdə qalib gəlməyənlər dərhal aylıqdan məhrum edilir və üstəlik, cərimə olunurdular.

qaranlıqda çadırı doğru gedən vəliəhdələ təğyirlibas bahadırları və onların ardınca tələsən alımənsəblərlə qulları görmədilər.

Bir az sonra düşərgədə közərən axırıcı ocaqların işartilari da söndürülmüşdü. Bir yanda Əlincə qalası, o biri yanda düşərgənin arxasında dağ qatarı, üçüncü tərəfdə İlan dağı, bunların ortasında dərə, təpə və düzəngahlar, hamısı iliq yaz gecəsinin ulduzlarla bəzənmiş yumşaq qaranlığında uyuyurdu. İndi ancaq hərdən harada isə qarovul qoşunlarından birində iki süvari qalxanlarını bir-birinə vuranda, o biri qoşunlarda da növbə ilə qalxanı qalxana vururdular, taqqıltılar, daşa toxunan nal səsinə belə cavab verən qayalara, dağlara düşə-düşə, asta göy gurultusutək yayila-yayila qalanın başına dolanıb, ilk taqqıltının eşidildiyi səmtə qayıdırı. Sonra yenə sükit çökür, Əlincəçayın dərə dibində sakit qıjılıtı sükutu daha da dərinləşdirir, gecənin hökmü tədriclə hər şeyə qalib gəlirdi.

Lakin birdən müdhiş bir bağırkı eşidildi. Kim isə elə bil ölümayağında, son nəfəsində aman istədi. Ömürlərinin yeddi ilini bu xəndəklər arasında keçirmiş rəisler və əsgərlər kimi, düşərgənin ortasında, qalın keçə alaçıqlarda olan seyidlərlə onların arvad-uşaqları da, qul-qaravaşlar, nökərlər, mehtərlər də Əlincə gecələrinin qəfil səslərinə çıxdan alışmışdılar. Bağırtı qayalara, dağlara düşüb yıldı, elə bil minlərlə adam fəryad etdi, dünya ənşəşdi, amma heç kəs oyanmadı. Yuxuda belə, fikri hökmədarın yanında olan Əmir Qıymaz və onun çadırının dövrəsindəki çadırlarda pal-paltarlı uzanmış tümənbaşılar isə səsin ağ çadırından gəldiyini hiss edib dərhal çölə atıldılar. Lakin Miranşahın dəyişirik səsini nə rəislər tanımışdılar, nə də vəliəhdələ yalnız təsadüfən təsadüfə görüşən Əmir Qıymaz.

Çadırda nə baş verdiyini hökmədarın alımənsəb seyidləri ilə keşikçi bahadırlardan başqa tək bir dərviş görürdü.

Qişda ayzadan, yazda günəşdən yanmış qara, uzun üzünün hörmək torutək sıx qırışları, parıltısız, işıltısız ala gözleri və qartal burnu ilə, iki ərəş boyu və iri dəhşətli əlləri ilə eynən hökmədarına oxşayan dərvişin çadırı nə vaxt gəldiyini heç kəs görməmiş, qaranlıqda hökmədarla nə deyib-danişdığını bir kimsə eşiməmişdi. Bunun bütün Azərbaycanda və İranda adı dillərdə gəzən məşhur dərviş Asir olduğunu belə bilən yoxdu.

Çıraqlar yandırılarda Teymur azı yüz əlli-iki yüz adam tutan çadırda dərvişini təxtin böyründə, sağ ayağının yanında oturtmuş-

du. Tabeliyindəki dərvişlərin ancaq çox az bir qismindən və təgyirlibas bahadırlardan başqa dərviş Asiri heç kəs, hətta vəliəhd də üzdən tanımadı. Odur ki, içəri girəndə Miranşah onu hökmdarın hüzuruna gəlib-gedən saysız-hesabsız dərvişlərdən biri hesab etdi. Bahadırlar isə Şamaxıda, Şeyx Əzəmin müridləri arasında qoyub gəldikləri rəislərini burada gördükdə sevinclərini gizlətmədən bir-birinə baxdılar.

Onlar çoxdu: bir yüzbaşı, on nəfər onbaşı və yüz bahadır. Cəmisi yüz on bir nəfər. Hamısı da yekəpər, azman.

Şeyx Əzəmin iqamətgahında qaldıqları müddətdə eninə-uzununa daha da böyümüşdülər. Addım atanda, yüngül boz xalatlar altında bədənləri buğum-buğum yırğalanırdı. Çadıra dolub, əlləri döşlərində təzim edəndə, papağın dalından çıxmış, kimisində nazik, kimisində yoğun bahadır hörüyü altında peysərlərinin eti və kürəklərinin eni ilə daha da nəhəng və heybətlə göründlər. Vaxtilə əmirlərinin zəmanəti ilə şəxsən özü seçib Miranşahın ordusuna göndərdiyi bu adamların indiki görkəmi elə bil Teymurun özünü də heyrətləndirdi. Lakin dərviş Asirin işarəsi ilə yüzbaşı, ardınca da bahadırların hamısı qurşaqdan yuxarı çıldaqlanıb üzü üstə əyiləndə Teymurun sifəti dəyişdi.

O, Bağdad yürüşünün qənimətlərindən olan, fil sümüyündən, zərif, alçaq təxtdə yumşaq döşəkcə üstündə oturub, şikəst qızını irəli uzatmış, sol qızını təxtin altına tərəf qatlamışdı. Əynində açıq sarı ipək çəpkən üstündən yaxası qara qaytan çalkeçirlərlə çəkilib bağlanmış qırmızı mahud xalat, belində bir çərək enində qızıl kəmər vardi; nə qədər ki bahadırlar çıldaqlanmamışdır, sarı-qırmızımtıl saqqalı kimi, üzü və təmiz qırxılmış açıq başı da xalis bürünctək qırmızımtıl calırdı; hamidan irəlidə əyilmiş yüzbaşının kürəyini görəndə sifəti ilə birgə, hətta başında dərinin rəngi də boğulub qaraldı.

Üç bahadır təxtin arxasında dayanmışdı – üçü sağında, üçü solunda. Hamisinin əlində Sultan Əhməd Cəlairinin sarayından tapılmış qızıl dəvə – Hülaku çırığı vardi. Dəvələrin təpələrində yoğun piltələrin məşəltək gur alovu gah orta bacaya, gah da çadırın dalındakı ikinci bacaya doğru uzanır, qara, qurumlu tüstü zolaqları burulub bahadırların üz-göz'lərinə vururdu, amma onların diqqətləri bir an da hökmdardan yayılmadı. Bu cavan çağataylar həm təxtin keşikçiləri idilər, həm çiraqdardılar, həm də hökmdarın ən yaxın

sırdaşları idilər: onu yalnız bunlar çımdırırdılər. Bütün yürüşlərdə ordunun ardınca, araba karvanlarında, xəzinənin üstündə gəzdirdiyi qoca arvadından başqa hökmdar bir də ancaq bu doqquz nəfərə əmr vermirdi: nə vaxt nə etmək lazım olduğunu cavanlar özləri bilirdilər. Odur ki, hökmdarın işarəsini gözləmədən, üçü sağdan, üçü soldan cəld irəli yeridi, təğyirlibas bahadırların aralarında çırqları aşağı endirdilər.

Yüz on bir nəfərin hamısının kürəyi qapqara yanmışdı. Atası ilə birgə indi Miranşah da bahadırlara baxırdı və hökmdarın cismani cəzadan azad etdiyi adamları birbəbir döyüb bu hala saldıguna özü də inana bilmirdi.

— Yaxın gəl.

Bu, Bağdad yürüşündən qayıtdıqdan sonra hökmdarın ona ilk müraciəti idi. Asta, gər və yorğun səs Miranşahi diksindirdi: hökmdarın nəinki özündən, hətta səsindən də yadırğamışdı. Bir neçə adımla atıb, doğma ata əvəzində elə bil bir adama yaxınlaşdı.

Teymur boyca mərhum vəliəhdin – Cahangirin, Şahruxon və Ömər Mirzənin gözəl boy-buxunlarına bənzəsə də, aramsız sərxoşluqdan üzülmüş oğlunun bədəninə, şişkin, öykəşik üzünə tamaşa edir və elə bil bütün olub keçənləri yada salırı.

Axırda gözlərini oğlunun çəkməsinin boğazında dəstəyi parıldayan qamçısına dikib, sonralar oğullarının, nəvələrinin və bütün əmirlərinin ordularında cismani cəzanın ləğv edilməsinə səbəb olan kəlamını söylədi:

— Hökmdarın nüfuzu qamçısından aşağıdırsa hökmdar deyil, — dedi və təxtin böyründən seyidlərin üstünə bir-birinin ardınca çoxlu kisə atıb əmr etdi ki, bahadırların yaralarını altunla sağlamtsınlar.

Miranşah ortaları piyli qaban ortasına oxşayan bahadırların bel-lərinə səpələnən qızılıñ cingiltisini, qızılı yiğışdırıb dala çəkildikcə necə sevincə fisildaşdıqlarını, sonra hökmdarın kimə isə onun əs-ləhəsini almağı əmr etdiyini eşitdi.

Ordusuna müstəqil başçılıq ixtiyarından məhrum edildiyini ona hələ yolda ikən demişdilər, minbaşı hökmdarın bu əmrini eşidən kimi birdən-birə vəliəhddən üz döndərmış, süvarilərinin minini də haraya isə aparıb yox olmuş, Miranşah düzün ortasında, əsgərlərinin əvəzində toz dumanına baxa-baxa qalmışdı. Onun üçün bundan böyük dərd olmazdı. Lakin o hələ vəliəhddi, belində hökmdar kəməri vardı, buna görə də şəxsi silahının alınacağını gözləmirdi.

On dörd yaşından bu vaxta qədər, gecələr yatağa uzananda da yanında saxladığı, qəbzəsinin, qınının və hətta tiyəsinin qoxusunu duyduğu qılinci ilə vidalaşmış kimi, köksünü ötürüb, əlini yol gələndə gecənin şəhindən soyumuş qəbzənin üstünə qaldırdı, qılincinin Əmir Teymurun böyük oğluna – vəliəhdə layiq hörmətlə özü təhvil vermək istədi. Amma atası bunu da ona çox gördü və vəliəhdin qarşısında dayanıb qılinci onun özünün açmasını gözləyən seyidin əvəzində bu dəfə qara qula əmr etdi. Bu, təhqirdi.

Qul qabıqdan təzəcə çıxmış ilantək göyümtül barmaqlarla onun əlini kənara itələyib qılinci açdı, kəmərin altından xırdaca qəməsini çəkib çıxartdı, hər ikisini qoşa əl üstündə aparıb, hökmədarın irəli uzanmış tək əlinin iki əl enində pəncəsinə qoydu.

Çadira sükut çökmüşdü. Alimənsəb seyidlər gözlərini hökmədarın qaralmış üzünə dikib, işin axırını gözləyirdilər. Əmir Teymur Çingiz xan səltənetindən, Hülaku xanədanından əxz etdiyi və özünün “Tüzük”ində yazdırıldığı qanunlara çox dəqiq əməl edirdi. O qanunlara görə, vəliəhdi bütün əmirlərin, varislərin və təmənbaşlarının iştirakı ilə yalnız qurultay hakimiyyətdən məhrum edə bilərdi. Elə isə bəs hökmədar əsləhəni niyə alındırdı?

Teymur qəməni atıb, bayaq oğluna necə tamaşa etmişdisə, indi də eyni diqqətlə qılınca baxdı, sonra ağır-ağır dillənib dərvişdən soruşdu:

- Dərviş, hürufilərin gücü nədədir?
- Müraciət nə qədər gözlənilməz olsa da, dərviş Asir dərhal:
- Elmdədir, hökmədar! – dedi.
- Qılinc işlətmirlər?
- Xeyr, hökmədar, hələ ki, işlətmirlər.
- Bəs mənə necə qalib gəlirlər?

Alimənsəb seyidlər heyrətdən qurudular. Dərviş Asir isə, hökmədarın özünü məğlub hesab etdiyini əvvəlcədən bilirmiş kimi, əsla çəkinmədən:

– Sən qalalar fəth edirsen, hökmədar, onlar qalalarda adamların ürəklərini fəth edirlər! – dedi.

– Eşitdin?! – Teymur qızılqəbzə qılinci gərəksiz bir şeytək atıb oğluna baxdı. – Belə çıxır ki, qalaları mən hürufilər üçün fəth edirəm! Niyə belə olur? Cavab ver!

Miranşah susurdu:

– Naxçıvanda, İsfahanda, Təbrizdə, Bağdadda mən Allah yolundan azanlara divan tutdum. İnsan zülmə tabedir, zülm etməsək tabe olmur, itaətdən çıxıb qiyam qaldırır. Ona görə də divan tutdum və gözlərinin qabağında kəllə yiğdim ki, yüz il, min il sonra da peyğəmbərin qılincını unutmasınlar. Amma salamat qalanlara mən əmin-amanlıq, haqq-ədalət vəd etdim. Xəzinəmin yarısını seyidlərə, mollalara, dərvişlərə payladım ki, onlar da fəqirlərə, zəlillərə əl tutsunlar, ehsani, xeyratı mənim adımla başlayıb, mənim adımla da xətm etsinlər, əməlimin həq əməli olduğunu sübuta yetirsinlər. Bəs mənim səltənətimin sahibi, vəliəhdim nə iş gördü? Hürufi ocaqları əvəzində müqəddəs pirləri, məscidləri, ibadətgahları dağıtdı! Fəzlullahın xəlifələri, müridləri əvəzində mömin müsləmanlara qilinc çəkdi! Fəqirlərə, zəlillərə əl tutmaq əvəzinə tərsalara ziyafət verdi! Nə üçün?!

Teymur təxtdə dikəlib yenə cavab tələb etdi, lakin oğlunun bir kəlmə də danışmaq istəmədiyini görüb, birdən sol ayağının üstündə dik qalxdı, gözlərindən qəzəb, kin, vahimə saç-aşa, ağır-ağır yaxınlaşmağa başladı.

Miranşah hər şeyə, o cümlədən öz taleyinə də laqeyd kimi idi. Hökmdarın təxtdən boş-boşuna qalxmadığını, indicə nə isə baş verəcəyini hiss etdi də gözlərini yerdən qaldırmadı.

Qardaşların Şahruxlə Ömrə Mirzə başlarına ədib, nədim yiğib kitab oxuyur, elm öyrənirlər, uluslara üləmə göndərib Fəzlullahın elminin Allaha zidd olduğunu başa salırlar! Bəs sən nə ilə məşğulsan?!

Teymur o biri ayağına nisbətən gödək – şikəst ayağının üstündə çöküb dayandıqdə Miranşah, nəhayət, gözlərini qaldırıb onun üzünə baxdı və dəhşətə gəldi: atası elə bil onu öldürmək istəyirdi.

– Ərməndə tərsa zənəninin ətəyinə qızıl tökdün! Cəmi Şirvanda tək Şeyx Əzəm mənim əməlimə həq əməli demişdi, dərvişlərimizə xırqə vermişdi. Şeyxə ənam vermək əvəzində sən onun qızını zorladın! – deyib Teymur birdən əlini oğlunun kəmərindən aşağıya tərəf atdı.

Miranşah eşitmışdı ki, atası uşaqlıqda öz ata-baba yurdu Keş şəhərində tək bir gün mədrəsəyə getmiş, onda da xəlvətdə ona “qurşağıni aç, mənə mehribanlıq göstər” deyib pis təklif edən, özündən bir neçə yaş böyük bir mollaçanı döyüb qaçmış və on iki yaşında ikən qilinc götürüb atası Torağayla birlə mühəribəyə getmişdi. O vaxtdan əlli iki il keçmiş, Əmir Teymur ilk türk kitabı

“Siyasətnamə”<sup>1</sup> dən başlamış, məşhur Hülaku vəzirinin<sup>2</sup> tarixə və dövlət idarəsinə dair yazdıqlarına qədər yüzlərlə kitab oxutdurub qulaq asmış, ancaq vaxtilə mədrəsədən qaçıb savadsız qalmasına səbəb olan o mollaçaya qəzəbini hələ də unutmamışdı. Harada isə hansı bir mollarınsa uşaqların başına pis iş gətirdiyini eşidəndə Şeyx Bərəkənin rəsmi fitvası ilə molları dərhal axtalatdırıb, əmirlərindən birinin hərəmxanasına xacə göndərirdi, molla çox məşhur və nüfuzlu olduqda isə yanına çağırıldırb, deyilənə görə, öz əli ilə xayاسını sıxıb işgəncə verirdi. Bu cür hadisələri Miranşah bir neçə dəfə eşitmışdı: Sultaniyyədə onun ziyafətlərində olan əmirlər danışmışdır. Hökmdarın ədalətinə dair rəvayət uydurmağı xoşlayan əmirlərin bu danışdıqlarına o inanırdı da, inanmırkı da. Atasının kimə isə öz əli ilə işgəncə verdiyinə isə heç cür inana bilmirdi. Bu, hökmdarın ciddiyyəti və əzəməti ilə düz gəlmirdi. Odur ki, atası əlini onun paçasına atanda Miranşah əvvəlcə bir şey anlamadı, hökmdarın onu da nacins mollarartək cəzalandırmaq qəsdində olduğunu ağlına gətirməyib, təəccübələ duruxdu, hökmdar öz işini görməyə başlayanda isə o, bədəninin bütün üzvlərinə işləyən ağrıdan çox, alımənsəb seyidlərin, bahadırların və hətta qara qulların gözü öünündə bu dərcədə abırdan salınmağına dözməyib fəryad etdi:

— Hökmdar!.. Hökmdar, ölüm istəyirəm!.. Ölüm istəyirəm!..

O büzüşüb balacalaşdı, titrəyə-titrəyə əyilib yumaq kimi yumrulandı.

O qədər əyildi və o qədər yumrulandı ki, nəhayət, səssiz-səmirsiz, böyrü üstə düşdü.

Gözləri böyümüşdü, sifəti gömgöy kəsilmişdi. Üzündən, boyun-boğazından tər əvəzində su axındı.

Bu vaxt hökmdarın bütün gizlin və aşikar işlərinin şahidi olub, hər şeyə alışmış çıraqdar bahadırlarla dərviş Asirdən başqa, içəri-dəkiləri də soyuq tər basmışdı. Gözlərini yayındırıb heç bir şey görməməyə çalışsalar da, hökmdarın oğlunun sinəsinə əzrayıltək çökdüyünü və vəliəhdin göyərdiyini də görürdülər, hökmdar tez-tez əlinə güc verdikcə vəliəhdin dişlərini xırıldatdığını, ağızını açıb, qara-qançır dilini əsdirə-əsdirə xırıldadığını da eşidirdilər. Birdən bu xırıltı içərisində Miranşahın tamamilə aydın səslə:

<sup>1</sup> Nizam-ül-Mülkün “Siyasətnamə”si (*XI asr*)

<sup>2</sup> Rəşiddəddin. “Came-üt-təvarix”

– Hökmdar! Mənim ləyaqətim, mənim ləyaqətim! – dediyi eşidildi və çadırdakıların hamısı bir-birinə baxdı: indicə anlamış-dilar ki, onları dəhşətə gətirən heç də gördükləri insan əzabı deyil, məhz ləyaqətin tapdanması idi.

Teymur təbəələrinin fikrini duymuş kimi, birdən dikəlib, ov üstündən boylanan qartal baxışı ilə hamının canına üzütmə saldı və yenidən kükrəyən qəzəblə əyilib, son dəfə var gücü ilə oğlunun xayasını basdı.

– Sənin ləyaqətin Şamaxıda qalıb! – dedi.

Miranşahın gözləri çevrildi. Bu ana qədər o, cüzi bir hərəkətlə də olsa müqavimət göstərməmişdi. İndi huşunu itirdiyi anda birdən çırpındı, başı kəsilmiş toyuq kimi atılıb-düşdü, sonra döşəli qalıb daha tərpənmədi.

Qullar onu təpənin ayağında vəliəhd üçün qurulmuş çadırə aparıb, düşərgədən təbib çağırıldılar. Bu vaxt ağ çadır yenidən süküta batmışdı. Təxtdən və bacalardan uzaq küncdə, qızıl şamdana tək bir şam şölənirdi. Teymur orada yumşaq döşək üstündə qıcı-nın birini uzadıb, o birini altına yiğib, donqarlanmışdı. Qabağında – döşəyin ortasında bəyaz keçə papaq ağarırdı.

Yalnız doqquz bahadıra məlumdu ki, hökmdar Bağdad-Təbriz yolundan Üçkilsəyə qədər bu papağı kəmərinin altında aparmış və Üçkilsədən buraya qədər yenə kəmərinin altında gətirmişdi.

Üçkilsədə buxarı qabağında oturanda da papaq həmişə yanında olardı. Hətta dağ çaylarının buzları altından tutulan qızılbalıqları şışə çəkib, buxarının odunda öz əli ilə bişirdiyi ən xoş saatlarında da hərdən bu kafir papağına baxıb fikrə gedərdi. Lakin bu sonsuz düşüncələrin nə ilə qurtaracağını, Üçkilsədə olduğu kimi burada da qaranlıq künclərdən tez-tez hökmdarın tutqun üzünə və ağaran papağa tərəf boylanan bahadırları ilə birgə Teymur özü də bilmirdi. Tək bir nəfər, bu gecə ağ çadırda yeni tapşırıq aldıqdan sonra dərhal yola düşüb, min dəvə belində, ağır zirehli, ağır silahlı nəzarət dəstəsi ilə Şamaxiya tələsən, yorulmaq, usanmaq bilməyən dərviş Asır hökmdarın qorxunc düşməninin tezliklə tutulub qətl olunacağına şübhə etmirdi. Çünkü o, cibində İbrahimə Fəzlullahın qətli haqqında Səmərqənd alımənsəb seyidlərinin fitvasını aparır və bilirdi ki, hökmdar daha şirvanşaha inanmasa da şah Əmir Teymurun öz tələbi ilə yazılmış bu yüksək fitvəni mütləq icra edəcək.

## TƏNHALIQ

### 11

Min dəvə belində nəzarət dəstəsi hələ yolda ikən, Aran düzündən Şirvanın yaşillığa bürünmüş dağ yamaclarında kəndlərə, obalara doluşa-doluşa Şamaxıya yaxınlaşan əlləri batqanlı dərvişlər dəhşətlə bir xəbər yayırıqlar: “Əmir Teymur Şirvana hərb ilə gəlir!”

Xəbər Gülüstan sarayına çatdırılarda İbrahim zərif taclı başını arxaya atıb təxtə söykəndi, kirpiklərini endirib alimənsəblərinin nəzərində yenə də qapalı dünyaya əvvəlib, bir müddət düşündükdən sonra: “İnanmırəm, Əmir Teymur Şirvana hərb ilə gəlməz”, – dedi.

Qazi Bayəzidlə vəzirləri və tacirbaşı Hacı Nemətullah pişgahın bu daimi sakinlərindən heç biri təxtin sağ-solundakı daimi yerlərində deyil, xəbəri eşidib içəri dolmuşmuş saray əhli alimənsəblərlə qarışq dayanmışdılar. Diqqət yetirib təkcə Gövhərşahı təxtin sağında, bir də ki, candarları ilə qulamlarını öz daimi yerlərində gör-dükədə, İbrahim doğru-dürüstlüyü hələ dəqiq təsdiq olunmamış bir xəbərdən özlərini itirən alimənsəblərdən narazılığını gizlətməyib ayağa qalxdı, yalnız ondan mədəd gözləyən gərgin və həyəcanlı kütləyə göz gəzdirib:

– Mən hələ bilmirəm kimə və nə üçün lazımdır bu yalan. Amma yalan olmağına yalandır! Şayiədir! İnanmayın! – dedi.

Sonra fikrini şərh etməyə başladı:

– On ildən çoxdur ki, Əmir Teymur ordusunu Azərbaycanın və İranın varidatı ilə saxlayır. Əmirin qarı düşməni Toxtamış xan yaxşı bilir bunu və daim fürsət axtarır ki, Azərbaycanı yağmalasın. Bir dəfə bacardı o bunu<sup>1</sup>. Daha bacarmır. Səkkiz ildir ki, mənim qırx min süvarim, iyirmi min piyadam Toxtamışın yolunu kəsib Dərbənddə keşik çəkir. Əmir Teymurun Şirvana hərb ilə gəlməyi ordu-muzun Dərbəndi tərk etməsi deməkdir. Toxtamışın Azərbaycana yolunun açılması deməkdir. Bu fikrin doğruluğunu təsdiq edirsiniz?

<sup>1</sup> 1386-ci ildə Toxtamış doxsanminlik ordu ilə Dərbənddən keçdikdə İbrahim onu böyük hədiyyələrlə qarşılamış, Toxtamışın adından sikkə kəsməyə söz verib, Şirvani mühəribədən xilas etmişdi. Toxtamış Arazi keçib Azərbaycanın bir qismini, o cümlədən Təbrizi qarət etmişdi.

Onun məsləhətlərini səbirlə dinləyib bu məsləhətlərin əksinə iş görən köhnə şagirdinin gözündən düşdүүнү həmişə qəlb ağrısı ilə duyan qazi Bayəzid dərhal cavab verməyə tələsib:

– Bəli, qibləgahım, doğru buyurursan, – dedi. – Toxtamışın yolunda sən durursan, sən qarşı çıxmalısan ona, sən də qalib gəlməlisən. Əmir Teymurla müqaviləmizin ümdə şərtidir bu.

İbrahim başını tərpədib, davam etdi:

– Sultan Əhməd Cəlairi Bağdaddan qaçandan sonra Əmir Teymurun digər düşməni Qaraqoyunu Yusifə pənah aparıb, bizim Melhəm pirindən, Qarabağdan, Naxçıvandan, Təbrizdən, İsfahan'dan yiğdiyi hesabagəlməz xəzinə ilə Misir səmtində, İraqda, Suriyada təzə ordu yığıb, dağlarda Qara Yusifin köçəri türkmənlərinə ənam paylayır, ziyaflət verir ki, Təbriz təxtini qaytarmağa kömək etsinlər. Dərvişləri hər gün o tərəfdən Əmir Teymura bəd xəbərlər gətirirlər. Əmirlər də hər gün Əmir Teymura məsləhət görürlər ki, vaxtkən qayıdır Qara Yusiflə Sultan Əhmədi tapsın. Teymur rədd edir bu məsləhəti. Nə üçün? Bu sorğunun cavabını dinləyin.

Əmir Teymur dünyani fəth etmək niyyətindədir. Dünyanın fəthi yalnız ildirim Bayəzidlə hərbdən sonra mümkün ola bilər. Bayəzidlə hərb isə hələlik qeyri-mümkündür. Dəryalarda Rumun çoxlu gəmisi var. Gəmilərinin köməyi ilə Bayəzid ərəb İraqını, Suriyanı və Misiri daim qorxuda saxlayır, istədiyi vaxtda o yerlərdən külli xəracat alıb, ordusunu artırır. Ərəb İraqı ilə Suriya Misirə tabedir, Misir isə Ruma itaet göstərir. Demək, Əmir Teymurdan qaçış Misirə pənah aparanlar əslində ildirim Bayəzidə pənah aparırlar. Odur ki, Əmir Teymur Bağdaddan o yana getmədi, Sultan Əhmədin ardınca düşmək, onun Qara Yusiflə birliyini qırmaq əvəzinə dübarə qayıtdı. Çünkü Qara Yusiflə hərb, İraq və Suriya da daxil olmaqla, cəmi Misiri hərbə cəlb edər, Misirlə hərb ildirim Bayəzidi hərbə cəlb edər, Bayəzidlə hərb isə, Toxtamış xanın arxadan zərbəsinə səbəb ola bilər. Diqqət yetirin, görün üç cahangir arasında necə oyun gedir: Toxtamış Teymurla Bayəzidin müharibəsini gözləyir, Teymur isə qarət və ticarət yollarını, o cümlədən Dərbəndi də bağlayıb Toxtamışın möglubiyətini gözləyir. Toxtamışın möglubiyətindən sonra o, bir daha Bağdad yoluna qayıtmalıdır, ərəb İraqını, Suriyanı, Misiri yağımalayıb, ildirim Bayəzidi o yerlərin varidatından və böyük hərb ərəfəsində böyük ordu yığmaq

imkanından məhrum etməlidir. Bu mənim şəxsi mülahizəm deyil, mən sizə dəqiq məlumat deyirəm və yəqin bilirəm ki, Toxtamış təhlükəsindən qurtarmayınca Əmir Teymur İldırım Bayəzidə yaxın gedə bilməyəcək. Belə olan surətdə səkkiz il sərasər yolda dayanıb Toxtamışla döyüşmək əzmində olan şaha əl qaldıramı Əmir Teymur? – Pişgahın mərmər sütunları necə idisə, təxt önungdə dayanan adamlar da o cür, tamam hərəkətsizdilər. Yalnız hərdən günəşli günlərdə toxmacarlıqlara və kümhanalara baş çəkməyə gedib, qalan vaxtlarda Gülüstan sarayından kənara çıxmayan şahın dünyada baş verən hadisələrdən və Əmir Teymurun niyyətindən “dəqiq məlumatına” hamı hörmət edirdi. Təkcə Gövhərşahın üzündə təəccüb əlaməti yoxdu. “Teymurun hüzurunda oturan pünhan müridin” məlumatına əsaslanan şahın fikrinin nə ilə nəticələnəcəyini də təkcə Gövhərşah bilirdi. – Əmir Teymur İsfahanın fəthinə altı ay sərf etdi, Bağdadın fəthinə üç gün. Əmirin canı ağırlıdır. Səbirsizdir və həmişə qəzəbnakdır. Varislərinin ən cüzi qeyri-müvəffəq bir işinə də dözmür. Tənbeh edir, cəza verir və onların bacarmadıqları işi özü icra edir. Elə isə, əcəba, Əmir Teymur Əlincənin yeddi il sərasər mühasirədə saxlanmasına necə dözür? Qalanın fəthi ilə nə üçün məşgül olmur özü? Bu sorğuya cavab verin!

Yenə də Qazi Bayəzid hamıdan əvvəl baş endirdi:

– Qibləgahım buyurdu ki, Əmir Teymur dünyani fəth etmək niyyətindədir. Belə böyük niyyət üçün o, ordusunu mühafizə etməlidir. Əlincə isə möhkəm qaladır, Əmir Teymurun sərseçmə ordu-suna tələfat verə bilər. Güman ki, bu səbəbdən də özü həmlədən çəkinir və gözləyir ki, Toxtamışa qalib gəlib şərəfli ordumuzu Dərbənddən çıxarandan sonra Əlincə üstünə də qibləgahımız getsin.

– Barakallah, qazi! Mənim mülahizələrimdən nəticə çıxarmağı bacarmaq özü də təxti-taca xidmətdir! – İbrahim gülümsünüb, nəhayət, qoca müəlliminə sevindirdi. Əgər mührəribə xəbərindən qəlbinə dolmuş təşviş və nigaranlıq olmasaydı Qazi Bayəzid, bəlkə onun, hətta ayağına yıxılardı.

İbrahim tərəddüdülu təbəssümədən dodaqları titrəyən vəzirindən gözünü çəkib ciddiləşdi:

– Toxtamışdan və Əlincədən də ümdə şeylər var, – dedi. – Deyirlər, Əmir Teymur cənnət Qarabağa aşiqdır, guya buna görə Azərbaycanın fəthinə bu qədər vaxt sərf edir.

Yalandır! Cahil sözüdür! Bizim torpağımızdan keçən ticarət yollarına aşiqdır o! Təbriz-Naxçıvan-Dərbənd yoluna aşiqdır. Cəmi dünyaya məlumdur ki, dəmir qapımız Dərbənd möğriblə məşriq arasında dünya ticarətinin qapısıdır. Dünyanın varidatını Bağdada daşıyan xəlifə Mömün Azərbaycanın verdiyi xəracı azaltdı ki, babalarımız Bab-əl-Əbvab<sup>1</sup> təzədən tikib möhkəmlətsinlər. Çingiz xan törəməsi Qazan xan Hülaku babalarımızı cəmi xəracdan azad etdi ki, Dərbəndi sidq-ürəklə qorusunlar. Əmir Teymur da o fateh-lərin yolu ilə gedir. Cənnət Qarabağa yox, mənimlə müqaviləsinə aşiqdır o! Özünün əmirlərindən də, oğulları Miranşahdan, Şahruxdan, Ömər Mirzədən də gərəkliyəm mən ona! Doğrudur?

Şahın ticarət yolları haqqında fikirlərində öz peşəsinin dünya üçün nə qədər gərəkli olduğunu görən Hacı Nemətullah bu dəfə hamidan əvvəl dillənib, pişgahda qadağan edilmiş qışqırtı ilə:

— Doğrudur, şahim! — dedi.

Hələ iyirmi-iyirmi beş il bundan əvvəl şagirdinə öyrətdiyi tarixi indi onun dilindən eşidən Qazi Bayəzid isə birdən-birə kövrəlib, titrək səslə:

— Müdrikliyinə səcdə edirəm, qibləgahım! — dedi. — Sən Əmir Teymura həqiqətən əmirlərindən də, oğullarından da gərəklisən!

— Demək, yalandır hərb xəbəri! — deyib İbrahim mülahizələrinə yekun vurdu.

Həmin bu anda da heç kəsin, o cümlədən İbrahimin də gözləmədiyi bir səs eşidildi:

— Əmir Teymur başı üstündə peyğəmbərin bayrağını gəzdirir, əlində İslamin qılıncını! Dini xilas etməyə gəlir Əmir Teymur!

Bu, Şeyx Əzəmin səsi idi.

Bir vaxt divanxanada olduğu kimi, şeyx yenə də xanəgahın ikinci mərtəbəsindən enən pillələrlə təxtin arxa tərəfinə düşdü. Bütün saray əqli Şeyx Əzəmin bu əndazədən kənar hərəkətinə heyrət edib mat-məəttəl qaldı. İbrahim isə qan beyninə vurdu və o, cilovsuz qəzəblə:

— Əmir Teymur əməl adamıdır, şeyx! Dini də qurban verər öz niyyətinə, Allahı da! — dedi.

Şeyx başdan-ayağa titrədi:

<sup>1</sup> Bab-əl-Əbvab – Dərbəndin ərəbcə adı

– Küfr danışma, şah! Niyyəti dinin xilası olmasayı, Fəzlullahın qətlinə fitva göndərməzdı! – deyib əlindəki kağız lüləsini göstərdi.

Miranşah Şamaxiya gəlib-getdikdən sonra yenidən yatağa düşüb gün-gündən quruyan qızının yanında Şeyx Əzəm özü də xəstə kimi döşəli qalıb, iqamətgahından kənara çıxmamışdı. Yalnız bu gecə müridləri dərviş Asir adından fitvanı təqdim edib, Əmir Teymurun Miranşahı necə cəzalandırıldığını xəbər verdikdə, bu vaxta qədər lal-kar oturan şeyx birdən heybətlə qışqırıb: “Şəkkaka lənət! Teymur adildir!” – demişdi. Beləliklə, bir zaman qılincindən öpdüyü vəliəhdin ibadət otağında – müqəddəs mehrab qabağında tutduğu bədnəm iş şeyxi teymurilərdən döndərmək əvəzinə, onun Əmir Teymura etiqadının daha da möhkəmlənməsinə səbəb olmuşdu. Fitvanın şah əvəzində sədrəddinə göndərilməsi isə ona sonsuz hakimiyyət verib, taqətsizlikdən titrəyən bədəninə qeyri-adi bir təpər gətirmişdi. Odur ki, hər addımında Əmir Teymurun qüdrətini duya-duya, ağsümük üzündə çuxura düşmüş, soyuqlaşmış gözlərindən bütün pişgaha vahimə saç-a-saća, açıq nifrət və itaətsizliklə yeriyib fitvanı şaha verdi.

– Möhlət yoxdur! Kafir dərhal tutulub həq dərgahına gətirilməsə qan tökülcək! – dedi və ləngimədən çıxıb getdi.

Onun əynində müridlərinin xırqəsi kimi qara əba vardi. Əbanın uzun ətəkləri pişgahla dəhliz arasında son dəfə yellənəndə içəridə elə bil əzrayıl qanad çalıb yox oldu: hərb xəbərinin doğruluğunu yəqin edən alimənsəblərin hamısının üzünə ölümün nəfəsi dəydi.

Təkcə İbrahimin hələ ağlı başında idi. Yeriyib təxtdə oturdu, yenə də zərif taclı başını arxaya atıb təxtə söykəndi. Sonra hamı onun Hacı Nemətullahı işaret ilə təxt öününe çağırıldılarını və dodaqlarının ağır-ağır tərpəndiyini gördü. Şahın nə dediyini isə yalnız tacirbaşı eşidirdi:

– Mən vəd etmişdim ki, yaz açılanda onu tutub göndərərəm. Yaz açıldı, vədimə əməl edə bilmədim. Hərb xəbəri də, bu fitva da xəbərdarlıqdır. Fəzlullah tutulmasa, doğrudan da qan tökülr. Bələdçilik elə, hac! Əsgərxasına bələdçilik elə, Fəzlullahı gətirsinlər.

Hacı Nemətullah qarnı dizlərinə dəyənə qədər əyilib təzim etdi və zora düşüb qızarmış üzlə dikəlib:

– Kafir iqamətgahını tərk edib, şahım! – dedi. İbrahim bir xeyli matdəm-matdəm hacıya baxdı:

– Yenə?!

– Bəli, şahım, yenə batin olub! Tacirlərimiz onun təzə iqamətgahını boş görüb məyus qayıdırılar.

İbrahim tamam əlacsız və köməksiz qalmış kimi köksünü ötürüb, gözlərini əlindəki fitvaya dikdi. Usta xəttat əli ilə yazılmış, iki qarış enində, dörd qarış uzununda kağız başdan-başa “Fəzlullah əl-Hürufi”, “Fəzlullah Cəlaləddin Astarbadi əl-Hürufi”, “Fəzlullah Nəimi” və “Fəzl” adı ilə dolu idi. Bu ad yeddi ildə Əmir Teymurun səltənətinə nə qədər zərbə vurmuşdusa, axır vaxtlar şirvanşahın haki-miyyətini və İbrahimin özünü bəlkə daha artıq sarsıtmışdı. Demək, o yenə batin idi, yenə də Allah kimi laməkan idi. Ən böyük bədbəxtlik isə burasında idi ki, onu laməkan edənlərdən biri İbrahimin öz vəliəhdidi və İbrahim bunu oğluna qadağan edə bilmirdi.

O, çox düşündü vəancaq qardaşı Bəhlulun Dərbənddən gəndərdiyi çapar pişgaha gəlib, Toxtamış xanın Dərbəndə yaxın dağlar dalında düşərgə salıb ordusunu topladığını xəbər verəndə, dumanlı bir ümidi təxtdən qalxıb buyurdu ki, vəliəhd Gövhərşah Əmir Teymurun ordularının hərəkəti və istiqaməti haqqında hər şeyi öyrənib ona çatdırırsın, nə iş görmək lazımlı olduğunu alimənsəblər yalnız o vaxt bilərlər.

Teymurun xidmətdə fərqlənməyib hökmədara sədaqətlərini hələ heç bir şeyle sübut etmədikləri üçün ən az – iki at qiymətində aylıq alan, yay-oxdan və nizədən başqa silahı, qılıncı belə olmayan ən adı piyada əsgərlərinin də hər birinin minik və yedək atı vardi. Səfərlərin, yürüşlərin mənzili uzandıqca, əmirlər karvan yollarından kənar kəsə yollara çıxmaga maneçilik törədən və hərəkəti ağırlaşdırıran çoxtəkerli öküz, kəl arabalarından əl çəkib, hamisini Mavərəünəhrdə, Xarəzmdə qəbilələrin yurdalar arasında işlətdikləri ikitəkerli, yüngül at arabaları ilə əvəz etmiş, hər bir arabacıya əlavə iki at, yoğun, uzun tırlar üstündə qurulmuş, çoxtəkerli, ağır daşatan mancanaqları sürənlərə isə altı-yeddi, bəzən səkkiz boyun qoşqu atı, bir o qədər də yedək atı və xamit vermiş, beləliklə, yalnız şəhər, qala fəthində, hərdən də dağ döyüşlərində lazım olan piyadalarдан başlamış, ehtiyat ərzaq və qarət malı daşıyan arabalara qədər, yeddi yüz minlik sel içində hamının sürətini yürek at sürətinə çatdırılmış və bütün dünyada ən sürətli ordutək tanınan Bayəzid

ordusundan başqa hamidan üstün olmuşdular: bütün günü dincəlmədən, atları dəyişdirə-dəyişdirə saatda otuz-qırx ağac yol gedə bilirdilər, əmirlərin, tümənbaşıların, minbaşıların, yüzbaşıların, cağatay bahadırlarının çox vaxt özləri ilə gəzdirdikləri arvad-uşaqları aramsız çaphaçapa dözməyəndə və sudan qıt düzənliklərdə yollar at leşti ilə dolanda belə sürəti azalmışdır. Lakin əmirlər bununla kifayətlənməyib, fəth etdikləri torpaqlarda yeni-yeni böyük ilxıllar tutduqca, yürüş vaxtı hansı ordunun harada, necə hərəkət etdiyini dərhal müəyyənləşdirmək üçün atları cinsinə, rənginə görə seçib ayırmış, Təbrizdən, Marağadan, Naxçıvandan, Şirvandan növbənöv, rəngbərəng ipək və pəmbə parçaları aldıqca, özləri ilə gəzdirdikləri dərziləri gecəli-gündüzlü işlədib, yəhərüstülərini, tərkaltılarını və əsgərlərin libaslarını da atlарın rənginə uyğunlaşdırmışdır.

Kəşfiyyat qosunları ağ atlı, ağ çəpkənli, ağ papaqlı idilər ki, rəislər onları dərhal görsünlər. Ağ atlı qarovul qosunları bunlardan dəmir sinəbənd və dəbilqə ilə fərqlənirdilər. Qarovul qosunlarının ardınca gedən əmirlərin yüngül oxatan süvariləri qara at belində, qara çəpkəndə, oxatanların ardınca gedən öncül həmlə bölkəkləri boz, çal, göy, ehtiyat həmlə bölkəkləri isə sarı at belində, sarı geyimdə idilər. Əmirlərin bu üç növ – oxatan, öncül həmlə və ehtiyat həmlə süvarilərinin ardınca hökmədarın qohumları ilə müttəfiqlərinin, sonra nəvələrinin və oğullarının eynilə əmirlərin orduları tək oxatanlara, öncül həmlə və ehtiyat həmlə bölkələrinə ayrılib, yenə də qara, boz, çal, göy, sarı rənglərlə bir-birindən kəskin seçilən orduları, nəhayət, geridə Teymurun özünün başdan-başa qırmızı geyimli, kəhər atlı üç yüz minlik süvarisi gedirdi. Ən axırda yalnız araba, dəvə karvanları, seyidlərin, tacirlərin, kənizlərin, nökərlərin, qul-qaravaşların qəflə-qatırları qarışıqdı ki, orada da ərzaq qosunlarının və müşayiətçilərin geyimləri hansı karvanın hansı orduya, kimə mənsub olduğunu göstərirdi.

Bütün bunlar teymurilərin nizam-intizamını möhkəmlətmış, hökmədarın kənardan hamını aydın gördüyüünü heç vaxt unutmayan əmirlərin və ordu rəislərinin cavabdehliyini, qara ox yağışı ilə başlayıb qırmızı sellə qurtaran həmlələrdə fərqlənib, hökmədarın səxavətli əlindən mükafat almaq, boğazdan asılı yarıldıda varidatın siyahısını uzatmaq ehtirasını qat-qat artırmış, lakin eyni zamanda, onları aləmə bəlli etmişdi: köhnə yurdlarını, örüşlərini tərk etməyə

məcbur olub, müharibələrdən kənar yeni bir məkan tapmaq ümidi ilə dünyani gəzən köçəri-yağmaçı qəbilələrin, adı-sanı, ünvanı hələlik ancaq özlərinə məlum olan təriqət başçılarının, iquamətgahlarından qaçıb, rast gəldikləri sayillər, sərsərilər, haramilər arasında altunla əsgər toplayan, müttəfiq axtaran hakimlərin, hökmranlıq xəyalına düşən sərəsgərlərin, sipəhsalar və sərdarların gecə-gündüz daimi hərəkətdə, çaxnaşmada, qırılıb azalmada və ya birləşib çoxalmada olan silahlı dəstələri, orduları arasında teymurilərin orduları dərhal seçilir, Əmir Teymur nə qədər gözlənilməz, xəlvəti sıçrayışlarla tez-tez yerini və istiqamətini dəyişdirib, öz saysız-hesabsız düşmənlərini çasdırısa da, nəticədə onun hərəkəti heç kəsdən, o cümlədən Fəzlin Naxçıvandan başlamış Şirvana qədər qədim qarovalı qüllələrində və çilpaq dağ kəllələrində oturan qasid müridlərindən də gizlin qalmırırdı. Odur ki, müharibə xəbərinin üstündən heç bir gün də keçməmiş Gövhərşah, min dəvəli nəzarət dəstələrindən birinin artıq Şirvanda olduğunu, Teymurun öz ordusunun isə köhnə yolla – Kür boyu ilə Şirvana tərəf gəldiyini öyrənib atasına çatdırıldı.

Gecəyardan keçmişdi. İbrahim xanəgahın ikinci mərtəbəsində, səkkiz oğul anası olduğuna baxmayaraq hələ də öz gözəlliyyini itirməmiş melikə ilə onun bir neçə qaravaşından və şahdan başqa bir kimsənin ayaq basmadığı sakit əndərunun ipək, qumaş xışlıtlarından təzəcə ayrılib, başında şəbküləh, ciyində xalat, əndərunla üzbüüz yatağında oturmuşdu. Oğlunu dinləyib, yalın ayaqlarını qulamın cüt-lədiyi başmağa toxunduranda, başmağın soyuq daşlarından bədəninə üşütmə düşdü. Bir az sonra, pərdə arxasında geyinib, pişgah libasında – başında tac, əynində qırmızı ləbbadə, pişgaha enəndə isə gövdəsi od tutub yanır, kürən üzü də saqqalı kimi qızıl rənginə çalırdı.

Bütün saray çaxnaşırdı. Qazi Bayəzid, tacirbaşı Hacı Nemətullah, şahzadələr və onların ətrafında saray əhli alimənsəblər, münəccimlər, ədib və nədimplər, hamısı dəhlizə doluşub rüsxət gözləyirdi. Dəhlizlə pişgah arasında, üstünə gümüşdən öküz başı vurulmuş böyük qapı açıqdı, qapının arasında divartək qalın zərbaft pərdə isə örtülü idi. Gah Qazi Bayəzid, gah da Hacı Nemətullah həyəcan və təşviş dolu gözlərlə pərdə yanında dayanmış qulamlara baxır, onları bir-birinin ardınca hüzura göndərib, gələnlərin adlarını sadalamaga məcbur edirdilər.

Lakin İbrahim heç kəsi çağırmırıldı.

Dərgah qapısının arxasından, Meydan və Şəbran məhəllə-lərindən başlanıb, aşağıda – uzaqda qoşa bürcü qaralan baş darvazaya qədər, bütün şəhər məşəllə dolmuşdu. Hətta baş darvazadan o yanda, karvan yolunun sağ-solundakı karvansaraların damlarında da uzun zulalar<sup>1</sup> ucunda iri-iri məşəllər alovlanırdı. Pəncərəyə yanaşanda İbrahim bu izdihamı əvvəlcə öz təbəəsi zənn etdi və əsnafın çoxunun “ənəlhəq” dediyinə baxmayaraq, bu bədxəbər gecədə hamının belə yekdilliklə, rəncbər şaha sədaqətlə, cahad əlaməti məşəl yandırmağından qürur duydu, təxtdə oturduğu on iki il ərzində, Sultan Əhmədin Məlhəm pirinə basqın etdiyi o qanlı gecədən başqa, daim əmin-amamlığı qorumağı ilə Şirvanın bərə-kətli torpağı bəhrə verdikcə, bağlar, toxmacarlıqlar, kümşanalar, karxanalar böyüdükcə, sürürlər, naxırlar, ilxılar çoxaldıqca, Huşəngin iyirmi beş növ vergilərindən iyirmisini ləğv etməklə təbəələrinin qəlbində dərin məhəbbət və əbədi şöhrət qazandığını düşünüb, nigaranlıq, narahatlıq içində uşaq kimi sevindi. Hətta dərgah qapısı arxasında sıfəti tanış olan əsnaf əhlinin əynində bəyaz xırqə görəndə də o, hələ qürurla nəfəs alındı. Çünkü Şeyx Əzəmin hürufilərə aid fitvasını şahin özünün carçılarının bütün Şirvanda car çəkdiyinə baxmayaraq, Dost Əmin Məhrəmə və Fəzl elmini tədris edən əsnafa arxayı olan hürufilər son vaxtlar tez-tez şəhərə gəlib, burada tədris müddəti qurtaranlara Fəzlin vəkaləti ilə xırqə paylayırdılar və bəyaz xırqəyə getdikcə hamının, o cümlədən İbrahimin özünün də gözü alışmağa başlayırdı. Odur ki, darvaza arxasındaki xırqələr onu əvvəlcə bir o qıdır də narahat etmədi. Diqqət yetirib, məşəllər altında bütün izdihamın qartək ağardığını gördükdə isə İbrahim, eynilə yataqda ayaqları başmaqların daşlarına toxunanda olduğu kimi, bədənindən rəşə keçdiyini, sonra ürəyinin böyük müsibət duyğusu ilə sixıldığını hiss etdi. Heysiz, tərli əllərini ağır-agır bir-birinə vurub, xalı-xalçalar üstündə səssiz-səmirsiz yüyürüşən qulamlarından şərbət istədi. Beynində qəzəbli, hiddətli sözlər dolanırdı: “Nankor əsnaf! Səni nə vadər etdi ki, mənim verdiyim çörəyi basıb, Fəzlullaha uydun?”. Xanəgahın damına qalxmaq, oradan bu sözlərlə şəhərə müraciət etmək istəyirdi. Lakin o, heç vaxt ehtiyatsız olmamışdı. Hələlik əlbəttə, nə təbəələrinə qəzəbini

---

<sup>1</sup> Zula – nazik, uzun ağac budağı

bildirəcəkdi, nə də Fəzlullaha münasibətini. Fikrindən keçən sözlər isə yalnız ürəyinin qışqırtısı idi və İbrahimin qüdrəti də elə onda idi ki, bu cür qışqırtıları boğub içərisində saxlamağı bacarırdı.

Qulamin gümüş sinidə xirdaca, dəyirmi gümüş şərbətidə götirdiyi şərbəti içə-icə toxtamağa çalışaraq astadan soruşdu:

– Teymurun fitvasından xəbərdardırlar?

Gövhərşah onun sağ ciyni arxasında baş əydi:

– Bəli, şahim!

İbrahim udqundu:

– Əmin Məhrəm çatdırıb?

– Xeyr, şahim. Pünhan mürid xəbər verib.

İbrahim izdihama işarə etdi:

– Nə üçün yiğisiblər?

Gövhərşah sakitcə dedi:

– Silah istəyirlər, şahim.

– Silah?! – İbrahim diksindi. – Teymurla döyüşmək xəyalındadırlar!?

– Xeyr, şahim! Silah onlara Fəzli mühafizə etmək üçün lazımdır.

İbrahim gözgörəsi titrəyən əllə şərbətini siniyə atdı:

– Fəzlullahı silahlı mühafizə etmək döyüş deyilsə bəs nədir?!

Gövhərşah yenə də tamamilə sakit idi:

– İş danişqdan keçər, şahim! Fəzlin Şirvan ərazisində təhlükəsizliyinə biz özümüz zəmin olmuşuq, – dedi. – Fəzl lap çoxdan İraq səmtinə, Qaraqoyunluların iqamətgahına elçi göndəribmiş, Qara Yusifə elm öyrənməyi və öz işlərində hürufi əqidəsinə istinad etməyi təklif edibmiş. Mənə bu gün dedilər ki, Qara Yusifin təhdhimayəsində beş yüz minə qədər türkmən var. Gilandan, Urmidan, Təbrizdən, Həmədandan, Ərdəbildən qaçan sərəsgərlərin hamısı Qara Yusifin başına yiğişib və hamısının yanında Fəzl müridi var. Əxi Qəssab adında Fəzl müridi Təbrizdə qiyam üçün hazırlıq görür. Bunlardan qeyri çox məxfi işlər görülür, hamısı da vaxtı yetişəndə Miranşahın hakimiyyətini devirmək, Təbriz təxtini ondan almaq və Qarabağla Naxçıvan da daxil olmaqla cəmi Azərbaycanı sənin təhdii-himayənə vermək üçündür, şahim! Əgər biz vədimizə əməl etməyib Fəzlin səlamətliyini qorumasaq hürufilər bizi dən dönerlər, şahimin yeddi ildə zəhməti və siyasəti bəhrə verməz, Təbriz təxti ilə birgə cəmi Azərbaycan və o cümlədən Şirvan da

Miranşaha qarşı hürufi bayrağı altında ittifaq bağlayanların ixtiyarına keçər.

– Şirvan da?!

– Əlbəttə, şahim! Fəzl məramına görə, ədalət səltənətinin payı-təxti Təbriz olacaq. Əgər sən Fəzlə müxalif çıxsan Təbriz təxti ilə birgə Şirvan təxtindən də məhrum olarsan.

Gövhərşah susub siyasətdə heç vaxt tələsməyən atasına düşün-mək üçün imkan verdi. Sonra:

– Taleymiz və istiqbalımız Fəzlə sədaqətimizdən asılıdır, şahim! Müridlərə silah ver Fəzli qorusunlar, – dedi və yenə susdu.

İbrahim vəliəhdil ilə üzbüüz dayanmağa, onun gözlərinə baxmağa ehtiyac hiss edirdi. Lakin geri dönmədi: üzünün ölü rəngini oğluna göstərmək istəmədi.

Axır vaxtlar o, çox tez-tez belə haldan-hala düşürdü. Bir zaman Şəki civarında, əkin qırığında görüşünə gələn əsnaf əhli arasında şübhəli adamları görüb onları Huşəngin göndərdiyini düşünəndə də indiki kimi əhvalı dəyişərdi. Səbrini, təmkinini itirdiyini, içəri-sindəki təlatümü heç cür yatırı bilməyəcəyini duyanda, bütün sarsıntılarının şahidi qəlb dostuna, hələ o vaxtdan “məlikə” adlandırdığı arvadına pənah aparardı. “Mənə bir oğul da bəxş elə, məlikəm! Dünyamız elə dünyadır ki, oğullarından qeyri bir kəsə etibarım yoxdur,” – deyərdi. Və məlikəsi hər ilyarında, iki ildən bir ona bir oğul bəxş edəndə İbrahim bütün var-yoxunu əkin qırığında o tək ağacın altına töküb ana qohumları ilə qayınlarını – indiki candarlarını ziyafətə dəvət edər və xəyalındakı səltənət təxtində oturub oğullarını “səltənətimin sütunları” adlandırardı. O sütulardan biri – böyüyü və ən gözəli indi İbrahimin sağ çiyninin arxasında dayanmışdı. Lakin atasının günahı üzündən o, hürufi sarayının sütununa çevrilmişdi; Teymurun özünün fitva göndərib Fəzlullahı tələb etdiyi, Şirvanın taleyi həll olunduğu bir məqamda o, Fəzlullahı qorumaq üçün silah istəyirdi.

– Gövhərim!.. – İbrahim yalvarırdı. – Gövhərim, mən Teymurla döyüşmək xəyalında deyiləm. Bu, qeyri-mümkündür!

– Fəzl bizə döyük təklif etmir ki, şahim!

– Hürufi əlində silahımız döyüşdü ya özümüz, fərqi nədir?! – İbrahimin səsi qırıldı. O, səbrini itirməyə başlayırdı. Lakin Gövhərşah eyni təkidlə:

– Fərqi çoxdur, şahım, Fəzllə ittifaqımız məxfidir, deməli, silahı da məxfi verməliyik, – dedi.

– Bəs bu izdiham?! – İbrahim əlini pəncərənin şəbəkələrinə döyə-döyə, alov içində tərpənişən kütlənin müxtəlif tərəflərini göstərə-göstərə qışqırdı: – Bunun nəyi məxfidir? Teymurun yer altında zindanımızdan da xəbər tutan xəbərgirləri bu izdihamı görmürlər!?

Gövhərşah izdihamın iki niyyətlə, əvvəla, batin hürufi qüdrətini bu gecə açıq nümayiş etdirib, şirvanşahın fitvanı icra etməyə qadir olmadığına xəbərgirləri inandırmaq, sonra da Fəzllə ittifaqı gizlətmək üçün yiğişdığını söyləyib:

– Mən şahimin adından müridlərə zahirən rədd cavabı verməliyəm, silahı isə özüm xəlvəti aparmalıyam, – dedikdə İbrahim oğlunun nitqindəki qətiyyətdən xoflandı, sütununu, yeganə möhkəm dayağını, doğrudan da, itirdiyini, belə dar ayaqda birdən-birə tək-tənha qaldığını görüb dəhşətə gəldi və dərhal əlini əlinə vurub alımənsəblərini çağırıldı, pişgaha hövlnak doluşub təzim edən alımənsəb təbəələrinin hamısına cəbbəxana qapılarında keşikçilərlə birlikdə onların – alımənsəblərin özlərinin qarovul dayanmağını, şəhərdə bütün silah karxanalarını və hətta silahsazlarla şagirdlərini də nəzarətdə saxlamağı əmr etdi. Sonra nədənsə, birdən-birə nəzərində ucalan sadıq müəlliminə, lap qocalmış və daha da nuranılışmıştık görünən Qazi Bayəzidə üz tutub:

– Əsnafa mənim müraciətimi car çəkin, – dedi və dərhal qələmdavatını çıxarıb döşəkcəsinin üstünə əyilən qazinin yanından keçib, kirpiklərinin çəpəri altından oğluna baxa-baxa, ağır-ağır divara tərəf addımladı. Orada, pişgahın sağ divarında, qırmızı ipək üstündə, bir batman ağırlığında kəhrəbadan yonulmuş nəhəng öküz başı saralırdı. Öküz başının altından şahın vaxtilə Şəki cıvarında işlətdiyi cütü asılmışdı. Kəsranılərin qəflə-qatırında, qiyamçıların müşayıti ilə Şamaxıya yola düşəndə rəncbər şah özünün, məlikəsinin və oğullarının paltarına qədər hər şeyi Şəki cıvarında qoyub, təkcə cütü götürmüştü, sevinc və xoşbəxtliklə gülə-gülə: “Yolumdan azsam, cütü boynuma qoyub yola salarsınız, qayıdaram ocaklığımı,” – demişdi. O vaxtdan cüt buradan, kəhrəba öküz başının altından asılı dururdu və İbrahim siyasətində mürəkkəblik, dolaşıqlıq hiss edəndə həmişə yaxınlaşıb, cütün macından tutub burada dayanırdı. Bəzən

o, hətta ruhi rahatlıq və Allaha yaxınlıq saatında da ibadət otağına getmək əvəzində buraya gəlir, cütün macındakı barmaq izlərində cəmləşmiş uzaq günləri yada sala-sala, Allah əvəzində özünə yaxınlaşıb, siyasetinin sinanmış ibtidasına qayıdır və beləliklə, mürəkkəblikdən, dolaşıqlıqdan qurtarır, sadə həqiqətlər tapırı. – Car çəkin!

Qazi Bayəzid qələmini mürəkkəbə batırıb yazmağa hazırlaşdı. Bütün pişgah nəfəsini içinə saldı, gözünü şaha dikdi və İbrahim hökmlə diqtə etməyə başladı:

– Silahla yox, bu vaxta qədər mən sizi əmin-amanlıqla xoşbəxt etmişəm. Sizi öz varidatıma yox, varidatımı sizə hasar edib, üstümə silahla gelənlərin qabağına altun və ipək yükü ilə getmişəm. Sabah, sübh azanından sonra mənim xəzineyi-xasım mərmər meydana çıxarılaçaq, tay vurulub dəvələrə yüklənəcək. Cəmi əsnaf gəlib meydandan keçsin və şahid olsun ki, təbəələrinin əmin-amanlığını qorumaq üçün rəncəbər şah barmağında möhür üzüydən qeyri nəyi varsa, hamisini xəzinənin üstündə Əmir Teymura göndərəcək!

Əvvəlcə Qazi Bayəzid qələmi atıb yürüüb onun ayağına yığıldı. Sonra qalan alimənsəblər, şahın bu fədakarlığı müqabilində dərin sükutla onun önündə diz çökdülər. Tək bir nəfər xəzinənin boşalmağının nə demək olduğunu dərhal başa düşüb, ağır neft yükü ilə getdiyi uzaq və təhlükəli ticarət səfərlərini xatırlayan Hacı Nemətullah dimdik quruyub mat-məəttəl dayanmış, bir də ki, Gövhərşah ayaq üstə qalmışdı.

İbrahim gözünü cütdən çəkib oğluna baxdı:

– İndi get o izdihamın cavabını ver! – dedi.

Gövhərşah başını sinəsinə əyib zərbaft pərdəyə doğru addımladı.

## 12

Birinci dəfə idi ki, o, uzun illərdən bəri davam edən bu təhlükəli siyasetin böyük fəlakətlə qurtaracağını bütün aydınlığı ilə görür, hürufilərlə danışığın əsas şərtindən – Fəzli mühafizə etməkdən boyun qaçıran şahla daha heç bir razılığ'a gələ bilməyəcəyini, əksinə, atasının əmrlərinə dəqiqliq əməl etməli olacağını anlayır və indi gedib dostlarına nə deyəcəyini bilmirdi.

Pişgahın geniş, uzun dəhlizinin sağ-solunda xirdaca qalxanlarını böyürlərinə sıxıb, qoşapiltə çiraqlar altında tək-tək dayanmış lal-dinməz candar dayılarının hamısının ona qəribə, ittihamlı, yad gözlərlə baxdıqlarını görmədən hündür tağ sütunları arasından keçib, enli daş pillələrlə mərmər meydana düşdü, üzüsağı gedib, bir də qarşısında açılan dəmir qapının şaqquqtısına başını qaldırdı.

Yusif darvaza arxasında, əlleri məşəlli qasid müridlər arasında gərgin dayanıb ona baxırdı.

Gövhərşah ağır-ağır yaxınlaşdı.

– Namazım bəhrə vermedi. Şah nümayisi təqdir etmədi.

Məşəlləri söndürün, dağlışın, – dedi.

Lakin Yusif tərpənmirdi.

Gövhərşah fikrini cəmləyib hər şeyi danışdı. Sonra yenə başını endirib, Fəzl elmindən əxz etdiyi sərt etiraf ehtiyacı ilə:

– Şahın mövqeyi mənim ruhumu ikiləşdirdi. Atam fitvanı icra etsə mən ona müxalif çıxa bilmərəm, – dedi və hələ sözünü qurtarmamış Yusifin üzünün döndüyünü hiss etdi.

Qasid müridlər zulaların uclarında alovlanan neft hopdurulmuş keçə dolaqları ayaqlarının altına atıb tapdayanda bütün izdiham onların hərəkətlərini təkrar etdi. Minlərlə məşəldən gündüz kimi işıqlanmış şəhər bir göz qırpmında zülmətə batdı. Keçələrin tüstülləri zülməti daha da qatıldırdı, hətta qala divarlarının qaroval bürcərində, böyük saxsı ləyənlərdə kömürlə qarışq yanın neftin tonqaltək gur alovları da tüstü içərisində görünməz oldu və bu vaxt Gövhərşah da ömründə birinci dəfə təklik duydu.

O, atasını nə qədər sevsə də, əqidəcə dəyişdiyi üçün ruhən ondan ayrılmağa başlamışdı. Əqidəcə Fəzllə fədakar Fəzl müridlərinə nə qədər yaxınlaşsa da, elmi bütün aydınlığı ilə mənimsəmədiyi üçün ruhən hələ onlardan da ayrı idi. Etirafi bu ayrılığı dərinləşdirdi. Gövhərşah Yusifin üzündən və keçə dolaqları açıq-aydın qəzəblə ayaqlarının altına atan müridlərin hərəkətlərindən anladı ki, bundan sonra ona inanmayacaqlar. Daha atasının da ona hər şeyi əvvəlki kimi etibar etməyəcəyini düşündükdə isə, birdən-birə ortaçıda qaldığını, şahın gövhəri ikən gövhər qiymətindən düşdüyünü, bütün Şirvan alimənsəbləri arasında Fəzlin yeganə məhrəmi ikən məhrəmlikdən də məhrum olduğunu dərk etdi.

O, zülmət içində dayanıb düşünür, qəlbinin bir parçasını igid və müdrik şah atasının, o biri parçasını həqiqət carçısı Fəzlin əlində,

ruhunun bir parçasını vəliəhdி olduğu Şirvan təxti yanında, o biri parçasını arzu etdiyi böyük, azad və abad səltənətin Təbriz təxti yanında göründü.

Fəzl ondan başqa daha bir nəfərə – Bakı hakimi Hacı Firiduna da gizlin ad vermişdi: bütün xəlifələr və müridlər ona “Dərviş Hacı” deyirdilər, lakin hamı bilirdi ki, Hacı Firidun yeri gəldikcə hürufilə-rə kömək etsə də, qəlbən ancaq şaha bağlı idi. Özü də qardaşı Hacı Nemətullah kimi, açıq-açığına: “Qibləgahımın nəfinə iş görən adamın ayaq qoyduğu yerə baş qoyaram, qibləgahıma zərər verən adama yaxın da getmərəm”, – deyirdi. Gövhərşah isə atasının siyaset yolunun da gec-tez vəhdət yoluna qovuşacağına əmin olduğu üçün hər iki tərəfə eyni sədaqətlə xidmət edirdi. İllər keçəcək, bir vaxt gələcək, bir bayraq altında birləşmiş böyük bir ordunun başçıları onu divan ayağına çəkəcək, iki yoldan biri ilə getməyi və Şirvan təxtini Təbriz təxtinin təhdidi-himayəsinə verməyi tələb edəcəkdilər. Yalnız o vaxt Gövhərşah iki qəlb parçasından birini seçməyə çalışacaq və nəhayət, qərara gəldikdə özünü edam meydanına gedən üçüncü yolda görəcəkdi. Hələlik isə o ikilikdən xilas olmağa heç səy də göstərmirdi: onun üçün hər iki tərəf eyni dərəcədə əziz və doğma idi. Odur ki, dostları ilə yenidən görüşüb danışmağa, etirafi ilə heç də Fəzlə xidmətdən boyun qaçırmadığını, əksinə, həqiqəti söyləməklə Fəzli gözləyən təhlükəni xəbər verib, bir vaxt olduğu kimi, yenə də dostlarını ayıq salmaq istədiyini bildirməyə ehtiyac duydu. Əlini dünəndən dəyişdirmədiyi səfər geyiminin bürünc sinə-bəndinin altına salıb, qocaldıqca kövrələn müəlliminin və məlikə anasının könlünü sindirməməq xatırınə gəzdirdiyi Quran surəsinin yasti dəri torbasından “əlif” açar çıxartdı. Hacı Nemətullahın bu iğtişaşlı gecədə belə, pəncərələrindən çəng, kaman səsləri eşidilən mülkünün yanından üzüaşağı enib, Şamaxının hətta bu isti yaz günlərində də rütubət və kif qoxuyan ən qədim, qarışiq guşəsində gizlin görüş mənzilinə teləsdi.

Ondan xeyli irəlidə, yaz yağışlarından ovulmuş daşlı, qumlu enişdə, ayaqlar altında tapdandıqca qığılçımılanan keçələrin tüstü-ləri arasında baş darvazaya doğru bəyaz xırqələr seli axırdı.

Gövhərşah ətrafına göz gəzdirib dar bir dalana burulanda müridlərdən əsnaf libasında bir adam ayrılib onun ardınca yeridi. Bu, gizlin görüş mənzilinin daimi sakinlərindən, keşikçi müridlərdəndi.

Dalandan dayanmış yoldaşları ilə yalnız Fəzl müridlərinə məlum olan rəmzlərlə nə isə danışib, yenə Gövhərşahın ardınca tələsdi, üstünə bir parça bəyaz keçədən nişangah mixlanmış xəzinə qapısıtək ağır dəmir qapını özünün “əlifi” ilə açıb Gövhərşahı qabağa ötürdü. Ensiz daş pillələrlə quyutək dərin, dar həyətə düşdükdə istər-istəməz yavaşıdlar. Mənzilin qaranlığında kim isə çalıb oxuyurdu:

Sən sənə gər yar isən, gəl, ey könül, yar istəmə,  
Yarı-dilbər ol mənə, sən yarı-dildar istəmə!

Keşikçi mürid irəli keçdi. Gövhərşah isə təəccüblə ayaq saxladı: oxuyan Nəsimi idi...

Naməlum məkanda gizlin məclisdə məsləhət belə olmuşdu ki, əgər şah Əmin Məhrəmin namazını qəbul etməyib fitvanın icrasına meyl göstərsə, o vaxt hürufi qüdrətini nümayiş etdirməyə yiğışan müridlər dərhal dağınışmalı, xırqələri soyunub, əsnaf, rəncəber, maldar geyimlərində camaata qarışmalı, qasidlər şəhərlərdə, kəndlərdə, qışlaqlarda müridlərin hamısına eyni qayda ilə gizlənməyin vacib olduğunu çatdırımlı, Fəzl yenə də gecələr daim hərəkətdə olan kiçik dəstəsi ilə Şirvan ərazisindən təcili uzaqlaşıb, Qarabağın ən uca, əlçatmaz dağlarına çəkilməli, varis, bacı-qardaşları, müşayiətçiləri və bütün qoca və yaşılı müridlərin arvad-uşaqları ilə birgə əvvəlcə Bakıda – “Dərviş Hacının” iqamətgahında oturan mötəbər və tədbirli mürid Mövlana Tacəddinin himayəsində, sonra Yusifin şəxsi nəzarətində qalıb, Yusif haranı məsləhət bilsə oraya getməli, Mövlana Mahmud Fəzlin təzə məkanından çağrış gələnə qədər dərvişlikdə olmalı, çağrış gəlməsə, xəlifələrin hamısının razılığını alıb öz köhnə Şirvan xəlifəsi rütbəsi ilə Şamaxının əsnaf məhəllələrindəki məscidlərdə Fəzlin pünhan canişinlərindən birinin yanında qalmalı, Yusif isə, Şirvanda hər şeyin yoluna düşdüyüն əmin olduqdan sonra, varislə və təbrizli əsnaf icma başçıları ilə birgə Təbrizə qayıtmalı, orada Əxi Qəssab iqamətgahında məskən salıb, Qaraqoyunlu Yusiflə daimi əlaqə saxlamalı, qaraqoyunlularla Sultan Əhmədin və onlara tabe olan hakimlərin, sərəsgərlərin ordularında elmin tədrisinə nəzarət etməli və tədris başa çatdıqda, yenə də varislə birgə Misir səmtində dağlara – Qara Yusifin hüzuruna gedib, Fəzl adından ona xırqə verməli və Təbrizdə qiyam gününü müəyyənləşdirməli idi.

Bu tədbirlər və adlar içərisində tək bir nəfərin – Seyid Əlinin adı yoxdu. Məclisin lap əvvəlində Yusif şahdan silah istəməyi təklif edəndə Nəsimi bu təkliflə razılaşmayıb: “Qüdrətimiz elmdədir. Xəlqi Divə itaətdən elmimiz çıxarır. Fəzli də elmimiz mühafizə edir. Silah qırğın törədib qüdrətimizi sindirar”, – dedikdə məclisdəkilərin hamısının qəti və kəskin həmləsinə məruz qalmışdı. Yusif: “Rəmzi qılınçın dövrəni qurtardı. İndi silah məqamıdır. Fəzlin xilası da silahdadır”, – deyib yoldaşlarının fikrinə yekun vurmuşdu.

Məşvərətin axırında hamı, o cümlədən Nəsimi də susub, “həq iradəsinin hökmünü” gözləyəndə isə, Fəzli təkcə ona – Nəsimiyə üz tutub: “Sən ötəri qayğılarımızdan yüksək və hər şeyin fövqündəsən, gözüm nuru! Sən sərbəst olmalısan, əşarənlə əqidə və amallımızı təbliğ etməlisən”, - demişdi və bundan sonra mühafizə işlərinə qarışmadan, azad gəzib xalqla ünsiyyətini dərinləşdirməyi məsləhət görmüşdü. Bu vaxt Fəzlin gözlərində məhəbbətdən, sözlərində səmimiyyətdən kənar bir şey yoxdu və Nəsimi ustادın ona sərbəst dərvişlik buyurmasının yalnız ali məram üçün lazımlı olduğunu şübhə etmirdi. Lakin məşvərətdən sonra Yusifi müridlərin arasında görüb, onun “natiq yanında samit”<sup>1</sup> təyin edildiyini eşitdikdə beynində ildirimiştək qəfil bir fikir çaxdı: “İşlərdən də təcrid edildin, ey Nəsimi!”

Yusif dərgah qapısında Əmin Məhrəmin etirafını dinləyəndə o, arxada müridlərlə dayanmışdı. Dar günün yarağı Seyid indi kənardan baxan olmuşdu. Səlahiyyətsiz və gərəksiz olmuşdu, qüdrətdən və əzəmətdən düşmüştü; istibdad dünyasını elm hikməti ilə lərzəyə saldıqdan sonra indi özü silaha ümid bağlayan və ən yaxın müttəfiqdən rədd cavabı alan ustادının bu məğlubiyyəti Nəsiminin ürəyini dağlayırdı.

Məşəllər söndürülüb şəhəri zülmət tutanda o, birdən öz bətninə də zülmət çökdüyünü və felakət duyusundan başqa beynində heç nə qalmadığını hiss etdi. Müridlər tüstülenən, qığılçımnan keçə dolaqları tapdaya-tapdaya Meydan və Şəbran məhəllələrinin arasından aşağıya axışanda, gərəksizlikdən yorğunlaşmış, adıləşmiş Seyid Əli də bu izdihamdakılardan heç nə ilə seçilməyən mürid kimi, kütlə içərisində zərrə kimi, axına qoşulub gedirdi.

<sup>1</sup> “Natiq yanında samit” – danışmayan, natiqin dediklərini silah vasitəsi ilə həyata keçirən səlahiyyətli icradar.

Lakin birdən dayandı.

Lap yaxında əziz və doğma bir adam danışındı:

– Bakıda Mövlana Tacəddintək etibarlı himayədarım var mənim. Sənə ehtiyacım yoxdur! – deyirdi.

Təcridi ayaqlayıb özünü sevgisinin qucağına atdığı o gecədən sonra Fatma elə bil qeyb olmuşdu və Nəsimi o vaxtdan “hüsünü kamilinin” nə üzünü görmüşdü, nə də səsini eşitmışdı. Nəsimi ac və taqətsiz kimi idi, havasız, susuz kimi idi, odur ki, Fatma nə qədər asta və boğuq danışsa da, uğuldayan izdiham içində onun səsini dərhal qulağı aldı:

– Sənin nəzarətin mənim ruhumu əzir! Mən nəzarətdən çıxmamışam. Fəzlə daniş, mənə də sərbəst dərvishlik buyursun!

Yusif dedi:

– Sərbəstlik ruhu rəvanlara verilir. Sən çılgınlaşışbsan!

Fatmanın səsində qəzəb, üşyan vardi, fəryad vardi:

– Məni çılgınlaşdırın sənin nəzarətindir!

Yusif soyuq qətiyyətlə:

– Fəzl buyurub, – dedi, – sən mənimlə Təbrizə getməlisən, vaxtı çatanda Fəzl gününü elan etməlisən. Bir ayrisının Fəzl gününü elan etməsinə rüsxət olsayıdı, özüm Fəzlə danişib sənə sərbəstlik alardım.

– Yalan deyirsən! Fəzl gününə görə saxlamırsan sən məni öz yanında! Mən bilirom. Çoxdan duymuşam qəsdin nədir. Sən öz nəfsini güdürsən! Hakimiyyət düşgüñüsən, varislə evlənmək istəyirsən! Nadan qəssab! Lal samit! Əqlin yoxdur, qüdrətin zordadır sənin!

Nəsimi Yusifin addımlarının ağırlaşdığını, Fatmanın isə iti, sərt addımlarla araladığını hiss etdi. Ətrafında qatı tüstü və qaranlıq içində heç kəsin boy-buxunu, üzünü seçməsə də o, hissiyyatının sehri ilə Fatmanı tapıb əlindən tutdu. Bu məhrəm əlin, bu sehrli təmasın kimə məxsus olduğunu Fatma da dərhal duydu.

Nəsimi onun üzünü ovuclarının arasına alıb yanaqlarının odunu söndürməyə çalışdı. Lakin Fatma sakitləşəsi halda deyildi:

– Yusif qəddar və zorakıdır! Ləyaqətimizi tapdayır, qul edir bizi! Günü-gündən rəzilləşirik! Nə üçün üşyan etmirsən? Nə üçün sindirmişsan bu qəfəsi?!

Birinci dəfə idi ki, “hüsünü kamili” ilə görüşü Nəsimini sevindirmirdi, əksinə, dərdinin üstünə dərd qoyur, təlaşını artırırdı. Fatmanın çiynini ürəyinin üstünə sixib, onu izdihamın nisbətən

seyrək yeri ilə apara-apara danışmağa başlayıb dedi ki, indi dərd təkcə onların ayrılığında deyil, dərdin böyüyü, müsibət və fəlakət ondadır ki, belə qeylü qallı bir vaxtda məclis onu – Nəsimini işlərdən də təcrid etdi. Fatma düz deyir, Yusif həqiqətən yarımcıq və zorakıdır. Tezliklə işlər Təbrizdə, Əxi Qəssabın iqamətgahında cəmləşəndə Yusif ona verilmiş ixtiyarın hüdudlarını gözləməyib daha zorakı olacaq, hədsiz nəzarət və aramsız təzyiqlə müridlərin iradəsini cilovlayıb hamını özünə tabe edəcək, özü isə elmdə mahir olmadığı üçün qiyama tələsib tədrisə və ali ruh tərbiyəsinə diqqət yetirməyəcək, nəticədə, yarımcıq adamlara – Qara Yusifin ömür-ləri köçəri qəbilələrdən qoyun sürüləri oğurlamaqla keçmiş, yağı-macı sərəsgərlərinə, bəlkə hətta bətni murdar Sultan Əhmədin özünə də xırqə veriləcək və nəhayət, Fəzl günü elan olunduqda təxt-səltənət yenə də cahillər əlinə keçəcək, elmə, vəhdətə və əbədiyyətə etiqadı zora etiqad əvəz edəcək, istibdad, qılinc və qor-xu hakim olacaq. Budur müsibət! Budur fəlakət!

Fatmanın susmağından duyulurdu ki, Nəsiminin təəssüf və tə-laşla danışlığı bu acı həqiqətlər onu sarsıtmışdı:

– Bəs sən bunları Fəzlə niyə danışmırsan? Niyə üsyan etmirsən?!

Nəsimi yanğı ilə:

– Üsyanlarının faydasızlığı aşkar deyilmi, əzizim? – dedi. – Xəlifələr qiyamı Yusifə etibar ediblər, məclis Yusifin sözünə havadardır, Fəzl isə heç vaxt məclisə eks çıxmır. Özünün kəlamı var: “Kamillər məclisinin iradəsini sindirmaq elmimizə ziddir”.

Fatma qaranlıqda diqqətlə onun üzünə baxdı:

– Demək, mən Qəssabla getməliyəm?!

Onun səsində indi həqiqətən çılgınlıq əlaməti duyulurdu.

– Eşit, əzizim, gör nə deyirəm... – Nəsimi mümkün qədər rəvan danışmağa və Fatma ilə birgə özünə də səbir təlqin etməyə çalışdı.

– Mənim əzəli və əbədi həyat çeşməm Fəzlidir ki, onsuz mən bir heçəm. Hey fikirləşirəm, tapmaq istəyirəm ki, Fəzl silah barəsində haqq sözümü niyə nahaq bildi? Elmimiz yəni o qədərmi zəmin-sizləşdi ki, Fəzl silaha pənah aparmaqdan qeyri çarə görmədi? İnanmiram! – Nəsimi əlini qurşağının altında iki qarış uzununda taxta qılincina çırpdı. – Rəmzimiz əbədidir! – dedi. – Hissiyyatım mənə deyir ki, qan-qırğın düşməni Fəzlim bu müqəddəs rəmzini müvəqqəti bilməz. Və əgər indi “silah məqəmə” deyənlərin sözünə rəvac verirsə, gümanım belədir ki, gizlin məramı var ustadımın. Nədir

o məram? Müəyyən edə bilsəm, dübarə namaza gedərəm və hər şeyi danışaram ustada. Yusifin, Təbriz təxtinin, Qara Yusifin, Sultan Əhmədin barəsində, qiyamımızın istiqbalında gördüyüüm fəlakətlər barəsində danışaram və sənin Əxi Qəssab iqamətgahına getməyində heç bir fayda görmədiyimi də deyərəm. Amma hələ bu mümkün deyil, əzizim! Çünkü Fəzl mənə dedi: “Sən ötəri qayğılarımızdan yüksəkdəsən və hər şeyin fövqündəsən”. Nə üçün belə dedi? “Ötəri qayğılardan yüksəkdə və hər şeyin fövqündə” olan yalnız Fəzl – həq ruhudur ki, o da məndə deyil: əşarı ilə elm yaymaqdan qeyri, cəmi işlərdən təcrid edilmiş dərvish hara, Fəzl-həqq ruhu hara?! Bətnimdə belə çırıntı var, əzizim, müəmmalar, sirlər dünyasındayam, kəşfi-əsrar istəyirəm, istəyimə çatamırıram. Çünkü cəmi sirlərin izahı ustadımın üzündədir, ustadın üzü isə niqab altındadır.

Fatmanın beynində bircə fikir vardı:

– Demək, mən Qəssabla getməliyəm?!

Nəsimi etiraf məcburiyyətdən qaldı, Fatmanın həqiqətən çıqlınlaşdığını – düşüncədən xali olduğunu görüb, qəlbiniə axan, içərisini qovuran göz yaşlarını uda-uda:

– Belə məlum olur ki, getməlisən, əzizim! – dedi.

Fatma çəkib əlini onun əlindən çıxartdı. Bir xeyli səssiz-səmirsiz dayandıqdan sonra, gözlənilmədən o da aram-aram danışmağa başladı:

– İki ildə təcrid məni şamtək əritdi. Amma dözdüm... Gözlədim ki, qayıdır məni müsibətdən qurtararsan. İndi görünəm hamısı əbəs imiş. Səni sindiriblər, Seyid! Sevgilin və arvadın ikən sən məni oynaş kimi saxladın. Indi isə məni öz əlinlə Yusifə verirsen!

– Fatma!.. – Nəsimini qəhər boğurdu. – Fatma, sözün hüsnünə yaraşmir! Mənim ruhumda yaxşı nə varsa, hamısı ustadımla sənə məhəbbətimdəndir. Ustad məndən ayrılib. Sən də ayrılsan cigərim kabab olar. Arvad nədir, oynaş nədir?! Kəbinə nifrənim var! Məşuqə ilə gün keçirənlərə, kor ehtiras qullarına nifrənim var! Mən günəştək ucayam, torpaq kimi zənginəm, yeltək azadam, “arvad”, “oynaş” sözləri ilə Nəsimini xirdalaşdırma, Fatma! Əzəmi məhəbbət quluyam mən, quluna rəhm elə!

– Yaxın gəlmə mənə! – Fatma dala atılıb divara çırıldı. – İndi bildim ki, Yusifin qəddarlığı deyilmiş bizi rəzil edən, sənin öz acizliyin imiş!

Nəsimiyə “aciz” demək onu öldürmək kimi bir şey idi. Fatmanın ardınca bir addım da ata bilməyib, indicə onun çırpıldıği divara söykənib, bir müddət taqətsiz qaldı. Sonra bir zaman Bakıda, iqamətgahda təcrid xəbərini eşidəndə olduğu kimi, başından yapışib kimsəsizlikdə divanətək vurnuxmağa başladı...

Sərbəst dərviş indi haraya getməli, kimin qapısını döyməli, üstüste yığılan dərdləri kimə açmalı idi?.. Bu daş divarlar, barılar arxasında, həyətinin bir tərəfində mədrəsə, o biri tərəfində boyaqçı qazanları, əlvan ip kələfləri, hana və dəzgahlar olan bir mülk vardı: Nəsiminin böyük qardaşının mülkü. Orada “lailahəilləllah” xofu hakim idi, “Mənəm Allah” deyən Seyid Əliyə “mürtəd”, “kafir” deyirdilər. Onun boyunu görəndə, hətta uşaqların da gözləri böyüyürdü, hamı çəkilib gizlənir, qapılar bağlanır. Keçən dəfə Şamaxiya gəlib, gizlin görüş mənzilində oturub “uca minbər qabağında namaza” hazırlaşanda Nəsimi özü də incə şeirlər yazan şair qardaşının ayrılıq illərində kövrəldiyini güman etdi, gedib yasti çay daşlarının aralarına boyan rəngləri hopmuş həyətdə qardaşının özündən, arvadlarından başlamış, lap körpə uşaqlara qədər, hamisinin bircə-bircə adlarını çağırdı, bir-birindən qəmli rübai'lər oxudu, arvadların aqlaşdıqlarını eşitdi, lakin qapılar açılmadı... Bakıda, bir tərəfdən məscidə, o biri tərəfdən mədrəsəyə söykənən boz daş barılar arasında, dərdlilər, xəstələr, şikəstlər, sayillər pənahı, nəzirniyaz yeri və üləma məskəni olduğu üçün otaqlarından gah şikayətli-sızılıtlı, gah da bəlağətli səslər eşidilən bir mülk də vardı: Nəsiminin bütün ömrünü pirlərdə, ibadətgahlarda keçirib yalnız yaşa dolduqdan sonra Bakıda oturuşmuş sufi atası Seyid Məhəmmədin mülkü. Şirvana hicrətinin ilk günlərini Fəzl həmin mülkdə keçirmişdi və Seyid Məhəmməd o vaxt şeirlərini Mənsur Həllacın şərəfinə “Hüseyni” təxəllüsü ilə yanan on altı yaşlı oğlunu Fəzlə təqdim etmiş, bir az sonra isə yaşıının ötgünlüyüünə baxmayaraq, Fəzlin ən cürətli rəmzi qılinc bahadırlarından biri olmuşdu. İkiillik dərvişlikdən qayıdanda Nəsimi ustadin iqamətgahı ilə birgə ata mülkünün qapısını da bağlı gördü: Fəzlin Dərviş Hacı iqamətgahında gizlin canışını Mövlana Tacəddinin məlumatına görə Seyid Məhəmməd arvadını da özü ilə aparıb, bir zaman gəzintili illərinin məskəni olmuş Urmiyaya dərvişliyə getmişdi. Nəsimi Mövlana Tacəddindən ustadin məkanını öyrənməyi xahiş edib, bir neçə gün

ata mülkünün kimsesizliyində qaldı. Fəzlin sifarişini alıb təcili Şamaxıya yola düşməli olanda isə qapını bağlayıb açarı Mövlana Tacəddinə verdi. Yəqin bilirdi ki, o mülkə bir daha qayıtmayacaqdı. İndi o, yurdsuz-yuvasızdı. Amma atasının, qardaşının bağlı qapıları əvəzində şəhərlərlə, kəndlərlə zəngin dünyada onun üzünə açıq olan saysız-hesabsız qapı vardı. Belə qapılardan burada – Şamaxıda da az deyildi, haraya getsəydi onu sevinc və vəcdlə qarşılayardılar, var-dövlətlərini süfrəyə töküb, dərhal məclis çağırıb onu dinləməyə toplaşardılar. Lakin indi, bu halətdə o, hansı müridin qapısını aça bilərdi? Fəzl qiyamında labüb fəlakət gördüyüni və bu fəlakətin heç də tek Yusifin yarımcıqlığından yox, həm də bütün xəli-fələrin, məclisin və bəlkə hətta ustadın özünün xətasından törədiyini gizlətməyə qadirdimi? Hər şeyi açıb, bətnində yaratək qan sızan bu sirri faş etsəydi, Fəzl qiyamından, rəmzi qılıncları atıb polad qılıncla azadlıq döyüşünə getməkdən qeyri bir dilekləri olmayan müridlər ondan üz döndərməzdilərmi?.. Nəsimi çox vuruxdu və nəhayət, gizlin görüş mənzilindən münasib bir yer tapmayıb oraya getdi.

Dünya daralıb qəfəsə çevrilmişdi. Minlərlə məsləkdaş, dost-aşna içinde Nəsiminin öz acı həqiqətlər yükü ilə dolu könlündən qeyri bir həmdəm qalmamışdı. Hətta Yarı pünhan – Dilbər də uzaqlaşış bu dar dünyada onu tək-tənha qoymuşdu. Odur ki, mənzilin qaranlığında ona baxan müridləri və böyründəki kürsüdə oturan Yusifi belə görmədi, udu sinəsinin çökəyinə basanda göz yaşı əvəzində qəzəl axmağa başladı:

Sən sənə gər yar isən, gəl, ey könül, yar istəmə,  
Yarı-dilbər ol mənə, sən yarı-dildar istəmə!

Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?  
Bivəfa aləmdə sən yarı-vəfadər istəmə...

Gövhərşah Nəsiminin səsini ilk dəfə yeddi-səkkiz il bundan əvvəl, şahın hüzurunda, ziyafətgahda, sonra bir neçə dəfə də Bakıda Fəzlin iqamətgahında Dost Əmin Məhrəmin şərəfinə şeir və müsiqi məclisində eйтmişdi. Onun bu qədər bədbin qəzəlini və bunca dərd-ələmli oxuduğunu isə heç vaxt, heç yerdə eйтməmişdi.

Nəsiminin səsi ilə hətta “Yar”dan, “Dilbər”dən də imtina edib öz könlündən qeyri vəfadər tapmayan ümidsiz bir sufı şair oxuyurdu:

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,  
Nəfsinə yük etmə onu, ey səbükbər<sup>1</sup>, istəmə!

Şərbəti ağuludur fani cahanın, sən onun  
Şərbətindən nuş-daru umma, zinhar, istəmə!..

Udun bəm səsi şairin ələmini daha da gücləndirib Gövhərşahın tükərini ürpədirdi.

Çiyini üzərindən ona baxa-baxa gözləyən keşikçi mürid birdən qasidlərin darvaza qabağında qəzəbli hərəkətlərini yada salan bir tövrlə dönüb içəri keçdi. Musiqiyə çaxmaq daşının şaqqlıtları qarışdı, müridin əllərində qırmızılı, sarılı qıgilcimlər oynadı, qov piltəsi alışib közərdi və nəhayət, şam yandı.

Mürid şamı başı üzərinə qaldırıb yenə ona baxanda Gövhərşah istər-istəməz kandara doğru getdi, Nəsimini, Yusifi və onların dövrəsində oturmuş qasid müridləri gördü, sonra dəhşətli bir beyt eşıtdi:

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün  
Xəlqə faş etmə bu sırrı, kəşfi-əsrar istəmə!

Nəsimi beysi onun üzünə baxa-baxa oxudu. Gövhərşah bu göz-lərdəki kədərin ağırlığına dözməyib üzünü döndərdi... Yusif əlinin iri, qabarlı pəncəsini onun qarşısında açıb, rəhmsiz sərtliklə açarı təhvil verməyi tələb edəndə də, müridlər, lap axırda, nəhayət, Nəsimi mənzildən çıxıb pillələrə doğru gedəndə də Gövhərşah bəraət naminə heç bir söz tapa bilmədi. Bətn saflığı ehtiyacından törəmiş etirafının əslində nə demək olduğunu ancaq indi anlayırdı. O, Fəzlin, xəlifələrin və bütün müridlərin Gülüstan sarayında yeganə istinadgahı və ümidi idi. Vaxtilə, hamisinin üzündə eyni müsibətin damğası olan bədbəxt didərginlər yalnız onun sayəsində nicat tapmış, Fəzl-həqqə və ədalət səltənətinə etiqad qazanmışdır. Fəzl özü də yalnız onun sədaqəti sayəsində iqamətgahını vaxtında tərk

<sup>1</sup> Yüngül yüklü, yəni nəfsin tələblərindən xilas olmayı bacaran, tərki-dünya adam

edib təhlükədən qurtulmuşdu. Nəhayət, Fəzl elçiləri də yalnız onun dəyanəti ilə dəmir qəfəslərdən azad olub, Fəzlin batinlikdən çıxdığını elan etmişdilər. Şirvanın hər yerindən çağırışa gəlib tonqal işığına yiğişan müridlər ustadı görüb təzə moizələrə qulaq asmış, yeni inam və etiqadla dağılışib, öz müqəddəs işlərini davam etdirməyə getmişdilər. Bütün bunlardan sonra, Fəzlin qətlinə fitva verildiyi, Teymurun Şirvan üstüne yeridiyi bir vaxtda, onun – Dost Əmin Məhrəmin etirafı xəyanət kimi səslənmişdi. Belə çıxırdı ki, Fəzlin ötən bir ildə Şirvan ərazisində sərgərdanlığı da, uca minbər qabağında, Adıyüksəyin hüzurunda namaz da, ədalət səltənətində Şirvanın mövqeyinə ümidi də hamısı hədərmış. Gövhərşah indi də bu həqiqət yükü altında, yeddi ildə daşlarında çəkmələrinin izi düşmüş dar pillələrlə ağır-ağır qalxıb dalana çıxdı.

Dəmir qapıdan bəyaz keçə nişangah qoparılmış, keşikçi müridlər dalanı tərk edib getmişdilər.

## İXTİLAF

### 13

Naməlum məkanda məclis necə məsləhət görmüş və həq iradəsi necə buyurmuşdusa elə də oldu.

Fəzl öz müşayiətçiləri ilə dübare atlınib Şirvanı tərk etdi, müridlər libaslarını dəyişdirib, saqqal buraxıb camaata qarışdırılar. Nicat yurdunda tədris işləri dayandırıldı, şeir, musiqi məclisləri, karxana-larda, dükənlərdə, bazar meydanlarında, əkin-tikinlərdə bir yerə yiğişmaq qadağan edildi. Bütün bunlar, xüsusiylə, ustadin yoxluğunu müridləri kədərləndirir, sixir və darixdirirdi. İstibdad mühitində el-min batinliyindən əlavə, həm də şəxsi batinlik Fəzlin özü, xəlifələri və alim, şair dərvişləri üçün çoxdan vərdiş etdikləri adı bir şey olsa da, müridlər ruhi ucalığı və ləyaqəti bir-birilə ünsiyyətdə, tədris qayıqlarında və məclislərdə daha çox duyduqlarına görə batinlik onlar üçün bəlkə məhbusluqdan da ağır idi.

Bu günlərin yeganə təsəlli ustadin, nəhayət, salamatlığa çıxmışı idi: gərgin, üzüntülü mühafizə qayıqlarının qurtarması Fəzlin taleyi sarıdan ümumi bir rahatlıq əmələ gətirmişdi. Lakin tezliklə bu yeganə təsəlli də qurtardı.

Əvvəlcə xəbər yayıldı ki, “Əbədiyyət atlısı”<sup>1</sup> Kürdən keçirib təhlükəsizliyə ötürmək üçün gedən dəstənin içinde fövqəladə hadisə baş verib: gecə qaranlığında sahildə gəmi gözləyən xəlifələrin arasında mübahisə düşüb, Mövlana Mahmud oradakı yeddi xəlifənin yeddisini də nə isə çox ciddi bir məsələdə təqsirləndirib, onların nə barədə isə yazış imzaladıqları hökmü cirib atıb, sonra öz müşayiətçiləri ilə Kürə yaxın kənd məscidində öz gizlin canişininin hücrəsində dincələn Fəzlin hüzuruna getmək, onu mübahisənin yekunundan hali etmək istədiyini bildirdikdə, xəlifələr gəminin gəlməyini gözləmədən dəstədən ayrılib gediblər.

Qasidlər danışındılar ki, o gecə Mövlana Mahmudun sahildə tək-tənha, sarsıntılı oturduğunu öz gözləri ilə görüb Fəzlə demiş-dilər, amma qayıdanda onu – Mahmudu heç yerdə tapmamışdılar.

1 “Əbədiyyət atlısı” – Fəzlullah Nəiminin gizlin adlarından

Mübahisə nə üstündə olmuşdu? Hökm nə barədə, necə hökmmiş ki, Mövlana Mahmudu o cür qəzəbləndirib, Fəzlin imzasına bərabər olan yeddi imzani cirib atmağa məcbur edib? Xəlifələr “Əbədiyyət atlısı”nı ötürmədən dəstədən niyə ayrılmışdır? “Fəzli mübahisənin yekunundan hali etmək” istədiyi halda, Mahmud niyə sahildə qalmış və sonra hara getmiş, necə olmuşdu ki, qasidlər onu heç yerdə tapa bilməmişdir?

Cavabsız suallar bədbəxtlik xofu saçdı.

Hələ Divin Bağdaddan qayıtdığı vaxtlar Rumdan Şirvana elçilər gəlib Anqara vəlisi<sup>1</sup> Hacı Bayramın vəkaləti ilə Fəzlin hüzurunda olmuş, Rum qılincına itaət göstərən hökmardarların, o cümlədən Sultan Əhməd Cəlairinin və Bağdadda Sultan Fərəcən möglubiy-yətlərindən sonra İldirim Bayəzidin Divlə müharibə niyyəti ilə yeni ordu topladığını deyib Fəzlə öz müttəfiqlərinin qüvvələrini Rum ordusu ilə birləşdirməyi təklif etmişdir. Fəzlə sərrini, yəni el-minə istinad edən hökmardar müttəfiqlərinin mövcudluğunu Hacı Bayram Vəlinin kimdən və necə öyrəndiyini soruşmuş, elçilər bu barədə heç nə bilmədiklərini dedikdə isə, Fəzlə talançı Bayəzidlə Divin arasında heç bir fərq görmədiyini bildirib, rədd cavabı vermişdi. Bu il yazbaşı müridlər o elçilərin yenidən Şirvana gəlib, bu dəfə xəlifərlərə görüşdükərini və Fəzlin bu görüşdən narazı qaldığını eșitmışdır. Odur ki, qasidlər dəstədən ayrılan xəlifələrin müşayiətçiləri arasında yenə də haman elçiləri gördükərini xəbər verdikdə bədbəxtlik xofu daha da artı, müridlər Kür qırğıından Şamaxı səmtinə qayıtdığı ehtimal olunan Mahmudu təcili tapıb ondan hər şeyi öyrənməyi tələb etdilər. Məkanlar arasında çarvadar geyimində at çapan qasidlər, bir neçə gün axtarib, nəhayət, Mahmudun səssiz-soraqsız yoxa çıxdığını xəbər verdikdə isə, çox çəkmədi ki, bütün Şirvana çaxnaşma düşdü, müridlər dəstə-dəstə məsləhətə, məşvərətə toplaşmağa, güman gələn yerlərdə özləri də Mövlana Mahmudu axtarmağa başladılar.

Amma bunun səbəbi yalnız hər şeyi öyrənmək ehtiyacı deyildi.

Şirvan müridlərinin hamısına məlumdu ki, Fəzlin ilk şagird-lərinin əksəriyyəti kimi, Mövlana Mahmudun da əсли Miranşahın dağdırıb xərabə qoyduğu əsnaf şəhəri Astarbaddan, ustadın ata yur-

<sup>1</sup> Vəli – başçı, rəhbər, imam dərəcəsində ruhani rütbəsi

dundandı. Cavanlığında orda Fəzllə birgə keçəcilik və papaqcılıq elərmiş eyni zamanda, Fəzlin bütün papaqcılarıtək o da mükəmməl mədrəsə təhsili alıb dünya elmləri ilə birgə xəttatlıq öyrənib o vaxtlar Şeyx Xorasan adı ilə tanınan bir təriqət başçısının yanında mirzəlik edər, cümlə aləm, insan, din və hakimiyyət haqqında moiz-zələr oxuyan şeyxin kəlamlarını yazıb zəvvvarlarla ziyanətgahlara göndərəmiş ki, o ziyanətgahlara yiğışan möminlər yer üzündə Şeyx Xorasan adında daha bir kəlamdarın mövcud olduğunu bilsinlər və bu kəlamdarın dediyi həqiqətləri öyrənib, vaxtı yetişəndə onunla görüşməyə hazırlanıslar.

Fəzl Astarbadla vidalaşıb, elmini geniş miqyasda yaymaq üçün ziyanətgahlara səyahət edib, “doqquz şəhərdə doqquz həq ocağı” yandırıldıqdan sonra Təbrizdə Əxi Qəssab iqamətgahında məskən salanda nəhayət aydın olmuşdu ki, Şeyx Xorasan da Yarı-pünhanın gizli adlarından biri imiş və Mövlana Mahmud da ona xidmət edirmiş.

Sultan Əhmədin öz təbəələrini yağmalayıb İsfahana qaçıdı və Təbriz dövlətlilərinin Əmir Teymuru Təbrizə çağırıldığı vaxtlar, Fəzl Şirvana hicrət etməli olanda, onun İrandakı təsərrüfatını idarə edən arvadı və qayınları ilə birgə Mövlana Mahmud da Təbrizdə qalıbmış. Teymur Təbrizi alıb qala divarlarını bir adam boyu ucaltdıqdan sonra ələ keçən əsnafi at döşündə Səmərqəndə göndərəndə bu dəstəyə düşən Fəzl müridləri sırasında Mövlana Mahmud da Səmərqəndə aparılmış, amma təsadüf elə gətirmişdi ki, o ili də əfv edilmişdi. Fəzlin Şirvan müridləri bu məşhur adamın məşəqqətli ömrünün bütün təfərrüati ilə maraqlanıb öyrənmişdilər ki, Mövlana Mahmud əvvəlcə Teymurun nəvələri üçün nadir ustalıqla tikdiyi xəz papaqlarla, sonra da hökmərin hüzurunda İslam təriqətləri haqqında söhbətləri ilə rəğbət qazanıb kürəyi damğalı qul ikən şəriət bilicisi alim xalatı almış, təriqətlərin müsəlmanlar arasında nifaq toxumu səpdiyini, İslami qüdrətdən saldığını camaata anladıb, “dini sağlamlaşdırmaq”<sup>1</sup> üçün teymurilərə kömək etməyə söz vermiş və bir müddət sözünə əməl edib Səmərqəndə mülk sahibi olduqdan sonra, nəhayət, Teymurun ilk dərvish dəstələrindən birinin başında Azərbaycana qaytarılmışdı. Başı mütrüb papaqlı, əli batqanlı Mahmud “Dilbərin” məskəninə yetişdikdə Fəzl öz köhnə

<sup>1</sup> Hürufilər öz işlərini “dini sağlamlaşdırmaq” şərəti ilə pərdələyirdilər.

məsləkdaşını böyük sevincə qarşılamış, dərhal qasidlər göndərib Mahmudun Səmərqənddə “qayət məxfi həq ocağı” yandırıb sağ-salamat qayıtdığını xəlifələrinə xəbər vermiş və o vaxtdan da onu Şirvan xəlifəsi təyin etmişdi. Lakin o vaxtlar da Mahmudun işləri tez-tez Yusifə tapşırılırdı, Mahmud özü isə ilin əksər günlərini öz məkanlarında tədrisə başçılıq edən xəlifələrdən fərqli olaraq tez-tez dərvişliyə gedib uzun müddət yoxa çıxırı və qayıdanda, yenə də xəlifələrdən fərqli olaraq, dərvişliyinin bəhrələri haqqında məclisdə danışmaq əvəzinə tekcə Fəzlin hüzurunda namaz qılırdı. Bütün bunlar, əlbəttə, müridləri düşündürmiş və “Div hüzurunda pünhan müridin” adı nə qədər gizlin saxlansa da onun məhz Mövlana Mahmud olduğunu hamı duymuşdu.

Son bir ildə Teymurun Bağdaddan İrana qayıdı, Ərməndə – Üçkilsədə oturduğu və Naxçıvana – Əlincə ətrafına endiyi vaxtlar Divin İbrahimə və Nicat yurduna münasibətini öyrənmək zərurəti meydana çıxanda Şirvanda işlərin yenə də Yusifə tapşırılıb, Mahmudun təcili dərvişliyə göndərilməsi müridlərin təxminini təsdiq etdi və hətta öz varislərinə də şəkk-şübə ilə baxan Divin nəzərində bunca etibar qazanmağı bacaran “pünhan müridin” nüfuzunu daha da artırdı.

Müridlər onu “Div qapısının açarı” və “karvanımızın<sup>1</sup> sarbanı” adlandırır və məhz “pünhan müridin” dərvişliyi sayəsində nadir bəhrələr gözləyirdilər. Odur ki, Mövlana Mahmudun yoxa çıxması bütün Şirvani çaxnaşdırıldı.

Lakin bunun ardınca daha müəmmalı bir xəbər gəldi: “Əbədiyyət atlısı” Kürdən keçib təhlükəsizliyə çıxdıqdan sonra birdən-birə geri dönüb Şirvana qayıtmaga başlamışdı.

Ustada nə üz verdiyini, yenidən təhlükə içinə qayıtmaga onu nə vadər etdiyini heç kəs dürüst bilmirdi. Məlum olan hələlik ancaq bu idi ki, öz müşayiətçiləri ilə Qarabağda Kürdələm suyu<sup>2</sup> üstünə çat-dıqda Fəzl birdən o tayda peyda olan atlıları göstərib köhnə məsləkdaşlarından Hüseyin Keya adlı müridinə: “O atlilar məni tələb etməyə gəliblər”, – demişdi. Sonra çayı keçməyi, atlılara yaxınlaşmağı qadağan edib tək özü o adamlarla nə isə danışmış, müşayiət-

<sup>1</sup> “Karvan” – vəhdət yolunda karvan – bəşəriyyət

<sup>2</sup> Tərtər çayı

çilərinin yanına dönəndə isə ustad üzündə bu vaxta qədər heç kəsin görmədiyi narahatlıqla: “Qiyamımız qurban tələb edir, əzizlərim! Şirvana qayıtmalı olduq”, – demişdi.

Kimlərdi o atlilar? Bir il sərasər axtarıldığına baxmayaraq nişan-gahı da ələ keçməyən və indi də səmt-sorağı xəlifələrlə qasidlərdən başqa bir kimsəyə məlum olmayan Fəzli necə tapmışdır? Əgər Şirvan hərbiyunları İbrahimin adamları imişlərsə o atlilar Fəzlin yolunu nə vasitəyləsə kimdənsə öyrənməyə nail olub dəstəni yaxalamışdırlar, bəs nə üçün dübarə tutmamışdır? Bəlkə Fəzl məramını həq məramı bilən əsnafdan ehtiyatlandıqlarına görə tut-mayıb Fəzlin özünün Şirvana qayıtmagını tələb etməklə kifayət-lənmişdilər? Və ya bəlkə Gövhərşah – ”ruhunda ikilik olan” Əmin Məhrəm təxt-tacın xilası üçün Əmir Teymurun fitvasının icrasından qeyri çarə tapmayıb dəstənin izinə düşmüş, amma dəstə ilə rast-laşanda Fəzli məhbəs kimi gətirmək istəməyib, indi uzaqdan onun qayıtmağına nəzarət edirdi?

Bu ehtimalların hər ikisinin baş verməsi mümkün idi. Amma sual doğdurdu ki, əgər o atlalar Şirvan hərbiyunları imişlərsə, bəs yol qıraqlarında – dağlarda, təpələrdə oturub “Əbədiyyət atlısının” yolunda hər bir qaralıya da diqqət yetirən qasid müridlər Fəzli niyə xəbərdar etməmişdilər? Demək, o atlalar qasidlərdə heç bir narah-atlıq əmələ gətirməyən dost-aşna imişlər? Elə isə bəs onları görəndə Fəzl niyə demişdi: “Məni tələb etməyə gəliblər?” Və nə üçün müşayiətçilərinə çayı keçməyi, atlılara yaxınlaşmağı qadağan etmişdi? Belə çıxmirdimi ki, ustada hər şey əyan imiş – kimlərinsə onu tələb etməyə gedəcəklərini əvvəlcədən bilir və bunu Hüseyin Keyadan başqa müşayiətçilərinin hamisindən gizlədirmiş?

Cavabsız suallar müridlərin fikrini ilk xəbərin – “dəstə içərisində fövqəladə hadisənin” üzərinə qaytardı. Kür qıraqında dəstədən ayrılib gedən xəlifələrlə Kürdələm üstündə peyda olan atlalar arasında əlaqə görünüb qorxunc şübhələr yaratdı və müridlər, nədənsə, özünü “Batin dərviş” adlandırıb hər bir kəlməsinin gizlin saxlanması tələb edən nüfuzlu bir adamin təklifi ilə fəda-karlıq çağırışı elan etdilər. Gizlin məkanda məşvərətdə, ta ustadın salamatlığı təmin olunana qədər yalnız onun – “Batin dərvişin” iradəsi ilə hərəkət etməyə söz verib dağlışdılar, xırqə geyinib

karxanalarda, dükan və bazarlarda, əkinlərdə, yaylaq və qışlaqlarda işləri arvad-uşaqlarının ümidiñə qoyub “Əbədiyyət atlısı”nın göz-lənildiyi səmtə – Məlhəm piri ətrafında çarparlaşan yolların qıraq-larında kəndlərə axışdır, o kəndlərdəki məscidlərdə və yerli ca-maatdan elm tədris edənlərin həyətlərində müvəqqəti məskən salıb çağırış məkanında işiq gözləməyə başladılar.

Deyilənə görə Yusifin nəzarətindən qaçıb Bakıda qardaş-baci-larının yanında guşənişinliyə qapılmış varisdən və harda isə sərbəst dərvişlikdə olan Seyid Əlidən başqa, bu fədakarlıq çağırışına bütün Şirvanda tək bir nəfər, – Hacı Firidunun iqamətgahında Fəzlin giz-lin canişini Mövlana Tacəddin etiraz edirdi. Məlhəm piri ətrafin-dəki kəndlərdə hər gün onun yeni-yeni qasidləri at çapır, “Bu çağırış həq iradəsinə ziddir. Xırqələri soyunun və təcili dağılışın!” – deyirdilər.

Mövlana Tacəddin Hicrətin<sup>1</sup> birinci ilindən həmişə Bakıda otu-rub müridlərlə yalnız çağırışdan-cağırışa görüşsə də, Bakı tərk edi-ləndən sonra isə köhnə iqamətgah yaxınlığındakı mənzildə Fəzlin uşaqlarını himayə edib uşaqların salamatlığı xatirinə Fəzlin özü ilə xəliflərdən qeyri bir kəslə əlaqə saxlamasa da müridlər arasında məşhur idi. Çünkü Tacəddin adını ona Fəzl vermişdi.

Ustad alim və şair müridlərinin vəziyyətlə, şəraitlə əlaqədar dəyişən gizlin adlarını iş və əməlləri ilə bağlayırdısa, daimi adları hökmən mövqə və rütbəyə uyğun verirdi: Mövlana Tacəddin, hələ-lik, ancaq canişin və himayədar olsa da, hamiya məlum idi ki, vaxtı yetişəndə, “Ədalət səltənəti”ndə o, həq iradəsinin tərcümanı ola-caqdı. Canişininin işləri haqqında danişanda ustadın onu bütün xəliflərdən fərqləndirib, “Möhtərəmimiz”, “Mötəbərimiz” adlan-dırması da bunu göstərirdi. Belə bir mötəbərin çağırışı ləğv etmək cəhdı, əlbəttə, boş-boşuna deyildi: hələ ustadın Şirvandan getdiyi vaxtdan Şamaxıda böyük silahlı dəstə toplanıbmış, indi o dəstə bütün Şirvanda Fəzl müridlərinə divan tutmağa hazır idi, buna görə də, Mövlana Tacəddin təklif edirdi ki, müridlər xırqələri soyunub təcili dağılışınlar.

Lakin “Batin dərvış”in cavabı bu təklifi rədd edirdi: “Mövlana Tacəddinə çatdırın ki, Fəzlin təhlükə içünə qayıtdığı bir vaxtda özü-

---

<sup>1</sup> Fəzlin Şirvana hicrəti – 1386-cı il nəzərdə tutulur.

müzü yox, biz Fəzlin səlamətliyini düşünürük. Üstümüzə dəstə gəl-sə, ətəyimizə daş yiğarıq,<sup>1</sup> yarımız fəda olluq, o biri yarımız düşmənin öz silahı ilə özünü möhv edər!”

“Batin dərviş” üzünü göstərməsə də, onun adından çatdırılan bu sözləri samit xəlifənin – Yusifin dediyi dərhal görünürdü və Mövlana Tacəddinin qasidləri xəlifə sözü müqabilində susmağa məcbur olurdular.

Bundan başqa, Fəzlin özünün kəlamı vardı: “Həq nəzərindən kə-narda mübahisə baş versə, cəmi müridlərin iradəsi həq iradəsi sayılmalıdır”. Odur ki, qasidlərinin ardınca Mövlana Tacəddin özü Məlhəm piri ətrafına gələndə müridlər, hətta o mötəbərin özünə də kəskin cavab verib dağlışmadılar. Və bir-birindən gərgin keçən yu-xusuz gecələrdən birində, nəhayət, uca dağ belində tonqal alovlan-dıqda, bütün kəndlərdən o işığa doğru bəyaz dəstələr dikləndi.

“Əbədiyyət atlısı” harada idi? Bunu qasidlərlə “Batin dərviş”dən başqa hələ heç kəs bilmirdi. Amma hamiya əyan idi ki, tonqal belə buludsuz, küləksiz, munis bir gecədə yandırılmışdısa, demək, ustad məhz bu gecə məkana gəlməli idi.

Ən uca zirvədə, ulduzların altında sakit alov zülmət içində doğan qırmızı günəşə bənzəyirdi. Dolayı çığırlarda qatar-qatar olub o gü-nəşə doğru dırmanan müridlər, istilənib qurşaqlarını açdıqca, biçi-minə, bəyazlığına və yüngüllüyünə görə “kəpənək” adlandırdıqları xırqələrin ətəkləri qanad kimi yellənib həqiqətən kəpənəyə bən-zəyirdi. Müridlər özləri isə işığa uçaş pərvanələrə bənzəyirdilər.

Nə qədərdi onlar? Yüz minmi, iki yüz minmi? Elmə görə, nə qədər ki, yer üzündə dil, din, əqidə ayrılığıvardı, vəhdətin karvanında adamın sayı bilinməməli idi, buna görə də Fəzlin verdiyi xır-qələr qeydə alınmırıldı və indi yamaclarla işığa tələsən dəstələrdə nə qədər mürid olduğu da məlum deyildi.

Dəstələr qovuşub dağ belinin yastanasında sal daşlardan qurulmuş uca minbər önündə izdihama çevriləndə tonqal söndürüldü: həq məkanı gizlin qalmalı idi.

<sup>1</sup> X əsrд “Qərmət” sufi təriqətinin müridləri – ərab rəncbərləri və peşəkarları xilafət ordusuna qarşı daşla döyüşmüş və ilk döyüşdə məğlub olsalar da, Məkkə yaxınlığında hakimiyyəti alıb, sonralar “Qərmət dövləti” adı ilə tanınan məşhur icma dövləti yaratmışdılar.

Sonra həmin yastanadan xeyli aşağı dağ döşündə Məlhəm piri səmtində bir məşəl alovlandı və sübhün alatoranında, sükut içində hərəkətsiz dayanmış izdihamın gözü o tək işığa dikilib qaldı.

Tədrisə vaxtilə Astarbadda başlayıb orada da xirqə alan müridlər bu tək işığı – Şeyx Xorasanın<sup>1</sup> rəmzi məşəlini ilk dəfə on il əvvəl, Əlincə çayı qırığında, Xanəgah<sup>2</sup> kəndində onların görüşünə gələn ustadın öz əlində görmüşdülər. Bir də hicrətdən sonra, Bakı civarında, təzəcə xirqə geyinib hüsnünün kamilliyi ilə məclisləri rövnəqləndirən və çağırışlarda hərdən atasının rəsmi xəbərlərini car çəkən on dörd yaşlı varisin əlində görmüşdülər. O gecəki çağırışda varis bədbəxt didərginlərə ilk şad xəbər deyib, Fəzli rəğbətlə qarşılayan Bakı hakimi Hacı Firiduna “Dərviş Hacı” adı verildiğini, Gülüstan sarayında Adiyüksəyin ən istəkli bir aliməsəbinə isə “Dost Əmin Məhrəm” adı verildiğini elan etdi. Bunun üstündən bir il keçməmiş, yenə da ustad özü məşəlini vəcdlə başı üzərinə qaldırıb Əlincə qalasının rəisi Sərdar Altunla Şəki hakimi Seydi Orlatın tədrisi tamamlayıb xirqə aldıqlarını və hər ikisinin həqqə vəfadarılığın ümdə şərtinə əməl etməyə – cəmi Əlincə əhlini vəhdətə qovuşdurmaq üçün iş görməyə başladıqlarını elan etdi. Bundan sonra şad xəbərlərin sayı artdı: müridlər gah Fəzlin özünü, gah varisin, gah da Fəzl müşayiətçilərindən birinin dilindən Ərdəbildə, Urmiyada, Gilanda, Mazandaranda, Bodlisdə, Sərxəsdə, Kirmanda, Hörmüzdə, Şirazda onlarla sərdar, salar, sipəhsaların tədrisə başladıqlarını, nəhayət, təhdili-himayəsində beş yüz min türkmən olan Qaraqoyunu Yusifin və hətta bətni murdar Sultan Əhmədlə onun İrandan qaçıb Qara Yusifə pənah aparan keçmiş hakim qardaşlarının da Fəzl hikmətindən sarsılıb öz işlərində hürufi elminə istinad etməyə razılıq verdiklərini eşitdilər.

Fəzlin rəmzi qılinc bahadırları basqın və talanlardan zərərdidə olan hökmdarların, hakimlərin, sərdar, salar və sipəhsalarların hüzurunda namaz qılmaqla kifayətlənməyib, “lailahəilləllah”ın hökm sürdüyü diyarlara, – Ruma, İraqa, Suriyaya, Misirə qədər getmişdilər, dünyani fəth etmək niyyətində olan Divin hələ ayağının dəymədiyi şəhərlərdə də qapılara bəyaz nişangahlar mismarlanmışdı və əsla şübhə yoxdu ki, o nişangahlı qapılar arxasındakı mənzillərə

---

<sup>1</sup> Xorasan – Şərqdən işıqsاقان, zülməti məhv edən

<sup>2</sup> Xanəgah – burada dərvişlərin toplaşlığı yer mənasındadır

qədəm basan müsəlmanlar da yeni etiqad odu ilə alışacaqdılar və tezliklə o şəhərlərdən də şad xəbərlər eşidiləcəkdi. Ustadın işığı bu cür xəbərlər üçün, qiyamın istiqbalına inam və etiqad üçün idi. Odur ki, hətta indi – Kürdələm qırağından geri dönen dəstənin yenidən təhlükə içində qayıtmağında heç bir şadlıq görmədikləri bir vaxtda da müridlər işığa ümidlə baxır və onun bəd xəbərlə gəldiyinə inanmaq istəmirdilər.

Məşəl iki dağ arasındaki dərədə, vaxtilə Məlhəm şeyxinin məskəni olmuş çay qırığının qalın meşəliyində bir müddət yoxa çıxıb yastanaya qalxan yamacda yenidən şölələndikdə onlar əvvəlcə işığın dövrəsində yoxuşa dırmanın dəstənin topa qaraltısını, sonra dəstədən ayrılib yuxarıya tələsən bir atlı gördülər və çox keçmədi ki, o atlını – Fəzlin daimi müşayiətçilərindən Dərviş Həsəni tanıdlar: məşəl onun əlində idi.

Arxada dərənin zülmətində qalib indi görünməyən dəstədən Dərviş Həsəni çağırıldılar. Yastanadakılar çağırılanların bir-birinə qarışan səslərini aydın eşidib, onlardakı həyəcan və narahatlığı da duyular. Dərviş Həsən isə heç nə eşitmır və sarp yoxuşa ata rəhm etmədən çapıldı.

O, çiçəklərdən, otlardan möcüzə yaradan əttar, təbib<sup>1</sup> və aşpaz idi. Vaxtilə xirqə almaq mərasimində həqqə vəfadərliğinin ümdə şərti soruşulanda demişdi ki, əyninə xirqə geyindiyi gündən ömrünün axırına qədər Fəzlin cismini mərəzlərdən mühafizə edəcəkdir. O vaxtdan harada və nə şəraitdə olur-olsun Dərviş Həsən vəfadərliğinin şərtinə şərəflə əməl edir, xüsusilə son bir ildə gecə-gündüz at belində olan ustadı, ana balasını qoruyan kimi, istidən, soyuqdan da qoruyurdu və ustadın atından beş addım aralananda belə narahat olurdu.

Müridlər deyirdilər: “Fəzlin əhvalını bilmək üçün Dərviş Həsənin üzünə baxmaq kifayətdir. Onun üzü ustadın səhhətinin aynasıdır”. Bu sözlərdə cüzi də olsa mübaliğə yoxdu. Ailəsinin, qohum-əqrəbasının bir qismi at döşündə Səmərqəndə aparıldıqdan, o biri qismi Miranşahın tamqaçlarının qılıncı ilə məhv olduqdan sonra, həyatını Fəzlin sağlamlığını qorumağa həsr edib, ömrünün mənasını da yalnız bunda görən cəfakes təbibin hər bir hərəkəti,

---

<sup>1</sup> Dərman hazırlayan

ancaq ustadin səhhəti ilə əlaqəli idi. Buna görə də indi onun dəstədən ayrılib, arxadan çağırınları eşitmədən təlaşla gəlməyi hamını ehtiyatlandırdı.

Çox vaxt hətta öz aralarında da rəmzlə danışmağa vərdiş etmiş müridlər məşəlin təbib əlində olmasına da rəmzi məna verib ustadin xəstələndiyini güman etdilər.

Lakin Dərvish Həsən daha ağır xəbər gətirmişdi.

Yoxuşun başında yəhərdən atılıb, məşəlin titrək alovu altında gah kölgələnən, gah da hövllə parıldayan gözlərlə izdihama baxıb, tanış üzləri gördükdə, birdən uşaqlı kimi hönkürdü, sonra cəfakeslikdən qurumuş xirdaca cismini dikəltməyə çalışıb, səsi haçalana-haçalana dəhşətli sözlər qışqırdı:

– Kül başınıza, ey müridlər! Ustad təslim olur, ey müridlər! – dedi.

İzdihamı sanki ildirim vurub qurutdu: minlərlə adam içində bir nəfər də tərpənmədi.

Dərvish Həsənin batıq gözlərindən quru yanaqlarına və çıxdan ütülməmiş saqqalının pırpız tükləri arasına iri-iri damlalar axırdı və o, məşəli başının üzərində o yan-bu yana yelləyə-yelləyə yas yerində ağı deyən bir adam siziltisi ilə:

– Təslim olur! Təslim olur, ey müridlər! – deyirdi. – Nahəq təhriki ilə, düşmən təzyiqi ilə yox, görün nə bədbəxtik ki, öz xəlifələrimizin hökmü ilə təslim olur! Xəlifələr dönük çıxıblar, ey müridlər! Mövlana Mahmudla Seyid Əlidən qeyri, yeddisi də xəyanət edib! Dəstədən ayrılib gediblər, uzaqdan hökm göndəriblər ki, ustad Şamaxiya qayıdib təslim olsun!

İzdihamın ön sırasında kəskin hərkət əmələ gəldi. Yusif xırqənin açıq yaxası arxasında qalxıb-enən təlatümlü sinəsini irəli verib qeyzlə:

– Mən dönük deyiləm, Dərvish Həsən! Onlarla getməmişəm! Görürsən ki, mürid içindəyəm! – dedi.

Lakin təbib ancaq öz fəryadını eşidirdi:

– Ümidgahımız əldən gedir, ey müridlər, hümmət edin, cümlənizin həq iradəsi ilə ləğv edin o bədnəm hökmü! Ustadı təslim niyətindən daşındırın! Əgər qiyamımız qurban tələb edirsə, o qurban nə üçün Fəzl olmalıdır?! Hamımız həq yolunda can fəda etməyə hazır ikən nə üçün Fəzlimiz fəda getsin?! Fəlsiz biz kimik və nəyik, ey müridlər?!

Yusifin etirazının ardından ani uğultudan sonra izdiham yenidən susmuşdu.

Sübh ayazındaancaq nəfəslər buğlanırdı.

Dərviş Həsən buglanıb-burulan nəfəslərə göz gəzdirə-gəzdirə, öz müdhiş xəbərini başqa sözlərlə təkrar etdi və birdən duruxub izdihama təəccüblə baxdı.

– Eşitmədinizmi nə dedim, ey müridlər?! Ustad o dönüklerin hökmünə tabe olub burdan birbaş Şamaxıya gedəcək! Cahada çağırıram mən sizi! Nə üçün hay vermirsiniz, ey müridlər, daşa dönüb-sünüz, nədir?!

Yalnız bundan sonra izdihamda tərpəniş əmələ gəldi:

– Necə daşa dönəməyək, Dərviş Həsən?.. – Xırqə əvəzində göy əbasi və uzun saqqalı ilə müridlərdən kəskin seçilən, ağıryerişli, siqlətli bir adam irəli çıxdı. Çağırış “həq iradəsinə zidd” adlandırsa da, bu adam – Mövlana Tacəddin məkana hamidan əvvəl gəlmış və heç nə baş verməmiş kimi tonqalın işığında minbər quranlara kömək edib indi Dərviş Həsənin müsibət xofu saçan gözləri önündə də toxraqlı dayanmışdı. – Ustadın məşəli sənin əlindədir, sözünə şəkk götirməyə haqqımız yoxdur, – dedi. – Dəstə içərisində mübahisə və ustadın qayıtmagı hamımızı nigaran qoyub, şəkk və şübhələrimiz çoxdur, Dərviş Həsən! Amma burası da var ki, xəlifələrimizdən biz həmişə sədaqət və etibar görmüşük. Hər birisi ayrılıqda və hamısı birgə həqqi təmsil edən o kamillərin xəyanətinə necə inanaq, dərvış?!

– Mən dedim təslim hökmü çıxarıblar!.. Fəzl müridi, həqiqət aşıqi deyiləmmi mən də sənin kimi, mövlana, nə üçün inanmırısan sözümə?! – Dərviş Həsən xırqəsinin yaxasını didə-didə: – Bu libası geyən adamın dilinə yalan gələrmi, Mövlana? – dedi. – O xainlər hökmü Mövlana Mahmuda veribmişlər ki, ustada təqdim etsin. Mahmud cirib atıb. Sonra Hüseyn Keyaya göndəriblər ki, o versin. Hüseyn də cirib atıb. Sonra Əmin Məhrəmə göndəriblər. Hətta Əmin Məhrəm də “bədnam” deyib o hökmə! Nəhayət, hər yandan əlləri üzüləndə Bakıya, Dərviş Hacıya göndəriblər ki, o aparıb Fəzlə təqdim etsin. Bunun hamısını ustadın öz dilindən eşitmışəm mən, Mövlana! Yenəmi inanmırısan mənə?!

Lal axınlı, yavaş-yavaş yeriyib onları dövrəyə alan izdihamda bir nəfərin də rəngi üstündə deyildi. Şübhələrin doğrulduğuna,

xəlifələrin həqiqətən xəyanət etdiklərinə daha heç bir şübhə qalmamışdı. Lakin Mövlana Tacəddinin üzündə heyrətli sakitlik vardı.

– Mən sənə yalançı demirəm, Dərviş Həsən! Bu xəbərləri ustadin öz dilindən eşitdiyinə də şəkkim yoxdur. Amma ustadin onları xain adlandırdığına inanmırıam və heç vaxt inanmaram.

Onun qalın, yumşaq saqqal arasında dolğun yanaqlarına qızartı gəldi, iri, qabarıq gözləri parıldadı, bu, Mövlana Tacəddinin köksündə qaynayan etiqadının əlamətləri idi. Belə birdən-birə kükrədikdə o, bütün izdihama müraciətlə ucadan: – Mən ustadımın Möhtərəmi, əqidə və amal dostlarının xəyanətinə inanmırıam! – dedi.

Və cavabında elə bil qaibdən səs geldi:

– İnanma, ey Mövlana Tacəddin Möhtərəmim! Ənəlhəq aləmində xəyanət yoxdur.

Bu, Fəzlin səsi idi.

Üfüqlə bir bərabərdə duran yastana nə qədər işıqlı idisə, meşəli dərənin zülməti üzərində yamac bir o qədər qaranlıqdı: yastanada səhər açılmışdı, yamacda isə gecə idi. Odur ki, yoxuşda tövşüyən atların finxırtıları, yüyən və üzəngi cingiltiləri lap yaxından eşidilsə də dəstə özü hələ görünmürdü və Fəzlin səsi elə bil həqiqətən qaibdən gəlirdi:

– Dərviş Həsən, məgər sənə belə deyilmişdi? Xəbərimizi nə üçün təhrif etdin, övladım?!

Burunlarından bug püskürə-püskürə gələn atlar qaranlıqdan çıxanda izdiham dərhal ustadin qabağına yeridi. Fəzl birinci dəfə idi ki, məkana toxtamadan at belindən danişirdi:

– Xəlifələrim elmimizə sadıqidlər və həmişəki kimi əzizlərimizdir, övladlarım! Elmimiz geniş miqyasda yayılır, insan qəflətdən oyanır, demək, xəlifələrimin işləri də məqbuludur. Onların çıxardıqları hökm isə mənim şəxsi taleyimə aiddir və qiyamımızın taleyinə heç bir aidiyyəti yoxdur. Sizi əmin edirəm ki, zərurət olmasa mən hökmü təsdiq etmərəm və sizdən ayrılmaram, əzizlərim!

Qarabağa və oradan geriyə fasiləsiz səfərin hadisələri onun üzündə heç bir dəyişiklik əmələ gətirməmişdi. Dərviş Həsənin fər-yadı qulaqlardan getməsə də, müridlər əzab içinde bişib ruhun sarsılmazlığına dəlalət edən bu kəhrəba üzə yenə də həmişəki ümid və inamla baxırdılar.

Lakin birdən yenə Dərviş Həsənin qışqırtısı eşidildi:

– Fəzl-həqqimiz xatirinə! Mənim dediklərimə biganə qalma-yın, ey müridlər! Həqiqəti gizlədir ustad! Özünə xəyanət edir! Qəflətdəsiniz! Ayılın! Fəhm edin onun sözlərini! Necə yəni şəxsi tale?! Necə yəni qiyamımızın taleyinə aidiyəti yoxdur?! Əgər hökm təslim hökmüdürsə, necə sadiqdirlər o dönüklər?! Mən ki sizə dedim, ustadın öz dilindən eşitmışəm xəbərlərin hamisini. Məlhəm pırınə yetişənə qədər mən də sizin kimi heç nə bilmirdim. Biz gəlib orda dincəlirdik. Qasidlər bizi tapıb sizin çağırışınız barədə xəbər verəndə Fəzl məni xəlvət bir hücrəyə aparıb dedi özü bu çağırışa gələ bilməz, Şamaxıda silahlı dəstə toplanıb və tapşırılıb ki, cəmi Şirvanda müridlərimizə divan tutsunlar... Kimlərdir o dəstədəkilər? Kimin fitvası ilə toplaşıblar? Qırğın nə vaxt, harda olmalıdır? Fəzl mənə dedi: “Bu həq sirridir”. Sonra dedi: “O dəstənin təhlükəsini dəf etmək üçün özüm Şamaxıya getməliyəm. Məşəlimi sənə etibar edirəm, çağırışa get, car çək ki, Kürdələm üstündən qayıtmagımızda xəlifələrimizin günahı yoxdur”. Sonra Hüseyin Keya hücrəyə gəldi, mən çıxdım. Qəbahətimi etiraf edirəm, ey müridlər, ürəyimə dammışdı ki, ustadın özünün Şamaxıya getməyi fənalıqdır, odur ki, hücrədən çıxanda qapını aralı qoyub dinlədim və Fəzlin Hüseynlə səhbətindən mənə məlum oldu ki, Kürdələm üstündə qabağımıza çıxan atlılar təslim hökmü aparıbmışlar. Həqiqət belədir, ey müridlər! Mən sizə dedim ki, o dönüklər hökmü hələ Kür qıraqında Mövlana Mahmuda veribmişlər. Mahmud cirib atıb o bədnəm hökmü. Sonra Hüseyin Keyaya göndəriblər. Hüseyin də cirib atıb. Sonra Əmin Məhrəmə göndəriblər. Sizə məlumdur ki, bir il ərzində şah Əmin Məhrəmdən daim Fəzlin təslimini tələb edirdi. Hətta Əmin Məhrəm də rədd edib bədnəm hökmü! Lakin bu da dərs olmayıb o dönüklərə, təkidlərindən əl çəkməyib, nəhayət, Dərvish Hacıya göndəriblər. Dərvish Hacı isə bilirsiniz ki, elmimizə rəğbəti olsa da, şah xidmətində Hacı Firidun olaraq qalır, odur ki, dübarə atlanıb hökmü Fəzlə çatdırıb. Özünüz deyin, belə təkidlə təslim tələb etmək xəyanət deyilsə, nədir, ey müridlər?! Mövlana Tacəddin Möhtərəmimiz mənim sözümə şəkk gətirdi. “Əqidə və amal dostlarının xəyanətinə inanmaram!” – dedi. İndi desin, yenəmə inanmır? Ustad məni tənbeh etdi: “Xəbərimizi nə üçün təhrif etdin, övladım?” – dedi. Hissiyyatının təhriki ilə dinləyib eşitdiklərimi car çəkməyim qəbahətdirsə, mən bir də üzr diləyirəm.

Ustadımin həqiqəti bizdən gizlətdiyinə görə isə mən üsyan edirəm! Üsyanıma qoşulan, ey müridlər! – Dərvish Həsən məşəli müşayiətçilərin üstünə atıb özünü izdihama təpdi. – Hökmü ləğv edin! – deyib onun-bunun yaxasını didə-didə, qışqıra-qışqıra izdihamı çaxnaşdırımağa başladı.

Bu vaxt Fəzl düşüncə içinde, ağır-agır minbərə qalxırdı.

Bir zaman Astarbadda, elmə, idraka həris gənclik dostları ilə birgə səhərdən axşama qədər yun didə-didə, keçəcilik edə-edə sərvət yiğib mədrəsə açanda da, gecələr sübhə qədər ocaq tini və qaynar qazan buğu içinde, papaq qəlibinə od kimi isti keçə geydirə-geydirə səhərisi mədrəsəsinin hücrələrində şagirdlərinə söyləmək üçün kəlamlarını düşünəndə də, sonralar şəhərlərə, ziyarətgahlara səfərlərində, Təbrizə köçürüyü mülkündə və nəhayət, hicrətə gələndə də o, ancaq bir həsrətlə, dünyani götürmiş talançılığın, qan-qırğının və insani rəzil edən cəmi bəlaların cahillikdən və yalançı etiqaddan törədiyini isbat etmək, elminin ulu babaları Zərdüştlə Məzdəkdən, Cavidanla Babək Xürrəmidən, Mənsur Həllacla Əxi Fərruxdan ona – Fəzlullahə keçən ruha<sup>1</sup> insanın əzəmi məhəbbətinin görmək həsrəti ilə yaşamışdı və yalnız Nicat yurduna pənah gətirib burada elm öyrənən didərginlərin üzlərində o əzəmi məhəbbətin həqiqi əlamətlərini görmüşdü.

Təbibi Dərvish Həsən də o didərginlərdən biri idi. Son yeddi ildə Fəzl bu əziz cəfəkeşindən bir gün də ayrılmamışdı və hər gün onun üzündə yalnız həqiqi eşq görmüşdü. İndi isə birdən-birə tamam başqa əlamətlər görürdü.

Minbərin ucalığında dikəlib izdihama baxdı.

– Dinləyin, övladlarım! – dedi.

Dağ başına və müridlərin xırqələrinə qızartı çökmüşdü. Dərələrə tünd mavilik dolmuşdu, o maviliklər altında, yaşıllıq içinde ağaran yollar Fəzli bəlkə də sonuncu olan səfərə, təhlükə məskəninə, təhlükəni dəf etməyə tələsdirirdi.

Lakin tələsmədi. Ağır yüklü bir karvan təmkini ilə aram-aram danışmağa başlayıb:

<sup>1</sup> Özündən əvvəlki din və təriqətlərdən Naimi əsasən azadlıq motivlərini, kamil ruhun ölməzliyini götürmüştü, kainata, təbiətə, insana dair fikirlərində isə onlardan kəskin fərqlənirdi.

– İnsanın ləyaqəti eşqində məlum olur, övladlarım! – dedi. – Eşqin ləyaqəti isə əql və ehtiras vəhdətinin bəhrəsində məlum olur.

O adamın ki əqli ehtirasına qalib gəlib hissini öldürür, o adamı biz cahil adlandırmışıq və isbat etmişik ki, ehtirasdan məhrum əql bəla törədir.

O adamın ki ehtirası əqlinə qalib gəlib idrakını öldürür, o adamı biz vəhşi adlandırmışıq və isbat etmişik ki, əqldən məhrum ehtiras fəlakət törədir.

Sizə məlumdur ki, yalnız əqllə ehtirasın vəhdətində insan mələkmisal olur və yalnız mələkmisal insan həqiqi eşqə qabil olub səhv etmir.

Elmimizi tədris edib xırqəmizi alan adamların hamisinin həq aşıqi olduğuna mənim şəkkim yoxdur, övladlarım! Lakin zəmanət elmimizin ziddinədir və mənim müridlərim zəmanət ab-havasının kəsif yerində qərar tutublar. Odur ki, bu qan qoxulu ab-hava bəzən mənim müridlərimin də bətnlərini dəyişdirir, onları gah ümidi dən xali, guşənişin edir, gah da çılğınlaşdırıb ehtiras qulu edir.

Belə acı həqiqətlər görürəm mən, əzizlərim! Və cümlənizin hüzurunda etiraf edirəm ki, məhz bu acı həqiqətlərə görə sizi sarsıtmışdan ehtiyatlanıb, xəlifələrimin təslim hökmünü gizlədirdim. Dərviş Hacı Kürdələm üstündə hökmü mənə verəndə ondan xahiş etmişdim ki, bu sırrı yalnız Mövlana Tacəddinə açın. Mövlana Tacəddin Möhtərəmim xəbərə dəyanətlə döyüb. Bu da bir sınaqdır və bu sınaqdan üzü ağ çıxdığını görə mən ona təşəkkür edirəm. Təbibim Dərviş Həsən isə dözmədi, rəsmi xəbərimi car çəkmək əvəzinə, sırrımı faş etdi, mənim Şirvana qayitmağında xəlifələrimin heç bir günahı olmadığını deyib sizin şübhələrinizi dağıtməq əvəzinə, ehtirasa uyub o əzizlərimlə sizin aranızda ixtilaf salmaq qəsdinə düşdü.

Diqqət yetirin: ixtilafdan böyük bəla nə ola bilər, əzizlərim?

Yalançı “lailahəilləllah”ın qüdrətini sindiran elmimizdən ziyan də İslam üləməsinin öz içindəki ixtilaf deyilmi?

Mayasında kin və ədavət olan ixtilaf bizim öz içərimizdə də kin və ədavət yaratmazmı, övladlarım?

Kin və ədavət bətnizi dəyişirməzmi? Mələkmisal ikən divə چevrilməzsizsinizmi? Əqidə və amaldan məhrum olub qiyamımızı məhv etməzsizsinizmi?!

İşlərimiz elə gətirib ki, indi hər şey sizin əql və ehtiras vəhdətinizin kamilliyindən asılıdır, əzizlərim!

Fədakarlıq çağırışını biz ruhun ali mövqeyi adlandırmışıq. Gülüstan sarayı önündə qüdrətimizi nümayiş etdirmək lazım gələndə çağırış məkanına necə vəcdlə toplaşmağınızı mən heç vaxt unutmaram. Bu çağırışlar sübutdur ki, Adəm övladına etiqadımızın bəhrəsi misilsizdir. Günümüz yetişdikdə öz fədakarlığınıza siz cəmi bəşərə yol göstərib vəhdətin yolunu qısaldaqsınız.

Lakin siz məhz çağırışlarda ehtirasa uymamalısınız, gərəksiz fədakarlıqdan çəkinməlisiniz və elmimizin ümdə bəhrəsini – özünüzü qorumağı bacarmalısınız, əzizlərim! Həq sizin varlığınızda əyandırsa, siz olmasanız həq necə əyan olar?!

İndi mən deməliyəm ki, xəlifələrimin təslim hökmünün də, mənim Şirvana qayıtmağımın da yeganə səbəbi var, o da sizi qorumaq qayğısidır.

Əmin Məhrəm vəfadarlıq göstərib Dərvish Hacının vasitəsilə xəlifələrimə və Mövlana Tacəddinə xəbər verib ki, Şamaxıda böyük silahlı dəstə toplanıb. Kimlərdir o dəstədəkilər və kimin fitvası ilə toplanıblar? Mən bunu Dərvish Həsənə demədim. Amma qapı arxasından söhbətimizi dinləyəndə çox güman ki, o dəstə barəsində də eşidib, Təbibimdən xahiş edirəm, əgər mənim heç bir sözü boşboşuna demədiyimi dərk etməyə qadirdirsə, qoy hələlik bu sirri açmasın. Çünkü o dəstənin təşkilinə dair eșitdiyimə özümün də şübhəm var. Dəqiq öyrənərəm, o vaxt mütləq sizə də bildirərəm, dəstənin təşkilinə fitva verən adamlı danışmaq üçün dərvish gəndərərsiniz. Hələlik isə bircə bunu bilmək kifayətdir ki, o dəstə böyükdür və tapşırıq var ki, Şamaxıda və cəmi Şirvanda mənim müridlərimə divan tutsun. Unutmayın ki, Div uzaqda deyil. Onun Naxçıvanda, İsfahanda, Təbrizdə, Bağdadda törətdikləri bizim mübarizə əzmimizi nə qədər artırısa da, nahəqləri bir o qədər qorxudur. Təşkil olunmuş dəstə bu qorxunun bəhrəsidir. Əgər qorxu əlinə qılınca alıbsa, hökmən qan tökülməlidir. O dəstə hər an gəlib sizi məhv edə bilər. Odur ki, təcili dağlışmalısınız, əzizlərim! Mövlana Tacəddin Möhtərəmimin bu çağırışınızı ləğv etmək cəhdi məni nə qədər xoşhal etdisə, sizin ona etinasızlığınızdan və çağırışa xırqə ilə gəlməyinizdən bir o qədər məyus oldum. Sayıqlığınızı, ehtiyatkarlığınızi itirməyin, əzizlərim! Təğyirləbas olun, xırqələri gizlədin!

Şirvan libası geyinib özünüüzü dağ camaatına oxşadın. Nahəqlər elmimizin əsnaf içində daha çox yayıldığını yaxşı bilirlər və qılinc işlətməyə başlayanda xırqəmizi geyinməyən əsnafa da divan tutacaqlar. Demək, özünüüzü hökmən dağ camaatına oxşatmalısınız.

Ümdə tapşırığım belədir, əzizlərim!

Daha bir neçə vacib tapşırığım da var.

İndi Şirvanın bütün minbərlərindən mənim adıma böhtan və lənət deyiləcək. Xəbərdar edirəm: hətta təhqir və söyüş eşidəcəksiniz. Dağlarda tonqal qırağında oturmağımızı, üzümüzü odla ütməyimizi və ümumən təbiətlə ünsiyətimizi vəhşilik adlandıraqlar. Müqəddəs rəmzi qılincimizi lağla qoyacaqlar. Məbada, məbada dili-nizdən bir kəlmə qaçırasınız. Mənim müridim olduğunuzu heç bir şeylə bürüzə verməyin, əzizlərim, heç bir şeylə!

Məscidə gedin, ibadət edin, amma namaz qılmayın<sup>1</sup>.

Heç bir iş görməyin, əzizlərim, heç bir iş! Yalnız və yalnız özünüüzü qoruyun. Xüsusən ailə sahibləri ehtiyatlı olsunlar, ailələri, uşaqları qorusunlar.

İndi mən Şamaxıya yaxın getməliyəm. Əslində tapşırıqlarımı sizə müşayiətçilərim çatdırımlı idilər, özüm isə dərədə onlardan ayrılib təcili getməli idim. Çünkü bu səfərdə ləngiməyə ixtiyarım yoxdur, övladlarım! Yol üstündə Dərviş Hacı qabağıma gəlməlidir. Ondan Əmin Məhrəmin təyin etdiyi məkanda görüş mənzilinin ünvanını öyrənməliyəm və mənzildə gözləyib Adiyüksəklə görüşməliyəm. Bu işi Dərviş Hacidan mən özüm tələb etmişəm. Dərviş Hacı ilə Əmin Məhrəm isə Adiyüksəkdən tələb edib razılıq alıblar. Qasidlərimizə tapşırımişam ki, Seyid Əlini də tapıb o mənzilə çağırışınlar. Sizə məlumdur ki, Seyid Əli Adiyüksəyin yanında nüfuzludur. Onun nüfuzu sayəsində, nəhayət, bu il – hicrətimizin səkkizinci ilində Şirvanın mövqeyi müəyyənləşdi. Adiyüksək siyaseti öz təxt-tacının nəfinə döndərib, işlərimizi bir müddət öz istəklərinə tabe etsə də, mən əminəm ki, Əmin Məhrəm hakimiyyətə keçidkən sonra Şirvanın mövqeyi dəyişməyəcək. Odur ki, Əmin Məhrəmi də namaza çağırmışq.

Demək, mən olmalıyam, Seyid olmalıdır və Əmin Məhrəmlə Dərviş Hacı. Dördlükdə Adiyüksəyin hüzurunda namaz qılmalıyıq. Əgər namazımız baş tutsa, bu “Xoşbəxtlik işi” olacaq.

<sup>1</sup> Yəni gizlin danışqla – təbliğatla məşğul olmayıñ

Vaxt yetişib, indi siz bilməlisiniz ki, Şamaxının cəmi məscidlərində mənim etibarlı canişinlərim var. Şeyx Əzəmin müridlərindən, bir qism üləma ilə alimənsəbdən və o təşkil olunmuş dəstədən qeyri indi Şamaxıda elə bir adam yoxdur ki, bizim sözümüzü<sup>1</sup> deməsin.

Mövlana Tacəddin Möhtərəmimin uzun illər ərzində işinin və tədrisinin bəhrəsidir ki, Dərvish Hacının özü və əmələsi ilə birgə indi Bakının bir çox alimənsəbləri, üləma və tacirləri də nicatı ənəlhəqdə görürərlər. Bunlar hamısı sirdir, Adiyüksəyin bunlardan xəbəri yoxdur. Amma lazımlı gəlsə biz onu xəbərdar edib, qüdrətimizə inamını artırı bilərik. Odur ki, bu görüşə mən inamlı gedirəm. Ümidvaram ki, həq kələmimiz Adiyüksəyin bətnini tamamən dəyişdirəcək və biz nəinki Şamaxıdakı dəstəni, Divin özünü təhlükəsizləşdirmək üçün də tədbir tökəcəyik.

Dağılışın, əzizlərim! Düşmən içine getsəm də, mənim şəxsi taleyim sarıdan daha heç bir nigaranlıq çəkməyin və bu vaxta qədər sizə olmazın əzablar verən mühafizə qayğılarını unudun. Haqqımızda bəd xəbər eşitsəniz də, hər yerdə etibarlı dostlarımız olduğunu və mənim öz sözümlə hər bir şəraitdə qalib gəlməyə qadırliyimi yadıniza salıb səbrinizi itirməyin, yüz dəfə, min dəfə ölçülüb-biçilməmiş hərəkətlərə yol verməyin. Dəfatla deyirəm: unutmayın ki, elmimizin ümde bəhrəsini – sizi qorumaq indi ən vacib işimizdir. Sizdən nigaran qalsam ruhum rəvan olmaz və Adiyüksəklə görüşüm lazımcıca fayda verməz. Dağılışın və nəhayət, sonuncu tapşırığımı da əməl edib Mövlana Mahmudu tapın!

Mahmudun kim olduğu sizdən gizlin deyil. Onun dərvişliyi barəsində danışmaq həq hökmü ilə hamimizə qadağan edilsə də, mənə əyandır ki, o əziz dərvişimin barəsində siz hər şeyi bilirsınız. Bəli, Mahmud Div qapısının açarıdır. Amma o açar indi əlimizdə deyil. Mən ona tapşırıq vermişdim ki, təcili gedib ordu içində və Divin hüzurunda olsun və mən Şirvani tərk edəndə ardımca namaza gəlsin. Kür qıraqında onu gözlədim. Gecə gəlib çıxdı. Çox üzgün idi. Söhbətimizi ertəsi günə saxladım. Amma sonra eşitdim ki, o gecə haraya və nə üçün getdiyini demədən yox olub. Bu yaxşı əlamət deyil, övladlarım! Təbibim Dərvish Həsən kimi Mahmud da xəlifərimdən rəncidədir. Gümanım belədir ki, təslim hökmündən

---

<sup>1</sup> Sözümüz – “Ənəlhəq”

sarsıldıği üçün hər şeydən naümid olub və mənimlə namazının vacibliyini də unudub, çıxıb gedib. Bəlkə də indi harada isə guşənişindir. Belədirse, Mahmuddan əlimiz üzülə bilər, övladlarım! Çünkü düşmən içində hissiyyatını gizlətmək vərdişi üzünə niqab çəkib onu rəvan göstərsə də və siz hamınız onu belə tanışanız da, əslində, bətnən Mahmud çox təlatümlüdür: özünə qəsd edə bilər!

Onu təcili axtarmalısınız, əzizlərim!

Mahmudun başına bir iş gəlsə, Divin qapısı üzümüzə həmişəlik bağlanar, karvanımız sarbansız qalar. Aman gündür, tapın onu! Günü bu gün hər yerə dərvish getsin!

Haraya və kimləri göndərməyi mən özüm deyərdim, vaxtımı müsaidə etmir.

Mövlana Tacəddin Möhtərəmimin Bakıda qayğısı nə qədər çox olsa da, işlərimiz elə gətirib ki, indi Şirvanda hər şeyin cavabdehi o özü olmalıdır və Mahmudun axtarılmasını da öz öhdəsinə götürməlidir.

Bu təyinata görə övladım Yusif məndən inciməsin. İqamətgahımızı tərk etdiyimiz gündən bu vaxta qədər Yusifin gördüyü mühafizə işlərinə hamımız yüksək qiymət vermişik və məhz fəaliyyətindən razı qaldığımıza görə Əxi Qəssab iqamətgahını və Qara Yusiflə əlaqələrimizi ona etibar etmişik. Lakin mənə əyandır ki, indi Yusifin özünün də ruhu rəvan deyil. Belə olmasayı, iradəmin ziddinə fəaliyyət niyyətinə düşüb özünü “Batin” adlandırmazdı və təğyirlibas barəsində tapşırığımızın tərsinə, çağırışa xırqə ilə gəlməyinizi buyurmazdi.

Övladım Yusif unutmamalıdır ki, karvan daxilində heç bir şey həq nəzerindən kənar deyil. Mən ona bir dəfə xəbərdarlıq edib tapşırımadım hakimiyyət ehtirasını cilovlaşın. “Batin” olub təfriqə yoluna düşməyindən aşikardır ki, sözümə etinasız qalıb.

Lakin onun işlərini Mövlana Tacəddinə tapşırmağımın digər səbəbi də var.

Mövlana Tacəddin Möhtərəmimi mən Təbriz təxti yanında həq iradəsinin tərcümanı təyin etmişdim və fikrim belə idi ki, Dərviş Hacının iqamətgahında, üsul-idarə mühitində qalıb, Təbrizdə hakimiyyət kamillər əlinə keçənə qədər Bakıdakı işlərimizlə məşğul olsun. Ancaq indi karvanımızda təbəddülətən aşikardır ki, bu mötbəberin cəmi işlərimizə müdaxiləsinə ehtiyac var. Mövlana Tacəddin

günü bu gün işlərimizin icradarı samit olmalı və Mövlana Mahmudun axtarılmasına da özü başçılıq etməlidir.

Mən sözümü qurtardım, əzizlərim! İndi gedirəm. Yolum uzaq olmasa da, bu səfərim çox güman ki, uzun sürəcək. Amma məkanım gizlin qalmayacaq. Harda olsam sizə hökmən bildirəcəklər. Mahmudun sorağı çıxanda dübarə qasidlərimə deyin, o əziz dərvişimə nə üz verdiyini və ruhunda nə kimi təbəddülət əmələ gəldiyini təfsilati ilə Dərviş Hacıya çatdırınsınlar. Sonuncu tapşırığım budur. – Fəzl susdu.

“Sözümü qurtardım” desə də, ürəyində bir neçə kəlməsi qalmışdı. Lakin hiss etdi ki, o kəlmələri buradan – minbərdən deyə bilmir.

Minbər çox uca idi. Bakıdan və müvəqqəti iqamətgahlardan kənarda, ildə bir-iki dəfə moizə çağırışı elan olunanda Fəzl Şirvanın ən hündür dağlarından birinin yastanasında qurulan minbər ucalığında, ötəri qayğılar dünyasının fövqündə dayanıb danışmağı xoşlayırdı: rəmzi məşəl və saflıq rəmzi bəyaz libas kimi uca minbər də onun vəcdli ruhu ilə həməhəng idi. İndi isə müridlərinə bəlkə də sonuncu sözlərini deməyə, vidalaşmağa ehtiyac duyanda minbərin yüksəkliyi ilə ruhu arasında uyğunsuzluq gördü və başmaqlarını şəhdən sürüşkənləmiş sal daşlara ehtiyatla basa-basa lap aşağı pilələrə düşdü.

O, kürəyində günəşin istisini hiss edirdi. Müridlər isə üzü gүnəşə dayanmışdır. Şəhdən islanmış kəpənəklər buglandıqca izdiham dumana bürünsə də irəlidəkilərin üzlərində öd sarılığına, dodaqlarında qaysaqlara qədər görünürdü. Bu adamların yeddi il əvvəl Bakı civarında ilk çağırışa yiğışan didərginlərdən fərqi nə idi? Əyinlərindəki xırqədən, gözlərindəki etiqad işığından başqa nə dəyişmişdi? Haman bədbəxt didərginlər deyildilərmi ki, yeddi il “Dilbərin” məskəninə göz dikib, hər cür kövr-cəfaya dözdükdən sonra “Dilbərin” məskəni tərk etməsi ilə birgə özləri də yenidən didərgin kimi olmuşdular?

– Məşəqqətlərinizi görürəm... Sarsıntılarınızı duyuram, əzizlərim!.. Mən sizə həqiqət verdim. Ləyaqət və istiqbal verdim. Əməlimdən narazı deyiləm. Bircə ona təəssüflənirəm ki, əzablarınızı yüngülləşdirə bilmədim...

Mövlana Tacəddin hamidan irəlidə tək dayanmışdı, Fəzl kövrəlib səhvə yol verdiyini onun üzündə görürdü. Lakin bu ayrılıq

dəmimdə könlünü sizlədan kədəri mövlananın baxışlarındakı xəbərdarlıqdan güclü idi. Kədər yox, Fəzlə görə, kədərlənməyi bacarmamaq naqislikdi. Uzun illər ərzində başqları kimi özünü də belə tərbiyə etmişdi. Odur ki, Mövlana Tacəddinin narahatlığını aydın görsə də həsrət və yanğışını gizlətmədi:

— Bir də ona təəssüflənirəm ki, payitəxti Təbriz olan “Ədalət səltənəti” barəsində tək özümün fəhm etdiyim bir çox həqiqətləri açmağa, şərh etməyə, sizi öz əlimlə bir yana çıxarmağa ömrüm çatmayacaq, qələbə şərbətini mənsiz içəcəksiniz, — dedi. Hətta müridlərin gözlərində yaş parıldayanda da o, öz müqəddəs kədərini boğmadı: göz yaşı yox, Fəzlə görə, ağlamağı bacarmamaq naqislikdi.

Yalnız təbibi yenidən fəryad edib:

— O bizimlə vidalaşır, ey müridlər! Məgər aydın deyilmi ki, təslimə gedir?! — dedikdən sonra, müridlərin gözlərində yaşla birləş təlaş qaynamağa başladığını gördükdə Fəzl, nəhayət, Mövlana Tacəddinin narahatlığına haqq verdi. Lakin daha gec idi: təbibini ehtirasa uymaqda təqsirləndirən Fəzl özü hissiyyata qapılıb uca minbərdən — həq mövqeyindən danışdığını hamısını alt-üst etmişdi. Dərviş Həsənin bir neçə kəlməsi ilə, sanki buz bağlamış bir nəhrin buzu parçalandı, Mövlana Tacəddinlə müşayiətçilərdən və qısa ətəkli, boz çarvadar çəpkənində, atlarının cilovlarından tutub dikdirlərdə dayanmış qasidlərdən başqa bütün izdiham kükrək üsyanaşla çalxanıb hökmün ləğv olunmasını və “Əbədiyyət atlısının” öz yoluna qayıdib təhlükəsizliyə getməsini tələb etdi.

— Ordudan pəkimiz olmadı, həqiqətimizi aləmə yadıq, bir dəstə nahəqdənmi çəkinək, ustad?! Sən təhlükəsizliyə get! Təhlükəsizliyə get, ustad! — deyirdilər.

— Fəzli öz əlimizlə ölümə göndərməyə yox, biz fədakarlığa yiğişmişiq! Fədakarlıq buyur, ustad! Fədakarlıq buyur! — deyirdilər.

— Əqidə və iradəmiz önündə bir dəstə nahəqin silahı neylər bizə?! Ətəyimizə daş yiğarıq, yarımız fəda olluq, yarımız qalib gələr! — deyib “Batin dərviş”in sözlərini təkrar edirdilər.

Birdən Yusif özü də Fəzl üçün son dərəcə gözlənilməz və heyrətli bir təklifle üsyana qoşulub:

— Cəmi müttəfiqlərimizi fədakarlığa çağır və Fəzl gününü elan et, ustad! Hakimiyyət Fəzlin olmalıdır! — dedikdə, izdiham bu təklifi böyük vəcdlə təqdir etdi və beləliklə, “Batin dərviş”in əsl niyyəti — batinliyinin məramı aşkar oldu.

Yusif iki müridin çiyni üzerinde dikəlib gah Fəzlə, gah da izdi-hama müraciətlə məramını şərh edirdi.

Onun fikrincə, bir tərəfdən Qara Yusiflə Sultan Əhməd və elm tədris edən digər ordudalar, o biri tərəfdən sərdar Altunla Seydi Orlat, üçüncü tərəfdən Divin itaətindən çıxıb dağlara çəkilmiş əs-naf əhli fədakarlığa gəlib riyakar şahın hakimiyyətini devirsəydi, çoxdan bəri Teymurla döyüşmək üçün əlverişli şərait gözləyən və buna görə də Qızıl Orda ərazisindən gəlib Dərbənd arxasında, dağ-larda düşərgə salmış Toxtamış xan da, nəhayət, İldirim Bayəzid də düberə hərbə qoşular və “Ədalət səltənəti” yalnız bu böyük hərb meydanında Divin məhvindən sonra yarana bilərdi.

Müridlərin təqdir səsləri dağ belini götürmüdü.

Fəzl isə dayanıb ürək ağrısı ilə düşünürdü ki, ehtirasa uymaqda təqsirləndirdiyi təbibi ilə müridlərinin arasında heç bir fərq yoxmuş.

Vaxt vardı müridlərinin fədakarlıq izharından vəcdi köksünə sığmazdı. Gülüstan sarayı önündə qüdrət nümayishi ərəfəsində keçi-rilən məclisdə hamı: “Fəzlin xilası silahdadır!” – deyəndə o, fəda-karlıq izharından ilk dəfə ehtiyatlandı. İndi isə Yusifi dirləyə-dirləyə bu fədakarlığın bətnində necə qorxunc bir qan hərisi div gizləndiyini bütün aydınlığı ilə görüb, hətta üzəndi və birdən özü də təlaşla Mövlana Tacəddinə üz tutub:

– Mövlana! Hakimiyyət göstər, Mövlana! Müridlərim kor olublar! – dedi. Sonra zabitəli bir əren hayqırtısı ilə: – Həq iradəsi yenilməzdir. Dağılışın! – deyən Mövlana Tacəddinin hökmünün icrasını gözləmədən, incik, küskün üzlə dönüb müşayiətçilərinə tərəf getdi. Orda, müşayiətçilərdən birinin yedəkdə saxladığı alça-cığ Şirvan atının belindən təbibini “dəstədənkənar” elan etdi və bu xəbərdən Dərvish Həsənin xirdəcə cisminin necə birdən-birə büzü-şüb daha da xirdalaşdığını belə diqqət yetirmədən, izdihamdan uzaqlaşdı.

— Dərviş Hacıya çatdırın: “Xoşbəxtlik işi” təxirə salınır. Adı-yüksəklə görüşümüz baş tutana qədər Dərviş Hacı ilə Əmin Məhrəm nahəq dəstəsinə nəzarət etsinlər, dəstədə cüzi də olsa bir hərəkət, fəaliyyət gördükdə və ya oradan bir yana az miqdarda da olsa adam göndərildikdə, dübarə qasidlərimə bildirsinlər. Dərviş Hacının Kürdələm üstünə təslim hökmü aparması onun iradəsindən kənar bir iş sayılsın və ona hər barədə etibar edilsin. O, elə pak və zərif bir adamdır ki, bizim üçün gördüyü xeyirli işləri müqabilində müridlərimin ona etibar etmədiklərini duysa, dərhal sına bilər.

Rəis Yusifin cəmi işlərdən təcrid edilməsi və Mövlana Tacəddinin təyinatı haqqında Əmin Məhrəmə xəbər verilsin. Yusifin haqqında fikrimiz dəyişməyincə onun Gülüstan sarayı ilə əlaqələri etibarsız sayılsın və Əmin Məhrəmlə Dərviş Hacı bundan sonra ancaq Mövlana Tacəddinlə əlaqə saxlaşınlar.

Şəhərin darvaza qapılarına və görüş mənzillərinə Mövlana Tacəddinlə şəxsi ünsiyyəti olan dərvişlər göndərilsin. Adı-yüksəyin dərgahına yaxın yerlərdə dərvişlik mərasimləri və müttəfiqlərimiz barəsində danışmaq həq iradəsinə zidd sayılsın.

Seyid Əli ilə Fatma bütün işlərdən hali edilsinlər və hər ikisi təcili məkanımı çağırılsın... — O, müşayiətçilərinə daha bir neçə tapşırıq verdi. Yeni məkanının Məlhəm piri olacağını isə hələlik nə onlara açdı, nə də Mövlana Tacəddinə. Çünkü Məlhəm çoxdan bəri təbibşiz qalsa da, müalicəxana da, mahnılı hücrələr də yerində idi və Fəzl ötən gecə səfərdən qayıdanda olduğu kimi, indi də oraya yad gözdən yayınmaq yox, cismini dirçəltmək üçün getdiyini əvvəlcədən demək istəmirdi.

Onun qəddi əyilmişti. Gözlərini xırqəsi rəngində qatır kimi alçacıq atın sığalsız yalnız dikib arxada tez-tez yola salınan qasidlərlə nə isə danışan Mövlana Tacəddinin bir kəlməsini də eşitmədən əlli beş yaşında ikən yüz yaşlı qoca kimi ikiqat olub, yəhərdə üzgün-üzgün yırğalanırdı.

Fəzl bir dəfə getdiyi yolla ikinci dəfə getməzdi. Buna görə də yastanadan enib meşəli dərədən kəsəsinə pirə qalxmaq əvəzinə, çılpaq dağ beli ilə əvvəlcə bir müddət günbatana doğru getdi, sonra

sağa burulub xəlvət dərələrlə Məlhəm səmtinə qayıtmağa başladı. Bir il idi ki, gündüzlər Fəzl gizlin mənzil, məscid və ya karvansara küçündə oturub öz dəstəsi ilə yalnız gecələr hərəkət edirdi. Torpaq və nəbatat aşiqi həkim<sup>1</sup>, dünyaya günəş işığında baxmağa həsrət idi. Kamandan, neydən başlamış dəfə qədər, zəmanəsinin bütün musiqi alətlərində çalmağı bacaran, gözəl səslər vurğunu, yalnız gecələrin səksəkeli səslərini dinləyirdi. Bu bir ildə tək bir dəfə batınlikdən çıxanda: “Günəşi görək, övladlarım!” – deyib məclisin sübhü musiqi və rəqslə qarşılıamasına rüsxət vermiş, onda da Divin fitva gəndərdiyini eşidib yenidən batın olmuşdu. Qarabağda təhlükəsizliyə çıxana qədər bütün gecəni atdan düşmeyib, işıqlaşanda Dərviş Hacı ilə görüşdükdən sonra gündüz qayıtmış, bir də indi, cəmisi üçüncü dəfə idi günəş işığında yol gedirdi. Lakin günəşli dünya əvəzində indi o, yalnız müridlərin dəyişmiş üzlərini gördü, atın döşünə vuran gur yaşlılıqda gözəl səslər əvəzində yenə də yalnız müridlərinin qışqırtılarını eşidirdi.

Fəzlin ən çox ehtiyatlandığı bir hadisə baş vermişdi: müridlərinin üsyani müqabilində elmi aciz qalmış və o, “Mövlana! Haki-miyyət göstər, Mövlana!” – deyib zor işlətməyə vadər olmuşdu. Çünkü əslində üsanın deyildi bu, zəmanənin çılgınlıq mərəzi idi ki, nəhayət, onun müridlərini də tutmuşdu.

Ən dəhşətlisi isə bu idi ki, çılgınlığın səbəbini Fəzl indi heç də yalnız “qan qoxulu ab-havada” yox, özündə görürdü.

O, yalançı “lailahəilləllah”ı məhv edib, Allahı göydən yerə – kamil nəsillər silsiləsində əbədi ruh dünyasına endirmiş və: “Həq sizin varlığınızda əyandır” – deyib ölümündən sonra ruhunun bir başqasında yaşayacağına şəksiz etiqad yaratmışdı. Lakin deyə bilərdimi məhz kimdə yaşayacaqdı? Varisdə, Nəsimidə, digər xəlifələrdə, həq iradəsinin tərcüməni və işlərin mütləq icradarı təyin etdiyi Mövlana Tacəddində, uzaq diyarlarda dərvişlikdə olan rəmzi qılinc bahadırlarından birində, yoxsa müridlər arasında hələlik küt-lədən seçilməyən bir nəfərdə? Yox, Fəzl ad çəkə bilmirdi. Varisdən və ustادının əlamətlərini özündə ən çox cəmləşdirən Nəsimidən başlayaraq, bu gün “hakimiyyət düşküñü” damgası vurmaq məcburiyyətində qalıb işlərdən təcrid etdiyi Yusifə qədər həq ruhunu

---

<sup>1</sup> Filosof

yaşatmağa layiq kamillərin hərəsində bir naqislik görürdü. Hətta “Karvanımızın sarbanı” dediyi Mövlana Mahmudu da qüsurlu – “bətnən çox təlatümlü” sayırdı. Bu ağır günlərdə şəxsiyyətinə pənah-landığı Mövlana Tacəddin Möhtərəmi belə yarımcıq – həddindən artıq sayıq və vəcdsiz bilirdi.

Qüsursuz, ləkəsiz, damğasız bir nəfər də yoxdu.

Yalnız zəmanədə idimi bunun günahı?

Əlbəttə, yox!

Fəzl tədris və mühafizə işlərinə, mövcud hökmdarlarla onların varislərinin mövqelərini müəyyənləşdirmək qayğılarına qapılıb ali ruh tərbiyəsinə diqqət yetirməmiş, hətta varisinin tərbiyəsi ilə də lazıminca məşğul olmamış, bələliklə, həqiqəti əbədi kamillər silsiləsində görən, yalançı “lailahəilləllah” düşməninin özü, zəmanəsində yeganə kamil kimi tanınmışdı. İndi bu yeganə kamil, özündən sonra ruhunun kimdə zühur edəcəyini demədən açıq-aşkar ölümə getmək fikrinə düşməsdüsə, Divin qələbəsi və istibdad xofu yaranmışdısa, müridlər necə çılgınlaşmayayıdlar?

O, arxadan çaparaq atlı gəldiyini və bunun Mövlana Tacəddin olduğunu hiss edib başını qaldırmadan soruşdu:

– Nə oldu, Mövlana? Dağlılışdılarmı əzizlərim?

Mövlana Tacəddin həmişəki kimi toxtaqlı və dəyanətli görüñürdü. Lakin indi bu dəyanət zahiri idi. Bir az əvvəl “həq iradəsi yenilməzdir! Dağlışın!” – deyib hökmünün izdihamda itaət sükütu yaratdığını gördükdən sonra o, tamamilə arxayınlışib qasıdları məkanlara göndərməklə məşğul idi ki, gözlənilmədən yenə üsyan səsi eşitdi.

Yusif dəstə içində uzaqlaşan Fəzlə işaret edib: “Onu səlamətliyə çıxarmayınca müridlər mənim iradəmə tabe olacaqlar!“ – dedi və birdən minbərə qalxmağa başladı.

Çağırış məkanında uca minbər yalnız Fəzlə məxsusdu. Lakin qəribə idi ki, Yusifin oraya – həq minbərinə qalxması müridlərdə etiraz doğurmadı. Mövlana Tacəddin bundan dəhşətləndi və bəlkə də ömründə birinci dəfə qəzəb və hiddətdən titrəyib: “Bu adamı Fəzl indicə, sizin qarşınızda işlərdən təcrid etdi. İndi o, həyasızcasına həq minbərini zəbt edir, siz isə baxıb susursunuz! – dedi. – Nə ad verək buna, dərvişlər? Fəzldən dönübünüz?! Piriniz Yusif olub?!” Hətta bundan sonra da Yusifin: “Onlar mənimlə həmfikirdirlər,

çünkü həqiqət məndədir!” – deyib inadla minbərdə dayandığını və müridlərin yenə susduqlarını gördükdə Mövlana Tacəddin məkanlar, adamlar arasında əlaqə yaratmaqdan başqa həm də buyruqlara əməl edən qasidlərə üz tutub: “Zorakını minbərdən zorla düşürün!” – dedi və yalnız bundan sonra, Yusifin ucalıqdan ləyaqətsizcəsinə endirilməyindən məyuslaşan izdihamı dağıtmaga müvəffəq oldu.

İcradar təyin edilməyindən heç bir saat da keçməmişdi, lakin Mövlana indidən daxilində gərginlik başlandığını hiss edirdi.

– Dağlışmağına dağlışdilar, ustad, – dedi, – amma sindilar... Hakimiyyətim müridləri sindirdi, ustad! Cox ümidsiz getdilər.

Fəzl ağır-agır dönüb geri baxdı, yastananın aşırımində ağaran sonuncu müridləri gördü. O sonuncular da dağ arxasına endikcə anbaan kiçildilər, şam kimi əriyib yox oldular. Fəzl bu təəssüratdan, hətta gözlərini yumub yəhərdə daha da əyildi.

Dəstə dərədən Məlhəm pirinin qənşərinə qalxanda o, müşayiətçilərinin gah irəlidə təkminarəli məscidlə karavansara arasında divarları saralan müalicəxanaya, gah da bir-birinə baxıb onun yenə bu məkanı seçməyindən qəmləndiklərini hiss etdi. Amma qəddini düzəltməyə belə cəhd göstərmədi.

Məlhəm tərəfdən qasid gəlib orda heç kəs olmadığını və “Əbədiyyət atlısına kənar göz baxmayacağını” xəbər verdi.

Cəmi Şirvan əhlinin fikrincə, sultan Əhmədin basqınından sonra Məlhəmdən şəfa mələkləri dağlışmış və pirin kəraməti də qurtarmışdı. Xüsusiylə, Məlhəm şeyxi məscidin qapısını öz əli ilə mismarlayıb getdikdən sonra, ildə bir dəfə şəhidlərin qəbirlərini ziyarət edənlərdən qeyri daha buraya heç kəs gəlmirdi. Cığırları qanqal basmışdı. Qapı, pəncərə yerləri qaralan evlərin damları uçub içəri tökülmüş, məscidin minarəsindən kaşılar qopub qəlpə-qəlpə ətrafa səpələnmiş, karavansaranın, müalicəxananın divarları ordan-burdan çatlayıb dağılmışdı.

Bu xərabəlik içində ancaq müalicəxananın yeraltı həyətində dəyirmi, künsüz divarlar salamat qalmışdı, bir də daşlar arasında görünməyən nəfəsliklərdən başqa işıqlı dünya ilə heç bir əlaqəsi olmayan hücrələr.

Mövlana Tacəddin atların tərkilərindən yüngül keçə və heybələr düşürən şagirdlərdən bir neçəsi ilə Fəzlə məxsus əşyanı götürüb alt mərtəbəyə endi, şam işığında hücrələrin qapılarını bir-bir açıb ustاد üçün münasib hücrə seçdi.

Müşayiətçilər də şagirdlərə qoşulub eşikdə, dağ günəşi altında qızmış yastı daş-qaya üstünə çoxlu keçə saldılar, səbirlə gözləyib keçələrin istiləndiyini əlləri ilə yoxladıqdan sonra qucaqlarında bükkülü aparıb hücrənin soyuq daş döşəməsinə üst-üstə döşədilər. Şagirdlər balınc əvəzində keçə qatlayıb, yorğan əvəzində də keçə qoydular. Fəzlin Bakını tərk edəndə kitabxanasından götürüb özü ilə gəzdirdiyi kitabları, qələm-davatı, əlyazmalarını, aşılı qoyun dərisi arasında kağız lülələrini sahmanlaşdırılar.

Əvvəllər həmişə cüzi xidmət üçün də dönə-dönə təşəkkür edən Fəzl, indi elə bil heç nə görmürdü. Dərviş Həsənin dünən dağ otlarından hazırlayıb zeytun yağı ilə qızartdığı təamdan ancaq bir-iki qismət aldı, xirdaca ləyən içində xirdaca cürdəkdən iki barmağına su damızdırıb və barmaqlarını dodaqlarına çəkib hərəkətsiz qaldı.

İndi ona təklikdən başqa heç nə lazım deyildi. Bununla belə, şagirdlər içəriyə gülab çiləməyi və ustadın çoxdan əlinə almıldığı kamanını şamdanadakı şamın böyrünə, yəni nəzərə çarpan yerə qoymağın unutmadılar.

Fəzlə lap çoxdan ailəvi yaxın müridlərin övladları olan bu incə ziyalı yeniyetmələrlə, müşayiətçilərlə bирgə indi Mövlana Tacəddinin də yeganə qayğısı ustadın salamatlığı ididi. Qəribə idi ki, çəqiriş məkanında nə baş verdiyini o, yalnız indi, Fəzlin cisminin üzüldüyünü gördükdən sonra dərk etməyə başlayırdı və ustadın başına bir iş gəlsə nələr olacağını düşündükcə, “dəstədən kənar” təbiblə onun fəryadına uyan müridlərə münasibətinin dəyişdiyini, hətta cəmisi bir neçə saat əvvəl “həq minbərini zəbt etməkdə” təqsirləndirib “zoraki” adlandırdığı Yusifə qəzəbinin rəğbətlə əvəz olunduğunu hiss edir və öz-özünə təəccüblənirdi ki, “ayıq-sayıq Möhtərəm” şöhrəti ilə tanındığı halda müridlərin salamatlıq tələbinə niyə biganə qalmışdır? Məgər Dərviş Həsən düz demirdi ki, “Fəzlsiz biz nəyik, kimik?!” Bu vaxta qədər addımını da yalnız Fəzl iradəsi ilə atan Mövlana özü Fəzlsiz nə edə bilər? Bu mübahisə, münaqişə mühitində yalnız şəxsiyyətinin zabitəsi və hakimiyət zoru ilə fəaliyyət göstərsə, bu gün işlərə ilk müdaxiləsi ilə sindirdiği könülləri yenə sindirib tamam ümidsizləşdirməzmi? Yox, Fəzlsiz bir gün də yaşamaq olmaz! Qiyamın xilası nə təslim hökmündədir, nə də Fəzlin düşmən içinə getməyində. Mövlana Mahmudun Kür qırığında mübahisəsi və hökmü “bədnəm” adlandırması da,

müridlərin fədakarlıq çağırışı və üsyani da, bəlkə hətta Yusifin hərb və hakimiyyət tələbi də təqdir olunmalıdır! Ustادı rahatlayıb üst mərtəbəyə qalxanda Mövlana Tacəddin belə gözlənilməz, öz əvəlki mövqeyinə zidd bir mövqedə dayanmışdı. Bir-birinin ardınca gələn qasidlər müridlərin məkanlara dağılışmaq əvəzinə yenə də “Əbədiyyət atlısının” yolu ətrafındakı kəndlərdə məskən saldıqlarını, üstəlik, Yusifin də eyni inad və qətiyyətlə dəstələr arasında gəzdiyini xəbər verdikdə, bu xəbərlər Mövlana Tacəddini mövqeyində daha da möhkəmləndirdi və o, aşağı enib axşama qədər hücrə qabağında gözlədi ki, Fəzlin cismi dirçəldikdə dərhal öz yeni mövqeyini izhar etsin.

Lakin qapı açılanda Fəzli heyrətli halətdə gördü.

Kəhrəba üzü sədəftək ağarmış, üstəlik, hücrədə oturduğu müdətdə çənəsinə dümağ tük gəlib onu tamam tanınmaz etmişdi. Dizlərinin kündəsindən taqətsiz sallanan nazik biləkləri, uzun, quru barmaqları da şamtək ağ və cansız idi. Hücrənin dərinliyindən Mövlana Tacəddinə yalnız gözləri ustadı xatırladan, başdan-ayağa bəyaz, heysiz bir qoca baxırdı.

Mövlana yavaş-yavaş gedib, birdən dizləri üstə düşdü:

– Ustad! Fədan olum, ustad, bu nə halətdir?! Bu xərabənin, doğrudan da, kəraməti qurtarıb nədir, bəs sənə bir faydası dəymədimi?!

– Toxtaqlı, dəyanətli Mövlana uşaq kimi hönkürməyə hazırlı.

Fəzli qəmli rişxəndlə gülümşündü və Mövlana Tacəddinin ilk dəfə eşitdiyi tamam yad, batqın səslə:

– Bu hücrələr allahlar üçün deyilmiş, Mövlana! – dedi.

– Bəlkə Dərviş Həsəni qaytarاق, ustad?.. O uzağa getməyib. Tapıb gətirsinlər. Həsən mütləq bir əlac edər!

Fəzli ağır-ağır başını buladı. Durğun gözləri əvvəlki istiqamətdə bir nöqtəyə dikildi.

– Bu divarlardakı şırlıtlarda mən müridlərimin üsyan səslərini eşitdim. Zülmənlərdə hərb qurbanlarının fəryadını eşitdim. Böyük hərb müridlərimi məhv etdi, Mövlana! Müridlərimlə birgə özüm də oldum... Röya danışmiram mən sənə, övladım!.. Dedin təbibim uzağa getməyib. Müridlərim necə? Məkanlara getməyiblər? – Mövlana-nın ani, tərəddüdüsü sükütü kifayət etdi ki, o hər şeyi başa düşsün.

– Bilirdim dağılışmayacaqlar... Bilirdim, – dedi. – Yusif necə? Yenə hökmrandır?

Mövlana Tacəddin Yusif barədə qasidin xəbərini danışdıqda, Fəzl qəribə diqqətlə onun üzünə baxıb, birdən üzgünlüyü ilə uyuşmayan sərt hərəkətlə ayağa qalxdı, xidmətə müntəzir dayanmış, əlləri şamlı, abtava-ləyənli şagirdləri elə bil heç görmədən, xırqəsini geyinib, “bəzi vacib şeylər barədə” yuxarıda ocaq qıraqına namaza gəlməyi xahiş etdi və yeni fikirlərdən çəsqinlamış Mövlana-nı içəridə qoyub çıxdı.

Hücrələrin qabağında dar səki boyunca nazik daş dirəklərlə əhatə olunmuş, təxminən iki yüz addım uzununda, yüz addım enində geniş, hamar həyətin hovuzlu səmtində sakit alovlu, tüstüsüz ocaq şölələnidir. Məkana yad nəzər cəlb etməmək üçün hələ gündüzdən həyətə çəkilib darvazadan bir az aralı otluqda hörüklənmiş yorğun atlar başlarını sallayıb dayanmışdır. Darvazanın sağ-solundakı bürclərdə boz çarvadar geyimləri axşam səmasından seçilməyən qasid müridlər oturub gözlərini Şamaxı səmtinə dikmişdilər. Divar içi ilə burula-burula qalxan pillələrlə həyətin bir küncündən çıxıb qaranlıqda gəzinən Fəzlin yüngül, yumşaq baş-maqları yaz otunun bol şəhində daha da yumşalıb tamam səssiz olsa da, qasidlər onun qədəmlərini qeyri-adi həssaslıqda duyub “Fəzl-həqq” qışqırdılar. Dağ axşamının sərinliyinə baxmayaraq açıq qoyulmuş qapılar arxasında, hücrələrin dərinliyində dövrəsinə pərvanələr dolanan şamların işığında müşayiətçilərdən kimisi mütaliədən, kimisi zikrdən, kimisi mürgüdən ayıldı, səki boyunca bozaran dirəklərin aralarında xırqələr ağardı. Lakin ustادın qaranlıqda tənhalığına heç kəs mane olmadı.

Fəzl Mövlana Tacəddinə deyəcəyi “bəzi vacib şeylər” haqqında düşünürdü. Mövlana Tacəddin isə ocaq qıraqında, heç olmasa öz qayğıkeşlikləri ilə Dərviş Həsəni əvəz etməyə çalışan, Şirvandan getmək ərəfəsində icmalardan gətirilmiş yol azuqəsindən süfrəyə qaxac, sucuq, badam içi düzən şagirdlərin yanında dayanıb gözləyirdi. “Böyük hərb müridlərimi məhv etdi” sözləri Mövlana-nın fikrini qarışdırılmışdı. Məgər “Fəzl günü” özü böyük hərb demək deyildi? Müttəfiqlərin orduları ilə birgə, Divin cəmi düşmənləri qisasa tələsəndə böyük hərb yaranmayacaqdımı? Qurtuluş bunda deyildisə, bəs nədə idi? Fəzlin mövqeyinə etiraz əlaməti kimi onun dəstəsindən ayrılan xəlifələrdən başlayaraq, hamı fədakarlıq tələb edirdisə elə bu özü günün yetişdiyini göstərmirdimi?..

Ustad gəlib ocaqdan bir az aralı keçə üstündə oturanda Mövlana Tacəddin dərhal onun qabağında diz çökdü.

Gəzintidə nə düşünmüsdüsə Fəzl daha da üzgünləşmişdi. Yüngül təamdan sonra, həyətin hər tərəfində ağ dirəklərtək dayanmış adamların gərgin baxışları altında, nəhayət, danışmağa başlayıb, bu səhər yoldakı səhbətlərinin üstündən heç vaxt keçməmiş kimi:

– Sınan müridlərim deyil, Mövlana... sınan mənəm, – dedi. – Elmim dünyani dəyişdirməkdə ikən özüm həqir olmuşam... Mənə əyan idi ki, dağılışmayacaqlar. Ona görə də “Xoşbəxtlik işi”ni təxirə saldım ki, gecə düşsün, getməyimi görməsinlər... Əql işığı sönüb, ehtiras zamanı gəlib. Sənin işin çətin olacaq, övladım! Cox çətin... Mənim mövqeyimdə duran nüfuzlu dərvishlərimə arxalanılsan. Hüseyn Keya ilə dünən burda danışmışam. Seyid mən gedənə qədər gəlib çıxsa, onunla da ayrıca danışaram, Hüseynlə birgə Seyid də sənə kömək edər. Zənnimdə yanılmırımsa, dar ayaqda Fatmanın da köməyi dəyər. Unutma ki, o mənim varisim və cəmi müridlər içinde canışınımdır. Ruhu rəvan olsa, Fatma çox fayda verər. Mövlana Mahmud tapılsa, ümidi varam o da sənin sözünə söykək durar... Demək, Hüseyn, Seyid, Fatma və Mahmud... Arxan və istinadgahın indi bunlardır.

Amma bunların özləri ilə də yola getmək lazımdır.

Hüseyn Keya həmişə tək mənimlə yaxın ünsiyyətdə olub, kütlə ilə danışmağı xoşlamır. Onunla sən ancaq məsləhətləşə bilərsən.

Seyid əndazəsizdir. Şəxsi qüdrətinə etiqadı, hətta mənim özümə inamımdan da güclüdür. Odur ki, bəzən heç kəsin nüfuzunu qəbul etmir, sözü keçməyəndə dərhal sınır, küsüb tənhalığa qapılır. Bunun günahını mən özümdə görürom. Yanıma çox gənc ikən gəldi Seyid, qabiliyyətinə vuruldum, erkən məşhurlaşdı, ərköyün oldu. Yalnız bir qism alim və şair müridim Seyidin təbiətini yaxşı duyur, amma onların hamısı uzaq diyarlarda dərvişlikdədir, kimin nə vaxt və necə qayıdacağı məlum deyil.

Demək, Seyidlə ehtiyatlı davranışlısan. Sözünü xüsusi diqqətlə və hövsələ ilə dinləməlisən. Çünkü o əzizim, hətta mənim fikirlərimə münasibətində də sərbəstdir.

Fatma ilə Seyidin torpağı bir yerdən götürülüb. Amma Seyidin sərbəstliyi nə qədər bəhrəlidirsə, varisimin sərbəstliyi bir o qədər təhlükəlidir. Cox təəssüf, təcrid fayda vermir. Varisimin sənə arxa və kömək olmayı üçün yəqin ki, mən özüm nə isə etməliyəm.

Mahmudun barəsində nə deyim? Taleyi bəlli deyil. Üstəlik, ruhunda müdhiş təlatüm görünür.

Bütün ağırlıq sənin ciyindədir.

Amma mən sənin özündən də nigaranam, övladım!.. – Fəzl subub, bununla ikinci dəfə qəribə diqqətlə Mövlananın üzünə baxdı və birdən soruşdu: – Mövqeyində təbəddülat yoxdur?

Mövlna Tacəddin qızardığını hiss edib, izhar üçün çırpındı. Lakin Fəzl yavaşça əlini qaldırdı:

– Lazım deyil, təbəddülatın üzündədir, – dedi. – Bundan sonra çox sürətlə çox hadisələr baş verəcək, bətnində təlatümlər olacaq, bir qütbən digər qütbə meyl edəcəksən. Qabiliyyətin hakimiyyətdə olsa da, hələ təcrübəsizsən, övladım! Mənə əyan idi ki, çəğiriş məkanından ayrılandan sonra üşyan səni düşündürəcək və tezliklə Yusifin mövqeyini təqdir edəcəksən. Amma mənə o da əyandır ki, ruhunda üşyan meyli yoxdur.

Təvsiyə edirəm: indi və sonrakı işlərində mənim mövqeyimə şəkk gətirdikdə izhara tələsmə. Unutma ki, qüdrətin əql və ehtiras vəhdətindədir. Buna görə də dar günümədə hər şeyi sənə etibar etdim.

O vacib şeylər ki, indi sənə deməliyəm, hamısı qiyamımızın taleyinə aiddir. Dinləyib sinməğimin səbəblərini biləcəksən və özün görəcəksən ki, Yusifin mövqeyini təqdir etmək olmaz...

Şagirdlər Mövlna Tacəddinin hüzurda diz çökdüyünü görən kimi işlərini qurtarıb ocaqdan aralanmışdır. Müşayiətçilərdən isə tək Hüseyin Keya yaxında idi. Ustadın əlamətlərini özündə cəmləşdirən kəhrəbaüzlülərə bənzəməyən bu irisümüklü, tutqun, qapalı mürid ilk nəzərdə biganə görünürdü və onun ustadla aramsız ünsiyətdən incələşmiş bütün müşayiətçilər kimi, hər sözdən söz çəkməyi bacaran zərif bir cəfakes olduğunu çox az adam bilirdi.

Fəzlin bu halında ondan bir addım da aralanmayıb öz fikir və mülahizələri ilə bütün işlərdə iştirak etmək istəsə də, Hüseyin, ustadın “o vacib şeylər ki, indi sənə deməliyəm” sözlərindən sonra namaz başlangıcını dərhal duydu, buna görə də, sinəsində saysız-hesabsız “həq sirri” gəzdirdiyinə baxmayaraq, namaza xüsusi dəvət edilmədiyi üçün ocaq qırğından uzaqlaşdı və bu vaxt Mövlna Tacəddinin üzünün də birdən-birə dəyişib, eynilə ustadın üzütək ağardığını görmədi.

Fəzl “həq sirri” ilə dolu namazının hələ tək bir sərrini açmışdı:

– Fəzl günü deyilən şey qeyri-həqiqidir və yalandır! – demişdi. Mövlana Tacəddin isə elə bu ilk kəlmələrdən sarsılıb, dəhşətini bildirməyə söz belə tapmirdi. Onillik işin özülü “Fəzl günü” üstündə qurulduğu halda, o gün yalan idi?!

Fəzl dərdli-dərdli:

– Yalandır, övladım! Elmdən kənardır və yalandır. Karvanda təbəddülat da bu yalanın bəhrəsidir, – dedi və Mövlananın sarsıntısından ehtiyatlanmış kimi, sözünə ara vermədən, dərhal davam edib dedi ki: – Əlbəttə o, lazımlı gəldikdə hakimiyəti almağın və təxət yanında mövqə tutmağın ziddinə deyil, əksinə, özü istəyir ki, hökmən belə bir şey olsun, cəfəkeşləri bir yana çıxıb cəfadan qurtarsınlar; buna görə də Əxi Qəssab iqamətgahında Fəzl gününü təyin edib; lakin Mövlana Tacəddin – həq iradəsinin tərcüməni bilməlidir ki, məhdud ərazidə qurulan azad səltənətdə, cahangirlər dünyasının əhatəsində mütləq doğru azadlıq, həqiqi kamilllik və ləyaqət qeyri-mümkündür; yer üzündə axırıncı hökmədar qurşağına taxta qılınca bağlayana qədər elm yayılmalıdır: nə qədər ki, ordular tərk-silah deyillər, nə qədər ki, təhlükə və qorxu mövcuddur karvanda təbəddülat da davam edəcəkdir. Təbəddülatla dözmək, xətaya yol verməmək üçün Mövlana Tacəddin yeganə həqiqi silaha – müqəddəs rəmzə sadıq qalmalıdır və qurtuluşu yalnız və yalnız rəmzi qılıncda görməlidir.

Vəhdətin yolunun uzunluğu və bu yolda rəmzi qılıncın ən etibarlı silah olduğu Mövlana Tacəddin üçün yeni xəbər deyildi. Bununla belə, “Yer üzündə axırıncı hökmədar” sözləri onu yenidən dəhşətləndirdi və Mövlana Fəzlin sözünü kəsməyə məcbur olub:

– Bu ki qeyri-mümkündür, ustad! – dedi. – Yer üzündə dili ayrı, dini ayrı cahil hökmədarların sayı-hesabı yoxdur! Hamisini tərk-silah etməyə ömrümüz çatarmı?!

Fəzl açıq narazılıqla:

– Vacibdirmi çatsın? Bizim şadlığımız mübarizədədir. Əməlin bəhrəsini görməyə tələsmək naqışlıkdir, övladım! – dedi.

Sonra qaşlarını çatıb, yorgun-üzgün:

– “Tələsmə” kəlməsini boş-boşuna demədim, övladım! Bütün bəlalarımız səbirsizlikdəndir. Xəlifələrimin xəyanəti də həmçinin səbirsizlikdəndir, – dedi və bununla Mövlananı yenidən sarsıtdı.

— Xəyanət?! Sən xəyanətmi dedin, ustad?! — Mövlana Tacəddinin gözləri böyümüşdü.

Fəzl eyni üzgünlükə, lap astadan:

— Xəyanət, övladım, xəyanət! — dedi və yenə ehtiyatlanmış kimi, dərhal əlavə etdi ki, bununla belə, Dərvish Həsənin xəlifələri divana çağırmaq, xırqədən məhrum etmək təklifi təqdir olunmamalıdır. — Çağırış məkanında at belindən qışqırıb “Ənəlhəq aləmində xəyanət yoxdur, xəlifələrim elmimizə sadıqdlrlər” deyəndə Fəzl heç də yalan danışmamışdı və indi, xəlifələrin xəyanətini öz dili ilə təsdiq edəndə də əmindir ki, onlar elmə sadıqdlrlər.

Onsuz da özünü itirmiş Mövlana bu müəmmalı məntiqsizlikdən daha da çəşdi.

— Həm sadıq, həm xain?! Sədaqətlə xəyanət bir araya necə siğir, ustad?!

Fəzl köksünü ötürdü:

— Bizim kamilliyimiz nisbidir, hamımız idrak yolundayıq, Mövlana! Kamilliyimizlə qeyri-kamilliyimiz bir araya necə siğırsa, sədaqətlə xəyanətimiz də ele siğir. İnsan zidd qütblər kanıdır, övladım, — dedi. — Xəlifələrim İraqda, Suriyada, Misirdə canışınlərimizin köməyi ilə Hindistanda dəri<sup>1</sup> dilində danışan əsnaf içində də dərvish göndəriblər. Kür qıraqında mənə dedilər ki, Rumda türkçə danışan yunan üləması elmimizin Musa və İsa kəlamlarına uyğun cəhətlərini təqdir edirlər. Xəlifələrim o üləma ilə dostlaşib “Cavidannamə”ni və Seyidin əşarəndən bir qismini töhfə veriblər, deyiblər tezliklə tərsə və bütərəst məkanlarına da dərvish göndərəcəklər, imkan olduqda özləri də kəlisa və bütəxanələrə gedəcəklər, cəmi bütlərin yalanlığını, bəşərin birliyini isbat üçün heç nədən çəkinməyib moizə oxuyacaqlar. Demək istəyirəm ki, tədris yolunda xəlifələrim çox cəfəkeşdirlər, övladım! Elmimizin miqyasını cəmi bəşər miqyasına çatdırmaq üçün olmazın əzablara dözürlər və ömürlərinin axırına qədər dözəcəklər. Hüseyn kimi dara çəkilsələr də həqdən dönməyəcəklər. Ənəlhəq aləmin mən belə görürəm, övladım, ona görə də iddia edirəm ki, bu aləmin həqiqəti ancaq sədaqətdir.

<sup>1</sup> Fars dili. Farslardan bir qismi İslami qəbul etməyib, hələ VIII əsrə Hindistana köçmüştülər.

Xəyanət isə karvanın yolundakı çətinliklərdədir. Şirvanı tərk edəndə Məcidlə Əbülhəsən<sup>1</sup> mənimlə yanaşı gedirdilər. Bütün yolu susdular. Kürə yaxınlaşanda ikisi də birdən danışdı. Sonra hamısı üsyana qoşuldu.

On ildə xəlifələrimi bir dəfə də belə qəzəbnak görməmişdim. Mənimlə çox hörmətsiz danışdilar, övladım! “Nicat yurdunu da tərk edirsən. Bəs nicatımız hardadır?” – dedilər. “Ümidimizi Əxi Qəssab iqamətgahına bağlayıb Divin ölümünü gözləməyə səbrimiz qalmayıb”, – dedilər. “Doqquz həq ocağının doqquzunda da ayağımızın altında torpaq yoxdur. Bizə torpaq ver, ordu ver, mühafizə qayğılarından canımız qurtarsın, işimizlə məşğul olaq”, – dedilər. “Sən dərvişliyə vərdiş edibsən, ömrün boyu dünyani gəzəcəksən, bu bədbəxt didərginləri də ardıncamı gəzdirəcəksən?! Həq deyillər didərginlərin, insandırlar! Səbirlərinin hüdudu var!..” Hamısı onların sözləridir.

Mən onların hər birinin ayrılıqda və hamısının birgə üsyənlərini çox dinləmişdim. Münaqışələrimiz əvvəllər də olmuşdu. Amma bu daha üsyən deyildi, övladım! “Günümüzü elan et, özün hara gedir-sən get! Qələbə üçün bizə sənin adın da kifayətdir”, – dedilər. Qulağım belə sözlər eşitdi, Mövlana!.. Müttəfiqlərimizin ordularında tədrisin başa çatmadığına, günün yetişmədiyinə aid dəllillərimi dinləmək də istəmədilər. Sonra, nəhayət, sərr açıldı, məlum oldu ki, Anqarada Hacı Bayram Vəlinin, Bağdadda sultan Fərəcin hüzuruna dərviş göndərib əlaqə yaradıblar. Hacı Bayramın təklifi ilə Qara Yusiflə Sultan Əhmədi Fərəclə görüşdürüblər. Fərəc onları – Qara Yusiflə sultan Əhmədi ziyafətə çağırmalıdır, o ziyafətdə hər ikisini guya həbs edib Divə sıfariş göndərməlidir ki, düşmənləri ömürləri boyu Bağdad zindanında çürüyəcəklər. Div İldirim Bayəzidin tek qaldığına əmin olub Rum üstünə getdikdə isə, Fərəc Qara Yusiflə Sultan Əhmədi zindandan buraxıb özü də onlara qoşulmalıdır. Div bir tərəfdən Bayəzidin, digər tərəfdən Qara Yusiflə Sultan Əhmədin və Fərəcin, üçüncü tərəfdən Toxtamışın orduları arasında qüvvəsini parçalamaq məcburiyyətində qalanda, yəni məglubiyəti labüb olanda “Fəzl günü” başlanmalıdır: Adiyüsəklə ittifaqımızın şərtinə əməl edib, Miranşahın Əlincə ətrafında mühasirə

---

<sup>1</sup> Xəlifələrdən Mövlana Məcidəddin və Əbülhəsən Əliyül-Əla.

ordusunun üstünə yürüsdən sonra Əmin Məhrəmin ordusunu sərdar Altunun, Seydi Orlatın orduları ilə birləşdirib Təbriz üstünə getməliyik, vəd etdiyimiz kimi, təxt-səltənəti Adiyüksəyə verib, təxt yanında mövqeyimizi tutmalıyıq... Diqqətlə, səbirlə dinlədim. Dedim bir düşünün, görün neynirsiniz, əzizlərim! Əvvəla, Adiyüksək Divin ölümündən sonra Miranşah təhlükəsindən xilas olmaq üçün ittifaqdadır bizimlə. Divlə Bayəzidin müharibəsi labüddürsə, Adiyüksək bizimlə birgə Miranşah üstünə yox, Divlə birgə Bayəzid üstünə gedər və ya Divlə müqaviləsinin şərti əsasında Dərbənddə Toxtamış qabağını kəsib, bu yolla Divin qələbəsinə kömək edər. Çünkü Bayəzidlə Toxtamış onun üçün Miranşahdan təhlükəlidir. Demək, Divlə Bayəzidin müharibəsi şəraitində Adiyüksəkdən fayda gözləyib Təbrizin xilasına ümid bəsləmək xam xəyalıdır. Belə olan surətdə müttəfiqlərimizi nə üçün öz əlimizlə Hacı Bayrama verək? Qara Yusiflə Sultan Əhmədi mühafizə etmək, hər ikisinin ordularında tədrisi səbirlə başa çatdırıb, Əxi Qəssab iqamətgahında günü gözləmək əvəzində nə üçün Hacı Bayrama uymalıyıq?.. Dedilər Hacı Bayram cəmi sufiləri Anqarada açıq mübahisəyə çağırıb. Açıqlıq və sərbəstlik şəraitində həqiqətimiz qalib gələr... Dedim sübuta hacət varmı ki, Hacı Bayrama biz açıq mübahisə şəraitində həqiqət axtarmaq üçün yox, sufilər içində nüfuzumuz sayəsində cəmi təriqətləri hümmətə çağırmaq və Bayəzidin qələbəsini təmin etmək üçün lazım olmuşuq? Onun fitnə-fəsadla hərb töretmək cəhdinin nə dəxli var bizim əqidə və amalımıza?!.. Cox dəlillər gətirdim, Mövlana! Sonra bilmirəm necə dəli-divanə olmadım... – Fəzl xırqəsinin cibindən hər biri iki qarış üzündə, altı ədəd nazik taxta qılınc çıxarıb, qabağında keçənin üstünə qoydu.

– Onların qılınclarıdır, – dedi. – Yerə atdlar mənim müqəddəs rəmzimi!.. On il qurşaqlarının altında gəzdirdilər. Lailahəilləllahın qudrətini mənim bu taxtamla sindirdilər, sonra yerə atdlar bu hikməti! “Silah tələb edirik! Büyük hərb tələb edirik!” – dedilər. “İndi ki, Hacı Bayramla əlaqəmizi təqdir etmirsən, rüsxət ver, Şirvanda hərb başlayaqq, riyakar şahı devirək! – dedilər. – Müttəfiqlərimiz Şirvanda cəm olub Divə qarşı dayansalar, Toxtamış bir tərəfdən hərbə başlayar, Bayəzid digər tərəfdən”. Dedim: “Bu ki riyakarlıqdır! Nicat yurduna pənah gətirib, yeddi il sərasər Adiyü-

səyin himayəsində qalıb, nəticədə onun hakimiyyətini devirsək, daha kim etiqad bəslər bizə?!” Susdular, baxışdırılar, silah ehtirasından necə xirdalaşdıqlarını bir-birinin üzündə gördülər. Rəmzləri öz əlimlə yerdən götürüb, birbəbir qurşaqlarına keçirdim. Amma yenə atdlılar, Mövlana!

“Silahla qorunmayan elm ölümə məhkumdur”, – dedilər. Son sözləri bu oldu. Xırqəyə bürünüb getdilər.

İndi sənə məlum olmalıdır ki, “Fəzlin xilası silahdadır” sözlərinin mənası nə imiş. Xəlifələrimin mövqeyinin dəyişdiyini mən hələ o vaxt, saray önungdə qüdrət nümayishi ərəfəsində duymuşdum. Odur ki, təgyiri-libas buyurmaq və Nicat yurdunu təcili tərk etmək fikrinə düşmüşdüm.

Qayıtmagımın səbəbi çoxdur, övladım!

Şamaxıdakı dəstənin təşkili və tərkibi barədə fikrimi hələlik tək Hüseyn Keyaya açmışam. Bir də indi sənə açıram. Dərvish Hacıının gümanına görə, nemətullahiyyələrdən<sup>1</sup> toplantılar o adamlar. Əmin Məhrəm isə güman edir ki, Divin Naxçıvandan göndərdiyi nəzarət dəstəsidir o dəstə, Şeyx Əzəmin tədbiri ilə təgyiri-libas olub gecə qaranlığında şəhərə dolmuşub.

Gümanlarında yanılırlar dostlarımız.

Qışda Ərməndən, ordu içindən qayıdanda Mahmud mənə demişdi ki, Miranşahın mənim barəmdə tələb məktubuna Adiyük-səyin cavabı Divi də qəzəbnak edib. Adiyüksəyin sədaqətinə şəkk gətirib Div. Bundan Mahmudla belə nəticə çıxarmışdıq ki, demək, Div özü bizə toxunmayacaq, Naxçıvandakı nəzarət dəstəsini Şirvan səmtinə göndərsə də, müttəfiqinin etibarını yoxlamaq üçün Adiyük-səyin özünün məni tutmasını gözləyəcək.

Təxminimiz düz çıxdı. Div əvvəlcə Şamaxı səmtinə yeriyib, sonra istiqamətini dəyişdi. Şəbran səmtində düşərgə saldı. Oturub gözləyir.

Demək, Divin ordusundan deyil o dəstə. Amma nemətullahiyyələrdən də deyil: həqqi nahəqdən seçiblər onlar.

Güman etmək olar ki, bəlkə şəhər cıvarında kəndxudaların dəstələrindən, dağ camaatından muzdla tutulan adamlardır. Amma

<sup>1</sup> Məhəmməd peyğəmbərin qızı Fatimə ilə kürəkəni İmam Əlidən və onların nəslindən başqa, xilafətdə bütün sülalələrin hakimiyyətini qeyri-qanuni sayan və İmam Əliyə etiqad edən gizli təriqət.

o məkanlardakı məscidlərdə, ziyarətgahlarda ayıq-sayıq canişinlərim oturublar. Hər canişininin yanında qasidim var. Bir şey olsaydı, hökmən öyrənərdilər.

Demək, Bakıda və Şamaxıda mənim müridlərimi yaxşı tanıyan əsnaf içində heydəriyyələrdən<sup>1</sup> toplanıb o dəstə. Düşünürəm ki, belədirəsə, şəhərdə xırqəmi geyinən binəva əsnafi necə xilas edərəm? Dəstəni təcili təhlükəsizləşdirməsəm, otuz min əhali içində Kərbəla müsibəti düşməzmi?! Belə müdhiş bir şübhəm var, övladım!

Adıyüksəyə pənah gətirəndə mən onun yurduna həqiqətimi töhfə gətirmişdim, qana bais olmağa gəlməmişdim!

Qayıtmağımın bir səbəbi budur, övladım!

Digər səbəb Yusifin hakimiyyətidir.

Kür qıraqında o, mübahisədə iştirak etmədi. Mübahisənin faydasızlığını anlayandan sonra mən məscidə gedirdim. Ardımcı gəldi. “Sənə sadıqəm. Mövqeyini tərk etmərəm”, – dedi. Sonra öyrəndim ki, məhz mənim mövqeyimə zidd niyyətlə xəlifələrimin gizlin tapşırığına əməl etmək üçün batın olub, fədakarlıq buyurub. Çağrış məkanında özün eştidin məramının Nicat yurdu ilə bağlı olduğunu, Təbriz təxtini Adıyüksəyə verdiyimi bilə-bilə Şirvanda hərb tələb etdi. “Hakimiyyət Fəzlin olmalıdır”, – deyib, karvan içində hakimiyyətimi aldı. Demək, karvan içində hakimiyyət xəlifələrimin əlindədir və bunu edən də Yusifdir. Belə riyā! Mənim xırqəmi geyinən adamda hər cür təbəddülət mümkündür, Mövlana, riyakarlıq olmamalı idi!

İndi fəhm et, təqdiri mümkünürmü onun mövqeyinin?

Sənə demək istədiyim vacib şeylərin bir qismi bunlardan ibarətdir, övladım!

“Fəzl günü” barədə sırrımı Hüseyin Keyaya açmışam, müşəyiətçilərim hər şeyi biliirlər. O dəstəni təhlükəsizləşdirə bilməsəm, Yusif yenə hərb xəyalına düşsə, dübarə çağırış elan edərsən, “Fəzl günü” barədə sırrımı açarsan. Başqa çarə yoxdur. Bəlkə bununla müridlərimin ehtirasını söndürmək mümkün oldu.

Unutma, övladım, heç vaxt unutma ki, vəhdətin yolu uzundur. Bu yolda müvəqqəti qələbə sehrinə uymaq karvanın ölümüdür.

<sup>1</sup> İmam Əliyə etiqad edən bir başqa gizli təriqət. Sonralar Ərdəbildə fəaliyyətdə olmuş Şeyx Heydər müridlərinə – Səfəvilərə aidiyyəti yoxdur.

Xəlifələrimin əməlləri bəhrə versə, Divin məhvi labüd olsa belə, unutma ki, bu da müvəqqəti qələbədir.

Sirrini açmalı olsan, bu dediklərimin hamısını mənim adımdan müridlərimə çatdırarsan.

“Xoşbəxtlik işi”nə dair bəzi vacib şeylər də var. Kürdələm üstündə Dərviş Hacıya danışmışam ki, Seyidlə Əmin Məhrəmə çatdırıb hər ikisini Adıyüksəklə görüşümüzə hazırlasın. Görüş baş tutsa Seyid qayıdib səni hər şeydən hali etməlidir, sonra karvanı Hacı Bayramın fitnə-fasadından qurtarmaq üçün Ruma dərvişliyə getməlidir. O əzizimdə elə meharət var ki, getdiyi yerdən heç vaxt əlibəş qayıtmır. Amma xəlifələrim bu işə mane ola bilərlər. Seyidin mövqeyinə ziddirlər onlar, mənim Seyidə xüsusi rəğbətimdən və çox vaxt ona arxalanmağımdan narazıdırılar. Rumdakı işlərə məhz Seyidin əli ilə müdaxilə etməyimi bilsələr, onun barəsində Hacı Bayrama yaxşı-yaman deyərlər, özünə deməsələr də üləmasını xəbərdar edə bilərlər, o halda Seyidi bəlkə Anqaranın darvazasından içəriyə də buraxmazlar. Sənə demək istədiyim vacib şeylərdən biri də budur, övladım!

Rumla mənim əlaqəm möhkəm deyil. Ordakı dərvişlərim bundan sonra yəqin ki,ancaq xəlifələrimin sözü ilə oturub-duracaqlar. Bu bir çətinlidir Seyidin yolunda.

Bir çox yerlərdə Seyidi mən ancaq əşarı ilə, Nəsimi adı ilə tanıtdırmışam, digər yerlərdə ancaq xəlifəm kimi, Seyid Əli ibn Məhəmməd, Seyid Əli İmadəddin adı ilə tanıtdırmışam. Əvvəllər bu onun dərvişliyini asanlaşdırırdı. O əzizimin öz günahı üzündən bu sərr faş olub aləmə yayılıb. Seyid Əli ilə Nəsiminin eyni adam olduğunu güman ki, Anqarada da bilirlər. Bir çətinlik də budur onun yolunda.

Şirvandan getmək ərəfəsində Seyidin burda səlamətliyi xatırınə cəmi işlərdən təcrid etdim onu mən. Bəlkə Hacı Bayrama bir yolla xəbər çatdırılsın ki, Nəsimi daha mənim xəlifəm deyil, əşarəni yaymaqla məşğül olan bir xərabatıdır ki, öz təşəbbüsü ilə Hacı Bayramla görüş istəyir? Fikirləş bir şey tap, övladım! Çünkü bu çox vacib işdir. Təəssüf ki, gəlib çıxmadi, özü ilə danışmadım. İşin vacibliyini və dərvişliyinin adı dərvişlik olmadığını mənim adımdan de! Hacı Bayramın iqamətgahına yol tapsa, əminəm ki, onun bətnini dübarə aşıkara çıxarar, xəlifələrimi o qan hərisinin yalan vədlərindən döndərər. O vaxt karvanın istiqaməti də düz olar, daha sənin möv-

neyində də heç bir təbəddülət baş verməz. Bakıda necə rəvandınsa yeni rütbəndə də eyni rəvanlıqla işlərimizi idarə edərsən.

Səbrini, sayıqlığını itirmə, Mötəbərim!

Kürdələm üstündə Dərviş Hacıya Seyidin barəsində bəzi şeylər demişəm. Vaxtı çatanda o dediklərimi sən də biləcəksən, o vaxt Seyid çox şeyə cavabdeh olacaq və sənin yükünü yüngülləşdirəcək.

Hakimiyyətində qayim ol, övladım! Dəfətla deyirəm, ehtiras zamanı gəlib. Müridlərimin ehtirası nə qədər qızışsa, hakimiyyətində bir o qədər qayim ol! Şəxsi zabitən, hökmün fayda verməyəndə qasidlərimi işə cəlb et! Onlar vəfadarlığı həq mövqeyini qorumaqda görən yaxşı icradardırlar və lazımlı gəldikdə, hətta ən istəkli dərvişimizə zor göstərməkdən də çəkinmirlər. Amma unutma, övladım, heç vaxt unutma ki, iradə sindirmaq, ləyaqəti ayaqlamaq əqidəmizə ziddir. Zərurət olmasa zor işlətmə və heç kəsi sindirma! Təbibim Dərviş Həsən etirafa gəlsə, etirafını qəbul et! Yusif etirafa gəlsə, hətta ona da inan və etibar et!

Mən sözümü qurtardım, övladım!

Fəzl ayağa qalxıb ocağa doğru aralandı. Bir az sonra Mövlana Tacəddin onun hamiya müraciətlə dediyi hökmü eşitdi:

— Mən getməliyəm, övladlarım!

Bütün namaz, xüsusilə, “Fəzl günü” barədə həq sirri və “Yer üzündə axırıncı hökmdar qurşağına taxta qılınc bağlayana qədər elm yayılmalıdır” sözləri elə yeni bir aləm yaratmışdı ki, bu aləmin işığında elmin qələbələrindən başqa hər şeyin, doğrudan da, qeyri-həqiqi olduğunu bütün aydınlığı ilə görüb, Fəzl-həqqin əməlinin əzəmiliyini yenidən dərk edən Mövlana Tacəddin, bütün sarsıntılarını, o cümlədən “düşmən içinə səfərin” yalnız təxirə salındığını və Fəzlin bu gecə hökmən getməli olduğunu da unudub, ömründə ilk dəfə qeyri-adi hissiyyata qapılmışdı. Hələ heç kəs bilmirdi ki, Mövlananın keçə üstündə taxta qılıncılara dikilib, bu taxta parçaları arxasında cəmi yer üzünün “Ənəlhəq” qışqırlığını görən gözlərində də bütün kəhrəbaüzlülərə məxsus parıltı əmələ gəlmışdı. Hətta “mən getməliyəm” sözləri də bu parıltını azaltmadı. Yalnız Fəzl həmin alçacıq Şirvan atını yedəkləyib darvazaya doğru gedəndə Mövlana ayıldı. Lakin cəmisi bir neçə saat əvvəl hücrə qabağında dayanıb, Fəlsiz hər şeyin məhv olacağını düşünən adam yoxa çıxmışdı. Darvaza arxasında Fəzl vidalaşmağa başlayanda

Mövlana, müşayiətçilərin necə yasa batdıqlarını belə duymadı və Fəzlsiz də elmin öz işini görəcəyinə əsla şübhə etmədən:

– Arxayın get, ustad! – dedi.

Müşayiətçilər qəhərdən boğulub, səssiz-ünsüz dayanmışdır. Ustadın belə düşkün vaxtında ondan ayrılmaga heç cür dözməyən incə şagirdlər isə, doğma ata ardınca ağlaşan körpələrtək acı-acı hönkürdürlər. Qəribə idi ki, Mövlananı kövrəltmək əvəzinə, bu hönkürtülər onu yenidən vəcdə gətirdi:

– O odu ki, sən mənim içimdə yandırdın, o od heç vaxt sönmə-yəcək, ustadım! Cəmi tapşırıqlarına əməl olunacaq! – dedi.

Bəyaz qoca ağ atı yedəkləyib üzüsağı enəndə müşayiətçilərin dizlərinin taqətini də özü ilə apardı, kim harada dayanmışdır, oradaca yerə çökdü. Susqun və qapalı Hüseyen Keya belə birdən boğuq hönkürtü ilə əyilib ikiqat oldu.

Təkcə Mövlana Tacəddin, ətəkləri qalın otluq üstündə qatlanmış uzun, gen əba içində şax dayanıb gözündən bir damla da salmadı. Fəzl qaranlıqda uzaqlaşmağa başlayanda isə, o, yol qıraqında tapşırıq gözləyən qasidləri çağırıb öz köhnə təmkini ilə:

– Dərviş Hacıya çatdırın, “Əbədiyyət atlısı”nın cilovunu tutsun!  
– dedi.

Ayrılıq kədərinin ağırlığını o, yalnız ocaq qıraqına qayıdır, keçə üstündə taxta qılıncları gördükdə duydu. Lakin bu hələ ayrılıq deyildi.

Salnaməçinin yazdığını görə bu hadisələrdən səkkiz il əvvəl, 1386-cı ilin payızında Qarabağa, Əmir Teymurun hüzuruna birinci dəfə gedəndə İbrahim külli miqdarda cavahirat və ipəklə birləşə səkkiz qul aparıbmış. Əmir Teymurun düşərgəsində İbrahimin karvanından yükü qəbul edən möhtəsib<sup>1</sup> soruşub ki, “Qayda üzrə, hədiyyənin üstündə doqquz qul verərlər, sən niyə səkkizini gətiribsən?” İbrahim deyib: “Doqquzuncu qul özüməm”. Və Əmir Teymura xoş gələn də guya elə bu olub.

Bir başqa salnaməçi, özündən əvvəlki salnaməçinin “doqquzuncu qul” əhvalatını təkzib etmədən yazar ki, hədiyyələrin üstündə şah, Nizamının yeddi gözəli timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymur hədiyyələr qoyulan çadırda yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.

Fəzlin Adiyüksəklə görüşə tələsdiyi vaxt nə bu salnaməçilər məlum idi, nə də onların bir-birini rədd edən yazıları – bəzəmələri.

Fəzlə məlum tarix belə idi ki, son vaxtlar Adiyüksək yalnız Miranşah təhlükəsindən xilas olmaq qayğısına qalıb, bütün işlərini, o cümlədən Teymurla ittifaqını və hürufilərlə əlaqəsini bu qayğıya tabe etsə də əslində hər şey onun Təbrizlə bağlı gizlin məramından törəmişdi.

Qiyamdan hələ bir il əvvəl İbrahim tacirbaşı Hacı Nemətullahın karvanları ilə Təbrizdə olub, qala hasarı içində geniş ərazidə, qohumları ilə birgə yüzdən çox böyük bağ saymış, bağların arasında dolanıb səbətlərə meyvə və qax yiğan əcəm karvanlarının çoxluğuna heyrət edib, üç yüzə qədər karvansara saymış, bir məhəllədə qızıl, digərində gümüş dükanlarının cərgələrinin uzunluğuna, sonra Şirvan baramasından toxunan zərbaft, tafta, qumaş, məxmər və atlaz dükanlarının çoxluğuna heyrət edib on beş minə qədər

<sup>1</sup> Xəzinə ilə tamqaçıların, bazarın, ticarətin əlaqəsini idarə edən, mədaxilin, məxaricin hesabatını aparan məmər

dükən saymış, Rumdan Misirə, Hindistandan Çinə, Xarəzm və Mavərəünnehrdən Rusiyaya, Firəngistana qədər, hər yerdən karvanları çəkib gətirən dünya bazارının böyüklüyünə və zənginliyinə vurulmuşdu.

Təbrizdən çıxanda Hacı Nemətullah onu “yarımdünya mərmər yatağına” aparıb, on-on beş dirsək<sup>1</sup> uzununda qayatək mərmər kəsə bilən yüzlərlə usta arasında gəzdirmişdi, sonra günbatana doğru aparıb, Bağdad yolu üstündə Marağada, Mərənddə, bu şəhərlərin ətrafindakı bağlarda, pambıq çöllərində həm rəncəberlik, həm də peşəkarlıq edən əsnafın bez və qələmkar<sup>2</sup> dükənlərində, sonra Dəhhərqanda, Makuda, Xoyda, Urmiyada, Miyanədə, Naxçıvanda, Ordubadda, Astarbadda, Gəncədə, cəmisi əlli şəhərdə gəzdirmişdi. Qayıdanda qazancını Kəsrani xəzinəsinə versə də səfərinin məqsədi ticarət olmadığı üçün İbrahim heç də təəssüflənməmiş, əlli şəhərdən yiğdiyi nemətlərdən nümunələri, o cümlədən Naxçıvandən gətirdiyi bəyaz, zəri, zəfərani, ləli – cəmisi yeddi növ rəngbərəng pambıqı Şəki cıvarının xəlvət bir guşəsində onu gözləyən qohumları Dərbəndilərin ortalığına töküb, dərhal dildən-dilə düşən sözlər demişdi: “Gəzdim, gördüm. Diyarımız kimi diyar yoxdur, heyf bu diyarda ixtiyarımız yoxdur”. Sonra Dərbəndilərə söz vermişdi ki, bu gündən onun dünyası doyuran bu əlli şəhərli diyarı dünya bazarı Təbriz dövrəsində vahid səltənətdə cəm etməkdən böyük diləyi olmayacaq.

Şəki cıvarında kiçicik ocaqlıqda oturan, yüznəfərlik qoşunu belə olmayan bir hakimin “vahid səltənət” fikrinə düşməsi heç də əsas-sız deyildi.

Hələ Mənütçöhrün zamanından əlli şəhərli diyarın bütün şəhərlərində, əsnaf karxanalarının hamisində cümlə aləm rəmzi səma rəngində ulduzlu bayraqlar vardi. Belə bir bayraqı ilk dəfə Bağdad-dan xilafətin qılıncından qaçan əxilər nə vaxtsa Ruma aparıbmışlar. O əxilərin özlərinin də iti qılıncları, yüyrək atları varmış. Bayraqlarını şəhərlərdə əsnaf içində yayıldıqdan sonra onların əqidəsinə istinad etməyə söz verən hansı sultanınsa ətrafına toplaşmış və əyan-əşrəfə çevrilib məhv olmuşdular.

---

<sup>1</sup> Ölçü vahidi

<sup>2</sup> Əlvan basma çit növü

O bir dəstə əsnafdan mavi rəngli, ulduzlu bayraqla “Əxi” adı və əsnaf iradəsilə verilən “Əxi baba”<sup>1</sup> rütbəsi, bir də ki, vahid səltənətdə adil hökmər arzusu yadigar qalmışdı.

İbrahimin “Mənütçöhr törməsi” şöhrətinini yaymağa başlayanda onun qohumları ilk növbədə əsnaf içində “Əxi baba”larla – hərəsi öz peşəsinin adı ilə “Əxi Zərgər”, “Əxi Misgər”, “Əxi Nəqqas” adlanan ustabaşalarla danışıb, onlardan İbrahimə bayraq və bir də vəd aparmışdır ki, əgər o – İbrahim nə vaxt hansı şəhərə sahib-səltənət kimi qədəm bassa, cəmi əsnaf onu böyük təntənə ilə qarşılayacaq və adil hökmər təxtinə dayaq olmaq üçün əlindən gələni əsirgəməyəcək.

Fəzlin bir başqa yeri yox, məhz Şirvanı hicrət məkanı seçməyi, əslində İbrahimin əsnafla bu gizlin danışıcıları ilə əlaqədardı. Onun – Fəzlin Bakıda məskən salıb Nicat yurdunu hələ təzə öyrənməyə başladığı vaxtlar Dərviş Hacı Adiyüksəyin haqqında hər şeyi bütün təfsilatı ilə danışıb demişdi ki, əlli şəhərə səfər ərəfəsində İbrahim Şamaxıdakı iyirmi dörd əsnaf məhləsində iyirmi dörd ustabaşından, Gəncə, Qarabağ və Naxçıvan da daxil olmaqla, Təbrizə qədər, hər yerdən vəd almışdı. Yalnız onun Kəsraniləri devirməyi ilə Teymurun İrana ilk yürüyü<sup>2</sup> eyni vaxta düşdüyüünə görə “Təbriz dövrəsində vahid səltənət” diləyi elə dilək olaraq qalmış, illər dolandıqdan sonra bir də bu yazbaşı Fəzlin tapşırığı ilə “uca minbər qabağında namaza” gedən Nəsimi Adiyüksəyin fikrini təzələmişdi.

Son vaxtlar söhbət ancaq Miranşah təhlükəsindən xilas olmaq ətrafında getsə də, Fəzl əmin idi ki, “Payitəxti Təbriz olan “Ədalət səltənəti”nə” vurğun Əmin Məhrəm kimi Adiyüksək də “vahid səltənət” aşiqi idi, Divlə Miranşah arasında yürütüdüyü incə siyasetində və onun – Fəzlin müridlərini vaxtına-məqamına qədər qoruyub saxlamaq üçün gördüyü işlərdə şaha səbir və dəyanət verən də məhz məramına aşiqliyi idi... “Div qapısı açarı”nın – Mövlana Mahmudun məlumatına görə İsfahanın ardınca Təbrizi, Ərməni və Qaxeti fəth etdikdən sonra o ili Div Kür boyu ilə üzü-əşağı Şirvana doğru gəlib Qarabağda, Bərdə yaxınlığında qışlamaq üçün düşərgə salanda İbrahim təcili məclis çağırıbmış. Haman

<sup>1</sup> Ata, böyük, başçı

<sup>2</sup> 1382-ci il

məclisdə Gövhərşahla birgə cəmi hərbiyunlar deyiblər ki, bənd-bərələri kəsib sayca dəfələrlə artıq düşmənlə döyüşmək üçün onlarancaq şahın buyruğunu gözləyirlər.

Qazi Bayəzid isə təklif edib ki, şah müdafiə tədbirləri görüb dağ belinə – ləşgərgahın qala divarları arasına çəkilsin.

Lakin İbrahim nə oğlu ilə hərbiyunların təklifini qəbul edib, nə də vəzirinin. Teymurun zoru müqabilində zora arxalanan Sultan Əhməd Cəlairinin aqibətini misal gətirib deyib: “Özüm təkbaşına onun qabağına gedərəm. Ağillı adamdırsa sözümüz eşidər. Eşitməz Şirvani ölümümlə xilas edərəm və bir vaxt gələr vəliəhdim sizi diləyimizə qovuşdurar”.

Sonralar yenə də “Div qapısı açarı”nın ordu içindən gətirdiyi məlumatə görə Adıyüksək, doğrudan da, tək getmiş və ağ çadırda Divi heyrətləndirən mərdanəliklə: “Hədiyyələrin üstündə öz başımı gətirmişəm. İstəyirsən kəs, istəyirsən sağ qoy, sənə xeyir versin”, – demişdi. Div isə: “Sən birinci hökmərsən ki, mənimlə hökmədar kimi danışırsan. De görüm nə xeyir verə bilərsən?” – demiş və bununla da ittifaq barədə söhbət başlanmışdı.

Və bu tarix doğru idi.

Yenə də “Div qapısı açarı”nın məlumatına görə, keçən il Div Sultan Əhmədin izi ilə Bağdada yola düşəndə Adıyüksək onunla ikinci dəfə görüşə hazırlaşmış. Görüş baş tutmayıb. Çünkü Miranşah Adıyüksəyi qabaqlayıb Şirvanda hürufi ocağı haqqında atasına səhih xəbərlər çatdırıbmış və Div deyibmiş ki, “Şah himayəsindəki hürufilərə münasibətini bildirib əvvəlcə vəliəhdimi razi salsın, sonra mənim görüşümə gələr”.

Mövlana Mahmud Divin bu sıfarişinə Adıyüksəyin cavab məktubunu öz gözləri ilə oxumuşdu və kəlməsinə qədər yadında saxlayıb Fəzlə çatdırılmışdı. Çünkü məktub Adıyüksəyin həm öz eşqində cürotini, həm əqlinin itiliyini, həm də Div hüzurunda bəraət üçün lazımlı gəldikdə hər şeyi qurban verməyə hazır olduğunu göstərirdi.

Adıyüksək yazmışdı: “Şahlar şahı bilməlidir ki, vəliəhd Miranşah siyasətdə kordur. Mən hürufiləri himayəmdə yox, qəfəsdə saxlayıram və vəliəhd Miranşahın öz ulusundakı doqquz şəhərdə doqquz hürufi ocağını tapıb dağıtmamasını gözləyirəm. Vəliəhd öz işini görsə, mən hürufilərdən ehtiyat etməyib Şirvandakı qəfəsin qapısını bir gündə bağlayaram və əgər vəliəhd istəsə Fəzlullahın özünü tutmağa da kömək edərəm”.

Adıyüksəyin həmin bu məktubunun nəticəsi idi ki, keçən il Div Bağdad yolundan Sultaniyyəyə çapar göndərib, şahın köməyi ilə Fəzlullahı tutub Əlincə qəşərində edam etməyi, doqquz şəhərdə doqquz ocağı tapıb dağıtmayı, xəlifələrlə müridlərin hamısının boyunu vurub hürufilərin kökünü kəsməyi əmr etmişdi. Hürufi ocaqları əvəzində məscidlərin, pir və ibadətgahların dağıdılması, xəlifələrlə müridlərin əvəzində minlərlə mömin müsəlmanın qılıncañdan keçirilməsi, nəhayət, “yaz açılanda tutub göndərərik” sözlərində vədin aydınlığına baxmayaraq, Miranşahın bu vədi gözləmək əvəzində Şamaxiya həmlə çəkib, üstəlik, Şeyx Əzəmin iqamətgahında murdarlıq etməsi “siyasətdə kor” sözlərinə bəraət verib Divin öz müttəfiqinə inamını artırmışdı. Şah məscidində qurama sui-qəsdələ Əlincədə döyüş meydانına atılan papaq və xüsusiñə, fitvanın icrasının ləngiməsi bu inamı sarsıtsa da, Fəzl əmin idi ki, Adıyüksək bu dəfəki görüşdən də qələbə ilə qayıtmışdı. Çünkü onun əlində yeddi xəlifənin imzası ilə təslim hökmü və Fəzlullahın öz ayağı ilə “təyin olunmuş məkanda görüşə” gəlməsi barədə səhih məlumat vardi.

Dərviş Hacı “cilovu tutub “Əbədiyyət atlısı”ni təyin olunmuş məkana” aparandan sonra o – Adıyüksək, dərhal Divə çapar göndərib “qəfəsin qapısının bağlandığını” və Fəzlullahın özünün tutulduguñu xəbər verəcək, beleliklə, Fəzlin “Xoşbəxtlik işi” adlandırdığı iş üçün şərait yaranacaqdı.

Məlhəmlə Şamaxı arasındaki dərələrdən birinin qaranlığında çaxmaqdaşı şaqqıdayıb, məşəl alovlandıqda Fəzl Dərviş Hacının “cilovu tutmağa” gəldiyinə və daha hər şeyin məhz onun düşündüyü kimi olacağına şübhə etmədən, atdan düdü.

Lakin Dərviş Hacı əvəzində yolda ağ hasar kimi dayanmış müridlərini gördü. Bu bədbəxtlik idi. Kim xəbər vermişdi, necə olmuşdu ki, müridlər yenə yola çıxmışdır? Sükütündən inad yağan bu hasarı keçmək mümkün idimi? Çağırış məkanında dediyindən başqa indi o nə deyə bilərdi?

Fəzl bu barədə düşünərkən birdən hasardan daş kimi qopub düzən varisini gördü, onun honkürtüsünü, fəryadını eşitdi.

Fatma dərənin sulu, palçıqlı yolunda üzü üstə döşənib atasının qızlarına sarılmışdı, üzünü onun başmaqlarına sürtürdü.

– Qoymaram gedəsən! Qoymaram! – deyirdi. Nə öz müşəyiətçiləri onu Fəzldən ayıra bildilər, nə də qasidlər.

Fəzl özü isə gözlərini yumub, dişini dişinə sıxıb dayanmışdı. Xəlifələrin təcrid hökmündən sonra, iki ildə varisindən o, yalnız tikanlı sözlər eşitmışdı və Fatmanın ondan soyuduğunu güman etmişdi. Birdən-birə bu palçıq içərinə döşənib üzünü onun başmaqlarına sürtən çılgın məhəbbət Fəzlin ata ürəyinə bıçaq sancdı. Bu ürək onsz da ağrılı idi. Lakin ağrı onun sonsuz qayğıları altında qalmışdı. Fəzlin yadında deyildi ki, ötən bir ildə harada, nə vaxt Fatmanın qayığını çəkmişdi, harada, nə vaxt, kimdən tifillərini soruşmuşdu. Bəlkə heç soruşturmamışdı. Buna görə də üzünü onun başmaqlarına sürtən bu çılgın məhəbbət ata ürəyinin ağrısını birə-iki artırdı və Fəzl gördü ki, palçıqa döşənən tək Fatma deyil: bir cüt körpəsi – Nurullahı ilə Qiyasəddini də artıq yetkinlik yaşına dolub, amma eynilə böyük bacıtək xirdaca qalmış Aişə ilə İsmət də onun ayağına düşməsdülər; beş balası bir cismədə birləşib, Fatmanın hönkürtüsü ilə hönkürür, Fatmanın səsi ilə yalvarırıdı: – Getmə! Tifillərini yetim qoyma! – deyirdi. Və Fəzl bütün varlığı ilə duyurdu ki, bu yalvarış hamidan, hər şeydən, “həq iradəsi” adlanan iradədən belə güclüdür, bu yalvarış müqabilində bircə kəlmə xoş söz desə, bu kəlmə də kifayət edər ki, bağrina basıb daha ondan ayrılmamasın. Odur ki, dişini dişinə sıxıb, hətta gözlərini də yummuşdu, gözləyirdi.

Fatma hönkürüb çırpındı, çırpinib hönkürdü.

Hərəkətdən qaldıqda, müşayiətçiləri, nəhayət, onun qollarını Fəzlin qızlarından ayırdılar, qaldırıb yoldan kənara apardılar.

Bu vaxt Fəzl qulaqlarından getməyən yalvarış arasında elə bil uzaq dağ arxasından təbibinin qışkırtısını eşidirdi.

Dərviş Həsən:

– Diz çökün! – deyirdi. – Yalvarın! – deyirdi. – O, varisi ayaqladı, sizi ayaqlaya bilməz! – deyirdi və eynilə çağırış məkanındakı kimi, izdihamı çaxnaşdırırdı. “Riyakar hakimiyyət düskünü” də eynilə çağırış məkanındakı kimi, xəlifələrin mövqeyini izhar edib müttəfiqlərin və İldırım Bayəzidin iştirakı ilə böyük hərb tələb edirdi. Bütün bunlar elə bil min dəfə olmuşdu, küt ağrılı köhnə yaraya çevrilib Fəzli usandırmağa başlamışdı. Bununla belə, təbibinin töretdiyi çaxnaşmanın ardınca izdihamın diz çökdüyünü gördükdə onun heysiz sinəsindən heybətli bir bağırtı qopdu:

– Bu mərəzdir, övladlarım! Sizin məhəbbətiniz daha məhəbbət deyil, mərəzdir! – dedi və dərhal irəli yeridi. – Qalx, övladım, qalx!

— deyə-deyə, nəfəsi qarala-qarala müridləri bir-bir ayağa qaldırmağa başladı.

O tez-tez səndələyirdi. Bu vaxt sağ-soldan mədəd durmaq istəyənləri kəskin, sinirli hərəkətlərlə rədd edib növbəti müridin qolundan yapışındı: — Qalx, övladım, qalx! — deyirdi. — Bu nə ləyaqətsizlikdir?! — deyirdi.

Aydın idi ki, müridlərə lap sübhə qədər tək-tək müraciət etmək lazımlı gəlsə belə o, bu işdən usanmayacaq və yolundan qalmayacaqdı.

Lakin birdən kim isə Fəzlin qətiyyətindən də qəti, sərt və hətta bir qədər kobud hərəkətlə onun özünün qolundan çəkdi.

Fəzl istər-istəməz duruxub təccübələ geri döndükdə Nəsimini gördü və bununla da hər şey dəyişdi.

Kür qirağından və Kürdələm üstündən yayılan xəbərlərdən sonra Nəsiminin müridlərə qoşulmayıb, hətta çağırışa getməməsi onun həqiqətən “ötəri qaygilardan uca” mövqedə, “Hər şeyin föv-qündə” dayandığını sübut edib, Fəzldə böyük ümid doğurmuşdu və buna görə də “əndazəsizliyin xətaları” ilə təcridi sərf-nəzər edib Rumda dərvişliyi ona tapşırımsıdı.

Fəzlə əyan idi ki, xəlifələrin dönüklüyüünün sırrı açıldıqda və müttəfiqlərin xəlifələrlə əlbirliyi aşkarla çıxdıqda müridlər də xəlifələrin mövqeyini təqdir edib “Ədalət səltənəti”nin yaranışını böyük hərbədə görənlərin ardınca gedəcəkdir. Demək, hələlik hər şey burada – Şirvanda, “Əbədiyyət atlısı” ilə Adiyüsəyin ətrafında cəmləşsə də və “düşmən içində səfər”dən çox şey asılı olsa da, karvanın taleyi əslində burada yox, Anqarada, Hacı Bayramın iqamətgahında həll olunacaqdı. Belə çıxırdı ki, Mövlana Tacəddini həq iradəsinin icradarı – samit təyin etsə də, Ruma dərvişliyi Nəsimiyə tapşırmaqla Fəzl karvanın taleyini də ona tapşırımsıdı: Hacı Bayramın “bətni aşkarla çıxarılib” xəlifələr xilas edildikdən sonra karvan həqiqi yola qayıtdıqda işin başında Nəsimi dayanmalı idi. Fəzlin narəhatlığı bircə bundandı ki, o vaxta qədər Nəsimiyə təhlükə üz verə bilərdi: “İşlərdən hali olub”, “düşmən içində səfər”dən xəbər tutduqda o, əndazəsizlik edib təkbaşına Adiyüsəyin görünüşünə gedər və orada yenə də Şeyx Əzəmin əlinə keçə bilərdi. Buna görə də Fəzl hələ Kürdələm üstündə Dərviş Hacıya “bəzi şeylər demiş”, yəni işin başında Nəsiminin dayanacağıını açıb: “Mənə yox, Adiyük-sək ümidi daha ona bağlamalıdır. Əmin Məhrəm də məni yox,

onu mühafizə etməlidir və vəfadarlığının ümdə şerti Seyidin səla-mətliyi olmalıdır”, – demişdi. Bununla da kifayətlənməyib, sonra Fəzl şagirdinin özünü hüzura çağırmışdı ki, “düşmən içində səfər”in vacibliyini şəxsən şərh edib, onu ehtiyatsız hərəkətlərdən çəkin-dirsin. Əgər Nəsimi Məlhəmdə hüzura gəlsəydi Fəzl, şübhəsiz, ona təsir göstərə bilərdi.

İndi daha gec idi.

İzdiham diz çökəndə Fəzl tək bir nəfəri ayaq üstə gördü. O bir nəfər Nəsimi idi, müşayıətçilərinin arasında döşəli qalmış Fatmanın başı üzərində, elə bil cənazə yanında dayanmışdı. Fatma ilə izdihamın və izdihamla Fəzlin arasında dolanan “gecə gözlər” əzab və üsyan qaynağına çevrilmişdi: ustادına yox, Nəsimi elə bil qatılıbaxırdı.

Qolundan çəkən adamın hərəkətindən təəccüblənib geri dö-nəndə Fəzl yenə həmin baxışla qarşılaşdı və dəhşətli bir ittiham eşitdi:

– Mərəz olan məhəbbətimiz deyil, ustad, sənin rəhmsiz həq iradəndir ki, belə rəzalət törədir! – deyib Nəsimi onun üzünə sanki alov püskürdü.

Fəzl diksinib, hətta bir addım geri çəkildi. Şagirdindən qeyri-adi söz eşitməyə o, çıxdan alışmışdı. İstibdad dünyasında bəzən doğrudan da rəhmsizlik etməyə məcbur olan həq iradəsini məhz Nəsiminin, həm də belə sarsıntılı bir vaxtda “mərəz” adlandırmaşı isə onun qəlbini parçaladı:

– Gözüm nuru!.. Məni ittiham edən azdımı, gözüm nuru?! – dedi.

Elə dedi ki, bundan mütəəssir olmamaq çətindi. Lakin Nəsimi-nin qəzəbi sonsuzdu:

– O bədbəxt, binəva varisinə bax! Məgər sənin iradən deyil onu xəstə və rəzil edən?! Müridlərinə bax! Mənə bax! Üzümüzün sarılığı ilə fəxr edərdik, çünkü əzəmi işlər əzabkeşi idik. Bəs indi nəyin əzabını çəkirik, ustad?! Özünü qurban verməkdən qeyri qurtuluş görməyib, belə israrla ölümə gedirsənsə, necə ittiham etməyim mən səni?!

Söz Fəzli bərk tutmuşdu. Başını endirib, dərənin cüzi hənirti ilə belə pozulmayan kimsəsizlik sükütunda boğuq səslə:

– Ölümə yox, mən vacib işə gedirəm, övladım, – dedi, – ”Xoş-bəxtlik işi”nə gedirəm!

Nəsimi qışkırdı:

— Ölümə gedirsən! — dedi. — Mən dərhal fəhm etdim ki, “təyin olunmuş məkanda görüş” və “Adıyüksəyin bətnini dəyişdirmək” təslimin deməkdir! “Divi təhlükəsizləşdirmək” isə ölümün deməkdir!

Müridlər artıq ayaq üstə idilər, hər yandan yola doğru sıxlışırlar.

— Nəsimi doğru fəhm edib! Daha heç kəsdən gizlin deyil ki, ölümə gedirsən! — dedilər.

— Mübahisəni qurtar, ustad! Təhlükəsizliyə qayit! — dedilər.

— Günümüzü elan et! Müttəfiqləri çağır! Fədakarlıq buyur! — dedilər.

Fəzl təşvişlə ətrafına baxdı.

— Övladlarım! Mən əbəs yerə “Xoşbəxtlik işi” deməmişəm, övladlarım! Bu iş görülməlidir. Ölüm də olsa mən getməliyəm! — dedi. — Məgər mənim ölümümlə qurtarır hər şey?! Cavidan<sup>1</sup> öldü, həqiqət Bəybak<sup>2</sup> Xürrəmidə zühur etdi. Bəybak öldü, həqiqət Hüseyn Həllacda zühur etdi. Hüseyn öldü, həqiqət Əxi Fərruxda zühur etdi. Fərrux öldü, həqiqət Şeyx Nizamidə zühur etdi. Nizami öldü, həqiqət Şeyx Mahmudda<sup>3</sup> zühur etdi. Silsiləmiz mənimlə başlanmayıb, mənimlə də qurtarmır. Mən təsbehin bir danəsiyəm. Ali ruh bu gün məndədir, sabah digərində zühur etməlidir. Nə üçün unudursunuz bu böyük həqiqəti, övladlarım?! Elmin mühafizəsi naminə ölümdən yüksək şərəf yoxdur, taleyim nə üçün öz əlimdə olmasın?! Hökm edirəm, çəkilin yolumdan!

Müridlər çaxnaşdırılar:

— Çəkilməyəcəyik, ustad! Sənin ölümün bizim hamımızın ölü münə bərabərdir! — dedilər.

— Div sənin ölümünlə təhlükəsizləşəcəksə, biz istəmirik o təhlükəsizliyi! — dedilər.

Fəzl uğultu içində səsini qaldırmağa çalışdı:

— Axı mən ölümə getmirəm, övladlarım! Ölümə getmirəm! — dedi.

— Nəsiminin adətidir, damlaya dərya deyər, yağışa tufan deyər! İnkər etmirəm, səfərim təhlükəsiz deyil, çox ola bilər ki, gedən kimi zindana düşüm. Xaqanlar hüzurunda namaz qılanlarının, səd-rəddinlərlə, müftilərlə çarpışanlarının hansı düşməyib zindana ki,

<sup>1</sup> Azərbaycanda İslama müqavimətin banisi (*IX əsr*)

<sup>2</sup> Babəkin əsl adı – rütbəsi. Farslar (*qədim pərvəsular*) bu rütbəni Midiyadan əxz edib “Papak” və ya “Papaqan”, ərəblər isə “Babək” şəklində yazmışlar.

<sup>3</sup> Şeyx Mahmud Şəbüstəri panteist filosof (*XIV əsr*)

mən də düşməyim? Adıyüksəyin zindanında mən tez-tez Adıyük-səyin özü ilə görüşərəm, Əmin Məhrəmlə, onun bahadırları ilə, Dərviş Hacı ilə, onun üləması, tacirləri ilə görüşərəm və birbaş ordu içənə gedənlərlə əlaqə saxlaram. Ordu içi ilə əlaqə isə tale məsələsidir, övladlarım. Sizə məlumdur ki, Div Toxtamışın yaxınlığından narahatdır. Toxtamışın məhz bu məqamda yaxına gəlməyini o, mənim müttəfiqlərimin fəallığı ilə əlaqələndirir. Rəis Yusif İldırım Bayəzidin adını əbəs getirmir dilinə. Div, şübhəsiz, xəlifələrimin Rumla əlaqəsini öyrənib, indi həm biz tərəfdən, həm İldırım Bayəzid, həm də Toxtamış tərəfindən həmlə gözləyir və yəqin ki, özümün də böyük hərb niyyətində olduğumu güman edir. Bele deməyə əsasım var. Kür qırığında Mahmud mənə dedi: ağ çadırda indiancaq bir söhbət var, o da mənim tutulmağım barədədir. Zindana düşdüyüm eşitsə, Div biz tərəfdən arxayınlaşacaq və daha bir gün də ləngiməyib Toxtamışla hərbə gedəcək. Toxtamışla döyüşdən sonra isə, səlamət qalsa, azi bir-iki il hərb qüdrəti olma-yacaq və şübhəsiz, Səmərqəndə qayıdib qala içənə çəkiləcək. Bizim üçün bundan əlverişli nə ola bilər, övladlarım? Bir-iki il kifayət edər ki, Div payitəxtindəki məxfi ocağımızın nuru və ordu içində hünərvər dərvişimin namazı ilə Divin cəmi varislərini həqqə gətirək. Heyf, Mövlana Mahmud yoxdur. O əziz dərvişim burda ol-sayıdı Divin varislərinin hüzurunda namazlarının bəhrələrini təf-silati ilə danışardı və siz görərdiniz ki, Div zülmündən, hərb əlin-dən zinhar olan o varislər bizim həqiqətimizi necə xoşlayırlar. O varislərin adlarını dilimə gətirməyə ixtiyarım yoxdur, həq sir-ridir. Amma sizi əmin edirəm ki, “Cavidannamə” ordu içində də öz işini görməkdədir. Unutmayın, övladlarım, heç vaxt unutmayın ki, Divin ömrü çox deyil. Hərb onun bətnini yeyib qurtarmaqdadır. Səbir, səbir və yenə də səbir lazımdır, övladlarım! Əgər səbr etsə-niz, bu səfərimdə mən Adıyüksəyin bətnini dəyişdirməklə bahəm Divi təhlükəsizləşdirərəm və çox çəkməz ki, ordu içində sözüke-çən adamların əksəriyyəti həqiqətimizə istinad edər. O vaxt hərbə də hacət qalmaz və bir vaxt yetişər, mən yenə əzizlərimin yanına qayıdaram! Budur “Xoşbəxtlik işi”, övladlarım!

İzdiham hələ nitqin sehrindən ayrılmamış, Nəsimi:

– Qayıtmayacaqsan! Təslimə getsən Əlincə qənşərində qətlə aparılacaqsan! – deyib “Xoşbəxtlik işi”nin təəssüratını bir anda dağıtdı. Sonra dərhal izdihama tərəf döndü. – Açıqlığımızdan başım

nə qədər bəlalar çəksə də, qabiliyyətimi mən açıqlıqda tapmışam!  
– dedi. – Dinləyin, dərvişlər! Zindanda yox, xoşbəxtlik Fəzlin  
üzündə gördüğüm bir sirdədir ki, indi mən o sirri açmalıyam!

Əli məşəlli mürid sonsuz maraqla məşəli Nəsimiyə yaxınlaşdıranda müridlər gecə gözlərdə hamiya tanış və doğma parıltı gördülər. O, hissiyyatının təhriki ilə izdihamı yarib, yol qırığında dikdirə qalxdi.

– Fəzlin Nicat yurdunu tərk etmək ərəfəsində mən vurnuxmada idim, – dedi. – Əxi Qəssab iqamətgahının və Fəzl gününün Yusifə tapşırılmasında fəlakət gördüm. Yusifin namizədliyini verən xəlifələrlə və bu namizədi təqdir edən məclislə birgə Fəzlin özü-nün də səhv etdiyini güman edirdim, digər tərəfdən, fəlakətin ustada əyan olmadığına inanmirdim. Sərbəst dərvışlikdə əşarimla elmi-mizi təbliğ etməli ikən dərd-ələm saçırdım, fəryad edirdim, dərvışlər! Nəhayət, fəryadımdan özüm də usandım, Fəzle qəzəl göndərib yalvardım ki, üzünü məndən nihan etməsin<sup>1</sup>: “Üzünü məndən nihan etmək dilərsən, etmə gəl. Gözlərim yaşın rəvan etmək dilərsən, etmə gəl”. Cavab almadım, dərvışlər! Dönük xəlifələri kimi Fəzl də mənim açıqlığımdan ehtiyatlanıb üzü niqablı getdi. Amma sonra mən öz fehmimlə niqabı üzündən götürüb həq sirrinə vaqif oldum. İndi o sirri car çəkirəm: Fəzl məramında silah yoxdur!

Məşəlin işığı arxasında qartək ağaran kütlədə ürpənməyə, üşənməyə bənzər, titrəyiş kimi bir hərəkət əmələ gəlib dərhal da dayandı. Bu hərəkəti görməsəydi də Nəsimi “Fəzl məramında silah yoxdur” sözlərini eşidəndə müridlərin nə hala düşəcəyini yaxşı bilirdi. Çünkü silahın inkarı Fəzl gününün inkarı deməkdir; payitəxti Təbriz olan “Ədalət səltənəti”nin inkarı deməkdir; röyada belə o səltənətlə yaşayış didərginlərin bütün ümidiinin, arzu və diləklərinin məhvü idi. Lakin ilk nəzərdə nə qədər əcaib görünən də karvanın xoşbəxtliyini Nəsimi məhz ümidi, arzu və diləklərin məhvində tapmışdı. Odur ki, sirri açmaqdan, başqa sözlə, Fəzlin “Ədalət səltənəti” barədə vədinin yalan olduğunu deməkdən çəkinmədi və bu dəhşətli yalandan ürpənən kütlənin halını ötəri bilib:

– Heyrət etməyin, dərvışlər, şərhimi dinləyin! – dedi.

“Fəzl günü”nün və payitəxti Təbriz olan “Ədalət səltənəti”nin inkarına çox uzun, iztirablı düşüncələrdən sonra gəlib çıxsa da, Nəsimi aydın qənaətlər əldə etmişdi:

<sup>1</sup> Gizlətməsin

– Rəis Yusifin hərb niyyəti sizi həqiqətdən ayırir, dərvişlər! – dedi. – Məgər Fəzl özü buyurmayıb ki, “qiyamımız insan bətnindədir?” Guşəyə çəkilin, bətninizə baxın, görün qan tökməyə, insan öldürməyə qabilsinizmi? Mən əminəm ki, bu dəm Div özü burda peyda olsa, siz hətta o müdhiş müstəbidin özünə də əl qaldırmayıb, silahla yox, həq sözünün qüdrəti ilə öldürərsiniz onu. Belə görürəm mən sizin bətninizi. Əgər bətninizi görmək iqtidarında deyilsinizsə, dönemin tədris yoluna baxın! Tədrisin ilk mərhələsində Quranın, şəriətin ziddinə bir kəlmə eşitməsinizmi?

Məhəmmədin iyirmi üç il sərasər ərəbi, əcəmi qanına qəltan etdiyini bildirinizmi? Biz sizə Quranı şərh edirdik, Fəzlin kəlamlarını peyğəmbərin adına çıxıb peyğəmbərin hüsnünü vəsf edirdik. Yalnız “Cavidannamə”ni mənimsəyib Quranın şərhindən nə hasıl olduğunu bildikdən sonra siz anladınız ki, Məhəmmədin adına çıxılan kəlamlar Fəzlin öz kəlamları imiş: ustad sırrını açmadan doğru fikrini yalancı peyğəmbərin adına yaza-yaza yalani zırzəbər etdi. Demək, həq üzündə niqab labüddür: Fəzl işini mərhələ ilə görür və hər mərhələdə bir niqab götürüb sərr açır. O sirlərdən birini siz indi mənim dilimdən eşitdiniz, dərvişlər: Fəzl məramında silah yoxdur! Bu həqiqəti fəhm edən rəmzi qılınc bahadırları Fəzlin üzündə İsa üzünən mənasını görürlər və diyarbadıyar düşüb, qan-qırğın zəmanəsində insanın ürəyini məhz bu məna ilə fəth edirlər. Məgər bu mənaya görə deyilmə ki, sizdə silahlanma qətiyyəti aşkar olanda Fəzl dübarə Şirvanı tərk etdi? Məgər bu mənaya görə deyilmə ki, o, sizin fədakarlıq çağırışınızı həq iradəsinə zidd adlandırdı və hərb niyyəti ilə batın olan Yusifi işlərdən təcrid etdi?..

Nəsiminin əlində taxta qılınc ağardı.

O, dikdirdən xeyli uzaqda Yusifin hər əlini bir mürnidin ciyinə qoyub köhnə vərdişi ilə müridlərin ciyini üzərinə qalxmağa hazır olduğunu görür, Yusifin dövrəsində özütək möhkəm gənclərin duruşlarında silah mövqeyinin möhkəmliyini duyur və bütün aydınlığı ilə dərk edirdi ki, rəmzi qılıncın inamı bərpa edib, Fəzlin əvəzində düşmən içərinə getməkdən qeyri niyyəti olmasa da, əslində o, Ruma dərvişlikdə görəcəyi işi başlayıb, Fəzlin taleyi ilə birgə karvanın taleyi uğrunda çarşımaqdadır; Fəzlin Kür qıraqında və çağırış məkanında məglubiyyətindən sonra o da – Nəsimi də silah

hakimiyyətini devirə bilməsə, müridlərin fədakarlıq qətiyyətini sindirməğa qadir bir qüvvə tapılmaz, Mövlana Tacəddinin uca min-bərdən zorla düşündüyü həyasız adam daha da həyasızlaşar, Fəzl, Kür qıraqındakı kimi, burada da faydasız mübahisədən usanıb bir guşəyə çəkilər və Məlhəmdən gizlin çıxdığı kimi, bu guşədən də gizlin gedib özünü fəda etməyə tələsər.

Əlbəttə, Nəsimi kütłə ilə danışmadan, hətta Fəzldən rüsxət istəmədən, elə bu an da düşmən içinə yola düşə bilərdi. Şamaxıdakı dəstəni və Divi təhlükəsizləşdirmək üçün tədbirdə olub, orada müvəffəqiyyətləri ilə burada – karvan içində qələbə calmağa çalışa bilərdi. Lakin kim zamanət verə bilərdi ki, düşmən içində onun başının qarışlığı müddətdə Fəzl “təyin olunmuş məkana” getməz, Yusif son hadisələrdən daha da çılğınlaşış mühakiməsini itirmiş varisi Fəzl gününü elan etməyə təhrik etməz?

Yox, hər şey burada idi: silahla əlaqəli düşüncələrinin hamısını bütün açıqlığı ilə burada danışıb rəmzi qılıncın qələbəsini təmin etməyincə Nəsimi heç yana gedə bilməzdi.

O, qılıncını başı üzərinə qaldırdı.

– Fəzl-həqqin bir silahı var, o da müqəddəs rəmzdır! – dedi. – Ənəlhəq müqəddəs rəmz qüdrəti ilə pərvəriş tapıb və bu qüdrətlə də yer üzünü fəth etməkdədir. Müqəddəs rəmzin bəhrələrindən kənar işlər isə ötəridir, qeyri-həqiqidir və yalandır, dərvişlər! İndi mən isbat edərəm ki, sizi silaha çağırın Fəzl günü və o günün bəhrəsi – payitəxti Təbriz olan “Ədalət səltənəti” də elmdən kənardır, qeyri-həqiqidir və yalandır!

Bir az əvvəlki ürpənməni, üşənməni əmələ getirən bu fikir təkrar olunduqda kütłə daha dözə bilməyib Nəsiminin sözünü kəsdi və bununla da üsyən başlandı. Həm də elə üsyən ki, müridlərin ciyni üzərinə qalxıb izdihamın mövqeyindən danışan Yusifin səsini belə udub batırdı.

Nəsimiyə yalnız lap irəlidə, işığa yaxın olanların sözləri çatırdı.

– Qulağımız nələr eşidir?! Nəsimi “Ədalət səltənəti”nə daş atır! – deyirdilər.

– “Ədalət səltənəti” yalandırsa daha nədir doğru olan?! “Ustad dimağının nəsimi” də dönükdürsə, daha kimə etibar edək?! – deyirdilər.

Nəsimi hələ saray önündə qüdrət nümayishi gecəsindən, Fəzl günü barədə ilk şübhələri ətrafında düşündüyü vaxtdan bu üsyəni

görürdü, ən adı işlərindən başlamış arvad-uşaqları ilə söhbətlərinə qədər “Ədalət səltənəti” ilə bağlı olan didərginlərin təəccübünü, heyrət və dəhşətini hələ sirri açmamışdan gözləyirdi. Fəzl gününə yalan demək Fəzlin özünü yalan adlandırmaq kimi bir şeydi. “Ədalət səltənəti”ni inkar etmək göydə günəşi inkar etmək kimi bir şeydi.

Bununla belə, o, sirri açmaqdan çəkinmədi və üsyana qarşı üsyana hayqırıb:

– Fəzl-həqqin bir səltənəti var, o da cəmi yer üzündə həq səltənətidir! – dedi.

Dinləyən yoxdu.

– Vəhdətin minillik yolunda silaha istinad naqislikdir! Qan tökmək bətninizi dəyişdirir, insana etiqadınızı sindirib əqidənizi məhv edər, qələbəniz möğlubiyyət olar! – dedi.

Yox, dinləmək istəmirdilər.

Cahil kütlə içində şeir deyəndə, moizə oxuyanda sözünün dəfərlərə kəsilməyi, etirazlar, üsyalar, hədə-hərbələr və hətta lənət, söyüş və qarğış da Nəsimi üçün çoxdan vərdiş etdiyi adı şeylərdi; karvan içində isə, “ustad dimağının nəsiminin”, “tutidilli şairin” və öz gəlişi ilə kəhrəbasından müridlərin üzünə həmişə işiq və məlahət saçan Seyidin sözünü kəsməyə heç kəs cəsarət etməzdı, odur ki, Nəsimi, ustadının dediyi kimi, həqiqətən ərköyüñ idi.

– Qurtuluş rəmzi qılinc qüdrətindədir! O qüdrət isə məndədir, dərvişlər! Etibar edin mənə, düşmən içində Fəzli əvəz edərəm və cəmi müşküllərimizi asanlaşdıraram! – dedi.

Bu dəfə də dinləyən olmadıqda, nəhayət, o da daha dözə bilmədi, tutulub, qaralıb, açıq incikliklə izdihamdan üz döndərdi.

Lakin onun küsməyi ilə barışmağı arasında hüdud yoxdu. Yay kimi dərtlişmiş qaşlar altında oynayan gözlərlə dikdirdən uzaqlara baxıb, həqiqətən üz döndərmək, baş götürüb sərbəst dərvişliyin genişliyinə getmək istədiyi halda, həmin – işığa yaxın müridlərin üzlərində silahdan başqa hər şeyi rədd edən məhdudluğa diqqət yetirməsi kifayət etdi ki, fikrindən daşınsan. Bəyaz geyimləri al qana boyalı görsəydi Nəsimi bəlkə də bu qədər pozulmazdı: onun üçün Fəzl müridi adı daşıyan adamın məhdudluğundan böyük müsibət yoxdu və ola bilməzdi.

Qılıncını qurşağına sancdı, əli qoynunda, köksünü ötürdü. Hətta boynunu bükdü. Gözlərində acı təəssüf və yanğı dönüb Fəzlə

baxdıqda ustadını tənha gördü, yol qırığında müşayiətçilərin yerə sərdikləri xırqə üstündə taqətsiz oturan varisə baxdı, bədbəxt, binə-va Fatmasını da tənha gördü... Nəsimi dözümlü idi. Nəsimi səbirli idi: özü çoxdan dərk etmişdi ki, dözümü ilə dözümsüzlüyü arasında hüdud yoxdu. Cəmi bəşəri kamilləşdirmək kimi divanə amalına aşiq olub, hər dəfə xatirinə düşəndə ürəyini göynədən ata-ana, qohum-qardaş ünsiyyətindən, doğma evdən, həyət-bacadan, isti yorğan-döşəkdən, ləziz yeməkdən imtina edib tərki-dünya libası kəpənəyi ona görəmi geyinmişdi ki, kamillik dərsini keçən, müqəddəs “Ənəlhəq”i dilinə gətirən adamların silahdan, hakimiyətdən qeyri hər şeyi rədd edən məhdud, nadan kütləyə çevrildiyini öz gözü ilə görüb dözsün? Fəzl xəlifələrin dönüklüyünün sırrını açmağı qadağan edib. Onu – Nəsimini işlərdən hali edən qasid dənə-dənə təkrar etdi ki, xəlifələrin haqqında Nəsimi yalnız Ruma dərvişlikdən sonra açıq danışa bilər. Öz xidmətləri ilə gözə girib xəlifə rütbəsi almağa nail olmuş riyakar hakimiyyət düşkünüyü belə, Fəzl yalnız işlərdən təcrid etməklə kifayətlənib, hətta indi də ona dözür! Nəsimi isə dözməyəcək! Yusifin bətni aşkara çıxarılmalıdır, müridləri sehrləyən qeyri-həqiqi arzu və diləklərin səltənəti şərh olunmalı, tar-mar edilməlidir!

Nəsimi uzaqdan-uzağa danışan Yusifə doğru boylandı.

– Ey bələlərimizin mayası! – deyib yaxına çağırıldı.

Yükə, ağırlığa tabsız müridlər, ciyinləri özünə minbər seçmiş Yusifi onsuz da yerə endirmişdilər və o, qaynayan, uğuldayan izdihami yara-yara Fəzlə doğru yeriyirdi.

Gözləri qabarmışdı. Xəlifə rütbəli adam, çılgın kütlədən indi yalnız Nəsimiyə kini ilə fərqlənirdi: dikdirdə Nəsiminin üzünə tək bir an açıq baxmayı ilə kininin sonsuzluğunu bürüzə verdi. Sonra Nəsiminin ayaqlarına baxa-baxa ötüb keçdi.

– İşlərdən təcrid olunsam da Seyidin sərsəmləməsinə müdaxilə etməyə bilmədim, ustad! – dedi. – Müridlərin mövqeyini mən həq mövqeyi bilirəm və sənin şəxsi mövqeyinlə birgə Seyidin mövqeyi ilə razılaşmırıam. Dərvişlik buyur, mürid içindən uzaqlaşdır onu! Silahın, Fəzl gününün və “Ədalət səltənəti”nin inkarına görə cəmi müridlərin iradəsi ilə xırqədən məhrum edərəm onu!

Fəzl başını endirib ağır-agır nəfəs alırdı.

Yusif bu müəmmalı sükuta diqqət yetirib möhtəşəm Fəzl-həqq əvəzində elə bil suçlu bir müridin üstünə acıqlandı:

– Nə üçün cavab vermirson?! Altı xəlifən rədd edib səni! Yedidincisi hüzurunda namaza da qalmayıb çıxıb gedib, çox güman ki, bir zamankı kimi yenə də Div hüzurunda xidmətdədir! Səkkizinci xəlifən isə, budur, dövrəni keçmiş taxtanı əlində bayraq tutub, düşmən içində hünər xəyalına düşüb, şəxsiyyətini nümayiş etdirir! Yeganə sadiqin mən ola-ola nə üçün danışmırsan mənimlə, ustad?!

Fəzlin gözləri yumulu idi. “Riya! Yenə riya!” – dediyini özündən başqa heç kəs eşitmirdi.

Nəsimini müridlərdən təcili ayırmağı tələb edib bu dəfə də cavab almadiqda Yusif cilovsuz hiddətlə bağırdı:

– Cəza buyur ona! – dedi. – Özün buyurmasan, cəmi müridlərin iradəsilə mən buyuraram, müridlər daş-qalaq edərlər onu! – dedi.

Bu hiddət, nəhayət, hamını susdurdu. Və bu vaxt dikdirdən Nəsiminin səsi eşidildi:

– İsa kimi çarmixa çəkilsəm də həqiqətimdən dönmərəm, qafıl! Hərbiyun beynində hərb və hökmranlıq eşqindən əlahiddə bir eşq əlaməti varsa, səbir et, həqiqətimin isbatını dinlə!

Nəsimi şəxsinin ləyaqət və rəşadətindən xəbər verən bu sözlər Yusifi titrətdi. Dikdirdə, kütlənin fövqündə qürurla dayanıb, tək qalmağından sinmayan bu şəxs yalnız onun – Yusifin yox, Kür qırağında dəstədən ayrılib gedən xəlifələrin hamisinin rəqibi idi, Yusif bunu çoxdan biliirdi. Amma Nəsimini təhlükəli saymirdi. Kür qırağında xəlifələr ona tapşırıqlar verib: “Nəsimidən ehtiyat!” – dedikdə o, hətta gülümseməş: “Müridlər bizimlə olsalar, Nəsimi neylər?” – demişdi. “Əbədiyyət atlısı”nın yolu üstündə, kəndlərdə dayandığı günlərdə və çağırış məkanında o, Nəsimini bir dəfə də xatırlamamışdı: Yusif xəlifələrin mövqeyini və özünü hakimi-mütləq hesab etmişdi. Odur ki, “İsa kimi çarmixa çəkilsəm də həqiqətimdən dönmərəm, qafıl!” “Həqiqətimin isbatını dinlə!” – deyən tənha xəlifənin gücünü duyduqda birdən-birə xofa düşdü və inadla susub danışmaq istəməyən Fəzldən əl çəkib qışkırtı ilə Nəsiminin üstünə şığdı:

– Nə isbat edəcəksən? İsbatsız da hər şey aydınlaşdır! “Ədalət səltənəti”nin inkarı düşmən mövqeyidir! – dedi. Sonra izdihama: – “Ədalət səltənəti”nə daş atana neylərlər? – deyəndə o, Nəsimini həqiqətən daşa basmağa hazır idi.

Müridlər yenidən səs-səsə verdilər:

– Baxmariq kimdir, xırqədən məhrum edərik! Nəsimi mövqeyindən danişmalıdır! – dedilər.

Yusif tez-tez Fəzlə baxırdı. “Həqiqətimin isbatını dinlə” deyib susan Nəsimi kimi Fəzlin sükutu da fikirlə dolu sükut idi və bu, Yusifi qorxudurdu. Odur ki, sözünə ara vermədi, müridlərin üşyan alovunu gücləndirmək, hakimiyyətini nümayiş etdirib susanları həmişəlik susdurmaq niyyəti ilə danişdı:

– Fəzlin silaha nə üçün rəvac vermədiyini biz bilirik, – dedi. – Kürdələm üstündə “qiyamımız qurban tələb edir” dediyini eşitmışdik, bizim varlığımızda həqqin mühafizəsi naminə təslimə getmək niyyətində olduğunu da eşitdik. Amma Fəzl bizim fədakarlıq qətiyyətimizi sindirə bilmədi. Mən əminəm ki, ustadla mövqeyimiz birləşəcək. Nəsimi isə tərsliyi ilə məşhurdur. Onu ancaq cümlənizin iradəsi ilə sindirə bilərsiniz. İzhar edin iradənizi, ey müridlər, izhar edin!

Belə, hamının ürəyindən olan qısa nitqlə o, izdihamı yenidən qaynatdı.

Bu vaxt Fəzl daha heç kəsi dinləmirdi. “Ustadının əlamətlərini özündə cəmləşdirən” şagirdi Məlhəmdə namazda iştirak etmiş kimi eynilə ustadının sözləri ilə “qeyri-həqiqidir və yalandır” deyib öz fəhmi ilə Fəzli nə qədər fərəhələndirmişdisə, yeddi ildə sərasər yalan vədlə yaşatdığı bədbəxt didərginlərin sarsıntısı onu bir o qədər gərginləşdirmişdi. Həq sirri açılmışdisə, axırət dünyasında cənnət vədli yalançı din düşməninin özünün vədinin – “Payitəxti Təbriz olan “Ədalət səltənəti”nin yalanlığı car çəkilmişdisə, indi Fəzl özü danişmalı və Məlhəmdə Mövlana Tacəddinə verdiyi izahati burada təfsilatla təkrar edib deməli idi ki, o, lazım gəldikdə hakimiyyəti almağın və hürufi həqiqətlərinə istinad edən hökmədar təxti yanında mövqe tutmağın ziddinə deyil; əksinə, özü istəyir ki, belə bir şey hökmən olsun, cəfəkeşləri bir yana çıxıb cəfadan qurtarsınlar, doğma yurd-yuvada arvad-uşaqlarının, qohum-qardaşlarının üzlərinin güldüyünü görsünlər, insanın könlünü şad edən nemətlərin heç birindən məhrum olmasınlar, bu niyyətlə də o, Əxi Qəssab iqamətgahında Fəzl gününü təyin edib və o günün bəhərəsinin – “Ədalət səltənəti”nin möhkəmliyi xatırınə Təbriz təxtini Adıyüskəklə onun varisi Əmin Məhrəmə verib; Fəzl əsla şübhə

etmir ki, müridləri ilə müttəfiqləri Təbrizdə qələbə şərbəti içəcək, Adıyükseyi və ya onun ləyaqətli varisi Əmin Məhrəmi Sultan Əhmədin Cəlairi<sup>1</sup> təxtində oturdub, cəmi Azərbaycanın və İranın hökmədarı elan edəcəklər, Qara Yusif Qaraqoyunlunu, Sultan Əhmədi, Sərdar Altunu, Seydi Orlatı və qeyri müttəfiqləri uluslara, şəhərlərə hakim təyin edib, onların təxtləri yanında mövqə tutacaqlar, – bunlar hamısı olmalıdır və olacaq. Lakin müridlər iki şeyi bilməlidirlər. Birincisi, hakimiyyəti ələ almaq üçün silah yeganə vasitə deyil, işlər Fəzlin istəyinə uyğun getsə Fəzl günü silahsız da elan oluna bilər. İkincisi, müridlər bilməlidirlər ki, yer üzünün məhdud ərazisində qurulan “Ədalət səltənəti”ni, digər ərazilərdə istibdad səltənətlərinəndən təcrid etmək mümkün deyil, – Adıyükseyin on iki il bundan əvvəl Nicat yurdunda əsnaf və rəncər qiyamı ilə qurduğu səltənət kimi, “Payitəxti Təbriz olan “Ədalət səltənəti”də cahangirlər dünyasının əhatəsində, qılıncla üz-üzə duracaq və məhz qılıncla üz-üzə durduğu üçün orada mütləq doğru azadlıq olmayıcaq, müridlər bir tərəfdən səltənətin daxilində qılınca və zora istinad edən iradə tabeliyində yaşamaq məcburiyyətində qalıb təzyiq və ləyaqqətsizlik duyacaqlar, digər tərəfdən, səltənətin xarıcindən basqın, talan, qan-qırğın təhlükəsi artdıqca tədricən istiqbala inamı itirəcəklər, ötəri ehtiraslar quluna çevrilib özləri ədalətsizlik törədəcəklər, sonra özlərinin törətdikləri ədalətsizliyə qarşı hakimiyyət zoru tələb edib öz əlləri ilə istibdad yaradacaqlar, qan-qırğın düşməni ikən özləri qırğın törədəcəklər və nəhayət, bətnən tamam dəyişib insana etiqaddan məhrum olacaqlar. Bu – məhşərdir... Din kitablarında bir olan Allah hüzurunda məhkəmə kimi qələmə verilən məhşərin, cəmi bəşərin ölüm yenidən diriləcəyi barədə iddiaların yalanlığını Fəzl çoxdan sübut edib; cümlə aləm – xalıq əbədidirsə, demək, bəşər də əbədidir; Zəburu, İncili, Tövrati, Qurani yazarlar, hansı kamilinsə, nə vaxtsa xəbər verdiyi məhşəri anlamayıblar və ya insan bətnində Allah xofu naminə qəsdən təhrif ediblər; “Məhşər” adlanan o dəhşət, ilk kamillər zamanından indiyədək min-min illər ərzində əldə edilən bəhrənin – insana etiqadın məhvi deməkdir ki, bu da ancaq və ancaq hakimiyyət zoruna və

---

1 Cəlairilərin hakimiyyəti “şəcəredənkenar” – qeyri-qanuni sayılırdı. Dərbəndlilər isə Mənűçöhr nəslinə mənsub olduqlarına görə bütün Azərbaycanda və İranda qanuni sülalə sayıla bilərdi.

silaha istinaddan törəyir. Demək, məhdud ərazidə zora və silaha istinad edən ədalət səltənəti qeyri-həqiqidir, elmdən kənardır və yalandır. Demək, Fəzl-həqqin səltənəti məhdud ərazidə yaranmır, elmin cəmi yer üzündə yayılmağını və “Cavidannamə”də deyildiyi kimi, bəşərin din və əqidə ayrılığından xilasını və idrak yolunda birliyini tələb edir. Demək, Nəsimi tamamilə doğru deyir ki, vəh-dətin minillik yolunda bir həqiqi silah var, o da rəmzi qılıncdır; əgər elmimiz, qılıncla hökmran olmuş yalançı lailahəilləllahın ziddinə, yalnız namaz və tədrislə yayılırsa və elmin cəmi yer üzündə yayılmağı ali məramdırsa, demək, rəmzi qılınc müvəqqəti ola bilməz. Demək, Fəzl müridiñin fədakarlığı da “dövrəni qurtarmış taxtanı” atıb silah götürməyində yox, məhz müqəddəs rəmz yolunun əzab-larına dözməyindədir. Bu, yüksək fədakarlıqdır və yüksək olduğu üçün də “Payitəxti Təbriz olan “Ədalət səltənəti””nə dair arzu və dileklərin qayğılarını bütün ötəri qayğılarla birgə rədd edib ali ru-hun səsini dinləməyə çağırır; o səs deyir: ey dərviş, məsciddə, kəli-sada, bütxanədə, meyxanədə aldanan insanı yalançı etiqadlar əsir-liyindən xilas etməsən sən özün də xilas olmazsan; nəsibin qan-qırğın, talan, göz yaşı, Divə əbədi qul qalarsan, ötəri arzu və dilek-lərin qayğı yükünü çiynindən atıb səbükbar ol, kəpənək yüngüllüyü ilə, həq ləyaqəti, insan qururu ilə yer üzünü gəz, Adəm övladını otuz iki həq kəlaminin idrak nuruna qovuşdurub səltənətini yarat! Elə bir səltənət ki, orada hakim yalnız həqdir ki, o da insan özüdür!

Fəzl belə bir izahat üçün dikəldikdə işığa yaxın müridlərin üzlərində və kütlənin ruhunda dönüş hiss etdi, hələ bir kəlməsini də demədiyi izahatını müridlərinin beynində duyub heyrətləndi və birdən elə bil röyadan ayılıb anladı ki, izahatını möcüzəli bir eyniy-yətə Nəsiminin dilindən eşidir. Fərq bircə bunda idi ki, Nəsimi Yusifin adını çəkir, qılıncı, zora istinad edən iradəni, “Payitəxti Təbriz olan “Ədalət səltənəti””nin istibdad səltənətinə çevriləcəyini və məhşəri onun adı ilə bağlayır, “Silahın qələbəsi silsiləmizi qırar, karvanı yolundan azdırıb vəhdəti min il də ləngidər”, deyirdi. Qalan fikirləri isə kəlməsinə qədər, elə bil Fəzlin beynindən alıb təkrar edirdi. Yox möcüzə deyildi bu, Fəzl çox adı bir şəkildə Nəsiminin dili ilə danışdığını öz qulağı ilə eşidirdi. Bu, xoşbəxtlikdi. Silsilədə kamillərin heç birinə nəsib olmayan bir xoşbəxtlikdi ki, Fəzlə nəsib olmuşdu: özü cismən sağ ikən ruhu şagirdinə köçmüştü!

O vəcddən titrədi. Həq sirrinin boş-boşuna açılmadığını və “düşmən içində Fəzli əvəz edərəm”, – deyən şagirdinin təhlükə qucağına getmək niyyətində olduğunu unutmasa da ömrünün dava-mını öz gözləri ilə görüb içərisində qeyri-adi bir yüngülləşmə duydular, xəstə ruhlar məlhəminin sağalda bilmədiyi üzgün bədəninin bir göz qırpmında dirçəldiyini hiss etdi. Cəmisi bir neçə saat əvvəl “həqir olmuşam”, – deyib sindiqini etiraf edən Fəzl, köhnə, qüdrətli çağlarını yada salan bir təntənə ilə:

– Yol verin, övladlarım! Mənə yol verin! – dedi və şagirdinin üzündə həq üzünən əlamətlərinə tamaşa etməyə tələsdi. Tələsdi, çünki onun təxmininə görə, indicə “həq üzü ötəri qayğılarla pərdə-lənəcək”, yəni Nəsimi düşmən içində getmək qətiyyətini bildirdikdə Fəzl: “İşlerimiz elə gətirib ki, düşmən içində indi məni heç kəs əvəz edə bilməz”, – deyəcək və beləliklə, mövqelər yenidən ayrılaçaq və Nəsiminin üzü dəyişəcəkdi. Odur ki, şagirdi ilə fikrinin eyniləşdiyi vaxtı ötürmədən, təzə cismdə ruhunu görməyə tələsdi.

Lakin qəribə idi ki, məhz fikirlərin eyniləşdiyi anlarda Nəsimi elə Nəsimi olaraq qalırdı:

– Əgər Div vəliəhdinin qızıldəstə qılincını gərəksiz şeytək atıb, elmimizə qarşı elm öyrənməyi buyurubsa müqəddəs rəmzimizin qüdrətindən deyilmi? – deyirdi, bu da Fəzlin fikri idi. – Əgər Div uluslara üləma göndərib, qılınclə fəth etdiyini yenidən sözlə fəth etmək niyyətinə düşüsə müqəddəs rəmzimizin silahdan üstünlüyü deyilmi? – deyirdi, bu da Fəzlin fikri idi, danışmalı olsayıdı, iza-hatında yəqin ki, bunları da deyəcəkdi, əvəzində Nəsimi deyirdi. Ustadının Kür qirağında və çəgiriş məkanında bir-birinin ardına iki dəfə məğlub olub ümidsizləşdiyi bir vaxtda imdada çatıb həqiqətinin isbatı ilə kütləni susdurmaq, karvanı həq yoluna qaytarmaq qabiliyyəti də şagirdin həq qüdrətindən xəbər verirdi; dikdirdə Nəsimi rəmzən yox, həqiqətən hər şeyin fövqündə dayanmışdı. O ucalıqda, kütlə üzərində taxta qılincını silkələyən uca adamdan gözünü ayırmayan Fəzlin Allaha baxlığına heç bir şəkki yoxdu. Bəs onun üzündə niyə heç bir yeni əlamət görmürdü? Eyni günəş hərarətinin təsiri ilə pərvəriş tapan nəbatatda oxşar əlamətlər yarandığı kimi, bətnləri eyni əqidə ziyasi ilə işıqlanıb fikirləri eyni-ləşən adamların üzlərində də oxşar əlamətlər yarandığına bütün varlığı ilə inanan Fəzl, dikdirin ayağından şagirdinə tamaşa edərkən

birdən nə vaxtsa, kimlərinsə: “Fəzlin siması necədir?” – sualına onun cavabını xatırladı: “Mənə baxın, Fəzli görün”. Bu sözləri qasidlər xəlifələrə çatdırmışdılar, xəlifələr də ona – Fəzlə çatdırıb: “Seyid Əli böyük iddiaya düşüb. Addimbaşı xəta edə-edə özünü səninlə eyniləşdirir, – demişdilər. – Nəsimi<sup>1</sup> təxəllüsü də, varisi yoldan çıxartmağı da bu iddiadandır”, – demişdilər.

Fəzl şagirdinin ətrafında bu qəbildən sonsuz danışçıları və ittihamları yada sala-sala, birdən elə bil yenə də röyadan ayılıb düşündü ki, “əndazəsizliyin xətaları” adında hökm elə bu ittihamların təzyiqi nəticəsində onun – Fəzlin özünün xətası deyilmə ki, “ustadının əlamətlərini özündə cəmləşdirən” şagirdində ali ruhu görməsinə mane olub? Namazlarının və moizələrinin açıqlığında etiqad səmimiyyətindən kənar bir zərrə də olmayan şagirdi: “Mənə baxın, Fəzli görün”, – demişdisə, bu onun silsiləni özündə gördüyüni sübut etmirmi? Və əgər indi üzündə yeni əlamətlər tapılmışsa, kəhrəbasından başlamış sinəsində çökəyə qədər ustادının təkrarı olan şagird hələ: “Mənə baxın, Fəzli görün”, – dediyi vaxtlardan ali ruhu bətmində yaşatmır mı? Və əgər yasaqları ilə ali ruhu əzablara düçər etmişdisə, bu, Fəzlin özünün korluğu, “rəhmsiz həq iradəsinin” ədalətsizliyi deyilmə?

Fəzl öz kəşfindən sarsıldı.

Həmin bu vaxt da şagirdi düşmən içino getmək qətiyyətini deyib, ondan dərvişlik tələb etdi.

İzdiham susurdu. Həq məramında silahın inkarı, “dövranı qurtarmış taxtanın” əbədiliyi, Fəzl gününün və “Ədalət səltənəti”nın qeyri-müəyyən uzaqlığı, “Batin dərviş”in həqiqətən həq mövqeyinə zidd olmağından əlavə, həm də bir şeyi – Fəzlin taleyinin tükdən asılı olduğunu sübut etmişdi və müridlər qurtuluşu ancaq öz dərvişliyində görən Nəsimi ilə Fəzlə baxa-baxa, səbir-sizliklə işin olmasını gözləyirdilər.

Silah və hərb fikrini dönə-dönə təkrar etdikdən sonra, Nəsimi-nin şərhi – isbatı müqabilində deməyə sözü qalmadığını özü də anlayan Yusif acizlik qəzəbindən boğulurdu.

<sup>1</sup> “Bahar yeli”, “ustad dimağının nəsimi” mənaları ilə yanaşı, “nəsim” “yel” cümlə aləmin əsasını təşkil edən dörd ünsürdən (*torpaq, su, od, hava*) biridir, buna görə də “Nəsimi” sözü həm də cümlə aləmin – xalıqın nəsimi mənasındadır. Bundan başqa, “nəs” – nişanə deməkdir. Odur ki, “nəsimi” sözü həm də “Allahın nişanəsi” mənasındadır.

Fəzl isə indiancaq şagirdinin taleyini düşündürdü. O, işin başında Nəsiminin dayanacağını və buna görə də Nəsimini xüsusi qorumağın vacib olduğunu açıb desəydi Yusif, şübhəsiz, günü bu gün xəlifələrə xəbər göndərib, Ruma dərvişliyi və ali ruhun o dərvişlikdən sonrakı hakimiyyətini çətinləşdirə bilərdi. O biri tərəfdən Fəzl əbədiyyət üfüqündə doğan yeni günəşin təsir gücündən necə xoşbəxt olduğunu gizlətməyə qüdrətinin çatmayacağını, məhz həqqin zührunu car çəkməklə özünə azadlıq tələb edəcəyini, beləliklə, yenə də Yusifə fəaliyyət imkanı verib, Ruma dərvişliyi və ali ruhun hakimiyyətini təhlükədə qoyacağının əvvəlcədən görürdü. Öz-özünə kəskin etirazla: “Etmə, Fəzlullah!” – deyirdi. Lakin başqa çarə tapmırıldı.

Belə qarışiq fikirlə o, dikdirə qalxdı. Vəcddən sonrakı sakit xoşbəxtliyi, şagirdinin əzabları qarşısında böyük təqsirkarlıq və xəcalət hissinə qarışlığı üçün olduqca incə və həzin üzrxahlıqla onun əlini əlinə aldı:

– Sənin qabiliyyətini mən ilk gündən görmüşüm, gözüm nuru! Bazar barıları üstündə, meydnlarda hayqırıb əşarinla həqiqətimi külli-məxluq içində car çəkdi, yatanları oyatdı, beş dostumu on etdi və mən sənə İmadəddin<sup>1</sup> dedim... Üstümüzdən çox tufanlar keçdi, aramızdan çox sellər, sular axdı, amma dar günümde mən ancaq səni axtardım və “xilasim o əzizimdədir” dedim. İndi isə Mərhəba<sup>2</sup> deyirəm, gözüm nuru! – Izdihamda heç kəs, o cümlədən Nəsimi özü də fərqində deyildi ki, Fəzl “Mərhəba” kəlməsini əbədiyyət adlandırdığı ikinci dünyasının üfüqündə yeni günəşə deyirdi. Nəsimi ustadının üzündə ancaq məhəbbət görürdü, səsində məhəbbətin səsini eşidirdi və bu ağrılı məhəbbətin müqabilində içərisində bütün inciklikləri yuyan eşq kükrədiyini hiss edirdi. Fəzl izdihama üz tutub: – Eşidin, müridlərim! İndicə izahını dinlədiyiniz həqiqəti təqdir edirəm, Nəsiminin böyük və əbədi silsiləyə qovuşduğunu car çəkirəm və ona Mərhəba deyirəm! – dedikdə yalnız bu vaxt Nəsimi, nəhayət, yeni günəşin doğulduğunu anladı.

Fəzl davam edirdi:

– Onun silsiləyə qovuşmağı ilə həq üzündən daha bir niqab götürülür, övladlarım, daha bir sırr açılır: Nəsiminin əndazəsizliyi

---

<sup>1</sup> Dinin sütunu, burada, elmin dayağı

<sup>2</sup> Mərhəba – xoş gəldin

naqislik deyil. Çünkü həqqə hüdud yoxdur. Elmimiz idraka hüdud qoymadığı kimi, karvanı idrak yolu ilə aparmağa qabil insana da hüdud qoymur!..

Fəzl danişirdi, qabil insan isə birdən-birə kövrəlmişdi. Düşüncələr məngənəsində sıxılmaqdan qurumuş cismi xırqənin içində xəfif titroyirdi, gecə gözlərdən iri-iri damlalar süzülüb kəhrəbasını isladırdı. Zahiron Nəsimi qələbəyə qədər gərgin gəlib qələbə anında taqətdən düşmüş kimi görünürdü. Lakin içində xoşbəxtlik qaynamaqda idi. “Karvanın idrak yolunda” hüdudsuzluğunun birdən-birə ona necə imkanlar verdiyini düşünüb, Allah azadlığının sonsuzluğunu duyduqda xoşbəxtliyi tufana çevrildi və bu tufan əvvəlcə onu “bədbəxt, binəva varisin” üstünə atdı: Nəsimi Fəzlin nitqinin arasında heç bir ədəb-ərkana siğmayan hərəkətlə şığıyb Fatmanı bağrına basdı:

— Qurtardı! Əzabların qurtardı, əzizim! – dedi.

Lakin “xirdaca yarı” tamam duyğusuz kimi idi, elə bil onu qucaqlayanın kim olduğunu belə hiss etmirdi. Çox qəribə və çox heyrətli idi ki, Nəsimi özü də elə bil soyuq daş qucaqlamışdı. Nə baş verirdi? Hiss dəyişmişdi? Məhəbbət ölmüşdü? Nə vaxt, harada, necə baş vermişdi bu fəlakət?!

Nəsimi heç nə anlamadan, daha doğrusu, bütün varlığı ilə duyduğu bədbəxtliyə inanmaq istəmədən Fatmanı qolunun arasından buraxmayıb dikdiro apardı; daşa dönmuş, məhv olmuş məhəbbəti ilə birgə ustadını da bağrına basdı, bütün hissiyyatının, tufanlı xoşbəxtliyinin indi yalnız ustadla bağlandığını duyduqda, onun tufanı içində naləli bir söz çələngi titrədi:

Nigarım<sup>1</sup>, dilbərim<sup>2</sup>, yarım<sup>3</sup>, ənisim, munisim, canım,  
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

Şahım, mahım, dilaramım, həyatım, dirliyim, ruhum,  
Pənahım, məqsədim, meylim, muradım, sərvərim, canım.

?

<sup>1</sup> Nigarım – surətim, şəklim, təkrarım

<sup>2</sup> Dilbərim – ürək aparanım

<sup>3</sup> Yarım – burada? bələdçim, köməkçim mənasındadır. Məhəmməd peyğəmbər hicrətə gedəndə yolda ona kömək edən Əbübəkri (*ilk xəlifəsini*) köməkçi adlanmışdı. Sonralar sufilərin və hürufilərin leksikasında bu söz mənəvi rəhbər, vəhdət yolunda bələdçi mənasında işlənirdi.

...Diləfruzum, vəfadaram, cigərsuzum, cəfakarım,  
Xudavəndim, cahandaram, əmirim, bəyimü xanım...

Fəzlim! Cavidanım!<sup>1</sup> Sahibi-zamanım! İki cahanda varım!<sup>2</sup>  
Cümələ aləmim! Eşqin ali ikən içimi niyə yandırır, belə də eşq olar-  
mı, ey insan ikən Allahım, Allah ikən insanım, atam, anam, qarda-  
şım, bacım!?

Bu tufandı, başqa adı yoxdu. Nə qədər sevinci, sarsıntısı, tən-  
tənəsi və ələmi vardısa Nəsimi hamısını ən adı və ən yüksək söz-  
lərdə birləşdirib, hamının, o cümlədən ustadının da ciyərini dağladı,  
ustadı ilə birgə bütün izdihamı göz yaşına qərq etdi, son günlərin  
aramsız çaxnaşmalarından, mübahisə, münaqışə və üsyənlərdən  
tamam dəyişmiş müridlərin üzlərinə öz nadir neməti – uca məhəb-  
bətindən işiq çilədi. Beləcə, Nəsimi özü də fərqliyə varmadan bəd-  
bəxtlik içində xoşbəxtlik yaratdı.

Sonra hər şey elə sürətlə baş verdi ki, Fəzl müridlərə müraciət  
etmək: “Həmdülillah, məqsədimə çatdım, övladlarım, pasibanınız  
əyan oldu! İndi mən sizi Nəsimiyə, Nəsimini sizə tapşırıb işimin  
dalınca gedə bilərəm”, demək üçün özünə gəlməyə çalışarkən  
şagirdinin artıq “düşmən içino” yola düşdüyüünü hiss etmədi.

Nəsiminin səsi əvvəlcə izdihamın dərinliyindən gəldi:

Vəhdətin şəhrində<sup>3</sup> seyran eylərəm,  
Mən səni cismimdə heyran eylərəm,  
Gəncimi<sup>4</sup> adəmdə pünhan eylərəm,  
Adəmi həm həq, həm insan eylərəm!..

Sonra bu səs məşəl işığından uzaqda, dərənin qaranlığını qati-  
laşdırıran gur pöhrəliklər arası ilə sola burulub Şamaxıya doğru enən  
yolda eşidildi, bir-birinin ardınca rübai deyə-deyə ləşgərgah ətra-  
finin alçaq dağlarına yayıldı.

Qasidlər Nəsiminin Məlhəm yolu ilə ləşgərgah yollarının qo-  
vuşduğu yerdə Dərvish Hacı ilə görüşüb onunla getdiyini xəbər ver-

<sup>1</sup> Cavidanım – əbədi olanım

<sup>2</sup> İki cahanda varım – cismən mövcud olduğum dünyada və əbədiyyət dün-  
yasında (əbədi ruhlar silsiləsində) varım.

<sup>3</sup> Burada; Allah məkəni

<sup>4</sup> Xəzinəmi

dikdə Fəzlin sinəsindən inilti qopdu. Yalnız ana balası üçün belə inləyə bilərdi.

– Pərvanəm özünü oda yaxacaq! Qaytarın onu! – dedi.

Amma qaytarmaq, əlbəttə, mümkün olmayıacaqdır: yeddi ildə cəmi xəlifələrin qadağalarına etinə etməyən Nəsimi indi hüdud-suzluq alındıdan sonra kimin sözünü eşidərdi?

Fəzl dikdirdə vurnuxub qızına əl uzatdı ki, bəlkə ondan bir əlac ola.

Lakin bu vaxt arxadan Yusifin səsi eşidildi:

– Varisə toxunma, ustad...

Fəzl cəld geri döndü, dindirib-danışdırmadığı adamın belə sərbəst, həm də amiranə müdaxiləsi onu təəccübləndirdi.

Yusif açıq kinlə:

– Seyid onsuz da səlamət qalmayacaq. Düşmən əlində ölməsə, öz xəlifələrin öldürəcəklər! – dedikdə isə Fəzl elə bil tamam yad bir adama baxdı, onun fikir və niyyətlərinin elmdən bu qədər uzaqlığına mat-məəttəl qalmış kimi lap astadan:

– Çıx get... Biz daha bir yerdə ola bilmərik, övladım! Çıx get! – dedi. Sonra qəfil qışqırtı ilə: – Çəkil gözümdən! Bətnin çürüyüb! Murdarsan! Çıx get mürid içindən – həq məkanından uzaq ol! – dedi.

İzdiham diz çökəndə “Bu mərəzdir, övladlarım!” – deyib müridlərinin məhəbbətini necə qəzəblə damğalamışdısa Fəzl indi Yusifin kinini də eynilə o cür lənətləyirdi:

– Riyakarlığa uydun, batın olub Div mövqeyində dayandın, müridlərimin mənə vəfasını mənim əksimə çevirdin, hamısına dözdüm. Kininə dözmürəm!..

Yusif dikdirdən enib aralandıqdan sonra da o, bir müddət sakitləşmədi. Xəlifələrinin ləyaqətini kütlə içində qorumağa həmişə xüsusi diqqət yetirən Fəzl, indi xəlifəsini açıq-açığına ifşa edirdi:

– Nəsimiyə kinin kamilliyə kindir və Nəsiminin mələkliyi müqabilində heç nəyə qabil deyil! – deyirdi. – Get boğul öz kinində! Yan cəhənnəm odunda! – deyirdi.

Bu, həq qəzəbi idi və bu qəzəb Yusiflə birgə müridləri də döyürdü: “Batin dərvişin” bətni aşkara çıxarıldıqca onlar məyuslaşış ustاد önündə xəcalətdən əriyirdilər... Qasidlər Yusifin qeyri-müəyyən istiqamətdə getdiyini xəbor verdikdə müridlər yəqin ki, bu ayrılığın günahını da özlərində görüb, tamam susqunlaşdırılar.

Amma onlara çox qəribə gəldi ki, öz dili ilə “çix get, biz daha bir yerdə ola bilmərik” dediyi halda, qasidinin “qeyri-müəyyən is-tiqamət” sözlərindən Fəzl də birdən-birə dəyişdi, ağır-ağır əyilib torpağa çökdü, dizlərini qucaqlayıb, başını köksünə əydi.

Müridlər dikdirin dövrəsində girin-girin dayanıb gözlədilər. Fəzl başını qaldırmadı. Özündən başqa hələ heç kəs bilmirdi ki, Şeyx Fəzlullah Cəlaləddin Nəiminin faciəsi, nəhayət, son həddinə çatmışdı: xəlifələrinin yeddisi üz döndərmiş, səkkizincisi itkin düşmüş, doqquzuncusu isə cismində həq ruhunu qoruyub silsiləni yaşatmaq əvəzinə, hüdudsuzluq alan kimi düşmən içinə – aşkar ölümə getmişdi. Kütlə içində otursa da indi Fəzl tamamilə tək idi.

## DİV HÜZURU

### 16

İbrahimin zənninə görə Bağdad yürüşündən əldə etdiyi talan malını Teymur çoxdan yeddiyüzminlik selə töküb, əsgərlərinə aylıqdan əlavə, qələbələrə görə mükafat da verdiyi üçün şübhəsiz kasıblamış, Ərmən-Naxçıvan-Şəbran aralarında qarətsız, talansız keçirdiyi son aylarda isə, bəlkə hətta müflisləşmişdi. “Əmir Teymur hərb ilə gəlir” xəbərini eşitdiyi gündən İbrahim belə düşündü. Çünkü məhz müflisləşəndə və ya belə bir təhlükə gözlənəndə müttəfiqlərini müxtəlif hədə-qorxu ilə ordunun xərcini verməyə vadar etmək Teymurun köhnə adəti idi. Əmin Məhrəm “Hüzurda oturan pünhan müridin” hürufilərə çatdırıldığı məlumat əsasında İbrahimə xəbər götirmişdi ki, Mavəräunnəhr və Xarəzm tərəflərdə Teymurun ən sadiq müttəfiqləri də daim qorxu içindədirler. Teymur özü onların həmişə təqsirkar və gözükögəli olmalarına çalışır, hətta xəyanət etmələrinə şərait yaratır ki, qarşıda gəlirli yürüş gözlənməyəndə, yollarda varidatını yeddi yüz min nəfərin kisəsinə töküb əvəzində heç bir şey tapmayanda müttəfiqlərinin xəzinələrinə əl ata bilsin. İndi hürufi elminə istinad edən Qara Yusif Qaraqoyunlu da bir zaman harada isə onunla danışq aparıbmış, sonralar isə məhz soyğunçuluğuna görə ondan qaçmış, Sultan Əhməd Cəlairi ilə birləşib, Miranşahın ulusunu hədələyən güclü düşmənə çevrilmişdi. Pünhan müridin məlumatına görə bir zaman Toxtamış xan da Teymurun müttəfiqi imiş, Teymur özü onun Qızıl Orda təxtini almağına kömək edibmiş, amma sonralar o da məhz soyğunçuluqdan zinhara gəlib ayrılmışdı, doxsan minlik yüngül süvarisi ilə tez-tez Teymurun yollarında şəhərləri talayır və ya indiki kimi müdafiə və həmlə üçün əlverişli keçidləri kəsib onu düşərgədə oturmağa, öz kisəsindən yeyib müflisləşməyə vadar edirdi.

Yeddiyüzminlik müzəffər ordu sahibinin belə dərdləri vardı.

Kəsranılırdən qalmış ikiyüzotuzilik xəzineyi-xasını “son dinarına qədər” dəvələrə yüklədib Şamaxıdan çıxanda İbrahim əmindidi ki, Teymur bu qeyri-adi karvanın yükünü geri qaytarmaya-çaqdı. Çünkü əvvəla, yürüşə başladığı gündən ta yürüş qurtarana –

ordular öz yurdlarına, otlaqlarına, əkin yerlərinə qayıdana qədər üçyüzminlik qırmızı süvaridən başqa, oğullarının, nəvələrinin, qohumlarının və əmirlərinin ordularına muzdu da Teymur özü verirdi: hər ayın başında yeddi yüz min nəfərdən hər birinə iki at qiyməti, onbaşılara, yüzbaşılara, minbaşılara isə əsgər aylığından beş qat, on və on beş qat artıq aylıq verirdi, bir ayın xərci böyük bir xəzinəyə bərabər olurdu. İkincisi, Əmin Məhrəm səhih öyrənmişdi ki, çağatay bahadırlarından başqa, əmirlərin bütün qəbilələrinin bölkülərində qırmanc və çubuq cəzasından hər gün onlarla əsgər öldüyüünə baxmayaraq, Teymur muzdu bir neçə ay ləngidəndə dərhal ordunun azalmaq təhlükəsi yaranırdı. İlk dəfə iyirmi beş il bundan əvvəl, Səmərqəndi özbəklərdən təzə aldığı və düşmən təzyiqi ilə səhəri tərk edib dağlarda gizləndiyi vaxtlar Teymur bir səhər yuxudan oyanıb, atası Torağaydan qalan Barlas qəbiləsinin əsgərləri və ilk müttəfiqi Hüseyn xandan qalan ordu əvəzində ətrafında cəmisi əlli əsgər, bir səhər isə ancaq yüzbaşılılarından bir neçə nəfərini görmüş və orada ilk dəfə “iki at qiymətində aylıq” vəd edib, gəncliyində olduğu kimi, yenidən yol kəsməyə, karvan vurmağa, yurd talamağa başlamışdı ki, rastına çıxan, onunla əlbir hərəkətə razı olan yağmacı dəstələrin muzdlarını, mükafatlarını verib Səmərqəndi yenidən alsın... Teymur aylığı bir ay ləngidə bilərdi. İki ay, üç ay da ləngidə bilərdi. “İsfahanı bir quzu ilə basan” hökmərin fatehliyinə vurğun əsgərlər bəzən dörd-beş ay muzd gözləyəndə də səbirlərini itirmidilər. Amma bir vaxt, nəhayət, sükut başlanırdı və ordunun bu ağır, zəhmlili sükutu içində Teymurun özü ilə əmirlərinin yaxın adamlarından düzəlmış ağ atlı qarovalı qoşunları bənd-bərələrdə nə qədər sayıq dayansalar da gecələr orda-burda qəfil nal səsləri eşidilir və beləliklə, ordu Teymurun iyirmi beş il əvvəlki o müsibətini yada salan sürətlə dağıldıqca dağıllib azalırdı. İbrahimə tamamilə ayındı ki, dünyani lərzəyə salan Səmərqənd əmirinin səltənətinin sütunları, ancaq qızıl üstündə dayanmışdı, qızıl əriyəndə sütunlar da əyilirdi. Odur ki, “iki at qiyməti” hərdən “dörd at qiyməti”nə qalxırdı. Miranşahın qamçısı ilə dağlanan bahadırların “yaraları altunla sağaldılları”, hətta Əlinçə ətrafında yeddi il qalıb, məğlubiyyət ardınca məğlubiyyətə uğrayan mühasirə ordusuna da mükafat verilir və dünyani talayan cahangir beləcə müflisləşirdi.

Yeddiyüzminlik müzəffər ordu sahibinin belə müsibətivardı.

İbrahimin xəzinəsini o, hökmən qəbul etməli idi. Demək, təq-sirkar müttəfiqin təqsiri də bağışlanmalı idi.

Şirvanın qayalı, sıldırımlı dağlarının qılıncı ilə uzanan nazik cığırda təsbehtək düzülmüş ağır yerişli karvanın önündə ağ at belində Şəbrana yaxınlaşdıqca daha gərgin düşünüb düşərgədə necə qarşılanacağını əvvəlcədən müəyyənləşdirməyə çalışan İbrahim birdən-birə qəribə gümana düşdü: iki yüz otuz illik, zəngin və nadir xəzinə Teymura məlum deyildimi? Şirvanda hürufi ocağı haqqında Miranşahın məlumatının səhihliyinə baxmayaraq, keçən il Teymur öz müttəfiqinə qəsdən güzəştə gedib “Şah himayəsindəki hürufilərə münasibətini bildirib vəliəhdimi razı salsın, sonra mənim görüşümə gələr”, – deyib qəsdən yumşaqlıq göstərməmişdimi ki, İbrahim bu yumşaqlıqdan şirnikib təqsirini artırın işlər görsün və vaxtı yetişəndə “Əmir Teymur hərb ilə gəlir!” xəbərindən qorxuya düşüb, həmin bu nadir xəzinəni verməklə günahını yusun?

İbrahim sevinc duydu.

O, heç vaxt qızıl hərisi olmamışdı. Əmin-amalıq carçısı rənc-bər şahı mədh edən şair Katibi ilə onun xərabatı dostlarının, ədib və nədimmənin üstünə min-min dinar atdıqca, tacirbaşı Hacı Nemətullahla qoca qazi onu bədxərclikdə məzəmmət edirdilər. O isə əlini təxtinin sağında, xəzineyi-dəxlin gümüş sini içində qalın siyahı kitabının üstünə qoyub, hər il kümhanalarдан gələn iyirmi min xarvar<sup>1</sup> barama ilə Bakıdan Hacı Firdunun göndərdiyi otuz min tuluq neftdən başlamış, əsnaf karxanalarının şah xəzinəsinə verdiyi bəhrəyə qədər əzbər deyib gülürdü: “Belə diyarın şahı bədxərc olmaya bilməz!” – deyirdi.

O, həqiqətən əliaçıq və səxavətli idi. Hakimiyyətin möhkəmliyi və zəvalsizligi xatirinə, lazım gəlsəydi, Şəbrana apardığı bu xəzinə ilə birgə, hətta xəzineyi-dəxlən, xəzineyi-xərcdən də keçə bilərdi. Çünkü bu hakimiyyətin istiqbalında əlli şəhərli diyar – vahid səltənət görünürdü, dünya bazarı Təbrizin dünyani doyura bilən varidatı görünürdü. Odur ki, xəzinəni verməklə həqiqətən yaxa qurtara biləcəyini duyanda sevinməyə bilmədi.

Sonuncu dağ aşırımında o, ağ atlı qarovalı qoşunları ilə rastlaşdı. Qoşunlardan ayrılan yüzbaşıların və pişvazına gələn bir neçə

<sup>1</sup> Bir xarvar – iyirmi pud

Əmirin müşayiəti ilə düzənliyə enib qırmızı süvarinin düşərgəsinin üçqatar, dərin xəndəklər arasında gördükdə İbrahimin sevincinin üstünə sevinc gəldi: Teymur xəndək arasında otururdusa, demək, düşmənlərindən çəkinirdi. Çəkinirdisə, demək, güzəştli olacaqdı.

Lakin İbrahim işini ehtiyatlı tutdu. Xəndəklərin üzərində bir araba yolu enində qalın taxta keçiddən o tərəfdə, qabaq-qabağa qurulmuş hər on çadır arasında meydançalardan birində atdan düşəndə Teymur-dan buyruq gəlməyini və ağ çadırına çağırılmağını gözləmədən qulamlarına işarə verdi. Qulamlar dərhal yüksək düşürməyə başladılar. O özü isə Qazi Bayəzidlə birgə əyan-əşrəfdən aralanıb teymular rilərə diqqət yetirmək məqsədi ilə kənara çəkildi.

Qabağı düşərgəyə girib dalı hələ dağ döşündən dolayı cığırla burula-burula enən karvanın böyüklüyü və qulamlara əvvəlcədən verilmiş tapşırıq üzrə dəvələrdən endiriləndə dərhal açılan saysız-hesabsız sandıqlarda ləl-cavahiratın, qızıl-gümüşün, fərməşlərdə zərbaftın, taftanın, məxmərin, qumaşın, atlazın anbaan artıb düşərgənin bir tərəfində düzənliyi götürən günəş parıltısı əmirləri hey-rətə gətirmişdi: dünyanın yarısını talasalar da onlar hələ belə şey görməmişdilər.

Naxçıvandan öz ordu rəisləri ilə bir neçə dəfə Şamaxiya qonaq gedib, şahın ziyafətgahında günlərlə oturduğuna baxmayaraq, İbrahimlə şəxsi ünsiyyəti olmayan, üzündən od, gözlərindən qan daman Əmir Qıymaz indi ona birinci yanaşdı:

– Səxavət kanısan, şah! – dedi.

Sonra sehri xəzinənin sehrindən tutulmuş qalan əmirlər və qırmızı çəpkənli təmənbaşilar tökülib, hökmərin zərif libası, qızılı saqqallı, gözəl və məşhur müttəfiqinə açıq valehliklə onu əhatə etdilər. Pəncələri bir qarış enində kobud iri çəkmələrindən, papaqlarındakı rəngbərəng lələklərinə qədər ocaq hisi çəkmiş, at təri qoxuyan hay-küülü adamlar, ədib-nədim məclislərində Firdovsi, Nizami, Xaqani Şirvani, Əbü'l-Üla Şirvani, Fəleki Şirvani əşarindan zərifləşmiş İbrahimə dərhal yad göründülər.

O, kirpiklərini endirdi, sakit ləyaqəti ilə dayanıb əmirlərin xəzinə ətrafında danışqlarına, zarafat və gülüşlərinə bir o qədər də diqqət yetirmədi. Bir tərəfdən çölçülükdən və murdarlıqdan xəbər verən dəhşətli at qoxusu, digər tərəfdən əmirlərin açıq qıbtəsi, bir də ki, diqqətinin uzaqda – düşərgənin ortasında zər butaları parıldayan ağ çadırda olması onu bu kütlədən ayırmışdı.

Yalnız bu səfərdən qayıdanda Şəbran cıvarındaki xəndeklər arasında nə baş verdiyini aydınlaşdırmağa çalışanda İbrahim o kütłə içində üç nəfərin nə dediyini və necə dediyini aydın xatırlayırırdı.

Üç nəfərdən biri öd üzlü Əmir Qıymazdı. Birdən-birə daha da ödləşən üzünü kənara çevirib:

– Xəzinə sorağında<sup>1</sup> yeddi ildir məlun əlincəlilərlə cəngdəyik, şah isə əmin-amanlıqda Süleyman peyğəmbərin xəzinəsini<sup>2</sup> tapıb! – dedi.

İkinci əmir, Əmir Qıymazın hərbdən belə açıq-açığına şikayətindən qəzəblənib soruşdu ki, əmin-amanlıq adama hər şey verir-sə, bəs şahın təxti Süleymani hanı?

Üçüncüsü kənardan:

– O, təxtini Fəzlullaha verib! – dedi.

Bu üçüncü – Teymurun səsi idi: ilk görüşlərində səkkiz ilə qədər bir müddət keçsə də, bu müddətdə qulağından getməmiş gərəsəi İbrahim dərhal tanıdı.

Teymur birdən-birə çadırların arasından peydə olmuşdu.

İbrahimin yolda ikən alışib, sinəsində xoş istilik əmələ göttirmiş sevinci bir anda söndü: ağ çadıra dəvət olunmaması, üstəlik, səkkizillik fasılədən sonra Teymurun rəsmi görüş ayininə riayət etmədən, salamsız-kəlamsız, belə qətiyyətlə “o, təxtini Fəzlullaha verib!” – deməsi pis əlamətdi.

O, üçü sağı, üçü solu, üçü arxasınca yeriyən cavan bahadırlarının müşayiəti ilə gəlirdi. Nəhəng gövdəsi, sağ ayağını çəkib sol ayağının yanına qoyduqca diksinməyə bənzəyən dingili əmələ gətirən əzablı yeri, alov rəngində qısa, sivri saqqalı, qartal burnu və qartal gözləri ilə haman Teymurdu.

Kirpiklərin altından gərgin diqqətlə baxan İbrahim mavi rəngli yüngül xalatla süd rəngli ipək şalvarda onun bir şaqqasının quruluşunu, burnunun donqarı uzunu düz irəli baxan gözlərinin heybətli durğunluğunda həkk olunmuş can ağrısını da gördü və birdən bədəninin çımildəşdiyini, saç-saqqalının qabarib qalxdığını hiss etdi. Sağ tərəfində, bir addım geridə qoca müəlliminin, ilk dəvələrdən düşürlülmüş qızıl çıraqlarla və qızıl şamdanlarla dolu bir cüt böyük sandıq

<sup>1</sup> Teymurilərə məlum idi ki, Azərbaycan hökmdarları xəzinələrini Əlincəyə daşıyıb sərdar Altuna tapşırılmışdır.

<sup>2</sup> Əfsanəyə görə, Süleyman peyğəmbərin yer altında gizlin xəzinəsi qalıb.

tərəfdə əyan-əşrəfinin, onlardan arxada qulamlarının, əsgərxasının – bütün şirvanlıların gözü onda – Şirvanın ümidgahında idi. O isə özünü itirmişdi. Teymur dingildəyə-dingildəyə yaxınlaşdıqca İbrahim, hətta çalmasının kənarlarından boynuna tək-tək damlalar yuvarlandığını hiss etdi. Ona nə olmuşdu? Bir zaman “hədiyyələrin üstündə öz başımı gətirmişəm” deyən İbrahim deyildimi?

Onun içində qışqırtı qaynadı. Özünü ən kobud, ən nalayıq söz-lərlə yamanladı və nəinki toxtdadı, hətta Teymura təzim etməməyə də cəsarəti çatdı. Böyründə Qazi Bayəzid, uzaqda qulamları, əsgər-xası tərpənişdi. Eyni anda olan bu tərpənişdə qorxu ilə qürur bir-ləşmişdi. İbrahim baxsaydı qazinin gözlərinin dolduğunu görərdi. Lakin onun fikri Teymurda idi.

İkiyüzotuzllik xəzinəyə həqiqətən əvvəlcədən bələd kimi, Teymur yerdəki günəş parıltısına gözucu baxmaqla kifayətləndi.

Düşərgədə dərin sükut vardi. Elə sükut ki, İbrahim yarımsaqqa adamın tövşüyündən və öz ürəyinin döyüntüsündən başqa heç nə eşitmirdi. “Təxtini Fəzlullahha vermişdisə”, demək o, daha şah de-yildi? Şah deyildisə, demək, daha müttəfiq də deyildi?

İbrahim əlini Qazi Bayəzidin qurşağının altında qızaran qarğı qələmdana atdı. Yeddi imzalı təslim hökmü bu qələmdanda idi. Mətn hürufi rəmzləri ilə yazılısa da Hacı Firidunun rəmzlərdən bir qis-minə əsasən əlavə etdiyi: “O, Şamaxıya qayıdır təslim olmalıdır!” – sözləri və xəlifələrin imzaları məzmunu açırdı.

İbrahim hökmü çıxarıb yeni cürətlə irəli yeridi. Lakin Teymur onun dillənməyinə imkan vermədi. Günahkar müttəfiqinin hüzurda əl-ayaq tərpətməyindən diksinmiş kimi, birdən sol ayağının üstündə dikəlib bir baş da ucaldı və o ucalıqdan heybət saçdı:

Sənin xəzinən ağır gələr, Fəzlullahın başı!?

İbrahim hökmü göstərdi:

– Bu kağızdakı məna hər ikisindən ağırdır, şahlar şahı! Sənin düşmənlərin arasında birlik yoxdur. Xəlifələr qaçıb gediblər. Fəzlullahın yanında iki xəlifəsi qalıb. Seyid Nəsimi ilə rəis Yusif. Amma onların arasında da birlilik yoxdur. Kafir bu gün-sabah təslim olmalıdır. Əgər şahlar şahı onun başını tələb edirsə göndərərəm.

Qəribə idi ki, Teymur hökmə fikir vermirdi.

– Cavabından razı qalmadım, şah! Fəzlullahın başı sənin xəzinəndən ağırdır. Çünkü bir deyil onun başı. Şirvanda yüz min başı var o lənətullahın! – dedi.

İbrahimimə ən çox qorxudan da bu idi: Teymur Şirvanda hürüfilərin kökünü kəsməyi tələb edirdi. İbrahim nə deməli, yeddiilik işinin bəhrəsini, arzu və diləklərini məhv edən bu tələbə nə cavab verməli idi?

Hacı Firidunun xəbərinə görə, xəlifələr Şirvandan getdikdən sonra Fəzlullah müridlərinə batinlik buyurmuşdu: Hürufilər təğyirlib olub camaata qarışmalı idilər. Lakin İbrahim bu xəbəri necə aça bilərdi? Camaata qarışandan sonra hürufiləri tapmağın qeyrimümküն olduğunu deməklə bütün Şirvani qırğına verməzdimi?

O, cəsarətdən düşdüyüünü, əlacsızlığını duya-duya:

– Mən axtararam, şahlar şah! – dedi və bu dəfə cavabında sanki ölüm hökmü eşitdi:

– Nə üçün axtarırsan, şah? Şirvanda cəmi əsnafın başı Fəzlullahın başı deyilmə?! Vəliəhdin Kəyumərsin<sup>1</sup> başı da o kafirin başı deyilmə?!

İbrahim bir andaca taqətdən düşdü.

Teymur ona baxmırıldı. Amma yəqin ki, halətini görürdü, parıltı ilə gələn şahın şərəfini itirib daha danışığa qabil olmadığını da duyurdu. Sol dabanının üstündə fırlanıb geri döndü.

– Öz başını da o iblisə verməyibsənsə, get fikirləş. Üç ötər, dördüncü günü xəbər gözləyirəm! – dedi.

Bir az sonra İbrahim onu xəzinəsinin arasında gördü. Bahadırlarının yaralarını altunla sağaldan adam özü də ləl-cavahirat içində elə bil birdən-birə sağlamlaşmış, yarımsaqqa, yarımcən ikən bütövləşmiş, hətta axsaqlığı da azalmışdı...

İbrahim, hamısı eynilə onun kimi dirigözlü ölmüş təbəələrinin müşayiəti ilə düşərgədən çıxıb, xəndəklərin keçidi arxasında qulamların köməyi ilə ata mindi.

Əyan-əşrəf, əsgərxas, silahdarlar və karvan əhli arasında indi ancaq qulamlar canlı idilər. Gələnbaş hamısı atlı olduğu halda indi piyada, şahın dövrəsində pərvənətək fırlanırdılar, sarp yoxuşa atın böyür-başına, qabağına keçə-keçə gah şorbət, gah da bulaq suyu verirdilər.

Dağ qılıcına qalxanda İbrahim cilovu çəkdi, yəhərdə dönüb geri baxdı. Günəş parıltısı arasında səf çəkmiş qaraltıların ortalığında

<sup>1</sup> Gövhərşahın rəsmi adı

tək qaraltıya və düşərgənin ən hündür yerində ağaran çadırə son dəfə baxdığını güman etdi. Çünkü bütün varlığına hakim nifrətdən başqa heç nə duymurdu. Müsibət orasında idi ki, bu cür nifrətin müqabilində o, yenə də sədaqət göstərməli, başı Fəzlullahın başı olan vəliəhdini, əsnafını, özünü ölümdən xilas etmək və hakimiy-yətini saxlamaq üçün rəncbər şahın siyasetinə zidd işlər görməli idi. Bacaracaqdımı? Yeddiillik siyasetin bəhrəsini, şahlığının və bütün ömrünün mənasını məhv etməyə əli gələcəkdirimi?

O, düşərgədən, parlıtı içində qaraltılardan gözünü çekdi. Yükünü boşaldıb yüngülləşmiş karvan elə bil iki qat ağır yükə, ağır-agır yoxuşa qalxırdı. Vəzirlər vəziri Qazi Bayəzid öz adı işini – həmişə, hər yerdə şahının çıynı arxasında dayanmaq borcunu da unudub yəhərdə donqarlanmışdı, cilovu qulamın ixtiyarına buraxıb, başı əsə-əsə, saqqalı yellənə-yellənə karvanın böyrüncə qalxırdı. Tacirbaşı Hacı Nemətullah öz tacirləri və karvanın qarovul dəstəsi ilə bir tərəfdə, əyan-əşrəf o biri tərəfdə idi. Əsgərxasla bahadırlar və silah-darlar bir-birinə qarışmışdılar, məğlub olmuş şərəfsiz ordu kimi da-ğın sağ-sol yamaclarına səpələnmişdilər. Bu pərakəndəlik, ümid-sizlik İbrahimim ayıldız və o, cilovu qulamın əlindən alıb çəkmənin boğazından qamçını çekdi. Dağ qılıcından daşa toxunan ox şaqqlı-tısına bənzər sərt bir şaqqlıtı yayılıb dərələrdə əks etdi. Bu, İbrahimim Teymurdan aralındıqdan sonra ilk qəti hərəkətinin qəzəb və hiddətlə atın sağırsına endirdiyi qamçının şaqqlıtı idı. Sildirimli, sürüskən qayalıqlarda bəzən bilək nazikliyində, dar cığırlarda at çap-maq nə qədər təhlükəli olsa da ləngimədi, iki-üç yerdə yastanalar-dakı kiçik karvansaralardan qabağına at çıxaran rahdarların yanından yeltək keçdi və dəvə ilə üçgünlük yolu bir günə qət edib qürub çığı dağ günəşinin son, çəpəki şüaları altında qala divarlarına sarılıq çök-müş Şamaxı aşağıda görünəndə cilovu çəkib şəxsi tövləsində bəslə-nən ən gözəl köhlənlərdən birini çatlatdığına diqqət yetirmədən yəhərdən atıldı. Yox, Gülistan sarayına belə şərəfsiz qayıda bilməzdi. Onun əqlinə, şücaətinə, şöhrətinə, ləyaqətinə inamı, etiqadı məhv edən bu şərəfsizlik təcili tədbirlərlə məhv olmalı idi.

Dağ yamacında əlvan çiçəkli yaşıllıqda çadır quruldu. İbrahim beş nəfəri ayrı-ayrılıqda hüzura çağırıldı. Beş nəfərdən birincisi Hacı Nemətullahdı.

Şəbrana yola düşdükleri gecə Şamaxıdan çıxanda tacirbaşı atını İbrahimin atına yaxın sürmüş: “Karvan yolları bağlıdır. Şirvan içinde neft, duz alverilə mən sənin xəzinənə bir şey gətirə bilmərəm, şahım!” – demiş və təklif etmişdi ki, rəncber şahın öz xəzinəsini son dinarına qədər Teymura apardığını carçılardan cəmi Şirvanda car çəkib “avarizat”<sup>1</sup> tələb etsinlər, çünki dibinə süpürgə çəkilən xəzineyi-xası indi ancaq cəmi əsnafın və rəiyiyətin əli ilə doldurmaq olar.

İbrahim Hacı Nemətullahə çox kəskin cavabı ilə təklifi rədd etmişdi. Çünkü Kəsrənilərin vergilərindən “qulluğu”<sup>2</sup>, “qonalqa”<sup>3</sup>, “itlaqaq”<sup>4</sup>, “şiltağat”<sup>5</sup> və sair iyirmi adda əcaib vergilər içində təbəələri tez-tez yağmalayıb ac qoyan “avarizat”ı da ləğv etmişdi və Kəsrəni istibdadına bənzəyən heç bir şeyə yol vermədiyi kimi, ehtiyac olanda belə “avarizat”ın tətbiqinə imkan vermirdi. Odur ki, tacirbaşını danlamışdı.

İndi isə Hacı Nemətullah hüzura gələn kimi, yəqin ki, yüyürdüyü üçün tərləmiş nəhəng gövdəli tacirbaşının nəfəsini dərməsini də gözləməyib:

– Avardır<sup>6</sup>, Hacı! Car çək! – dedi.

Hacı Nemətullahın necə mat-məəttəl baxdığını gördükdə isə:

– Heç nə soruşma! Belə lazımdır. Təbəələrim hədiyyələrini iki gündə verib qurtarmalıdır! – deyib hüzura çağırılmış ikinci adamı – Qazi Bayəzidi çadırda dəvət etdi.

İbrahim otura bilmirdi. Alnında narın, soyuq tər çadırın genişliyində hey gəzinirdi. Səsinin titrəyişindən indi hər ana da qənaət etdiyi aydın duyulurdu.

– Sənə məxfi buyruğum var, qazi, – dedi. – Sabah sübhədən Şirvanın hər yerindən təbəələrim dərgaha gələcəklər. Təkcə Şamaxının özündə iyirmi min əsnaf və on min qeyri ayağı yer tutan adam var. Bundan hesabını götür, qazi, gör hüzurumdan nə qədər məxluq keçəcək. Necə adil və xeyirxah olsaq da Şirvanda yüz adam içində bir düşmənimiz olmamış olmaz. Odur ki, təcili dərgaha get,

<sup>1</sup> “Avarizat” – fəvqəladə hadisələr üçün təcili vergi

<sup>2</sup> “Qulluğu” – məmurlara məvacibdən əlavə galir üçün vergi

<sup>3</sup> “Qonalqa” – saraya gələn qonaqlara ziyafət üçün vergi

<sup>4</sup> “İtlaqaq” – sarayda israf xərclər üçün vergi

<sup>5</sup> “Şiltağat” – şahın kefi gələndə, şiltaqlığı tutanda buyurduğu səbəbsiz vergi

<sup>6</sup> “Avar” – təcili vergi yiğməğə ixtiyar verən fəvqəladə hadisə

fərman yaz, kəndxudalara<sup>1</sup>, darğalara, mırşəblərə və darvaza keşik-çilərinə özün xəlvəti oxu, sonra yandır. O fərman üzrə, hüzuruma gələn təbəələrimin hamısı tərk-silah olunmalıdır!

Gözlənilməz buyruğu ilə qazini də təəccübləndirdiyini gör-dükədə, İbrahim ona da:

– Heç nə soruşturma! Belə lazımdır! Bir kəsdə bir qəmə, tiyə də qalmamalıdır! – dedi və hüzura çağırılmış üçüncü adamı – Hacı Firdunu çadırda dəvət etdi.

Fəzlullahdan xırqə və “Dərviş” adı almış bu alimənsəbi ilə söhbəti ağır keçməli idi. Amma onunla da müqəddiməsiz başladı:

– Təyin olunmuş məkanda görüş baş tutmayacaq, Hacı! Sən Fəzlullahın cilovunu tutub, birbaş dərgaha aparmalısan. Amma bu, işin bir tərəfidir. Təslim vaxtı onun müridləri də şəhərdə olma-lıdırlar!..

Hacı Firdun artıq hər şeyi anlamışdı. Dodaqları və buxağı titrə-yirdi. İbrahim sərtləşdi:

– Müridləri gətirməlisən! Şamaxıdakı dəstə öz işini görməlidir!  
– dedi.

Ani sükutdan sonra Hacı Firdun birdən əyilib onun ayağına düşdü.

– Didərginlərin qanına bais olma, şahım! Möhlət hələ qabaq-dadır! Üç gündə Fəzl özü bu işlərə bir əncam çəkər! Səbrini itirmə, qibləgahım! Amandır, səbrini itirmə!

İbrahimin kirpikləri endi, üzü daşa döndü. Əlini əlinə vurub hüzu-ra çağırılmış dördüncü adamı – Şeyx Əzəmi dəvət etdi.

Lakin Hacı Firdun çıxməq istəmirdi...

Şirvanın bütün şəhərlərində olduğu kimi Bakının əsnaf məhəllələrində də hürufilərdən başqa daha bir neçə, o cümlədən nemə-tullahiyə və heydəriyyə adlarında batın sufi təriqətləri mövcud idi. Hələ Abbası xəlifələrinin zamanlarında<sup>2</sup> xilafətin təqiblərindən gizlənə-gizlənə Misirdən, Suriyadan, İraqdan dünyaya yayılıb ilk ocaqlarından uzaqlaşdıqca əqidələrindən də uzaqlaşan bütün məhdud təriqətlər kimi, nemətullahiyələrlə heydəriyyələr də çox vaxt ancaq öz aralarında mübahisə və münaqişələrdən başqa bir iş gör-

<sup>1</sup> Kəndlərdəki kimi Şamaxının məhəllələrində də kəndxudalar vardı.

<sup>2</sup> VIII-XIII əsrlər

mürdülər. Hacı Firidun iqamətgahındakı məsciddə qətib<sup>1</sup> rütbəsində saxladığı Fəzl canışını Mövlana Tacəddindən eşitmışdı ki, hər iki təriqətin müridləri son illərdə İranın, Azərbaycanın şəhərlərində və burada – Bakıda Fəzlin nuruna qovuşub köhnə məramlarından dönmüşdülər.

Nə imiş məramları?

Hacı Firidun bununla maraqlanmamışdı; hərəsi bir batin, çox vaxt qeyri-müəyyən imamın qulu olan dünyanın gedışatından xəbərsiz təriqətlər, məhdudluğunu xoşlamayan işgüzar Hacı Firiduna yad idilər.

Onun hamısı dəmirağcadan qayrılmış, taxtaları mismar əvəzində geydirmə üsulla bir-birinə bərkidilmiş, dalğaya, tufana dözümlü, uzaq səfər gəmiləri vardi. Səhərlər Bakının üçqatar qala divarlarının dəmir qapıları açılında Hacı Firidun şəhərin ən hündür yerinə, iqamətgahının ikinci mərtəbəsində ucalan qülləyə qalxıb, hakimi olduğu kiçik ərazidə zeytun bağlarına, üzümlüklərə, zəfəran əkinlərinə, dənizdən doğan günəş altında parıldayan neft göllərinə, tala-tala ağaran duzlaqlara, bir qismi şəhərdən, bir qismi də ətraf kəndlərdən çıxıb göllər və duzlaqlar arasında səpələnən araba, dəvə, ulaq kərvanlarına, bütün gecəni dənizdə olub ağır yükə qayıdan balıqçı qayıqlarına tamaşa edib, nəhayət, hökmən uzaq səfər gəmilərinə baxar və hökmən Mövlana Tacəddini çağırtdırıb, öten gün ərzində Fəzlin iqamətgahına dünyadan nə kimi xəbərlər gətirildiyini öyrənərdi. Çünkü yalnız dünyanın qarşıqlığı üzündən onun əlliye qədər gəmisi dənizdən çıxarılib, neftlə yağılanıb böyük-böyük qalmışdı və yalnız dünya düzələndən sonra dənizə salınacaqdı. Dünyanın düzəlməyi isə Fəzl-həqqdən asılı idi. Odur ki, Hacı Firidun bütün diqqətini hürufilərə verib başqa təriqətlərdə heç bir kəramət görmürdü.

Lakin bu son vaxtlar “hürufi içinde ixtilafi öyrənmək” niyyəti ilə tez-tez Bakıya gedən qardaşı Hacı Nemətullahla mübahisələrindən birində o, nemətullahiyyələrlə heydəriyyələrin haqqında gözlənilməz şəylər bildi.

Hacı Nemətullah soruşdu ki, əgər o, həqiqətən din və təriqət pasibanırsa, bəs həzrət Əli pərəstişkarları olan nemətullahiyyələrlə heydəriyyələri niyə himayə etmir?

Hacı Firidun da soruşdu ki, “onlar mənim nəyimə gərəkdirler?”

Hacı Nemətullah: “Şaha gərəkdirler. Mənə gərəkdirler”, – dedi.

<sup>1</sup> Bir məhəllə, bəzən bir məscid dairəsində ruhani rütbəsi

Məlum oldu ki, əsl adı çoxdan unudulmuş tacirbaşına Nemətullah adını heç də öz tacirləri yox, nemətullahiyyələrin təşəbbüsü ilə Şeyx Əzəmdən əvvəlki Şamaxı müftisi veribmiş. Hələ Kəsrani-lərin zamanından Keykavusun, sonra da Huşəngin şəxsi tapşırıqları və müftinin tədbiri ilə tacirbaşı həm nemətullahiyyələrə, həm də heydəriyyələrə gizlin himayədarlıq edirmiş və əsnaf içinde Kəsranilərə qarşı iğtişaş başlananda nemətullahiyyələr bir tərəfdən bazar meydanlarına çıxbı bütün ədalətsizliklərin günahını şahın üstünə qılinc qaldırmağı təbliğ edən heydəriyyələrdə gördükərini, heydəriyyələr isə o biri tərəfdən, iyirmi beş vergidən heç birinin ləğv edilməməyinin səbəbini şah xəzinəsindən rüşvət alan nemətullahiyyələrin satqınlığında gördükərini car çəkirmişlər. Karxana, dükan, bazar əhlindən şahla danışq və saziş tərəfdarı olanlar nemətullahiyyələrin tərəfinə, qılinc və zor tərəfdarları isə heydəriyyələrin tərəfinə keçib, bir-birini qana boyadıqdan sonra kəndxudalar, dargalar, mırşəblər işə qarışib əsnaf içinde ən nüfuzlu adamları – ustabaşları, müşrifləri həbs edilmişlər və həbs olunanların əvəzində, əsnafa başçılıq üçün şahın özünün hazırladığı adamları göndərmişlər.

Kəsranilərin, xüsusilə Huşəngin hakimiyyəti belə qırğınlardan və həbslər üzərində bərqərar imiş.

Hacı Nemətullah qardaşını inandırdı ki, əgər o – tacirbaşı, əsnaf içinde ixtilafi öyrənib nemətullahiyyələrlə heydəriyyələri qırğına sövq etməsəydi, ustabaşları, müşrifləri zindana saldırmamasayıdı, Huşəng hakimiyyətinin lap birinci ili təxtdən yixılardı və o vaxt İbrahimin əvəzində, çox güman ki, Kəsranilərin Dərbəndilərə zidd nəslindən bir nəfər təxtə çıxbı fars hökmranlığının ömrünü uzadardı; qırğın törətməklə və Huşəngin zülmünü ərşə qaldırıb fars xanədanına nifrət yaratmaqla o – Hacı Nemətullah İbrahimin hakimiyyəti almasını asanlaşdırmışdı. Amma indi İbrahimin hakimiyyətinin də elə bir vaxtı yetişib ki, Huşəng kimi o da qan tökməlidir. Bu, əvvəla, Teymurun hüzurunda bəraət və etimad qazanmaq, ikincisi, Fəzlullahın qüdrətini sindirib hürufilərin şahdan asılılığını artırmaq və dərgahla əlaqələrini tənzim etmək üçün lazımdır.

Çoxarvardlı, əhlikef qardaşını Hacı Firidun heç vaxt belə ciddi görməmiş və ondan heç vaxt belə şeylər eşitməmişdi.

Mürəkkəb siyaset yükü altında ağır-ağır danışan Hacı Nemətullah, qardaşının ona heyretlə baxdığını hiss etdikdə birdən elə bil tamam qayğısız gülüb: “Div görürsən məndə, nədir, ey Fəzlullahın mələkəmisalı?” – dedi.

Hacı Firidun həqiqətən div görmüşdü. Bu divin iddiyasına görə, yer üzündə bütün mələkəmisallar divlərə qurban olmaq və onların – divlərin hakimiyyətini möhkəmlətmək üçün yaranmışdır. Buna görə də Hacı Nemətullah qardaşına məsləhət görürdü ki, Fəzlullahın əfsanələrinin sehrinə uymasın, “hürufi içində ixtilafi” açıb şahının bələdan xilasına kömək etsin.

Bir zaman öz kiçik qardaşını həccə aparıb həcdən gətirən, sonra “Mənütçöhr törəməsi” ilə dostlaşdırıb hakim və bəhrəssədr təyin edilməsinə səbəb olan böyük qardaşını Hacı Firidun bu cür, – bircə söhbətdə tanıdı və bütün səmimiyyəti ilə: “Səni ki belə gördüm, bəradərim, məhz şahımın bələdan xilası naminə bundan sonra Fəzlullahın ətəyindən daha bərk tutaram!” – dedi.

Bu söhbətdən bir neçə gün sonra Gövhərşah Şamaxıda, Şah məscidi önündə naməlum adamların boğazlarına cahad əlaməti ağ kəfən taxıb “mürtədləri biz yaxşı tanıyırıq, əsləhə verin, biz onlara divan tutarıq!” – dediklərini xüsusi qasidlə Dərviş Hacıya çatdırıqdə hacı dərhal anladı ki, o dəstə qardaşının əməlinin bəhrəsidir: “hürufi içində ixtilafi” öyrənmək cəhdindən bir şey çıxmadiqda Hacı Nemətullah yəqin ki, nemətullahiyyələrdən qalan köhnə dost-aşınalarını tapıb, onların əli ilə dəstə toplamışdı.

Bədbəxtlik burasında idi ki, dəstənin təşkilində şahın özünün işti-rakı şəksiz idi. İbrahimin indi: “Dəstə öz işini görməlidir!” – deməyi də bunu isbat edirdi.

Lakin hacı, rəncbər şahın Fəzl müridlərinə münasibəti ilə Huşəngin nemətullahiyyələrə, heydəriyyələrə münasibəti arasında fərq olmadığını inana bilmirdi.

Odur ki, yalvarırdı: “Didərginlərin qanına bais olma, şahım!” – deyirdi.

Şeyx Əzəmin sədrəddin tirməsi çadırın qapısında ağırdıqda İbrahim hacını, demək olar ki, qovdu və onun necə məyus getdiyi fikir vermədən şeyxi içəri dəvət etdi. Başqa vaxt olsaydı, hürufilərin “Dərviş” adlandırdıqları hakimin məyusluğuna o, şübhəsiz, xüsusi diqqət yetirərdi. İndi İbrahimin beyni üçgünlük

möhlətin qayğıları ilə dolu idi və Şeyx Əzəmlə danişiq bu qaygilardan ən mühümü idi. Odur ki, Hacı Firidunun çadırdan məyus çıxdığına diqqət yetirməyib, onun tapşırıqə əməl etməyəcəyini ağlına gətirmədən şeyxə qarşısında yer göstərdi və nə qədər tələssə də, arada tez-tez susub düşünə-düşünə bu dəfə uzun bir söhbət başladı:

– Keçən il Sultaniyyədə Miranşaha, sonra da Bağdad yolunda Əmir Teymura xəbərlər çatdırılmışdı, şeyx! Şahlar şahı mənə sifariş göndərmişdi. O sıfarişin cavabında mən ona yazmışdım ki, hürufiləri himayəmdə yox, qəfəsdə saxlayıram və vəliəhd Miranşahın öz ulusundakı doqquz şəhərdə hürufi ocağını tapıb dağıtmagını gözləyirəm, Miranşah öz işini görsə, mən qəfəsin qapısını asanlıqla bağlayaram... Miranşah əql və səbatla iş görmək əvəzində məscidləri dağıtdı, günahsız müsəlmanlara qılinc çekdi, sonra da qışın qar-tarında çapar göndərib məndən Fəzlullahı tələb etdi. Mən o tələbə də boyun əydim, cavab məktubumda vəd etdim ki, “yaz açılında tutub göndərərəm...” Sabah mən öz vədimə əməl edirəm, cəmi təbəəmi Şamaxıya çağırıb qəfəsin qapısını bağlayıram və kafiri də tuturam... Şahlar şahının özünün buyurduğuna əsasən, kafir Naxçıvana göndəriləcək və Əlincə qənşərində qətlə yetişəcək. Demək o, şahlar şahının ixtiyarındadır və son məkanına – Əlincə qənşərinə gedənə qədər nə mənim ona toxunmağa ixtiyarım var, nə sənin, nə də Miranşahın; şahlar şahı özü necə buyursa, kafir o cür edam olunar. Onun müridlərinə gəlinə, sən bilməlisən ki, şahlar şahı özü onlara əl qaldırmır. Mən də əl qaldırmıram. Çünkü o müridlər də Allah adından danişırlar, şeyx! Sidq-ürəklə etiraf edirəm ki, əslində kimin dindar, kimin mürtəd olduğundan baş açmırıam. Amma sən bişəkk Allah adamısan. Sabah və birgün cəmi təbəəmi tərk-silah edib, əsləhəni sənə verməliyəm. İqamətgahındakı mücahidlərdən silahı olmayanlara, öz müridlərinə silah ver. Məscid mədrəsə əhlindən kimi istəyirsən silahlandır, təriqət davani özün başa çatdır və bu işdə bitərəfliyimə görə məni məzur tut.

İbrahim danişdılqca şeyxin ağsümük üzündə göy damarlarının qabardığını aydın görürdü və nə qədər mürəkkəb şeylər danişsa da, eyni vaxtda gərgin düşünüb damarların qabarmanın səbəbini axtarırdı.

Axır vaxtlar o, xəlvətiyyədə ədib və nədimlərinin, şair Katibi ilə onun xərabati dostlarının məclislərində və əyan-əşrəf arasında

din və etiqad haqqında çox tez-tez söhbət edirdi. Bu söhbətlər vaxtı Şeyx Əzəmin də adı çəkilirdi. Üləmanın dediyinə görə, şeyxin tey-muri dərvişlərə xırqə paylayıb, əlləri batqanlı adamları özünə mürid etməsi camaatı narazı salmışdı. Çünkü mırşəblərlə birgə indi bu müridlər də gecələrin hakimləri olub şübhə qədər əsnaf məhəllələ-rində gəzir, xeyirdə, şərdə Nəsiminin, Nəiminin qəzəllərini oxuyan xanəndələri tutub aparırdılar, şübhəli evləri axtarıb bəyaz xırqə və ya taxta qılınc tapdıqda, o evin kişilərini paslı mismar altına salır, oğulun qanını ataya, qardaşın qanını qardaşa içirildilər. Odur ki, əs-naf içinde bu qara xırqəliləri “qara müridlər”, onların mürşidi Şeyx Əzəmi isə “mirqəzəb”<sup>1</sup> adlandırmışdır. Üləmanın iddiyasına görə, ömrünün yarısından çoxunu Məlhəm pirində insana xidmət etmiş Məlhəm şeyxi bu mirqəzəbin bətnində ölüb getmişdi və dirilmə-sinə ümidi qalmamışdı.

Bununla belə, damarların qabardığını gördükdə İbrahim ehti-yatlandı: silah və qırğın təklifi Məlhəm şeyxini diriltməmişdi ki?.. Bəlkə şeyx onun – İbrahimin: “Kimin dindar, kimin mürtəd oldu-ğundan baş açmiram”, – deyib belə açıq-aşkar riyakarlıq etmə-yindən və ya bəlkə özünü “bitərəf” adlandırmağından narazı idi?.. Belə müxtəlif mülahizələr içinde İbrahim qət etdi ki, əgər təklifi keçməsə, bir vaxt Fəzl elçilərini zindandan azad edəndə olduğu kimi həmlə çəkməli: “Din və etiqadımızın keşiyində duran sənsənsə, hürufi elminin yayılmasına rəvac verən və indi mürtədlərə divan tutmaqdan imtina edən də sənsənsə, mən bilmək istərdim sən kimsən, şeyx!” – deyib onu təqsirləndirməlidir.

Lakin İbrahimin bütün narahatlığı əbəssi. “Kimi istəyirsən silahlandır, təriqət davani özün başa çatdır”, – sözləri onun dilindən çıxar-çıxmaz, ağsümük üzde damarlarla birgə şeyxin gözləri də qaba-rıb çadırın bacasına tərəf dolandı və o, qəfil, həyəcanlı bağırkı ilə xudavəndi-aləmə şükür deyib, hətta əsləhənin ona nə vaxt, necə veriləcəyini soruşdu.

İbrahim onun ilk növbədə razılığını almaq qayğısına qalib, işin icrası barədə fikirləşməmişdi. Ayağa qalxıb şeyxi ötürdüyü anlarda gərgin düşündü:

– Din və təriqət xırqəsi geyinənləri mən həmişə hakimiyyə-timdən kənar bilmisəm, şeyx! Və özün şahidsən ki, Allahın adı olan

---

<sup>1</sup> Cəllad

yerdə ehtiyatımı itirməmişəm. Əsləhəni sənin iqamətgahına möminlər aparsınlar! – dedi.

Hüzura çağırılan axırıncı – beşinci adam Gövhərşahdı.

Seyx Əzəmi ötürüb, çadırın dərinliyində gəzinə-gəzinə Şamaxıda necə bir Kərbəla müsibəti düşəcəyini, o müsibətdən sonra nələr baş verəcəyini, bir tərəfdən hürufilərin yanında etibarını saxlamaq, digər tərəfdən Teymurun etimadını qazanmaq üçün nələr edəcəyini müəyyənləşdirməyə çalışan İbrahim Gövhərşahı çağırduğuunu unutmasa da, onun artıq içəridə olduğunu hiss etmirdi.

Başının üstünü təhlükə almış oğlunun sərv boyunu qarşısında gördükdə, yəqin ki, çıxdan bəri onunla yaxın ünsiyyətini itirdiyindən özünü saxlaya bilməyi Gövhərşahın boynuna sarıldı.

– Gövhərim! O cəllad hər şeydən xəbərdardır, Gövhərim! – dedi.

Qolunu oğlunun boynundan ayırmadan, onunla yanaşı oturduqdan sonra isə, xəzinəni əmirlərin və Teymurun özünün necə qəbul etməyindən başlamış üçgünlük möhlətə qədər Şəbran düşərgəsindəki o qısa, şorəfsiz görüşündə görüb eşitdiklərinin hamısını danışdı və bütün düşüncələrini özündə cəmləyən sarsıntı ilə:

– O cəllad məni də cəllad edəcək, Gövhərim! – dedi.

Lakin nə qədər sarsıntılı olsa da, bu çadırə Gövhərşahdan əvvəl gəlib gedən dörd nəfərlə danışdıqlarının hər bir kəlməsi kimi, indi oğluna dediyi sözlər də siyasetdən kənar deyildi: İbrahim bilirdi ki, hadisə vaxtı Gövhərşah Şamaxıda olsa bu qarışq zəmanədə hər bir incəliyə diqqət yetirməyə alışmış həssas oğlu dərhal hər şeyi anlaysı, Fəzl müridlərinə qəlbən bağlanıb fikri-zikri “Payitəxti Təbriz olan “Ədalət səltənəti”ndə olduğu üçün heç nə ilə hesablaşmayıb qırğına qarşı açıq müqavimət göstərər və beləliklə, həm atasının, həm də özünün xilasına ümidi məhv edə bilər. Odur ki, İbrahim bir tərəfdən; “O cəllad məni də cəllad edəcək”, – deyib bununla, lazımlı gəlsə oğlunun qarşısında bəraətinə zəmin hazırlayıb, o biri tərəfdən: “Məni də cəllad edəcək”, – sözləri altında nə gizləndiyini açmadan, dərhal söhbəti deyişib:

– Sən daha Şamaxıda qala bilməzsən, Gövhərim! – dedi. – Dərbəndə gedib ordunun başında dayanmalısan. Fəzlullahın təsli-mindən sonra Toxtamışla müharibə baş tutsa, o müharibədə rəşadət göstərib Teymura sədaqətini isbat etməlisən!

Uzun sürən dərin sükut arasında oğlunun gözlərində eynilə onun – atanın gizlin mənalı incə təbəssümlərinə bənzəyən təbəssüm

gördükde, İbrahim bunun səbəbini soruşmaqdan çəkindi. Gövhərşah özü atasının sarsıntıları müqabilində qəribə görünən sakit cəsarətlə:

– İslərim baş-ayaq oldu, şahim! Dosta xidmət naminə düşmənə sədaqət göstərməliyəm! – dedi və ayağa qalxıb getmək üçün rüsxət istədi.

İbrahim bilmədi ki, çadırda çıxanda oğlu Hacı Firidunla görüşəcək və onun bu iki əzizindən biri Dərbəndə yola düşməmiş ləş-gərgaha gedib Fəzlə vəfadarlığının yeni ümdə şərtini – “təşkil olunmuş dəstəyə nəzarəti” bahadırlarına tapşırmağa tələsəcək, o birisi isə “cılovu tutmaq üçün” şəhər cəvarında dayanıb, orada Nəsimi ilə rastlaşdıqda hər şeyi ona çatdırıb “Fəzldən çarə” istəyəcəkdi.

## 17

Bu elə gözlənilməz və elə qeyri-adi bir dərvişlikdi ki, Nəsiminin qaranlığa üz tutub qasidlərə müraciətlə: “At verin! Mən Div hüzuruna getməli oldum!” – dediyini öz qulaqları ilə eşidən Hacı Firidunla birgə Nəsimi hünərinə bələd qasidlər belə, bu dərvişliyin mümkünluğunə inana bilmirdilər. Yazbaşı Naxçıvandan qayıdanda Mövlana Mahmud rəmzi qılınc bahadırlarının salamatlığına cavabdeh qasidlər içində Fəzl canışını Dərvış Fədaya xəbərdarlıq etmişdi ki, ordu içində namaz çox təhlükeli olub, çünki Şeyx Bərəkənin hökmünə əsasən, bütün düşərgələrin dövrələrində qarovalı qoşunları ilə birgə Dərvış Asırın dərvişləri də keşik çəkirlər, düşərgələrə gedən zahidlərin, tacirlərin və ərzəq qoşunlarının arasında teymuri olmayan hər bir nəfəri kəməndlə sariyib, alımənsəb seyidlərin çadırlarına aparırlar, yalnız mənsubiyətlərini sübut edənləri buraxıb, qalanlarını hürufi adı ilə mismarla bədənlərini desə-deşə, yaralarına duz basa-basa öldürülərlər. Belə bir şəraitdə, aləmdə məşhur Nəsiminin ordu içəinə, üstəlik Divin özünün hüzuruna dərvişliyi mümkündümü?

Qasidlər buna heç cür inana bilmirdilər.

Bütün gecəni bir neçəsi onun qabağınca, bir neçəsi ardınca dağ qılıclarına qığılçım səpələyə-səpələyə at çapıb, şübh tezdən bulaq başında yəhərlərdən töküldən onların gözlərində hələ də heyrət vardi. Şamaxı-Şəbran yolunda axırıncı olan bu bulaq başında ocaq

qalayıb, atların türklərində dağarcıqlarda daşa dönmüş çörəkləri, ət qaxaclarını oda söyköyib təama oturanda qasid içində Fəzl canışını Dərviş Fəda ətrafindakı yoldaşlarının hamısının fikrini ifadə edib, nəhayət, heyrətini bildirdi:

– Sən hara, Div hüzuru hara, Seyid?! Bu nə divanəlikdir?! – dedi.

Nəsimi gözlərini uzaqda – Divin düşərgəsi səmtində dağ aşırımına dikib narahat dayanmışdı. Əlində alovşuz, tüstüsüz, qıpqrırmızı kösöv vardi. Kösovü cəld hərkətlərlə sağ-sol üzünə, çənəsinə, buxağına çəkdikcə sıfətində, qaşlarının ayparasında ani titrəyişlər əmələ gəlirdi və qasidlər aydın görürdülər ki, bütün müridlər od təması ilə sarsıntıların, yorğunluğun ağrı-acılarını çıxarıb, adətən, rahatlandıqları halda, Seyid əksinə, kösovü çəkdikcə elə bil canına od doldurur, bədəni də son dərəcə həssas titrəyişlərə dikəldikcə dikəlib gərginləşirdi. Qasidlər üçün tamamilə anlaşılmazdı ki, müridlərin faydasız fədakarlığını pisləyən adam özü indi belə gur hissiyyata qapılmışdı, “yüz min baş”, üçgünlük möhlət” xəbərindən sonra mürid içində olmaq, çarə düşünmək əvəzində, hər şeyi atıb mənasız ölümə gedir və üstəlik, Fəzl canışının haqlı sualına cavab vermək belə istəmirdi, odur ki, canışnlə birgə yoldaşları da ona açıq narazı baxırdılar.

Lakin Nəsimi nə Fədanın sualına etinasızdı, nə də onların baxışlarına.

Yeddi il bundan əvvəl, xırqə almaq mərasimindən sonra o, “ərənlər donu” adlandırdığı xırqəni vəsf edən bir qəzəl yazmışdı. İqamətgahda növbəti şeir məclisində başqaları ilə bir sıradə o da şeir oxuyanda məclis əhli haman qəzəldə “üşümək müşkülüünü eylədi asan kəpənək” sətrinə irad tutdu, “üşümək kəlməsi müqəddəs libası əşyaya çevirir”, – deyib hamı sətin dəyişdirilməsini məsləhət gördü. Tek Fəzl: “Övladım Seyid Əli üşümək yazmayıb, övladlarım, “üşümək müşkülü” yazıb, mürid bətnində məhəbbət oduna işarə edir”, – dedi.

Fəzl: “Ucalıqla adiliyin vəhdəti elmimizin mayasında deyilmi, övladlarım? Mən qəzəli bəyənirəm və təşəkkürümü bildirirəm”, – deyib mübahisəni yekunlaşdırırsa da məclis yenə razılaşmadı: “Adiliyi məcazımız götürmür, ustad! Müqəddəs libası xələldər edən söz pozulmalıdır”, – dedilər.

Bu “kamillər məclisi” adlandırılmış alim və şairlər məclisində Nəsiminin, bəzən hətta bir kəlməsinin də kəskin etiraz doğura-

cağından xəbər verən ilk mübahisə idi. Sonralar, ruhunun küskün çağlarında o, hüsnü kamilinə şikayətlənirdi: “Daş atırlar, məna şışəmi sindirirlər”, – deyirdi və səbəbini bunda gördü ki, Allaha dair köhnə təsəvvürün darmadağın edildiyinə baxmayaraq, kamillər “həm həq, həm insan olan” Fəzlin insanlığını, yəni onun özünün də idrak yolunda olduğunu unudurdular, bir tərəfdən “cəmi bütər yalandır”, – dedikləri halda, o biri tərəfdən Fəzlin xırqəsindən başlamış, ona aid nə vardısa, hamısını bütləşdirildilər, nəticədə Fəzlin özünü də bütə çevirir: “Cəmi həqiqətləri onda gör və qeyri-həqiqət axtarma”, – deyib beləliklə, idrakin yolunu bağlayırdılar. Məhz yolun bağlılığı üzündən deyildimi ki, ustadin elmi, ruhun cismə, alinin ibtidaiyə, kamilin cahilə təsiri üzərində qurulduğu halda, Div hüzuruna dərviş göndərmək, Divin özünə təsir etmək bu vaxta qədər nə xəlifələrin ağlına gəlmişdi, nə də alim və şair müridlərdən birinin! Tək o – Nəsimi belə fikrə düşmüşdü, ona da “Bu nə divanəlikdir?!” – deyildi. Nə üçün? Yoxsa, hətta hüdudsuzluq aldıqdan sonra da onu yenə məhdudlaşdırmaq niyyətində idilər? Demək, hətta bu dar ayaqda da mübahisəsiz keçinmək mümkün deyildi?

Ötən axşam Fəda özü ona ustadın bütün mübahisələrə yekun vuran kəlamını çatdırımışdı.

O kəlamda deyildirdi:

“Yer üzündə axırıncı hökmdar qurşağına taxta qılinc bağlayana qədər elm yayılmalıdır. Nə qədər ki, ordular tərk-silah deyillər, nə qədər ki, təhlükə və qorxu mövcuddur, karvanda təbəddülət da davam edəcəkdir. Təbəddülətə dözmək və xətaya yol verməmək üçün dərvişlərim yeganə həqiqi silaha – müqəddəs rəmzə sadıq qalmaçıları, cəmi bütərənin yalanlığını, bəşərin birliyini isbat üçün heç kimdən, heç nədən çəkinməyib moizə oxumalıdırular, həmişə, hər yerdə, hər bir şəraitdə müqəddəs rəmz qüdrətinə istinad edib, qurtuluşu yalnız və yalnız rəmzimizdə görməlidirlər”.

Mövlana Tacəddinin dünən axşam Məlhəmdə təcili yazıb rəmzi qılinc bahadırlarına göndərdiyi bu kəlamı Nəsiminin hafızəsi bütünlükə alıb, fikir burulğanları içində ayrıca saxlamışdı. “Həmişə, hər yerdə, hər bir şəraitdə müqəddəs rəmz qüdrəti” sözləri tək Fəzlin yox, həm də onun – Nəsiminin özünün sözləri idi, vəhdətin minillik yolunda yeganə silah haqqında aramsız düşüncələrindən törəmişdi. Hacı Firidunu dinləyib külli qırğının labüdüyüni duyanda məhz bu sözlərin hökmü ilə: “At verin!” – demişdi. Bəs

Fəda nə üçün etiraz edirdi? Bəlkə bir vaxt olduğu kimi, yenə Yusifin və xəlifələrin mövqeyində dayanmışdı?

Nəsimi sərt və bir qədər sinirli hərkətlə kösövü atıb, üzünü bulaq axarının narın qumu ilə ovuşdurub yuyundu, qasidlərin yuxarı başda onun üçün ayrı süfrə açdıqlarını görmədən aşağıda yanpörtü oturub, elə bil birə-iki böyümüş, etirazla dolu gözlərini ocağın üzə-rindən o yana – Fədanın üzünə dikdi:

– Divanəliyim deyil, Fəda, Div hüzuruna getməyim kamilli-yimdir, – dedi. – Öləməyib səlamət qayıtsam, dərvişliyimin bəhrəsini danışaram, o vaxt, əminəm ki, xəlifələrimizin xətasını daha heç biriniz təkrar etməzsınız və məni məhdudlaşdırmağa səy göstərməzsiniz!

Hüdüdsuzluq alıb mütləq həq iradəsinə sahib olan xəlifənin məhdudlaşdırılmaqdan ehtiyatlanması, deyəsən, qasidlərin hamisini və canişinin özünü də çasdırıdı. Fədanın at belində küləkdən yanıb həbəş üzütək qaralmış üzünə boğuq qızartı gəldi:

– Səni biz necə məhdudlaşdırıbilərik, Seyid?! – dedi. – Biz qasidlər yaxşı bilirik ki, varislə, Bakı müridləri ilə bahəm Fəzl özü də ali ruhu lap çıxdan səndə göründü. Moizələrində əndazəsizliyini və gizlin həqiqətləri açıq qışkırdığını xəbər verib səni bir vaxt həqiqətən məhdudlaşdırmağa səy göstərmişiksə, bunlar hamısı xəlifələrin buyruğu ilə olub. İndi biz ancaq öz nigaranlığımızı deyirik. Gecədən hamımız mat-məəttəl, bir-birimizdən soruşuruq ki: “Bu necə dərvişlikdir?! Fəzlin özünü qurban vermək cəhdinin səbəblərini bildik. Bəs Nəsiminin ölümə getməyinin səbəbi nədir?...” “Ordu səmtinə dərvişlik” desəydin, güman etmək olardı ki, bəlkə Pünhan müridi tapıb onun vasitəsilə ordu içəin qapı açmaq, elmimizi tədris edən varislərin əli ilə gizlin tədbirdə olmaq fikrindəsən. Amma sən “Ordu səmti” demirsən, “Div hüzuru” deyirsən! Məni məzur tut, Seyid, belə dərvişlik mümkünürsə, bu vaxta qədər Fəzl özü nə üçün bir tədbirdə olmayıb?!

Nəsimi çox sadə və aydın cavab verdi:

– Çünkü Divin bətninə təsir etməyə qadir dərvış görməyib! – dedi.

Lakin bu cavab Fədanı daha da heyrotləndirdi:

– Təsir?.. Teymurun bətninə təsir niyyətindəsən?!

Nəsimi mübahisə üçün vaxtının olmadığına işarə əlaməti kimi günəşə baxdı:

— Başqa nə niyyətim ola bilər mənim? — dedi. — Rəhm diləməyə getmirəm ki!

Fəda gözlərini ağır-ağır yoldaşlarının üzlərində gəzdirdikdə, nəhayət, qasidlər də müdaxilə etdirilər:

— Divin bətninə təsir qeyri-mümkündür! Daşdır onun bətni! İllərlə tədris də təbəddülət yaratmaz onda! — dedilər.

— Getmə, Seyid! Gündəzə vermə özünü! Üçgünlük möhlətin tamamına qədər Fəzl özü bir çarə tapar! — dedilər.

Fəda kimi haqlı olduqlarına onlar da əsla şübhə etmirdilər.

Teymurun bətninə təsir, əlbəttə, qeyri-mümkündü, dünyani mehvərindən oynatmağa, yer üzünən ab-havasını dəyişdirməyə bərabər bir şeydi. Amma bunu Nəsimiyə deməyə ehtiyac yoxdu. Çünkü Hacı Firidunu dinləyəndə də, yolda, at belində də o, ancaq bu barədə düşünmüş, qeyri-mümkünü mümkün etmək üçün, həmişə dərvişliyə gedəndə olduğu kimi, qarşidakı təsir hədəfinin xisləti haqqında aydın və dəqiq qənaətlər əldə etmişdi və indinin özündə də bu barədə düşünürdü. Əgər günəşin cisimlərə təsiri şəkisiz həqiqətdisə, daş da yaranmış cisimlər sırasında idisə, kim sübut edə bilərdi ki, daş təsirdən kənardır? Əgər cəmi cisimlərin mayası dəyişmək, kamilləşmək eşqilə doğub-törəyən xalıq zərrədən ibarətdisə, kim sübut edə bilərdi ki, daş, xalıq zərrədən məhrumdur, təbəddülata uğramır və heç vaxt uğramayacaq? Div uluslara üləma göndərib, qılıncla fəth etdiyini yenidən sözlə fəth etmək xəyalına düşmüşdüsə, varisinin qızıldəstə qılıncını gərəksiz bir şeytək kənaraya atıb, hətta Miranşahın da elm öyrənməyini tələb etmişdisə, bu özü Div bətnində təbəddülət deyildimi? Əgər Fəzl şahın bətnini dəyişdirmək və şahın vasitəsilə “Divi təhlükəsizləşdirmək” niyyətindədirse, bu niyyət də Divə təsirin mümkünlüyünü sübut etmirmi?

Belə mülahizələrlə Nəsimi bir daha günəşə baxıb süfrədən qalxdı.

— Həq kəlamı daşı da göyərtməlidir! — deyib yola düşdü.

Qasidlər birdən-birə susqunlaşmışdılar. Hamısının nəzərində son vida hüznüvardı.

Nəsimi isə vidalaşmadı. Silsiləyə qovuşduğu bir vaxtda ustادından, karvanı Yusifin pəncəsindən alıb düz yola qaytardığı bir vaxtda müridlərdən, təcridin ləğv olunduğu bir vaxtda yadlaşmış ”qətiyyətindən başqa ürəyində heç bir şeyə yer verməmək üçün

arxaya baxmadan uzaqlaşdı və tezliklə dağ qılıcının sal qayalığında yüz illər ərzində minlərlə karvanın açdığı cığırın kimsəsizliyində başmaqlarının taqqıltısını belə eşitmədən dərvişliyin qayğılarına qapıldı.

Ustadından sonra, yer üzündə o, bəlkə də birinci insandı ki, azadlığını istibdaddan kənarda yox, istibdad mühitinin özündə mütləq azadlıqla söz demək ixtiyaratında göründü. Hüdudsuzluğunun verdiyi bu ixtiyaratla Div hüzurunda o, hər şeydən əvvəl “həq sərrini” açıb, Fəzl məramında silah olmadığını, qurtuluşu Fəzlin heç də qılınca qarşı qılinc qaldırmaqdə – qiyamda, hərbdə görmədiyini hürufi elminə istinad edən hökmardaların və kütlələrin Teymura qarşı heç vaxt silah işlətməyəcəklərini sübut edib, bununla Divin bətninə açar salmalı idi. Dərvişliyin ən ümdə qayğısı bu idi. Nəsimi hələ: “At verin!” – dediyi andan əmindi ki, açarı düz tapmışdı; bir tərəfdən İldırım Bayəzidin, Qara Yusiflə Sultan Əhmədin, Fəzl müridləri ilə əsnafın və itaətdən çıxıb dağlara çəkilmiş kütlələrin, digər tərəfdən Toxtamışın həmləsindən ehtiyatlanıb dərin xəndəklər arasında oturan Teymuru dinləməyə məcbur etdiyən sonra o, insana, dinə, Allaha, peygəmbərə, qılınca, qorxuya dair, zərgər əlində zərtək yonulmuş kəlmələrini birbəbir daş bətnə yeritməli idi; ustادın, müridlərin, əsnafın başları üzərində qılinc və möhlətin qısalığı fikirlərini nə qədər qarışdırısa da o, bütün yolu nadir səbir və dözümlə moizəyə hazırlaşlığına görə kəlmələrində daşa təsir edə biləcək qədər siqlət olduğuna inanırdı. Lakin Div bətni tək Teymurun bətnindən ibarət deyildi. Pünhan müridiñ xəbərlərində Nəsimiyə məlumdu ki, ağ çadırda, Teymurun sağ ayağının yanında, hürufilərlə müttəfiqlərinin və əsnafın barəsində “çox şeydən xəbərdar dərviş” otururdu. “Dərviş Asir” adı ilə hər yerde, hamidan, hətta öz dərvişlərindən də gizlənən məharətli batının Şeyx Bərəkədən də üstün mövqedə – “sağ ayağın yanında” oturmağından aşkarı ki, Divin əsl bətni o idi. Ondan – dərviş Asirdən, əmirlərdən, ordu rəislərindən başqa, ağ çadırın daimi sakinləri – Şeyx Bərəkə ilə alimənsəb seyidlər də Div bətni idilər və Nəsimi əvvəlcədən görürdü ki, hüzurda lailahəilləlahı təmsil edən kinli bir kütlənin həmləsinə məruz qalacaqdı. O, nəinki həmləni dəf etməli, hətta o kütlənin Div yanında mövqeyini sarsıtmalı idi. Çünkü Pünhan müridiñ məlumatına görə, hürufilərə dair işlərində Div çox vaxt

Dərviş Asirlə məsləhətləşsə də, lailahəilləllahın hakimiyyəti o batında yox, Şeyx Bərəkə ilə həmin kütlədə idi. Şeyx Əzəmin Fəzli kafir, xəlifeləri və müridləri mürtəd elan edən fitvası onların tələbi ilə yazılmışdı, Fəzlin qətlinə fitvanı isə onlar özləri imzalamışdılar. Div Toxtamışın yaxına gəlməyini Ənəlhəqin təcili hərb niyyəti ilə əlaqələndirmişdi və Miranşahın qırğınlarından sonra bütün uluslara üləma göndərdiyi vaxtda özü də yeni qırğın törədirdisə, buna, şübhəsiz, Şeyx Bərəkə ilə seyidlər də rəvac verib, icrası ləngidikcə lailahəilləllahın qüdrətinə şəkk doğuran fitvaların icrasını tələb edirdilər.

Nəsimi yəqin bilirdi ki, Divin bətninə açar salıb “daşı göyərməyə” və Şeyx Bərəkə ilə seyidlərin mövqelərini sarsıtmağa nail olduğu halda belə, fitvalar hökmədə qalacaqdı. Demək o, mövqeyi sarsıtmaqla kifayətlənə bilməzdi. Dərvişliyin ikinci ümdə qayğısı lailahəilləllah məkanında lailahəilləllahın özünün ifşası olmalı idi ki, Şeyx Bərəkə ilə seyidləri Divin nəzərindən düşüb, ondan icra tələb etməsinlər. Əlbəttə, bu da qeyri-mümkündü. Lakin Nəsimi bu qeyri-mümkünü də mümkün etməli idi. Bir zaman Naxçıvanda, Əlincə yaxınlığındakı Xanəgah kəndində Fəzli bütün ziyarətgahlara canışın göndərmək və lailahəilləllahın inkarını lailahəilləllahın öz içindən başlamaq məramında olduğunu dedikdə, Mövlana Mahmud-dan başqa hamı: “Məramın qeyri-mümkündür”, – deməmişdim? Cəmisi üç il sonra, Nicat yurduna hicrət yeqinləşən vaxt Fəzli canışnları Təbrizin məscidlərində “Kim Yari-pünhanla gedirsə ayağa qalxsın”, – dedikdə isə onlarla məscid əhli ayağa qalxmamışdım? İndi, hicrətin səkkizinci ilində Səmərqənddən Anqaraya qədər, Təbrizdən Bağdada, Hələbə qədər, hər yerdə türk, fars, ərəb, əcəm içində əsnafla birgə minlərlə məscid əhli də lailahəilləllahın inkarına durmuşdusa, bu, qeyri-mümkünün mümkünlüyüni sübut etmirdim? İncarın bəhrəsi – insanların cümlə aləmi, aləm içində özünü dərk etmək və cəmi bəşəri kamilləşdirmək amalının özü də qeyri-mümkünü mümkün etmək eşqindən törəməyibmi? İnsan qabiliyyətinin imkanları hüdudsuzdursa, lailahəilləllah məkanında lailahəilləllahın ifşası nə üçün mümkün olmasın?!

Düşüncələr Nəsimidə elə bir vəcd yaratdı ki, o axırıncı dağ aşırımindən keçib düşərgənin qəşərində teymuri dərvişlərlə üz-üzə gələndə də vəcdindən ayrılmadı. Yazla yay arasının tamam

küləksiz, durğun vaxtı günəşin şaxıyan çağında kürətək qızmış dağ döşünün cəhənnəm istisini hiss etmədən canındakı odun hikməti ilə dərvişlərin üstünə yeridi, selav yarğanlarının kölgəliklərindən cir-cindirləri, torbaları yellənə-yellənə cin-şeyyatintək atılıb çıxan, əlləri batqanlı adamların bu dağ döşündəki boz-qara daşlartək bərkimış enli-yasti, dəyirmi, nahamvar üzlərinə, günəşdən daha da qayılib itib-batmış gözlərinin iynə işiltılara, xalatların qurşağa qədər açıq yaxaları arasında qaralan qarınlarından xeyli aşağıda qurşaq əvəzində dolanmış kəmənd iplərinə, qısa, möhkəm qıçlarının köhnə süvari əyriliyinə və hamısında eyni pələng çevikliyindən xəbər verən, hər an atılmağa, yüyürməyə meylli duruşlarına tamaşa edə-edə fikirləşdi ki, bu cahillər indicə quzğuntək tökülüb onu kəməndlə sariyacaqlar, şəhərlərdən, əsnafdan kənarda əllərinə düşən bütün hürufilərlə necə rəftar edirlərsə, onunla da elə rəftar edib, xırqəsini xəncər-bıçaqla parça-parça doğrayacaqlar, taxta qılincını məsxərəyə qoyub sindiracaqlar, başından “torsa papağını”, ayaqlarından başmaqlarını, corablarını çıxaracaqlar, mismarla bədənnini deşə-deşə sürüyəcəklər. Cismanı işgəncədən qeyri, bu cahillər ona nə edə bilərlər? Sürüüb aparanda heç düşünməyəcəklər də ki, əmir dərgahına onu məqsədinə doğru aparırlar, orada – dərgahda onun dilinin söz tutması kifayətdir ki, məqsədinə çatsın... Belə fikirlə Nəsimi bədənnini əvvəlcədən bu cahillərin ixtiyarına verib, yalnız iradəsini hifz etdi. Bu, Fəzlin rəmzi qılinc bahadırlarının hamısına məxsus bir qabiliyyətdi: məqsəd uğrunda ali fədakarlıq lazımlı gələndə onlar təzyiqə dözümsüzlüyü ilə insan iradəsinə zidd olan bədəni sərf-nəzər edib işgəncələrə dözürdülər və nəticədə: “İnsan deyillər! Ağrı bilmirlər!” – deyib kənara çəkilən düşmənlərini nə qədər vahiməyə salsalar da, öz qabiliyyətlərində heç bir qeyri-adilik görmürdülər. Doğrudur, işgəncəyə dözməyi ustاد “həq qabiliyyəti” adlandırmışdı. Bununla belə, istibdad mühitində bütün çətinliklər kimi, işgəncəyə dözmək də adiləşmişdi. Nəsimi üçün isə bu qabiliyyət adidən də adı bir vərdişə çevrilmişdi: dərvişlikdə dəfələrlə zahidlərin və cahil kütlələrin həmləsinə məruz qalıb, meydənlarda, barılar üstündə dəfələrlə daş yağmuru altında dayanıb, nəhayət, axırıncı dəfə Şeyx Əzəmin müridlərinin mismarları arasında qanına boyandıqdan sonra indi o, düşmən küt-ləsi əvəzində elə bil cansız qaraltılar üstünə yeridi.

Lakin bəs nədəndi ki, dərvişlər əllərini də tərpətmirdilər?

Tanımağına onu, əlbəttə, tanımışdır: tamamilə aydın görünür-dü ki, Əmir Teymurun düşərgəsinin qənşərində peyda olan bu bəyaz xırqəli adamin simasında onlar yol azmış adı bir müridə yox, kütłələr içində açıq moizələri ilə lailahəilləllahın sütunlarını uçuran xəlifəyə baxırdılar: qiyılıb itib-batmış gözlərin iynə işıltılardır onun gəlmişinə təəccübə birgə, barışmaz div düşmənciliyi aşkardı. Bəs niyə qurumuşdular? Birbaş onların üstünə yeriyən xəlifənin qorxusuzluğundanmi tutulmuşdular, yoxsa bir başqa, gizlin səbəbdən?

Nəsiminin fikri uzağa getdi.

Bakıda iqamətgahın və digər şəhərlərdə həq ocaqlarının öteri qayğılardan asudə çağlarında Fəzl “Cavidannamə” ilə birgə alim və şair müridlərin divanlarının yayılmasına xüsusi diqqət yetirərdi. O vaxt Mahmudun yandırıldığı “qayət məxfi həq ocağında” Nəsimi divanının bir qismini çağatay və türkmən ləhcələrinə uyğunlaşdırıb, “yari-pünhan”, “dilbər”, “yar”, “can”, “canan”, “nigar”, “aşıq”, “sadiq”, “üz”, “sac”, “zülf”, “şərab”, “saqlı”, “xumar”, “məst” və sair kəlmələrdə rəmzləri<sup>1</sup> şərh etmədən, müstəqim mənasında, aşiqanə şerlər kimi yayıb, onu yalnız “mehr-məhəbbət şairi” kimi tanıtdırmışdır. Səmərqəndin “qayət məxfi” guşəsindən çıxan divan açıq-açığına əllərdə gəzmiş, bazarlarda, meydənlarda, karvan-saralarda açıq satılmış, bir çox qəzəllərdə “cavidan”, “kafu-nun”, “yaradan”, “həq”, “nahəq”, “din”<sup>2</sup>, “Quran”<sup>3</sup>, “əhli-həq”, “cahil”, “div”, “şeytan” kəlmələri də müstəqim mənada anlaşılığına görə, hətta minbərlərdən oxunub, nəhayət, dərviş xanəgahlarına, Şeyx Bərəkənin iqamətgahına, Teymurun Gülüstan sarayına, Div varislərinin möclislərinə qədər gedib çatmışdı. Bu, tədrisin lap ilk – hazırlıq mərhələsi idi. Son mərhələdə – “Cavidannamə”nin həqiqətləri açılıb Quranın bətni aşkara çıxarılanda Nəsimi əşarənin həqiqətləri də aşkar olmalı və o vaxt divan bütünlükə yayılmalı idi.

“Qayət məxfi ocaq”da belə iş gedirdi.

Şeyx Bərəkə Seyid Nəsimi ilə Fəzl xəlifəsi Seyid Əlinin eyni adam olduğundan xəbər tutub onun əşarəni küfr elan etdikdən sonra

<sup>1</sup> “S a ç”, “zülf” – sırlı aləm, idrak mənbəyi; “şərəb” – elm; “saqlı” – elmi yayan, dərviş; “xumar”, “məst” – həqiqəti dərk edən adam

<sup>2</sup> “D i n” – elm, etiqad

<sup>3</sup> “Q u r a n” – şərhə ehtiyacı olan kitab

belə, bu iş dayanmır, əksinə, divanı eyni açıqlıqla, sərbəst və geniş yaymaq üçün rəmzi qılinc bahadırları yeni yollar tapırdılar.

Mahmudun dediyinə görə bir beyt onların dilindən düşmürdü:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,  
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

Məscidlərdə, ziyarətgah və ibadətgahlarda mübahisə və münaqişələr vaxtı rəmzi qılinc bahadırları sözlərini bu beylə başlayır, Süleyman peyğəmbərtək kamil olub “quş dilini” anlamaq<sup>1</sup> üçün “Qurani-şərif hürufatında həq əsrarını öyrənməyini vacibliyindən” danışıb, beləliklə, həm tədrisin yeni mərhələsinə keçir, həm də “mehr-məhəbbət şairi”nin Quran nurundan yarandığını isbata yetirib, ona münasibətin dəyişməsini tələb edirdilər. Bu barədə Nəsimi Mahmudun öz dilindən dəfələrlə eşidib, düşmən içində ona münasibətin ikiliyinə inanmışdı. Odur ki, indicə quzğuntek tökülləcəklərinə heç bir şübhə etmədiyi dərvişlərin hərəkətsizliyini, atılmağa, yüyürməyə hazır duruşları ilə birgə, sehrlənmişlək tutulub qaldıqlarını yaxından gördükdə o, dərhal “mehr-məhəbbət şairi”nə münasibəti xatırladı. Demək, Seyid Əliyə düşmənçilik arxasında Seyid Nəsimiyə rəğbət gizlənmişdi?..

Nəsimi hələ bilmirdi ki, quru daşda da xalıq zərrə mövcudluğuna etiqadı onun özünün bətnində təbəddülət yaratmışdı və bu təbəddülət üzündən düşmənə düşmən gözü ilə baxmırıdı. Odur ki, dərvişlərin adı çəşqinqılıqdan törəyən hərəkətsizliyini başqa yerə yozdu. Səltənətin hər yerində, həmişə “Yahu! Yahu!” qışkırtılarından başqa dilindən bircə beyt, bircə rübai belə eşidilməyən vəhşi kütlədə “mehr-məhəbbət şairi”nə rəğbət axtarmağın Nəsimi hissiyyatına, Nəsimi fəhminə tamam yad sadədillik olduğunu anlayanda o, artıq kəmənd arasında idi. Əvvəlcə harada isə gurultu qopdu, uzaqda bürküdən boğulan nal səsləri yaxın daşlıqda şimşəktək şaqqıldayıb ara verdikdə, o, qarovul qoşununun titrəyən atlarının xırıltıları, yüksən, üzəngi, əsləhə cingiltiləri arasında öz adını eşitdi: “Nəsimi” və ya “Seyid Nəsimi” yox, dərvişlər məhz “Seyid Əli” dedilər, həmin anda da o, sadədilliyini anladı və həmin anda

---

<sup>1</sup> Süleyman peyğəmbərin guya quşların dilini bilməsi haqqında əfsanə onun – Süleymanın təbiəti anladığına işaretə idi.

da kəmənd atıldı. Tərdən bozarmış ağ at belində nəhəng bir teymuri qeyri-adi cəldliklə kəməndi çəkib onun qollarını bədəninə sıxdı, dövrəsində toz qoparıb, atını enişə sürdü.

“Seyid Əli” adını eşidər-eşitməz o, bədənini yenidən sərf-nəzər etmişdi: atın ardınca dərvişlər də birdən enişə cumub öz işlərini görməyə başlayanda o, cüzi müqavimət belə göstərmədi. Eynilə əvvəl düşündüyü kimi, “tersa papağını” tapdaladılar, taxta qlincinə vəhşi qəhqəhələrlə atıb-tutub sindirdilər, xırqəsini parça-parça doğradılar, çəpkənini cirib saldılar, kürəyində, sinəsində hələ də qövr edən köhnə yaraları deşib-dağdırıb can köynəyini qana buladılar.

Bürkü arxasında çadırları bozaran yaxın düşərgə eyni zamanda dünyanın axırı qədər uzaqdı, çöküksinəli, tərki-dünya bədən bu yolda dözməyə də bilərdi, amma ruh cismin fövqündə idi və onun dözü mü vəhdətin minillik yolunda tələb edilən dözüm idi.

Cisminin fövqündə Nəsimi heç vaxt indiki qədər həssas olma-mışdı: məkana yetişəndə o, bədəninin ölümcül yaralardan döşəli qaldığını və hətta qanının ətirli yovşanlığa axdığını bütün aydınlığını ilə görürdü. Köhnə dərviş vərdişi ilə mühitin səsini dinləyib dərhal anladı ki, ağ çadırın yaxınlığında, lailahəlləllah kütləsinin arasındadır: dərvişlərin qışqırı-bağırtılarının, qəhqəhələrinin əksinə, bu kütlə ikrah və lənetlə uğuldayırdı. Uğultu boğuq idi. Amma bu yalnız çadırın yaxınlığından deyildi: kütlə həq divanında can verən bir adama baxdığını zənn edirdi.

Birdən uğultu azaldı.

O, gərgin diqqətlə bir daha mühitin səsini dinləyib, kütlə üzərində Divin zəhmini hiss etdi, yuxarıda – təpə belində tappilti salan tək ayaq zərblərinin bu səmtə endiyini anlayar-anlamaz onun ürəyi də eyni zərblərlə vurmağa başladı: təsir hədəfi öz ayağı ilə gəlirdi! Adı maraqla, Fəzlullahın xəlifəsinin ölüsünə baxmağamı gəlirdi, yoxsa başqa niyyəti vardı? Hər halda gəlirdi və Nəsimi üçün indi bundan böyük xoşbəxtlik yoxdu.

Teymur yaxınlaşış dayandı.

Nəsimi onun nəhəng qaraltısını, zülmət içində bir dəstə alovtək qızaran saqqalını gördü, ağır-ağır tövşüdüyüünü və asta, gər səsini eşitdi:

– Dərvişlərim məgər bilmirlər ki, belə adam hər vaxt ələ keçmir?

Eynilə hökmədarına bənzəyən ikinci bir nəhəng qaraltı göründü:

– Bu lənətullahın nəfəsi dəyidiyi yerdə ot bitmir, hökmədar! Düşərgəyə səlamət gətirseydik, bu məxluqatı beşcə kəlmə ilə din-dən döndərərdi, – dedi.

Bununla da söhbət kəsildi.

Qaraltıların aralındıqlarını gördükdə o, ağrıların məngənəsində çırpındı: “Qalx, ey Nəsimi!” – dedi.

Sonra bütün mühitə lərzə salan heybətli qışqırtı ilə:

– Qalx, ey həq! – dedi və bu dəfə, doğrudan da, ayağa qalxdı.

Kütłə vahimə ilə duruxdu.

Teymur isə ağır-ağır dönüb bir daha diqqətlə ona baxdı. İndicə göz qabağında can verən xəlifənin atılıb ayaq üstündə dayanması yağı qurtaran çıraqın son anda gur işiq saçmasına bənzəyirdi. Teymur bu cür ölünləri görmüşdü. Odur ki: “Qalx, ey həq!” – qışqırtısı onda ikrahlı qəzəb oyatdı.

– “Həqqəm” deyib it kimi gəbərənlər çox olub! Sən ölürsən! Uzan və üzünü qibləyə çevir! – dedi və eyni zərbli tappiltıllarla aralandı.

Təsir hədəfi yox, Nəsiminin ümidi ləri uzaqlaşıb gedirdi. Üçgün-lük möhletin artıq ikinci gününün başlandığını, təsir hədəfinə əli çatmasa ustadını və ustadı ilə birgə yüz min mələk misalı ölümə məhkum edəcəyini düşündükdə o, yenidən çırpınıb bu dəfə Teymu-run özünü də diksindirən hökmələ:

– Dayan, əmir! Məramımı sənə çatdırmaýınca ölüm yoxdur mənə! – dedi və qamətini düzəldib, başdan-ayağa qan içində Divə doğru addımladı.

Düşərgəyə məzar sükütu çökmüşdü. Sübh erkəndən gecənin yarısına qədər gündə beş dəfə həq dərgahına üz tutan, amma “həq” deyilənin nə olduğundan xəbərsiz kütłə açıq-aşkar möcüzə görür-dü. Hətta qırğınları vaxtı qılıncla doğram-doğram edilsələr də bo-yunları vurulmayınca yixilmayan itaətsizlərə az rast gəlməyən əmirlərlə ordu rəisləri də qurumuşdular.

Tək Nəsimi özü özündə heç bir möcüzə görmürdü. Ayağını hər dəfə yerdən üzükçə dünyaya ağırlığında yük qaldıra-qaldıra yeriyib, həq qabiliyyətini itirmək təhlükəsini hər an hiss etdiyinə görə beynindəki fikir burulğanını təsir hədəfinə çatdırmağa tələsdi:

– Beytül-müqəddəsdə, məsciddə mən “Səhra” daşı deyilən göy daş gördüm, əmir! Musa peyğəmbər o daşı qiblə buyurubmuş.

Musadan sonra Süleyman ibn Davud o qiblə üzərində məscid tikdirib. İslama qədər kütłə o daşa səcdə edərmış. Məhəmməd özü də o məsciddə, o qibləyə səcdə edərmış. Sonra Kəbə evində qara daş qoyub Musanın göy daşı əvəzində öz qara daşını qiblə buyurub!.. Fəhm et, əmir: hər hökmdar bir qiblə yaradırsa, aşikar deyilmi ki, insan özüdür qibləni yaradan?! Qılınc kimdədir, qiblə də ondadır, əmir! Sən payitəxtində Musanın göy daşına, Məhəmmədin qara daşına müğayir, qeyri rəngdə bir daş qoydur və qiblə buyur o daşı, təbəələrin Kəbə evindən üz döndərib üzlərini Səmərqəndə tutmazlar mı? Bundan da aşikar deyilmi ki, cəmi qiblələr yalandır? İnsanın bir həqiqi qibləsi var, o da insan özüdür! İnsana yox, sən öz qiblənə qılınc çekirsən, əmir!

Kütlə elə bil qəfil tufana düşüb çaxnaşdı. Çılğın qışqırtılarla hər tərəfdən irəli yeridi:

– Küfrdür! Müqəddəsatı təhqirdir! Dinə təcavüzdür!..

Kütlənin həmləsinə məruz qalacağını əvvəlcədən gördüyü üçün Nəsimi təmkin və dəyanətini itirmədən, al qanlı vücudunun bütün qüruru ilə şax dayanıb, bu vaxta qədər yüzlərlə kütlədən min dəfə eşitdiyi “müqəddəsatı təhqir”, “dinə təcavüz” sözlərinə qarşı həqiqətini bu cahil kütlənin üzünə çırpmağa, yerdə, göydə nə varsa, hamisinin insanda cəm olduğunu, “müqəddəs” adlanan hər şeyin yalnız insanda birləşdiyini sübuta yetirib, həmləni dəf etməyə hazırlaşdı. Lakin bu vaxt kütlədən bir nəfər ayrıldı, uğultudan kəskin seçilən sarsıntılı, şikayətli qışqırtı ilə Teymura müraciət etdi:

– Həzrət əmir!.. Həzrət əmir!.. Mən səltənətimizin cəmi müftilərinə yazmışam, bu məlunların elmi ilan zəhərindən bədtərdir! Bu mürədi hər yerdə daşa basırlar! Nə üçün rüsxət verirsən ki, indi o burda dil açıb sənin hüzurunda peygəmbərin uca adına ləkə yaxsı və müqəddəs Həcərə<sup>1</sup> böhtan desin?!

Zülmət içində Teymura yaxınlaşan adamin nazik, uzun qaraltısı, ağsümük üzü, hətta səsi və sözləri də Şirvan sədrəddinini xatırladırdı. Amma bu, əlbəttə, Şeyx Əzəm deyildi. Hüzurda belə səlahiy-yətlə danışan alimənseb seyid ancaq Şeyx Bərəkə ola bilərdi.

Mahmud məclisdə Div mühiti haqqında söhbətlərinin birində Şeyx Bərəkənin barəsində də məlumat verib demişdi ki, bu seyidin əslİ Məkkədəndir, orada – Məkkədə hələ iki yüz il bundan əvvəl

<sup>1</sup> Məkkədə qara daş

quraqlıq, acliq, səfalətdən dağlılib xərabəliyə çevrilib, sonralar da bərpa edilməyən “Mavəraünnəhr” məhəlləsində məskən salıb, yariac, yaritox güzəran keçirəmiş və Mavəraünnəhrdən Məkkəyə – Kəbə evinə ziyarətə gedən zəvvvarlardan xəstə düşənlərə xidməti ilə təsəlli taparmış. Eynilə Şeyx Əzəm kimi, xəstəm zəvvvarlara sidq-ürəkdən qulluğu ilə “Mavəraünnəhr” məhəlləsini pırə çevir dikdən sonra bədəvi ərəblərin basqınlarından zərərdidə olub Məkkə ilə həmişəlik vidalaşmış, iyirmi beş il bundan əvvəl ulduzu təzə parlayan əmir Teymura pənah aparıb, xəstələr, köməksizlər əvəzində, birdən-birə Teymurun qılincına xidmətə başlamış və tezliklə onun alimənsəb seyidinə çevrilmişdi. Mahmud bu məlumatı danışın qurtaranda Fəzl fikrə gedib, nəhayət, qısaca: Yalan etiqadın aqibəti!” – demişdi və ustadın hər bir kəlməsitək bu sözlər də Nəsiminin zehnində qalıb, mühit birliyinin və qayğı eyniy-yətinin adamları eyniləşdirməsi haqqında Fəzl elminə dair onun qənaətlərini daha da möhkəmləndirmişdi. Odur ki, Şeyx Bərəkənin sarsıntılı, şikayətli səsini eşitdikdə dərhal düşündü ki, öz şirvanlı məsləkdaşından seçilməyən bu şeyxin şikayəti hökmən çılgınlıq və qəddarlıqla vəhdətdə olmalıdır. Elə də oldu.

Şeyx Bərəkə “ilan zəhərindən də bədər elm” barədə fikrini Teymura deyər-deməz, eynilə şirvanlı məsləkdaşı kimi, hökmərinin razılığını gözləmədən Nəsiminin üstünə cumdu:

– Ağzını bağlayın! Yarasına duz basın! Atın xəndəyə, canına həşərat daraşın! – dedi.

Yox, bu seyid Şeyx Əzəmdən də qəddardı.

Lakin Nəsimi yaxşı bilirdi ki, öz fitvaları və cəzaları ilə nə qədər müdhiş görünənlər də, bu adamların qəddarlığı əlacsızlıqdandı.

Vəhşi kütlə onun yenə də qollarını bədəninə sıxıb sarıdı. Dəhşətli çirk və tər qoxuyan bir qurşaq onun ağzını qapayıb boyunda düyünləndi. O isə hələ qurşaq bağlanmamış, bir neçə anlıq fürsəti əldən verməyib, sözünü təsir hədəfinə çatdırıldı:

– Ağız bağlamaq hökmərin acizliyidir, Əmir Teymur! Mənim dilimdən yox, sənin bəлан İldırım Bayəzidin, Sultan Əhməd Cəlairinin, Qaraqoyunlu Yusifin və qeyri hökmədar, hakim və sərəsgərlərin qılınclarından gəlir! Məni dinləyib Fəzl məramından xəbər tutmasan bu xəndəklərin arasında ordunla bahəm məhv olacaqsan! – deyib Divi Divin öz silahı – qorxu ilə əsir aldı və bununla da Şeyx Bərəkənin həmləsini bir ləhzədə dəf etdi.

Qırmızı geyimli iki çağatay bahadırının müşayıtilə yuxarıya, lailahəlləllah kütlösündən kənar şəraitdə hüzura aparıldığını anladıqda Nəsiminin gözlərinə işiq gəldi. O, ipəyindən ocaq həniritək bürkü qalxan ağ çadırı, sonra içərinin alaqqaranlıq, sərin karvansara genişliyini və nəhayət, Teymuru gördü.

Çadırın bütün bacaları örtülmüşdü. Tək dal bacanın küncündən işiq gəlirdi. O işığın altında təxt ağarır, təxtin arxasında və sağ-solunda bahadırların əsləhələri işildiyirdi.

Teymur təxtindən və bahadırlarından xeyli bəridə – ortalıqda sütun kimi görünürdü.

Varisləri ilə yaxın qohumlarından və əmirləri ilə alimənsəb seyidlərindən başqa onun hüzuruna kim gəlsə hökmən üç dəfə dayanıb diz çökməli və axırıncı dəfə diz çökdükdən sonra ancaq onun özünün icazəsi ilə ayağa qalxmalı idi. Bu qayda bütün səltənətdə hamiya məlum idi. Qaydanı unudanları çağatay bahadırları diz çökməyə məcbur edirdilər. Amma Nəsimiyə belə təzyiq göstərilmədi və o, təzim etmədən yaxınlaşış beş addımlıqda dayandı.

İki aləm üz-üzə gəldi, Nəsimi bunu bütün varlığı ilə duydı. Çünkü qarşısındaki sütunun gərginliyi, narahatlığı ilə birgə o, özünün – qandan köynək geyinib Div hüzurunda dayanmış Fəzl xəlifəsinin simasını da görürdü. Boğucu yovşan bürküндə qanı tərinə qarışdıqdan sonra içəridə onun bədəni dərhal soyumuşdu, yaralarının elə bil hər birinə ayrı-ayrılıqda yenidən mismar sancılıb sümüklərinə işləyirdi. Bununla belə, indi o, həq qabiliyyətini itirmək təhlükəsindən uzaqdı. Gözlərini Teymurun çalın-çarpaz qırışlar arasında heybətli gözlərinə dikib, bu heybət arxasında gizlənmiş xoflu bətnə açar salmaq üçün “həq sirri”ni necə açacağını düşünür və əsla tələsmədən, hər bir kəlməsini ölçüb-biçirdi.

Teymur bu qəribə sükuta dözmədi.

Sütun birdən ləngərləndi:

– Baş aqmıram, nə sirri-xudasən! Gah mənə təzə qiblə göstərib rəhm diləyirsən, gah da müttəfiqlərinizlə hədələyirsən! – dedi. – Kütahını de: nə üçün gəlibson?

Onun gərginliyi səsindən də duyulurdu. Aydındı ki, bu adı nigaranlıqdan deyildi. Xəndəklərin arasında keçirdiyi günlər Teymuru tamam səbirsizləşdirmişdi və bu, Nəsiminin səhv etmədiyini – “həq sirri” açıldıqda elə tək bununla Div bətnində kəskin təbəddülət yaranacağını göstərirdi.

Amma o yenə tələsmədi:

– Mən elə bir mövqedəyəm ki, o mövqedən nə rəhm diləyirlər, nə də hədələyirlər, əmir! Həq elçisiyəm mən. Dilimdən nə çıxırsa, hamısı həq məramına aiddir, – dedi və sirri açmaq üçün zəmin hazırlamaq, Div bətnində mümkün qədər hissiyat oyatmaq ümidi ilə şərhə başladı:

– Qibləmiz təzə deyil, əmir! “Qiblə” bir mənada cəhət deməkdir. Dünyamızın altı cəhətindən biri, günəşin cismələrə təsirinin bol olduğu yer deməkdir. Digər mənada “qiblə” günəşin təsirindən əmələ gələn hərəkət – külək, yel, nəsim deməkdir... Musa həqdən dərs almışdı. Həqlə daim münacat edərdi. Və həqdən öyrəndiyini kütləyə çatdırmaq üçün yollar arayardı. Goy daşı o, günəşlə torpağın, suyun və yelin vəhdətindən yaranmış cümlə aləmin və cümlə aləmdən yaranmış insanın timsalı kimi səcdəgah buyurmuşdu. Goy daşın timsalında insan öz xalıqinə və özünə səcdə edirdi... Fəhm et, əmir, gör ki, o peyğəmbər nə iş görürmüş: insana xalıqlə birliyini anladırmış!.. Məhəmməd daşın rəngi ilə bahəm mənasını da dəyişdirdi. Tar gecə rəmzi qara daş dünyani dərkolunmaz buyurdu, idrakı öldürüb zülmət törətdi. Zülmətdən qorxu törədi. Qorxudan qul törədi. İnsan öz xalıqindən ayrıldı, böyük ikən kiçildi, zərqiyət ikən qiymətsiz oldu! Odur ki, sən bu qədər baş kəsirsən, əmir və kimin başını kəsdiyini bilmirsin!.. – O, Teymurun üzündə qırışlarına yığılıb-açılb qaynaşdığını gördü, bunun ardınca nə baş verəcəyini anlayıb sözünə ara vermədən: – Qorxu törətməklə sən özünü məhv edirsən, əmir! – dedi. – Vəliəhdin Cahangir qorxu qurbanı oldu! Digər vəliəhdin Miranşah qorxu əsirliyində, diri ikən ölüdür! Sən özün, bu qədər qüdrətli cahangir, bu cəhənnəm odu içində düşərgə salib xəndək arasında oturursansa, aşikar deyilmi ki, özün də qorxu əsirisən?!

Teymurun sıfəti gömgöy kəsilmişdi, yığılıb-açılan qırışlar arasında soyuq tər işıldayırdı... İyirmi beş ildən çoxdu ki, o öz əlilə adam öldürməmişdi. Amma indi əli öz-özünə silaha uzanıb, arxadan yüyürən bahadırın qılincini qından çekdi. Çox pis axsayaxsaya, tövşüyə-tövşüyə yeriyib, Nəsiminin iki addimlığında dayandıqda, yalnız Allah xofuna inamı və özünün törətdiyi qorxuya etiqadı, qarşısındaki müdhiş itaətsizin boynunu vurmaqdan əvvəl nə isə deməyə ehtiyac əmələ gətirdi.

Bir ərəş uzununda, bir çörək enində, ağır qılıncın ucu döşəmədə, xalı-xalçanın üstündə gəzib saçaları və saçaların altında çör-çöpü doğradı və Teymur o çör-çöpə baxa-baxa bu vaxta qədərancaq əməlində görünən fikrini sözlə bildirdi:

– Xırda həşərat iri həşəratdan qorxur... Qoyun qurdan qorxur... Gücsüz adam güclüdən... Cəmi bəşər də bir olan Allahdan qorxur! – dedi. – Qorxu üstündə bərqərar deyilmə dünyamız?!

Nəsimi ağır-agır başını buladı:

– Güclü, gücsüz insan yoxdur, əmir! Cahil var, kamil var. Cahilin tərzi-həyatı heyvanatın tərzi-həyatına həqiqətən uyğundur. Çünkü hər ikisi idrakdan məhrumdur. Həqqə qovuşan kamillər isə dünyada qorxunun səbəblərini öyrənirlər, yaşışin, çovğunun, qar-boranın, səmumun, zəlzələnin, yerde və göydə hər şeyin günəş təsirindən və cimlərin bətnində təbəddülətən törədiyini fəhm edib, elm qüdrətilə qorxudan xali olurlar! O kamillərdən birisi sənin hüzurundadır, bax gör üzümdə qorxudan bir əlamət taparsanmı, əmir?

Teymur məğlubiyyət hiss etmiş kimi, diksinib dingildədi:

– Qorxusuz insan qudurmuş itdir! Mürşidinizlə birgə hamınız ölməlisiniz! – dedi.

Nəsiminin kirpiyi də tərpənmədi.

– Qəflətdəsən, əmir! – dedi. – Mən sənə isbat edə bilərəm ki, Fəzlullah əl-Hürufinin qətlinə yox, sən öz qətlinə fitva verdiribsən! Şirvanda yüz min Fəzl müridinin yox, sən öz yeddiyüz-minlik orduñun başını kəsdirirsən! İmkan ver isbat edim!

Çadırı birdən-birə çökən dərin sükutda küt tappiltılardan eşidildi: dünyadan yarısını qorxu altında saxlayan cahangir, bütün varlığını bürüyən xofdan heç cür yaxa qurtara bilməyib, tələsik, dingiltili addımlarla çadırın dərinliyinə yeridi, təxtində oturub ağır-agır dikəldi və batqın səslə:

– İsbat elə! – dedi.

Bu qələbə idi.

Nəsimi köksündə tufan təlatümü hiss etdi, vəcddən titrəyən vücdunun ağrılardan xilas olduğunu duya-duya, həq azadlığı, həq sərbəstliyi ilə təxt öünüə yeridi.

– Dinlə, əmir! – dedi. – İnsan yalanı həqiqət bilir. Odur ki, həqiqət yalan cildində gizlənməli olur və çox vaxt təsirsiz qalır. Bunu fəhm etdiyim gündən mən sözümü açıq deyirəm, əmir!

Sənə məlumdur ki, yer üzündə ədalətsizliyin ümdə səbəbini Fəzl insanın cahilliyyində görür, özündən əvvəlki kamillərtək o da cəmi bəşəri kamilləşdirmək yolu ilə istibdadı məhv etmək əz-mindədir. Bu, həqiqətdir, əmir!

Elmimiz yalançı lailahəilləllahın və Allah xofunun inkarı ilə müstəbidlərin zülmünə etirazla pərvəriş tapıb, səltənətin cəmi uluslarında yayılıb. Səltənətdə sən insanı cəhalətdə saxlamaq və qorxutmaqla hökmransan, Fəzl isə elmi ilə, insana ləyaqət və ucağılıq bəxş etməklə hökmrandır. Bu da həqiqətdir!

Lakin həqiqətimiz “qiyam” deyilən bir yalanın cildindədir, əmir. İnsan nadandır, hərə bir dükan açıb öz mətahını satır. Hökmardarlarla birgə kütlələr də nəfs quludurlar, dinlərə, qiyamlara, hərblərə meyləri də nəfs və nəf ehtirasından törəyir. Odur ki, Fəzl öz həqiqətini “qiyam” cildində gizlətmüşdi, taxta qılincinin əvəzində polad qılinc, hakimiyyət və səltənət vəd etmişdi. Əslində isə, Fəzlin məramında nə silah var, nə də hakimiyyət! Fəzlin bir silahi var, o da sözdür. Qiyamımız da, təxti-tacımız, səltənətimiz və malü-mülkümüz də insan bətnindədir, əmir!..

Mən sənə sirr açdım. İndi daha bir sirr açmalıyam. Mənə insan, Şirvanda qırğın niyyətindən əl çəkəcəksən. İnanmasan Fəzllə yüz min mələkmisal insanla bahəm ordunu bada verib özün də məhv olacaqsan, əmir!

Həqqə əyandır ki, sənin “Hürufi içində hər şeydən xəbərdar dərvişin” var. O dərviş sənə xəbər gətirib ki, Qaraqoyunu Yusiflə Sultan Əhməd Cəlairi hərbə hazırlırlar, o səbəbdən də Fəzlin xəlifələri Ruma gediblər, Fəzlin müttəfiqlərinin ordularını və cəmi sufilərin müridlərini İldirim Bayəzidin ordusu ilə birləşdirib həm-ləyə gəlmək və Toxtamış xanı hərbə qoşmaq niyyətindədirler.

Bu xəbər doğrudur, əmir!

Amma digər bir xəbər də var.

Sənin dərvişin həqiqətən hər şeydən xəbərdardırsa, bilməlidir ki, bu işlərin hamısının mayeyi-fəsadi Anqara vəlisi Hacı Bayramdır. Hələ ötən ilin baharında Anqaradan Fəzlin hüzuruna elçilər gəlmişdi və Fəzl hələ o vaxt vəlinin təklifini rədd edib Bayəzidlə birlikdən boyun qaçmışdı. Bizə ancaq bu yaxında məlum oldu ki, o məkrli vəli öz işində imiş. Fəzlin xəlifələrini həq yolundan döndərib hərb fikrinə salan da odur, çox güman ki, Toxtamış xanı

yaxına çağırın da odur, əmir!.. Əgər elmimiz və məramımız barəsində dediklərimdən bir qənaət hasil etdinsə, indi sən bilməlisən ki, məramında silah olmayan Fəzlim hökmdarlarla yalnız həqiqətinin təntənəsi naminə əlaqə yaradır. İndi onun öz xəlifələri ilə müttəfiqlərini Anqara vəlisinin pəncəsindən qoparıb Bayəziddən ayırmadan və böyük hərb meydanında qırğını dayandırmaqdan qeyri qayğısı yoxdur. Bu niyyətlə Fəzlin özünün təkidi ilə Şirvanda müridlərimiz silahdan imtina ediblər. Yelqanadlı qasidlərimiz cəmi uluslara və qeyri diyarlara Fəzlin yeni kəlamını aparıblar ki, o uluslarda və diyarlarda müridlərimizlə, əsnaf, rəncər kütłələri ilə bahəm, elmimizə istinad edən cəmi hökmdarlar, hakimlər və sərəsgərlər də yalnız və yalnız rəmzi qılınca istinad edib həq mövqeyində dayansınlar.

Mən Fəzlin vəliəhdiyəm və insan bətnində təxti-tacın sahibiyəm, əmir! Rumda hərb ocağını söndürməyi Fəzl mənə tapşırıb. Dərvişlərin məni belə qana qəltən etsələr də, o tapşırıga əməl etməyincə mənə ölüm yoxdur. Günü sabah getməliyəm və Anqara vəlisinin əli ilə yandırılan o ocağı söndürməliyəm. Mən buna qadirəm, əmir! Amma Fəzlin digər alım və şair dərvişləritək mənim qüdrətim də ustadımla müridlərimizin səlamətliliyindədir. Şirvanda külli qırğın mənim qüdrətimi sindirər. Mənimlə bahəm qeyri dərvişlərimiz də sınarlar. Cəmi uluslarda və diyarlarda kütłələr, hökmdarlar, hakimlər, sərəsgərlər cılğınlaşış rəmzi qılınçı dübarə yerə atalar, o vaxt hərb ocağını heç nə ilə söndürmək olmaz və dünyanın yarısı sənin üstünə gələr. İndi özün de, əmir, şirvanşahdan kimin başını tələb edirsən? Fəzllə müridlərinin, yoxsa özünlə ordunun?!

Nəsimi susub cavab gözlədi.

Ona çıxdan məlum idi ki, Mavəraünnəhrdə hökmran olduğu gündən Teymurun heç vaxt sözü ilə əməli düz gəlməmişdi; ilk müttəfiqi Hüseyin xanla səltənəti bölmək haqqında danışıb, ertəsi günü kənar adamların əli ilə xanı öldürdürib, onun ordusuna da sahib olmuşdu; Səmərqənd əsnafına karxanalarda, bazarlarda icma qanunlarını saxlamağı vəd edib, onların əli ilə düşmənlərini Səmərqənddən qovdurmuş,<sup>1</sup> sonra əsnaf başçılarını guya danışığı üçün hüzuruna çağırtdırıb, qəfil həmlə ilə hamisini qılıncdan

<sup>1</sup> “Sərbədarlar” (*başları dar ağacında olanlar*) adı ilə məşhur peşəkarlar, qəsbkar Toxluq Teymura qalib gəlib Səmərqənddə hökmran olmuşdu.

keçirmişdi. Belə hadisələrin sayı-hesabı yoxdu. Nəsimi bunların hamısını bilirdi və düşünürdü ki, Səmərqənd əsnafının başına gətir-diyi burada təkrar etmək üçün Teymur heç bir çətinlik çəkməz: hürufilərin köməyi ilə hərbi dayandırıb, Toxtamışa qalib gəldikdən sonra yenə də şahın və ya bir başqasının əli ilə onlara – hürufilərə divan tuta bilər. İşin bu tərəfi də açıq danışq tələb edirdi. Amma Nəsimi danışmadı. Hiylodə, məkrdə məharətinə məharət çatmayan Divin öz vərdişindən əl çəkməyib bundan sonra da yeri gəldikcə məharətini göstərəcəyinə şübhə etməsə də, o: “Qalx, ey həq!” – dediyi andan indiyədək hədəfə çatdırıldığı fikirlərin təsirinə diqqət yetirib, Teymurun üzündə kəskin dəyişiklik oxudu və buna görə də susub qələbəsinə ümidlə cavab gözlədi.

İndi Teymur da tələsmirdi.

Uzun sükutdan sonra o, dal bacanın işiq zehi altında, təxtin böyründə ağaran qılınc toxunu.

– Lailahəlliəllahın qüdrəti mənim əlimdədir, mənəm sizin elminizi kəsən, – dedi. – Fəzlullah üçün əlverişli deyilmi ki, mənə qalib gəlsin? Nə üçün dayandırır o, mənə qarşı hərbi?

Nəsiminin gözlərinin parıltısında bu çarpışma ilə uyuşmayan qəribə, iliq təbəssüm qaynadı.

– Mənim ustadım elə bir Məcnundur ki, Leylasını qaytarmaq üçün döyüşən dostları ilə döyüşür, əmir! – dedi. – Qılıncla əldə edilən qələbə gərək deyil ona. Çünkü Fəzlə görə, elminin düşmənində də həq zərrəsi var. Yaranışdan birik hamımız, əmir! Yalan hökmü ilə ayrılmışq, müsəlman, tərsa, yəhudü, bütpərəst olmuşuq. Fəzl yalanı zir-zəbər edir, cəmi bəşəri həq səltənətində birliyə çağırır. Belə bir amal aşığı qılınc istinad edərmi, əmir?!

Teymur təxtin arxasında və sağ-solunda bahadırlartək hərəkətsizdi. Təri çəkilmiş üzündə qırışlarla bирgə indi elə bil gözləri də donmuşdu. Belə soyumuş, buzlaşmış halda, tamamilə sakit müha-kimə ilə:

– İnandırdın məni... İnandırdın ki, Fəzlullah hərb niyyətində deyil. Amma onun mənə vurduğu zərəri heç bir hökmdar vurmayıb. Şahdan tələbim hökmdə qalır! – dedi. – Güzəştim ancaq bu ola bilər ki, sən Rumda işini görüb qayıdanə qədər şah onu öldürməyib zindanda girov saxlasın. Get!

Danışq qurtarmışdı.

## TƏSLİM

### 18

Bakı, Dərbənd, Şəki, Şəbran və Muğan tərəflərdən Şirvanın dağlarına dolana-dolana gəlib, Şamaxıda, dünyanın altı cəhəti rəmzində altı darvazada qovuşan karvan yolları ağır-ağır axan insan seli, yüklü dəvə, at, qatır, ulaqla dolu idi. Qala hasarının dövrəsində, yeddi karvansara arasında, bazar meydanlarının hamısında burulub-bükülən, qaynayan sel uğultusu vardı. Lakin daş dirəkli, daş örtülü günbəzli çardaqların altında xırda-xırda hücrələrə bənzəyən dükanlarda həmişəki adı alver getmirdi. Dəvələrin, at, ulaq və qatırların yükleri endirildikcə, kəndxudalarla darğalar və mırşəblər yedəkçi-lərlə heyvanları dərhal meydanlardan qovub, təpəliklərin bükülüm-lərinə və toxmacarlıqlara ötürürdülər ki, qarşıqliq düşməsin, Əmir Teymura daimi tabelik rəmzi olaraq qapıları çıxarılmış darvazalar-dan şəhərə ancaq sadıq təbəələr keçsinlər.

Rəncər saha hamı sadıq ikən, qeyri-sadiqlər kimlərdi?

Camaat bu barədə bir şey bilmirdi.

Qeyri-sadiqlərin mövcudluğu yalnız ondan məlumdu ki, darvazalarda həmişəki dəri gərdənbəndlə, nizəli keşikçilərdən başqa dəbilqəli, qolçaqlı silahdarlar da dayanmışdı və keşikçilərlə birgə silahdarlar da darvazalardan keçənləri birbəbir yoxlayıb, qılıncdan qəməyə və hətta biçağa qədər, kimdə nə kəsər tapılırdısa, hamısını alırlılar.

Keşikçilərlə silahdarlardan başqa darvazaların sağ-solunda, divar diblərinin nəmli kölgəliklərində qara xırqəli müridlər də cərgə-lərənmişdir. Şeyx Əzəmin Fəzlə xəlifələrinə və müridlərinə dair fitvası bütün məscidlərin minbərlərindən car çəkildikdən sonra bu qara müridlər şəherlərə, kəndlərə səpələnib, “tüzündə saqqal olma-yan mürtədləri daşqalaq etmək” haqqında nə qədər qışqırsalar da, hər yerdə: “Fəzl müridləri həq aşiqidirlər” və ya “Rüsxət verin özümüz həqbini<sup>1</sup> mürtəddən seçək” – deyən camaatda heç bir hərəkət görməyib Şamaxıya çox narazı qayıtmışdır. O vaxtdan da

<sup>1</sup> Həq bın – həqqi tanıyan, düz görən adam

əksəriyyəti Mavərəünnəhr və Xarəzm ləhcələrində danişan bu qara müridlər Şamaxıdan kənara getmirdilər. Əllərində əsa əvəzində ölüm silahı batqan, ciblərində işgəncə silahı paslı mismar, darvazaların nəmlı kölgəliklərində lal-dinməz dayanıb mürşidləri Şeyx Əzəmin tapşırığı ilə keşikçilərlə silahdarlara da göz qoyurdular və keşikçilərlə silahdarlar da məhz bu baxışların ağırlığı altında cidd-cəhdə yoxlayıb, maldarların bel qayışlarından sallanan buynuz dəstəkli bıçaqlara, tiyələrə qədər alırdılar.

Toz-torpaq içində qalaqlanan silah çoxaldıqda, darvazalarda aqçalmalı mötəbər zahidlərlə çıyinləri palazlı mollaçalar peydə olurdular və əsləhəni palaz arasına doldurub aparırdılar.

Lakin camaat bu işlərə laqeyd idi.

Nə darvazaların silahdarlarla dolmasını etibarsızlıq hesab edən vardı, nə də silahın alınmasını.

On iki il bundan əvvəlki qiyamçıların böyük əksəriyyəti sağ idi, qiyam haqqında həqiqət və rəvayətlər hələ də dildə-ağızda idi və bu həqiqət və rəvayətlər rəncbər şahın adının dövrəsində günəş tacı kimi bir şöhrət tacı yaratmışdı. Divanxanada, Kəsranilərin gümüş təxti önündə qızıl dirəklərdən asılı pərdəni rəncbər şahın necə qoparıb, camaatin ayağının altına atıb: "Sizin şahınız öz təbəəsi ilə pərdə dalından danişmayacaq," – dediyini, qızıl dirəkləri əridib dinar kəsmək, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində adı taxtadan bəzək-düzəksiz bir təxt qoymaq buyurduğunu, sonra Huşəngin iyirmi beş adda vergisindən yarısını bir dəfəyə ləğv etdiyi və tacgüzərlilik günü əsnafla bir süfrədə təam yedyini indi də danişirdilar. Bu danişqlar şöhrət tacını elə parlatmışdı ki, hətta, qala qapılarının çıxarılmasını heç də Teymura tabelik rəmzi yox, rəncbər şahın öz təbəəsinə etibar rəmzi hesab edirdilər.

Bütün bunlarla yanaşı Miranşahın tamqaçlarından, acliq və yata-laqdan qaçıb, Arazın o tayından hələ də dəstə-dəstə gələn didərginlərə himayədarlığı və Teymurun hərb hədəsinə baxmayaraq Fəzlə əl qaldırmaması rəncbər şahın şöhrət tacının işığını daha da artırılmışdı. Gecələr hamı yatandan sonra Şamaxıdan bir işiq çıxıb dağlara qalxırdı, bu vaxt dağlardan da bir işiq enib Şamaxıya doğru gəlirdi və hər iki işiq, vəliəhd Gövhərşahın ləşgərgahdakı iqamətgahı önündə tapışib bir-birinə qovuşduqda elə şölə saçırı ki, o ölüdən bir tərəfdə Teymurun, digər tərəfdə İldırım Bayəzidin,

üçüncü tərəfdə isə Toxtamışın gözü tutulurdu. Çünkü dağlardan enən işiq sahibəz-zaman Fəzlin həq işığı idi, Şamaxıdan gedən isə, sahibəz-zamanın hökmü ilə əlində şame-əxi<sup>1</sup> tutan rəncbər şahın işığı idi; bir-birinə qovuşanda, yer üzündə hökmranlıq iddiasına düşmüş üç cahangirin üçünün də gözünün işığını alırdı.

Rəncbər şahı camaat beləcə vəhdətə qovuşdurmuşdu. Bundan sonra kimin ağlına gələrdi ki, o, Fəzl elmini tədris edən əsnafi və Fəzl məramını həq məramı bilən rəiyyəti tərk-silah etmək haqqında gizlin fərman vermiş və indi pişgahda, divardan asılı cütünün yanında dayanıb tərk-silahın qurtarmasını gözləyirdi ki, işığını həqiqətən onun işığına qovuşdurmaq niyyəti ilə batinlikdən çıxmış Fəzli tutdursun və Fəzl müridlərini qırğına versin!

Xəbərdən xəbersiz təbəə tərk-silahın etibarsızlıq olduğunu xəyalına da gətirmirdi. Altı darvazadan keçib, göyümtül çaylaq daşı ilə döşəli altı küçəni başdan-başa doldurub, rəncbər şaha bu küçələrdəki daşların say-sanbalından da artıq hədiyyə daşıyan camaata məlum olanancaq bu idi ki, rəncbər şah “varidatını təbəəsinə hasar edib”, xəzinəsini son dinarına qədər Teymura aparmışdı.

Onun fədakarlığı nə ilə nəticələnmışdı? Hələlik məlum deyildi.

Şirvan əhlinin qəlbini ovlayıb belə külli axınla Şamaxıya gəti-rən nəticə yox, fədakarlıq özü idi: rəncbər şah yer üzündə bəlkə də yeganə şahdı ki, təbəəsini varidatına yox, “varidatını təbəəsinə hasar etmişdi”.

Odur ki, şəhərin üzərində boz divarları ucalan zəhmli saray əvəzində elə bil pirə gedirdilər.

Eynilə pir ayağında olduğu kimi, altı küçənin altısında da varlı ilə yoxsulun, rütbəli ilə rütbəsizin fərqi yoxdu: qolları cirməkli qara qulların əlləri üstündə zərbaft parça və qızıl mücrülərlə gedən göyçalmalı, zərbuta xalatlı, əlvan başmaqlı tacirlər, sövdəgərlər, sarbanlar və rahdarlar<sup>2</sup>, boz keçə papaqlı, saya çəpkənli, yüngül başmaqlı əsnaf əqli zərgər, silahsaz, ahəngər<sup>3</sup>, misgər, qalayçı, kümçü<sup>4</sup> dərzi, boyaqçı, papaqcı və keçəçilər, davar dərisindən kür-dülü, corablı, çarıqlı, şıspapaq maldar dağ camaati, başları qələmkar

<sup>1</sup> Qardaş şamı

<sup>2</sup> Yol nəzarətçiləri

<sup>3</sup> Dəmirçi

<sup>4</sup> Baramaçı

çəkili, arxalıqlı, çuxalı rəncbərlər, xəz papaqlı, dəri çəpkənli, tumac çəkməli kəndxudalar və dargalar – hamı bir-birinə qarışmışdı. İyirmi dörd əsnaf məhəlləsində iyirmi dörd məscid öünüə toplaşan Şamaxı əsnafi öz ustabaşları, müşrifləri ilə birgə bir ucdan axına qoşulub sıraları sıxlaşdırıldıqca əlvan kütlələr daha da qarışır, qızıl hədiyyəli tacirlə gön, dəri yüklü maldarın ayrı-seçkiliyi belə qalmırıldı.

Meydan və Şəbran məhəllələrinin arxasında, dərgah qapısı öündə yenidən silahdarlarla rastlaşdıqda və burada Şamaxı əsnafında tapılan qəmə, tiyə, xəncər-bıçaq da alındıqda onlar buna da heç bir mənə vermirdilər.

Mərmər meydana keçib qulamların arasında yeni nəzarət altına düşdükdə bunu da etibarsızlıq bilməyib şaha yaxınlıqdan başqa heç nə duymurdular.

Enli pillələrlə qalxıb, uca, tağ altından keçib, nəhayət, pişgahın dəhlizinə qədəm basıldıqda, onlar gözlərini bir-birinin ciyini üzərindən irəliyə dikib qanadları yanlara çəkilmiş zərbaft pərdədən o yanda mərmər sütunları və gümüş qəndilləri ağaran pişgahın meydan genişliyində rəncbər şahı görməyə tələsirdilər.

Pişgah alımənsəblərlə, üləma, tacir, hərbiyunla dolu idi. Sütunların dövrələrində, divar diblərində, qapılarda və şahın arxasında candarlar gümüşhaşıyəli qalxanlarını böyürlərinə sıxıb, əlləri qılınc qəbzəsində, rəsmi sükut içinde gərgin diqqətlə izdihama baxırdılar. Şahın sağında Qazi Bayəzid, solunda Şeyx Əzəm, vəzirlər, şahzadələr, bahadırlar, ədib-nədimlər, təbib-əttarlar və münəccimlər də eynilə candarlartək gərgin diqqətlə axına baxırdılar. Tərk-silah fərmanından burada İbrahimin özü ilə qazidən başqa heç kəsin xəbəri olmasa da, Teymurun külli qırğıın tələbini və “üç ötə dördüncü gün” sözlerini eşitməyən, darvazalarda təbəənin tərk-silah edildiyini və əsləhəni məscid əhlinin apardığını görüb şahın tədbirini anlamayan qalmamışdı, odur ki, Fəzl elmini tədris edən əsnafla rəiyyətin külli axınına sakit baxa bilmirdilər.

Zərbaft pərdənin arasından enib gələn kütlənin baxışında isə inam və etibardan, məhəbbət və sədaqətdən başqa, cüzi şübhə, narahatlıq belə yoxdu. Pir, məbəd sehri içində ağır-agır yaxınlaşıb, işığını həq işığına qovuşdurmuş rəncbər şahı, – qızılsaqqallı İbrahimini həmişəkitək gözəl, toxraqlı və dəyanətli gördükdə, gətirdikləri hədiyyələr əvəzində, şirvanlılar sanki ürəklərini onun ayağının altına atırdılar.

— Qoyma hərb olsun, şahım!.. Şirvanı xilas elə, əmin-amanlığımızı qoru, şahım! — deyib bir-birinin sözünü təkrar edə-edə onun özü ilə birləşdirvarda cütünün, ətrafında əyan-əşrəfinin səcdəsinə əyilə-əyilə ötüb-keçirdilər.

Ustabaşılar, müşriflər Fəzlə işarə ilə:

— Həqdən ayrılmış, şahım! Elm və səbatımızı, ləyaqət və ucalığımızı qoru, şahım! — deyirdilər.

Bəziləri isə şahla ciyin-ciyinə dayanmış mirqəzəb Şeyx Əzəmdən əsla çəkinmədən, açıq-açıqına:

— Didərginlərimizi qoru! Yurdumuzda nicat tapanlara pənah ol, istiqbalımızı qoru, şahım! — deyirdilər.

İbrahim təbəələrinin hamısını eyni diqqətlə dinləyir, Fəzlullahə, Fəzl müridlərinə və Fəzl məramına etiqad və məhəbbətdən xəbər verən müraciətlərdən Şeyx Əzəmin hər dəfə necə ürpəndiyini hiss etse də hamiya ehtiram göstərir, ustabaşılar, müşriflər arasında öz köhnə qiyam başçılarını gördükə isə, hətta baş əyib təbəssüm də bağışlayırdı. Lakin bu vaxt kirpiklərin arxasında təbəssüm yoxdu. O, əvvəlcədən bilirdi ki, nə külli qırğıın tələbi əsnafdan gizlin qala-caqdı, nə də üçgünlük möhlət. O vaxt tərk-silah əsnafı şübhələndirməyəcəkdim? Qırğıın başlandıqda isə tərk-silah barədə gizlin fərmanın sırrı açılıb rəncbər şahın fitnəkarlığını aşkara çıxarmaya-caqdımı? Doğrudur, bu fitnəkarlığın insan başından minarələr quran, insanı diri-dirisi torpağa basdırın, hasara hörən, saman tüstüsündə boğduran cahangirdən qorxu adında bəraəti vardi. O cahangirin əlində İslamin qılınıcı, başı üzərində peyğəmbərin bayraqı vardi, bu da bir bəraət idi. Ölümə məhkumlar — Allaha bəndəlikdən çıxanlardılar, öldürməyə hazırlaşanlar lailahəilləllah mücahidləri idilər, İbrahim isə lailahəilləllah mücahidlərinin hər bir tələbinə boyun əyən, bir olan Allah hüzurunda aciz hökmardı, bu da bir bəraətdi.

İbrahimin bəraəti əsaslı idi.

Lakin bunlar hamısı onun özünün öz qarşısında bəraəti idi, hürufilərlə əsnafın qarşısında isə heç bir bəraəti yoxdu. Fitnəkarlıq aşkar olsaydı çox güman ki, o, qırğıını da axıra çatdırı bilməzdi.

Belə bir vahimə içinde İbrahim iki gün təbəələrinin hədiyyələrini qəbul etdi. Zahidlər və molləçalar iki gün darvazalardan silah daşıyıb Şeyx Əzəmin iqamətgahında cihad gözləyən dəstənin ixtiyarına verdilər. Bu, “Əbədiyyət atlısı”nın çağırış məkanında,

Məlhəm pirində və Məlhəmlə Şamaxı arasında ləngidiyi vaxtlardı. “Cilovu tutmaq” üçün öz qoşunu ilə şəhər cəvərində dayanıb hürufi məkanı ilə qasidlər vəsiti ilə əlaqə saxlayan Hacı Firidun bu müddətdə dərgaha iki dəfə çapar göndərmiş, birində müridlərin, ikincisində Nəsiminin “təslimə üsyən” etdiklərini, buna baxma-yaraq “Atlının öz vədinə sadıq qalıb tezliklə hökmən Şamaxıda olacağını” xəbər vermişdi. Odur ki, möhlətin üçüncü gününə keçən gecə sonuncu təbəələr rəncərə şaha səcdə edib çıxıldıqdan sonra İbrahim onunla Hacı Firidunun arasında gəlib-gedən çapara bir kəlmə: “Vaxtdır!” – dedi.

İki günün yükü ay, il yükünə bərabər olmuşdu. Bir tərəfdən aramsız qorxu, o biri tərəfdən yuxusuzluq İbrahimini elə hala salmışdı ki, Hacı Firidun bu dəfə özü hüzura gəlib “Atlının” dərgahda tək olacağını dedikdə, o, əvvəlcə heç nə anlamadı.

Hacı ona acizənə yalvarişla baxıb:

– Mən Fəzl müridlərini qırğına verməyə qadir deyiləm, qib-ləgahim! – dedikdə isə İbrahim təxtdə ağır-agır dikəlib, birdən ağardı: sədaqətli alimənsəbinin buyruğu hökmən əməl edib təslim vaxtı Fəzlullahla birgə müridləri də gətirəcəyinə necə əmin olmuşdusa, indi bu xəbərdən çəşib, eynilə Teymurun hərb xəbərini alanda olduğu kimi, üşəndi. Hacı niyə boyun qaçırrıdı? Fəzlullahdan “Dərviş” adı alıb sədaqətə and içdiyinə görəmi? Məgər “o mələnun yüz min başı var” sözlərinin və üçgünlük möhlətin mənasını anlamırıdı? “Üç ötər, dördüncü gün” qurban bayramına düşür. Hacı necə bilir, nə deməkdir bu? Teymur vaxtilə İsfahan cəvərində altı ay sərasər Sultan Əhmədin təslimini gözləyib, məhz qurban bayramı günü əsgərlərinin sayı qədər baş tələb edib, bu il isə üç ay sərasər Ərməndə, bir ay da Ərmənlə Şirvan arasında Fəzlullahın təslimini gözləyib, yenə məhz qurban bayramı günü “o mələnun yüz min başını” tələb edirsə, Şirvanın aqibəti məlum deyilmi? Hacının Fəzl müridlərinə sədaqəti üzündən Şirvan Teymurun əsgərlərinin sayı qədər qurban verməli olmazmı? Qurbanlar içində Gövhərşah da, Hacı Firidunun özü də qurban getməzmi?! Naxçıvanın, İsfahanın, Təbrizin, Bağdadın əsnafı kimi, Şamaxı əsnafı da Səmərqəndə aparılmazmı və belə müsibətdən sonra Şirvan bir də dirçələrmi?!

Dörd barmaq enində firuze qasılı tacın altından İbrahimin qasıclarının üstünə iri-iri damlalar axındı. Hacı Firidunun titrək buxağında

da iri damlalar titrəyirdi. Amma nə İbrahimin sualları qurtarırdı, nə də Hacı şahın əzabını yüngülləşdirə bilecək bir kəlmə deyirdi.

Yalnız İbrahim onun inadla susmağından heyrətlənib, təkidlə cavab tələb etdikdə Hacı, nəhayət, dillənib hər ikisinə tanış bir söz:

– Çarmıxdayam, şahim! Çarmıxdayam! – dedi.

Bu, onun öz sözü deyildi.

İki gün əvvəl Dərbəndə yola düşməyə hazırlaşanda Gövhərşah Hacını da özü ilə ibadət otağına aparıb orada mehrab qabağında dua edən atasının hüzurunda uzun və dəhşətli bir etiraf başlamış, lailahəil-ləllahla ənəlhəq arasında çırpındığı ilk günlərdən indiyə qədər atasının iradəsinin ziddinə, Fəzlə xidmətlərini bütün açıqlığı ilə danışmış: “Şah atamın diləyinə xidmətim bir cənnət idi, Fəzl atamın məramına xidmətim də bir cənnət idi. İndi iki cənnət arasında çarmıxdayam, şahim!” – demişdi. Oğlunun “ruhumda ikilik” adlan-dırdığı cəhənnəm əzabının baisi özü olduğu üçün İbrahim susub Fəzlullahha çatdırıldığı xəbərlərə görə onu məzəmmət belə etmişdi. İndi möhlətin qurtarmaq üzrə olduğu bir vaxtda, bu ölüm-dirim günündə Gövhərşahın sözünü təkrar edib şah buyruğundan boyun qaçırıban Hacı Firidunun cavabında isə susa bilmədi:

– Səninlə, Gövhərimlə bahəm mən özüm də çarmıxdə deyiləm-mi, Hacı?! Teymurun, Miranşahın, Şeyx Əzəmin, hürufilərin, əsnafın, rəiyətimin və siz alimənsəblərimin arasında sədparə deyi-ləmmi? Əlli şəhərli diyarda vahid səltənət eşqılı gəlib, indi Şirvanın mühafizəsinə də qadir olmadığımı aşikar görürəmsə, əmin-amanlıq carçası və qan-qırğıın düşməni ikən, bu gün səndən qan tələb edi-rəmsə, çarmıxdan da bədtər cəhənnəm deyilməti bu?!

İbrahim tər içində ayağa qalxdı:

– Get, Hacı! Təslim vaxtı müridlər şəhərdə olmalıdır! Mənim Fəzlullahha xoş sözümüz öz qulaqları ilə eşitməlidirlər! Sonra dəstə öz işini görməlidir! Ölən oləcək, qalanlar yenə sənin və Gövhə-rimin himayəsində, işimizin bəhrəsini gözləyəcəklər. Get!

O başını yandıran tacla çıynını üzən ləbbadəni qulamların üs-tünə atdı, ikinci mərtəbədə əndərulla üzbeüz yatağına qalxıb altı-guşəli, xırda əlvan şüşərlə bəzənmiş pəncərəni açdı.

Şirvanın gah dumanlı, çər-çərməli, gah da açıq, sakit və sərin bahar gecələrindən fərqlənməyən adı gecə idi. Bürcərdə çəlləktək qaralan böyük saxsı qablarda kömürlə qarışq yanana neftin gur

alovları həmişəki kimi, üç min addım uzununda qala hasarından başlamış, karvansaraların hamısının həyet-bacalarını, bazar meydanlarının hamısının dükan cərgələrini işıqlandırırdı. İl in bütün fəsil-lərində isti və soyuqdan, yağışdan, qar-borandan, çovğundan asılı olmayaraq, dəqiq intizamla öz işlərini görən gecə hökmranları – mırşəblər də həmişəki qayda üzrə, beşbir-üçbir bölünüb küçələrdə, meydanlarda, karxanaların, bazarların, karvansaraların dövrələ-rində gəzinirdilər. Bu gecənin başqa gecələrdən fərqi ancaq bunda idi ki, təpələrin aralarında, toxmacarlıqların talalarında və küm-xanaların yan-yörəsində xırda-xırda ocaqlar işıldayırdı. Yəqin ki, alverə qalan şirvanlılar ocaqların dövrələrində oturmuşdular. Hacı Firdunu görülən işlərin labüdüyüնə inandırıldıqdan sonra nisbətən sakitləşmiş İbrahim, təbəəlerinin ocaq dövrəsində rahat oturuşundan, mırşəblərin yedəklədikləri atların meydan, küçə daşları üstündə asta-asta taqqıldayan nal səslərindən və dağ havasının şəhli sərinliyindən süstləşdi, hər an Fəzlullahla müridlərini gözləsə də yatağa uzandı. Lakin o, bu gecə də yatmayacaqdı. Çünkü həmin bu vaxtlar hürufilər arasında son hadisələr baş vermiş, Nəsimi Şəbran yolunda qasidlərə: “Cismimi dirçəldin və məni Şamaxıya yetirin!” – deyib dərvişliyinin bəhrələri haqqında fikirlərini danışmış, qasidlər onun mühafizəsini təmin etmək üçün Mövlana Tacəddinin gizlin görüş mənzillərinə təzəcə göndərdiyi keşikçi müridlərə, keşikçi müridlər isə əsnaf məscidlərində Fəzl canişinlərinə və ləşgərgahda bahadırlara təcili xəbər çatdırılmışdır. Yuxusuzluqdan sancan gözlerini yumub xüsgüyə dalmış İbrahim əvvəlcə çaxnaşma hiss etdi, sonra hövlnak atılıb Şamaxını oyaq gördü.

Əsnaf məhəllələrində iyirmi dörd məscidin iyirmi dördünün də həyəti adamlı dolu idi. Camaatın duruşunda, tərpənişində açıq-aydın narahatlıq, həyəcan və gərginlik vardı. Hərdən, xalı-xalça və palazla örtülü qapılar arxasından çıxıb, hovuzların kənarında işıl-dayan ləyən və cürdəklərini götürüb, məhəllələrin içərilərinə uzaqlaşan tək-tək qoca möminlərdən başqa cəmi əsnaf çaxnaş-mada, vurnuxmada idi. Nə olmuşdu? İbrahim nə baş verdiyini təcili öyrənməyin vacibliyini düşünməmiş, birdən şəhərin sağ tərəfindən sübh azanına bənzər güclü, zil səs eşitdi və o yana boylandıqda Şəbran yolu ilə ləşgərgah yolunun qovuşduğu yerdə bəyaz xır-qəsinin ətəkləri yellənə-yellənə şəhərə enən hürufini gördü.

İyirmi dörd məscidin iyirmi dördünün də həyətində çaxnaşma dayandı.

İbrahim sarayın ucalığından gah camaata, gah da tək-tənha gələn hürufiyə baxıb gecənin sükutunda yayılan münacat içində onun: “Dinlə mənə, ey əhli-həq!” – dediyini aydınca eşitdi.

Nəsiminin səsini İbrahim onlarla müəzzzin, xanəndə səsindən ayıra bilərdi. Boy-buxununu, yerisini min adam içində seçə bilərdi. Odur ki, dərhal tanıdı və tanıyan kimi sinəsində ağır döyüntülər hiss etdi: yenə Nəsimi gəlirdisə, demək, Fəzlullah gəlməyəcəkdir?! Demək, görülən işlər hədər getmişdir!?

İbrahim fəlakət duydu və fəlakətə yol verməmək üçün, siyasetinin bəhrələrinin məhvi bahasına olsa belə, Hacı Firidundan başlamış, Şamaxı ilə hürufi məkanı arasında gedib-gələn qasıdlarə qədər, hamını Şeyx Əzəmin müridlərinin mismarları altına vermək və harada isə bu yaxınlarda olan məkanı öyrənib silahlı dəstəni təcili oraya göndərmək fikrinə düşdü.

Lakin bu vaxt ona daha gözlənilməz bir fəlakət üz verdi:

Darvazaların tağları altından Şeyx Əzəmin müridləri qara bulud-tək yeriyyib bəyaz xırqəni çulgalayanda bir tərəfdən Gövhərşahın bahadırları ilə əsgərxas, o biri tərəfdən Hacı Firidunla qoşunu peyda oldu, üçüncü tərəfdən – məscidlərin həyətlərindən əsnaf axışdı, bir olan Allah himayəsində zavalsız, xətərsiz sayılan müridləri açıq düşmənciliklə dağdırıb Nəsimini aralığa aldılar və baş darvazadan sağ əldəki üçüncü darvazadan şəhərə girib, Şamaxının dağətəyi qismini lərzəyə salan “Ənəlhəq” qışqırtıları ilə saraya doğru dikkənlər.

İbrahim “işin başında Nəsiminin dayanacağımı” eşitmışdı. Bunu ona “təyin olunmuş məkanda görüş” haqqında danışıqda Gövhərşahla Hacı Firidun demişdilər. Fəzl-həqqə vəfadərliğinin ümdə şərtlərindən birinin indi Nəsimini mühafizə etmək olduğunu isə nə Gövhərşah açmışdı, nə də Hacı. Odur ki, baş verən hadisə İbrahimə dəhşətli bir möcüzə kimi göründü.

O, başından şəbkülahı, ciyindən xalatı atdı. Şahın halının xarablığından özlərini itirmiş xidmət qulularına imkan vermədən geyinib Mərmər meydana endikdə onu əsmə tutmuşdu. Ömrü boyu min bir bəlaya düşüb çıxsa da, İbrahim heç vaxt indiki qədər bədbəxt olmamışdı. Teymurun “o təxtini Fəzlullaha verib” sözlərindəki

həqiqəti yalnız indicə, Gövhərinin istəkli bahadırları ilə özünün istəkli alımənsəbi Hacı Firidunun tutduqları işi gördükdə dərk etmişdi. Şirvana uzaqdan baxan Teymurun gözləri necə də iti idi. Şirvanda hamiya kirpiklərinin çəpəri arxasından gərgin diqqətlə baxıb hər şeyi gördüyüünə əmin olan şah isə kor imiş. Hələ bir neçə ay əvvəl Nəsiminin Fəzl elçisi Seyid Əli adı ilə gəlişindən sonra, hürufi elmini Şirvanda kimlərin tədris etdiyini danışanda Gövhəşah açıq-aydın: “Bahadırlarımız da elm öyrənirlər” demişdisə, bahadırlarının və onlarla birgə əsgərxasın da “hakimiyyətdən kənar” olacağını İbrahim niyə görməmişdi? Gövhərinin öz atasına, bahadırların saha və himayədara məhəbbətini Fəzlullahə və Fəzl müridlərinə məhəbbətdən üstün bilmüşdi? Bütün səhvlori bunda deyildimi? Korluğunu da elə bunda deyildimi ki, hürufilərlə yeddi il əlaqə saxladığına baxmayaraq, nə Fəzlullahın özünə yaxından bələd idi, nə onun elminə, nə də bu elmə uyanlara? Şirvanla birgə bütün Azərbaycanı, İranı, İraqı, deyilənə görə hətta Suriyanı, Misiri də dəli-divanə edib dindən döndərən küfrdən qaça-qaça o, Gövhəri ilə bahadırlarından, Hacı Firidunla əmələsindən, öz köhnə istinadgahı – qiyam başçıları ilə əsnafdan da qacılıb uzaqlaşmışdı. Orduda şah Gövhəri vəliəhd əvəzində Fəzlullahın Əmin Məhrəmi hakim idisə, hürufilərlə əlaqələr üzərində şah alımənsəbi Hacı Firidun əvəzində Fəzlullahın Dərviş Hacısı hakim idisə, Şamaxıda şah istinadgahı əsnaf əvəzində Şeyx Əzəmin müridlərinə həmlədən çəkinməyən Allah xofundan xali kütlə hakim idisə, bunların hamisinin üzərində isə Fəzl iradəsi hökmran idisə, İbrahim təxtini həqiqətən Fəzlullahha verməmişdimi? Nəsiminin keçən dəfəki kimi yenə də hər şeyi alt-üst etməyə gəldiyini əvvəlcədən duysa da, ona qarşı bir iş görməyə qadir deyildisə, hakimiyyətdən həqiqətən məhrum olmamışdimi? İndi İbrahim nə çarə tapmalı, möhlətin azallığı, “yüz min baş” tələbinin “əsgərlərin sayı qədər qurban” tələbinə çevrildiyi bir vaxtda xilasını harada, kimdə axtarmalı idi?

Hacı Firidun itaətsizliyi ilə uyuşmayan, anlaşılmaz itaətlə hüzura gəlib, Nəsiminin görüş tələb etdiyini dedikdə, o, əvvəlcə elə bil heç nə eşitmədi, canında üşütmə, əlləri qoynunda vurnuxub, sonra birdən ayaq saxladı:

- Nə istəyir? Nə deyir?!
- O, Teymurun hüzurunda olub, şahım!

– Nəsimi?! Teymurun hüzurunda?!

– Bəli, şahim!..

– Və belə sağ-səlamət qayıdıb gəlib?! Hansı əbləh inanar buna, Hacı?! Nə demək istəyir mənə? Get öyrən gör sözü nədir!

Hacı Firidun hökmərdən incikliyini bürüzə vermədən yumşaq etirazla:

– Nəsiminin hər kəlməsində min kəlmə olur. Məramını sənəancaq o özü çatdırı bilər, şahim! – dedi.

Əlbəttə, doğru deyirdi. Amma İbrahim razılaşmadı:

– Məramının məğzi nədir? Təslimə üsyən deyil? Teymurun hökmü müqabilində hansı mülahizə ilə üsyən edir? Bunu öyrənə bilməzsən?

Hacı dillənmədi.

İbrahim yenidən vurnuxmağa başladı.

Mərmər meydanda həmişəki qayda üzrə, gur məşəllər yanındı. Şahin meydana endiyindən xəbər tutan çıraqdarlar, xanəgahın divanxana səmtində ləvazimatgahdan yandırılmamış məşəllərlə çıxıb, hasar, barı diblərində müntəzir idilər ki, yağı azalan məşəlləri dəyişdirsinlər. Mehtərlər yene təcili səfər olacağını güman edib şah tövləsi öündə amadə idilər. Buyruq və xidmət qulamları xanəgahın divarı dibində və pişgahın tağı altında qollarını çarpezləmişdilər. Bir də ki, İbrahimin etibarlı ana qohumları –yorulmaz, usanmaz candarlar, əllərində yalın qılınc, uzaqdan-azağa onun ardınca gəzinirdilər. Gülüstan sarayında hər şey öz qaydasında idi.

Dərgahın hasarı arxasında şəhəri götürmiş izdiham isə saraya kimsəsizlik görkəmi verib İbrahimin üşütməsini artırırdı.

Şah məscidinin minarəsindən sübh azanı eşidilib möhlətin üçüncü gününün başlığındı xəbər verdikdə o, nəhayət, dayanıb qanla dolu gözləri ilə Hacı Firiduna baxdı.

Dilində bir kəlməvardı: “Xain!”

İllər keçəcək, bir vaxt gələcək Bakı hakimi, bəhrəssədr Hacı Firidunun kafirliyi və təxt-səltənətə xəyanəti haqqında üləma ilə şah divanı arasında danışq başlananda, İbrahim gözlənilmədən bu danışığı kəsib hamını təəccübəndirən açıqlıqla: “Didərginlərə himayədarlığı biz özümüz tapşırmışdıq. Bu işdə Hacı Firidunun günahı yoxdur. Küfrə uyubsa tövbə etsin, günahını yüngülləşdirsin!” – deyib bu yolla onu edamdan qurtarmağa çalışacaqdı.

Çünki o vaxt İbrahim bütün bəlaların, o cümlədən Gövhərşahla Hacı Firidunun küfrə uyub dindən döndüklərinin də onun özünün siyasetindən törədiyini, daha doğrusu, hər şeyi açıqca görə-görə on əziz adamlarını qurban verdiyini daha aydın dərk edəcəkdi. İndi başı üzərində müəzzzinin kafir izdihamına baxa-baxa vahimə ilə “Allahu əkbər!” qışqırlığı, Şəbrandan gələn fəlakətin labüb olduğu bir vaxtda isə, “xain” deyib Hacı Firidunu Şeyx Əzəmin müridlərinin mismarları altına verməyə hazırlı və bu qətiyyətində cüzi də olsa tərəddüd yoxdu. Əgər indi şirvanşahın düşüncələrindən xəbərdar bir nəfər tapılıb bir vaxt Fəzl elçilərini dəmir qəfəslərdə işğəncədən qurtaran şahla alımənsəbini paslı mismar altına vermək qəs-dinə düşmüş şahın tamam başqa-başqa adamlar olduğunu desəydi, xəzinəsini Şəbrana apardıqdan sonra Teymurun ən kəsərlə silahının – qorxunun təzyiqi ilə onun daha böyük bir sərvətdən – hökmədar əqlindən məhrum olduğunu anlatmağa səy göstərsəydi, İbrahim bəlkə də anlardı. Lakin onun belə səyə qabil adamı yoxdu. Belə adamancaq Gövhərşah ola bilərdi ki, İbrahim onu da özündən uzaqlaşdırmışdı.

Hacı Firidunu yalnız təsadüf xilas etdi.

Şeyx Əzəmi hüzura çağırmaq üçün əlini-əlinə vurdugu anda İbrahim onun – Hacının şəhərə dikilmiş gözlərində anlaşılmaz təbəssüm gördü və istər-istəməz şəhərə boylandıqda o təbəssüm dənən də anlaşılmaz bir hadisənin şahidi oldu.

Əsnaf məhəllələrində məscidlərin hamısı sükuta batmışdı. İlin on iki ayında hər gün iyirmi beş minarədən eyni vaxtda ucalıb Şamaxını ibadətə çağırın iyirmi beş müəzzzinin ərşə qalxan münəcatları əvəzində təkcə Şah məscidinin minarəsində avazı pozulmuş müəzzzinin qışkırtısı şəhərin üzərində yayılıb qəribə və müəmmalı sükutu dərinləşdirirdi. Yalnız qəribə və müəmmalı yox, bu sükut həm də müdhiş idi: şübhə azanında müəzzzinin susması şübhün vaxtında açılmaması, günəşin vaxtında doğmaması, çərxi-fələyin dayanması kimi bir şeydi. Odur ki, İbrahim Hacıya qəzəbini boğub, tək müəzzzinin vahiməli qışkırtısından bir o qədər də fərqlənməyən qışkırtı ilə soruşdu ki:

– Müəzzinlər niyə lal olublar?!

Hacı Firidun yaxınlaşmış, yenə də itaətsizliyi ilə uyuşmayan itaətlə baş endirdi və birdən ona Gövhərşahı xatırladan sakit cəsarətlə:

– Fəzlə istinad etmədiyinə görə sən çox şeydən xəbərsizsən, şahim! Məscidlərdə Nəsiminin səsini həq nəsimi bilirlər. Nəsimi oxuyanda müəzzzinlər də onu dinləyirlər, – dedi.

– Küfr dinləyirlər?!

– Ənəlhəq vəsfı dinləyirlər, şahim!

İbrahim inana bilmədi:

– Bəs qətblər bu işə nə üçün yol verirlər?!

Hacı Firidun qətblərin özlərinin də ənəlhəq vəsfı dinlədiklərini dedikdə isə o, tamam çəşqinqalılaşdı:

– Yəni məscidlərdə sadıq müsəlmən qalmayıb?! Dilində lailahəlləh olan yoxdurmu ki, küfrə yol verməsin?!

Hacı Firidun eyni sakit cəsarətlə izahata başlayıb:

– Elə adamlar indi ancaq sənin dərgahında və Şeyx Əzəmin iqamətgahında oturlar, şahim! – dedi. – Fəzl yurdumuza təşrif gətirdiyi gündən məscidlərə öz canişinlərini göndərmişdi. Xəlifələri ilə yaxın dostlarından başqa Fəzl bu sırrı heç kəsə etibar etmirdi. Kürdələm üstündə mənə dedi ki, yeddi ildə canişinlər yeddi mərhələdə elmi şərh edib, lailahəlləhənin yalancılığını sübuta yetiriblər. İndi Şamaxıda iyirmi beş məsciddən iyirmi dördü həqiqəti ənəlhəqdə görür və hamı Fəzlin sözünü deyir, şahim! O səbəbdən də özün görürsən ki, ənəlhəq daha batın deyil burda!

İbrahim alt dodağının ortadan elə bil biçaqla kəsildiyini və saqqalının arasına isti qan sizdiğini hiss etdi.

Keçən il Miranşahın məscidləri, pir və ibadətgahları dağıtdığı, mömin müsəlmanları qılıncdan keçirdiyini və bəraət üçün: “Dağıdırıram, çünkü bu diyarda hürufi ocağı olmayan yer qalmayıb. Öldürürəm, çünkü bu diyarda hürufi olmayan adam qalmayıb”, – dediyini eşidəndə o, Teymurun vəliəhdinin həqiqətən dəli olduğunu güman etmişdi. İndi birdən-birə Miranşaha və Miranşahla birgə, “cəllad” adlandırdığı cahangırın özünün qırğın tələbinə də bəraət verdi. Din əldən getmişdi. Allah xofu qalmamışdı. Təbəə itaətdən çıxmışdı. İbrahim yeddiyüzminlik sel sahibinin üç ay Ərməndə, indi isə Şəbranda nə üçün oturduğunu da yenidən anladı və burada ilk dəfə, dinlə birgə hakimiyyətinin də əldən getdiyini bütün aydınlığı ilə gördü. Dodağının çatlamasının səbəbi də bu idi. İndi o, ikitərəfli qorxu məngənəsində qalmışdı. Həm də, dinini, Allahını, hakimiyyətini qılıncsız, qansız məhv edən sehrkarlar ona qırğın tələbli düşməndən dəhşətli görünürdülər.

Belə halətdə o, Nəsiminin münacatını eşitdi.

“İşin başında duran” şair izdiham öündə fateh kimi gəlirdi. Keçən dəfə Nəsiminin duruşunda, tərpənişində gördüyü əzəmət əvəzində İbrahim indi onda fateh zəhmi duyur, səsində məhz fateh təntənəsi hiss edirdi:

Daim ənəlhəq söylərəm, həqdən çu<sup>1</sup> Mənsur olmuşam,  
Kimdir məni bər dar edən, bu şəhrə məşhur olmuşam.

Qibləsiyəm sadiqlərin, məşuqiyəm aşıqlərin,  
Məqsudiyəm layiqlərin, çün beyt-i-məmur<sup>2</sup> olmuşam.

Musa<sup>3</sup> mənəm ki, həqq ilə daim münacat eylərəm,  
Könlüm təcəlla nuridir, onun üçün Tur olmuşam.<sup>4</sup>

“Ənəlhəq” qışqırtıları şəhərdə gurultu saldı. Sonra hər beyt belə gurultu qopardı. İbrahim dayanıb dinləyirdi.

Amma zehnində yalnız “Tur olmuşam” sözləri qalmışdı.

– Qaytar onu, qaytar! – dedi. – Nə danışmalıyam mən onunla?! Teymurun hökmünə qədər danışqsız mühafizə etdim mən Fəzlullahı! Simurğ oldum, qanad gördim, kölgəmdə saxladım hamisini! İndi təslimdən başqa çarə yoxdursa, xəlifələrlə bahəm Fəzlullah özü də təslim fikrindədirə, nə üçün üsyan edir o?!

Hacı Firidun şahının təlaşı müqabilində dözülməz sakitliklə:

– Nəsiminin üsyanı əbəs deyil, şahim! Sən onunla hökmən görüşməlisən, – dedikdə İbrahim alimənsəbinin yaxasına əl atdı: – Fəzlullahla müridləri gəlməyincə kəlmə kəsmərəm mən onunla, Hacı Firidun! Çatdır sözümüzü! – deyib, hətta itələdi də.

Və yalnız bundan sonra Hacı darvazaya doğru getdi.

<sup>1</sup> Ç u – çünki

<sup>2</sup> “Beyti-məmur” Kəbə mənasında olsa da, burada baş beyt əsas – aparıcı, təyinədici fikir – “ənəlhəq” mənası verir.

<sup>3</sup> Bəzi məxəzlərə görə Musa (Mənsev) od tutub yanın bir ağacın dil açıb “Ənəlhəq” dediyini eşidib, yəni yaradıcını təbiətdə görüb. “Daim münacat” – təbiətle daimi əlaqə, aramsız idrak mənasındadır.

<sup>4</sup> Yəni: həq məndə təzahür etdiyinə görə həq'lə danışq məkanı Turi-Sina (dəağ) olmuşam ki, həqiqəti yalnız mənim ucalığında mənimlə danışanlar bilərlər.

Lakin Nəsimi ilə danışmağa imkan tapmadı. Çünkü “həq iradəsi” deyilən qüvvə, nəhayət, yolundakı bütün maneələri dəf edib, “özünü oda yaxan pərvanəsinin” Div hüzurundan qayıtdığını bildikdə dərhal atlanıb onun ardınca Şamaxıya gəlmişdi.

## 19

Bir ana bətnindən gələn əkiz körpələr bir-birinin ağrı-acısını necə hiss edərlərse, ustادının dərd-ələmini Nəsimi də eləcə hiss etdi və Fəzlin artıq şəhərdə olduğunu hələ münacatını axıra çatdırıbmamış duydı. İzdiham içində ondan başqa hələ heç kəsin bu bədbəxtlikdən xəbəri yoxdu. Odur ki, Mənsur və Tur olduğunu car çəkən şairin vəcdli səsi əvəzində onun birdən-birə tükürpərdən fəryadla:

— Mədəd, ey əqli-həq! O gələn Yarı-pünhandır! — dediyini eşidəndə izdiham tutuldu. Nəsimi üzüashağı Fəzl qabağına yüyüürdü:  
— Ustadım!.. Həq üzünü görmüş xoşbəxtlərin xoşbəxtliyi naminə! Karvanın istiqbalı naminə! Yalvarıram, qayıt, ustad! Adı yüksəyin bətnini dəyişdirməyə də qabiləm mən, dəstəni təhlükəsizləşdirməyə də qabiləm! Divin tələbi daha o tələb deyil, həq mövqeyini fəhm etdi, bətni sakitləşdi, bu gün-sabah çıxıb getməlidir o! Bəlkə heç möhlətin tamamını da gözləməyəcək. Yalvarıram, bircə gün gözlə, tek bir gün gözlə, ustad! İnan mənə, təhlükəsizləşdirmişəm Divi! Getməlidir o, ustad!

Fəzl atdan düşdükdən sonra yoxuşda dərhal təngnəfəs olub, iradə zoruna dirməndigəna baxmayaraq, mənzilin axırında heç vəchlə ləngimək istəməsə də dayanmaya bilmədi. Şagirdinin fəryadlı və qətiyyətli üzünə dikilən gözlərində ani qığılçım yanıbsöndü. Bu onun öz şagirdinə inamının, qürur və sevincinin son əlaməti oldu.

— Gözüm nuru! Sən elə bir ucalıqdasan ki, o ucalığa mənim də əlim çatmir! Həmdülillah, karvanımız pasibansız deyil! — deyib yenidən yoxuşa dırmandı.

Darvazaya cəmisi otuz-qırx addım qalmışdı. Tamamilə aydındı ki, “düşmən içinə səfər” başa çatmışdı. Lakin Nəsimi hələ də ümidiyi itirmir, Fəzlin gah sağına, gah soluna keçə-keçə əllərini öpə-öpə yalvarırdı:

– Mənim qüdrətim sənin səlamətliyindədir! Nurumu söndürmə! Vəcdimi öldürmə! Sən olmasan nitqim tutular, kütlə ilə dil tapa bilmərəm, karvanın yolunu azar! – deyirdi.

Fəzl əlini çəkib onun əlindən çıxardı:

– Səhv etmə, gözüm nuru! Mənim səlamətliyimdə deyil sənin qüdrətin! – dedi. – Karvan yolunu o vaxt azar ki, başqaları kimi, mənə məhəbbəti sən də hər şeydən yüksək tutasan. Ötən gecə müsibət oldu. Mən bir evdə idim. Fatmanı da oraya çağırmışdım. Məsləhət gördüm ki, Keya ilə Bakıya getsin, bacılarını, qardaşlarını da götürüb o taya keçsin, Keyanı və ya bir başqasını tecili irəli göndərib Urmiyada Seyid Məhəmmədi axtarsın, bacıları, qardaşları ilə bir yerdə gedib sizin o gözəl ailənizin mühitində olsun. Dinlə, gözüm nuru, bu sözləri mən sənə boş-boşuna demirəm. Fikrim belə idi ki, Rumda işini qurtarandan sonra sən özün də oraya gedəsən, atanızın yanında kəbininizi kəsdirəsiniz. Belə olsa bir çox cəhətdən arxayıncılıq olar. Əli ilə Fatma izdivacı əvvəla Məhəmmədə münasibətimizi gizlədib din içində özünü qorumağınızı kömək edər. Bundan başqa, həm o döñük əzizlərim, həm də müridlərim birdə-fəlik bilərlər ki, mən səninlə hər tərəfdən, əbədi bağlıyam. Fatmanın özünün vəziyyəti də yaxşılaşar. Amma varisim məni möyus etdi, gözüm nuru. Çox möyus etdi. O da sənin kimi danışdı: “Seyidlə mənim də, qeyrilərinin də bir məhəbbətimiz var, o da atamiza məhəbbətimizdir, – dedi. – Sənin səlamətliyindir bizi xoşbəxt edən, – dedi. – Sənsiz mən heç yana getmərəm, Seyidin özünə də, ailəsinə də yovuşmaram – dedi. – İndi ki, gedirsən get, təslim ol, amma bil ki, Naxçıvana aparılanda hamımız dalınca gedəcəyik, o taydan, bu taydan hamını çağırıb səni xilas edəcəyik, – dedi. Özü də sən gördüğün Fatma, o xəstə övlad demədi bu sözləri, gözüm nuru!.. Evdən çıxanda bildim ki, məkanımızdan qovduğum o riyakar, o hakimiyyət düşküni də orda imiş, qayıdır o evdə gizlənibmiş, bizim söhbətimizi dirləyirmiş. Həyətdə ayağıma yıxıldı, göz yaşı tökdü, yalvardı: Xətalarımın hamısı ancaq sənin səlamətliyini qorumaq əzmindəndir, ancaq və ancaq sənə məhəbbətimdəndir, – dedi. – Görürəm etirazım əbəsdir, get təslim ol, Divi təhlükəsizləşdir, amma bil ki, Əlincə qənşərinə aparılanda hamımız dalınca gedəcəyik, – dedi. – İndi özün fəhm et və gör ki, mənim şəxsi səlamətliyimi hər şeydən yüksək tutmaqla sən kimin mövqeyindən danışırsan! Div hüzurunda mövqeyin hara, bu mövqeyin hara, gözüm

nuru!? Orda sən cəmi karvanın taleyindən danışıbsan, burda isə vaxtı tamam olmuş bir qocanın ətəyindən yapışib deyirsən sənsiz dünya dağılar! Xırdalıqdır bu, övladım! Ucalığına yaraşmır!”

Nəsimi boğulub qaraldı. Qəhərini uda-uda:

– Div hüzurunda mən daşı yumşaltdım! Sənin hüzurunda isə acizəm! – deyib yenidən yalvarmağa başladı.

Lakin Fəzl daha dillənmirdi.

Eynilə Fatma yolu kəsib ayağına yixılanda olduğu kimi o, dişini-dişinə sıxıb şagirdinə baxmadan, elə bil son taqət bahasına baş-maqlarını sürüyə-sürüyə dergah qapısına yaxınlaşdıqca izdiham ortadan yarılırdı və Məlhəm yolundakindan fərqli olaraq burada heç kəs onun qabağına keçməyə cəhd etmirdi. Cünki əvvəla, açıq darvazada dayanıb baxan Hacı Firidundan başqa bu kütlə içində Fəzli üzbəsurət tanıyan, şəxsiyyətinə Fəzl müriditək vurğun olan bir nəfər də yoxdu, bir də ki, hürufilərin daxilində neçə ixtlaf baş verdiyini, üşyanlardan, çarpışmalardan nələr törədiyini və Fəzl cisinin üzüldüyünü heç kəs bilmirdi, buna görə də Nəsiminin fər-yadı, bu gedənin həqiqətən Fəzl olduğuna şəhadət versə də, bətnində sarsılmaz ruh gəzdirən möhtəşəm Fəzl-həqqələ belini əyib başmaqlarını sürüyə-sürüyə gedən üzgün qoca bir araya sığışmirdi və camaat onun simasında həqqi görmürdü.

Yalnız Nəsimi izdihama üz tutub qəhərli qışqırtı ilə:

– Məgər sizə deyilməyibmi ki, məni mühafizənizin bəhrəsi Fəzlin azadlığı olmalıdır?! Nə üçün mədəd durmursunuz?! – dedikdə kütlə, nəhayət, hərəkətə gəldi.

Lakin daha gec idi.

Silahdarlar Fəzli aralığa almışdilar. Şah isə birdən-birə yoxa çıxmışdı.

\* \* \*

“Təyin olunmuş məkanda görüş”dən imtina etdikdən sonra “Atlinı” dərgahda yaxşı qarşılıyib “xoş söz deməyin” gələcək işlər üçün vacibliyini əvvəlcədən düşündüyü halda, onu darvazada görər-görməz, birdən dönüb pişgahın pillələrinə yönəldikdə, İbrahim nə üçün belə etdiyini, müridlərini qırğına verməyə hazırlaşlığı Fəzllə üz-üzə gəlməkdənmi, Nəsiminin üşyanındanmı qəçdiğini bilmədi.

O vaxt ayıldı ki, pişgahda pəncərəni açıb dəmir şebəkə arxasında dayanmışdı, ariq, qansız üzündə iri gözləri qaralan qocaya tamaşa edirdi, “lailahəilləllahın yalancılığını sübut edib” məscidləri döndərməyə qadir olan o sehrkarda nə isə qeyri-adi bir əlamət görməyə, anlamağa çalışırdı; amma adı adamdan, xəstəhal qocadan başqa heç nə görməyib, heç nə anlamayıb, ondakı mübhəmlikdən canına yeni xof dolduğunu hiss edirdi.

Belə xoflu-xoflu o, bir-birinin ardınca hökmələr buyurdu. Silahdarlar Fəzlullahı ayrıb, darvazanı Nəsiminin üzünə bağladılar. Zindan rəsilə açarçıları məhbusu apardılar. Qazi Bayəzid hələ də qurşağının altında gəzdirdiyi yeddi imzalı hökmü qələmdandan çıxarıb, Fəzlullahın təslimə heç də şahın təzyiqi ilə yox, xəlifələrinin hökmü ilə gəldiyini əsnaf içində car çəkməyə getdi.

Yalnız bu işlərdən sonra, qırğın üçün hələ də heç bir şey etmədiyini düşünəndə İbrahim birdən anladı ki, Fəzlullahla üz-üzə gəlməkdən və Nəsiminin üsyənindən nə qədər çəkinsə də, əslində o, Şamaxıda hər şeyi görən Teymurun gözlərindən qaçmışdı. Şeyx Əzəmin iqamətgahından meydana dikilmiş o gözlərin necə baxdığını duymasıydı, İbrahim Fəzlullahı nəinki yaxşı qarşılıya bilər, vahid səltənətin karşısına, əsnafın səcdəgahı “Sahibəzzaman”a, bəlkə hətta təzim edib, rəncbər şahın həqiqətən “ışığını həq ışığına qovuşdurduğunu” nümayiş etdirərdi. Lakin bahadırların və Hacı Firidunun qara müridlərlə rəftarı, Şeyx Əzəmin iqamətgahından baxan gözləri qəzəble doldurmuşdu. Bu qəzəb müqabilində İbrahim Fəzlullahla adı müləyim rəftarı belə Şeyx Əzəmin ondan tamam üz döndərməsinə, təşkil olunmuş dəstənin əldən çıxmاسına və sabah sübhən möhlət qurtaranda qırmızı süvarının yürütüşünə səbəb ola bilərdi. Odur ki, İbrahim meydandan qaçmışdı, bir zaman: “Hədiyyələrin üstündə öz başımı götürmişəm!” – deyən şöhrətli rəncbər saha indiancaq zahirən bənzəyən bir ağciyərə çevrilib Nəsiminin hayqırtısı ilə iqamətgahdan baxan gözlər arasında çırpına-çırpına qalib nə edəcəyini bilmirdi.

Birdən eynilə məscidlərin o müdhiş sükutuna bənzəyən sükut çökdükdə o, əvvəlcə meydan boyunca sürətlə üzüyuxarı gedən bahadırlarla əsgərxası gördü. Sonra bir nəfərin zərbli ayaq səslərini eşitdi. O bir nəfər də meydan boyunca addimlayıb pişgahın pillələrini qalxdı.

İbrahim onu görmürdü. Lakin gələnin Nəsimi olduğuna şübhəsi yoxdu. “İşin başında dayanan” şair yox, gözlərində qıgilcım qayanın iblis gəlirdi. Silahdarlar, qulamlar, hətta etibarlı, dəyanətli candarlar da itib-batmışdılар, gələnə heç kəs mane olmurdu.

Zərbəft pərdə açılanda İbrahimin səhərdən titrəyən xoflu canını qaraqızdırma basdı, gözlərinə tor gəldi. Nəsiminin yalnız təzim etmədiyini gördü və itaətsiz səsini eşitdi:

– Həq önündə bağlı qapı yoxdur, şah!

Sonra daha heç nə görmədi və heç nə eşitmədi, haraya getdiyini, nə üçün getdiyini o qədər də düşünmədən təxtə doğru yönəldi. Beynində bircə fikir vardı: “Dəstə öz işini görməlidir!” Bu fikirlə təxt arxasındakı qapıdan meydana çıxdı, sürətle addımlayıb bir də Şeyx Əzəmin iqamətgahının qarşısında bahadırları ilə üz-üzə gələndə dayandı.

Bahadırlar əsgərxaşla birgə səf çəkib Şeyx Əzəmin iqamətgahını meydandan ayırmışdılار.

Nəsimini “bir nəfərdən qorumaq” tapşırığından xəbəri olmadığı kimi, İbrahim bahadırlarının “dəstəni nəzarətdə saxlamaq” barədə şəxsən Gövhərşahdan tapşırıq aldıqlarından da xəbərsizdi və bilmirdi ki, Şeyx Əzəmin iqamətgahını meydandan ayırmاقla hürufilərə xidmətlərini onlar şaha, Nicat yurduna və “vahid səltənətə” xidmət hesab edirdilər. Əgər şahla təbəə arasında sədlər çox olmasaydı, “rəncbər şah” şöhrətli hökmədarın belə öz bahadırlarına yaxınlığı hökmədar ləyaqətinə zidd sayılmasaydı, İbrahim şah, Gövhərindən təlim almış bu əsnaf övladlarının şaha necə sidq-ürəklə xidmət etdiklərini bəlkə də vaxtında görər və indi onlara düşmən kimi baxmazdı.

– Bu din davasıdır! Təriqət davasıdır! Sədrəddinin işinə qarışmayın! – dedi. Bahadırlardan cavab çıxmadi. – Mən bu işdə bitərəfəm! Mənim əsgərxaşım da bitərəf olmalıdır! – dedi. Çaşqın nəzərlərlə bir-birinə baxan bahadırlardan yenə də heç bir cavab almadıqda isə, açıq-açığına hürufi tərəfi saxlayan bu əsnaf övladlarının gözü qabağında şeyxin iqamətgahına getməyə cəsarət etməyib yolunu dəyişdi.

İllər keçəcək, bir vaxt gələcək Təbrizdə hürufi bayraqı altına toplasa müttəfiqlərin məclisində şirvanşahın vahid səltənət təxrinə tabeliyinə dair gizlin müqavilə bağlandığı məlum olanda İbrahim,

o müqaviləni Şirvan adından imzalayan günahkar Gövhərini divanın mühakiməsinə verərkən bu bahadırlar ilk dəfə onun üzünə qayıdacaq: “Sənin niyyətin nə idi, şah? Vahid səltənət idi, yoxsa vahid səltənətdə yalançı lailahəilləllah hökmranlığı!?” – deyəcəkdilər və yalnız o vaxt İbrahim, ənəlhəqə istinad etmədən vahid səltənət yaratmağın qeyri-mümkünlüyünü dərk edib, bahadırlarını da anlayacaqdı. İndi Şeyx Əzəmin iqamətgahı önündə isə o, bahadırlarını da Hacı Firdun kimi xain sayıb başıalovlu divanxanaya, orada “avarizat” hədiyyələri ilə məşğul olan tacirbaşını görməyə tələsdi.

Qala bürclərində neft alovları Mərmər meydanda məşəllər söndürülmüş, boz-qara tüstü sütunları yüksəlib şəhərin üzərində al boyanmışdı.

Divanxanada isə hələ işiq yanındı.

Təxtin dövrəsindəki uca şamdanlarda şamların, səqfdən qoşa-qoşa sallanan nazik zəncirlərin uclarında qoşapiltə çıraqların alovları titrəşir, gecə ikən pişgahdan buraya daşınib kandardan dörə qədər bütün divanxanani doldurmuş “avarizat” hədiyyələrinin, ləl-cavahiratın, qızıl-gümüşün, zərbaft, tafta, qumaş və atlazın parıltıları göz qamaşdırırırdı. Göt ipək çalmasında eynilə şahın tacindakıtək iri füruzəsi, boyunluğundan ətəklərinə qədər zər sapla işlənmiş xalatı, qızıl kəməri və daş-qasılı başmaqları ilə başdanayağa bərq vuran Hacı Nemətullah bütün gecəni burada işlədiyinə baxmayaraq, hələ də hədiyyələrin dövrəsində dolanırdı. Səhərlər yuxunun şirin çığı, adətən heç kəsin narahat etmədiyi on üç-on beş yaşlı xidmət qulamları bu dəfə yəqin ki, gecədən burada olduqlarına görə qaçqın bənizlə, taqətsiz dayanıb, qoz, findiq ləpəsi, badam və püstə ilə, şərab, şərbət guzələri, piyalə və şərbətlərlə dolu ağır siniləri qucaqlarında zorla saxlayırdılar. Onların cərgəsi önündən keçdikcə Hacı Nemətullah özündən bir dirsək irəlidə duran qarnının üstündən əlini siniyə endirib ağızına hökmən nə isə atır və yemək-içməyindən qalmadan ətrafında özü kimi parıltılı tacirlərin, xəzinədar və möhtəsiblərin birbəbir qaldırıb ona göstərdikləri əşyanın əlamətlərinin təsvirini deyir, hər bir şeyə həmin əlamətlərə əsasən qiymət kəsib xəzineyi-xas, xəzineyi-dəxl və xəzineyi-xərc arasında böldürdü. Divar dıblərində qələmdavatlarını düzüb, dizlərinin altına döşəkə qoyub dabanlarının üstündə oturan divanxana məmurları, katib və mirzələr, qamış

qələmlərini tez-tez mürəkkəb qablarına batırı-batırı, tacirbaşının dediyi təsviri və qiymətləri yazış qurtarmağa çalışırdılar. “Ənəlhəq!” qışqırıtlarının Gülüstan sarayını lərzəyə saldığı, dinin, Allahın, peyğəmbərin məhv olduğu, hakimiyyətin əldən getdiyi bir vaxtda divanxanada belə iş gedirdi. Şah dal qapıdan daxil olduqda Hacı Nemətullah onun məxfi iş üçün gəldiyini dərhal duysa da, xəzinə sehri içində qətiyyən tələsməyib, ağır-ağır təxt arxasına yeridi. İbrahim nəfəsini dərmədən:

– Dəstə öz işini görməlidir, Hacı! Əsnafın qanı su yerinə axmalıdır! – dedikdə tacirbaşının üzündə heç bir dəyişiklik olmadı:

– Əsnafın, yoxsa hürufilərin, şahim? – Elə bil hələ də əşya haqqında danışındı.

İbrahim isə qaraqızdırma içində yanındı:

– Dəstə adama fərq qoymamalıdır, Hacı! Bu şəhərdə hürufi olmayan adam qalmayıb! – dedi.

Bələliklə, Miranşahı “Maranşah” adlandıran İbrahim özü Miranşahın sözlərini təkrar etdi. Eynilə Miranşah kimi, indi o da başı ağrılı idi. Hacı Nemətullah qayıdır, dəstə ilə birgə Şeyx Əzəmin öz müridlərini də iqamətgahın dal qapılarından şəhərə çıxardığını, cəmi iki min qədər lailahəlləllah mücahidinin Şamaxıda qılinc çalmağa başladığını dedikdə ağrı daha da şiddetləndi və İbrahim qırğın işinin necə keçdiyini bilmədi.

İkinci mərtəbədə, dövrəsində təşvişlə vurnuxan təbiblər və qulamlarla haraya isə gedərkən o, tek bir dəfə pəncərədən şəhərə boylanıb, çaxnaşan izdiham üzərində şimşəktək çaxan parıltılar gördü, başını içəridən çəkictək döyəcləyən zoqqultuların uğultusuna bənzər boğuq uğultu eşitdi. Pəncərədən aralananda isə birdən-birə qaranlıqlaşan dəhlizdə yalnız Qazi Bayəzidin qaraltısını seçib:

– Çapar göndər, qazi, Şəbrana çapar göndər! – dedi.

Sonra daha heç nə görmədi və heç nə eşimədi.

İşgəncədən ancaq bihuşdarı ilə xilas olub, o günün axşamı gözlərini açanda ziyafətgahda idi, təbib və əttarların, əyan-əşrəfin əhatəsində, mütəkkə və balıncılar arasında oturmuşdu.

Şahın əhvalının yaxşılaşdığını gördükdə Hacı Firidun yaxınlaşdıb ona bir məktub təqdim etdi:

– Nəsimidəndir, – dedi və təbibxunkarla Qazi Bayəzidin kəskin etirazlarına baxmayaraq, İbrahimin icazəsilə kağız lüləsini açıb oxumağa başladı:

Ey qılan dəva ki, şahəm, ədlü insafın hanı?  
Çün səfa əhlindən oldun, məşrəbi-safin hanı?

Hər quşun olmaz səadətli humatək kölgəsi,  
Çünki simurğəm deyərsən, laməkan Qafin hanı?

Əhli-irfanın yeri mənidən çün Əraf imiş,  
Çün sən ariflərdən oldun, ürfü ərafın hanı?

Möhtəsib bazarə girdi, həqqi batildən seçər,  
Qəlbim aridir deyən, ol doğru sərrafın hanı?

Başımı top eylərəm, meydana girdim oynaram,  
Ey bu meydandan qaçan, ol urduğun lafin hanı?

Lütf əgor həqdən umarsan, göstər ehsan, lütf qıl,  
Lütfü ehsanından uman yarə əltafın hanı?

Kafu nun əmrindən oldu mayəkun məkan ilə,  
Gər bu lövhün əbcədisən, nun ilə kafin hanı?

Ey Nəsimi, çün ulaşdırın şəş cəhətdən yar ilə,  
Bicəhət oldu hüdudun, həddü ətrafin hanı?

Məktub bu qəzəldən ibarətdi. Hökmədarına itaətli Hacı Firidun qəlbən Nəsiminin tərəfində olduğunu gizlətmədən, kədər və yasla oxuyub qurtardıqdan sonra, bu səhər meydanda dönə-dönə dediyini bir daha təkrar etdi:

– Sən onunla görüşməlisən, hökmədar! – dedi.

İbrahim illər uzunu müraciətində daim “şahım”, “qibləgahım”, “səcdəgahım” deyən Hacının burada ilk dəfə dilindən çıxan “hökmədar” kəlməsindəki soyuqluğu duymadan qəzəli ondan aldı. Ağır ittihamlarla dolu sətirlərə, beytlərə diqqət yetirdikcə onun qan sızılmaqdan rəngi dəyişmiş gözlərində fikir işaretləri əmələ gəlməyə başladı.

Təkcə “Ey qılan dəva ki, şahəm” xitabından və “ədlü insafın hanı?” sualından ayındı ki, Nəsiminin ona köhnə münasibətindən

əsər-əlamət qalmamışdı. İşin başında duran xəlifə onu “səfa əhli” ikən, yəni Məkkədə, Səfa dağının etəyində ibadət edən mömin ikən “məşrəbi-saf”dan – saf içki mənbəyi etiqaddan məhrum sayırdı; “Simurğəm” – “xilaskaram” dediyi halda simurğ məskəni “lamekan Qaf” dağından, yəni onu xilaskar edən məkansız istinadgahi Fəzl-həqqdən, arif olduğu halda “ürfü-əraf”dan, yəni arifi arif edən mühitdən – cənnətlə cəhənnəm, cahilliklə kamillik arasında yerləşən alimlər şəhəri Ərafdan məhrum sayırdı, özünü “həqqi batıl-dən”, yəni həqiqi şeyi saxtadan seçən ticarət bilicisi möhtəsibə, onu “qəlbim aridir” deyən yalançı tacirə bənzədirdi.

İbrahimin elə bil sinəsinə tiyə sancıldı. Gicgahlarında, boyunbaşında ağrılar gəzdi. Amma qəzəli atmadi. Son iki beytdə nə isə çox dumanlı fikirlər gizlənməşdi. Onun – İbrahimin yaxşı yadında idi ki, Nəsimi: “Aləm zərrələrdən ibarətdir, hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var, – demişdi, – cümlə aləm özü Allahdır”, – demişdi, burada – qəzəldə isə Qurani-şərifdən bir olan Allahın “kafu nun” kəlməsini gətirirdi, “məkan” – yer “kafu nun” əmrindən yarandı”, – deyib soruşurdu ki, əgər o –şah “bu lövhün əbcədidirsə”, yəni bu yazını oxumaq üçün savadı varsa, bəs özünün “nun ilə kafi hanı?” Ədib və nədimlərinin hamısı İbrahimim ən çətin müəmmaları mənimmsəyən şeir xırıdarı hesab edirdilər. Bununla belə o, qəzəlinə son beytlerini heç cür anlaya bilmədi.

– Özü doğru deyib ki, dili quş dilidir! Baş açmıram! – dedi.

Hacı Firidun kədər içində:

– Sən bu quş dilini çoxdan bilməli idin, hökmədar! – dedi.

Sonra şahin üzünə baxmadan şərh etdi ki, Nəsimi cümlə aləmi, təbiəti və insanı vahid bilir, yerdə, göydə nə varsa, hamısını insan da görür, insandan təcrid Allah tanımır və inanır ki, Allahla özünün birliyinə şəkk gətirməyən hər bir insan elm qüdrətilə “kafu nun” – “Kon” – “yaransın” deyib heç nədən bir şey yaratmağa, ruhsuzca ruh verməyə, ibtidaini aliləşdirməyə qadirdir. Əgər şah Nəsiminin təklifilə vaxtında razılaşıb tədrisdən imtina etməsəydi, indi “nun ilə kafin hanı?” – sualını eşitməzdi və qəzəlində böyük həqiqətdən danışan şairin “quş dili”nə biganə qalmazdı.

Hacı Firidun yanğı ilə köksünü ötürdü.

– Nəsiminin iş başında durmağı böyük xoşbəxtlikdir, çünkü həq ondadır. Nəsiminin sözünə biganəlik isə həqqə biganəlikdir və

böyük bədbəxtlikdir, hökmdar! Bu qan-qırğıın sənin ona biganəliyindən törədi. Əsnafdan əlin çıxdı. Əsnafla bahəm vahid səltənət diləyindən də məhrum oldun. Nəsimi təkidlə görüş tələb edir. Amma mən bilmirəm – bu görüşdən bir fayda hasil olacaqmı?

Hacı barmağını bir beytin üstünə tutub oxudu:

“Lütf əgər həqdən umarsan, göstər ehsan, lütf qıl!  
Lütfü ehsanından uman yarə əltəfin hanı?”.

Mənim ümidimancaq bu beytədir, hökmdar! – dedi.

Və bu beyt birdən-birə İbrahimə də ümid verdi. Nəsimi lütfü onun – İbrahimin ehsanından uman yarə – Fəzlə ehsan göstərməsini, lütf qılmağını diləyirdisə, bundan belə çıxmirdimi ki, bütün olub-keçənlərə baxmayaraq, işin başında duran xəlifə ilə əlaqə kəsilməmiş, əksinə, İbrahimin istədiyi kimi, hürufilərin hakimiyyəti məhdudlaşmış və Hacı Nemətullahın dediyi kimi “münasibət tənzim olunmuşdu?” “Başımı top eylərəm, meydana girdim oynaram” sətri başqa təəssürat oyadıb, hakimiyyətin həqiqətən məhdudlaşdığını şübhə doğursa da, İbrahim ümidi itirmədi və bir əlcə kağız parçasında bayaqdan böyük məktub kimi oxuduğu qəzəli kağız-barat sinisi yanında ayrıca mücrüyə necə ehtiramla qoyduğunu bir o qədər də duymadan dikəlib buyurdu ki, Hacı Firidun gedib onu – Nəsimini gözdən iraq, xəlvət yollarla birbaş buraya – ziyaftətgahə gətirsin.

Lakin Hacı Firidun bu gecikmiş dəvətdən daha da kədərlənib:

– Görüş məkanını Nəsimi özü təyin edib, hökmdar. O sənin şəhərə çıxmağını tələb edir. Əks təqdirdə cəmi həq əhlinin iradəsi və həq hökmü ilə əsnaf üzərində hakimiyyətdən məhrum ediləcəksən, – dedikdə İbrahim yenə şübhəyə düşdü: hakimiyyət məhdudlaşmışdısa, Nəsimi ondan “ehsan göstərmək, lütf qılmaq” diləyirdisə, bəs bu “təyin”, “tələb” nə deməkdir? Yox, bu adamlardan baş açmaq mümkün deyildi: təslim olandan sonra belə xof saçan Fəzlullahın özü kimi onu əvəz edən xəlifə də xof saçındı.

İbrahim onunla bu dəfə də görüşməsə qeyri-müəyyənlik içində yenidən işgəncə çəkəcəyini anlayıb ələcsiz ayağa qalxdı. Əyan-əşrəfin baxışını üzündə hiss edib, onların nə barədə düşündüklərini yaxşı bilsə də, qırğından özünü tamam xəbərsiz kimi tutub Hacı Firidunun müşayıti ilə meydana endi və ata minmədən şəhərə çıxdı.

Arxasında, sağ-solunda candarlarla, irəlidə silahdarlarla gedən çiraqdarların məşəllərinin işığında darvazadan aralananda o, çaylaq daşlarının üstündə qurmuş qan ləkələri gördü.

Enişaşağı getdikcə çala-çuxurlarda qətrantək qara gölməçələr gördü.

Meydan və Şəbran məhəllələrinin arasından keçib, altı darvazadan gələn altı küçənin qovuşağına çatanda Hacı Firidunun işarəsi ilə silahdarlar sağa, sola çəkildikdə o, qarşısında aynatək parıldayan qırmızı göl gördü. Bu tərəfdə qan elə bil göydən tökülib divarların da rəngini dəyişdirmişdi. Nəsimi bu bədrəng aləmdə, göldən on-on beş addım kənar, hündür səkidə, ətəkləri yerə toxunan bəyaz xırqəsi ilə birgə daşa dönmüş kimi, hərəkətsiz dayanmışdı. Ətrafında gəy əbali, ağ çalmalı qətblərdən ibarət böyük dəstə cərgələnmişdi.

Gölə, divarlara və o daş adamin dövrəsindəki dəstəyə baxar-baxmaz İbrahim dərhal anladı ki, “şəhərə çıxmağı tələb edən” yeni şeyx onu buraya adı danışğa çağırmayıb.

Hacı Firidun bu fikri təsdiq edirmiş kimi:

– Heç Kərbəlada da belə müsibət olmayıb, – dedikdə İbrahim geniş yol qovuşağına başdan-başa yayılmış, kəsif qoxusu nəfəs daraldan bu gölün qıraqına öz ayağı ilə öz mühakiməsinə gəldiyini hiss edib, əlini çəpkənin yaxasına qaldırdı, dartıb çalkeçirləri qırdı. Sinəsində, boynunda, başında, səhərki halətinin təkrar olunacağıni xəbər verən küt ağrı, özünə də yad gələn boğuq səslə:

– Çağır onu, – dedi və Hacı Firidunun Nəsimiyə doğru bir neçə addım atıb tərəddüdlə ayaq saxladığına diqqət yetirmədən, qətblərin cərgəsinə göz gəzdirdi.

Qanları yəqin ki, bu göldə əsnaf qanına qarışmış qiymət başçıları – ustabaşılar kimi o, Şamaxıdakı qətbləri də yaxından tanıydı. Bayram günləri Şah məscidində namaz vaxtı qətblər əsnaf məscidlərini təmsil edərdilər, Teymurla müqavilə əsasında xütbə oxunanda, Şirvanın bütün zahidləritək bu qətblər də xütbəni “cəmi müsəlmanların pənahı, şahlar şahı əmir Teymurun” və “şahlar şahının sadıqi İbrahim ibn Məhəmməd Dərbəndi”nin adına oxuyardılar. Əgər o vaxt bu möminlərin də batınlikdə küfr öyrəndiklərini deyən olsayıdı, İbrahim, şübhəsiz, inanmazdı. Hətta bu səhər azan vaxtı məscidlərin sükutundan dəhşətlənəndə də inanmaq istəməmişdi. İndi isə qətblər göz önündə idilər və İbrahim açıq-aşkar göründü ki,

onlar həqiqətən “yalançı lailahəilləllah” düşməni olub ənəlhəq xəlifəsinin ətrafında cəmləşmişdilər və on iki il ərzində səcdəsində durduqları rəncbər şaha təzim etmədən açıq ittihamla baxırdılar.

Sükut və hərəkətsizlik çox uzun çəkdi.

İbrahim, nəhayət, dözməyib:

– Hüzura çağır onu, Hacı! Şah nüfuzunu xələldar etməməlidir o! – dedi.

Nəsimi ilə qətblərin sükutunda və hərəkətsizliyində matəmi duymadığı kimi o, matəm içində bu tələbinin necə əcaib səsləndiyini də duymadı. Odur ki, Nəsimi birdən qəzəblə dikəlib:

– Yoxuna var demə, şah! Sənin nüfuzun bu qan gölündə qərq olub! – dedikdə, qəzəli kimi onun bu cavabı da İbrahimin ağrılı sinəsinə tiyətək sancıldı.

Qəzəlin ilk sətrində “Ey qılan dəva ki, şahəm” sözləri kifayətdi ki, o, işin başında duran xəlifənin nəzərində şahlıqdan düşdüyüünü əvvəlcədən anlayayıdı. Anlamamışdı.

“Başımı top eylərəm, meydənə girdim oynaram” sətri kifayətdi ki, Nəsiminin onunla necə rəftar edəcəyini də əvvəlcədən görəydi. İndi isə daha gec idi.

Nəsimi səkidən enib şah əvəzində elə bil günahkar bir təbəəni mühakimə etməyə gəlirdi.

– Mən sənin hüzurunda namaz qıldım və Fəzl həqiqətlərinin xəzinəsini töhfə verdim. O xəzinədən bir şey əxz etmədin... Öz ciyərparan Əmin Məhrəm hüzurunda dəfələrlə namaz qıldı. O namazlardan da bəhrələnmədin... Fəzl məramına rəğbətinə görə ehtiram bəslədik biz sənə və ümid etdik ki, lailahəilləllahdan dönməsən də, qəlbində rəğbət həqiqətə yaxınlaşarsan. Amma indi aşikardır ki, sənin nə lailahəilləllaha inamın həqiqidir, nə də Fəzl məramına rəğbətin. Hökmənləq ehtirasından qeyri vari olmayan, etiqadsız bədbəxtsən, şah! – O, qətblərin cərgəsi önündə, beş addimlıqda dayandı: – Etiqadsızlığından idraksızlıq törəyib! İdraksızlığından qorxu törəyib! Qorxundan qan törəyib! – dedi. – Ömrünü Div varisi Maranşahla çarışmaya həsr etməli ikən indi özün Maranşahsan, şah! Üzündə can ağrısı, içində Div qorxusu, mühitini qana boyamaqdan qeyri daha sən heç bir şeyə qabil deyilsən!

İbrahimə elə gəldi ki, bu ittiham içində, Hacı Firidunun xəbərdarlıqla dediyi həmin “həq hökmü”nü – əsnaf üzərində hakimiyətdən məhrum edildiyini də eşitdi.

O, çəpkənin altında sinəsini sıxıb Miranşaha bənzəməsinə qədər hər şeyi görən bu müdhiş görüntünün qarşısında bəraətin mümkün olmayacağıni bütün varlığı ilə hiss etə də, köksünü tutmuş ağrının nəfəs almağa imkan vermesini gözleyirdi ki, ittihamı rədd etsin. “Sizin müridlərtək Şeyx Əzəmin müridləri də mənim hakimiyətimdən kənardırlarsa, qırğında nə üçün məni təqsirkar bilirsən?” – deyib hələ Şəbran düşərgəsindən qayıdanda nəzərdə tutduğu kimi, “bu Allah işini”, “din davasını” yalnız və yalnız Şeyx Əzəmin üstünə atsın.

Lakin Nəsimi aman vermədi:

– İnkara cəhd etmə! – dedi. – Üç gün bundan əvvəl Qazi Bayəzid darvazalarda keşişçilərə və silahdarlara tərk-silah barəsində fərman oxuyub, ey fərmandar! Bu möhtərəm qətblər o fərmani öz qulaqları ilə eşidiblər! Qala bütçündə qazinin o fərmani alova atdığını öz gözlərilə görüb'lər! Əgər əməlisalehsən, sənə təxt-tac bəxş edən fədakar təbəəni nə üçün tərk-silah etdin?! Tərk-silahda bəd niyyətin yox idisə fərmani nə üçün yandırdın?!

İbrahim ifşa olunmuşdu.

“Avarizat”ın ancaq tərk-silah niyyəti ilə car çəkildiyi, əsləhənin Şeyx Əzəmin iqamətgahına daşınib “təşkil olunmuş dəstəyə” verildiyi və hətta o dəstənin vaxtilə Huşəngin əziz tutduğu farslar içində Hacı Nemətullahə tabe adamlardan, neft göllərindən, duzlaqlardan Şirvanın şəhərlərinə neft və duz daşıyan bakılılardan toplandıığı da Nəsimiyə məlum idi və hər şeyə “bu möhtərəm qətblər” şahiddilər.

İbrahim qeyri-iradi, qətblərin cərgəsinə baxıb bu lal-dinməz şahidlərin lailahəlləhəndən dönməyindən nə törədiyini elə bil yenidən dərk etdi. Gözləri dolanıb bürclərin alovları ilə işıqlanmış məscidlərin, yuxarıda – six ulduzlu səma altında şamtək ağaran minarələrin üzərində gəzdi. Öz ayağı ilə təslimə gəldiyi halda xof saçan qoçanın mübhəmliyi yalnız indi, birdən-birə aydınlaşdırıldı: məscidlər, minarələr də sanki bəyaz xırqəyə bürünüb sehrli zəhmlə Fəzlullahın hakimiyətini təsdiq edirdi. Yox, təslim olmamışdı Fəzlullah! Yer altında, bir-birindən möhkəm dəmir qapılar arxasında otursa da o, elmi ilə bütün Şirvani sehrləyib şirvanşahın özünü təslim etmişdi.

İbrahim başını endirib ağrı içində Nəsimidən aralandı.

Gölün qaraya çalan uzaq yerlərində məşəllərin alovları əks edib, yer altında yanğıntıq qaynayırdı. Ortada, tünd qızılı aynada isə iri-iri ulduzlar ağarırdı. İbrahim o ulduzlara Hacı Firidunun: “Heç Kərbəlada da belə müsibət olmayıb”, – dediyi anda baxıb, vahid səltənətin mavi ipək üstündə gümüş ulduzlarını görmüş və bu ağır təəssürati dərhal beynindən atmağa çalışmışdı. İndi Nəsiminin ittihamlarından sonra isə təəssüratdan qaça bilmirdi və beyni qövr edən yaratək zoqquldayıb tezliklə halının xarablaşacağını xəbər versə də, dayanıb düşünürdü ki, əsnafın qanı ilə birgə o, rəncbər şahın qanını da axıtmışdı. O şöhrətli şahı diriltmək üçün o, Nəsiminin bütün ittihamları ilə razılaşmalı, ömrünü Div varisi Miranşahla çarşılmaya həsr etməli ikən özünün həqiqətən Miranşaha çevril-diyini və həqiqətən mühitini qana boyamaqdan qeyri daha heç bir şeyə qabil olmadığını etiraf etməli, Fəzl həqiqətlərindən bəhrələnməyə və bundan sonra heç vaxt, heç bir vəchlə vədə xilaf çıxmayıb, nə qədər dara düşsə də hürufilərə, əsnafa və cəmi təbəəsinə sadıq qalmağa söz verməli idi.

Rəncbər şahı diriltmək üçün İbrahimin başqa çarəsi yoxdu. Həm də dirildikdə bayraqdan qanı yumaq, köhnə şöhrətini qaytar-maq istəyirdisə, bu dəfə o,ancaq sözdə yox, əməlində də ənəlhəqə istinad etməli və demək, Div varisi ilə birgə Divin özünə qarşı da iş görməli idi. Lakin bəs bu onu Divlə yenidən üz-üzə gətirməzmi? “Öz basın da o lənətullahın başı deyilsə, get fikirləş!” – deyən Teymur şirvanşahın hürufilərlə yeni əlaqəsindən xəbər tutduqda bütün Şirvanı qan dəryasında qərq etməzmi? Hürufilər onun – Teymurun həmləsini dəf etməyə qabildirlərmi? Qabil deyillərsə, o – şirvanşah özü, təxt-tacını qorumaq üçün bir daha Teymura sədaqətini sübut etmək, yenidən Şeyx Əzəmlə danışıb ikinci dəfə qan tökmək məcburiyyətində qalmazmı?! Belə düşünər-düşünməz İbrahimin başını içəridən çəkictək döyücləyən zoqqultular gücləndi və o, ittihamlarla razılığını bildirmək, günahlarını etiraf etmək əvəzinə, birdən dəli kimi qışkırdı:

– Div dediyiniz o cəlladın tələbi önünde necə qan tökməyəydim mən?! “Şirvanda o lənətullahın yüz min başı var!” – dedi mənə o cəllad, yüz min baş tələb etdi! Çapar göndərmışəm, xəbər vermişəm ki, tələbinə əməl olunub. Kim məni əmin edə bilər ki, öz xəbərgirləri indi onun hüzurunda deyillər və mənim çaparımın

dediyinin əksinə, demirlər ki, tələbinin beşdən birinə də əməl olunmayıb?! Şamaxıdan kənarda “Ənəlhəq” deyənlərdən bir nəfərinə də xətər toxunmayıb, Fəzl müridləri isə batinlikdə sağ-səlamətdirlər! Sabah Div həmlə çəksə, neylərəm mən?! – Bu artıq başqa İbrahimdi. İndi o, riyasız, məkrsizdi. İşin başında duran xəlifə ilə belə açıq, şikayətli, yanıqlı danışmağından onun – xəlifənin sıfatının dəyişdiyini görüb, daha da açıldı və son dərəcə səmimi nida ilə: – Bu gün bu qan bahasına xilas etdim Şirvani! Bəs sabah necə xilas edərəm? – dedi. – O cəlladın əsgərlərinin sayı qədər qurban verməyə vadə olub, səni mühafizə edən bahadırlarımla, əsgərxasımla bahəm özüm də qurban getmərəmmi?! Mən olmayum şah, sən ol, həmləyə gəlsə, necə və nə ilə çıxarsan onun öünüə?!

Nəsimi birdən-birə kədərlənmişdi:

- Bu suali sən mənə bu qandan əvvəl verməli idin, şah! – dedi.
- O vaxt bilərdin ki, Div daha əvvəlki Div deyil, öz köhnə hədə-hərbəsi ilə qorxu törətsə də təhlükəsizləşdirilib o. Çıxbı gedəcək.
- Teymur?! Təhlükəsizləşdirilib?! – Maraq və heyrətdən İbrahim hətta ağrısını unutdu. – Necə təhlükəsizləşdirilib?! Kim təhlükə-sizləşdirə bilər onu?!

Nəsimi irəli yeriyib, bircə kəlmə:

– Allah! – dedi.

İbrahim onun gözlərində yenə də haman, tüklərini ürpərdən qığılçımları gördü və “insandan təcrid Allah tanımayan”, “elm qüdrətilə “kon” deyib ruhsuza ruh verən” bu anlaşılmaz adamın allahlığına daha heç bir şübhəsi yoxmuş kimi, nəfəs çəkmədən dayanıb onun izahatını gözlədi.

Nəsimi tələsmədən, ağır-ağır sözə başladı:

– Can ağrısından bihalsan. Çalış fəhmlə dinlə və heç nəyi unutma, şah! – dedi. – Fəzl təslimini “Xoşbəxtlik işi” adlandırmışdı. O sənin qorxu əsiri olduğunu, bir dinar üçün bir barmaq, beş dinar üçün beş barmaq kəsdirən bətni murdar tacirbaşının felinə uyub “lailahəilləllah mücahidləri” adı ilə dəstə topladığını, müridlərimizə və elmimizi tədris edən əsnafa divan tutmaq niyyətinə düşdüyünü bildirdi. Odur ki, səninlə “təyin olunmuş məkanda görüş” təyin etmişdi. Xoşbəxtliyi sənin bətnini dəyişdirməkdə və sənin elm ziyyəsi ilə qorxudan xali olub ucalan ruhun vasitəsilə Divə təsir göstərməkdə göründü... Son vaxtlar mən sənin dərgahına yaxın

yerlərdə dərvişlikdə idim, bu möhtərəm qətblərin mənzillərində və məscidlərdə namaz qılırdım. O səbəbdən mənə əyan idi ki, sən “təyin olunmuş məkanda görüş”dən imtina edəcəksən, dərgahında Atlinın cilovunu tutmayıb meydandan qaçacaqsan, Şeyx Əzəmin əlilə qan tökəcəksən və Fəzli Əlincəyə, Miranşahın sərəncamına göndərməyə tələsəcəksən. Fəzlin təsliminə üsyənimin səbəbi sən idin, şah. Ancaq sən!..

Mən sənin bətnini gördüm. Qorxu əsirliyində mərəzin elə qatı idi ki, bətnini az müddətdə dəyişdirməyə, sənin vasitənlə Divə təsir göstərməyə ümidiyox idi, şah! Odur ki, Şəbrandan məğlub qayıtdığını eşitdikdə özüm getdim Div hüzuruna. Heyrət etmə, bir zaman İbrahim Dərbəndi adında bətni nurlu bir bahadırın Div hüzuruna necə getdiyini xatırla, şah! “Hədiyyələrin üstündə öz başımı gətirmişəm”, – dediyini xatırla! Uca şahlıq eşqi və insana məhəbbət aparmışdı səni, o məhəbbətlə də qalib gəlmışdır! Şəbrandan mən sənə o məhəbbətini töhfə gətirirdim. Məni dirləsəydin Nicat yurdumun Adiyüksəyi yenidən həq yanında etibarlı olardı. İndi isə sənə etibarım yoxdur, şah!

Mən Fəzlin vəliəhdiyəm, həq səltənətinin sahibiyəm və Fəzl-həqqəm. İradəm üstündə iradə yoxdur. İxtiyaratım hüdudsuzdur. Tələblərimi dirlə!

Fəzlin təbibi Dərviş Həsən zindanda – Fəzlin yanında olmalıdır, təbibxunkarın Dərviş Həsənlə tez-tez görüşməlidir və Fəzlin sağlamlığı üçün nə lazımlı olsa verməlidir.

Divin çıxbı getdiyini eşitdikdən sonra Fəzli dübarə zindandan azad edib Fəzl xəlifəsi Mövlana Tacəddinin müşayiəti ilə ləşgərgaha göndərməlisən, qüdrətimizi təsdiq əlaməti olaraq, Fəzli ziyarət etməlisən və tədrisə başlayıb, ilk dərsi ustadin özündən almalısan.

Əmin Məhrəmi Dərbənddən təcili çağırımlısan. Tədris müd-dətində Fəzl ləşgərgahda, Əmin Məhrəmin şəxsi himayəsində mü-hafizə olunmalıdır. Tədris tamamlandıqda isə Əmin Məhrəm özü cilovu tutub Fəzli yeni iqamətgaha aparmalıdır!

Tələbləri dirlədikcə İbrahim başında zoqqultulardan, sinəsin-də, kürəyində dözülməz ağrılardan gözlərinə tor gəldiyini hiss edirdi. Bununla belə, Əmin Məhrəmin adı çəkilməsəydi o, axıra qədər dözəcək və bəlkə də tələblərin hamısına razılıq verəcəkdi. Lakin “Əmin Məhrəm özü cilovu tutub, Fəzli yeni iqamətgaha

aparmalıdır” – sözlərini eşidib, belə açıqlığın nə demək olduğunu düşündükdə, birdən zərbədən qorunurmuş kimi, geri çəkildi:

– Yox, yox! Vəliəhdimi Şeyx Əzəmin qəzəbinə düçər etməyin! Fəzli zindandan çıxararam, xəlvət guşədə hörmət-izzət göstərərəm! Vəd edirəm, söz verirəm! Amma Əmin Məhrəmi qarışdırmaın bu iş! “Vəliəhdin Kəyumərsin başı da o lənətullahın başı deyilmə?!?” – dedi mənə o cəllad! Şeyx Əzəm bilir bunu! Övladımı ölümə vermə, Nəsimi! Bəsdir sizə xidmət etdi, əl çəkin Əmin Məhrəmdən!

Nəsimi minarələr qəşərində minarətək dayanmışdı. Yenə də tələsmədən, ağır-ağır dillənib, İbrahim üçün bu dəfə daha gözlənilməz bir xəbər dedi:

– Şeyx Əzəm yoxdur, şah! Cəmi həq əhlinin iradəsi ilə minbərdən düşürülüb o! Fəzl xəlifəsi Mövlana Tacəddin sədrəddin təyin edilib!

Qətblərin cərgəsindən iri, qabarıq gözləri eynilə Nəsiminin gözləritək parıltılı, uzunsaqqallı, siqlətli bir adam irəli yeridi, beləliklə İbrahimin Bakıda – Hacı Firidunun iqamətgahında dəfələrdə gördüyü, hörmətini saxladığı mötəbər qətib də lailahəilləl-laşa müxalif çıxdı. Lakin İbrahim bundan yox, özünün və Gövhərşahın hakimiyyətindən sonra hakimiyyətin üçüncü pilləsinin – sədrəddin minbərinin də hürufi əlinə keçməsindən dəhşətlənib, bütün varlığı ilə nifrət etdiyi Şeyx Əzəmi və onunla birgə Gövhərşahı qorumağa çalışdı:

– Sizin təyinatınızdan nə hasil? Şeyx Bərəkənin fitvası ilə təyin olunub Şeyx Əzəm! – dedi. – Əsnaf məscidlərinə sahib olsanız da, hansı ixtiyaratla düşürə bilərsiniz siz onu öz minbərindən?!

Nəsimi Mövlana Tacəddinə baxdı. Mövlana onun – Nəsiminin zəhmindən də ötkəm zəhmlə dillənib, bu gün qırğından sonra cəmi qətblərin, qanları bu göldə olan şəhidlərin övladları bahadırların və əsgərxasın tələbi ilə Şeyx Əzəmin Şamaxını tərk edib, qızı, müridləri, üləması və Məlhəm seyidləri ilə birgə Şəbran düşərgəsinə getdiyini, iqamətgahda “təşkil olunmuş dəstə”dən başqa heç kəs qalmadığını xəbər verdikdə İbrahimin dili-dodağı qurudu:

– Dağıtdınız! Məhv etdiniz xanimanımı! Şeyx Əzəm vaveyla qışqırmayacaqmı o düşərgədə?! Haray təpməyəcəkmi ki, Teymur dini xilas etsin?! – İbrahim xırıldayırdı.

Nəsimi bu xırıltını ikrahla dinləyirdi, qorxunun son həddində səsdən də məhrum olan insanın halına acıydı və belə xırıltıdan sonra İbrahimlə daha üz-üzə durmaq istəmirdi.

— Xanimanın deyil, dağılan və məhv olan yalançı peyğəmbərin dinidir, şah! Teymura isə çoxdan məlumdur ki, qılınc xilas etmir bu yalanı! — dedi və dönüb uzaqlaşdı.

İndi onun yolu Ruma idi. Mövlana Tacəddinin və qətiblərin müşayiəti ilə bütün gecəni məhəllələrdə gəzib icmaların sərvətindən böyük bir qismini şəhidlərin ailələrinə paylaşıqdan sonra məscidlərdən birində küncə çəkildi, şagirdlərin döşək salmağını gözləmədən toz qoxuyan quru palaz üstündə bütün günü döşəli qaldı və ayağa qalxanda Mövlana Tacəddinin təyin etdiyi müridlər dəstəsi ilə o axşam Şamaxıdan çıxdı. Lakin bu dərvişlik hələ baş tutmamalı, hamını və hər şeyi orduların hərəkətinə bağlayan zəmanənin hökmündən xəbər tutduqda Nəsimi yoldan qayıtmalı və bu vaxta qədər gördüyü müsibətlərdən də dəhşətli bir müsibətin şahidi olmalı idi.

## QƏTL

### 20

Fəzlin təslimindən iki gün sonra sübh tezdən Şamaxıda səs yayıldı ki, Şəbran düşərgəsində ordu qalmayıb. Hələ axşamdan Qarabağ tərəfdən oraya, neçə gün ərzində Bərdə, Ərəş, Şəbran aralığını – düzləri toza bürüyən, talan malı ilə arvad-uşaqla dolu araba karvanları və karvanların sağ-solunda ordu bölkələri axıb gəlmiş. Qırmızı süvarının əsgərləri ərzaq qoşunlarının davar sürünlərini otaran kənar adamları düşərgədən qovub çıxarımışlar, qarovalı qoşunlarının əsgərləri isə əmir dərgahını ziyarətə gedən zahidlərə hökmədarın adından xələt bağışlayıb yoldan qaytarılmışlar. Yalnız Şeyx Əzəmi heç cür qaytara bilməyiblər və bu vaxt şeyxin dəstəsinə qoşulub xəndək kənarında gecələyən adamlar görüb'lər ki, göydə ulduzun sayı varmış, düşərgədə məşəlin sayı yoxmuş. Əsgərlər bütün sürünlərdə davarı dəridən çıxarıblar, cəmdəkləri duza basıb hisə veriblər, arabaların yüklərini tay vurub yedək atlarına aşırıblar, körpə uşaqları beşiklərə qoyub atların tərkinə bağlayıblar, arabaları xəndəklərə itələyib üstünü torpaqlayıblar. Sonra göydə kəhkəşan kimi işiq seli dağları götürüb. Sübhə yaxın isə nə o işıqdan bir əlamət qalıb, nə də düşərgədən: Əmir Teymur nəinki xəndəkləri doldurtdurub, hətta odun-ocağı, sür-sümüyü də torpağa basırdırib ki, onun burada xəndək arasında oturduğunu bildirən bir şey qalmasın. Küncdə-bucaqda gözdən qaçan əlamətləri isə Şeyx Əzəmin müridləri yiğisdirmişdilər. Həzrət əmirin ayağının dəydiyi torpağı belə ziyarətgah bilib, ağ çadırın yeri təpə belində namaz qılan Şeyx Əzəmin yanında olanlar öz gözləri ilə görmüşdülər ki, canamazını qatlayıb təpədən enəndə şeyx, Əmir Teymurun doldurtdurduğu xəndəklərin bir hissəsinin yaxşı doldurulmadığına diqqət yetirib, dərhal əbasını yerə sərmiş, torpağı dırnağı ilə eşə-eşə ovuc-ovuc yığıb əbanın üstündə sürüyüb xəndəyə tökmüş, müridlərini və üləməsini da işə qoşub “müzəffər ordunun şöhrətinə xələl getirən xəndəyi” tamam düzəldirdikdən sonra isə üzü mumiyalı ölü üzünə bənzəyən qızının əlindən tutub: “Şirvan ya xərabə qalacaq, ya da lailahəlləh hökmü ilə abad olacaq! Yolumu gözləyin!” – deyib ordunun izinə düşmüşdü.

O iz haraya aparırdı? Fəzl qasidləri ilə Mövlana Tacəddinin əvvəlcədən Fəzldən eşitdikləri fikrə və İbrahimin özünün qənaətinə görə, Teymur birbaş Dərbənd arxasına, Toxtamışın üstünə getməli idi.

“Dosta xidmət naminə düşmənə sədaqət göstərən” Gövhərşahın ilk çaparı bu qənaəti təsdiq etdi.

Amma tezliklə çaparlar başqa tərəfdən gəlməyə başladılar və məlum oldu ki, Teymurun öz süvarisindən əlavə, Qarabağdan çağırıldığı böyüklərlə və Şirvan ordusu ilə birgə dörd yüz mindən çox ordu ilə yaxınlaşdığını bildikdə Toxtamış dərhal karvan yolundan çıxıb dağlarla qaçıb. Teymur şirvanlıların bələdçiliyi ilə kəsə yollarla gedib, Təzin<sup>1</sup> çayı üstündə ona çatıb. Lakin döyüş olmayıb. Çünkü Toxtamış çayın sağ sahilinə keçib yeganə körpünün üstünü daş-qaya ilə, ağaç və kötüklə doldurubmuş. İki gün sərasər, gecəli-gündüzlü, birisi çayın sağı, o birisi solu ilə gedib, yük altında bağrı çatlayan atlarla beşiklərdə əzilib ölen körpələrlə birgə tökülüb dərələrdə qalan ailələrə baxmadan fasılısız çapıblar, üçüncü gün dayanmağa məcbur olub düşərgə salıblar. Teymur elə halda imiş ki, gözlərini aça bilmirmiş. Ordu rəisləri – tümənbaşılar, minbaşılar orda-burda əmirlərin ətrafına toplaşıb yalvarırmışlar ki, hökmədar bu qovhaqovdan əl çəksin, Təzin aranı kəsib, onsuz da döyüş baş tutmayacaq, çayın ayağında – suyun lal yerində ordu o taya keçənə qədər Toxtamış qaçıb gedəcək, hökmədar izin versin, onlar – rəislər kiçik dəstə ilə qayıdır yollarda qalan ailələri tapsınlar, uşaqların meyitlərini dəfn etsinlər... Bu söhbəti eşitdikdə Teymur deyib: “Uşaqları dəfn etməyin iki şərti var. Əvvəla, razı olun ki, qılıncañdan başqa bütün əsləhəni arvadlara verib, Toxtamışla nizəsiz, qalxansız, dəbilqəsiz vuruşacaqsınız. İkincisi, söz verin ki, iki gündə gəldiyiniz yolu bir gecədə gedib qayıdacaqsınız”. Rəislər, gözləri yumulu hökmədarın yuxulu olduğunu və sayıqladığını zənn edib, ehtiyat xatırın: “Razıyıq!” – deyiblər. Qaranlıq düşəndən sonra başları dəbilqəli, əlləri nizəli arvadlarını sahildə qalanmış ocaqların ətrafında gördükdə isə hər şeyi anlayıblar: o taydan əlləri nizəli qaralıtlara baxa-baxa Teymurun ordusunun yerində olduğunu güman edən Toxtamışı şübhələndirmədən düşərgədən xəlvəti aralayıblar, yüksüz atları tez-tez dəyişdirə-dəyişdirə dördnala çapıb, körpünün üstünü təmizləyib o taya keçiblər və gecə ikən elə sürətlə

---

<sup>1</sup> Terek

qayıdır, düşərgədə pərakəndə dincələn ordunun üstünü elə alıblar ki, Toxtamış əsgərlərinin ancaq bir qismi ilə qaçıb canını qurtarmadan başqa çarə tapmayıb.

Bu ilk çaparların gətirdikləri xəbərlərdi.

Sonra Təzin sahillərindən axırıncı çaparlar gəlib İbrahimə çatdırlılar ki, Gövhərşah öz ordusu ilə sağ-salamat geri dönüb tezliklə Şirvanda olacaq, teymurilərdən bir hissəsi xəzinənin üstündə, yaralılar və xəstələrlə birgə Mavəraünnəhrə yola düşüb, Teymur özü isə sorağı Edil<sup>1</sup> çayı səmtindən alınan Toxtamışın izi ilə gedib; əmirlərin mülahizələrinə görə Toxtamış Edil sahillərində qışlamaq, ordu toplayıb, yaz açılında Astarxanın<sup>2</sup> gəmiləri ilə dənizdən keçmək, Qaraqoyunu Yusiflə və Sultan Əhməd Cəlairi ilə birləşib Miranşahi möğlub etmək, beləliklə, hökmədarı yenidən Bağdadla Rum arasına qaytarıb düşmənlərin əhatəsinə salmaq niyyətindədir, buna görə də hökmədar ondan əl çəkməyib təqib edəcək, nə Edil sahillərində ordu toplamağına imkan verəcək, nə də Astarxanın gəmilərini tutmağına; bu ilin payızında və ya gələn ilin yazında Toxtamış xan ordusunun qalığı ilə birgə məhv ediləcək, ondan sonra Əmir Teymurun qüdrətinə daha bir kimsə şəkk gətirməyəcək, səltənətin daxilində və xaricində bir kimsə onun yolunda dayanmağa cürət etməyəcək; əmirlər şirvanlıların Təzin çayı üzərində rəşadətlərinə görə hökmədarın sədaqətli müttəfiqi şirvanşaha öz razılıqlarını bildirirlər, hökmədarın hökmü ilə, bütün işlərində vəliəhd Miranşaha itaət göstərməsi şərti ilə ona sultan rütbəsi və ləbbadə göndərirlər, keçən il hökmədara və qışda vəliəhd Miranşaha məktubunda verdiyi vədə şərəflə əməl edib kafir Fəzlullah üçün hazırladığı qəfəsin qapısını bağladıǵına görə isə kəlami mübarək Şeyx Bərəkənin hökmü ilə şeyxüllislam rütbəsi və əba göndərirlər və beləliklə, Şirvanda dinin taleyi ilə birgə Fəzlullahın haqqında fitvanın icrasını da onun özünə tapşırırlar; hökmədarın dərvişlərinə səhih məlumdur ki, kafirin kəlməsini deyənlərin bəziləri Bağdad səmtindən, bəziləri isə Rumdan səltənətimizə həmlə çəkmək üçün fürsət gözləyirlər; odur ki, sultan Şeyx İbrahim kafirin xəlifəsi Əli ən-Nəsiminin heç bir sözünə inanmamalıdır: Əli ən-Nəsimi də öz

<sup>1</sup> Volqa

<sup>2</sup> Həştərxan

mürşidi kimi, yalana həqiqət donu geyindirməyə qabil bir iblisdir; Şeyx Bərəkə sultan Şeyx İbrahimə xəbərdarlıq edir ki, o iblisin sehrinə uyub kafiri bir qədər də salamat saxlasa böyük bədbəxtlik baş verər: kafir, Əmir Teymura xidməti ilə Allah yoluna qayıdan vəliəhd Kəyumərsin bətnini yenidən zəhərləyib, onun əli ilə Şirvanda təxt-taca və təxt-tacla bahəm dinə qəsd edə bilər, o vaxt Şeyx Bərəkə sultan Şeyx İbrahimin əziz xələfi vəliəhd Kəyumərsin qətlində fitva göndərməyə vadar olar; belə bir bədbəxtliyin baş verməməsi xatirinə məsləhətdir ki, müqəddəs mehrab qabağında ibadətdən sonra ilk dəfə minbərə qalxdıqda Şeyx İbrahimin ilk sözü kəlamı mübarək Şeyx Bərəkənin fitvasının icrası barəsində olsun, minbərdən düşdükdə isə, dübarə səfər libası geyinsin, vəliəhd Miranşahın tələbini gözləmədən hökmədarın Şirvandakı nəzarət dəstəsinin müşayiəti ilə kafiri fitvada göstərilən məkana aparıb, orada onun əlincəli itaətsizlərə, külli Naxçıvana və cəmi mürtədlərə ibrət üçün cəhənnəmə vasil edilməyini öz gözü ilə görüsün və o ibrətdən özü də faydalınıb, bir olan xalıq hüzurunda cəmi üsyan və xətalarına tövbə desin; əmləklər vəd edirlər ki, əgər sultan Şeyx İbrahim kafiri tezliklə qətl məkanına çatdırıb hökmədara sədaqətini bir daha sübuta yetirsə, çox çəkməz ki, hökmədar onun vəliəhd Miranşaha tabeliyini ləğv edər və öz adından sikke kəsməsinə ixтиyar verər.

Bu xəbərlərdən Fəzlə aid olan qismi, rahdarların yol qırqaqlarında gecə-gündüz yəhərli-yüyənlə saxladıqları onlarla çapar atının çöllərdə leşə çevrilməsi bahasına, demək olar ki, eyni vaxtda Sultaniyyədə Miranşaha, Əlincə düşərgəsində Əmir Qiymaza, bir az sonra isə, Mövlana Tacəddinin səyi ilə Miranşahın ulusundakı bütün həq ocaqlarına və nəhayət, Dərviş Hacının köməyi ilə zindanda Fəzlin özünə də çatdırılmışdı. Fəzl hələ Bakını tərk etdiyi vaxtlardan yazımağa başlayıb, sərgərdanlıq aylarında və burada – zindanda tamamlayıb, çalışdığı “cəmi yer üzündə həq səltənətinə dair “İsgəndər-namə” dastanından ayrılib, bir neçə səhifədə, bir qismi fars, bir qismiancaq alim və şair müridlərinin anladığını qədim bir dildə, rəmzlərlə, işarə və eyhamlarla dolu vəsiyyətnamə yazmış, Dərviş Hacının vasitəsi ilə birinci, ikinci nüsxələri Mövlana Tacəddinə və Fatmaya, üçüncü nüsxəni Şamaxı cıvarından hələ də dağılışmayıb onun taleyinin həll olunmasını gözləyən müridlərinə, axırıncı –

dördüncü nüsxəni isə qasidlərə göndərmişdi ki, hökmən Seyidə və “O əzizlərə” – xəlifelərə yetirsinlər.

Onu nə vaxt, necə apardılar? Külli qırğından sonra sınb yas sükutuna batmış Şamaxı əsnafından bu barədə heç kəs heç nə bilmədi. Yalnız hər şey olub qurtarandan sonra səs yayıldı ki, Fəzlin özünün, Mövlana Tacəddinin və qətiblərin xahişi ilə şah, hər şeyi gizlin saxlamaq istəyirmiş, buna görə də o gecə darvazalar bağlanıbmış, Mərmər meydanda məşəllərdən qala bürclərində neft alovlarına qədər bütün işıqlar söndürülmüş. Dərgah qapısından baş darvazaya qədər hər yerdə atlı mirşəblər və silahdarlar, darvaza arxasında karvan yolunun sağ-solunda isə min dəvə belində nəzarət dəstəsi dayanıbmış və ordunun izi ilə getdiyi gündən səsi-sorağı çıxmayan “Mirqəzəb şeyx” də birdən-birə orada – darvaza arxasında peyda olubmuş. Danışıldır ki, onun – Şeyx Əzəmin Əmir Teymura bu dəfə də əli çatmayıb. Harada isə dağlarda qızı ölüb, meyiti götürüb Məlhəmə qədər qucağında gətirib. Bunu eşidəndə şah çoxlu qulam, molla, mollaça göndərib ki, dəfn üçün nə lazımdırsa eləsinlər. Şeyxin ordutək silahlanmış qara müridlərlə, əlləri batqanlı dərvişlər və nəzarət dəstəsilə gəlib darvaza arxasında dayandığını eşidəndə isə şah pişvaza gedib özü onu şəhərə dəvət edib. Amma Şeyx Əzəm dəvəti qəbul etməyib: “Bu küfr yuvasına o vaxt qədəm basaram ki, ab-havası pak olsun!” – deyib və şahın bu şərtə cavabını gözləmədən teymurilərə buyurub ki, ləşgərgahda əsgərxasla bahadırları tərk-silah etsinlər, kafirin yalançı sədrəddini ilə qətiblərini və onların əhli-əyalını yiğib gətirsinlər, o iyirmi beş nəfərin əvvəlcə arvad-uşaqlarını toxmacarlıqda oda yaxsınlar, sonra mürtədlərin özlərini alova atsinlar... Danışıldır ki, teymurilər, qara müridlərin bələdçiliyi ilə qətiblərin məscid küçündə olan arvad-uşaqlarını tapıb toxmacarlığa aparanda əmrin icrasına tələsməyib, o iyirmi beş nəfərin gözü qabağında zənənləri soyundurmağa başlayıblar. Şeyx bundan çox təəccüblənib. “Siz neyləyirsiniz, övladlarım?! Mən dedim oda yaxın, demədim ki, bədnam edin!?” – deyib. Teymurilərin bu sözlərə gülüşüb, zənənlərlə birgə analarının yanında ağlaşan körpə qızları da zorladıqlarını gördükdə isə şeyx dönüb titrəyə-titrəyə, səndələyə-səndələyə qaranlığa gedib, harada isə yixilib və daha qalxmayıb.

Bu vaxt şah dərgahda imiş. Şeyx Əzəmin şərəfsiz ölümündən sevinmək əvəzinə nədənsə çox kədərlənib, xanəgahın ikinci mərtəbəsindən toxmacarlıqdakı cəhənnəm tonqalına tamaşa edib, teymurilərin əllərindən çıxan zənənlərin öz ayaqları ilə alov içində getdiklərini gördükdə o da bihal olub, başından yapışib: “Lənət sənə, Əmir Teymur!” – deyib və Hacı Firdunun köməyi ilə birbaşa zindana enib, Fəzlin hüzurunda diz çöküb, bütün olub-keçənlərə, siyasətinə, məkrinə, riyasına görə üzr diləyib: “Buyur, dərvişin Hacı Firdun mənim üzrxahlığımı hamı müridlərə və əsnafa yetirsin!” – deyib və and içib ki, vaxtı çatanda əlli şəhərli diyarın hər yerində, o cümlədən nəsib olsa, Təbrizdə də öz ordusu və vəliəhdi ilə birləşənlərin – hürufilərin xidmətində duracaq.

Adıyüksək Fəzlə dost kimi vidalaşıb xanəgaha qayıtdıqdan sonra kim isə bir nəfər dərgah qapısından üzülaşğı – əsnaf məhəllələrinə doğru qaça-qaça fəryad edirmiş, özünü divara-daşa çırpaçıra divanə qışqırtısı ilə: “Apardılar! Apardılar!” – deyirmiş.

Kimmiş o adam? Fəzl zindana düşdüyü gündən onun yanında olan Dərvish Həsənmi? Yoxsa, tərk-silah bahadirlardan əsgərxasdanmış? Hər kimmisə, dübarə tutulsa da, məhz onun fədakarlığının nəticəsində bütün məscidlərin müəzzzinləri minarəyə qalxıb, şəhərdən kənara – Fəzl qasıdlarınə münacat içində söz çatdırılmışdır.

Bəs söz çatdırıldıqdan sonra nə olmuşdu? Bu barədə heç kəs heç nə bilmirdi.

O zülmət gecənin dəhşətini törədənlərin özlərindən, İbrahimdən və Hacı Firdundan başqa, hadisələrin tek bir şahidi vardi ki, o da Fəzl özü idi.

İşıqlı dünyaya qapılarından biri divanxanada şah təxtinin qabığına açılan zindandan çıxarılanda onu dərhal qəfəsə salmışdır.

Meydanda qara müridlər qəfəsin üstüne şığıyb bəyaz xırqəni bir göz qırpmında qana boyadılar. Son ay yarımdən ərzində Şeyx Əzəmin dünya nemətləri ilə dolu ərzaq quyularından, şah mətbəxi-nin ədviiyyatlı xörəklərindən, reyhani şərabından kənarda qalıb, bir az bundan əvvəl Şeyx Əzəmin meytini gördükdən sonra isə, “zavalsız mürid” ixtiyaratının hamisindən möhrum olduqlarını anlayıb, “hər şeyin günahını bu kafirdə”, “bu lənətullahda” gördük-lərini deyə-deyə, zorba mismarları qəfəsin dəmirləri arasından xəncərtək endirən, heç kəslə, heç nə ilə hesablaşmayan bu adamlar

onu öldürə bilərdilər. Nəzarət dəstəsindən gələn çağataylar qəfəsi onlardan zorla alıb, özləri ilə gətirdikləri təkatlı arabaya atdırılar və dördnala çapıb meydandan çıxardılar. Bədbəxt Dərviş Həsən həmin bu vaxt təbibxunkarın saray küncündə müalicəxanasında qulamların nəzarətindən qaçmış və Fəzl onun fəryad içində “Apardılar! Apardılar!” – deyib şəhər dolusu qışqırıldılarını da, müəzzzinlərin bu kəlməni münacat içində yaydıqlarını da eşitmışdı.

Arabani yüz addımlıqdan üz qarsan cəhənnəm alovunun yaxınlığında saxladılar. Əvvəlcə qətiblərin, sonra Mövlana Tacəddinin qollarından, qızlarından yapışib, əşyatək yellədib alov atdılar. Fəzl yeddi il sərasər batinlikdə bir dəfə də dözümsüzlük etməyən, hətta ömürlərinin bu son anlarında da heç bir çılgınlıq əlaməti bildirməyən canişinlərinin və həq səbirli, həq dəyanətli Mövlana Tacəddin Möhtərəminin qırmızı alov içindən burula-burula qalxan qara tüstüyə çevrildiklərini öz gözü ilə gördü, amma münacat içində yayılan “Apardılar!” kəlməsini unutmadı.

Dərviş Həsəni kəmənd ucunda, at quyruğunda sürüyə-sürüyə gətirdilər. Fəzl təbibinin əzablardan qurumuş xirdaca cisminin lap yüngülçə bir əşyatək, tonqalın ortasına tulazlandığını da öz gözü ilə gördü, tabuttək dar, təkadamlıq qəfəsdə bədəninin taqətdən düşüb dəmirlər arasında asılı qaldığını hiss etdi, amma o kəlməni yenə də unutmadı. Minarəldən şəhər civarına və şəhər civarından, şübhəsiz, müridlərə çatdırılan o kəlmə ilə birgə Fəzl Fatmanın və Yusifin sözlərini də eşidirdi; dəyişib tanınmaz olmuş varis durğun üz və soyuq qətiyyətlə: “İndi ki gedirsən, get, amma bil ki, Naxçıvana aparılanda hamımız dalınca gedəcəyik, o taydan, bu taydan hamını çağırıb səni xilas edəcəyik”, – deyirdi. Varisin əksinə, birdən-birə yalvarışlı olmuş Yusif göz yaşı tökə-tökə: “Xətalarımın hamısı sənin səlamətliyini qorumaq əzmindəndir, ancaq və ancaq sənə məhəbbətimdəndir. Görürəm etirazım əbəsdir, get, amma bil ki, Əlincə qənşərinə aparılanda hamımız dalınca gedəcəyik!” – deyirdi və Fəzl bu iki nəferin indi necə kor ehtirasa qapıldıqlarını göründü... “Tezliklə aparılacağı” və bu barədə Miranşahın ulusundakı bütün həq ocaqlarına xəbər verildiyini eşidəndə o, Dərviş Həsəni təbibxunkardan dərman-dava almaq bəhanəsi ilə göndərib Dərviş Hacını çağırtdırmış və dəmir şəbəkələr arxasından gözlərini ona dikmiş lailahəilləllah mücahidlərinin nəzarəti altında, fikirlərini rəmzlərlə

pərdələməyə çalışaraq Hacıya dönə-dönə tapşırılmışdı ki, “böyük qızla birgə bütün övladlar bu atanın sözünü əziz tutub namazı tərk etməsinlər, kimsəsizlərin kimsəsi həq-teala özü necə buyurursa, elə də olsun”, yəni varis də, müridlər də Fəzl məramından əl çəkməsinlər və həq iradəsindən kənar işə yol verməsinlər... Dərviş Hacı onun övladlarının dönüklüyündən, xüsusilə böyük qızın “ata sözünə biganəliyindən” şikayətlənib, “atanın dediyi adama ərə getmək istəmədiyini”, yəni həq iradəsinə tabe olmadığını bildirdikdə Fəzl, nəhayət, rəsmi “Vəsiyyətnamə” ilə hər şeyi rəsmiləşdirmək qərarına gəlib, zindan küncündə, hisli yağ çırağının işığında, o çırağın alovutək titrəyən sarı qamış qələmlə birnəfəsə yazdığı səhifələri dörd dəfə köçürməyince və mətləbini hər dəfə yeni-yeni rəmzlərlə gizlədib, vəsiyyətinin ünvana çatacağına əmin olmayıncıayağa qalxmamışdı. Bütün nüsxələrdə yalnız birinci sətir – “Bismillahir-rəhmanir-rəhim” sözləri mətləbdən kənardı ki, Fəzl bunun da rəmz sayılıb anlaşılmazlıq törədəcəyindən ehtiyatlanıb, bir qədər aşağıda “birinci sətri oxumağa dəyməz” yazmışdı. Bundan – birinci sətirdən və sətrə dair qeyddən başqa nə yazmışdisə hamısı ancaq bir qayğı ətrafında cəmləşmişdi: “Böyük qızımı salam<sup>1</sup> deyin, atanın vəsiyyəti budur<sup>2</sup>”, “Ortancılıma, kiçiyimə salam deyin. Bütün ailə üzvlərinə<sup>3</sup> salam söyləyin, amandır namazı tərk etməsinlər<sup>4</sup>”, “Allahın, Allahın, Allahın xatirinə övladlarının qorunmasında qüsura yol verilməsin<sup>5</sup>”, “Ayri cür hərəkət edilməsin”. “Özünüzü, özünüzü, yalnız özünüzü qoruyun, əzizlərim, atanın vəsiyyəti budur”.

Ürək çırıntılarına bənzəyən bu qısa-qısa cümlələrdəki təlatüm kimə necə təsir etmişdi? – Fəzl bilmirdi.

“Seyid Əli övladlarının yanında olsun”, – yazmışdı, bu sözlərin Nəsimiyə çatıb-çatmadığını, onun qayıdır-b-qayıtmadığını da bilmirdi.

Bildiyi ancaq bu idi ki, Dərviş Hacidan və Adıyüksəyin sözündən təkidlə xahiş etdiyinə və onların xahişə əməl etmək üçün cidd-

<sup>1</sup> Sülh

<sup>2</sup> Yəni sülh vəsiyyət edirəm.

<sup>3</sup> Müridlərə

<sup>4</sup> Yəni təbliğatı hərbələ əvəz etməsinlər.

<sup>5</sup> Yəni müridlərin varlığında mövcud olan həqqin qorunması xatirinə müridlərin qorunmasında qüsura yol verilməsin.

cəhdilə çalışdıqlarına baxmayaraq, aparılmağı gizlin qalmamış, Fatmanın, Aışənin, İsmətin ətrafında olan Fatma ilə Yusifin mövqeyini təqdir edən mötəbər müridlərdən hər birinə ayrı-ayrılıqda “salam” göndərilər də, şübhəsiz, indi onlar da hər şeyi unudub xilas tədbiri ilə atlanmışdır.

Qəfəsi kəmənd ipi ilə arabanın çağlarına bağladılar. Qamçı şaqıqdadı. Min dəvə belində dəstənin qeyri-adi sürətindən xəbər verən gurultu qopdu, Fəzl səkkiz ilə yaxın bir müddətdə dağ belində ləşgərgahı, dağ ətəyində sarayı, ulduzlu göy altında minarələri, qapıları çıxarılmış darvazaları ilə birgə doğmalaşıb, böyük qələbələr vədi ilə onu fərəhləndirən şəhərə son dəfə baxmadan hər birinin belində tonqal qaladığı, hər birinin ucalığında uca fikirlər söylədiyi dağlarla, nəbatatını öyrəndiyi, bulaqlarından su içdiyi yamaclarla vidalaşmadan, gözlərində cəhənnəm tonqalının şəklini, qulaqlarında təbibinin fəryadını, ürəyində labüd külli qırğın dərdini aparıb, qəfəsin dəmir-lərinin çırpıldıqca qanına bulanan bədənini sərf-nəzər edib, qaranlığa, boşluğa, kimsəsizliyə getdi; nə səhərisi Kür-Araz qovşağında üzünə çırpılan soyuq su onu ayıltdı, nə də sonrakı günlərdə Araz boyunda qabağına çıxdıqca onu yaxından görmək üçün arabanı dövrəyə alan teymuri dərvişlərin lənətləri, söyüş və təhqirləri.

Naxçıvan yayının elə vaxtı idi ki, gündüzlər torpaq qovrulub, dağ-daş kürətək qızsa da, gün batanda bürkü elə bil qılıncla kəsilir və havaya da elə bil tiyə soyuqluğu hopub üzütmə gətirirdi. Ata-baba yurdunun bu təzadı və yanıq qoxusundan sonra yovşan ətri də Fəzli cisminin fövqündəki qaranlıq boşluqdan ayırmadı. Yalnız insan səsi, böyük və doğma kütlənin uzaq əks-sədatək “Ənəlhəq!” qışqırtıları onu ağrı və əzabla dolu qəfəs içinə qaytardı. Fəzl köksündəki iniltini boğmağa: “Qalx, ey həq! Qalx!” – deyib dirçəlməyə, dikəlməyə, qışqırtıların haradan gəldiğini görməyə çalışdı. Lakin həq iradəsi bu bədənə çox zülm etmişdi, bədən daha iradəyə tabe olmurdu. Fəzl başını belə qaldıra bilmədi və görmədi ki, min dəvə belində dəstə xəlvət dərədən ildirim süretilə çıxıb günbatan tərəfdən düşərgəyə girəndə, əks tərəfdə, İlən dağından Əlincənin ətəyinə qədər geniş ərazi “o taydan, bu taydan çağırılmış”, “ətəyinə daş yiğmiş” bəyaz kütlə ilə, dağlardan, mağaralardan töklülüb gəlmış silahlı, silahsız əs-nafla, zirehli, qalxanlı, nizəli əlincəlilərlə dolu idi və əgər min dəvə belində dəstə dərədən çıxanda dərhal özünü düşərgəyə – dərin

xəndəklər arasına salmayıb azacıq ləngisəydi qəfəsin ətrafında qan su yerinə axa bilerdi.

Onu qəfəsdən çıxartdilar, arabadan düşürüb Əlincə səmtində – düşərgənin qurtaracağında hündür təpə belinə apardılar.

Kobud, kinli və rəhmsiz əllər onu təpə belinin daşlığına atdıqda Fəzl yenə də cismindən ayrılib qaranlıq boşluğa getdi və bütün gecəni kimsəsizlikdə, fiksizlikdə qalıb, beynini məngənətək sıxan qırğıın dərdindən başqa heç nə hiss etmədi.

Sübhün alatoranında zəncir cingildədi. Hər yerdə, hər bir şəraitdə mühitin səsinə həssas Fəzl cingiltini eşitdi, amma ayaqlarına zəncir bağlandıqından və qatillərinin onu at qurugunda sürümək niyyətində olduqlarından xəbər tutmadı, çünki bu vaxt ani yuxuya bənzəyən çox qısamüddətli rahatlıqdan sonra kirpiklərinin arasına dolan sərt ayazdan gözlərini açdıqda ona böyük xoşbəxtlik üz verdi: “İtkin düşmüş Pünhan dərvisi” – “Div qapısının açarı” Mövlana Mahmud sağ-salamatdı, təpə belində, ordu roislərinin arasında Əmir Qıymazla yanaşı dayanmışdı. Baxışında etiqad səbri, uzun, göy əba içində duruşu, təmkini, dəyanəti ilə eynən mərhum Mövlana Tacəddine bənzəyən əziz Pünhan onun gözlərini açdığını görüb bir neçə addım irəli yeridi:

– Nigaran getmə, ustad! Div özü əsir olub bizə, Şeyx Bərəkədən və qeyri lailahəilləllah seyidlərindən xəlvətdə vəliəhdinə əmr göndərib ki, “Fəzlullahdan başqa hürufilərin heç birinə əl qaldırmasın”. Vəliəhd çəşqindir. Mənim ətrafimdə isə hamı həq mövqeyindədir, – dedi və xəbərini təsdiq əlaməti olaraq, Əmir Qıymazla tümənbaşaların qurşağıları altında ağaran qeyri-adi silaha işarə etdi.

O qeyri-adi silah taxta qılımcı!

Fəzlin sinəsi vəcdlə qabardı. Gözlərində yaş qaynaya-qaynaya qəhərdən titrəyən, hissiyyatla dolu asta səslə:

– Mütəşəkkirəm, övladım, mütəşəkkirəm! – dedi. – Bağışla məni, sənin barəndə bəd gümana düşmüştüm, ruhunda sarsıntı görürdüm, sindığını zənn edirdim. İndi anlayıram ki, o gecə Kür qıraqında təslim hökmünü qırsan da, fəhm edibsən ki, mənim son mənzilim Əlincə qənşəridir. Müridlərimin xilas fikrinə düşəcəklərini əvvəlcədən görüb bu qədər tədbirli işləməyini tərif etməyə söz tapmam, övladım! Təşəkkürümü Seyidə də yetir. Mən bilirdim... bilirdim ki, o əzizimin Divə təsiri bəhrəlidir. Öz hüdudsuzluğu ilə

Nəsimi çox divləri əsir edəcək. Amma qoy unutmasın, heç vaxt unutmasın ki, bəhrələrinin sabitliyi karvan içində mövqeyimizin sabitliyindən asılıdır. Bircə ocağımızda, tək bircə ocağımızda mövqeyin dəyişməsi kifayətdir ki, Div divliyində qalib yeni qırğın buyursun. Təşəkkürümüz yetir və mənim adımdan tapşır ki, Seyid heç vaxt heç bir vəchlə tək öz qüdrətinə güvənməsin, Rumda işini qurtaranda səninlə birgə qayət məxfi ocağa getsin, sən orda – payi-təxtdə əsirlilikdə olan əzizlərimizin xilası üçün tədbirdə ol, o əzizim isə “həq sirri”ni açıb mövqeyimizi şərh etsin, sonra iki ildə gəzdiyi yerləri yenidən gəzsin, Bağdadda, Surda, Hələbdə, Şamda, hər yerdə, hər yerdə,ancaq və ancaq mövqeyimizin şərhi ilə məşğul olsun... Tapşır heç vaxt unutmasın ki, Div dünyani fəth etmək niyyətindən əl çəkməyəcək. Unutmasın ki, o bətdə nə qədər təbəddülət yarat-sa da, cahangirlik ehtirasını söndürməyəcək, Toxtamışla mühari-bəsini qurtaranda Div hökmən Bayəzidlə döyüşəcək, ömrü çatsa Misirə, Hindistana, Çinə də gedəcək. Bunu o əzizim heç vaxt unutmasın! Bir daha hüzurda olsa onun cahangirlik ehtirasına toxunmasın, dəfatla deyirəm: yalnız və yalnız mövqeyimizi şərh etsin...

Fəzl getdikcə rəvanlaşan vəcdilə danışdılqca danışmaq, yer üzündə divlərdən ən müdhişinin “əsir olmağı”, dünyada ən uzun-müddətli mühasirə mühitində rəmzi qılincin qələbəsi və vaxtilə Ziyaülmülk müsibəti ilə məşhurlaşmış ən qəddar bir hakimin həq mövqeyində dayanması nə qədər böyük bəhrələr vəd etsə də, vəh-dətin minillik yolunda elmin qələbələri naminə həq mövqeyinin sabitliyinə dair hələ çox fikirlər demək istəyirdi. Həq üçün bundan – ömrün sonunda da fikir demək imkanından böyük xoşbəxtlik ola bilməzdi. Lakin Mahmudla birgə o, xəndək arxasında, toranlıqda ağaran, bozaran kütlələri də görür və “etəklərinə daş yığmış” müridlərinin hərb, həmləqabığı sükuta bənzəyən gərgin sükütu altında gizlənmiş təhlükəni də duyurdu. Odur ki, əziz Pünhanı ilə vidalaşıb, dərhal xəndək arxasına müraciət etdi, vəcdinin və həq qabiliyyətinin qüdrəti ilə tamamilə sağlam adam kimi dikəlib, səsini izdihama çatdırdı:

– Dinləyin, övladlarım! Dinləyin və əmin olun ki, bu gün burda icra edilən hökm həqtəalanın öz hökmüdür! – dedi. – Qoy hamı bilsin ki, bu işə heç kəsin qarışacağı yoxdur. Yazılan fitvalar, zindanda saxlanmağım və buraya gətirilməyim barədə verilən buyruqlar sizi

çaşdırmasın, övladlarım. Fitvalar da, buyruqlar da işin zahiri tərəf-ləridir. Dünən özlərini mənə düşmən bilənlər bu gün həq nişanəsi – müqəddəs rəmz gəzdirirlər. Bu gün özlərini mənə düşmən bilənlər isə sabah müqəddəs rəmz gəzdirəcəklər. Adəm övladı həqiqəti fəhm etməyə qabildir. Bu səbəbdən də mən ömrümü onun yolunda qoydum. Canımı da onun yolunda verirəm. Bu həq nəsibidir: min-min illər ərzində cəmi kamillər özlərini karvana qurban veriblər. Nə qədər ki, bəşər vəhdətə qovuşmayıb belə olacaq, övladlarım!.. İndi mən də gedirəm. Həq sizdə qalır, əzizlərim! Həq ömrünün əbədiliyi xatırınə, mənim ölümümə etiraz və üsyənləri bətninizdən çıxarıñ, daşı ətəyinizdən töküñ! Bəşərin ən böyük bəlasını törədən, qardaşı qardaş qatılı edən daşdır o daş! Kaman və tir də, zor və qılinc da, külli qırğıñ da o daşdan törəyib. Ali ikən ibtidaya qayit-mayıñ, həq ikən nahəq olmayıñ! Elmimizi məhv etməyin, övlad-larım! Son sözüm və vəsiyyətim budur!

Bədbəxtlik gözlənilmədən Nəsiminin fəryadı ilə başlandı. Fəzl axırdı sərt hərəkət və qətiyyətlə Əmir Qıymaza tərəf döñüb:

– Hökmü icra et, övladım! İşini gör!—dedikdə haman fəryadı eşitdi və diksinib baxdıqda şagirdini xəndəyin arxasındaki lap yaxın bir dikdirdə, Fatma ilə Yusifi isə onun sağ-solunda gördü.

Nəsiminin hönkürtülü fəryadı bütün mühitə hakim kəsilmişdi:

Ey müsəlmanlar, mədəd, ol yarı-pünhan ayrılır,  
Ağlamayıñ neyləyim, çün gövdədən can ayrılır.

Ey sənəm<sup>1</sup>, hicran əlində naleyi-zar eylərəm,  
Gözlərimdən sanasan dəryayı-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü rəncür<sup>2</sup> olmuşam,  
Xəstə könlüm mərhəmi ol dərdə dərman ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm?  
Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır...

<sup>1</sup> Büt, insan

<sup>2</sup> Çarəsiz xəstə

Vəsiyyətində “Seyid övladlarının yanında olsun” yazarkən Fəzl xilas fədakarlığına qarşı Nəsiminin möhkəm dayanacağına şübhə etməmişdi. Bütün yolu labüb külli qırğun dərdi ilə gəlib “Ənəlhəq!” qışkırtılarını eşidəndə də, “ötəri qayğılardan yüksəkdə və hər şeyin fövqündə olan o əzizinin” mövqeyindən başqa heç nəyə ümid bağlamamışdı. Odur ki, “Ey müsəlmanlar, mədəd! – deyən, – Taqətim, səbrim tükəndi, Yarsız mən neylərəm?” – deyən şagirdinin fəryadı onun üçün gözlənilməz olduğu qədər də ağır oldu və o, ali ruh sahibinin də Fatmanın, Yusifin mövqeyinə endiyini düşünüb, arxası üstə daşlığa sərildi.

Fəzl səhv edirdi.

Yusif bir tərəfdən Nəsiminin üstünə yeriyb bağırdı:

– Ağrı deməyə yiğışmamışiq biz bura! Günümüzü car çək!  
Həmlə buyur! – dedi.

Fatma o biri tərəfdən cumub, onun – Nəsiminin yaxasını didişdirə-didişdirə dəyişib tanınmaz olmuş xırıltılı səslə qışkırdı:

– Car çək! Günümüzü car çək! – dedi.

Hələ dünəndən, qəfəs düşərgəyə gətiriləndən bəri onlar dəfələrlə Fəzl günü tələb etmişdilər; bütün gecə izdihamı çaxnaşdırıb, döñə-döñə Nəsiminin üstünə qayıtmışdılardı; Nəsimi daştək, qaya-tək hərəkətsiz və səssiz qalmışdı. İndi isə o, təpə belində ustادının ayaqlarındakı zəncirlərlə at belində icraya hazır duran iki süvaridən və Mövlana Mahmudun birdən-birə qaralıb qətlə çox qalmadığını bildirən əzablı üzündən başqa heç nə görmürdü və öz içindəki yanğından başqa heç nə duymurdu. Fatmanın qeyri-insani xırıltısı yanğını daha da artırdı:

Məhşəri-yovmul-hesab qopdu qiyamət başıma,  
Ey Yusif<sup>1</sup> surətli, məndən piri-Kənan<sup>2</sup> ayrılır.

Ey cigərsuz nari-fırqətdən Nəsimi, çarə nə?  
Hər kimə “nəhnü qəsəmna”<sup>3</sup> çün əzəldən ayrılr.

<sup>1</sup> Qədim məxəzlərə görə, Kənan hökməarı Yəqub peyğəmbərin kiçik oğlu, qardaşlarının xəyanəti ilə quyuya salınıb, saflıq, gözəllik və əzabkeşlik rəmzi kimi dillərə düşüb.

<sup>2</sup> Yəqub peyğəmbər, intellekt rəmzi

<sup>3</sup> Hər kəs məqsəd yolunda ölməyə and içibəsə

Onun fəryadına yenə də Fatma ilə Yusifin bağırıları qarışdı, qətl məqamında mövqeləri ilə belə ayrılmaz olmuş bu iki nəfər bir-birinin sözünü kəsə-kəsə izdihama müraciət etdikdə isə, elə bil dağlar tərpənməyə, qayalar qopub dağılmağa başladı. Gurultu qopan tərəfə, düşərgənin kənarı ilə uzanıb gedən xəndək boyuna baxdıqda Nəsimi müharibələr tarixində görünməmiş bir müharibə gördü.

Cəmisi beş-altı ərəş enində xəndəyin sağında qaynayan bəyaz izdihamdan xəndəyin soluna, çapqanlar<sup>1</sup> arxasında gizlənmiş ordu səflərinin üstünə elə aramsız daş yağmuru töküldü ki, bir nəfər də başını qaldıra bilmirdi. Qılınc və nizə zərbəsinə qarşı düzəldilmiş gün üzlü, taxta çapqanlar parçalanıb dağıldılqca dəbilqələri də əzən dəhşətli yağmur altında ordunun səfləri pozulduqca pozulurdu. Amma əsgərlər geriyə, düşərgəyə doğru addım atmadan, xəndək boyunda – yarğan qasında nizələri hazır saxlamağa çalışırdılar. Çünkü o biri tərəfdən – bəyaz izdihamdan xəndəyə insan əvəzində elə bil qar uçqunu töküldü: ətəklərindəki daşları atıb qurtardıqca müridlər xəndəyə tullanıb üst-üstə qalaqlanırdılar, aşağıda, basırıqda qalan yoldaşlarının boğulub öldüklərini bilə-bilə, tərəddüb etmədən tökülib, bədənləri ilə xəndəyi doldurduqca doldururdular ki, arxadan yeriyən kütlə onların meyitləri üstündən düşərgəyə keçsin... Nəsimi bütün aydınlığı ilə görürdü ki, ehtirası qələbə, silahı daş olan çılgın bir ordu yaranmışdı. Bu ordu qələbə çalacaqdımı, ustادı xilas edəcəkdirimi? Məlum deyildi. Arazın o tay-bu tayından axıb gəlmiş saysız-hesabsız həq əhlinin bətnində elmin məhvini isə şəksizdi. Odur ki, hətta xilas ümidi də Nəsimini sevindirmədi. Qarşışialınmaz fəlakət duyğusu necə üstün gəldisə o, tamam ümidi sizləşib, acizləşib, nə isə deməyə, danişmağa belə cəhd etmədi. Yalnız düşərgədən xəndəyə doğru yeni ordu səfi yeridiyini gördükdə çırpinib, sözünü izdihama çatdırmağa çalışdı:

– Bu məhşərdir, ey müridlər! Dayanın! Əl saxlayın! Məhşərdir! Məhşərdir! – dedi.

Lakin səsi hərbin gurultularında boğulub hədəfə çatmadı. Həmin bu vaxt yer üzündə ən böyük cinayətlərdən biri baş vermişdi: çılgın bir bədheybət at belindən yerə atılıb, əlindəki qəməni Fəzlin köksünə sanmışdı.

---

<sup>1</sup> Səngər qalxanı

Bir az əvvəl Fəzl də sözünü izdihama çatdırmağa çalışırdı, eynilə şagirdi kimi, o da qarşısalınmaz fəlakət duyğusu ilə:

— Bu məhsərdir, övladlarım! Məhsərdir! Məhsərdir! — deyirdi və onun səsi də hərbin gurultularında boğulub hədəfə çatmırı.

Qəmə köksünə sancıldıqda o, yalnız həq qabiliyyətini qorumağa çalışıb, qatilinin — Miranşahın üzünə belə baxmadı. Miranşah isə, dəstəyinə qədər işləmiş qəmənin qəribə çökük kökslə birgə necə sakit-sakit qalxıb endiyini və aq saqqallı, sədəftək aq üzdə heç bir ağrı, əzab əlaməti olmadığını öz gözləri ilə görüb, bir xeyli ona baxa-baxa qaldı. Sonra insan öldürdüyüünü ömründə ilk dəfə anلامış kimi, dolaşıq addımlarla geri çəkildi, atını təpə belində qoyub düşərgənin dərinliyinə doğru getdi.

Gurultu, şaqqılıt davam edirdi. Müridlər qətldən hələ xəbərsizdir. Miranşahın Sultaniyyədən özü ilə gətirdiyi min süvari arasından çapib təpə belinə qalxdığını və orada, şübh şəfəqində parıldayan qəmə ilə Fəzlin üstünə şığıdığını hamidən əvvəl Fatma görmüş və səssiz-səmirsiz yerə sərilmisdi.

Yusif gah ustadin, gah da Fatmanın halətinə anlaşılmaz sakitliklə, Nəsimiyə isə qəribə rişxəndlə baxırdı:

— Mövqeyin bəhrəsini verdi, diləyinə çatdın! — deyirdi. — Natiq oldun! Təxti-tacın mübarək, ey Sahibəz-zəman! — deyirdi. Sonra Fatmani yerdən qaldırdı, çay tərəfə, enişə sürüyə-sürüyə: — Bizi axtarma! — dedi.

Nəsimi öz içindəki iniltidən başqa heç nə eşitmirdi, sinəsində qəmənin sədəf dəstəyi ağaran ustادından başqa heç kəsi görmürdü, zəncirlərin uclarını bellərinə dolamış iki süvari Fəzli təpədən üzü-asağı çayın məcrasına və oradan dərəyuxarı sürüyəndə onun iniltisi hönkürtüyə çevrildi...

Düşərgəyə ölüm sükutu çökmüşdü.

Xəndəyin bir tərəfində ordu səfləri, o biri tərəfində müridlərlə əsnafin qarışq dəstələri və əlincəlilər pərakəndə dayanıb, uzaqda daşlara, qayalara çırpıldıqca atılıb-düşən qaraltının dalınca boylanırdılar. At quyuğunda gedən o qaraltının Fəzl olduğuna inanmaq mümkün deyildi.

Gün yayılanda Əmir Qıymazın işaretini ilə ordu çadırlara doğru dağılışdı.

Müridlər qurşaqlarını uc-uca bağlayıb, xəndekdən yoldaşlarının ölülerini, dirilərini çıxarmağa başladılar. Bu vaxt Nəsimi çay qırğına enmişdi. Daşların, qayaların aralarında ustadın parçalanıb dağılmış cismindən qalan əlamətləri ətəyinə yiğə-yiğə uzaqlaşırdı.

İşlərini qurtaranda müridlər də onun dalınca getdilər.

O axşam, qaranlıq qarışında bəyaz izdihamın qabağı Əlincənin sol səmtində, Naxçıvan tərəfdən göründü. Çiyinlərində tabut gətirirdilər.

Düşərgədə, Miranşahın çadırının dövrəsində çaxnaşma düşdü. Hökmdardan “Fəzlullahın özündən başqa hürufilərdən heç birinə əl qaldırmamaq” barədə qəribə əmr alıldıqdan sonra yenə də anlaşıl-mazlıq içində vurnuxan vəliəhdin xırıltılı bağırtısı eşidildi:

– Kim rüsxət verib? Nə cürətlə dəfn edirlər?! Şeyx Bərkənin hökmüdür: hər tikəsi bir dərəyə dağılmalıdır! Nişanəsi qalmamalıdır! Ziyarətgaha çevriləməlidir!

Əmir Qıymaz Miranşahın başağrısının növbəti şiddətindən xəbor verən bu bağırtının yeni fəlakət törədəcəyindən ehtiyatlanıb cəld atlandı və vəliəhdin adını tutmadan:

– Özüm öyrənərəm. İnanmiram Fəzlullah olsun, – dedi.

Bəyaz izdiham çayın sol sahilində, Xanəgah kəndinin gündə-ğanındaki yarğan qasında qazılmış qəbrin dövrəsinə yiğışanda Əmir Qıymaz kənardan soruşdu:

– Kimi dəfn edirsınız?

Dedilər:

– Şeyx Xorasandır.

Pünhan müridlə onun ustadının sirlərinə vaqif əmir bu adı eşit-dikdə dərhal atdan düşdü, son mənzilinə də gizlin adla gedən şeyx-dən yadigar rəmzin dəstəyini sıxıb, ehtiram və yasla başını endirdi.

Yarğan qasında, vaxtilə Şeyx Xorasanın öz məramını ilk dəfə car çəkdiyi yerdə onun məşəlinə rəmzən tək məşəl yandırıldı. Əlincə dərəsindən başlayaraq Naxçıvanın küçələrinə qədər, hər yerdən ustadın əlamətlərini sükutla yiğib, sükutla qayıtdıqları kimi, tabutu da dərin sükutla qəbrə endirdilər. Gecəyariya qədər eyni sükutla qəbrin başına dolana-dolana, ovuc-ovuc torpaq atıb, Fəzl əvəzində, sanki bütün ümidişlərinin, arzu və diləklərinin üstünü torpaqladılar.

“Cümlə aləmdən yaranıb cəmi bəşərə mənsub olan” cəfəkeşin ömrü belə başa çatdı.

\* \* \*

On bir il keçdi. Bu müddətin əvvəlində – 1395-ci ildə Teymur Toxtamış Astarxanda məğlub edib, vəsaitsiz, ordusuz, köməksiz, kimsəsiz qoyub, yalquzaqtək çöllərə saldı. İldirim Bayəzidi isə 1402-ci ildə Anqara yaxınlığında məğlub edib əsir aldı. Salnaməçi yazır ki, Rumdan qayıdanda o, Bayəzidi dəmir qəfəsdə arabaya qoyub öz yanında aparılmış, gündə bir dəfə atını arabaya yaxın sürüb, qəfəsin dəmirləri arasından onun – Bayəzidin üzünə tüpü-rürmüsh, “Varisin Süleyman səni mühasirədə qoyub qaçı, səltənətin rəzil oldu!” – deyib Rumun taleyi barədə hər dəfə bir-birindən ağır xəbərlər danışmış və bununla, çalmasının ucunu sol qaşının üzərindən kor gözünün üstünə sallayıb, tək gözü ilə qırğıtək baxan düşmənini sarsıtmağə, sindirmağə, əzab verməyə çalışırmış. Nə üçün? Belə hədsiz qəzəbin səbəbi nə imiş? Teymurun ətrafindakı hadisələrin bilavasitə şahidi olub, gördüklərini, eşitdiklərini düberə qeydə alan salnaməçi Nizaməddin Şami ilə sonralar onun yazdıqlarını təkrar edən digər salnaməçilər bu qəzəbi cümlə cahanda hökmranlıq üçün yaranmış qüdrətli bir cahangirin əbəs yerə böyük iddiaya düşmüş digər cahangirə adı münasibəti kimi, Anqara döyüşündə Bayəzidin ona – Teymura böyük itki verməsi ilə izah edib, həmin döyüşdə hökmdarın əziz və istəkli nəvələrindən birinin ağır yaralandığını, Səmərqəndə aparılıb orada vəfat etdiyini təfərruatla yazmayı da unutmayıb, əsl səbəb barədə isə işaretəyə, eyhama belə yol verməmişdilər və beləliklə, Bayəzidə qəzəbin səbəbi ilə birgə, Teymurun həyatının son illəri də həmişəlik qaranlıq qalmışdı. Doğrudur, Səmərqənd əmirinin haqqında hər şeyi öyrənmək tapşırığı ilə uzaq Kastiliyan<sup>1</sup> Mavəraünnəhrə gedən elçi-salnaməçinin yazdığı həqiqətlər dünya dillərinə tərcümə edilib yer üzünə yayıldıqdan sonra tarixçilər və tədqiqatçılar arasında “Əcnəbilər Teymuru müsəlman hökmdarı saymırlar”, “Din onun əlində vasitə idi”, – deyib belə və buna bənzər mülahizələrlə qaranlığı dağıtmağə cəhd edənlər

<sup>1</sup> İspaniya

tapılmışdı, bir az sonra isə “Tüzik” kitabını öz dillərində oxuyan fırenglər, külli qırğınlarla, insan kəlləsindən minarələrlə Teymurun ömrünün axırına yaxın diqtə edib qurtardığı bu kitab-dakı ədalətlı qanunlar arasında təzaddan heyrətlənib, Səmərqənd əmiri ilə, daha doğrusu, Kastiliya elçisi De Klavixonun yazdıqları ilə yenidən maraqlanmışdır, amma elçinin bütün kitabına bərabər olan bir neçə cümləsindəki həqiqətə, onun Səmərqənd yaxınlığında təzə tikilmiş ziyanətahlarda və əmirin bayraqlarında Məhəmməd peyğəmbərin ayparası əvəzində “üç dəyirmi dairə” gördüğünü, Səmərqəndin ətrafında “odla mərasim keçirən ağ geyimli xristianlar” gördüğünü lazıminca diqqət yetirməmişdilər, “üç dəyirmi dairənin” cümlə aləm rəmzi – Yer, Günəş və Ay, “odla mərasim keçirən” o ağ geyimli qəribə “xristianların” isə kösövlə üzlərini ütən Fəzl müridləri olduğunu bir kimsə bilməmişdi, beləliklə, gördükлərindən baş açmayan saray kübarı De Klavixonun özü ilə birgə onun oxucuları – tarixçilər, tədqiqatçıları da və tarixçilərlə, tədqiqatçılarla birgə geniş dünya da xəbər tutmamışdı ki, islami rəsmi din kimi saxlasa da, Teymur alimənsəb seyidlərinə tezyiq göstərib, səltənətindəki bütün məqbul sufi təriqətləri ilə bir sıradə hürufiləri də məqbul saymış, üstəlik, onların həqiqətini, cümlə aləm rəmzi Yer, Günəş, Ay totemini və şübhəsiz, cəmi yer üzündə həq səltənəti məramını qəbul edib, çox güman ki, məhz bu məram sayəsində Fəzl dərvişlərinin köməyi ilə, bəlkə də daha heç vaxt qan tökmədən, öz cahangırlıq niyyətlərinə çatmaq istəmişdi.

Fəzlin qətlindən bir neçə il sonra artıq bütün səltənətdə danışıldır ki, “Əmir Teymurun yanında hürufi oturur”. Hökmdarın sarayda təxtinin altına da cümlə aləm rəmzi göy daş qoydurduğunu və hətta nəvələrinin təhsil və tərbiyəsini “Qibləsi göy daş<sup>1</sup> olan kafir azərbaycanlıya” tapşırığını bildikdə, alimənsəb seyidlərlə birgə lailahəilləllah zahidlərinin hamısı sükuta batmışdı və bütün bunlar Əmir Teymurun tezliklə hər yerde “Ənəlhəq” pasibanı kimi tanınacağına ümid oyatmışdı.

---

<sup>1</sup> Teymurun ən istəkli nəvələrindən Uluqbəy sonralar Monqolustandan səmadan düşdüyü güman edilən daha bir böyük göy daş getirmiş və məlum olduğu kimi, bütün ömrünü kainatın öyrənilməsinə sərf etmişdir.

Hər şey birdən-birə, həm də gözlənilmədən dəyişdi.

1399-cu ildə Hindistanda Teymura xəbər verdilər ki, arxada – ehtiyat həmlə böyüklerinin arasında çoxlu adam peyda olub, əsgərlərlə nə isə danışıb orduda qiyam qaldırmaq isteyirdilər. Naməlum adamların qorxusuzluğundan necə vahimələndisə, Teymur sorğusuz-sualsız, dərhal əmr etdi ki, hamısı qılıncdan keçirilsin.

Qırğıın qurtaranda rəislər yüz min meyit saydılar. Kimlərmiş o yüz min nəfər? Haradan gəlibmişlər? Məlum olmadı. Üzdən hində də bənzəyirdilər, farsa da, türkə də. Paltarlarında, üst-başlarında isə mənsubiyyətlərini bildirən heç bir əşya, əlamət yoxdu. Amma Teymur şübhəyə düşdü: onun qulağı dibində ordu içərinə dərvişlik-dən çəkinməyən bu batılər, “qorxudan xalilər” deyildilərmi? Belə isə, demək, hürufilər onu aldatmışdır? Demək, “yeganə həqiqi silah”, “həq mövqeyi”, “cəmi yer üzündə həq səltənəti”, – hamısı yalandı?! Demək, qorxudan xalilər qiyam niyyətindən əl çəkməmişdilər, onun təxətinin yanında, səltənətin bütün şəhərlərinin hakimləri yanında, cəmi məscidlərdə mövqe tutduqdan sonra, nəhayət, orduya əl atmışdır?

Dərdini Teymur nə Hindistanda bir kimsəyə açdı, nə də Səmərqəndə. Əvvəla, ona görə ki, bu dərd hələlik ancaq şübhədən ibarətdi; təxminin yeni dayağı göy daşın küncündə oturub həq ocaqlarında canişinlərin köməyi ilə bütün Mavəraünnəhrin əsnafını “həq mövqeyində” birləşdirən, Azərbaycanla, Rumla, İran və İraqla daimi əlaqə saxlayıb, o yerlərdə də “həq mövqeyi”nin qorunduğuuna əmin olan Mövlana Mahmuda o, çox inanırdı. İkincisi, Mahmudun iradəsindən kənardə həqiqətən qiyam niyyətində batın hürufilər vardısa, o batıləri ayıq salmaq uduzmaq deməkdi. Odur ki, Teymur batıləri həmişə ən çox ehtiyatlandığı qüvvələrdən – Qaraqoyunlu Yusiflə Sultan Əhməddən ayırmak üçün İldırım Bayəzidə məktub yazıb tələb etdi ki, onun – Bayəzidin himayəsində, Ruma tabe ərazilərdə gizlənən o iki hökmdarı təcili tutub Səmərqəndə göndərsin, əgər Bayəzid tələbə əməl etsə, o – Teymur indiyə qədər Ruma toxunmadığı kimi, bundan sonra da toxunmaz.

Bu məktubun cavabı çox şeyi aydınlaşdıracaqdı.

Lakin cavab əvəzində çaparlar ulusundan məhrum edilib Bağdada – sultan Fərəcən yanına göndərilmiş Miranşahdan, Ərmən-

dən və Ərmənlə Rum sərhədindəki qalalardan Səmərqəndə bir-birindən bəd xəbərlər gətirdilər. İraq əsnafi Qaraqoyunlu Yusifin və Sultan Əhmədin köməyi ilə Bağdadda qiyam qaldırıb Sultan Fəroclə danişiq aparırdı, Rum sərhədindəki qalalarda və hətta Yerzinqanda teymuriləri “Ənəlhəq!” qışqırtıları ilə qovmuşdular. Teymur üçün ən ağır xəbər isə bu idi ki, qiyam ocaqlarındakı işlərlə eyni vaxtda Bayəzid də hərəkətə başlayıb, Rum qılincına itaet edən qonşu tərsa torpaqlarında süretlə gəzib-dolanıb hökmədarlarla, hakimlərlə, sərsgərərlə təcili danişıqlar aparırdı, bunların hamısı isə kiminsə gizlin əli ilə idarə edildi: Miranşah Fəzlullahın ölümündən sonra hürufiləri öz tərəfinə çəkən, onu – səltənətinin varisini isə hər şeydən məhrum edən atasından qisas almaq isteyirmiş kimi, çaparına çox tikanlı və ikibaşlı sözlər demişdi: “Bağdadın mötəbər sufiləri bu fikirdədirlər ki, o gizlin əl həqqin əlidir”.

Bu hadisələrin ilk qurbanı “həq canışını” Mövlana Mahmud oldu: Şeyx Bərəkə onu Miranşahın çaparı gedən günü tutub, tezliklə edam etdirdi. Sonra Səmərqəndin geniş düzən ərazisinin hər yerində lailahəilləllah carçlarının haray-həşirləri ucaldı, Fəzl dərvişlərini, müridləri, onları müdafiə etməyə can atan əsnafi sorğusuz-sualsız kəsib-doğramağa, məscidlərin minarələrindən, evlərin damlarından atmağa, ayaq altına salıb təpikləməyə, tap-dalamağa başladılar.

Bu vaxt Teymur artıq yolda idi. Nəsiminin uzun müddət Rumda olub, Səmərqəndlə Bağdad, Hələb, Şam arasında bütün həq ocaqlarını gəzib yenə Ruma qayıtdığını bilsə də o, hərbin “həq əli” ilə hazırlanğına inanmirdi: Mövlana Mahmud dönə-dönə demişdi ki, Fəzlin Rum xəlifəsi – məşhur şair Əbülhəsən Əliyül Əla ilə birgə başqa xəlifələr də Nəsiminin Ruma dərvişliyinin lap ilk günlərində Anqara yaxınlığında – Qırşəhrdə onun – Nəsiminin moizəsini dinləyib, o vaxtdan həq mövqeyində dayanmışdır. Demək, əl Nəsiminin əli deyil, onun – Nəsiminin bir vaxt dediyi kimi, Anqara vəlisi Hacı Bayramın əli idi? Hacı Bayram isə cəmi Rum ordusunun ruhi himayədarı sayılırdısa, demək, əlin arxasında Bayəzidin gizlin əli işləyirdi? Elə isə bəs “Bağdadın mötəbər sufiləri” nəyə əsasən deyirdilər ki, “əl həqqin əlidir”? Əgər Nəsimi özü və onunla birgə bütün xəlifələr həq mövqeyində

dayanmışdılarsa, bəs Hindistana, ordu içiñə yüz min dərvişi birdən göndərən, Fəzl müttəfiqlərinə və İraq əsnafına qiyam hökmünü verən kim idi? Nə üçün hətta Yerzinqanda da “Ənəlhəq!” qış-qırırdılar? Ermənilər də dönüb hürufi olmuşdularsa, belə bir möcüzəni Nəsimidən başqa kim yarada bilərdi?.. Şəkk-şübhələrlə dolu, aramsız düşüncələrdən əmələ gələn yuxusuzluq, kəsə yollarla at belində fasiləsiz yürüş və can ağrılıarı Teymuru üzüb əldən salırdı. Düşmənin batinliyi, vəziyyətin anlaşılmazlığı, gözlənilən mühabibənin qorxunc miqyası və üstəlik, ordunun yorğunluğu şəksiz məğlubiyyət deməkdi. Buna görə də o, Bağdad səmtində ləngimədi. Həmişə Qaraqoyunu Yusiflə Sultan Əhmədin təzyiqindən şikayətlənən gənc və təcrübəsiz Sultan Fərəcın onları hansı möcüzə iləsə tutub zindana saldığını eşitdikdə Teymur dərhal Qarabağa qayıtdı, hələ ilk görüşdən müdrikliyinə inandığı köhnə müttəfiqi İbrahimini hüzura çağırtdırdı, keçib-getsə də hər halda izi qalmış incikliklərin əvəzində böyük hörmət və xüsusi nəvazişle şahı qarşılıyb ağ çadıra dəvət etdi: “Səni məsləhətə və köməyə çağırmışam, şah”, – dedi və hörmət müqabilində hörmət gördü: zindanda, Fəzlin hüzurunda etirafından ötən illərdə şəxsən Nəsimi ilə, cəmi hürufilərlə six ünsiyyət bağlayıb, Rum, Azərbaycan, İran, İraq, Suriya mühitinə bütün təfsilatı ilə bələd olan İbrahim tələsmədən, dostluq və həmkarlıq duyğusu ilə aram-aram danışın şərh etdi ki, Nəsimi cəmi karvanda həq mövqeyini qoruyan yeganə “bişək həq” olduğunu görə lailahəilləllah zahidləri onu ordudar və sərəsgor kimi qələmə verib “nahəq” adlan-dırırlar və qiyamları “nahəqqin” adı ilə bağlayırlar, bununla zahidlər bir tərəfdən Bayəzidin qiyamlarda iştirakını gizlətmək, ikinci tərəfdən Teymurla Ənəlhəqqi yenidən üz-üzə qoymaq və onun – Teymurun vasitəsi ilə “nahəqqin dünyani gəzən ayaqlarını, böhtan yazan əllərini və Allaha şərik çıxan başını” kəsmək isteyirlər, buna görə də Bağdadın lailahəilləllahla müttəfiq olan “mötəbər sufiləri” siyasetdə kor Miranşahı aldadıb, onun vasitəsi ilə Səmərqəndə yalan məlumat göndəriblər, əslində qiyamlar da, hərbə hazırlıq da ancaq iki nəfərin, cəmi Rumda, İranda, İraqda, Suriyada lailahəilləllahla müttəfiq Hacı Bayram Vəlinin və onun hökmdarı Bayəzidin əməlidir; əgər hürufilərdən bir qismi

qiymada iştirak edirşə, bu Teymuru çasdırmamalıdır, çünkü o bir qism Fəzl müridlərinin indi ancaq adları hürufidir, əslində onlar vaxtilə “həq məkanından qovulmuş” köhnə Fəzl xəlifəsi Yusifin hökmü ilə Hacı Bayram Vəlinin qullarına çevrilmiş bədbəxt adamlardır; Fəzlin köhnə müttəfiqləri Qaraqoyunlu Yusiflə Sultan Əhməd də məhz Yusifin mövqeyində dayanan müridlərin vədlərinə aldanıb Bayəzidlə müqavilə bağlayıblar: Bayəzid hazırlığını qurtarana qədər hər ikisi zindanda qalıb onu – Teymuru arxayın salmalıdırlar, döyük ərəfəsində dübarə zindandan çıxıb hərb ərazi-sinə tələsmeli, pusquda dayanıb, ona – Teymura gözlənilməz həmlə ilə Bayəzidin qələbəsini təmin etməlidirlər, burada – Rum səmtində qələbədən sonra isə birbaş Səmərqənd üstünə getməlidirlər və əgər Teymur özü ələ keçsə, Bayəzid onu Sultan Əhmədin ixtiyarına verməlidir ki, necə istəyirsə, o cür rəftar etsin.

İldirim Bayəzidə qəzəb belə yarandı. Səmərqənddən çapar gəlib Mövlana Mahmudun edam edildiyini, Fəzl dərvişlərinə, müridlərə, əsnafa divan tutulduğunu xəbər verdikdə və Teymur hürufilərin ona yenidən və həmişəlik düşmən kəsildiyini anladıqda isə qəzəb kinə çevrildi.

O kin bütün qış qaynayıb Teymurun bətnini yenidən daşa gondərdi. Yaz açılında o, ilk növbədə Bağdada çapar göndərdi, Sultan Fərəci edam hədəsi ilə qorxudub, Qaraqoyunlu Yusiflə Sultan Əhmədin zindandan buraxılmayaqlarına əmin olub, əvvəlcə Ərmənə, Yerzinqanın üstünə yeridi, dövrəsində dərin, keçilməz xəndəklər qazılmış, müdafiəyə hazır şəhəri bir neçə gün mühasirədə saxlayıb elçi yolladı, bir nəfərə də toxunmayacağını, bir damla da qan tökməyəcəyini vəd edib, camaati danışığa çağırıldı. Darvaza açıldıqda isə dinməz-söyləməz, qamçının ucu ilə camaata və xəndəyə işaret etdi.

Dedilər: “Vəd eləmişdin qan tökməyəsən!”

Dedi: “Vədimə xilaf çıxmıram. Diri-diri basdırın”.

Div yenidən doğulmuşdu. Tək Bayəzidə yox, indi onda ümumən insana nifrətdən və üstünə torpaq töküldükçə peyin içində qara böcəklərtək qaynaşan “insan” adlı həşəratın bu növbəti qırğını ilə düşmənlərini və dünyani yenidən dəhşətləndirmək ehtirasından başqa heç nə yoxdu.

Xəndək doldurulandan sonra, Yerzinqandan gətirilib göy otluğa tökülen xəzinəyə gözünün ucu ilə də baxmadan “o murdarın”, yəni Yerzinqan hakiminin arvadını gətirməyi əmr edib çadıra qapandı, eynilə Miranşahın işgəncəli günlərinə bənzəyən günlər keçirib, bir tuluq şərab boşaldıb gözəlliyyinin, zərifliyinin tərifi Səmərqəndə qədər gedib çıxmış Yerzinqan gözəli ilə cədirdakı taxtın fərqini hiss etmədən sürünbər qalxdıqda Bayəzidin ən möhtəşəm qalası Sivas üstünə yürüş buyurdu. Bu dəfə daşatan mancanaqlarını işə salıb, möhtəşəm qalanı içərisindəki ordu ilə, əhali ilə birgə daş altında batırıldıqdan sonra isə Bayəzidin qonşu diyarlardan yiğdiyi xəzinəni və ailəsini Anqarada qoyub Sivas tərəfə yeridiyini eşitdikdə birdən atlanıb, heç kəsə heç nə izah etmədən dağlar beli ilə Qaxete doğru çapmağa başladı. Atını tez-tez dəyişə-dəyişə gecəli-gündüzlü bir neçə gün çapıb, sonra gözlənilmədən düzənliyə endi. Onun qaçdığını güman edib ar-dınca düşən Bayəzid yorulub taqətdən kəsilmiş ordusu ilə Anqaraya qayıtdıqda Teymur çoxdan orada döyüş mövqelərində dayanıb dincini almışdı və bununla da hər şeyi həll etmişdi.

Bu, Teymurun ən böyük qələbəsi idi. Bu qələbə tezliklə ona dünya şöhrəti qazandıraqdı. Lakin dünyyanın xəbəri olmayıacaqdı ki, “Mənəm Allah” deyən qorxunc qüvvə ilə yenidən üz-üzə qaldığını və səltənətinin hər yerində Ənəlhəq məramına qulluq edən təbəələrinin də hürufilrlə birgə itaətdən çıxdığını anladığına görə, məhz bu böyük qələbədən sonra o, özünü məglub sayırmış, odur ki, Mavəraünnəhrə qayıdanda hər gün atını dəmir qəfəsə yaxın sürüb, sülh məktubunun cavabında hərb hazırlayan düşməninin üzünə tüpürürmüş, Rumun taleyi barədə bir-birindən ağır xəbərlər deyə-deyə məglubiyyətinin səbəbkarına əzab vermiş, səbəbkar isə, yəqin ki, onun – Teymurun məglubiyyətini anladığına görə sarsılmadan, sınmadan, ağır xəbərlər içində “varisi Süleymanın onu mühasirədə qoyub qaçdığını” da dözbü, tək gözü ilə qırğıtək baxırmış. Yalnız arvadının ələ keçdiyini eşidəndə o, nəhayət, dözümünü itirmiş və başını qəfəsin dəmirinə vurub özünü öldürmüdü.

Salnaməçilərin yazdıqlarından belə çıxır ki, Toxtamışın tək-tənha qalıb didərgin düşməyindən, İldirim Bayəzidin ölümündən

və Qaraqoyunlu Yusiflə Sultan Əhmədin məhkumluğundan sonra daha Teymurun qarşısında dayana biləsi hökmər qalmasa da, səltənətin bütün şəhərlərində batın düşmənlərinin sayı-hesabı olmadığına görə o, daim fəlakət gözləyirmiş, buna görə də Səmərqəndə qayıdanda ilk növbədə batınları aşkarla çıxarmaq haqqında düşünmiş və Gülüstan sarayının qatı kölgəli yaşıł dərinliyində gizlənib, alımənsəb seyidlərinə heyrətli, peyğəmbəranə sözlər demişdi: “Mən ölmüşəm. Bütün səltənətdə xəbər yayın ki, mən ölmüşəm”. Əmirlərinə isə: “Külli ixtiyar verirəm, öldüyümü eşidib baş qaldırınlardan birinin də başını bədəndə qoymayın”, – demişdi.

Bu, Teymurun son qırğıın tədbiri idi. Bir ərəb əsirinin şahidliyinə görə, bu vaxt o, elə halda imiş ki, sallanıb gözlərini örtən kırpiklərini də tərpədə bilmirmiş. Belə halətdə, bir qədər sonra tədbirini təkrar edib, bütün gecəni başı əsə-əsə şərab içib, səhərisi iki nökərin, bir mehtərin köməyi ilə yəhərə qalxmış, bir əli yüyen-də, o biri əli şərab camında Çin üstünə getməyə başlamışdı.

Bu vaxt onun üçüncü dəfə ölüm xəbəri yayıldı. Bu daha yalan deyildi.

1405-ci ilin qışında ordudan ayrılb qayıdan bir dəstə adam Səmərqəndə qızıl sandıq – tabut götürirdi. Əmir Teymur o tabutda idi. Amma qəribə idi ki, eyni vaxtda Səmərqəndən Miranşahla gedən bir dəstə də qara palid taxtasından düzəldilmiş ikinci sandıq – tabut aparırdı.

O gecə yolda qızıl tabutla rastlaşanda Miranşah əmr etdi ki, meyiti taxta tabuta qoysunlar və şəhərdə bir müddət heç kəsə göstərməsinlər.

Hər iki dəstənin adamları Miranşahın müəmmalı əmrinə səssiz-səmirsiz, canfəşanlıqla əməl etdilər.

Amma tabutu gizlində çox saxlaya bilmədilər.

Bir neçə gün sonra tabutun ətrafında vuruşma düşdü. Meyiti ordunun düşərgəsindən gətirənlərlə birgə gizlədənlər də öldürüldü.

Sonra daha qəribə və daha heyrətli bir hadisə baş verdi: Kim isə harada isə səs yaydı ki, “tabutdan inilti gəlir”.

Səmərqəndin geniş, düzən ərazisini başdan-başa iki yerə bölən əsnaf küçəsindən və şəhərin ətrafindan Gülüstan sarayının darvazasına axışan izdihamdan içəriyə anlaşılmaz sözlər çatdırıldılar:

“Yurdlarından didərgin düşənlərin iniltisidir o inilti. Əsirləri buraxın, inilti kəsiləcək”.

Bir əli atın yüyəmində, o biri əli şərab camında, at belində oturduğu yerdə can verə-verə Çin üstünə gedən sərxoş qocanı kəfənə büküb qızıl sandıq – tabuta atıb üstünü qapaqlayan adamlar əbədi susdurulduğuna görə, izdihamdan çatdırılan sözlər bütün sarayı sehrləmişdi. Bu sehr içinde kimlərsə nə isə bilirdilər. Onlar istə-səydiłər, əlbəttə, Miranşahın əsirləri azad etmək üçün yollar axtaran batınlərlə əlaqədə olduğunu açıb deyər və sandıq – tabutun qapağını qaldırıb, orada ölüünün kəfəni necə cirib parçaladığını göstərib, sehri dağında bilərdilər. Lakin tabutda hərb allahı, külli qırğıın tanrısi yatırdı və o tanrıının dəhşəti heç kəsi tərpənməyə qoymurdu. Odur ki, keşikçilər Gülüstan sarayının darvazasını açanda onlara mane olan tapılmadı. Uzun illər ərzində uca, qalın, sərt divarlar arasında, açıq səma altında Əmir Teymurun ordusu üçün qılınc, qalxan, gərdənbənd, nizə düzəldə-düzəldə,aclıqdan, həsrətdən, ləya-qətsizlikdən saralmış, gənc ikən qocalmış əsirlər səssiz-səmirsiz göz yaşı tökə-tökə əsnaf içində, şəhərə dağlışanda harada isə, kim isə sonuncu xəbəri car çəkib, tabutda iniltinin kəsildiyini xəbər verdi.

Divin ömrü belə başa çatdı.

Onun ölümündən düz bir il sonra, 1406-cı ildə Naxçıvan qışının qatı çağında Arazın o tayından bir tabutu da gecə qaranlığında gizlin gətirib Şeyx Xorasan türbəsinin yanında yerə endirdilər. İllər keçəcək, bir vaxt gələcək, Fəzlin Naxçıvan müridlərindən birisi türbənin üstündə məqbərə tikdirəcək, amma bu müqəddəs yerin salamatlığı xatirinə məqbərənin nişangah daşında “Şeyx Xorasan” sözlərindən qeyri bir şey yazmayacaqdı və hürufilərin özlərindən başqa heç kəs bilməyəcəkdi ki, o qaranlıq qış gecəsində Arazın o tayından gizlin gətirilən tabutda Fəzlin bədbəxt varisi atasının ayağı altında dəfn edilmişdi: Yusif Divin hələ ilk dəfə öldü xəbəri çıxanda əlataşa düşüb qiyama hazırlaşmağa, bir tərəfdən Bağdada – Sultan Fərəcin zindanına, digər tərəfdən Şamaxıya – Adıyüksəklə Əmin Məhrəmin hüzuruna tez-tez qasid göndərməyə və eyni zamanda, Əxi Qəssab iqamətgahı ətrafında müridlərlə əsnafi kobud açıqlıqla silahlandırmağa başlayıb teymurilərin Təbriz səmtindəki xəbərgir dərvişlərini və nəzarət dəstəsini duyuq salmış, odur ki,

qiyamın lap başlanğıcında Təbriz müridlərinin eksəriyyəti ilə bir sırada Fatma da öldürülmüşdü: uca minarədən “Fəzl günü”నü car çəkərkən sinəsinə ox sancılmışdı. Haman ilin yazında İbrahim öz ordusu ilə Təbrizə daxil oldu. Qiyamda qırğının və Fəzl varisindən ayrılığın kədəri ürəklərdən getməsə də, Adıyüksəyi böyük sevinc və təntənə ilə qarşılalar, Qarabağla, Naxçıvanla birgə, əlli şəhərli diyari bütünlükə ona verdilər. Lakin eyni vaxtda Bağdaddan xəbər gəldi ki, Sultan Fərəc çoxdan bəri onunla bir süfrədən təam yeyən məhbuslarını zindandan buraxıb, Qaraqoyunlu Yusiflə Sultan Əhməd öz orduları ilə artıq yoldadırlar və tezliklə burada – Təbrizdə olacaqlar.

Əxi Qəssab iqamətgahında dedilər: “Sultan Əhməd məramımızı bəyənir, amma təxt-tacın Dərbəndilərə yox, Cəlairilərə verilməsini tələb edir. Qaraqoyunlu Yusif onunla razıdır”.

İbrahim təxt üstündə ixtilafdan, qardaş qırğınınndan ehtiyatlanıb Təbrizi tərk etdikdən sonra, camaat orduların önündə qoşa at belində yanaşı gələn Qaraqoyunlu Yusiflə Sultan Əhmədi də eyni sevinc və təntənə ilə qarşılıdı.

Lakin bu təntənənin də ömrü qısa oldu.

Qaraqoyunlu Yusif, vaxtılı Teymurun əlindən dərbədər düşüb indi Azərbaycanın və İranın müxtəlif guşələrində hökmərənləq edən türkmən sərəsgərləri ilə danışığa getdikdə Cəlairi hakimiyyətinin bərpası ilə birdən-birə dəyişib yenidən kefə qurşanmış “buğum-buğum titrəyen ət torbası” öz köhnə təbiətini göstərib, müttəfiqinin Təbrizdəki qoşunlarını qırdı. Bunu eşidən Qaraqoyunlu Yusif isə yoldan qayıdır saraya həmlə çəkdi. “Ət torbası”nı əsnaf içindən bir bağban özliğinde tutub Qaraqoyunlu Yusifə təhvıl verdi. Qaraqoyunlu Yusif onu – “ət torbası”nı işgəncə ilə boğdurdu. Beləliklə, “Payitəxti Təbriz olan “Ədalət səltənəti” hələ yaranmamış qan içində boğulub, yeni-yeni müharibələr, qırğınlar mənbəyi, istibdad səltənətinə çevrildi.

Karvan yolundan azmiş, qılınc, qorxu, nadanlıq, alçaqlıq, ləya-qətsizlik, təhqir, rəzalət və ölüm hakim kəsilmişdi. Səmərqənddən başlamış Ruma qədər parçalanmaqdə, dağılmaqdə olan səltənətin hər yerində indi yalnız “həq mövqeyinə sadıq”, laməkan batınlər, vəhdətin minillik yolunda yorulmadan, usanmadan, həq ocaqla-

rında, məscidlərdə, kilsələrdə, bütxanələrdə həqiqətlərini şərh edə-edə insan haqqında yaxşı söz deyirdilər və ötəri qayğıların fövqündə olan çökük sinəli, kəhrəba üzlü, gecə gözlü məkansızı vəsf edirdilər:

Müşk ilə ənbər saçın tərxanıdır,<sup>1</sup>  
Ay ilə Günəş Yerin heyranıdır,  
Nəsimi yer üzünün sultanıdır,  
Dövr onun, dövran onun dövranıdır.

---

<sup>1</sup> Təbiətin ətri idrakın rövnəqidir.

## **KITABDAKILAR**

### **MƏHŞƏR** (Roman)

İnkar .....	7
Etiqad .....	48
Təcrid .....	71
Qorxu .....	91
Tənhaliq .....	115
İxtilaf .....	139
Vəhdət .....	179
Div hüzuru .....	205
Təslim .....	241
Qətl .....	273

Buraxılışa məsul	<i>Vaqif Bəhmənli</i>
Tərtib edəni	<i>Firuzə Muğanna</i>
Redaktor	<i>Umud Rəhimoğlu</i>
Nəşriyyat redaktoru	<i>Rəhilə Gülgün</i>
Texniki redaktor	<i>Mübariz Piri</i>
Kompyuter səhifələyicisi	<i>Turab Məhərrəmli</i>
Dizaynerlər	<i>Məmməd Qarabağlı Samir Məmmədli</i>
Kompyuter operatorları	<i>Maral Rəisqızı Asifə Əfəndi Tərgül Sahibqızı</i>
Korrektor	<i>Sevinc Muğanna</i>

“Avrasiya press” nəşriyyatı  
 Bakı, Mehdi Hüseyn küçəsi 1<sup>a</sup>  
 Tel: (994 12) 439 76 97

**İSA MUĞANNA**

**Seçilmiş əsərləri**

Altı cilddə  
III cild

**MƏHŞƏR**  
(roman)

BAKİ  
“AVRASIYA PRESS”  
2009